

Prof. Fazil QARAOĞLU

**ERMƏNİLƏR
VƏ
HƏQİQƏTLƏR**

(RƏSMİ SƏNƏDLƏRLƏ)

I CILD



BAKİ – 2007

9(C)-Azerbaycanca. Üçöpme
Elmi maslahatçı: T.E.N. L.Məmmədova
Baş redaktor: Ə.Əmirbəyli
Redaktor: R Abdullayev
Korrektor: K.Evəzova

Prof. Fazil QARAOGLU
FRMANLAR VƏ HADİQƏTLƏR (RƏSMİ SƏNADLƏRLƏ)
Bakı «NLRI AR» Nəşriyyat Poliqrafiya Mərkəzi, 2007, 400 səh

Professor F.Qaraoglunun bu kitabında zəngin arxiv sənədləri və
ilkin mənbələr əsasında ermənilərin tarixindən, sosial-iqtisadi həyə-
tindən, mədəniyyətindən, dinindən, yaşadıqları bölgelərdə etrafı
olan münasibətlərindən və türklərə qarşı tətəddikləri mazalimlərdən
heks edilir.

Bu kitabı xalqımızın bilmək məsələsiyində olduğu tarixin bəzi
qaraşlı sahifələrini oxuculara təqdim edir.

P23448/1 ISBN 9957 426 20 - 4

© F.Qaraoglu, 2007

© F.Qaraoglu, 2007
Azerbaycanca
O'zbekiston MK

MÜNDƏRİCAT

Ön söz	6
Ermanilarin tarixine qıva bir baxış	17
Salcuqlu dövrüne qədər ermanilar	28
Salcuqlu idarəsində ermanilar	35
Osmanlı idarəsində ermanilot	43
Ermanilərin dini inamı	62
Ermanilərin krisitanlığı qəbul etmələri	63
Təhsil yuvalarımı, yoksa...?	66
Iki yaşından həyük türk uşaqlarının kəsilması haqqında qərar	77
Ixtilal ve usyanə İahrik hilditiləri və türk-islam düşmənciliyi	78
Ermani gənclərinə bildiri	81
Musa bay hadicəsi	84
Həcək komitesinin yaranması	97
Daşnakşüyun komitəsinin yaranması	99
Ermani komitələrinin fəaliyyətləri	103
Ermanilarin Van vilayatında təratidikleri hadisəler	159
Zəvə faciası	162
Ermanilarin Bitlis və Müş vilayatlarında təratidikləri hadisəler	170
Ermanilarin Erzurum vilayatında təratidikləri hadisəler	176
Ermanilarin Azerbaycanda təratidikləri hadisələr (1918-1920)	199
Bəzi yazılmalar	231
Bəzi sənədlər	296
Qaziantepin müdafiəsi	311
Mondros sülh müqaviləsi	317
Lozann konfransı	323
Ermaniləri köçə zorlama məsələsi	338
Sevri müqaviləsi	344
Soyqırım	349
Ermani mənbələrində Lozann konfransı və sonrası	359
Lozanndan sonra ermaniların vəziyyəti	378
Mənbələr	382

**Prof. Fazıl Karaoglu tarafından yazılmış
"Ermanılar ve haqqıqlar" (rasmi sanadlarla) 1 cild kitabına**

RAY

XVIII yüzyiliin sonlarından etibaren beynalxalq münasibeler sistemine daha bir uzunömürlü problem de alava olundu. Bu, "Şərq masalası" idi. Bunu Rusiya, İngiltere, Fransa ve Avstriya dövlətləri yaratmışdır. Ancaq başlıca maraqlı tərəflər kimi Rusiya ve İngiltərə çıxış edirdilər. "Şərq masalası"nın asas hədəfi olaraq isə Osmanlı İmperatorluğu – "orta əsərlərin yegana əsl harbi dövləti" seçilmişdir.

XIX yüzyilikdə müxtalif amillər üzündən Osmanlıının çökmesi prosesi daha da surətləndi. Belə bir şəraitdə Osmanlı İmperiyası ilə bağlı çoxsaylı plan və layihələr ortaya çıxdı. "Şərq masalası" bir çox qol - hudaqlara malik olan beynalxalq siyaset kimi dəyerləndirilir. Belə ki, Rusiya və qarşı dövlətləri öz mənafelərindən çıxış edərək vaxtaşını "Kiprıs problemi"ni, "Ermani masalası"ni və s. beynalxalq munasibətlərin gündəminə getirmişlər.

"Şərq masalası"nın asas hissəsini təşkil edən "ermani problemi" onun aparıcı qollarından biridir. "Ermani masalası"nın meydana gəlmesi onların Turkiyəde və Azərbaycandakı acı-naqılı durumları, müxalifyonlu təzyiqlərə maruz qalmaları ilə "əsaslandırılmışa" çalışan həmişə və mövqelerin kokündən yanlışdır.

Türk - Ermani münasibətlərinə dair dünyada aparılan araşdırılmaların atraflı oyranılması məbəhum məsələlərdən hizidir.

Fazıl Karaoglu'nun "Ermanılar ve haqqıqlar" adlı kitabı məhz hər cəpədə yazılmış asardır. Kitabda 350 adlı qaynaq və elmi əsərlərdən istifadə olunmuşdur. Bunların sitasında ermanılar tərəfindən yazılış əsərlərin təhlili və onların qeyri-elmi baxışı, mövqelərinin qeyri-objektiv olması sübhətə yetirilir. Fyni

zamanda kitabıda Türkiye Cumhuriyyətinin arxiv sənədlərinən geniş istifadə olunmuşdur və hə da Azərbaycan tarixşünaslığı üçün böyük maraq kəsh edir. Bunların ərasında erməni komitələrinin yaranması və fəaliyyəti, Van vilayatında torətdikləri hadisələr, Zərdab faciəsi, Bitlis və Muş vilayatlarında ermənilərin torətdikləri vəhşiliklər, eyni zamanda 1918-1920-ci illər ermənilərin Azərbaycanda torətdikləri hadisələr rəsmi sənədlər esasında açıqlanır.

Hesab edəmə ki, kitabın konsepsiyası düzgün qurulmuşdur. Böyük dövlətlərin "erməni məsəlesi" ni ortaya ataraq, erməni faktorundan istifadə edərək Osmanlı dövlətini yuxarıq. Qızılay Azərbaycan ərazisində etnik təmizləmə aparıb və topaq iddialarını həyata keçirmək olmuşdur. Maraqlı məsələlərdən da hər kitabda araşdırılan "erməni məsəlesi" nda kılcanın soludur. Erməni millatının formallaşmasında və ona vatan yarada bilaçək gec kimi kilsə həlledici rol oynamışdır. Kitabda sübuta yeriştirilir ki, kilsə "erməni məsəlesi" nin müalliflərindən biridir.

Fazıl Qərağullunun "Ermənilər və həqiqətlər" kitabı latın hadisələri dörfüsləşdirən təsvir edir. Türk əcnəbinin feal vətəndaşlıq mövqeyinin, geniş dunyagörüşünün yetişməsində bu əsərin böyük rolü elə biler. Deyilənləri nəzərə alaraq əlyazıtının çapımı və haşqa müxtəlif dillərə çevrilməsini lazımlı bilirəm.

*Tarix elmləri doktoru,
RNU-nun professoru
E. Muradalyeva
10.06.2007*

ÖN SÖZ

Dünyada erməni mələti və ermənilərinə alaqlı maselələr haqqında çox sayıda əsərlər yazılmışdır. Bu əsərlərin böyük bir qismi, xüsusilə da son illarda yazılış anəslərin əksəriyyəti, əsərən türk düşmanlığı fikri üzərində qurulmuşdur. Həlla həm mövzuda aparılan "elmİ İadqiqatlar" nəticəsində yazılış "elmİ əsərlər" və siyasi məqalələr haqiqallardan çox uzaqdır. Tarixi hadisələrin İadqiqatlı zamanı rəsmi sənədlərə və yazışmalara müraciət etmək qəçilmezdir. Beləcə tarixi hadisələr olduğu kimi orlaya çıxar.

Türk İorpağının çətrəyi, suyu ilə yaşayıb vər olmuş, sonra isə Türk xalqına və bütün Türk dünyasına düşmən kəsilmiş, onlara qarşı tarixdə gətirilməmiş qatlamlar törətməş ermənilər hərəsində yazırəq nə qədər da asan deyildir. Rəsmi sənədlərə və yazışmalara dayarətəq çox ciddi və yorucu arasdırmaş nəticəsində oraya çıxarılmış həm kitabı oxuduqca, türk insanları ilə böyük-küçük demədən düşməncəsinə rastar edən bu şovinist munaşıqların törətdiklərini meşədə yırtıcı heyvanların hələ emadiyini görəcəksiniz. Bu kitabın yazılımasına istifadə olunan rəsmi sənədlərin və yazışmaların dayarı ermənilərin tarix həyə, eləcə də günümüzdə orlaya atdıqları uydurma problemlərinə qarşı qoyma baxımından avazsızdır.

Rəsmi sənədlərə asaslanan bu əsərin yüksəndiyi vəzifənin məsuliyyətini daşıyaraq seçdiyi "Ermənilər və haqiqəllər" mənzusu bu kitabı da özəksinə tapmışdır. İnsanlarımızın, xüsusilə də müasir gənclərimizin həm əsərdən faydalanan malan və kimin kim olduğunu öyrənmələti məsələsi görülür.

Cəmiyyətinin məqsədləri rəcluresə olsur. keçmiş hadisərin, itirilmiş dəyərlərin inliqamını almaq üçün çatı davası aparmaq zoifliyinə çağdaş dünyada yet yoxdur. Dünyada baş vermiş tarixi haqiqəllərin all-üst edilməsilə mənəse oldo elmaya çalışan çəvrələrin başlatdıqları təhligatlar uydurma xarakterli olarsa, insanhıq buna ancaq və ancaq acıma hissi ilə baxmalıdır.

Bəzi olkalarda laşkilatlanan erməni komitələrinin milli siyaset izlayarak erməni çıxılığının psixoloji təsir göstərmiş işləmələri dünya ictimaiyyetini Türkiyəyə, Azərbaycana və ümumiyyətə turklara qarşı çıxarma seydləri hər şeydan avval həmçinin çoxluqda zarar verəcəkdir. Bu erməni komitələrinin tarihi qələmlilər içərisində bilinen və sinanmış modelləri istifadə edərək erməni "problemini" dövlətlərlərə rəvayiyəyə çıxarma seyleri da, hər zaman olduğu kimi, arxasına və ya yanına sığınışlı dövlətin xeytine xidmət edəcəkdir.

Turklərin sessizliyi heç kəsa casaralı verməməlidir. Türkler dünya tarixinin hər anında insanlıq, inkişaf, mədəniyyətə göstərdikləri xidmətlərlə və bütün insan baqlarına olan sevgi və hörmətləri ilə hiss etdikləri rəhatlığın icası içərisində müəyyən olmayan davranışlardan çəkinmiş ola bilerlər, bu da heç kəsa davasının haqlılığını isbat etmə füsalı vermez. Türkler istəmədən qarşılaşdıqları və ya qarşılaşacaqları hadisələrə dönyanın bütün gücləri bir araya gələcək hələ lazımlı olan darsları vera biləcək güclə və bılık içərisindədirler.

Biz dünya ictimaiyyatını amala gətirən informasiya vasitələrini, gənc nəsilləri, həm mənzularla əlaqeli laşkilatları və ya saxsiyyalları tamamilə uydurma, həqiqatlardan uzaq və müəyyən məqsədlər üçün hazırlanmış asarlarla baş-haşa buraxma-malılığımız. Həqiqatları onlara anlatmağa məcburiyət. Qoy onlar muzakirə və mihabise etsinlər, həqiqatları aşadırsınlar, sonra vicdanla qarar versinlər.

Bu gün hər çox olkalarda yaşayan erməni azlıqlarının da həqiqi rəsmi vənədlərə ehtiyacları vardır. Rəlkə də onlar həqiqatları oytanmak islamayacaklar. Lakin bir gün onlar həqiqatlarla baş-haşa qalacaqlar. Bu zaman keşimini uzatmanın heç bir faydası yoxdur. Bir onları da xəberdat etməliyik.

Rəsmi vənədlərə asaslanaraq bu asarı ortaya çıxarmaqda məqsədimiz tarix boyu baş vermiş hadisələri canlandırıb, "qan-na-qan" deyib intiqam islamak deyildir. Sen 18 ildə şiddetlərinin və isteklərini artıran ermənilər qarşısında Azərbaycanda zəhat və huzur içərisində yaşayan erməniləri taşvişə salmaq heç

deyildir. Mədəniyyət sahibi olan ermənilərin incimalarına sabob olmaga niyyətiniz yoxdur. Biz sadəcə ciddi araşdırmalat nəticəsində alda etdiyimiz tarixi sənədlərə asaslanaraq haqqıqları ortaya qoymaq istədik. Cənki bütün dönyaya yayılmış ermənilər xüsusiylə çox inkişaf etmiş və həlledici siyasi sahib olunan olkalarда "ləbbi" yaradıb çox sayıda uydurulmuş nəşriyyatlar ortaya qoymuş, türk millatına qarşı əsasən sevgi hissi duymayan və türkləri yaxından, yaxşı tanımayan millatlarde nüfuzlu oyandırmağa çalışmışlar və bu çirkin işlərinə davam edirlər. Beləcə, erməni esilli yazıçılar, parlamentərlər, mediya işçiləri məsələnin aslini gəzəldən uzaq tutmaga, erməniləri haqqı göstərməyə çalışırlar. Onlar sözə elmi əsərlərdən, teleprogrammlardan istifadə edərək türklüyü, xüsusiylə da Türkiyəni və Azərbaycanı hədəf alan, həu olkaların torpaqları üzərindəki "haqlarını" ortaya qoyan uydurma məvzularla təhlükə edir, əyni zamanda camiyyatlı őz icasıları allına almaga və dönyada hər erməni davasının varlığını inandırmağa sey göstərirler. Bu mənzədə bir şey alda edə bilmədikləri zaman da qəddarca terror hərakatlarına başlayırlar. Bunlar insan sevgisi və haqqıqı mənada Vətən anlayışından uzaq olan adamlardır. 1971-1985-ci illərdə 200-dən artıq terror aktı tərəfdən bu insanlar çox sayıda türk diplomatının canına qıymış minlərcə türk uşaqlarının, qadınlarının, qızlarının yox edilməsinə sababiyət vermiş, yaxın tarixinin an qəddar qəlliəmlərini, cinayətlərini tövətmışlar.

Xüsusiylə Türkiyəni və Azərbaycanı hədəf alan ermənilər həu dövlətlərin nizam-intizamını və rejimini təhlükəyə soxmaq, xaricdə olduğu kimi daxilda da türklük xainları ilə birlikdə orlaq bir davanın başladılmasını qarşılığına məqsəd qoymuşlar. Onlar Türkiyənin və Azərbaycanın zəifləməsini, bu olkaların xarici olkalarla düşman halına gəlmələrini, uydurulmuş "sayqınm" və "Qarabağ" məvzularını ortaya alaraq tərəfsiz və düşman olkaların Türkiyəyə və Azərbaycana qarşı çıxmalarını isteyirlər. Ermənilər erməni terror aktları açıqlandığı zaman həu aktları hər həftə "Milli qurtuluş mübarizəsi" kimi qalame alır, dünya xalqlarını yardımə çağırırlar. Əslində onlar həu qeyri-adı hərə-

kullarla Türkiye, Gürcistan, Azerbaycan, İran, Irak ve Suriye topraklarında caçınışmalar toradarak faydalananmaq. "Büyük Ermenistan" kurmaq isteyirler. Biz bu sünî olaraq yaratılmış varlığı qatışımızda başda Türkiye Cumhuriyyatı olmaqla diger olkaların da araşdırmaçı elm adamları terefinden bu məvzunun ciddiyatla iədəq edilməli, dünya ictimaiyyətinin aydınlaşdırmaq üçün illarca qapalı bir görüntüsündə gizlədirilməyə həsilan erməni məsəlasının iç üzünü bütün açıqlığı ilə Bitişmiş Millatlar Təşkilatına təqdim edilməli olduğu düşüncəsindəyik.

Rəsmi sənədlər və yazılmışlardan, hatta həzir erməni mənəfətlərin manbalarından alda etdiyimiz məlumatlar əsasında yazmışız bu kıləb erməni məsəlasını əsas xəllatla oxuculara açıqlayıv və tarixi həqiqəllerin ortaya çıxmasına vasitə olur.

Bu da bir həqiqətdir ki, həzir dövlətlərin erməni məsəlasını bir vasita olaraq öz maraqları namına istifadə etdikləri olmuşdur və olmaqdə davam edir. Uydurulmuş bu məvzu bir çox dövlətin mənəfətləri, məqsədləri və hadəflərlə əlaqəli hala getitilməkdə və "sülhsevət" çalışıra məhvəsi edilmişdir. Bu məvzu heç da yeni deyildir. Erməni məsəlesi tarix boyu sünî olaraq yaratılmış, bir çox dövlətin Osmanlı Alkasının Üzərindəki mənimsemə fikirləri nəticəsində ortaya çıxarılmış şəkilləndirilmiş müharizələrə və müharibələrə səbab olmuşdur. Zamanın şəhərləri altında aparılan siyasetlərdə gərənən dəyişmələr dövlətlərin davranışlarına təsir etmiş olsa da, onların məqsədini aradan qaldırıramıشدır.

Erməni məsəlesi özra sükut ayrılıqları və bu məsələyə fərqli yaxınlaşmaları erməni terrorunu dumanlar arxasında buraxaraq, onun həqiqi məqsədini və təhdidini dünya ictimaiyyətinin gözlerindən və bilgisindən uzaq tutub gizleməkdə, insanlıq dünyasını gəsiyarocayı oks laçının qarşısını almışdır.

Erməni məsəlasının və ya erməni davasının doğru və olduğu kimi tanıdılmamış o məsimi erməni terroruna bağlamaq, yaradılan duman pardasını bu laşkilətin bir əsəri saymaq doğru deyildir. Öksinə, bu laşkiləllər bu məvzunu canlı lülmaqla məydana gətirdikləri qarşıılıq şəraitində faydalanan mənəfət alda

etmekde ve ancaq qeyri-müeyyan mubahiselerla, çalışmalarla hazırlanmış bir zəmin üzərində yaşama şanslarını davam etdirirlər. Xüsusiilə 1973-1985-ci illər arasında erməni terroru en böyük mənfaat və dəstəyi avval erməni məsələsini, sonda da terror hadisələrini bir milli qurtuluş davası kimi, işlərakçılarının isə milli qəhrəmaralar olaraq qəbul və eləb ədən yazıçılardan, elm adamlarından, ictimiaq orqanlarından, bəzi siyasetçilərdən, türklər və Türk dünyasına qarşı hala xəçli zəhniyat və düşüncəsinə buraxa bilməyen kilsə və kilsə birliklərindən gərmişlər.

Son illarda həzir erməni tərəfdarı yazıçılının, həzir dövlətinin öz davranışlarını qeyri-adi yollarla bildirmələri və erməni mənşəyini, erməni məsələsini beynəlxalq bir güc və rəqabət müharibəsi olaraq ala almaları diqqət çəkicidir. Əslində erməni mövzusu tarix boyunca heç bir dövlətin haqiqi məqsədi olmuşdur. Fəqat erməni məsəlesi hər zaman rəqabət və güc müharibəsində bir vasita rolü oynamışdır və hər zaman dövlətlərənəsi əlaqələrdə və müharibələrdə zərər çəkan tərəf yənə da ermənilər olmuşlar.

Biz bu kitabımızda erməni məsəlesinin haqiqi tərəfini bilən bir çox xərici yazıçılarning ermənilərə qarşı duyuqları kın və nifratın hər ifadəsi olan alçaldıcı sozlərə mümkün qədər yet vermeməyə çalışırdıq. Haqiqati öyrənen xərici yazıçılının da ermənilər hərəsində, Na isə,

Biz hər atəşdirmalarımızı əsasan Osmanlı dövlətinin və Türkiyə Cumhuriyyəti arxivinin sənədləri əzarında apardıq və bu rəsmi sənədlərə əsaslanımağa çalışırdıq. Hadisələrin xronoloji axışını təshil etməda dovtün ümumi məhiyyətdə yazılmış əsərlərindən da faydalandıq.

"Erməni məsəlesi" mövzusunda qərb dillərində bir çox əsər yayınlanmışdır. Fəqat bunların əksəriyyəti erməni əsilli müalliflər tərəfindən uydurma fikirləri tabliğat məqsadila qalma alınmışdır. Bununla hərəketlərənəsi görünməyə çalışırdıq erməni və digər xərici müalliflər de movezzddur. Biz hələ müalliflərin əsərlərindən faydalandıq. Xüsusiilə nüfuz statistikalarında

Ottoman sources to which Vital Cuinet's "La Turquie Dacie" and the author of the "Armenia, Travels and Studies" have referred in their researches.

Ösəsən arxiv sənədlərinə asaslanan hət tədqiqatımızın, tariximizin bir çox zamanında olduğu kimi, günümüzdə də yenidən xorlaqlılaşdırılmışdan, daha doğrusu xorlaqlılaşdırılmış məsalesinə işq tutacağı umidindəyik.

Bu gün ermənilər tərəfindən tacavüza maruz qalıb yaşımlını itirən, ömür boyu şikast qalan Anadolu Türkləri, azərbaycanlılar unutulmuşlar, ermənilər isə muddəsi edilir, gunahsız söyleşirlər. Onlar dünya ictimaiyyətinin diqqatını uydurulmuş erməni "probleminə" çəkarak, keçmişdə turkların ozählərə qeyri-insani davrandıqlarını ortaya anı işğal etdikləri bolgalarda coxluq alda etmek üçün insanlarımızı qatl etdilər. Onların bütün dünyamın gözü qabagında Xocalıda toradıkları soyqırımı sa-dəcə Azərbaycan türklərinə qarşı deyil, bütün insanlığı qarşı iş-lanmış bir cinayət olduğu ortadadır: uşaq, qadın, qoca, cavan demədən, meşadə vəhşi heyvanların heba toradımadıkları işğan-calarla insanları öldürmüs, casadları yandırmış, bütün qasaba-nı yer üzündən silmişlər. Bu erməni şovinistlərin toradıklarının ishalı üçün rəsmi sonadılara ehtiyac yoxdur. Çünkü hər soy-qırımı gənəümüzə bütün dünya ictimaiyyətinin gözü qabagında təradilmişdir. Şuşada, Xankandında, Laçında, Agdamda, Filiz-lida, Kalbacarda, Qubadlıda, Zəngilanda, Cahtayılda tarixi abidələrimizi, qəbristanlıqlarımızı yerlə-yeksan etdiklorini, bir milyondan artıq insammızın 18 ilə yaxındır ki, çadırlarda və və-qonlarda yaşadıqlarını unutdurmaqmı isleyirlər? Erməni mil-lijyyatçılıyini dünyaya oks etdirib "Büyük Ermenistan" ideyasını həyata keçirməkni istayırlar. Onsuza Azərbaycan torpagının yüzə 79-u işğal alındadır, 41 milyon insanımızın 2,8 milyonu azad, qalan teztiq altında yaşamaqdadırlar!..

Biz günahı başqlarında deyil, özümüzdə axıtmalıyıq! Həmin, xəbərleşmənin hə qədər inkişaf etmiş olduğu günümüzdə

bela, səsimizi dənyaya çatdırı bilmirik, həqiqətləri dənya içi-naiyyətinə ənlədə bilmirik! Ermanılar isə nəinki İravana, Göyçə mahalına, Şuşaya sahib çıxırlar, tarixi ənsanlarımızı həla oşalarınınki sayırlar və bu yalanları dənyaya yaya bilirlər...

Baxın, XX əsrin başlarında bugunku Ermənistanın yaratıldı-
ğı İravan xanlığında yaşayışının yüzde 12-si erməni olmuş-
dur. Birinci Dünya müharibəsi zamanı ermənilər ikiüzlülük,
xəyanət, salqınlıq, qocalara, qadınlara, qızlara, uşaqlara, dini
ibadətgahlara və təbiata qarşı tövəldikləri vahşiliklər və türk
ətdusunu qarşı etdikləri silahlı xayanıllar nəticəsində "köçə-
zorlandılar." Mültaci vəziyyətini haqq edən bu ermənilərin ak-
sariyyəti Qarsda, Sürməlidə, Ərdəhanda, Naxçıvanda, Tiflisdə,
Batumda, Axalkalakida, İravan xanlığında... yaşayış
ermənilərin yamna yerləşdi.

Yatırılmış vəziyyəti, yəni Gürcüstanın bir çox həlgasının er-
manılar tərəfindən istilasını goran, o zamanlar bolşevik inqila-
binin başında duranlardan biri olan I Stalin Gürcüstanı erməni-
lərdən təmizləmək qərarına gəlir. Beləcə, Sovet Rusiyası
Gürcüstanı, Naxçıvana, Qarsa, Sürmaliya, Ərdəhanda... doluşan
erməni azlıqlarını İravan xanlığına - azərbaycanlıların ata-baba
yurdu olan İorpəqlərə sındırır, sahəsi bir az daha genişləndiril-
miş bir Ermənistən Respublikasının yaratılmasına qərar verir.
(Daşnaklar 28 may 1918-ci ildə İravan xanlığında 9 000 kv. km.
ərazidə qondarma bir "Ermənistən Respublikası" ni elan etmiş-
dilər). Fəqər, beynəlxalq qanunları heçə sayan bolşeviklərin 29
noyabr 1920-ci ildə rəsmən elan etdikləri Ermənistən Respub-
likasının (ermənilərin 2500 illik tarixində hər zaman qurmaq
ıstادıkları Ermənistən ilk dəfə bu tarixdə rəsmən müstəqillik
alda etmişdir) sahəsi ermənilərə azlıq etmiş və A Mikoyan ilə
I Stalinin qurduqları planla Azərbaycanı tamamilə Orta Asiyaya
köçürmək və Azərbaycanın sahəsini Gürcüstan ilə Ermənistən
arasında halasdurmak istəmişlər. (Bu fikir Mikoyanın işah-
hüsü ilə 1942-ci ilə qədər davam etdirilmişdir. Lakin Mir Cəsar
Ragırovun ciddi tədhidləri nəticəsində Stalin bu fikirdən vəz-
keçmişdir). Bu əraflədə toplanan Qafqaz Respublikalarının y-

gincagında I Stalin və A Mikoyanın qurduqları plandan xəbərdar olan N Narimanov öz çıxışında o gündən elibətan Zangazur arazisinin Ermanistana aid olduğunu elan edib I Stalinini və A Mikoyanı qurduqları plandan uzaqlaşdırmışdır. Beləcə, Mikoyanın planı baş tutmadıqda torpaqlarımız hissə-hissə kasılıh ermanilərə verilməyə başlanılmışdır. Ermanistanın arazisi avvel 26 000 kv. km., sonra 29 006 kv. km., bu gün isə işgal altında olan Qarabağ və digər bolgeləti nəzərə alsaq, bu rəqam 46 280 kv. km. çalğılımışdır. Halbuki "Ermanistan Respublikası"nın qurulması bələ qanunlara uyğun olmamışdır. Çünkü o zamanlar Türkiyədan, Gürcüstandan, İrəndən, İraqdan və Suriyadañ kəçirülüb İravan xanlığına yerləşdirilən ermaniların sayı yenə də azlıqda qalmış, yəni yüzde 50-ni aşmamış, orada yaşayanların yüzde 42 faizini təşkil etmişdir. Bu isə beynəlxalq qanunlara görə, müstəqil bir dövlətin qurulmasına yol vermir. Baş onda Ləzannın müqaviləsində heç bir yeri olmayan bu dövlət necə qurulmuşdur?..

Ləzannın kulislərində Avropanın dövlətlərinin təmsilçilərinə Şərqi Anadoluda müstəqil bir Ermanistan dövlətinin qurulması fikrini qəbul etdirməyə çalışın, bir zaman Türkəyənin Xarici İşlət Naziri olan və ikiüzlülüyü nəticəsində bu məsələ vəzifədən qovulan Norandukyan bir aza utanmadan Türkəyənin Ləzannın konfransına gəndərdiyi heyatın rəhbəri İsmət paşa ilə de görüşmüştür. İsmət paşa öz xatirələrində bu amı həla anlatmışdır: "Paşalyan əfəndinin sözərini Norandukyan əfəndi keşdi: 'Biz bir erəni yurdum istəyirik,' - dedi. 'Necə bir erəni yurdum?' - deya sordugumda, o, 'Türkəyənin bir yerini ayıracasınız' ləzində izah etdikdə men sordum: 'Türkəyənin harasında isteyirsiniz? Şərqindəm, cənubundəm, yoxsa qərbindəm?' Norandukyan: 'Harada olursa olsun, erəni yurdum olaraq bizə bir yer verin, biz də orada toplanaq, orada yaşayaq.' - dedi." ("Inənətinin xatirələri", "Ulus" qəzeti, 15 sentyabr 1968, s. 4). İsmət paşa ilə Norandukyan arasında keçən bu sohbət Ermanistanın İravan xanlığında qurulmasının heç bir qanuni asasının olmadığını, I Stalin və A Mikoyanın istəyi ilə qurulduğunu

şuhut edir. Dogrudur, bu gün orada yaşayanların yüzde 98-i erməni, qalanı isə rus asgari və digər müllətlərdəndirdi. Heç şübhəsiz, bu rəqəm ermənilərin nəca bir millət olduğunu ortaya qoymır. Bütün bunlar azmiş kimi, ermənilər Qara dənizə Xəzər dənizinə və Ağ dənizə çıxışı olan "Böyük Ermanistan" iddiasındadırlar?

Biz bu tədqiqatımızda, ümumiyyətla, ermənilərin yaranma tarixinin başlarına qədər getdik, onların dunyaya həxişlərini inçalamaaya və masaləni geniş bir perspektiv içərisində dayarlaşdırılmaya çalışdıq. Bu dayarlaşdırıldırında, şübhəsiz ki, milliyyatçılık hissələrimizi bir kanara qoysaq. Vətan və millatımızın varlığını yaxından təhdid edən, müənəfiqlik əsəru ilə həzi super güclərdən istifadə edib İravani, Zangazuru, Goyçə mahalim... Əla keçirən, bunları azmiş kimi indi da Qarabağ bölgəsini, yer üzünü an gozal noqtalarından biri olan Şuşanı işgal edən erməniləri, onların terrorçu komitələrini, dastalarını, acımasızca tərəfdikləri qatlamları və erməni masalası məvzusunu uydurmalarla deyil, ancaq və ancaq bütün açıqlığı və həqiqallarla tərxiyi hadisələrə və rəsmi sanadlara əsaslanaraq ortaya qoymağə say gosərdik. Beləcə, erməni masaləsinin yalnız Anadolu turklarını və azərbaycanlıları təşviqə salan bir əzliq masalası olmuşdu. Orta Şərqdə olan həzi dövlətləri da maraqlandıran bir masala olduğunu gördük.

Keçmişdə olduğu kimi, günümüzdə də dünyanın bir çox ölkələrinə dagılmış bir neçə milyon erməni kütləsinin hərakətə keçib həyük ləhbələr qurması, bu ləhbələrin da "Böyük Ermanistan" iddiasını ortaya atmaları və həddindən "şeyqirimlə" desətəkləmələri onların sarbast iradələrinə haqlana bilməz. Bu iddiaların arkasında fəvqəlgücların da olduqları və həm həm Türkiyə, Azərbaycan, İran, İraq və Suriya üzərindəki amallarını heyata keçirmək üçün istifadə etdikləri qatıdır. Dünən ermənilər Türkiyəyə, Azərbaycana qarşı o zamanın fəvqəlgücları tərafından neçə istifadə olunmuşlarsa, hətən də eyni düşüncələtlə istifadə olurlar. Beləcə, fəvqəlgücların təzyiqi ilə 17 ölkə tərxiyi sonadları incelemədən "şeyqirim" masaləsini qəbul etmiş-

lərlə. Həc şübhəsiz, yaxın zamanında tarix bu qəbolların doğru olub-olmadığını, əməməyyətə, soyqırımın olub-olmadığını ərtəyə qoymacaqdır. Rizim incəlamalarımıza görə, yalnız 1915-ci ildə deyil, I Dünya müharibəsinin başından sonunaadak olan ermənilərin sayı 1,5 milyon deyil, 600 minə bəla aşmır. Bəla olduqda hər sual ortaya çıxır: "Əgər müharibə şəraitində 600 min erməninin olması 'soyqırım' sayılırsa, onda bəs neçə olur ki, on torpaqlarında, on evlərində şəhid edilmiş iki milyondan artıq türkün ölüdürülməsi soyqırım sayılımt?"

Biz bəla hesab edirik ki, bizim bu incəlamalarımız ermənilərin eminənmişlığı üçün da bir iibrat sənədi olacaqdır. Bir insan olaraq onların da yaxşılığını istəmək insanlıq horcumuədüm. Dünən onlar bu və ya digər müstəmləkəçi dövlətlərin oyuna tutuna alət olaraq istifadə olundular. Olan isə ermənilərə oldu. Onlar yaşadıqları yerləri və yüzminlərə insanlığını itirdilər, adları ləkələndi... Həc olmasa, hu gün tarixdən dərs alaraq özlərini ateşa atıb mahv etməsinlər, eyni təhrik və oyunlara, saxta vadılara alət olmasına, yaxşıca düşüñən tarixi olduğu kimi araşdırınsınlar, vaxtılıq peşman olduğunu, aldadıldıqlarını xalıqlasınlar...

Yalan-yanlış tabliğatlar nəticəsində Turkiyanın şərqindəki torpaqların böyük bir hissəsini ermənilərə vermek istəyan AİB-in keçmiş Prezidenti Vilsonun vəziyyəti incəlemek üçün Anadoluya gondordiyi heyətin rəhbəri General Harthorda General Kazım Qarabakırın söylədiyi: "...Çox təsəssüflər olsun ki, siz türk millatını tanımırsınız, haqsız və utanmadan bayata keçirilən təhligətlərin taciri olduğunuz. Əvvəla siz bizimla anlaşın, müstəqilliyimizi və şərafimizi hüzursuz etməyin və hündən conşınızı türkün haqq duyusuna və səzüne amanat edin. Cabanda türkün sözü qədar inanılan hər siğorta yoxdur. Həz, tarix (yani rəsmi sənədlər)... Alın və oxuyun..." sözleri türk millatının xasiyyəti və azlıqlara qarşı münasibəti mənəvəsindən na qədar həqli və yerində hər qarşılıqdır...

Bu da bit həqiqətdir ki, rəsmi sənədlər incələndikdən sonra ermənilərin uydurulması və onların Anadoluda toradıkları

qeyri-insani hadisalar ortaya çıxmış, Prezident Vilson da öz istəyindən vax keçmişdir...

Alman alimi Niestzax belə deyir: "...Yanlış və doğru hərəkatlar həfizada qaldığı və hir iş buraxdığı zaman yanlışlığı davam etdirmək hir alın yazılışı olmaqdan çıxar... Buna görədir ki, həyük millətlər tarixi hadisaları unutmayınlardır..."

Arxiv sanadlarının tədqiqanı naticasında ortaya çıxan həasər erməni tarixinin bilinməyan səhifələrini geniş oxucu küləsəna təqdim edir. Heç şübhəsiz, bu kitab torpaqlarımıza qarşı itali surulən iddialara tularlı hir cavab olacaqdır! Bütün hündür aminik.

Tarixi rəsmi sanadlara əsaslanaraq və urak ağrısı ilə gəruşan hə iş millatımızın dostluğunun və duşmanının tanınmasına, şahidlikimizin aziz xatirəsinin atədilaşdırılmasına xidmət edən hir iñhfadır...

Hərəmatla,
Prof. F. QARAOGLU
Bakı, 2006

ERMƏNİİ ƏRİN TARİXİNƏ QISA BİR RAXİŞ

Ermanilərə görə, Ermanistan böyük və kiçik Ermanistan deyə ikiyə ayılır. Bayık Ermanıstan şimaldan Qara dəniz və Gürçüstan, qərbdən Qızılırmak, şərqdən İran və Xəzər dənizi, cənubdan İran və İraq ilə əvvələ yerlərdir. Kiçik Ermanistan isə Faral çayının qərbində qalan yerlərdir. Bundan əlavə, ermanilər Tarsus və Toros dağlarının cənubunda və Ağ dənizin şimalında qalan Kilikiya dedikləri yerləri də ermanilərin vətəni sayırlar.

Ermanilərə görə, Nuhun gəmisi tufanda Ağrı (ermanilər Ağrı dağını Ararat deyə adlandırlar) dağ üzərində durmuş, sulət çəkildikdən sonra Nuhun oğulları və nəvələri bu bolgada yerləşmiş və etrafa yayılmışlar. Ermanı tarixşünaslarının fikrinə ermənilərin koku Nuhun oğlu Yafəsden olan novasi Qaykdan gelir. Onlar ermaniləri ilk ajdadlarının adı ilə qayklar adlandırlılar. Nuhun nəvasının navezi olaraq qəbul etdikləri Qayk Mesopotamiyaya getmiş. Babil qullasının inşasında iştirak etmiş, daha sonra "Röyük Ermanistan" dedikləri Şərqi Anadolu-nun dağlıq bolgasında yerləşmiş və burada ermənilər ondan tərəyərək çıxalmışlar. Qaykin nəvələrindən olan Aramın da 300 uşağı olmuşdur. Aram Asur hökməndən Bel ilə vuruşmuş, ona qalib galmış və bir dövlət qurmuşdur. Beləcə, Aramın adından alınma olaraq ermanı millatı və dövləti meydana gəlmışdır.

Ermanı tarixşünaslarının bir çoxu ermənilərin kökünü man- ha olaraq osłalarına daha yaxın olan qovşıların - asur, yunan və yahudilərinə aserlerinə bağlayırlar. Onların "Röyük Ermanistan" dedikləri Şərqi Anadolu ilə Kilikiya deyə adlandırdıqları Adana və Tarsus bolgalarının Asur hökməndərlərindən Salmanazar ilə Sardanapal zamanında Asur dövlətlərinə bağlı olduğunu görür-lər.

Evald Banse bəzə deyir, "Ermanistan tarixi Asiya dövlətlərinin bu mamlakatın keçid qapılarını - ~~proqresivəli qaynaclarla ap-~~ - dqları mübarizolarda asurların keç niş hökməndərlərindən Rəbbəsiy

nın partilere. Bizahen yeni İrana ve nihayatı, Türklerin İranlılara ve ruslara çatıştı apardıqları muhababelerden ibaretedir. (1)

Bəzi erməni tarixşünasları da Xorenli Məvses ilə eyni duşuncədə olanlara qarşı çıxırlar. Dr Daqavaryan bunlardan biridir. (2). O, bu xüsusda belə deyir: "Milli tarixşünaslarımız Aqştanqelosdan başlayaraq müqaddəs kitabdakı Torqarma ailəsini ve Asqanaz kəlməsini irqimizə yaradırırlar. Halbuki Torqarma Eimanistəmənin canib-i-şərqində aynı bir Əlkədir. Mis-marla yazılı kitabələrdə Tilqatıma qalası Asuristəndən şimalda göstərilmişdir..."

Asqanaz İskənə dediyimiz bir ıskit həkuməti idi. Atalarımız müqaddəs kitabda özlərinə bir kök tapmaq üçün qonşuları Asqanaz və Terqamaları iəli surmüssələr və ermənilərin də hə iki qonşu millətdən başqa kökləri olmaz deyərək. Qayıq Torqəmun oğlu saymışlar.

Bu açıqlamalara görə, Xorenli Məvses və digər erməni tarixşünaslarının təli sürdükləri köklərinin Yafes ilə bağlılığı Qayk əfsanəsinin və xəyalı krallıq silsiləsinin heç bir elmi asası yoxdur.

Bundan əlavə, erməni tarixində an parlaq dovr olaraq arşaqunillərdən (partlardan) həbs edilməsidir. (3).

Erməni tarixində Arsak olaraq adı keçən (Arşace) Dah-nascyth qəhiləsindəndir. Partlar haqqında Girarde Rial hə məlumatı verir. Hyrcania Xəzər dənizinin şərqindəki düzənliyin böyük bir hissəsi idi, hətta Oxusun (Ceyhunun) digər tərəfinə qədər davam edərdi. Razılıri burası İberiya və Albaniya ilə səhədli göstərmişlər. Qitanın markazının Asterabad olduğu şübhəsizdir. Runların yanı partlar aryaerəniyen bir mədaniyyətə sahib olmuşla bərabər, Türkətlər eyni irqdon o'duqları ishəlanmışdır. Achemer idəlet saltanatinder, yeni miladdən əvvəl allıncı yüzildən etibarən Ari əlkəsində tataçı (Türk) mülələndən cəbilələrə o'duğunu Orta Asiyadakı insan irqlərinə aid bir esərdə görmək mümkündür.

Hyrcanielilərlə partlar bir təhbarlık altında idilər. Dara kətabalarına görə, orada bozı tataç qabilələri da vardı. Runlar im-

peratorluğun şimal sarhədlerini qarət etməkla maşqil olar və səltənət iddiasıyla üsyanlara yardım edərdilar. Pərt İmperatorluğun quran Arsace Daiyen qabiləsinin rəhbəridir." (4).

Başqa bir asarda da "Partları Şimalı İranda hir Scyton (yani Türk) qabiləsi olduğunu bildirilir." (5). Renee Grousset da partilərlə sakaların cəni qəvma mənsub olduğunu deyir. (6). Sakalar, partilər, partilərin an soylu xanadamları olan Dailər asıl türkdürler. (7). Bu gün da Türkiyənin Qaziantep bölgəsində Dai soyadını daşıyan ailələr mövcuddur.

Saint Martin keçmiş yurən ietixşunaslarından galən "part-he" kəiməsinin işkitcə olduğunu və (xaricə aulmuş) manasına gəldiyini yazır. (8).

"Divani-i-Lügat-ı-Türk" da da parti kəlməsi (qatrı çələ çıxmış) manasındadır. (9).

Partilərin başındakı xanadanın adı yunan əsərlərində Dahi, Daee və Dai, çinlilərdə Thai, yaponlarda Dai, arəhlərdə Dai olaraq keçir. (10).

Re:la ki, Xorezli Məvses Belh şəhərinin parti xanlarının ana yurdu olduğunu bildirir. (11).

Armeniya adı tarixdə ilk dəfə m.a 518-ci il tarixində qalma "Rahistun" yazılarında keçir. Fars kralı I Dariusun yazılarında Erqani-Flazığ bolgasında haş qaldıran bir qovim deyə "Annia" və Armenia'dan bahs edilir. (12). M.a 188-ci il tarixində qurulan Artaksias krallığı zamanında Aramice "Yüksak / Yuxarı Blka" demək olan Armenia adlı Muş və Əhlat bölgələri üçün istifadə edilan coğrafi bir terir indir. Sonraları bu ad romalılar tərəfindən orta və yuxarı Murad suyu ilə Kür və Araz çayları üçün da istifadə edilmiş, hilavasılıtə avropalılar tərəfindən da çəbul edilmişdir.

Özlinə "Qaik" deyan və "Qayk" adlı bir atadan toradikləri afsanəsini yaşıdan və türklərlə bütün xaricilərin "ermani" dekləri qovmle Armenia olğası admın hir alaqqası yoxdur. (13).

Selçuqlu türkərin ilk Anadolu fəthi və Selçuqlu Bizans münasibələri haqqında "Ryzance et les Turcs Seljuc des dans l'Asie Occidentale jusques 1081. Nancy 1913" adlı mühəsib bir

asır yazmış Nancy Universitetinin tarix professorlarından Jean Laurent ermanıların 1920-ci ildə Parisdə naşr etməye başladıqları və naşr edənlərin fransız xalqının daşayıını istadıkları "Ermanı etüdləri" jurnalında Ermanistan ilə əlaqəli olaraq hələ deyir: "... Haqqıstan, yazılı tarixin başlangıcından bəri Armenia adı verilən bir bölgə vardır. Təkin əsrlərdən bəri bu şəkildə adlanan hər əlka deyil, bir coğrafiya terminidir. Şuhbasız, ermanıların hu həlgədə yaşadıqları olmuşdur, fəqai bu həlgəyə sifir Armenia adını daşıdıığı üçün nə ermanıların müqaddəsləri, nə da Ermanistan dövləti adını daşıyan bir dövlətin varlığı qətiyyətla bağlaşa bilməz." (14).

Ermanılar nə Armenia coğrafi adını, nə da xəticilərin otillərə verdikləri armen / ermani adını mənimsayıb istifadə etmişlər və mamlakatlarına "Hayastan" adını vermişlər (15). İravan Universitetinin professorlarından A. Xaçaturyan 1933-cü ildə İravanda naşr eldirdiyi "Ermanistanın məsələsi yazısı dövtünən muhakiməli tarixi" adlı ermanica əsərinin sonundakı xəridə Hayastanı 41-45 dərəcələri arasında, yeni Ərzurumun qərbindən İravənin şərqinə qədər uzanan yerlərdə göstərmiş və Hilit kitahalarında yuxarı Ermanistan üçün "Hayasa" adından istifadə etmişdir (16). Qarabağ-Zangazur ermanılarından olan Prof N. Adontz ermanılar haqqında ilk dəfə bir tarix yazan və tarixi son zamanlara qədər bütün ermani tarixi üçün asas tutulan Xorenli Məvəsədən həri (VII ast) ermanica matnlarda keçən Hayastan (Hayistan = ermani əlkəsi) adı ilə Hilit matnlarında keçən hu hayasəni birləşdirməkdə və hayasələrini ermanıların ataları olaq göstərməkdədir. (17).

Asiya tarixi üzrə incelemə və tədqiqatları ilə tanınan məşhur fransız şəhərşünası Renée Graasset yazdığı "Selçuq hakimiyyətinə qədər Armenia" / Şərqi Anadolü üçün en qiymətli və bəzi mənşə məsələləri xərincində – en çox rəsmi vasiqaya, sənədə nəsəslənən elmi əsərində N. Adontzın fikirlərini dəstəkləyir. (18).

İngilis alimi C. A. Burney də ermanıların özlerinə "hay" demələrinə əsaslanıraq, onların hayasələrdən olduqları fikrini

müdafia edir. (19). Ermenilerin bu qovmün idarəesində "hay" adını almış olmaları fikri daha güclü görünüyor.

Ermanı tarihi ilə meşgul olan ne qərb, na da ermani elm adamları və təzixşunaları arasında bu ilk dövra aid qəsi bir fikir birlüyü yoxdur. Ermanılar tərasında bu gına qədər aparılan tədqiqatlar tam və güvənilən bir inqilamaya dayanırı və hətən burların arasında müəyyən bir banzerlik vardır.

M. a 125-ci ilə qədər ermanılar İranın kiyaniyyan (Akameniş - Achemenide və ya Ahemeniş) sülaləsi krallarının idarəesi altında olmuş və onlara həqiliqlərini sürdürmişlər. Xristianlıqladan avval atəşə sitayış etmə iranlılar ilə ermanıların arasında ortaq hər din idi. Beləcə, Ermanistan Makedoniyalı İskəndərin m. a. 325-ci ildə III Dariusu Arbelada (Əthilda) mağlub etməsinə qədər İramın hakimiyyəti altında olmuşdur.

Makedoniyalı İskəndər İran imperatorunu mağlub etdikdən sonra o torpaqların tek hakimi oldu. Beləcə, Ermanistan da İskəndərin elinə keçdi. İskəndər aslı iranlı olub Sardes qalasını ona rəsline ədar. Mithirinesi Ermanıstanın valisi vezifəsinə təyin etdi. Makedoniyalı İskəndər gənc yaşındadır ikan Bahildə xəstələnərək vafal etmişdir. Bu, m. a. 323-cü ildə baş vermişdir. Mithirines müsələqiliyini elan etmadı, avvalki kiim Ermanıstanı idarə etdi.

Ipsos (İsas)²⁰ muharibəsindən sonra ermanıların yaşadıqları həngalar selefkoşlarının elinə keçdi və hir müddət sonra da bu bölgədə selefkoşlar tərəfindən Artanas və Orontes adındaki komandanlar arasında bolüşdürüldü. Makedoniya kralı Antiokhosun m. a 190-189 illərda Magnesia (Manisa) muharibəsində romalılar tərəfindən mağlub edilməsi üzərində Antiokhos tərəfindən Şərqi Anadolu bolgasında ovvolcə vali olaraq təyin edilmiş General Ataxias və Tokat, Divriği, Ərabkir, Malatya, Maraş, Samihaylı və Kayseri bolgalarında varisələndirilmiş General Zadiades müstəqilliklərini elan etdilər.

Firari'lerin yaşadıqları torpaqlardakı selefkoşların gücsüz hakimiyyəti 150 ilə yaxın sürdü və bolgenin parçalarının elinə keçməsilə sona çاتdı.

Partilar m.a.248-ci ildə Xəzər dənizinin cənub-şərqini ala keçirərək Parti dövlətini qurmuşlar. Daha sonra bu dövlət Əiderlərinin adıyla Arşaklılar dövləti olaraq tanınmışdır.

Parti dövlətinin qurucusu Arşak Saka türklerinin Parti həyündandır.

Arşaklılar (parti ar) daha sonra Araz çayı hölgəsinə hakim olmuşlar və m.a.123-95 illərində geniş bir sahəni ala keçmişlər.

Bu zamanlarda ermanılar digər millətlərə rəhə olaraq və müstəqilliklərini sürdürmüşlər.

Ermanılerə görə, miladdan 150 il əvvəl İbrahim peygamber soyundan geldiyi iddia edilən və həqiqətdən partılı olan Arşak (Arsace) ermanıların haşına keçəcək Eşkəniyan (Arşaqunu) sülaləsini qurmuşdur. m.a.150-ci ildən m.433-cü ilə qədər su- ren bu sülalənin idarəsi bir zaman partiylərə bağlı olaraq həyata keçirildi. Daha sonra bu sülalənin dördüncü kralı I Ardaşəs (m.a.115-90) Parti kralı Arşaqunini tanımadı, usyan etdi və müstəqilliyyini qazandı. Arşaqunu kralığının torpaqları m.a. 64-cü ilde Roma imperatorluğu ilə aparılan müharehədən sonra Romalı Lucullus və daha sonra Pompe İarasından ola keçirildi. Lakin arşaqunları bəzi torpaqlarını romalılara vermek, vergi ödəmək və Romaya bağlı qalmış şərtlə vərliliyini qorumağı südətdüllər.

Arşaqunu sülaləsi zamanında (M.226) ermanıların yaşadıqları bölgeler tekrar İranlı Sasani sülaləsinin alına keçdi. İranlılar bu bolgalara 26 il hakim oldular. Daha sonra ermanılar yenə yanı müstəqilliklərini qazandılar.

Hakkı Raif Ayyıldız həm mənzuda belə deyir: "Ermanıların yaşadıqları bölgələr İran və Roma kimi özlərənə düşman iki böyük rəqib dövlətlər arasında siyasi qalmışdı. Ermanılar xristian olduqlarına gətər İran hökmüdlərini həm qonşularını daha çox Romaya yaxın və bağlı sayırdılar. Romalılar isə ermanıların müstəqilliyini qorumaqdan çox onlara düşman gözüyle həxir və İrana qarşı uyğun bir qala vəsfindeki bu torpaqları saxlamaq istayırdılar. Xristian ermanılar Roma kilsəsi ilə ilk zamanlardakı

kimi sık alaqelerini davam etdirə bilmediyən. Çünkü ermanı kilsəsi milli və müstəqil bir təskilat (Qriqoryan) olmuşdu. Romalılar bu müstəqillikdən xoşlanmır və ermanılarla düşmancasına davranırdılar. M.396-cı ildə ermanıların yaşadıqları yerlər İran və Roma nüfuz bölgolarına ayrıldı. O yerlərin şərqi qismi İranın, qərbi qismi isə Romamin idarəsi altında qaldı. Romalılar Əzilərinə aid olan qismi ermanı və bizanslı prinslərlə idarə etdilər, itanlılar isə ermanı krallığına izin verdilər. Əslində bu krallar İranın alında bir oyuncaq halında idi. Bu vəziyyət 433-cü ildə Arşaqunı sülaləsinin dağılmışına qədər sürdü. Krallıqlarını itirdikdən sonra ermanılar Şərqdə İran, Qərbdə Bizans valiləri tərafından idarə edildilər. İranlıların bu həlqədəki Marzlarındə dekkili valiləri, ümumiyyətla, ermanı aslindən elmayan kaslar di. Bunların çox azı İran dövlətinə bağlılıqları qəti olaraq təsdiq olunan ermanılardan seçilmişdi. İran valilerinin çox geniş salahiyətləri vardı. Onlar bir sefer zamanı ermanı aşgarlarından istifadə edir, ancaq çox ciddi olan hallarda İrandan aşgar çağrırdılar." (20).

Bəşinci asrin ortalarında Bizans imperatoru Qeraklius ermanıların işlərinə qarışmış və David Saharhuni adında birini ermanı prinsliyinə gəltirmişdir. Ancaq əç ilə yaxın idarəni alındı tutan bu prins ermonılar tərafından qəbul edilməmiş və geri qaytarılmışdır.

Ermanılar Şərqi Roma idarəsində ikan romalılışdırılmaq istenilmişlər. Onlar Qriqoryan məzhabında ditanmaları əzəndən her cürə zulm və işgancaya maruz qalmışlar. Bizans imperatorları hər məzhabı ortadan qaldırmak və heç olmasa otodoksluqla birləşdirmək üçün müxtalif təzyiqlər göstərmişlər. Onların inamlarında dirondiklerini gəron Imperator II Justinianos şərqdakiləri Trakiyaya və zorla İstanbula köçürümuşlər. (21).

582-ci ildə Imperator Məlik zamanında minlərce ermonının ortodoksluğun olduğu yerlərə yerləşdirildiklərini, bunlarında bir çoxunun işgancalara doza bilməyib can verdiklərini gətirirük.

Konstantin'in Şərqi səfərində ermənilərin "İpak yolu"ndan alda etdikləri imkanlar əllərindən zələmmiş və imperatorluğun müxtəlif yerlərinə sürgün edilmişlər.

Bizans İmperatoru Qerakliusun yerinə keçən oğlu Konstantinin zamanında İslamiyyət inkişaf etməyə və genişlənməyə başladı. Ərab orduları Suriyaya gəldilər. Sonra onlar ermənilərin yaşadıqları bölgələri əla keçirdilər. Onlar Şimalda Anadolu'ya, Şərqi İtənə və Hindistana, Qərbdə Afrikaya doğru irəlilədilər və yollarının uzarındakı romahlara bağlı olan olkaları da əlc keçirməyə başladılar. Ermənilərin yaşadıqları bölgələr ərahələrin elinə keçdi və ermənilər ərahələrə vergi verməyi qəbul etdilər.

Ərahələrin ermənilərlə qarşı hayatı keçirdiyi idarə əsəlu ərənlərin onlara təlbiq etdiyi idarə üsulundan fərqli olmuşdur. Ərənlər erməniləri dini latını dayışdırılmaya, xristianlıqlıdan ayrılmaları ataspərat olmağa zorlamışlarsa, ərablar onları öz din və inamlarında tamamen sərbəsi huraxmışlar.

Ermənilərin yaşadıqları yerlər Şərqi ilə Qərbdə arasında hir keçid yeri olduğunu gora hürələrdən bir çox qovşular galib-keçmişlər. Onların bəziləri hürələrdə yerləşmişlər. Bu galib-keçen qovşuların toradıkları muharibə və tacavuzlar nəticəsində bölgə çox dəyişmişdir; bezan genişləmiş, bezan da dağlımışdır. Bu yüksək və geniş sahələr keçmiş çaglarda qutulan dövlətlərde hərbin və ticarətin əhəmiyyəti həqiqi olduqluna gora qənşü dəvlat və imperatorluqlar arasında rəqabətə səhəb olmuş və hətəzəman hücumlara maruz qalmışdır. Hürələrdə hir-hirinə düşmən dövlətlər qurulmuş, huna getərən onlar xaricdən galan tacavülələrə dayana bilməmiş və çox zaman krallıqlarını itirmişlər.

Gələnji incelemələr bu sahələrdə ilk mədəniyyəti və dövləti quranların Orta Asiyadan geldiklerini göstərir. Aparılan qazıntılar nəticəsində ortaya çıxan əhəmiyyətli qazıntılarla, hələnin an keçmiş xalqı Asur yazıtlarında adları keçən nəzilər, sonra da urartular olmuşlar.

I Deniker "Ermənilər maddi hir çox ünsürlərdən amala galmış qarışıq bir irq kötüsləridir. Bunlar Hindu, Əşqan, Asuri və Türk irqləriindən amala galmışlar." - deyir. (22).

Robert de Qais da bela deyir, "Ermanilar Orta Asiyaniñ Pamir yaylalarından galan Aryan boyalarına, Mesopotamiyadan Şarga çıxıp sami ırqına marsuh tayfaların qarışığıdırlar." (23).

W.S.Monroe da, "Ermanilar ırq baximindan iranlı, Beluç va çinganelerla (qaraçı) aqrahadırlar, rangları aydan zeytin renğina qədər müxtəlidir. Səqqallatı şəhəlid rangında, gözları işi, qara və mavi, hırçunları yəhudilərinki kimi müəyyən bir şəkil-də çıxıntılıdır. Yəhudilərlə fiziki və ruhi bir çox ortaq yönleri vardır. Onlara "xristian yəhudü" və ya "vafiz edilmiş yahudi" deyilməsinin sabibi da budur," deyir. (24).

Dr.Hantich Pudor, Londonda naşr edilan "Times" qazetinin 13 iyun 1917-ci il tarixli sayında, "Ermeni günü" münasibətilə yazdığı yazıda bela deyir, "Ermenilar xristian olmaqla hər-hər Sami ırqındanlardır. Onların gözə çətpən an boyuk xüsusiyyətləri burunlarının qalın və qaba olmasıdır." (25).

Irq mülaxəssisi Vyanalı I. Sulereye görə, ermanilar yəhudilərlə birlikdə hititlerden galmadırlar. Dr.S.Valsinherq "Ermenilər və yəhudilər" başlıqlı möcədəsində ermanilarla yəhudilərlə arasında nəzərə çarpan bir barzətlik olduğunu, bu barzətliyin yalnız fiziki olmayıb ruhi sahaya da keçdiyini söylemişdir.

Qafqaz və Gürcüstanda ermanilar üçün verilen həkmlə "ermanilar xasiyyət baximindan diqqət çəkicidirlər" həkimiyyətdür. "Gürcüstan və ümumi hərb" kitabının yazılışı bu kitabın xüsusi naşrinin 61-ci sahifəsində belə deyir: "Tacir və alverçi olan ermanilar Qafqaz xalqını soymaqdə, onlara vergi kasımkədə və mamleket üçün bir falakatdırılar. Ermaniların Qafqazda sevil-memələrinin sabibi da budur. Orların mühəndis şəhərlərdə xüsusi şəhərlərdə Tiflisde oynadıqları tollar Varşavadakı yəhudilərin tollarına bənzeyir. Eyni yazılıçı ermanların Qafqazın mədəniyyəti ünsürü olduqlarıyla bağlı hələün Avropana yayılan düşüncələrə da qarşı çıxmışdır. (26).

M.Brosselin "Arxeoloji raportları" və "Ani xarakəhlilikləri" adlı eserlerində "Anidəki Qolunuzun oğullarının ana dillerinin türkəci olduğu yazılıdır. Demək, Anili Qriqoryan ermanılıtı sayılan bu insanlar da Orta Asiyalıdırular," - deyir. (27).

Tarixdə insan axınlarının davamlı keçid yerleri olan hı hılgaların yeni-yeni xalqların və mədəniyyətlərin amala goldiyi, mövcud mədəniyyətlərin da davamlı dayışıklılıkla ugradıqları bilinən hər həqiqətdir. Şərqi Anadolunun bir qismində yerləşmiş ermənilər M. III əsrde Saint Gregoire tərəfindən xristianlaşdırılmış və xristianlıqla birlikdə camaat olma haqqını qazanmaga başlamışlar. Ermənilərin iştirə yeni dogmaqda olan bir qrup olmaları, iştirə nüfuz baxımından eyni holgeni paylaşan digər xalqlara nisbatla çoxluqda olmamaları və istərsə de hər cəmiyyəti camiyyət edən digər xususiyətlərlə birlikdə ortaq mədəniyyət dayarlarının bir çoxundan məhrum olmaları sababila camaat clıma haqqını qazandıqdan sonra belə, uzun müddət orzlaşlarına bir varlıq göstərə bilməmələri hər faktdır. Fəqər onlar holgada hakimiyyət qurmaq və ya hakimiyyətlərinə surdurmak istəyən Rizans, Pers, Əmavi, Ahbasi və Səlcuqlular kimi höyük güclərin və daha sonralar xəçilər və mongolların öz siyasetləri istiqamətində istifadə edə hiləcəkləri müəüm unsütlərdən hiri olma istedadını göstərtmişlər. Daha sonralar davamlı istifadə edilən və istifadə edildikcə inkişaf edən hər istedad erməni cəmiyyətinin tale cıxısını, milli və siyasi mədəniyyətinin taşak-kül və yönəlməsinə təsir edən faktların an ahəmiyyəllilərin-dən biri halına galmışdır.

Duşman güclər erməni cəmiyyətlərini bir-birlərinə qarşı istifadə edarkən həzən çətinliyi duşmuşlar, ləğat çox vaxt cəmiyyətin tamamına və ya yarısına müxtalif vedlər etmə yolunu seçmişlər. Bu siyasetlər içərisində erməni xalqının tamamı deyil, sadəcə ortaya çıxan erməni bəyleri və ya kilsə liderləri öz mənfaatlarına uyğun galan təraflarla ortaq hərakat etmə və ya tez-tez tərəf dayisdırma qabiliyyəti göstərmişlər. Bunun da normal qarşılıması lazımdır. Çünkü hər bir cəmiyyətdə olduğu kimi, erməni cəmiyyətində da şartlara görə həzi qabiliyyətlərin inkişaf etməsi və müxtalif mənfaat və mədəniyyət çəvralatının və ya ali qruplarının amala galməsi olduqca təhlili idi. Daha açıq hər itadə ilə desək, xarici güclərin müxtalif siyasetləri ermənilərin ictimai quruluşunu və mədəniyyətini höyük ölçüda təyin edirdi.

Sonraki hadislerde daha açık görülmeseydi kimi, bir terefden rəqib olan xarici güclərin ozlarına xas "müştəri," yəni istifadə edə biləcəkləri şəxs və ali qruplar tapma və ya əməkdaşlığına gəlirmə siyasetləri, digər tarafsızdan da ermənilərin iştirəcəmiyyətlərlərəq varlıqlarını sütdürə bilmələri və ya sahib olduğularını qoruya bilənləri üçün xarici gücləni məhtləc idilər. Bu da ermənilərlə arasında bələd məyə yol açırdı. Beləliklə, m. V asırda etibarən həlqə üzərində məntəqələri və ya epidemik işğalçı əməkəri olan xarici güclərin hamisi ermənilərlər arasında "müştəri," istifadə edə biləcəkləri şəxs və qrupları eyni anda tapmaqdə və ya əməkdaşlıqlarda çatışılık çəkməməyə başlamışlar.

Qeyri-adı və xaricə bağlı olaraq ortaya çıxıb inkişaf edən, yəni doğrakon uşağından da yanında gətirən erməni cəmiyyətinin ilk müstəmləkəsi qarazı İran təhlükəsinə qarşı Nice (İznik) şurasına qatılması olmuşdur. Bilindiyi kimi, m 325-ci ildə İmperator I Konstantin tərəfindən toplanan şura din və dünya işlərinin imperatorun şəxsində toplandığını elan edərək, Qərbin tarixində xristianlıq'a birləşdə aylan "dwalizm" (din və dünya işlərinin bir-biriindən ayınması) dəvətünə sen verməkdə idi. Bu qərarla ermənilərlər İran və qorçuluqda olan kiçik bayılıklara qarşı varlıqlarını sürdürübilmək üçün ozlarına daha yaxın gərdükən, Bizans İmparatorluğunun və kilsəsinin himaya və qəyyumluğuna girmişdilər.

Bu tariixdən sonra Bizans idarəsinin ermənilərlərə qarşı təqib eldiyi siyasetinə asasını onları xarici düşmanlara qarşı istifadə etmək və bizanslaşdırmaq şəklində yekunlaşdırmaq mümkündür. Bizans öz siyasetinə tərəf galen erməni həy və katolikoslarını qeyraqla yerlərinə təzələrini gətirib yerləşdirarkən Bizans ermənilərlər arasında yeni dostlar və düşmənlər qazanmaqdə, erməni cəmiyyəti isə yeni qarşıqlıqların və daxili düşmənciliklərin içərisinə surüklənməkdə idi. Bizans idarəsi tərəfindən tətbiq edilən erməni liderləri siyasi sahələrlə Bizansa qarşı olan və ya Bizans idarəsi tərəfindən mövqə və digər mənşətləri allərinən alımanlaşa tərəf düşməklə həm ozlarına, həm də Bizans idarəsinə çatış olanların kür, düşməncilik və qısqanlıq atını öz nəzarətinə çəkməkdə idilər.

Sayıları geldikçe artan qeyri-martınlar zümresi İsa Bizans ve onun yerli hıllıkçılara qarşı başqa xarici güçlerin yardımını istememişti ve onların emmekaşığıni qəbul etməyi an tabi çıxış yolu olaraq gəran veziyyata düşmüşlər. Buna görə islamîyyətin ilk yayılma illerine qədar keçən zaman içərisində erməni cəmiyyətinin zaif ictimai quruluşu parçalanmış və hər parçalardan hər hiri hirdən artıq xarici gücün təsiri alına gitmişdir.

Ermanılar çox sayıda krallıqlarının olduğunu iddia edirlər- se da, bunlar heç bir zaman müstaqil, azad bir quruluş olmamışlar. Ermeni krallıqları Roma imperatorluğunun və onun yerine keçən Bizansın və İran dövlətinin hakimiyyətini qəbul etmiş, kralları Roma, Bizans və ya İran imperatorlarının idarəsile iş həşəndə qalmışlar. Ermanılar hər imperatorluqların həzən hətənə bəzən digərinə, bəzən da ikisine birdən vergi ödəmişlər. Ermanı millatının bütün tarix boyunca azad və müstaqil olmadığı, hatta seçdikləri kralların bazilarının İran asilli olduğunu nəzərə alındıqda, bu milletin boyunduruq altında yaşaması olduğu həqiqi ortaya çıxır.

476-cı ildən sonra Ermanistan İran və Bizans arasında paylaşılmış Şərqi Ermanistan İranın, qərbi da Bizansın idarəsində olmuşdur.

SELÇUQLU DÖVRÜNƏ QADAR ERMANLIAR

Ermanılar hütün tarix beynəcə Şərqi Anadoluda və ya dönyanın hər hansı bir yerində azad və müstaqil bir dövlət qurmayı hilmədikləri kimi, mədəniyyət həkimindən da ciddi bir iz bura xəmmamışlar. Şərqi Anadolu miladdan əvvəl və daha sonra islam dininin yayılmasına qədar İranlılar ilə hizanslılar arasında doyuş sahəsi olmuş həzən hirinin, həzən da digərinin alına keçmişdir. Bu beləgədə yaşayan ermanılar da İranın və Bizansın təzyiqi altında asır və qul hayatı sürdürülmüş, müsəlmanlar hərəkət oluncaya qədar ham İran, ham da Bizansdan böyük

zulmlər görmüşlər. Onlar dini inamlarına görə toplu haldə qəllə və ya sürgün edilmişlər. Bu gün heç onların məzhabı olan Qırıqəyan məzhabında ham İran, ham da Bizans dinlərinin izləri gorunməkdədir.

Müqaddəs islam dini Ərabistan yarımadasında güclənilən yerləşdikdən sonra Şərqdə butpəresi İran, Qərbde xristian dininə mənsub Bizans kimi iki böyük düşman quvvalarla qarşılaşmışdır. İslam hüququnda Uca Allahın birliyini və Məhaməmad eleyhissəlamın peygamberliyini, yəni islam dinini təbliğ etmək müsəlmanları uzun bir vəzifədir. Bunu qəbul edənlər özlərini təhlükəsizlikdə hiss edəcəkləri kimi, din qarادığına da qəbul olunurlar. Qəsəbkarlığın, qaratın və digər mənfaatlar üçün savaşmanın islamda yeri yoxdur. (28).

Az bir zamanda İranın tamamı islam dinini qəbul etdi. Beləcə, islam ordusu bizanslırla qarşı-qarşıya qaldı. Müharibə başladı. Bizanslılar Suriya, Fələstin və Misir müzəffər islam ordusuna təhvil verib Şimala çakıldılar. Bu muharibələrdə müsəlmanlar daima bizanslılar ilə vuruşdular, qarşılara na hir erəmani dövləti, na da hir erəmani ordusu çıxdı. Belə olduqda miselmanlar Anadolunu ermanılardan deyil, bizanslılardan almış oldular.

Kılıkıya həlgəsinə galinca: Adana ilk dəfə Hz. Ömer zamanında fəth edilmişdir. Daha sonra Xalifa Əbdülməlik Adana və ətrafini tə Sivasa qədar fəth edib islam ölkələri arasına qatmışdır.

Selçuqluların axımdından avval Kılıkiyada heç hir erəmani varlığı gərələməmişdir. Böyük Türk axınının onündən qaçan erəmanilar Kılıkiyanın dağlıq bəlgəsinə yerləşib buranı əzələri üçün mərkəz etmişlər. Ancaq onlar burada da heç hir zaman azad və müstəqil hir dövləti qura bilməmişlər. Onlar zaman-zaman selçuqlulara, misirlilərə və xaçlılara vergi verən kiçik prinsliklər qurmuşlər.

Bu torpaqlar dörd xaliso zamanından sonra Əməvi, Ahħasi, Salcuqlu, Mangucəkli, Arluk oğulları, Ağqoyunlu, Qaraqoyunlu, Ramazan oğulları və nehayət, Osmanlı dövlətinin hakimiyyətində rahat və xoşbaxt hir hayat sürdürmişlər. Bu saydıqımız

dövlətlərin hamısı da islam dövləti nizamı içerisinde idarə olunmuşlardır.

Abbasilər zamanında İslam-Bizans mubarizəsi davam etmiş, ermanılar islam hakimiyyəti altında yaşamışlar. Bizanslılar ermanıları ortodoks etmək üçün onlara müxtalif təzyiqlər göstərmişler. Musalmanlar ermanıların din və vicdən hürriyyətətinə taxuxunmadıqlarına görə ermanılar islam idarəsinin milli vəllişlərini qorumaq üçün olverişli hesab etmişlər.

Xalifa Mehdi zamanında Abbası dövləti içerisinde çıxan qarşıqliqdan faydalanaq isteyən bizanslılar 777-ci ildə Maraş və Amiq ovasına qədər irəlilədilər. 778-ci ildə Həsen R. Kahta-ha (29) komandanlığındakı islam ordusu bizanslılara qalib gəldi. Naha sonra Xalifa Mehdi oğlu Harun Raşid komandanlığının ordunu Bizansın üzərinə göndərdi. İslam ordusu Anadolu-nu başdan-haşa fəth etdi. Bizans imperatoru ildə 70 min qızıl vermak şərtiylə sülh bağlamaq məcburiyyətində qaldı. Abbasilər Çukurovadan Ərzincan'a qədər çəkilən cızgının şərqindəki həlgəni Avasim adıyla yeni bir səthad vilayəti halına getirdilər. Beləcə, Fərat çayının qərbindəki ermanılar da Abbası hakimiyyətinə keçmiş oldular.

Atadan uzun bir zaman keçmədən Xalifa Mamun zamanında bizanslılar yenə abbasilərin torpaqlarına hucum etdilər. Xalifa Mamun 830-cu ildə Bizansın üzərinə bir ordu göndərdi. Onların hucumunun qarşısını alan hu ordu 831 və 832-ci illərdə Bizansa qarşı hərəkəti davam etdirərək Antakiya və Tarsus'u yenidən fəth edib bir çox Bizans qalasını da ala keçirmişdir.

Sontalar Abbası dövlətinin daxilində çıxan səltənat və mozhəb davalarından faydalanaq isteyən Bizans imperatorluğu abbasilərin hakimiyyətində olan torpaqlara yenidən hucum etdi. Onlar Malatyaya qədər irəlilədilər. Belə olduqda islam ordusu turk osilli Afşinin komandanlığında Bizans ordusunu Ankara'da qarşılıdı. Aparılan doyuş nəticəsində Afşinin ordusu qalib gəldi. Bizanslılar çox ilki verdilər. Bundan sonra bizanslılar uzun muddət abbasilərə qarşı müharibə etmək casatını göstərə bilmədilər.

Bir xeyli zamandan sonra Abbası dövləti içərisində məzhab, taxt və səltənət davaları yena ciddi hir vəziyyət yaratmışdı. Yaranmış vəziyyətdən faydalananın istəyən Bizans ərdəsu islam olkalarına tacavüz etməyə başladı. Bir tərəfdən gündən-günə çoxalan daxili davalar, digər tərəfdən da Rizansın təzyiqi Abbası dövlətləni aradan qaldıracaq qədər höyük hir təhlükə halına gəlmişdi. Bizans ərdəsu 948-ci ildə Maraş işğal etdikdən sonra 953-cü ildə Suruç işğal etmiş, İraq torpaqlarını satılmaga hazırlaşmışdı. Rizansılar işğal etdikləri Maraş və Suriç çevrəsindəki müsəlmanları qılıncdan keçitərək hər tərəfdə dəhşətverici qorxu yaratmışdılar.

Abbasılar bu yaxın təhlükə qarşısında ioplana bərəcənlik ilə 956-ci ildə Rizansın üzərinə hücum etdilər və Rizansı maglubiyətə uğratmışdır. Bir neçə il sonra Rizans yenidən hucuma keçmiş, Çukurovən və onunla同一的ətrafındakı hir çox qala və şəhərləri yenidən işğal etmişdir. Bu dəfa bizansılar Şərqi Anadolunun, yəni ermanıların Boyük Ermanistan dedikləri yerlərin hir çoxunu əla keçirmiş və kiçik ermanı prinsliklərini təkrar özlərinə bağlamışdılar. Onlar da, huraları uzun zaman allarında tutma bilməmiş və geri çekilmək məcburiyyətində qalmışlar.

Bundan sonra Abbası dövləti daxili davalar nəticəsində elə zəifləmişdir ki, valilər və komandanlar özlərini ayrı-ayrı quruluşlar elan edərək öz aralarında vuruşmaya başlamışlar. Artıq Abbası dövlətinin Rizansla dəyüşəcək gücü qalmamışdı. Yaranmış vəziyyətdən faydalanan hizanətlər kiçik ermanı prinsliklərini əla keçirib, onları özlərinə bağlamışlar. Rizans İmperatoru Vasiy II 1023-cü ildə Ani princi Ohannes Sempati cazalandırılmışdır istəyirdi ki, Ohannes Sempati müsəlman turklərə arxa çevirib Rizans idarəsinə üstünlük vermişdir. Beləcə, bütün Şərqi Anadolu Rizansın hakimiyyəti altına girmişdir.

Rizansılar müstəqil olmayan ermanı prinsliklərini zəbt etdikdən sonra ermanıllara etmadıkları zulm qalmadı. Onlara qarşı çox ağır vergi tətbiq etdilər. Ani, Muş, Bitlis, Van, Beyazit, Ardahan, Malazgird Rizans aşgarlarıla doluh daşdı. Ermanı kilsələri hucuma maruz qaldı. Kalnlikos və papazları tutulub Rizan-

sa gondardılar. Ömumiyyalla, ermanilarla bizanslılar arasında mazhab düşmənciliyi vardı. Buna görə bizanslılar ermanları tamamılıq yox etmeye çalışdılar. Din va vicdan hürriyyatına riayat etmeyecek, onları öz mazhablarına keçməyə zorladılar. Beləcə erməni prinsleri bizanslılar üçün kola halına geldiler. Yaranmış variyiyati dayatlaşdırın ermanı tarixşunuası Maßlieu: "İqtidarsız va qadınlaşmış rum milləti erməni prinsliklərinin an casur ovjədlərini yurdlarından qoparıb atdilar, millatımızı təh-qiz etdilər, turkların istilasını asanlaşdırıldılar," - demişdir.

İranlılar da erməni prinsliklerine hakim olduğu zaman ermenileri xristianlıqdan ayırmak, öz dini olan Zardüşt dini-na, aiaşa va büllərə ibadat etmeye macbur etmiş, bir çox işğanca va təzyiqlərə haş vurmaqdan çəkinməmişdilər. Müqaddes İslam dininin endirildiyi ilk illarda İsa, Hz. Ömarın xalifaliyi dövründə erməni prinslikləri fəth edilmiş, müsəlmanlar erməni prinsliklerine hakim olmuşdular. Fəqol onlar ermenilerin din, hürriyyət va vicdanlarına toxunmamışdilar, sadəca can va mal amniyyatlarını təmin etmək üçün va onların dini ayinlərini sorbasılıq yerinə yetirə bilmələrinin qarşılığında cizya deyi-lan vergi ədamaları lazım gelmişdi. Halbuki bizanslılar erməni prinsliklərini işgal etdikləri zaman onları öz mazhablarına dan-maya zorlaşmışdılər. Bizans imperatoru Konstantin müstəqil olmayan erməni prinsliklərini işgal etdikdə her tərəfi yandırıb-yaxmış, erməni xalqını yox etmeye başlamış, ermanıların ruhani lideri Nerses onu çətinliklə yumşaltmışdı. Bu vahşiliklər ermanıları bizanslıların mazhabına zorlamaq məqsədi gəldi.

O zaman hər yerdə olduğu kimi, müstəqil olmayan erməni prinsliklərində də dərəbəylik idarəsi var idi. Müsəlmanlar ermənilərin idarə şəklini dayışdırmadılar. Onlar idarəni tamamılıq erməni prinslerinə həvala etdilər. Onlara fermanlar va xalat-lar verdilər, mal, can, din va vicdan hürriyyatlarına toxunmadılar. Bu kiçik erməni prinsliklərinin İslam devletinin valisine vergi ödəməkdən başqa həç bir macburiyyatları yox idi. Öz işlərində tamamılıq müstəqil harakat edər, qanun va adaletinə görə ya-sayardılar.

Ermeniler müslimnlardan bu qədər yaxşılıq gərdükələri halda, Sasundakı ermenilər üşyan edib valini oldurdular. Xalifa bu azğın ermeniləri cezalandırmaq üçün Böyük Buğa (30) komandanlığında bir ordu göndərdi. Böyük Buğa ordusuna ilə avval Mux bölgəsinə geldi, üşyanı yaradırdı. Sənət Van üzərinə basqın etdi. Var bölgəsində Aşot adlı bir ermanı adamlarını başına toplayıb üşyan elməyə hazırlaşındı. Faqat o, Böyük Buğanın galdiyini eşildikdə hunu bacara bilməmiş, onu hadiyyələrlə qarşılıamışdır. Böyük Buğa Aşotu Bağdada göndərdi. Beləcə, Böyük Buğa bütün Ermanistəni Ağrıya (Ararat) qədər öz icazə altına aldı.

Əməvi xalifəsi Marvan II Ermanistanın idarəesini Baqratunu (31) ajaşına vermişdir. Abbaslı xalifəsi Mutavəkkil bu ailədar olan Aşotu Ermanistən valisi rəyiş etdi. Ermeniler çox məmənun əldələr. Aşot xalifədən əzüñə prinslik verilməsini istədi. Xalifa da əzüñ qəbul etdi. Aşotun prinsliyi ermenilər arasında etirazlar, qısqanlıqlar emala galındı, əsayış pozuldu.

Aşotun oğlu Sempal Abbaslıların Azərbaycan valisi Afşin tərafından prins olaraq qəbul edildi. Aşotu İac və xalat gündərdi. Aşot isə müslimnlərə nankotluk etdi. O, hırvatlılarla gizli olaqlar qurdu. Azərbaycan valisi Afşin Aşotun oğlu Sempalın nankotluğununa çox hırslılandı. Bir ordu ilə onun üzərinə hücum etmək istədi. Lakin Afşinin ordusu gəlmədən Sempalın ordusu İac vəlisi tərafından darmadığın edildi. Belə olduqda Sempal İakrit xəlifəyə itaətinə erz edərək vergisini ödəməyə davam etdi.

Ermenilər müslimnlardan bu qədər yaxşılıq gərdükələrinə baxmayaraq, tarix boyu xainlikdən geri durmamışlar, günün müzdə də durmurlar, galəcəkdə də durmayacaqları şübhəsizdir. Prins Sempal müslimən valiya qarşı sui-qəsədçilər və Sempal edam edildilər. Ermanilərin bu xainliyinə qarşılıq Xəlifa Mütesi böyük bir afv hissə və duygusu ilə Sempalın yaxınlarının birimi vali təyin etdi.

Bilindiyi kimi, Konstantin IX (1045) Aniyi zəbt edib Bağdad hakimiyyətinə son verərək yepiskopxanaları, monastırıları

qarat eldirməsi ermənilərin Salçuglu idarəsinə asanlıqla boyun eymələrinə sahab olmuşdur. (32).

Bu qaradandan sonra əzələrindən "sədaqət andı" istəyan Kons-tantinə ermənilərin verdikləri cavılh hər halda müsəlmanlıq üçün qürurvericidir: "Size sədaqət andı içmək əzvəniyi Əlumət və yox olmaga maruz buraxmaq deməkdir. Bizi himaya edən bugünkü sahiblərimizə (musəlmanlara) buraxın." (33).

"Bizansdan avval arəb hakimiyyətində keçən ilk asır ermənilər üçün milli və adəbi hər inkişaf dövru olaraq qəbul edilir." (34).

Ahbasılar zamanında Malatiya, Kayseri Avasım adında bir vilayat halına gəlmişdir. Şərqi Anadolü və Kiliyiya dörd xalifa zamanından sonra da aməviler və abbasiların alına keçmişdir. Zaman zaman bu bölge müsəlmanlar ilə bizanslılar arasında dənyuş yeri olmuşsa da, əstər Şərqi Anadolü, isterse da Kiliyiya onuncu astın sonuna qədər müsəlmanların hakimiyyəti altında qalmışdır. Onuncu asırın sonunda Şərqi Anadolunun həziyərlərinə bizanslılar hakim olmuşlar da, İran Üzerindən galen Türkman axınılarının nəticəsində burada Böyük Şalçuglu dövləti qurulmuş, Anadoluya digər bolgalardan da müsəlman Türklerinin axımı başlamışdır. 1071-ci ildə isə Malazgird zəfəri ilə Bizans sadəcə Şərqi Anadolunu deyil, bələdən Anadolunu Türk hakimiyyətinə tərk etmək mecburiyyatında qalmışdır. Beləcə Anadolü türk-islam diyarı halına gelmişdir. Bundan sonra xəçləsəfərləri başlamışdır. Musəlman Türkler də Anadolunun hər qədər torpagını öz qanlarıyla sulayaraq buraları həqiqi hər Türk Vələni və islam diyən halına getirmişlər.

Bu açıqlamalardan sonra əstər arəblər, isterse da Türklerin ermənilərin Ermanistan dedikləri Şərqi Anadolunu onlardan almadiqları. Bizans orduları ilə savaşib qan tökerek bizanslılarından aldiqları hər dəha aydın olur. Bu bölgədə yaşayan ermənilər de Bizansın zalim boyundurugündən qurtuluş islam dövlətinin adil hakimiyyəti altına girmişlər. Onlar Bizansdan gördükleri zülmələrə qarşılıq müsəlmanlardan gordukları adalet sayasında bu gənə qədər milli varlıqlarını qoruya bilmişlər.

SÂLÇUQÎ U İDARESİNDÂ ERMANLILAR

Sâlçuqlu türklerinin Anadoluya hakim olmaları dünya tarihinin en önemliyyatlı hadiselerinden biridir. Bu hadise islam dünyasını xristianlıq tehdidinden qorurmuş, yeni bir ruh, yeni bir iman qüdratıyla xristianlıqqa qarşı İslami müdafiə edən bir millatın tarix sahəsinə çıxmışdır.

Anadoluda qurulan Sâlçuqlu Türk hakimiyəti xâchi sefərlərin qırılmasını tamın etmiş, müsulmânlar tərəfindən müqadəs bir şəhər sayılan və Peyğombər əfəndimizin fəth ediləcəyi müjdələdiyi İstanbulun fəthindən sonra qitadə asrlarca müsəlman türkün həyətini dəlgalandıran Osmanlı dövlətinin quruluşunu hazırlamışdır.

Bilindiyi kimi, Anadolu torpaqları üzərində an mühüm rəlu türklər qnymışlar. Röylik köçərlər 50 ildən artıq bir zaman keçimi içerisinde Anadolunun türklaşması gerçəkləşmişdir. Anadolunun türklaşması Malazgird yəsərindən daha avval başlamış, bu həyik zəferlər da Anadolunun qapıları müsəlman Türk köçərlərinə ardına qədər açılmışdır. Ana yurdlarından qopub gəlan türklərin islam dinini qabul etməsələ islam dünyasının bir çox höhrənləri sənə çatmışdır. Bu həyik köçün gətirdiyi yeni güc Anadoluda yeni hir madəniyyət vücuda gətirmiş, müsulmânlar arasındaki ideoloji məzhab davalarının qarşısını almış, bütün islam ölkələrində yeni hir dövrlərin başlangıcı olmuşdur.

Anadolunun türk yurdı halına gəlməsi avrопalılar tərafından qavramılmayacaq, qəbul və həzm edilməyəcək bir hal olaraq görülmüşdür. (35). Görəsan, Sâlçuqluların avvalki dövrlərdə Anadoluda Türk qövmü vəcdimi Aparılan İadqiqatlar Qapızlarından çox-çox avvallar asası türk tayfları olan Kimmorlin (36), Sakaların (İskillərin) (37), İdil (Volqa) Bolqarlarının (38), Hunların (39), Sabirların (40), Xəzərların (41), Şərqi Anadoluya yerləşdiklərini, yeno Qars və Van tərəfində görülen Bolqar küləkləri ilə Peçenak (42) türkətinin hər torpaqlara gələrək həlqəni bir türk yurdı halına gətirdiklərini göstərir.

Xüsusile yunan ve ermanı tarihxünasları tarafından qasdan irali surülen fikirler türklerin 1071-ci il tarihindən sonra Anadoluya galdıkları istiqamətindədir. Halbuki türklerin Anadolu-nu 1071-ci il Malazgird müharibəsindən sonra boyuk koçlarla gelərək, yurd olaraq tutmaları kilsusən müsalman türklərə, Selçuqlulara (Oğuzlar) aiddir. Professor Afif Erzenin (43) asərlə əlaqəli olaraq "Armenia" jurnalının 46-ci sayılı (iyul-avqust 1979) nömrəsində çıxan 'Eski Tarih Konusundakı Türk Bilimsel Araştırmaları (Keçmiş tarix mənzəvində türk elmi tədqiqatları)' başlıqlı yazida "Çox şükür ki, tarixdə ermaniların türklər-dən çox-çox əvvəl bu torpaqlar üzərində olduqlarını hilmink" (s. 30) deyilir. Bu ifada ermaniların öz tarixlərini yaxşı hilmadıklarını göstərməsi həximindən diqqətçəkicidir. (44).

Salçuoqlu - Bizans müharizəsində ermaniların Anadoluda-ki yeri ve onların vətən olaraq xəyal etdikləri, Ermanistan deyə adlandırdıqları Şərqi Anadoludakı vəziyyətləri neca idi? Əslində ermaniların bu torpaqlarda heç bir zaman müstəqil bir dövlət qura hilmadıklarını, İran, Roma, Bizans və İslam dövlətləri-nin himayəsində yaşadıqlarını daha avvalki bolümde bildirmiş-dik. Burada biz Selçuqlu türklerinin va onları yerini alaş osmanlıların buraları ermanılardan almadiqlarını açıqlayarken, çox vaxt ermaniların Bizans zülmündən qaçıb müsalmanlara, daha sonra Selçuqlulara sığınır, onların himayədarlıqlarını istediklerini va böyük türk koçları nəticəsində çox kiçik əzliq halı-na galdıklarını bildirmək istəyirik.

Selçuqlular Teğrul bayın icazəsilə qardaşı Çağrı (Çakır) bay idarəsində 1018-ci ilde Azərbaycana, Anadolu qapılarına galdıkları zaman orada özlerindən əvvəl gelmiş bəzi türkmen qruplarına rast gəldilər. Selçuqlular onlarla hərlikdə Anadolu hüdudlarını aşaraq kiçik bir ermani prinsiliyi olan Vaspurakana, yəni Van gölü bolgesine girdilər. (45).

Onuncu yüzdə müdafiaya keçmiş və daxili həbənlərlə sətsiləşmiş islam dünyası solçuqlular sayasında yeni bir qüdrət qazanaraq hücumu keçmiş, islamın azali düşməni və rəqibi olan Bizans ilə hesablaşmağa hazırlmışdır. Bax, Anadolunun fehlə bu

zəruratlarla ilk Böyük Selçuqlu Togrul bay, Alparslan ve Malik şahin təqib etdikləri dövlət siyaseti və ilk islam xalifalarından onzlara miras qəzan Anadolunun fəthi kimi ananəvi hir islam siyasetinin tacəllisi olaraq gerçəkləşmişdir. (46).

Yazdan va ya yazdırılan iahligal mahiyyətiindəki ermani tarixlərində irəli sürülen iddiatın əksinə (47), Selçuqlu türkleri Şərqi Anadolunu ermanılardan deyil, bizanslılardan fəth etmişlər, əzələrini da qətləmə və sürgünə təhə tuşanlar olmuşlar. Həla 1064-cü ildə ermənələrin Qars Bagrallı kralı Qaqik-Abbas krallığının Bizans imperatoru X Konstantin Dukəsə tətutmuş, qəşşığında Kapadokriyada (Kayseri-Nigde) Zəməndə şəhərini almışdı. Vaspurakan kral Senekerim 1021-ci ildə və Ani kralı II Qaqik-Hacik da 1045-ci ildə torpaqlarını Imperator Konstantin Monamaka hadiyyə etmişdi. (48).

XII asırda yaşmış və ən böyük ermani tarixçisi sayılan Urfalı Mathieu Ermanistamn Bizansa dävət edilməsindən şikayat lenib belə babs edir: „...Bax, ermani milləti bu surətla asarat allına alındı. Mənnekəl qara huləndi və bir ucruandan digər ucuna qədər çalxalanın hir qan deryası halına gəldi. Ermani millətinin yunan milləti özündən çəkdiyi ızdırab an kim təsvir edəcəkdir? Çünkü yunanlar ermani millətinin komandanlarınu öz ev və ayləllərindən çıxarıb aparmış, ermanıların kralıq taxılıq devirmişdilər.”

Türk ordusu Bizans ordusu ilə Hasanalada höyük hirdöyüše girmişdi. Onlar Bizans ordusunu məglub etdilər. Rizənlər öz kristianlıq anlayışlarını, məzheblərini ermanıllara zorla qəbul etdirmək üçün onlara zülm edir, işgəncələr vezirdilər. Buna görə ermanıllar bizanslırlara nifrat edirdilər, onları mədəfə etmirdilər. Bizanslılar isə kilsalarda həla qərisiqlik çıxarırdılar. Onlar bu hərakatları ilə bütün ermani prins və komandanlarını Şərqdən çıxarıb öz mamlakatlarında yaşamağa məcbur edirdilər. (49).

Ştutgari Universitetinin professoru dan W.Heyd da "Histoire du Commerce du Levant au Moyen-Age, Paris 1936" adlı əsərində həla deyir: „İlk xəçlilər Asiyaya gəldikdən az avvalki

bir dənəndə Farat çayının yuxarı hissəsində suların olkelərdə rum irəqinin getdikcə artırmaqdə nian üstünlüyü ilə təhdid olunan bir çox erməni milliyotlarını itirməmək üçün oradan köçməşdurlər. (50)

Türkler Malazgird muharibəsindən avval Anadoluda bir çox yerləri sahib etmişdilər. Anadoluda güclü bir Bizans ordusu varken bu qalabalor türkərin Anadoluda yerleşmələrinə kifayat qədər tablukəsizlik təmin edə bilməzdi. Sultan Alparslan 1070-ci ildə Əhlət, Diyarbekir və Malazgirdi fəth etdikdən sonra Halebi mühəsirəyə aldı. Bu vaxt Bizans imperatoru Romanos Diogenes böyük bir ordu ilə Anadoluda əralılıyarak Erzuruma geldi. Ordusunun böyüklüyünə güvənən imperator zəfərdən əmin idi. Imperatorun ordusunda çox sayıda erməni vardi. Bizanslılar daha avval erməniləri bu həlgədən çıxarıb Sivasa sürgün etmişdilər. Ancaq indi Sivasa sürgün edilən erməniləri imperator köhnə yerlərinə yerləşdirməyə soy verib onları ordusuna qalmışdı. Erməni komandan Vasil imperatorun omrına girmişdi. Imperator Romanos Diogenes Malazgirdə inplənən Alparslanın ordusunun uzarına hücum etmadan avval bir erməni birliyini encə olaraq gondardı. Bizans əncülənə uduzmaq üzərə ikan dağlılarıaq Malatiya həlgəsinə qaçdırılar.

200 min nəfərlik ordusuna güvənən Romanos Diogenes Alparslanın sülh təklifini redd etdi. O, 40 min nəfərlik bir Türk gücünü azib keçəcəyini zənn edirdi. Fəqat onun qarşısında duran Alparslanı.

İki ordu 1071-ci il 26 avqust, cümə günü Malazgird ovasında qarşılaşdırılar. Bu zaman Bizans ordusunda qalan ermənilər ordunu tərk etdilər. Çünkü onlar türkərin sayesində öz dini ləri qoruya bilmışdilar. Mathieu'nun dediyi kimi: "Türkər Anatolunu Bizansdan aldıqlarından sonra erməni ar, bağıqatan, qurtulmuşdular." Indi ermənilər türkərə Malazgird qalabəsində yaradım edirdilər. Buna görədik ki, o dövrdən xristian yazıçıları erməniləri xristianlığa xeyahətdə iham etmiş ar. Erməni tarihi şəhərəsi ermənilərin qorxaqlığıını gizlətmək məqsədilə imperatorun "Erməni aşgarlarının və millatına səhəbsiz vərə nəskən-

diyini" söyleyerek, ermanılları müdaşı etmeye çalışarkan Süryani tarişunesi Mixail, "Ermanıllar dəyüşdən qorxaraq arxalarına donub qaçdırılar", - deyərək ermanılların cən qaygısıyla qaçıqlarını bildirir.

Ermanıllar Malazgird zaferindən sonra da Türk idarəsi, adaleti ve inam hərriyyələndən kifayat qədər istifadə etmişlər (51). Bu gün İstanbulda Qriqoryan-ermani patriarxhanası ilə bir ermani camaalının varlığı bunu sübut edir.

Malazgird dəyüşü türklüyün üz ağı, qalahalarının eo ahamiyyətliyi idi. Bizans imperatoru Romanos Diogenes Alparslanə asır düşməşdü. Alparslan magrus düşmanına qarşı yaxşı davrandı, türklərin yüksək taraklara sahib olduğunu isbat edərək Bizans ordusunun baş komandanı imperator Romanos Diogenesin həyatını bağışlamış, oru məmlakatına geri göndərmişdi. Bu arada, Bizansda Mixail Dukas imperatorluq məqamını ala keçmiş, Romanos Diogenesi taxtından endirmiş. Tokatda zindana atdıñ Kilikiyaya sürgün etmişdir. Kilikiya ermani prinsi Senahərid yeni rəhbəri Mixail Dukasın amriyle keçmiş rəhbəri Romanos Diogenesin gözlerini oydurub kot eidiymişdir.

Malazgird zaferindən sonra türklərin keçmiş Valanı (Oğuzlardan çox-çox avval asası türk tayfaları olan Kimmerlərin, Sakaların, İdil Bolqarlarının, Hunların, Şahırların, Xazarların Şərqi Anadolunu maskan etdiklərini, Qars və Van əraflarında görülen bolqar külələri ilə peçenək türklərinin hu torpaqları hir Türk yurdu halına gatirdiklərini manhalara asaslanaraq qeyd etmişdik) qapılını yenidən türklərə açmışdı. Türkük Qarba yonaldi. Türk koçarları Anadoluya yetişməyə başladılar. Bizansın tezyiqi və Selçuqlu türklərin axınları nəticəsində ermanıllar Orta Anadolu və Fəratın dağlıq bolqasılı Törəslər, Kiliyiya, Malatiya, Maraş və Urfa bolqalarında cəmləşdilər. Bu bolqalarda camlaşan ermanıllar kiçik prinsliklər qurdular. Ermani Flareti (Philaretos) Fərat həlgəsindəki ermani prinsini - Sasınınlu Tonili möglüb etdikdən sonra Franklar ilə ittifaq quraraq Fərat həlgəsində 1075-ci ildə meydana çıxan Vasağı da 1075-ci ildə öldürmiş, Antakiyaya qədər itəllimişdi. Cəldikcə güclə-

nan Flaret rumları qatl edərək Xərçut, Malatiya, Maraş, Gök-sun, Tarsus, Urfa və Antakiya şəhərlərini da içincə alan höyük bir prinslik qurdı. Hakimiyyətini sürdürmək üçün ikiözlü siyaset izlədi. Girdiyi yerlərdəki xristianları qatl etmədən çəkinmədi. Suleyman şahın hakimiyyətini qəbul etdirmək üçün Malik şahla görüşdü. Zəhiran özünü bir müsəlman kimi göstərdi. Bundan sonra müsəlmanlığın yalan olduğunu ortaya çıxmasın deyə, xristianlara qarşı zülümü hər qədər daha artırıldı. Flaretin davranışları Suleyman şahı şubhəlandırmış, torpaqlarının öz hakimiyyətinə keçməsini istemişdi. Suleyman şah ordusunu ilə xalvatca harakat etdi və 1084-cü ildə Antakiyanı yenidən fəth etdi. O, xalqla çox yaxşı davranışına görə Halep və atrafi təslim oldular. İki Selçuqlu sultani Suleyman şah ilə Malik şah hərbi哩ə döyüşdülər. Suleyman şah şəhid oldu. Malik şah hər həlqəni Urfaya qədər işlələ etdi.

1095-1096-ci illarda Suriya üzərindən iralılıyan xaçlı orduları Elbistan və Maraş işğal edərək ermənilərə çox acı zölmlər etdilər. Xaçlıların zümlərindən qurtulmaq istəyən ermənilər Selçuqlu sultani I Kılıçaslan'dan yardım istedilər. I Kılıçaslan da ordusunu ilə Elbistan və Maraşa hücum edib xaçlıları mağlub etmiş, erməniləri qurtarmışdı. Ermanı tarixçisi Maleos Kılıçaslanın adalatını və ermənilərlə çox yaxşı davranışını, din fərqini nəzərə almadığını, hər kəsi barabər tutduğunu bildirdikdən sonra onun vəfatı haqqında: "Kılıçaslanın olumlu xristianlar üçün yas oldu." - deyir. I Kılıçaslanın bu yüksək və adalatlı idarəesini nəzərə alan Elbistan erməniləri dindəşənə olan xaçlıları deyil, Selçuqlu islam idarəesini istəmişdilər. Malatiya suryanıları da erməni Qəbirielin idarəsi yerinə Selçuqlu idarəesini istəmişdilər.

Türklərin insani və adalatlı idarəesinə baxmayaq ermənilər zaman-zaman türklərə qarşı savaşmadan geri durmamışlar. "Damışmentnəma," Niksarı mühəsirəyə aən türk aşgarlarına qarşı çıxan xristianlar arasında çox sayıda ermənilərin da olduğunu yazır. Romanos Diogenos Malazgirdə gırarkan Sivası haşdan-haşa yandırmış, hüradəki erməni prinsliyində son vermiş, çox sayıda erməniləni öldürmüş olmasına baxmayaq, ermənilər evvəl

Bizans ordusu ile birlikde Alparslana karşı savaşmadan geri dörmemişdiler, ancak qorxaqlıqlarından geri dönüp kaçmışdilar.

Ermanların ikiuzlülüyü ve arkadan vurma siyasetleri hatta mongol istilasının bütün agırlığı ile Anadolunun özüne çakdovsky zamanlarda da davam etmişdir.

1242-ci ilde mongollar Anadolunun işgaline girişdikleri zaman mongol ordusunda ermanı asgarları da vardı. Mongol tehlükesi karşısında Salçuoğlu devleti özüne hagli olan prinseklerden yardım istadi. 1243-cü ilda Kilikiya ermanı prinsiyinin kiçik bir ordusu Sivas'a qadar geldiğinde, dnyüsha girmadan geri dönüp kaçtılar. Mongollar Sivas'ı işgal etdikten sonra Kayserini mühäsiraya aldılar. Şehir taslim olmadı, çetin döyüşler getti. Mongollar geri çekilmek istarken ermanı Hayk oğlu Hasan gizlice mongol komandanı ile anlaştı. Bu ermanının kainiliyi natiçesinde Kayseri mongollar tarafından işgal edildi. Mongollar har yerde etdikleri kimse, şahar xalqını ve Salçuoğlu asgeleri qılıncdan keçirdiler.

Mongol istilasının dahşatından qorxan sultan anasını, qızını ve cariyalarını yanına alaraq ermanı princi Konstantina sigındı. Oradan Haleba getmek isteyirdi. Ermanı princi mongol lara yaxınlık üçün sultani ve yanmdakileri mongollara taslim etti. Mongol istilası onunda yeniden keçler haşlamıştı. Tak dayanacaq yet Kilikiya ermanı prinsiyi idi. Ermaniler içe ozlarına siğınan türkları mongollara taslim edirdiler. Belacan, ermaniler hem Türklerden intiqam alır, hem de mongolları qazanumaga çalışırdılar. Salçuoğlu devletinin keçirdiği bu havyik sarsıntılarından faydalananmaq isteyen ermanılar Salçuoğlu oğlusunun har tarafında lazyıqlar, dahişetler saçmaşa davam edirdiler.

Ermanılar Salçuoğlu devletinden üz dönderib mongollara bağlandılar. Salçuoğlulara odadıkları vergini mongollara oda-maya haşladılar. Ermanı princi Kosa dağı dnyüşü zamanı anlaşması olmasında həxməyərəq hə dnyüsha asgar gondarmadı. Bir sözüslər, ermanılar mongol istilası zamanında saqıqlulara qarşı har rür pisliyi ve xayanalı etmekdən geri dörmadılar.

1245-ci ildə selçuqlular monqol xanı Bati xan ile sulu müqaviləsi bağladıqdan sonra ermənilərdən onlara sığınan türkmanların geri verilməsini istədi. Ermanı princi türk sultanının bu istəyini rədd etdi. Onda Selçuqlu sultani ordusunu Çukurovaya endirdi. Qarşı dura bilmeyəcəklərini anlayan ermənilər dağlara qaçıdlar.

Monqol istiləsi təsirini azaltdıqda Bizans və ermənilər Əz qahıqlarına çəkilmək məcburiyyatında qalmış. Selçuqlu torpaqlarına təcavüz etmək casatəllərini gestərə bilməmişlər.

Mongolların Anadolunu istila etmələri türk-islam mədəniyyətini huyuk ölçüda təxrib etmiş olmasına baxmayaraq, Anadolunun ikinci dəfə türklaşmasını tamın etmək həkimindən çox əhamiyyətli olmuşdur. Çünkü monqol istilasından qazan türkmanlar kütülələr halında Anadolunun fəthini və türklaşmasını tamın etmişlər. Malazgird zəfərindən sonra türklər Anadoluya necə axışırıldırsa, monqol istilasından sonra yənə eyni şəkildə axışmaya başlamışlar. Beləcə, yeni türk axını Anadelunu türklaşdırılmışdır. Ermanılar və ruvmlar bu türk azadı qatışında varlıqlarını ərtəyə qoya bilməmişlər.

Monqol istiləsi zamanı ermənilər selçuqlulara verdikləri vergini monqollara verirmişlər. Buralara Misir məmlükələri həkim olubıqdan sonra isə ermənilər vergini onlara verməyə başlamışlər. Xülasa, Anadoluya hansı dövlət həkim olmuşsa, ermənilər o dövlətə vergi vermişlər.

Ermanı princi Hetum Bularqunun İslami idarəesindən memnun olmuşm知道自己不是。Buna görə də o, Ölçaytu xanın yanında Bularçurun məməlükələrə meyilli olduğunu və ilk fərsəldə Kiliçyanı onlara əslim edəcəyini nəsihat ilə fitne-fəsad toxumları akımışdır. Prins Hetumun bu fitne-fəsadını kytaran Bularqu princi və adamlarını öldürmişdir.

Hetumun yerinə keçən Prins Osin ta Tahtıza qədər gedib İlhanı Bularqu hərasında şikayət etmişdir. Aparılan mühakimədə Bularqu günahkar görülmüş 1307-ci ildə edam edilmişdir. Bu hadisalardan sonra Ölçaytu xan Oşını ermanı prinsliyinə təyin etmişdir.

Mongol valisi Timurtas 1321-ci ilda Üşyan edan ermanıları cezalandıraraq Çukurovadaki şahatleri işgal etdikden sonra qaral etdirmis ve yandırılmışdır.

Bax bu zamanlarda Osman oğulları Marmara bolgasını turklaşdırır. Osmanlı devletini kururdular. Mamluk ve Karahan oğullarının orduları tarefinden aparılan fethler ve türkmen köçülerinin axınları nticəsində Kilkikiya ermanı prinsliyi ortadan qarxmışdır.

OSMANLI İDARƏSİNDE ERMANILAR

Kilkikiya ermanı prinsliyinin sona çatması ilə ermanılar Karahan oğullarının torpaqlarına dağıldılar. Onlar Konya, Eskişehir, Kutahya ətrafına yerləşdilər.

1324-cü ildə Bursa osmanlılara mərkəz olunca Kütahya ve Eskişehir ətrafında yerləşmiş ermanılar Bursaya köçdülər. Onlarla birlikdə ermanı rəhbəri (palriatx) da Bursaya keçdi. Fatih Sultan Mehmed İstanbulu feth etdikden (29 may 1453) sonra özüñü Roma imperatorluğunun yegana qanuni varisi saymışdı. Yunanlı Georgies Trapezuntios da Fatihə bəla xilab etmişdi: "Heç kim səbha etməz ki, sen Roma imperatorsun. Imperatorluq mərkəzini hürriyət qılındırsa, imperatorluq da ndur. Roma imperatorluğunun mərkəzi İstanbuldur." (52). Beləcə, Fatih Sultan Mahmadin fathdan avval Ədirnə sırasında inpladığı yüksək bir məclisda soyladıyi tarixi və uzun nitqində dediyi kimi (53): "Türklər tarixi vəzifələrini yerinə yetirib atalarına xeyrli bir xalifa olduğunu əsləyə qoyacaqlar." Haqqıqtan da, türklər Bizansın varisi olmayı haqq edəcəklərlər.

Fatih Sultan Mehmed İstanbulu feth etdib iylənmış Bizansa son verdikdən sonra runilərə lütf və ehsan etdiyi dən və viedən hürriyyətini ermanılarından da asırgamamışdır. Ermanıların Osmanlı idarəsinin altına girmədən avval na siyasi, na da iqiliyədə bir təşkilatlanmayı vardi. O bölgələrdəki güclü dövlətlər onları yüzillər boyunca bir qıl kimi çalışdırıb, onlara bir haqq

vermayı heç düşünmemiş, din ve iqtisadi məvzularda özlerilə birləşmələri üçün onları təzyiq altında tutmuşdular. Ermeniləri bu vaziyətdən qurtaran, onlara hər cür haqqı verən və erməniləri himayəsi altına alan Fatih Sultan Mehmed İstanbulu fəth etdiyindən sonra erməniləri dini inamlarında sərbəst buraxmış. Borsadakı erməni ruhani rəisi Hovakim İstanbula gətirərək erməni patriarxlığını qurdurmuş, ona "Bütün Türkiye ermənilərinin patriarkı" adını vermişdir. Bu patriarxa Rum ortodoksları xaric, həlitin digər xristian məzheblarının din işlərini idarə etmək vəzifəsi da verilmişdir. Istar erməni, isterse de rum patriarxları öz camaatlarının dini və sosial işlətilə maraqlanır, camaatlarına aid amlakı idarə edir və həm amlakın galirlərini toplayardılar. Osmanlı idarəsindəki ermənilər na siyasi, na da idarəetməli hir taşkilat qura bilməmişlər, ancaq islamın xoşgörüsündə faydalananaraq din və vicedən hürriyyatlırlarla birləikdə milli mədəniyyət və varlıqlarını qoruya hilmışlar. Osmanlı idarəsi altında Türkların adatlarını manisəmisişlər. Dövlətin güclü zamanlarında allarında her hansı bir pislik etmə imkanı olmadığı üçün sadiq həzər varlıq olaraq düşünmüşlər. Onlar əsgərliyə alınmadıqlarına görə sayıları çox tez artırdı. Türk-islam dövlətinin bağışladığı hürriyyatlardan geniş ölçüdə istifadə edərək sənət, ticarət və ziraatda italılıdlılar. Türkiyənin ticaret və sənətinə allarına aldiqları kimi, Anadolunun en mahsuldar İntpqəlatının da sahibi oldular. Ermənilər Osmanlı imperatorluğun çökme dövründə özlerinə hamı deya qəbul etdiykləri Rusiyaya Türkiyədə çox azad və xoşbəxt yaşıdlıqlarını anlatmışlar. Erməni tarixşünası Vartanyan belə deyir: "Türkiye erməniyi rus ermənisinə görə erməni madəniyyəti, dili, tarixi və adəhiyyəti həkimindən çox güclü və sərbəst idi. XIX əsrin evvəllərində ermənilik bir millat olaraq həla Avropana bilinmirdi. Erməniləri yer özüne dağılmış tacirlər, öz mənsaflərindən başqa bir şəyə əlaqəsi olmayan şəksler, yəhudilər kimi vətansız, milliyyətsiz, sərsarı olaraq tanıyırdılar."

Ermənilər bu dövrdə o zamana qədər heç bir məməlekətdə və hər başqa dövlətin idarəsində çəsa bilmədikləri din, dil,

düşünce sarbosiliyila siyasi ve sosial haqlara Osmanlı devletinin har hansı bir vatandaş gibi sahib olmuş ve belace yaşamışlardır. (54) Eşlinda ermaniların Bizansın zülmünden qorunmalarını üçün Anadoluda ayrı bir camaal olaraq teşkilatlanmalarına icaza verenlerin ilki Osmanlı padşahı Orhan (1326-1362) olmuşdur. Mazhab yenünden birlik göstirmeleri sehabile milli ehtiraslarını qotuya hilmamış, turkleşmiş, hatta dil olaraq bela turkcanı manisamış bir camiyyet olan ermanilar (55) XIX asırın avvallarında "Milli Sadık" adı ile adlandırıldılar. Onlar 1856-ci il islahaş fərmanından sonra valilik, baş mufattişlik, elçilik, hatta nazirlik mövqelerinə belə getirildiler. (56).

Başlangıçda siyasi məvzularla maraqlanmayan ermani din adamları zaman keçdikcə siyasetde çox əhamiyyətli röllər ny. namaga başladılar. 1ralida bütün aytinilariyla açıqlayacağımız ermani "problemimin" ortaya çıxməsində XIX asırın sonlarında Osmanlı torpaqlarında müxtəlif əmalleri olan xarici dövlətlərin təhrikleri nticənsində müxtəlif məqsədlərlə faaliyyat göstəren ermani komitələri ilə birlikdə ermani din adamlarının da böyük payı vardır.

Osmanlı idarəsi ermanilərə o qədər geniş haqlar vermişdi ki, ermani patriarxi öz ixtiyarı ilə ruhani röslərini tutduqları vəzifələrdən azad edir, keşşələri ruhanılıkdah ayırit, dini ayinlər haqqında qarar verir, nıgah işlərini idarə edirdi. Xülasa, ermanilar Türkiyada çox xoşbəxt bir həyat sürürdülər. Ermanilərin Osmanlı idarəesində bu qədər sakit və xoşbəxt hayatlarını pozan tek bir məsələ onların öz atalarındaki məzhab davaları idi. Bozi ermanilar 1701-ci ilda papalığa, yəni katolik məzhabini qarşı meyl hiss etmeye başladılar. Bu hadisə ermanilar arasında çəkişmalara, hatta vuruşmalara yol açdı. Günət keçdikcə ermaniların öz atalarındaki dini çəkişmaları xəcicilərin Osmanlı dövlətinin daxili işlərinə müdaxiləsi şəklini almaga səbab oldu. Osmanlı dövlətinin güclü zamanlarında onun sadiq varhqları olan ermanilar öz atalarındaki dini çəkişmaları dövlətin daxili işlərinə qarışmaları vəziyyətinə salma istəyinə düşdüler.

1830-cu ilda Osmanlı devletinin çok çatın daxili va xarici masələlərə bağlı qarışlığı zaman fransızlar katolik erməniləri himaya elmaya va beləliklə, dövlətin daxili işlərinə burunlarını soxmağa başladılar. Fransızların bu harakatlarının qarşısı al-maq üçün Osmanlı dövləti erməni masəlasını qaydaya salmaq lüzumunu hiss etdi. Beləcə, ermənilər ilk dəfə dövlətin daxili iş-lerine xaricilərin qarışması yolunu açmış oldular.

Osmanlı dövləti bütün Avropa dövlətlərinin avvalından batı ızladıkları xəçli siyasetinin təzyiqi altında yeni-yeni hadisələrlə qarşılışmağa başlamışdı. Dövlətin hu çatın, qarışq veziyyətindən faydalana maq istəyan ermənilərin da qorxaq va çəkingən addımlarla digər azlıqların ızledikləri siyaseti təqib etdiklərini erməni tarixşəhəri Vartanyan belə açıqlayırdı. "Türk idarəsi pozulmuşdu. Açıqqəz va təhsilli ermənilər millətlərinin yüksəlməsinə qeydsiz qala bilməzler. Qaşqazdakı katolikos Nerses va digər din adamları işanlılara qarşı çarpışarkən, ermənilər "xas-ta" Türkiyənin mirasından faydalana maq istədilər. Onların gəz-ləri qahagında asrlik qonşuları olan rümlət türk bayundurugun-dan qurtulmağa çalışırdılar. Runlar da qorxaq addımlarla işa başladılar." Vartanyan bu sətirlərə hət məsalə olan ermənilərin "Teha-i-Sadika" sözünün neca uydurulmuş va türkləri unud-maç üçün çıxarılmış olduğunu, imperatorluq üzərinə çökən qa-ra huludlardan neca faydalana maq istadiklərini çox yaxşı açıqla-mışdır.

Osmanlı imperatorluğunun sadiq bir vəzifə elan ermənilə-rin birdən-bira ası bir hala gəlmələri va müəyyən hət donam içarısında hu hallarını qatiyyatla sürdürümləri tarixçi va siyaset adamlarını düşündürməlidir. Çünkü Rusyanın Osmanlı imperatorluğundakı digər camiyyətləri üşyan etdiirdiyi zaman mil-lətlərarası münasibatlar tərafından bir erməni məsəlesi mövcud deyildi. XVIII əsrin sonlarına doğru polşalı sayyah Mikoşa (57) Osmanlı imperatorluğunda yaşayan ermənilərin veziyyətlərini həla təsvir etdi. "Ermənilərə türklər tərafından hər hansı bit məllətdən daha çox hormət göstərilməkdədir. Onlar tum-lardan daha geniş bir hürriyətə malikdirlər." Mikoşa ermənilə-

rin "keçmiş adalarını" tamamilə unutmuş olduğunu izah etdiğinden sonra hələ davam edir. "Keçmişdə oşlarının na olduqları üzərində qatıyyatlı düşüncələrdən. Fikir baxımı儒dan bir inşaat planını qarvaya hiləcək qabiliyyətə deyildilər. Hətta Osmanlı dövlətinin çökəcəyi günün yaxınlaşmaqda olduğu oşlarına söylendiyi zaman hündür məmənun olmadıqları hələ gərəlmüşdür." Bir erməni lideri olan Mıqirdic Dadyan da

1867-ci ildə qələmə aldığı bir tədqiqat əsərində Osmanlı régimine laşakkür etməkdə idi. XIX əsrin ilk yarısındakı erməni camiyyatını anladan bu yazısında Mıqirdic Dadyan, Osmanlı ermənilərinin tam bir hurriyyət içərisində sosial inkişafları Türk-lər tərəfindən angallanmadan dini laşkilətlərini necə inkişaf etdirildikləri ni şübhəyə yet həm axmayan bir şəkildə postarmakدادır. (58). Ela işe ermənilərin Osmanlı imperatorluğuundan yüzillər boyunca zulm gordüyü, azılıdıyi ve himayəsiz buraxıldığı yolundakı iddiaların tarixi həqiqətlə bir əlaqəsi yoxdur. Bunuların sanadlaşdırılmasına da imkan olmadığı üçün təhlükəli məhsulu iftira və isnadlar olaraq qəbul edilmələrinən başqa gorülecek bir iş yoxdur.

Erməniləri müstəqillik xəməxəyalına surükleyənlərin həndə erməni patriarxi və din adamları ilə fransız ixtilalının və n günün modası sayılan hurriyyət aşığıliyinin olduğunu şübhə yoxdur. Osmanlı dövləti haşda Rusiya nümaqla, Avropa dövlətlərinin İozyiq arından qurtulmaç üçün 1839-cu ildə reform fermanını elan etdi. Reform fermanının getirdiyi yaxşılığı öyanların yanında onun Osmanlı dövlətinin çökəməsini hərəkətlen sebabların həndə galdiyini iddia edənlər də çoxdur. Buna görə izahlı Osmanlı tarixi kronoloqiyası yazılışı İsmail Həmi Danışməndin duşuncələrini aks etdirən şətərlərin aşağıya alınmasını mövzumuza uyğun görürük: "Gülhana fermanının yenilik və demokratiya həkimindən höyük dayarının qarşılıq dövlət daxilindəki təhlükələri təsirini də inkar etmək qəbul deyildir. Bütün imperatci uqarda bir həkim millat vardır. Avstriya imperatci uqarda alman icqı, Moskva çarlığında rus İngilis camiyyatında ingilis. Amerika Birleşmiş Ştatlarında

anglo-saksonlar hakim veziyetdadıdırlar. Bu dövlətlərin varlığı o hakimiyyələrə həqidir. Bu həqimdən Osmanlı İmperatorluğu bir əslisə sayılır. Osman qazinin əsligləri tərkib 1295-cü ildən əslahatın əlanına qədər (1839) keçən 540 illik dövrdə hakim bir millət yoxdur. Hakim bir əmmət vardır. Dövlətdə "musavatı İslamiyyə" - islam bərabərliyinin hakim olması qılınc altında həş vermişdir. Bu dövr məğlub millətlərdən boşnakların, romanların, çitakların və bir çox millətlərin dövlətin sahibi olan Türk irqilə hüquqi bərabərliyə sahib olduqları və ortaq bir hüquqi kürsü təşkil etdikləri dövrdür. Bu dövlətdə qurucusu və sahibi olan Türk millətinin xanədanlılığından və rəsmi dilində Türkəmən olmasından başqa bir türklük işaretini almışdır. Belə bir veziyətdə əmmət hakimiyyətinin yüksəlməsi və zamanın belə xalq arasında nəzərliliqə sabab olmuş oyandırılmış, müsəlmanları kədarlanmış, qeyri-müsəlmanları isə sevinmişləri..."

Tanınmış tarixgörəs Əbdürrəhman Şəraf bay da: "Bütün rüfəbə və dövlət məqamları qeyri-müsəlmanlara açıldı. Müsəlmanların şəhidlikləri dinlənməkən, müsəlmanlara həkm etmək üzrə mahkəma üzvlükleri qeyri-müsəlmanlara verildi. Müsəlmanların nəil olduğu nemallara ortaqlıq olmaqdən əlavə, ticarət və sərəflilik işlərilə pul qazanıb təraqqılara və rüfəha qoşuştular. Bu da onlarda artıq daracada ehtiras və istaklar əmələ gətiirdi..." deyir.

Xarici mamləkatlarda, xüsusilə de Rusiyada təqib, işganco və zülümə uğrayan ermənilər Osmanlı dövlətinin hittayasına siğınaraq canlarını qurtarmış, Anadolu'ya yerləşərək mir, cərvəl sahibi olmuşlar. Beləcə, Osmanlı dövlətində ermənilərə təhlükəsizlik və etimad on doqquznunun asrin yarısından sonrasına qədər davam etmişdir. Bu tarixdən sonra Osmanlı dövlətinin siyasi veziyətindən faydalanan çox istəyən xəmi dövlətlərin elində alət olan erməni komitəcilarla azadlıq idəyaları ilə bəyinlər yuyulmuş ermənilərin istəyilə ortaya bir "erməni məsəlesi" çıxarılmış və dövlətin ermənilərə olan keçmiş etimadı və təhlükəsizliyi sarsılmışdır.

Osmancı dövlətinin daxili və xarici problemlərlə məşğul olduğu, dövlətin təhlükəli bir zamanında avropaşılara şirin görünmək üçün elan edilən siyasi islahatlar fətmanı Turkiyədəki hətən xristian millətləri erkəyünlaştırdıyi kimi, ermanileri də arkəyünlaştırmışdır.

Rusiya B2 ermanı vətəndaşlarına Osmancı fəthlərindən sonra Türkiye ermanlarının alda etdikləri hurriyyatın onda birini belə verməmişdir. (59). Rahib Y.GÇark 1953-cü ildə nəşr edilən eserində: "Fatih Sultan Mehmed xəzin İstanbulu fəth etməsələ ermanların istiqbali üçün yeni bir ulduzun parlamaya başladığını" - söyləyir. (60). Rahib Çarkın əm ifadəsilə: "Əgər türklər İstanbulu gəlməmiş və ya gəlmələri gecikmiş olsaydı, ermanlarının İstanbulla yerleşməri və ikişəsləri çox şübhəli olacaq, hətta bəlkə də izləri belə qalmayacaqdı."

Sonra gələn sultandar da Fatihin cəzdigi yolda ermanı vətəğinin irəliləməsini istəmiş, hətra huna imkan yaratmışlar. Ermanılorin türklərdən gördükleri hə yaxınlıq onlarımda "hoyük imparatorluq" üçün qüsursuz xidmət eləmələrinə vəhab olmuşdur.

Vərənəyan o tarixdəki ermani arın veziyətini həla anladır: "Türkiyə ermanisi rus ermanisina görə mədaniyyətində, dilində, tarixində, adəbiyyatında güclü və azad olmuşdur. Yer üzüne dağılan təcir ermanılar da öz xeyitlerindən haşqa bir şey düşünməyan və yahudilar kimi vətənsiz, milli hissəyyatsız, kimi təmminmışlar." (61).

Rusiyadakı ermani filosof və yazıçıları keçmişdən həri nəşr eldiirdikləri kitab və məqalələri rus və osmanlı ermanılırinı türklər aleyhində laşviq etmişlər. Hətta onlar "Ya Rəbbi, Sən ermoni millətinə mərhamət el. Düşmən türkə qahi el" kimi mahnılatla türkləri lahqır etmişlər.

Təhii ki, Rusiyadakı hı carayan Türkiyədəki ermanılara də hulaşdı. Mustaqillik ideallı ilə dolmuş beyinlərdə, xarici mamlakallarda təhsil görmüş və yaşamış insanlar arasında bu carayan uyğun hər zaman tapdı. Belə ki, patriarch və katoqikos olan Mığırdic Xümşyan Varaqda (62) bir mətbəə qurdı. Ermani müstəqilliyi sikimini yaymaq üçün "Vasperaqan – Van qaralı;"

adlı bir qəzət nəşr etməyə başladı. Buna digər vilayətlərdəki müstəqil Ermanıstan şeirlərini tərənnüm edənlər də qatıldılar.

Migirdic Krimyan erməni patriarxlığının seçildikdən sonra herəratla fəaliyyətə başladı. Erməni qruplaşmalarının toradığı lazi zülmərin üstünü çızmak üçün n. vilayətlərdə ermənilərə zülm və həqarətlər edildiyinə dair uydurma hesabatlar yayılmağa başlamış, erməniləri 'qorumağa çalışmışdır.'

Reform fermanı i.e bütün vətərdaşlar arasındada hücuqi barabərlik, ean, mal, namus toxunulmazlığı təmin edilmişdi. Reform fermanı an çox avropalıların xeyrinə olmuşdur. Rumi solçu hir yazılıçının bu sətərlərindən oxuyuruq: Həqiqətən, İngilis sefirinin pardə arxasından idarə etdiyi reformlardan faydalananlar Qərbi kapitalizminin yerli komissiyanonu rəhunu öz üzərlərinə gətirən rəm və erməni aracları olmuşlar.' (63).

Avropanın dovləlləri bütün bünələr aymış kimi, 18 fevral 1856-ci ilda Osmanlı dovalatını yeri hir is ahat fermanı çıxarımağa məcbur etdilər. Bu fərnara görə qeyri-müslümlərə yeni hir çox haqlar tanımırı. Bu fermanın çıxməsindən sonra 1862-ci ilda "Ermanı millətinin nizamnaməsi" adlı hir nizamnamə hazırlanı. Bu nizamnamə ermənilərin siyasi və ictimai varlıqları ha-ximindən çox əhamiyyətli əsasları ahatə edirdi.

Erməni yazılıçısı K.Ozanyan 1919-cu ilda "Ermanıların tarixi vəzifələri" adlı əsərində bu nizamnamənin ermənilərə təmin etdiyi saydları belə sıralamışdır:

1. Qırk mədəniyyəti və təhsilinə doğru bir addım olmuşdur.
2. Bütün şəhərlərdə hir çox mədəni təşkilatlar açılmışdır.
3. Fırməni dili və mədəniyyətinin inkişafında böyük rol oynamışdır.
4. Daha çox qəzet və jurnal yayınlanmışdır.
5. Ermənilər seçki üsul və mücadələlərinə abşdırılmışdır.
6. Kilsə mənsublarının hüququn mahdudlaşdırılmışdır.
7. Ermanılar cəm halında şikayət etmək və uyqulamağa keçmək hüquq vermişdir.
8. Katolik protestant Lusavorçağın ermənilərin böhranlı günlərdə hərəkətlərini təmin etmişdir.

4. Ermenilerde ixtılal ruhu oyandırılmış, milli ermanı məsaləsi masaya yatırılmışdır.

Ermanılara çox geniş haqlar təmيان, adətən dövlət içərisində bir dövlət deyilə hilacək qadar bir vəzivət yaradən bu nizamnamə 6. hand, 95 maddədən ibarət idi. Bugunkü deyimlə "Ermoniların konstitusiyası"nın beşinci handında "ermoniların millat vəkilləri" anlamına gələn "ermoniların deputatları" deyilməkdədir. Bu iki deyim ermoniların öz müstaqillilikləri üçün nərə hazırlanmışlarını göstərir.

19 mart 1863-cu ildə Osmanlı hökuməti tərafından təsdiq edilən bu nizamnamə ermoni vətəndaşlarının siyasi və sosial varlıqları üzərində böyük faydalalar təmin etmişdir. Osmanlı hökumətinin ermanıllarla nə qadar yaxşı davrandığını göstəren bu nizamnamanın giriş qismi qısaca belədir:

"Osmanlı dövlətinin müsəlman olmayan uyuqlar üçün vermiş olduğu ayrıcalıqlar asasən hamısı haqqında barabardır. da hər bir azlığın bunu həyata keçirrəsində öz adət və üsullarına görə xüsusi hər qayda vardır.

Ermani patriarxi ermani camiyyatının başı və xüsusi hallarda Osmanlı dövləti qanunlarının icraçısıdır. Patriarxxanada ruhani işlər üçün hər məclis və dünya işləri üçün da ayrı bir məclis vardır. Lazım olan hallarda bu iki məclis qarşıq olaraq toplanır.

Ister patriarx, istərsə da hər məclislərin əzvləri xalqdan amala galan mərkəzi təşkilatda seçilir. DİN və DUNYA işləri məclislərinin vəzifələri və amala galan şəkilləri haqqında kılaysat qadar qaydaları olmadığına görə müxtalif anlaşmazlıqlar meydana çıxmışdır. Xüsusi hallarda mərkəzi məclisin təşkilində da bir çox çəriqliklər görülməkdədir.

İslahat fənnini hökmərinin bu kimi hallarda hər bir camaatın mədəyyən hər zaman içərisində ayrıcalıqlarının və bağlılıqlarının incəlanması, zamanın mədəniyyətinə görə alınmış malumatların uyğun gordüyü reformun imzakılır edilərək hökumətə arz edilməsi, ruhani rəislərə verilmiş izin və ixtiyarın, hər camaatlara verilən haqların həlli və yeni hala uyması lazımdır.

Bu nizamnamə qaydaları ermanılar üçün yuxarıda bildirilən vəzifələri yerinə yetirmək üzrə ermani liderlərindən amala galan bir komissiya qurulması üçün hazırlanmışdır.

Ermanılara çox geniş haqlar veren bu nizamnamənin üçüncü handı ermani məclisinin əmumi vəzifələrini belə açıqlayır: millətin edəbi ehtiyaclarının həllinə çalışmaq; ermani kilsəsinin inamlarına ləkə sürməmək, səslərini, qararlarını axsaltmamış; qız va oğlan nüşaglarının təhsillərini yüksək səviyyədə keçirmək; kilsə, xəstəxana va məktəb kimi milli laşkililləri yaxşı hala getirmək; inkişaf etdirmək; hənərların galirlərini artırmaq; xərclərini odəmək; milli işlərdə çalışanların əmumi vəzifəyətlərini duzaltmaq va galəcəklərinin təhlükəsizlik altına almaq; yoxsullara yardım etmək; millətin irəliləməsinə canla-haşla çalışmaq.

Nizamnamənin dördüncü bandında isə millət tərafından seçilmiş namizadlara, millat heyati yerində olanlara, nazaratçı va idarəçi olaraq vəzifeləndirilen hökumata "milli idarəçi" adı verilir. Hunlar Osmanlı İmpaqlarındaki ermanılern daxili işlərinə baxarlar. Milli idarə Osmanlı dövləti tərafından özüne verilən xüsusi nizamnamə va aytıcalıqlarla vəzifeləndirilmiş oluh cəmiyyətinə uyğun onamlımlarla idarə etmək id.

Nizamnamənin əmumi məclisin xalqdan seçilecek əzvəlinin seçim şartlarını müayyan edən 65-ci maddəsində namizadların milli dəstək vera biləcək gürcə olanlardan, dövlət məmələlərindən, doktor, faydalı kitab yazıçılarından, muallimlərdən va millətə faydalı işlər görmüş olanlardan seçiləsinə istar.

Nizamnamənin patriarxa verdiyi ixtiyara gəldikdə isə hunları oxuyutuq: 8-ci maddə patriarxin nizamnamə hökmərini yerinə yetitməyə diqqət va nazarat edəcəyi, özüne galan işləri müzakirə üçün məclislərə göndərecəyi, məclisin verdiyi qararlarin patriarx tərafından imzalanmadıqca məqbul olmayıacağı, tacili işlərdə patriarxin mösuliyyəti on əzarlarına almaq şartılı qarar vera biləcəyi va qarannı məclisin rəyinə təslim edəcəyi yazılıdır. 10-cu maddə: rəhbərlər, muallimlər, kilsə, xəstəxana, məktəb məmələlərinin nizamnaməyə qarşı davrandıqları təqdirdə, onları tutduqları vəzifədən azad etmək səlahiyyətini da

patriarxa vermiş, ancaq hunları ümumi medisine taslim etmeyi de şart koşmuşdur.

Yukarıda qısaca biz etdiyimiz Nizamnamey-i Milli-i Ermeniyə'dan ermanıların Osmanlı idaresinde son dərəcə sarbəti hər idarəaya qovuşduqları aydın olur. Rusyanın İstanbul sefiri-nin baş tərcüməçisi Mandelştamın bu nizamnamə haqqında: "Ermeni milləti 1863-cü ildə həqiqi bir qanuni asasa, konstitusiyaya sahib oldu. Bu konstitusiyaya görtə, ermanılar İstanbul patriarxxanasında toplanmaq üzrə hər ümumi məclisə sahib olmuş kimiidirlər," - demişdir.

Tarix boyunca imperialist dövlətlər səhədləri içərisində yaşayış digər millətləri öz təzyiqləri altına alaraq "assimilə" edərək, Osmanlı Türklerinin ermanıllara təmuduqları geniş imkanlarla ozlərindən daha rəhat bir yaşama hüququnu verdiklərini görürük.

Romali Prof Yurqa XVIII əstən sonlarında polşalı sayyah Mickoschanının "Türklər tərafından ermanıllara başqa millatla-ri gəslerilməyan hərəm və izzət gəstirilməkdədir. Ermanıllar türklər tərafından verilmiş məzhab hürriyyətinə rumlardan ar-tıq sahibdirlər," dediyini yazmışdır. (64)

Əgər türklər istəsaydilar, o möhəläşəm imperatorluğun hü-dudları içerisinde yaşayan macarlar, serbler, Balkan və Makedoniya qövmələri və s. dil, dir, və social həkimindən türk'əşdirilib arı-dilar və bu gün anıların heç bərindən an kiçik bir iz belə qalmadı. Amma xeyr! Türk dövlətlərin valandaşlar arasında dir, məzhab və irəq ayını elmadan hamisini bağınna hasdigi, hatta hun-ların arasından ermanılları her zaman hədsiz dərəcədə himaya etdiyi inkar edilməsi mümkün olmayan tarixi bir haqqıldır.

Osmanlı əlkasında türklərlə ermanıllar arasındaki hırlık XIX yüzilin ikinci yarısına qədər davam etdi. Bu tarixdən sonra Osmanlı dövlətində yaranmış siyasi vəziyyətdən faydalanaşmaq istəyən xarici dövlətlər, xüsusilə de Rusiya ermeni komitəçilər-dən istifadə etmək məqsədilə hər ermeni məsələsi uydurub or-İaya atmışlar. Bu da Osmanlıların ermanıllara olan etimadını zərit etmişdir.

İstanbul Ermeni Patriarlığı Türk devletine sadıq görünürdü Rusiyadaki Ermeni kilisesi ise bu siyasetine alaş olaraq Nensis Aştarakis adındaki katolikos "Vatan mühafizleri" adı ile taşkil etdiyi 60 min nüfuslu hir quvvatının başında Rusya - İran muharibasına qatılmışdı. Rusların emmollarına alot olan katolikoslar Türkiye Ermanilarını öz nüfuzları allına almaq üçün gorusunuşda sadace dini baxımdan özlerine bağlı saydilar. Türkiye Ermanları ise öz talelerini istedikleri kimi idare etmek için çalışmalara başladilar. Lakin Rusyanın Türkiye'deki safarati siyasi memurlarının yardımıyla patriarxların bazılarını elə olaraq, onları yavaş-yavaş Osmanlı aleyhinda çalışmalarla başlatalardılar.

Osmanlı devletinin Ermanılar haqqındaki yaxşı niyyatla yazılı şənədlaşdırıldıları "Nizamnameyi-Milleti-Ermeniya" nizamnaməsi heç bir işe yaramadı. Çünkü artıq Ermanılar Osmanlı devletindən ayrılmak, Türkün minillik ana Vatani olan Şərqi Anadoluda müstaqil bir Ermanistan devleti qurmaq niyyatında olub bütün çalışmalarını bu hədəfə yonaltmışdilar.

Osmanlı devletinin bu xoş niyyatına qarşı Ermanılar Zeytunda bir üşyan çıxdıb müstaqil hir Ermani devleti qurmaq istediklərini bütün dünyaya elan etdilar.

1865-ci ilda bu fitne-fesad İstanbula sıçradı. Zeytunda üşyan edan Ermanıların liderləri İstanbul'a gəldilər. Ermeni ocağı üzvləri və Ermeni ziyyətləri bu azgın cariləri qurtarıcı olaraq böyük coşqunuqla qarşılıdlar. Ermanılar qanunlarının sarhəddini aşaraq momlekötün iç işlerinə və siyasetə qarışmaya başladilar.

Rusya Türkiyadaki müsalman olmayan azlıqları himaya edər kimi görünmekle kifayatlenməyir, onları Osmanlı devletinə qarşı İahrik edirdi. 1867-ci ilda Rusya verdiyi bildiridə xristianlar haqqında Avropa hokumətlərinin nazaratları altında olmaq qeydilə aşağıdakı xüsusların yerine yetirilməsini isteyirdi:

1. Osmanlı Avropasında torpaq pavlaşımı asaslarına görə olmalı.

2. İdarenin təyidi.

3. Mahkeme taşkilatlarının İslahatı,
4. Düşgəri İslahat,
5. Mali İslahat,
6. Tahsildə İslahat,
7. Umutmisi İslahat.

Prins Korçakov Turkiyədə xaricilərə mülkiyyəti haqqı verildiyi zaman (64) Rusyanın Osmanlı dövləti ilə əlaqəli Şərqi siyasetini "xristianlara müstəqillik" şəklində açıqlamaqdan çekinmirdi.

XIX əsrin başından bəri Rusiya Turkiyadakı xristianların qoruyucusu rolunu oynayır. Rusyanın Kırım mühərribəsində aldığı mağlubiyyətin nticəsində səsi qisılmışsa da, 1870 Fransa - Almaniya mühərribəsi noticasında dunya siyasetinin pozulan müvəzənatı onların səsinin açılmasına sahəh oldu. Osmanlı dövlətinin qaddar duşməni olan Prins Korçakov Rusyanın Şərqi siyasetini açıqlayarken: "Ya xristianlara müxtəliyyət verilməli, ya da Osmanlı İmperatorluğunun analizi olunmalıdır və ya o imperatorluğun torpaqları parçalambah halonmalıdır," - deyirdi.

Rusiya öz torpaqlarında erməniləre an ağır təzyiqləri edərək ermənisiz Ermənistən siyaseti izlayır, erməni yazıçıları Turkiyə aleyhindəki yazınlara təşviq edirdi. Bu əlkə Fçməiadzin katolikosunun Turkiyə aleyhindəki çalışmalarını əlindən galdiyi qadar asanlaşdırmaq istəyirdi. Ermenilərin Turkiyədə çıxardığı usyanları da müdafiə etməkdən geri durmurdı. Belə ki, İngilterənin İstanbul safları Bhot öz həkumətinə verdiyi raporda: "...Onunla görüşən və hökumət işləri ilə heç bir əlaqəsi olmayan yüksək məqam sahibi bir erməninin "Rəblən bu hadisələrin rusun təşviqi nticəsində haş verdiyini" söylədiyini və bu xəbərin digər manhələrin verdikləri xəbərlərə uyduğunu" yazmışdır.

İngiltərin İstanbul safları Eliot öz həkumətinə yazdığı haşqa bir raporda belə yazar, "Mani ziyanat edən erməni patriarkı "Ağar avropanıların hu hadisələrə qarışmaları və ya onları diqqətlərinin hu işə cəlb etmək üçün bir ixtilal və ya hər usyan çıxmamaq lazımdırsa, hünü etməyin heç də çatın olmadığını," - dedi."

Tarixi sənədlər incələndiyi zaman Anadoluda süni olaraq yaradılan erməni məsələsi Rusiyamın taşviqi və erməni millatının liderlerinin, xüsusilə erməni din adamlarının uydurduqları hadisələrin nəticəsində ettaya çıxmışdır. Belə ki, 1877-1878 Türk - Rus müharibəsindən əvvəl Vardakı Varak kilsəsi papazlığından İstanbul erməni patriarchliginə təyin olunan Migrirdic Xırımyanın xaricilərin diqqətini cəlb etmək, xüsusilə Avropanın dövlətlərinin müdaxiləsini heyata keçirmək məqsadılıq Turkiyədəki ermənilərin yalnız xristian olduğunu gərə təzyiq altında olduğunu, erməni qadınlarının zorla müsəlmanlaşdırıldığını, onlara qarşı cinayətlər tetadildiyini, din və vicdan hürriyyətinə hörmət edilmədiyini, buna görə usyan çıxardıqlarını, üşyan çıxardıqlarına görə da qəllə edildiklərini uydutaraq Avropaya yaymağa çalışırdı.

Ermənilər öz başlarına müstəqillik və ya müxtəriyyət qazanma bilməyecəklərini anladıqlarına görə daima xarici böyük dövlətlərin yardımının və uydurma erməni məsələsinin həllinə əyilmələrini ən planda tutmuşlar. Buna görə da türkərin erməniləre xristian olduğunu görə zülm etdiklərini və hətta kütləvi öldürdüklerini hər tərəfə yayırdılar. Bu minvalla da özlərinin toradıqları qatlamları asanlıqla maskalaya hildidilər. Dənqrusun, hər çox xristian yazıçıların da şahidlik və qəbul etdikləri kimi, din inam və duşunca azadlığına an çox əhəmiyyət veren dövlət bəlkə de Osmanlı dövləti idi. Bu mövzuda Edqar Granville belə deyir: "Erməni məsəlesi Avropanın müsəlmanlıq qarşı hiss edilən fanatizm sahəsində Qorba yaxınlaşmaq üçün çırpılmış ermənilərlə müsəlmanlar arasında yۆzillik bir çalışma şəklində tamidilmişdir. Haqiqətdə isə bu, Osmanlıya düşmən dövlətlərin yaratdıqları oyunların süni bir məhsuludur. Keçmişdəki türk erməni əlaqalarına baxıldığda, onların yۆzüllər boyunca an kiçik hər anlaşmazlığa düşmədən dostca yaşadıqları görünür. Osmanlı tarixinin hər az daturlıklarına enə bilənlər imperatorluqdakı hülün irəq çatışmalarının xaricilər tərəfindən çıxarıldığını goracaklar..." (66).

Ermanilarin Osmanlı İmperatorluğu'na uşyan etmalarında ve onların ixtilalçı vaziyallara girmelerindaki xarici tasir ve tahrilikler hela sıralana bilir.

1. Rusyanın 1877-ci ilden Qafqazı istila etdikdən sonra Çənə xidmətində liderlik edən ermanı zabitlərin Osmanlı İmperatorluğunundakı ermanilərin hir çoxu ilə temas qurmaları ve bunların Osmanlı ermanilərini dövləte qarşı tahrik etmələri. (67).

2. XIX yüzildən etibaran Osmanlı İmperatorluğu'na galmaya başlayan Amerikalı misionerlərin İsləm məktəblər vasitəsilə, istərsə da danışıqlar aşararaq tasir etdikdəri ermanilərin manşəlatını araşdırıb milli duygularını inkişaf etdirmələri. (68).

3. Amerikadan Osmanlı İmperatorluğu'na galan ermaniların fasadçı hərakallara girişmələri. (69).

4. Avropa dövlətlərinin tahrilikleri; böyük dövlətlərin erməni masasını yatajmaları ve ermaniləri sistemli hiz şəkildə tahrik etmələri.

Yuxarıda göstərilən sahələrlə Osmanlı İmperatorluğunda müstəqil Ermanistan üçün başladılan uşyanlar hir nəticə verməmişdir.

1877-1878 Osmanlı - Rusiya muharibəsindən sonra Patriarx Nerses Varjapetyan və doqquz yepiskop rus çarına və Prins Karçakova müraciət edərək hir ermanı muxtariyyatının qurulmasını talab etdilər. 1878-ci ilden ruslar ermanilərin meskun olduğu Şərqi Anadolunun işgal etmişdilər. Onlar Qarsı asığı bir mərkəz, Batumlu iş ticarət mərkəzi etmək isteyirdilər. O zaman ruslar ermanilərin yaşadıqları bütün Şərqi Anadolu vilayatını öz idarələri altında ermanilərin yaşadıqları bolgolorla birləşdirməyi düşündürdülər. Lakin avrupalı höyük dövlətlər huna razi olmazdılər. Ermanilərin Osmanlı torpaqları üzərində müstəqil hir dövlət qurmaları da rusların işinə yaramırdı. Çünkü hela hir vaziyət yaradılsa idi, Rusiya vələndəsi olan ermanilar həmcinslərlə hırlaşmak isteyəcəklər. Bu da rusları qane etmirdi. Aslında ruslar Türkiyədə müstəqil bir Ermanistanın qurulmasına istəmirdilər. Onların hesabı ermanilərin ağızlarına hal sürüb onlardan istifadə etmək və Osmanlı İmperatorluğunu yixmaq idi.

Ermanılar Osmanlı imperatorluğu içerisinde müvaffaqiyat alda edə bilmirdiler. Meydan xarici əlkəlarda yaşayan ermanıllara qalmışdı. Xərriyədəki ermanı hərakatına ilk qrup həkim olmuşdu. Runların həri Fransız və İsveçrədəki ermanı İlahaların 1887-ci ildə qurduları Hıncak komitəsi, digarı isə Rusiyada çarın elkasındaki radikalizmi yox etmək üçün hayata keçirdiyi təzyiqlər nəticəsində dağlıq ermanıları birləşdirmək məqsadılıq 1890-ci ildə qurulan İxiləl Federasiyası, başqa adıyla Daşnakçılığının komitəsi idi. Bu komitələr haqqında sonrakı sabisələrdə geniş məlumat verəcəyik. Qısacısı, hənərların proqramlarındakı ortaç xüsusiyyətlər belə müəyyənlaşdırıla bilər:

1. Osmanlı torpaqlarına gitarak dövlət memurları ilə ermanıllere qarşı farq qoymadan hücum etmək.
2. Tədbiş və qallıamlar toradacak qruplar (partizan qrupları) qurmaq.
3. Böyük dövlətlərin müdaxiləsini təmin etmək və müsəlmanların qeydləşdirilməsi və ya əldə ediləcəkləri altı Anadolu vilayətində müstəqil bir Ermanistan Respublikası qurmaq (70).

Bu komitələr tərəfindən təzədilən hötüm hadisələrdə xəriçi güclərin böyük rolları olmuşdur. Xüsusilə Rusiya Osmanlı imperatorluğunun daxili işlərinə qarşı hilmək üçün ermanılların artıqlaması ilə istifadə etmişdir. Şərqi Anadoludakı kürd türklərini təhrük edərək ermanıllara hücum etdirmək, onları davamlı olaraq Osmanlı hökumətinin acizliyi qarşısında xəriçi güclərə müraciət etdirmək Rusyanın əsas siyaseti olmuşdur. (71). Onunda ermanıllar dönyanın böyük dövlətlərinin, xüsusiylə Rusyanın Osmanlı dövlətinə müdaxilə etməsini hazırlamaq məqsadılıq yalan-yanlış, uydurma hadisələri ortaya alaraq hüdüñ dönyaya yayırlılar. Onlar qallıam təhlighatını yüzildən artıq bir zamandan həri sürdürümkədərlər. Bu gün hələ Amerikada, Rusiyada, İngiltərədə, Fransada və digər böyük əlkələrdə 1,5 milyon ermanının türklər tərəfindən əldə rübdüyündə təhlig etməkla yanaşı, abidələr qurdurur, haqlarının yeyildiyini söyləyir, oşlarını yaxşıq vətənə qoyutlat.

Uzun bir zamandan bəri sürdürülən bu məqsədylə dolu təhlili açıqlamaq üçün uzun illar Van və Bitlis vilayatlarında Rusiya konsulu olaraq çalışmış Mayevskinin "Van və Bitlis vilayətləri asgari statistikası" adlı kitabından bizim məvzu ilə əlaqəli bəzi həlumlari oxucularımıza çatdırmaqdə fayda vardır.

"...Musalmanlara gəlinçə, türkler xristianları keşirler, kesdiklərinin orqanlarını ayıratlar, qadınlara zorla tacavuz edorlar və s. Əgər Avropa qorxusunu olmasayıdı, Şərqi xristianlardan yer üzündə asər qalmazdı.. Qəlliəm kalması Qərbin dilinin halzımı halindədir..."

Buna bənzər çirkin iftiralar qətiyyatla redd edilməlidir. Əgər Avropa Şərqi xristianlarıyla daha az məşğul olarsa, çox təşəkkür alırlar. Çünkü Trabzon vilayətində yaşayan hulün xristianlar hallatından sen daraca mammundurlar. Burada erməni da var, rum da.. Lakin Avropa hərmiş yoxdur.. Ona görə da buradakı xristianları masuddurular.

Musalmanlar və türklərə yaraşdırılan vəhşiliyi təkrar-təkrar və qəli olaraq redd etmək lazımdır. Çünkü türkler xristianlara qarşı boyük hir üstünlüyü təhihdizlər.

Musalmanları və xüsusiilə türkləri yaxşıca tanıyb hilanlar huluların bəzi gözəl axlaq və xasiyyətlərini keçmiş qahramanların həyatma həzzatmakdan əzənə tuta bilməz. Bu bir çox hadisə ilə sənədlaşdırılmışdır. Aşağıda təqdim etdiyimiz hadisə hulatdan biridir:

Son nərdə türklər torpaqlarının yarısından çoxunu itirmişdilər. Türkların ruslardan gordükləri zərərlər fransızların almışlardan gordükləri zərərin on qatıdır. Buna baxmayaraq, türklər arasında ruslara qarşı hörmət vardır. Bu hərəmatın türklərin ruslardan qorxduqlarına görə olduğunu söyməq yanlış olardı. Çünkü aşağıdakı nümunə göstərir ki, türklər xain və kın saxlayan deyildirlər. Türkler işlər onlara qalib galənlərə, itərsə da onlara möglüb olanlara qarşı sülh hissi keçirərlər.

Yunan mühərribəsindən sonra türklərin ilk zamanlarında rumlara qarşı bir duşmanlıq hissi haslamaları lazımdı. Lakin həqiqətdə buna bənzər hissələri açıqça çıxaran bir türk, hətta yu-

nan muharibesi zamanında Anadoluda rum kandletine karşı pis bir davranış gorulmadı. Bu, heç bir Türkün ağlına bela gelmemiştir.

Muharibadan sonra her cut düşmançılık unudulmuş ve adatan aralarında heç bir şey olmamış kimi bir vaziyet ortaya çıkmışdır. Bu vaziyeyi ermanı hadiceleri ile qarşılıştırılmışsa, gorusan yunan muharibesi zamanı niye Anadoluda bir rum kandelin qatliam hekayesi yada duşmadi? Bu sual ister-istamaz ağıla galir. Eger türklar Qarhin dediysi kimi, həqiqətən, qana susamış harhardılaysa, bundan daha yaxşı hit fursat ala duşardımiş Madamki rumlar Osmanlı dövlətinə müharibə etmiş ediblər, "hərda bir rum girdün, vor oldut!" - türklər üçün bundan daha asan bir iş olardı! Bəlkə böyük şəhərlərdə Avropa müdaxiləsi ağıla galə bilardi. Lakin kanarda, bir kuncda qalmış bir neçə evlik rum kandleti türklərin qarşısında Yunanistana yardım toplayarken hunların heç birində qatliam etmek "barbar"(!) türklərin ağlına bela gelmemiştir. Fla isə, həs ermanılarla türklər arasında o qanlı döyuşlar, qırqınlar, qatliamlar niye həs verdi? Bəli, türk yunan muharibesi namuslu bir müharibə idi. Fəqət ermani-türk həqzlaşmasının xarici görünüşü başqa, davili görünüşü başqa olmuşdur. Burada salqınılıq, ikiyüzlülük, xeyanət və hər çox gizli məqsədlər güdən hər komediya oynanmışdır. Bu masalada müsləmanların ermanilərə qarşı duşmanılığını göstəracak heç bir iz görülməmişdir. Rum və başqa xristian xalqı bu masalada tərafsız qalmış və heç hit zərər görəmişler.

Xarici məhvətin alçaq iftitalarını cixduqca gözlerine inanı bilmirsən. Bir de yazılıb-soyləndiyi kimi xristianlat atasında islam diniini yayma masalası son asırda heç bir yerde görülmemiştir. Bu xəbərlər qəti olaraq yalan və iftiradır. Masalan, Van və Billis vilayətlərində heç kəsin ağlına din və məzhəb çalışması galmemişdir. Xristianlardan tek-lük müsləman olan varsa da, bunda zərra qədər məcburiyyət, aldatma və qorxulma olmuşdur. Bu, tamamilə yalan və iftiradır. Kususilə Avropa müdaxiləsi olacaq sahəbələ ermanıların yokluğu üzündən islam di-

nini qahnl etməyə məcbur edildikdərinə dair çıxan xəbərlər başdan-başa yalan və uydurmadır. Masalan, bir gün 1891-ci ilde Trabzonda müsəlman olmaq üçün valiya müraciət edən bir rum müsaləni valiya açıqladığı zaman valının ona verdiyi sual-lara cavah verdikdən sonra vali polis rəhbərini çağırıldırıb haqqında qanuni islam aparılması amri elmiş, sonra da bir fincan kofe içirtidikdən sonra (bu kofe qonaglığı Trabzonda çox müşhurdur) biçəra rumu alli dayanak vurdurmuş, sonra da sarbast buraxdırılmışdır. Bax, Osmanlı hökümətinin xristianları müsəlman olmağa məcbur etməsi dedi-qodusuna gözal bir misal..."

General Mayevskinin kitabından başqa bir bölümündə de: "Ermanı kandları davam hir ngurluq və banditizm altında qalmamışdır. Əgar haqiqat belə olsaydı, indiya qader hu bəlgədə heç bir ermani kandı qalmazdı. Hələki ermani kandlıları Türk kandlılarından daha zangın və galiblidirlər," - deyilir.

Yüz ildən artıq bir zamandan bəri, tarixin an keçmiş zamanlarından günümüza qədər imperatorluqlar qurmuş, tarixin axışına istiqamət vermiş, çigirlər açmış Bayık Türk millətinin şəraf və şənla dolu tarixinin sona çatmaq üzərə olduğuna inanın ermani kilsəsi və onun din adamları ermanıları Türkələrə qarşı qalı düşmən etmək üçün allerindən galən her cür pisliyi etmişlər. Onlar öz millətinin falakatını hazırlamaqla yetinməyib hir çox masum türkun da qanının axndılmasına sehəb olmuşlar. Bu haqiqəti rus generalı, "Bitlis və Van vilayətləri əsgəri statistikası" kitabının müəllifi General Mayevski belə açıqlayıır: "Ermani ruhani rəislərinə galincə, hunların din haqqında heç bir çalışmalrı yoxdur. Buna qarşılıq, onların milli fikirlərinin inkişafında 'höyük xidmətləri' (1) olmuşdur. Yüz illərdən bəri onların düşüncələri monastırlarının səssiz divarları arasında inkişaf etdirilmişdir. Bu düşüncələrdə ruhani ayin yerinə xristian müsəlman düşmançılıyi yerləşdirilimişdir. Məktəblər və kileç məktəbləri hu xüsusda ruhanilərə çox komək etmişlər. Releca, din yerinə milli hissələr keçmişdir. Ermanıların golbində din duyğusu yox deyiləcək qədər az yer tular. Buna görə ermani komitəçiləri pəpazları çox təz öz aralarında aldılar. Onlar türklərə son daraca

nifratla həxmaga başladılar. Şərqi xristianları və kilsələri xris-tianlığın asas inam və ananalarını bir tərəfə buraxub dİN YERİNƏ MİLLAT İAHİLĞİNİ OZLARINA MƏŞALƏ EİMİŞLƏR.

Qarlı diplomatlar da öz tərəflərindən bu millat qasırgasından zələm bir tərzde faydalanağa çalışmışlar. Onlar ermənilorin milli hissələrini qıcıqlandıraraq, heç səxilmədən Türkiyədə uydurulmuş bir erməni masalasını ortaya çıxarmışlar.

Yazıcı rus ərdəusu üçün erməni masalasını rusun xeyri həxməndən göstərmmiş və erməni-türk munaqşesinin həqiqi cəvahdehinin öz millətindən çox qarlı diplomatların olduğunu işbat etməyə çalışmışdır.

Osmalı dövləti tərəfindən hir lütf olaraq verilən "Nizam-nameyi Milleti-Ermeniyan" erməni patriarxları öz millətinin rüfah və inkişaf üçün istifadə etmərinin avəzine onu təs bir yondə, hir çox hadisələrin çıxməsiylə nəticələnan siyasi çəkış-malarda istifadə etdilər.

Bura qədər verdiyimiz açıqlamalar bu həqiqəti ortaya qo-yur: ermənilər yunanlıların Avropa dövlətlərinin müdaxiləsi sayasında alda etdikləri müstəqilliyi nümunə alaraq Anadoluda müstəqil bir Ermenistan qurma siyasetinə sarılmışlar. Bu siya-setin çıxılmaz bir yol olduğunu və erməni millətinin salakəti ilə nəticələnecəyini səyləyən aglı başındakı erməniləri xainlik və qorxaqlıqla günahlandırmış, hir çox günahsız insanın qəmni həs yere axılmışlar. Aradan bu qədər zaman keçidkən sonra eyni həs duşüncələrə batmış ermənilərin mövqeyi, həqiqətan, üzüləcək bir mövqedir.

FRMANILARIN DİNİ İNAM

Qadim zamanlarda ermənilər iranlıların təsiri altında Günsə, Aya, alaşa Nəimtud kimi alov saçan yanar dağlara, uledülərə silayış edərdilər. Onlar yakşı və pis ruhlara, dünyanın hir okuzun buynuzu üzərində durduğuna, zəzəlanın da bu okuzun huynuzunu tərpətməsilə həs verdiyinə inanardılar. O

zaman onların məhadləri yox idi, dini iħadətlərini açıq havada yerinə yetirər. Ayni labiatın anası, ağac və bitkiların haslayıcısı olaraq qəbul edirdilər. Ermanilar ruhların pisliklərinə ugramamaq üçün sehr və ofsurda ahamiyyət verirdilər. Günsə anı, nəkuzlu, keçini və qoyunu qurban edardılar. Ermani məhudlərinin bir qismi Hindistan və Iran dinlərindən gəlmisdir.

Ermaniların inamına görə, Armażad bülün bülərin atası, yerin, goyun yaradıcısı, feyz və bərəkatlı hüdü iddi. Armażadın Kəməhda (sacdagah) tapınağı vardı. Anahit millatın qızı, müqəddəs hakira və an boyük ilahə sayılırdı. Onlar müqəddəs hakira saydıqları Anabite keçini qurban edardılar. Ermanilar bu ayın gününü xristianlığı qəbul etdikdən sonra da yaşalmışlar. Bu ayın "İsanın tacəllisi" bayramı demmişlər. Bu bayrama gül bayramı da dəyrəmişlər. Anabilin heykalini güllərlə ərtərmışlər.

Bülün bunlardan haşqa ermanilar Yunan, Roma, Hind və Iran dinlərindən alınmış bir çox hütlərə da sitayış etmişlər. Ermaniların Roma ilə əlaqələri çoxaldıqca, miladdan əvvəlki yuzilda, yəni romalıların ermanilərə hakim olduğuundan sonra Roma və yunan inamları və mabudları yayaqlaşmışdır.

Ermanilar xristianlığı qəbul etdikdən sonra İranın təzyiqi ilə öz dinlərini deyişdirməye zorlanmışlar. Buna görə da həgəndək ermaniların xristianlıq anlayışları digər millətlərin xristianlıq anlayışından fərqli olmuş, İranın zərdüştük və bülərin dan bir çox izlər görülməkdədir. Ermanları digər xristianlardan ayıran xüsusiyyətlərden biri da onların nazir qurbanı kəsmələridir.

ERMƏNİLƏRİN XİSTİANLIĞI QƏBUL ETMƏLƏRİ

Xristianlıq Ermanistana aşağı Ermanistanın kralı Apkarın (Ukama) cüzam dardına şəfa diləmək üçün Hz. İsa yəhudi yazır, ondan yardım və rəsmi istəməsilə girmişdir. Hz. İsa da heziz üzüntü surətmüş, rəsmi həzə çıxdıqdan sonra həvarilərindən Tatycis Karanı Apkarın yanına göndərmişdir. Xəsta

Hz. Isa adından sağaldıqdan sonra Tatyos Apkari vaftiz etmişdir. Beləcə, xristianlıq Ermanistana daxil olmuş və ermanılar dünyada ilk dəraq xristian olmuşlar. Bu sədlərin tarixi haqqılarda bir alaşasının olmadığını yena ermanı tarixçiləri əzələ bildirmişlər. (72).

Ermanı tarixçilərinə görə, xristian dini ilk dəfə 4-cü asrda Kırkor I usarovıç tərəfindən Ermanistanda yayılmışdır. Ermanı tarixçisi Nevres Xorenli Kırkor I usarovıç hərədə deyir: "Tiridat əzəldən itirdiyi höküməti elinə alınca bu muvaşraqıyya-lı ilaha Anahitin lütf və himayəsindən bilaşarak ilaha adına məbəddə qurban kəndi. Yəməndiklərə və Kırkor I usarovıçə hu ilə həya laşəkkür üçün mehribənə çıxaklılarından və hudaqlardan hir çalang laşqdim etməsini amr etdi. Kırkor I usarovıç xristian olduğunu üçün kralın emrini radd etdi. Kırkorun xristian dinindən dənəməsi üçün ona çox işgancalar edildi. Onu zəncirə vurub Ağ-n (Ararat) dağına göndərdilar və orada onu hir quyuya aldılar. Kırkor orada on beş il yaşadı. Ermanı krah Tiri-dad rahibelerle evlenmək istədi. Rahibələr yazı olmadılar. Tiri-dad o rahibələri öldürdü. Bu hadisədən sonra Tiridatın vücuduna şeytan girdi. Krala onu ancaq Kırkor I usarovıçın sağaldıqda biləcəyini siylədilər. Bu sababla Kırkor quyudan çıxardıq və o, kralı sagaldı. Bu hadisədən sonra Kırkor I usarovıç elihər gərət. Kəhnə iħadatgahlat səkdürülür. Beləcə xristian dini Ermenisiana girmiş olur. Sonra Kırkor I usarovıç Ermanistamin ruhani başı olur. Kırkorun nəslİ hikarincaya qədar ermanıların ruhani həşərini hey Kırkorun soyundan galır. Runun ermanicası katogikosdur ki, hu, "millatın İaməsilçisi" deməkdir. Onun siyasi işlərdə da çox ahamiyyəlli vəzifəsi vardır. İlk katogikoslar Ecniadzında yerləşdirilər. Hələki Kırkor I usarovıç Muşdakı Ardiçalda yerləşmişdir. Ecniadzin VI asrda ahamiyyat qazanmışdır. Katogikos Komidas (619-629) da Ecniadzin kilsəsini tamir etdirdi və ora yerləşdi.

Ermanı kilsəsi Latin və Ortodoks kilsələrindən ayrı imamlara sahibdir. Ermanılar ilk üç məclisin inamlarını qəbul, digərlərini rədd edirlər. Beləcə onlar ham Latin katolik, ham da Rum ortodoks kilsələrindən ayrırlarlar. Bunlara Qriqoryanlar

deyilir. Ermanilar arasında katolik ve protestan olanlar da vardır. Bunlar Qriqoryanlara uymazlar.

İran hükümdarı II Yezdicerd ermanilari xristianlıqların döndürmek üçün onlara çok büyük tezyigler etmişdir. Ermanilar dinleri üçün Yezdicerden karşı çıkmış, Yezdicerdin ağırlığı karşısında Bizans İmператорu Marciendan yardım istemişler. İmperialor ermanilara yardım etmemiştir. Bu hadise ermanilarin rum kilsasına karşı olmalarına sebep olmuşdur. İran qüvvəlerinin Ermenistam istila etmesile ermanilər rum kilsesinden daha çok uzaqlaşmışlardır.

Tarixçiləre görə, ermanilərin ilk ruhani mərkəzləri Kniabyadic. Bu mərkəz Osman bayın Bursanı işğal və paytaxt elan etməsi nəticəsində hura düşənmişdir.

Ermani kilsəsini Roma kilsəsindən ayıran xüsusiət buradır:

1. Ermanilar Romanın üstünlük və hakimiyətini qəbul etməzler.
2. Chalcedonince ruhani məclisinin qərarlarını qəbul etməzler.
3. İsadakı baba ilə eyni təbəħ və cövharda bir uluhıyyat olduğuna inanırlar.
4. Arafa (İamidənme) inanırlar.
5. Papanın günah bağışlamasını redd edirlər.
6. Heyvanları qırhan edər, keçmiş zamanın ayinləri sürdürərlər.
7. Roma kilsasının "İnci"lərə edən yozumlarını qəbul etməzler.
8. Eçniadyin (Allahın hiricik övladının endiyi yer deməkdir). Ermanilərə görə, Həlsa bura enmiş və ilk kilsəni qurmuşdur. Roma kilsəsi isə Saint Pierre tərəfindən qurulmuşdur. Saint Pierrenin Hz İsanın xalafı olduğunu qəbul edən Roma kilsasına qarşılıq Papanın ustunluğunu qəbul etməzler. Buna görə Papanın tafsırlarına qiymət verməzler.

Bu gün ermanilər arasında en çok yayılmış olan kilsə Qriqoryan ermani kilsəsidir. Ermanilər arasında katolik və protestantlar da vardır. Lakin onlar azlıqdadırlar və bir-bilərini sevməzler, etrafında düşmançılık vardır.

TAHSİL YUVALARIMI YOXSA...?

Osmanköy dövlətinin "Ermeni millatının rəmzi raması" ilə erməni protestənt kilsəsini tanımış Amerika misionerlarının qayalarına çatmaq üçün rahat "çalışmalarına" imkan hazırlamışdır. Müslümanları və yahudiləri xristianlaşdırmaq üçün Türkiyəyə gələn Amerikalı misionerlar yerli xristianlar arasına gitərək türkə qarşı saaliyyələrə başladılar.

İstanbul'daki Robert kollegi xristian papazı Dr. Syrus Hamlin tərafından qurulmuşdu. Məqsəd türklüyü yox etmək, xristianlığı yaymaq idi! Kolleg ilk olaraq "Ermeni keşis məktəbi"nin bir dairəsində ixtilalçı təhsilə başlamışdı. (73). Məktəbin hüləün xərcini Fransız yahudilərinin çəkdiklərini söylemekdə fayda vardır. Onu da qeyd etməliyik ki, balqır ixtilalını təmin edən bir çox erməni komitəçiləri bu kollegin məzun atı idi.

Amerikalı misionerlərin erməniləti Türkələrə qarşı təhrik etdiklerini anlatmaq üçün tipik bir nümunə olaraq onların Qaziantepdə göstərdikləri saaliyyələrini anlatmaq kifayət edər.

1817-ci ilə qədər Qaziantepdə misioner olmayışdır. Türkiye erməniləri ilə maşgul olan Amerikan Bord ajansı 1818-ci ildə bu şəhərə yerləşərək çalışmalarına başlamışdır. (74).

Ali Nadi Ünler "Qaziantepin müdafiəsi" adlı əsərində Amerikalı misionerlərin Qaziantepə gəlmişlərindən avval Qaziantep şivəsi ilə türkçə dərişdiqləri və ermənicəni Amerika kollegində öyrəndiklərini qeyd edir. (75).

Amerikalı misionerlər Qaziantepdə yaşayan erməniləti təhrik etmədən avval onlar ibadətlərini hələ türkçə yətirirdilər.

İstanbulda qurulan ilk kilsə ar hirliyindən sonra ikinci sənəd 1848-ci ildə Qaziantepdə qurulması diqqət çəkicidir. Amerikalı misionerlər Qaziantepdə hir tibb fakültəsi, bir da Amerika kollegi qurdular. (76). Bu fakültədən məzun olanlar Amerika təqaudü ilə Behakda ali təhsil görüb tekrar Qaziantepə donurdular. Qayacıq protestənt məktəbinin 58 talabosundan 52-si

Turkiye aleyhdarı bir taşkilat olan "Kiliya İtdihade'nin taqqadu ila otxuyurdular. (77)

Ermanı merbeleri 1860-ci ilda İstanbulda 42 ermanı məktəbinin olduğunu işarət edir. 1871-ci ilda isə İstanbuldakı ermanı məktəblərinin sayı 51 olmuşdur. O zamanlar hələ bütün ermanı məktəblərinin idarəsində asas olan nizamnamaya görə:

"Madda 3. Talaba hət sabah dəslərə başlamadan avvel kilsəyə gəlməli və dini ayinlərdə iştirak etməlidir. Dəslərin sonunda isə kilsədə dua etmadan evinə donmamalıdır."

Madda 7. Dini tədrisə son dərəcə yüksək əhamiyyət verilməlidir.

Madda 8. Talabənin ermənica danışmasına və xarici kəlmalardan istifadə etməməsinə ciddi əhamiyyət verilməlidir."

Osmanlı dövlətində "Maarifi-Umumiye Nezareti"nin quruluşu 1847-ci ilda olmuşdur. Bundan 6 il sonra 22 oktyabr 1853-cü ilda da "Ermanı məarif komissiyası" qurulmuşdur. Reforma farmanında "Dövlətin müsəlmanlarının dövləti" olmadığı qəbul edilmişsə, Dr Serviçen, Kaspar Sinapyan, Dr. Panatok Feruhən kimi ermanı liderləriñən amala galan "Ermanı məarif komissiyası"nın milli hət ermanı taşkilatı olması son derecə yadırğanacaq bit hadisədir. Göründüyü kimi, ermanıların imperatorluq hüdüdləri içerisinde ayrı məktəpleri, müallimləri, məarif komissiyası olmuş və istedadlı ermanı talabalarına dövlət tərəfindən yardım edilmişdir. (78).

Bu məarif komissiyasının milli ermanı ideoloqiyası istiqamətində işleyər və qısa bir zamanda yüzlərca məktəb açan bir quruluş olduğu görülür. Bu məktəblər ermanı ixtilalçılarla əməkdaşlıq halında olmuş, hətta xarici olkələrdən galan ajanlara hət məktəblərdə dəslər verdirilmişdir. Bu məktəblər sayəsində ermanı camiyyətinin "təhsili" yetərsiz qaldıqda, ermanı camiyyətinin "təhsilində" patriarxanaya bağlı həzi taşkilatlar ermanı camiyyətinə kömək etmişlər.

Rejailikla, Birinci Dünya müharibəsi yaxınlaşarkən ermanı azlığı milli taşkilatlanması tamamlanmış olurdu. Xüsusiylə ermanıların haqq iddia etdikləri bəlgələrdə açılan və müharibə

zamanı ermeni gúcclarının doyuş sursatlarının ambarı olaraq istifada edilen maktabların sayıını aşmışdı. Ölda edilen malumata görə, Birinci Dünya muharibası arafasında Asiya Türkçesində 1.145 ermeni Qriqoryan maktabı vardı. Bu nəqəmə kətölik ermeni maktəbləri, protestant ermeni maktəbləri və xüsusi ermeni maktəblərini da əlavə etdikdə "maktəblərin" sayı xeyli artı.

Ermeni gúcclarını cəsədirməq üçün tablolar hazırlayırlar, ermeni döyüşçülərini öyan və ermeni uşaqlarını hala heşikdə ikan türk düşmanlığını ilə tərtibiya edən laylalar, şeitlər yazan ermeni şairləri və tablolar cızan ermeni rəssamlarını da unutmamaq lazımdır. (79).

Ru arada, 1877-1878 Türk - rus muharibəsində rus ordusuna qoşulan iki ermeni general Atşak Dergosyan ilə Loris Melikovun adları da milli ermeni fəxirləri arasında dəlaşir, onların rəsmləri hər bir ermeni məktəbinə paylanıb, uşaqların qoyunlarında gəzdizilirdi.

"Artıq çallayan İmperatorluqdan sağlam bir Ermanistan şəhərərinin hər cür şartları hazır idi. Türkün türünü bükdiük-ləri sıqaret kağızlarında həle Ermanistan xəritələri vardı. Osmanlı ermanılıtları hər bir qırımızı içkini Türk qanı deyə həpmagı adat halına getirmişdilər." (80).

Türkün qanım içmək üçün qurulan maktəblər silah anham kimi istifada olunurdu. Uzun illər müsalman türkün diqqatından qaçan bu həqiqət Ərzurum hadisələri ilə ortaya çıxacaqdı. (81)

Türkiyə sərhadları içərisində hər masala çıxarmaq üçün bahana axtaran komiteçilər Rusiyadan bol miqdarda getirdikləri silahları, bombaları Ərzurumda Sanasaryan məktəbələ kilsələrə doldururdular. Ərzurum valisi Səmih paşa voziyyatdan xəber tutunca hütələrin axtarışçıları amır etdi. Komiteçilər amri avvalcadən öyrənmiş və ehtiyat işləri görmüşdülər.

Axtarış üçün galon zabillerin üzərinə atəş açıldı. Üç Türk aqəsi və hər Türk polisi şəhid edildi. Buna həxməyaraq silah üçün ambar halına getirilən məktəb və kilsələr arandı, çox say-

da tapança, marmi, qılınc düzeltməyə yaraşan mexanizmlər tapıldı." (82).

Ermeni komitəcilerinin zararlı fəaliyyətləri Osmanlıının daxili vəkaləti tərəfindən təsdiq edilmiş və asgeri mətbəədə nəşr edilmişdi. Ermeni masalasının an ahəmiyyətli manbalarından həri ola bu kılarda komitəcilərin məktəblərdəki fəaliyyətləri haqqında hüqeydlərə rəsi gölürük.

"...Komitəcilar məktəblərə da girdilar. Müellimlər, xüsusi olə fanatik daşnak, həncək və ramqavar mənşətlərindən seçildi. Uşaqların fikirlerini pozacaq ixtilal, millət və islıqla üzərinə kitablar yazılmışa, türklüye və türklərə qarşı nüfrəl və kınıları artıracaq anarlar hazırlanmışa çağlandı." (83).

İndi də ermanıların 1-ci sinifdan başlayaraq orta məktəblərdə oxudulan kitablardan nümunələr verək:

"Hamiyeti Yervant" başlıqlı yazı belədir: "Yervant dostumzdur. Onu çox istəyitem, cünki patrin bir uşaqdır. Çox gözəl ermənicə danışır. Dilimizə, milli tariximizə aid döşləri bütün dikkatilə təqib edir. Ana dilini bilmayan, danışdıçda xənci kalmalarından istifadə edən və daima Avropana kitabları oxuyan uşaqlara oxşarın. O, sizə ermeni mesallarını, ermeni krallarının qəhrəmanlıqlarını və uğradıqları falakatları izah edə bilər. Hərdə möhələram bir ermeni yazıcının rəsmini görse, tanıyıb və sizə onun ismini səkələyə bilər." (84).

Eyni kitabda "Ermeni uşağı" adlı hüqeydə rast galırıq:

"Men ermeni nəslindən bir ermeni uşaqyıam,
Haykün. Aramın dilini danışıram,
Tacım, qızılım, alımaşırt yokdur,
Lakin konlum zengindir.
Namusluyam.
Millatimin hasrat və sevgisi ilə yanırıam.
İçimde qəhrəmanların ruhu yaşayır.
Əcdadımin nihündək müqəddəs atəşini xəzinələrə dayışmarəm.
Hər na qədər badhərlə olsa, zülm və işgancaya uğrasa,
Ermeni heç bir zaman heç kəsden çətək dilanməz." (85)

Eyni yaziçilar orta mektepler üçün bir oxuma kitabı da yazmışlar. Bu kitabda "Ermanı uşağı" adlı bir haşqa şeirdə da belə deyilir:

'Ey ermanı uşağı,
Qahraman uşaq,
Şəhərəman Vətənin nəslindənən,
Namuslu ol,
Millatın şəhərinə öyunsun,
Boyük bir alim ol,
Vətənəmə rəhbərlik et,
Boyük bir lider ol,
Millatının ruhunu ucalt
Hər ermanı uşağı
Qəhrəman ecdadının əzərinin inqib etməyə
Va Vətənə horməlli olmaga
Məchurdu." (86).

Eyni kitabdakı "İttihad" adlı bir şeirdə hələ deyilir:

"Ermanılar!
Hənsi məzhabdə olursunuz olun,
Daima yan-yana çalışın,
Eyni tarixa, eyni dila sahibsiniz,
Bir-hiriniza həqiqi qahn.
Ermanılar!
Hənsi komitaya mənsub olursunuz olun,
Daima el-əla yeriyyin,
Bir dilimiz, bir vatanımız var.
O halda bir qayaya, bir ruha sahih olun.
Ermanılar!
Hənsi mövqə ve sınıfda olursunuzsa olun,
Daima könüll-konulu həqiqi qahn,
Hayatımızı daima eyni fətbənə dağıtdı.
Ayrılmaz və axıratda bir dostlar olun.

Ermaniları

Hansı ulduz altında yaşayırsanız, yaşayın.
 Çalışırsanız, çalışın,
 Siza qardaşlıq sevgisi lazımdır.
 Bahalarınız
 Mazarlarından
 Siza imtihad tövsiyyə edirler." (87).

Rəşqa bir dars kitabından (88):

Birinci dars Ermanistandır. Atalarımızın yaşadıqları qıtaya millatımızın adına nisbatla Ermanistan deyilir ki, indiki vəziyyətdə üç dövlət arasında boluşulmuşdur. Ermanistan avvalca çox iżdihamlı masud bir qıtadır.

Ermanistan Şimalda Pontus (Qara dəniz) və Rasdan (Gürçüstan), Şərqi Xazar dənizi və İran, Cənubda Assuristan və Alırazaır, Qətbədə Alıç çayı (Qızılçay) ilə əvvələdir.

Eyni kitabından (89) belə deyilir:

"Türkiyada ermənilər, Ermanistanın böyük bir qismi türklərin elinə keçdiğindən sonra tatacların züməri təkrar başladı. Ermanilar və digər məللər konstitusiyanın elanına qədər əvvən zaman əzərib çəkdilər, Rusiya hökuməti xristianları həmaya maqsadılıq Osmanlı hökumətinə müharibə elan etdi."

Və erməni məsələsi heba anladılır (90):

"Ermanistanda meydana gələn zoraki iştidalar, qesb və qareller, qatliamlar və s. kimi həngərəklər ermənilərin imhasi üçün Sultan Hamid hökumətinin icraati, ermənilərin vəziyyəti türkləri Avropaya şikayata səbəb oldu. Beləcə, erməni məsəlesi ortaya çıxmış oldu.

1878-ci ildə Türk - rus muharibəsi bildi. Ayestəfonasda xərici safların hüzurunda anlaşma imzalanarkən ermənilərin möhtəram palıdıcı Nəsəs Varjapetyan saflarla ermənilərin çəkdikləri ələm və əzəribəlləri anladaraq huna bir çərə tapmaşını rəkiş etdi. Erməni məsəlesi 16-ci maddə şəklində qəbul olundu. Lakin həmin ilde Berlinlədə keçitilən konfrans hunu pəzərəq işləklərinizi 61-ci maddə ilə sağlamlaşdırıldı."

Eyni kitabda erməni komitələri və erməni qətlialıları adı altında özərini həqiqi göstərən, körpə beyinləri zəherlayan bir qisim yazınlara yer verilmişdir. (91).

Orta məktəbin coğrafiya kitablarında Vənin adı - Vaspurakan, Ərzurumun adı - Qarin, Diyarbakırın adı Dikranagerd nla-raq keçir.

„Coğrafiya kitablarında en çox təsvirlər Şərqi vilayetlərinə ayrılmışdır. (92). Komitaçı müallimlər Osmanlı dövlətindən həbs etdikləri zaman Türklerin Anadolu vilayətlərini ermənilərdən zəbt etdiklərini, hər bir erməni üçün atalarının memlekətlərini Türklerin həyəndürüşündən qurtarmağa çalışmanın milli hərəkətə olduğunu anladırlar. Komitaçılardan emməllətinə gərə tərtib edilan və patriarxala tətəfindən seçilən kitabların məktəblərdə oxudulması məcburi idi. Ədəbiyyat kitablarına daxil edilən çox hayacanlı, qadim və yeni şeirlərin tələbələr tətəfindən azharlanması məcburi idi. Tələbələrə verilən daftarda, ədəbiyyat, tarix, coğrafiya, tiyaziyyat və həşqa dərs kitablarında uydurulmuş Ermanistanın xaritası və gerbi var idi. Maktab rəhbərliklərinə və müellimlərinə patriarxala tətəfindən komitə rəhbərləri və Rusiyadan galma komitəçilər təcili olaraq təyin edildi. Qaladakı böyük erməni məktəbi (Gəttronagan) hər adamların yanında bir fütət ocağına çevrilmişdi. Komiteyə aid an mühüm müzakirələr və münaqışlar bu məktəbə Sənəzaryan məktəbində carəyan edirdi.

Məktəblər və kitablardan sonra erməni yazıçıları tərafından hər il nəşr edilən səlnamələr da diqqətəlayiqdir. Bunulardan Tentik adında birinin hər il İstanbulda çıxdığı "Armenon Dərsevisi" adlı səlnaməsi sadəcə erməni komitəçilərin rəsmələrini, hənərların şeir və məqalelərini erməni mənasəsile nüfəşən xərçilərin rəsmələrini ehtiva edirdi. Yuxarıda illik səlnamələr adlandırılın 1914-cü il tarixli nüsxəsində rus ordusunda işləyən erməni asgər və generallarının rəsmələri qeybulmuş və lərcuməyi-halları yazılmışdır. Ayrıca, bunların xətilərələri və qahramanlıqları təqdimlərə anladılmış, həlavasılı erməni mənasəsinin tarixi təsvili ilə qələmə alınmışdır."

Gancların oxuduqları şeitlerin, məktəblarda yeni nəslə oxudulan parçaların tüssyan və ixtilal mənzularından başqa bir mənzunu ehtiva etməməsinə çalışılırdı. "Sakar - Mesrop," "Ermanı rulalası," "Taşra salnaması" kimi bir çox naşriyyatlar hə yixici tabliğatlaşdırda geri dönmürdü. Komita marşları ilə məktəblarda və digər yerlərdə söylenen mənzumaların aşağıdakı nümunələri komitələrin ruh həllətini və ermanıları na cır yollata sövq etdiklərini göstərir:

DAŞNAKSAGAN MARŞI

Daşnaksağan çətesi, Səson gedayın.
İgid dostlarımız hizi gözlayırlar.
Qahtaman Andranik casur yoldaşlınyla
Mühərbiə istəyir, baharı gözlayırlar.
Çəle başçıları can və kənulden and içərek,
Fadailərlə irəliləyirlər.
Ən qabaqda qahtaman Andranik
Nara çakarək hərb istəyir.
YelisİN atıq, qardaşlar, çox yatdıq.
Bu qadar sahə və təhammül kafı deyilmə?
İndi güclüyük, təkrar alağın.

İSTİQLALA DƏVƏT

Ermanılar, silah başına, qılınc belə, tüfəng çıyına.
Türk Ermanıstanından bizi bir səs çağırır.
Dağdan daga dəhşətli bir fəryad cınlayıır,
Vətənə qaçın, ermanılar, Ermanıstan'a qaçın.
Ermanıstanda ermanılar yeno qiyam etdilər.
Aslanlar kimi intiqam deya bağırıtlar.
Bütün okalar qana boyandı,
Bütün dərələrdən qan axır.

Düşman qotxusundan, dəhşətindən qadı,
Frmanınər hit çox qənimət huraqdı,
Bir ağızdan zəfer deye bəgirəq.
Düşman mağlub oldu, yaşasın Frmanınstan!

XANIN MAHNISI

Ay yoxdu, qaranlıq bir gecə idi,
Bir çata lez lez gedirdi,
Bu çata qəhrəman xanın çələsi idi,
Hamısı da silahlı idi.
Qəhrəman xan Pasiña çıxdığı zaman
Top sesləri eşidildi.
Frmani qəhrəmanlarının silahlarından
Çıxan matmılər gituldayırdı
Frmanınstan torpağında
Q qəhrəman qanını təkdi.
Aqlama, onu xalırla,
Qəhrəman xanın adını heç unulma.

HNCAKYAN MARŞI

Sən uzaq illərdə qarib-qarib olurdugun halda,
Vələnin falakatını yaxından bilirsən.
Yeni amalların uca və casur vəzi,
İxtilalın cınlayan hncağı (cincırığı).
Sənin saçdırın, əkdiyin yeni höyük idealının,
Gozəl meyvaları lez yetişsin.
Ərzurumda, İstanbulda asən şimşoyın,
İlk hərəkətin zəngini lez çal.
Frmarılar hər tərafda ayaqlansın,
Əsərat zinciri qırılsın, yeni günəş doğsun.
Huruz, hncaq komitasi çınlı...

ERMANİSTAN FƏĞANI

Əmalına çatım de,
 İstəyirsem, məni dərəgacınca çıxarırsınlar,
 Dərəgacından hərmiş səslə
 "Ah Ermanıstan" deyə həgracağam.
 Ah Ermanıstan, qolunum, rühumu
 Sənə iħħal editam, qabul et
 Mümkünsə man flüm, yalnız,
 Biçara Ermanıstan həyati rapsin.
 Manım da hazırlılmış tarım,
 Bir kralım olsun,
 Ermanıstan həyragı dalgalansın.

ANA VƏTƏN ERMANİSTAN

Məzətimin yanına, daşımın üslunu,
 Bu zəfər abidasını tükün.
 Ermanıstanı gərsün, ermoni qəhrəmanları oxusun,
 Şəhid olan dosilar ana Ermanıstanı xalıtlaşın.
 Qəhrəmanların onunda durduğum zaman
 "Haydi irəli" deyə həgirdim.
 Qəhrəman ermanılar, duşmənimizə qarşı vuruşağıın..
 Casaralımızı, ermanılıyi onlara göstərayın.
 Sümüklərimiz qəbir içində rahat olsun,
 Hüt həyraqlarıyla məzarımızı ermoni qəhrəmanları örtsin.

Komitəcilerin, ixtilalçıların hü mahnuları məktəblərdən
 başqa teatr səhnələrində, ermoni çayxanalarında, klublarında,
 küçələrdə açıq-açıqına söyləndirdi. Masələn, heç bir məmlakat-
 da oynanmasına icazə verilməyəcək daracada, daşqınca yazılı-
 mis olan "Varlan Mamikcnyan" pyesi Bayoglunda, Üskudarda
 oynandığı zaman ermanıların an hayacagli ixtilal havalarından

olan "Pamp Orodan" hey bir ağızdan söylenilir, ermeniliyi temsil eden qoca 'Hür Frimanistan, hür ermənilər' kalmalarını söylediyi zaman xalq hayacanının son daracasına galirdi. "Yaşasın Ermenistan!" deye bəpişənlər belə olurdu. Bu qədarla da bitmirdi. Bu mahnilər vəllərə oxunuñ hər tərəfə göndərilirdi. Görəsan, hə qədar azığınığa harada İshəmmül oluna bilardı? Tahliyətin komitelerca əzəl bir əhamiyəti olduğunu gətə pulla tutulmuş xatibler mehalla-mahalla gəzərək xalqı təhrik edirdilər. Frmani yazılısına galinca, onsuza hünlatın hamisi "Hürriyyətin eləni"ndan sonra tek bir ədabi, ciddi bir əsər yazınmış ve qalemlərini tamamən komitəçiliyə, ermənilərin omellərinin dirildilməsinə, ixtilala və pozğunluqqa paylaşımlılar.

"Bilavasita tarix kitabları dıqqatçakicidir. Maşrutiyətdən sonra hər kəs hür tarix yazdı. Tarixşünaslardan biri Bizans İmperatorlarından 14 və ya 18-nin erməni işqina mənsub olduğunu söyləyəcək qədar çox qariba iddialar irali sətmüşdür."

Patriarxana bulun varlığı ilə tam hür komitəçi yatağı olmuşdu Məktəblarda Ermenistan təhliləri an qiyəməlli yeri işğal etmişdi. Psikoposluqlardan Osmanlı tugrasını qaldıraraq yerine Frimanistan gerbi, Ermenistan xəritəsi asdlar. Bombalar təmin edildi. Bomba istehsalını nüyanmak üçün Ərzurum, Kayseri, Diyarbakır və Vandən Rusiyaya, Amerikaya və Avropaya adamlar göndərildi. Komitə qəzətləri an kiçik kandılara qədar soxuldular, pozğunçuluq hər tərəfə yayıldı. Bu qəzətlər həkumat adamları və turklüyünlə aleyhində ağıza alınmayaçaq şeyuşlar yağırdılar.

Ədabi və digər qəzətlər mövzularını tamamən tərk edərək keçmiş erməni hayalını dirildəcək məvzularla maşqul olmağa haşladılar. Hütün kitahlar, mahnilər həkumatın və turkların di-ni hissələrinə təzyiq və təhqir edəcək na varsa, hamisində işsə fəda etdilər.

Təsəssüf hissələ soylamak lazımdır ki, Osmanlı həkumatı ruslarla mühanhaya haşladığı zaman Turkiyanın suyu, çərəyi ilə bəyüb boy-ağça çatmış ermənilər sorhədlərdə və daxilda arxadan vurma, yoxıcı, vahşi faaliyyətlərə başlamışlar.

İKİ YAŞINDAN BÖYÜK TÜRK UŞAQLARININ KESİLMƏSİ HAQQINDA QƏRAR

Fyni zamanda ermanı məktəblərinde müallimlik edən komitəçilər bu qeyri-insani cinayəti çox-çox evvəllər qarara almışdırlar. Komitəçilər evvəl 5 yaşından böyük olan türklerin qatla yetirilmələrini qararlaşdırmış, sonra 5 yaşından kiçik olan uşaqların da ermanı milləti üçün tehlükəli olacaqlarına hökm verərək, iki yaşından böyük olan bütün türklerin "kesilmətinə" qərar vermişlər. Bu qəratların matni həla idir:

"Qərar №: 1

Türk milleti vəhşiliyinin ortadan qaldırılması Avropa dökkələrinin aşığı Güclərinin qararı olmuş və bu aməlin yerinə yenilənilərə üçün aşağıdakı şəkildə icrasına qərar verilmişdir:

"İlk öncə rus dövləti ordusunun qarşı tərəfdən Anzuruma doğru hərəkəti ilə hucuma keçəcək orduya qarşı türklerin mücadalaya machut olacaqları tabii olduğuna görə bu fərsatdan istifadə etmək üçün gerida hazırlıq gətirmüş qahramanıçıları (partizan dəstələri) Türk ordusunu arxa tərəfdən vurmaqla iki tərəf arasında qalan düşmanın hamisiniň həş yaşından böyük olanları ilə birlikdə yok və qatl edilmələri qarara alınmışdır."

**İmzaları: Rais: Həzarlı Murat
Artilleriya komandiri: Bunyamin (93).**

"Qərar №: 2

"Öncəki qərarda həz nə qədər 5 yaşından böyük olanların kesilməsinə qərar verilmişsa da, bu həş yaşındakı uşaqların nüfuz etibarilə əhamiyyətli qabaqcadañ gormek və italo-məslub olduqları milləti yada salaraq galacakda ermanı milləti

uçun bir tahlüka laşkil edacaklarına göre iki yaşından büyük olanların kasılmalarına birlikte qarar verilmişdir."

İmzalar: Raïs Hanzarlı Mütal
Artilleriya komandiri Rünyamin (94).

Ermanı azığını sevq ve idare eden ermanı komiteçilərinin 2 yaşından büyük olan bütün Türklerin kasılməsini qararlaşdırıldıqları zaman ermənilərin Türkiyədə iki mindən artıq məktəbi vardı: Erzurumda 16, Qırıçayda 8, Kemahda 8, Bayburtda 8, Amasyada 301, Yozgatda 11, Sivasda 15, Dıvrıkda 19, Zarada 15, Diyarbakırda 95, Muşda 9, Hafılda 12, Maraşda 19, Harrputda 13, Erqanida 41, Siirtde 26, Vanda 11, Şehingərəhi-sarda 500-dən artıq erməni məktəbi vardı.

Ermənilərin Paris konfransında Amasya, Çiresun, Trabzon, Qars, Erzurum, Erzincan, Sivas, Adana, Maraş, Malatya, Muş, Diyarbakır, Bitlis, Van, Mardin və Hakkari şəhərlərindən bir Ermənistən qurulmasını istadıkları düşünülfürə, erməni təhsil laşkılıtlının siyasi məqsəd yonaldığı bir daha anlaşılacaqdır.

İXTİLAL VƏ ÜŞYANA TƏHRİK BLİDİRİLLƏRİ VƏ TÜRK-ISLAM DÜŞMANÇITİYİ

Ermənilər türk milləti, hukumati və türkün minillik Vatanı olan Anadolu haqqında ixtılalçı düşüncələrini, müxtalif tarixlərdə irali sirdəkləti hildirilərlə yayınmışlar. İxtılal və Üşyan düşüncələrini Anadoludakı en kiçik erməni kəndinə paşalar, müəllimlər, misionerlər çatdırmışlar.

Bu haqiqatın qavrana bilməsi üçün ermənilərin müxtalif tarixlərdə yayınladıqları bildirilərin bir neçəsini vasiqalara nəsənətaraq, aşağıda vermanın yetində olacağına inanırıq.

"Ey ermənilər! Beş ildən həri Ali dövlət votanımızda islahat aparmağı və etmişdir. Vatanımız beş asrdan həri iəsanlıq düşməni Ali dövlət boyunduruğu altında saflı və pərişan halda

qalmışdır. Berlin sülh müqavilasının hittiün maddaları hayala keçirildi. Ancaq anlaşmanın 61-ci maddesile ved edilen islahat yerine yetirilmədi.

Avropanın bizim işlerimizle maşgul olmağa vaxtı yoxdur. Avropa nı çıxışları ilə maşguldur. Biz bunu açıq-aydın görüb-yünmüş halda, həq yera gozlayırıq. Biziñ hu gozladıyımız gey-dən qüdrət halvasının enmasını gozlamaya bənzər. Biz öz işlərimizle əzümüz maşgul olmasaq, Türk hökumətinənden veziyə-timizin islahını gozlamak Avropanın müdaxiləsinə güvanmak və inanmaq qadar abasdır. Dunyada qutban vermedən, zülm və cəsa çəkmədən hürriyyətə qovuşmuş bir millat vardır mı? Avropa nı manfaatlarını buraxarmı? Əzümüz istəməsək, öz manfaatını buraxıb bizim üçün qan inkarmı? Unulmayıñ ki, hiz öz-əzümüzü idarə etmek gücündə olduğumuzu ishat etmek və Avropanın diqqətləni cəlb etmek üçün İndiya qadar heç bir şey etmadık. Bu, hizim an böyük günahımızdır. Avropa hunu hər zaman başımıza vurmaqdadır. Arzumuz Ermanıstanıñ harbatla-ruñ boyundurugundan qurulmuş olduğunu görməkdir. Fəqət hu maqsada çalmaq üçün dilənci və mahuslar kimi hərakət edirik. Heyf! Ermani millati boyundurugundan qurulmaq üçün sevimli avlادlarıñ fədaya hazır olduğunu mədəni dönyaya ishat etməlidir.

Müsləqilliyini alda etmek üçün kiçicik Yunanıstanıñ ver-diyi qurbanlarının sayını kim unuda hılar ki? Mədəni dunyanın sevgisini qazanmaq, hürriyyətələrini alda etmek üçün slavların torpaqlarını qana buladıqları inkar edilə hilarmı! İndi Türkiyə-da dövlət idarəsi yoxdur. Anarxiya hökm sürməkdədir. Dövlat-ı meydana gətirən millelər bir-birlərinə düşmandırlar. Çünkü can çəkişən bir hökumətde idarə və siyasetin qaydasını qoruya-caq güc qalmamışdır.

Hökumət xalqı alqaldır, malını alından alır, zülm edir. Mahkəmələrdən adalət yoxdur. Çünkü bu zümləri edənlər idarəyə memur olanlardır. Hökumət hədəfmi? Riza gora, müxtəlisf millətlərdən amala galan bir hökumət bu millətlərin hərəkətini bir-birindən ayırmadan haqq və manfaatları istiq-

matında çalışmaq məcburiyyatındadır. Həkumat ahalisinin məhtac olduğu şəyərin tamini, çalışanların himayəsi, sənətin inkişafı haqqında çalışmaq məcburiyyatındadır. Qıscası, həkumatın vezifəsi xalqın irəliləməsinə yardımçı olmaqdır. Halhuki, Türkiyədə bunlara bənzər bir şey gətə bilmirik. Anna gərə gec-
lez, nə vaxt olursa olsun, bəzə hit həkumat yuxarılaqdır. Həkumat ilə xalq arasındakı bağlar qopmuşdur. Türkiyədəki millat-
lar üçün heç bir xoşxətilik qalmamışdır. Dövləti-əliyyə gün-
dan-ğuna zaifləyətək mahv olur.

Balkan yarımadasındaki bolqarlar ve rumlar heç haqları yoxkan, yaşadıqları torpaqları türkərin alından zorla almışlar. Türkiyə həralardan başqa yerlərdəki müsəlmanlar arasında da etibarını itirmişdir. İndi Arnavutluqdakı müsəlmanlar Babi Ali-nin idarəsində deyillər. Misir da Osmanlı təbiyyətini tanımır.

Ey dənc ermanı!

Biz oraya çıxan fətəllərin qeyh olmaması üçün daima hə-
zırkılı olmaga məcburiyiq. İndi bizim vazifəmiz millətimizə
haqq və hüquq düşüncələrini aşılamaqla haqsızlığa qarşı dayan-
lığı anlatmaq, sənət canları təmizləməyə hazırlı olmaqda çalı-
şışmaqdır.

Ey ermani gənclər!

Vətənin müstəqilliyi sizinle olacaqdır. İstiqlal bayraqlarını
açmaq sizin vazifənidir. Kadar, yoxsulluq, zülm görmüş bir
millət özbaşına herekətə keçə bilməz. Canlılıq verəcək bir Ün-
surun yardımına ehtiyacı vardır. Bax, siz bu vazifəni millətə aşı-
lamaqla vazifəlisiniz.

Bildiriya alava:

Bu bildirinin yayınlanması sırasında Erzurumdan feryad-
latla dolu bir telegraf galdi. Bu telegrafda nankor ermanıların
türkərək həyətində əsyana həşədilər bildirilir.

Bəli, bu bir əsyandır, zülm və haqsızlışa qarşı olan əsyandır.
İnsanlıq aleminə haqqını təslim edən dinamik bir millətin arzu-
sudur. Avropa da şimşek kimi parıldamış bu hadisənin aha-
miyyətini kiçitmək üçün Ali dövlət elçilərinin bir neçəsinin
habəs olunduguunu bunların da fasadçıları olduğunu iddia etmək-

İl hadisənin çox şəxşirdilmiş olduğuna Avropanı inandırmağa çalışırlar. Halbuki müxtəlif mənbələrdən alınan xəbatlərə görə, 400 adamdan artıq erməninin tutulduğu bildirilməkdədir.

Ermenistandaşlı sanətkarlar nə haldadırlar? Tutulanların çoxunun ~~həqiqəti~~ olduğu ütənilmişdir. Bunlar zindanda olduqları zaman ailələri aşıqdən, eçyurdan və xəstəlikdən parışan olacaqlar. **By ermənilər!**

Sizin an muqaddas vazifəniz tutulanların ailələrindən ecqalan, yardımə möhəlləcə olanlara maddi və manavî yardımınızı tez çatdırmaqdır. Onlar özərini vatanlarının hürriyəti üçün fəda etmişlər. Onların uşaqlarını din qardaşları qorumazlarsa, kim qoruyar? Bu ün ermənilər Ermenistani qorumaq üçün canlarını fəda etmiş qahramanları qorumaq məqsədilə kämək, dəstək deşfəri açmalıdırlar.

IMZA: VƏTƏN İTTİFAQI" (95).

ERMANI GƏNCLƏRİNƏ MİLDİRİ

"Hər yerde ölüm hirdir.

İnsan bir kərə olur.

Millətinin uğrunda ölenlər baxlıyırdırlar.

~~Az~~ dövlətinin asadları çoxdan sarılımuşdur. Türkiyə xəstə adam veziyətindədir. Ölüm saatı yaxınlaşır. Halbuki bu qədər çalışqan varlığı zeif allarla asarlı zəncirinə zülmkar tutmaq istəyir.

Onun zülmkarlığına yunanlılar, bolqarlar, Balkan yarımadadaşındaki müsəlmanlar tərəfindən iahlükəli yaralar açılmışdır. Türkiyə etalətləri tərəqqətinin həyək bir bölümünü itirdikdən sonra kiçik Asiyada Avropanın gəzindən uzaq Ermenistanda zülmünü artırır. Qaya bunun sayəsində ölüm saatlarını gecikdirəcəkmiş kimi zəhm idarəsinə orada dəha çox duyurmayıdadır.

Bu idarə altında Ermenistən hayduluq və cinayət manzərasi gəstirməkdədir. Türkiyənin zalim məmurları Rabi Alinin

taşviq etdiyi vahsi şeylərlə birlikdə çalışqan əhaliyə əzab və cəfa çəkdirir. Ermeni kandçısı nə canından, nə da məbndan əmin deyildir. Atasından miras qalmış torpaqlar (Ermanıların Anatoluda əzələsinə aid olduğunu iddia etdikləri torpaqlar) sırsız vergilərlə kandlinin mali deyildir. Kandlı çalışdıqının qarşılığını rəhalca alda edə bilmir. Bu məhsul hökumətin zəlîm oğruların tərəfindən hıçlılıq. Ermeni kandlıları çalışdıqları halda hissə hissə atalarının torpagından koçmaya məcbur olurlar. Vətənlərinini tərk edir və qırbağda çəkdikləri vənəldən olırlar. Ermanılar məllatına görə çəkdikləri bu sıxıntıdan haşqa haşlarına təhdid qılıncı asılı durmaqdır, dirləri təhqir edilməkdə, kilsələri ilə muqaddəs yeri kırıldılmakdə, qızlarının gəncliyi və bəkarətləri zərəhaların iştahlatına fada edilməkdədir. Türkiyənin qanunları bu zülmələrə zaiflikla baxır, diqqət etmir. Lakin erzheri-lər həyətlərini qorumaq üçün qeyrətənib nəmətələrini qorumaq məqsədilə üşyan edinçə, unudulmuş qanunlar oyandırılır. Bu casur adamların alları, ayaqları bağlıdır, diri-diri basdırılmış. Üzrə qaranlıq, rütubətli zindanların qapıları açılır.

Ermonieler "Berlin sülh müqaviləsi"nin 61-ci maddəsilə vad edilən islahatı gözləyirlər, saqət bir şey görə bilmirlər. Avropanı Dövləti Aliyyənin işlərlə məşgul olmur, müxtəlif daxili və xarici işlərlə məşgul olur. Yalnız İngiltərə islahat üçün arası-sıra səsini yüksəldidir. Həc hir şey eşitmirmiş kimi görünən Türkler onun səsini qulaq vermirler.

Türk milləti türkü hiylələrlə bu masalanın həlli i gündən-güne gedikdir. Bizi əsl zorlayıcı hökumətir. Ermanistan haqlarını yox etməyə çalışmasıdır. Biz insan haqlarının elanı üçün qanımızı inkəmaya məcburuq. Hürriyəti sevən, maddi cəhətdən və mənən yüksəlmək istəyan her kəs hürriyəti uğrunda qanını tökməlidir. Ermonieler bu inamdadırlar. Ermanıların hürriyət adına həmisi hirdən Ermanistan dağlarını, ovalarını sarımalanının zamanı galmişdir.

Ey ermənilər!

Vələnimizən bizzən istədiyi maddi fadakarlıq və manavi güclümlüyə əhalinin hürriyəti yolunda camımızı fada etmənin

zaməni galib qalmışdır. Hamımız Vətan sevgisilə duyğulanma-hıq. Zəhinlətimizdə yalnız vatandaşın yüksək həqiq və hürriyyəti düşüncəsi yerləşməlidir. Bu duyğular bizi müzəffər bir ittifaqə yönaldır... Lazım olan hilqələri öyrənək. Beləcə, böyük və yüksək bir vəzifəni məmələkatda yəsəşdirməyə çalışaq.

Gənc dərdaşlar!

Vələndaşlarının qurtuluşu üçün müharibədən avvel xatirələri ahədi olan yunan, italyan və müsəlman gənclərinin qəhrəmanlıq asatlarını xatırlayaq. Biz da Ermanistanda tərixin yekunluğunu vəzifələri yerinə yetirməyə hazır olaq.

Gənc ermənilər!

Millatımızın səfəlatından toossuflanmayıf, hū sefalete orlaq olmayıf higanəmi qalacaqsınız? Özgün və kaderli əli, tər içarısında çəhəresi solmuş və qana həylanmış kəndlinin həyəti. Ermanistamın qəlbinə təsir etmeyecekmiş? Millatımızın çadıklarından qalbiniz sizlamayacaqsınız? Əkinçi zülm həyündurduğunu almadiqca, can və malını əmniyyət altına almaga müvəffəq almadiqca, Ermenistan xəqinin qurtuluşuna çalışmaqdən başqa bir məqsəd və istəyi olmamalıdır.

Ela işə gənc ermənilər! Gündərini birlaşdırın! Hamımız ey ni duyuq və düşüncələrlə dolu olaq. Komitalar quraq. Ermənilər yaşadıqları yerlərdə uzv olduqları komitalara yardım etməyə qəçməlidirlər! Hər gün hər cür yardımını asirgəməyəki. Aramızdan hər həkimiz hū müqəddəs məqsəd üçün hər hadiyyə qoşaq.

Gənc ermənilər!

Sərqi hürriyyət bayragını ilk dəfə ermənilər qaldırıv. Bu hürriyyət bayraqı şərqiñ məzələmə millatlarının qurtuluşu üçün bir rəhhət, hir ulduz olmalıdır. Asiya asarəti adımdan şiddətli bir mühəribənin işarəti olsun.

Gənc ermənilər!

Biricik arzu və məqsədləri uğrunda cavab verməcə, çalışqan hər xalqa xəşəxilik, vələndaşlıq hürriyyəti vermak niyyatında olan adamlara şərqiñ qarşı, şimaldan cənuba qədər el uzadıqlı! Vətan uğrunda fada olanlar tərəfindən vaxtılı gedilmiş yoldan gedək, bizi manfaatlarımızdan ızaqlaşma şərəfinə və

xalqı xoşbaxılığa götürürecek yola yönelik. Müxthalif şaxsi manfaatlarından uzak duraq! Rahatlığımızdan vaz keçək! Biz zəvq içerisinde yaşamaq üçün doğulmadıq. Bizim dinimiz xalqın xoşbaxılıyıdır. Vazifamız asla şaxsi manfaatlarımızı atamadan xidmət etməkdir." (96).

MUSA BAY HADİSƏSİ

1877-1878 Türk-Rus müharibəsi təmin, səhər va həlqarlarının müstəqil bir dövlət olaraq ortaya çıxmalarından başqa Türkliyün tamal varlığı olan Anadoluda bir erməni dövləti xeyalının canlanmasına sebəb olmuşdu. Erməni patriarxanının va Rusların lazıyiqi nəticəsində "Ayastafenos sülh münqaviləsi"nin 16-ci maddesi, "Berlin sülh müqaviləsi"ndə islahat mövzusunun 61-ci maddədə yer alması erməniləri Türk milletinin min illik ana yurdu olan Anadoluda bir Ermanistan qurma xayahna sürüklemişdi.

"Berlin sülh müqaviləsi"nin 61-ci maddəsi Türkəti Avropa va Anadoludan sürüb çıxarmaq isteyən xristianların zaclı zehniyyatına yeni bir pilla olmuşdu. Avropanıllar 620 il үç qılıda höyük va güclü bir imperatorluq sürdürmiş Osmanlı Türkətini Balkanlardan va kiçik Asiyadan sürüb çıxarmaq, imperatorluğunu yuxarıq üçün hə maddəni çihan başı etmişdilar. Onlar ermənilərin xam xayalı olan Boyuk Ermanistan məsələsini ortaya atmış, az manfaatları üçün Osmanlı dövlətinin haşına yeni-yeni sixıntılar açmışdilar. Ermanıllar türkün araya yurdu olan Anadoluda bir müstəqil Ermanistan qurmaq məqsadile xristianların toassübünü qamçılayaraq nydurma hadisələr toralmış va tərafdılmış hadisələri tərs göslərək ozlarını məsum, Türkəti işə zəhm va barhar kimi təqdim etməyə çalışmışlar.

İngilislər kiçik Balkan dövlətini həyətdəkdan sonra Rusiyani Hindistan yolundan uzak tulmaq məqsadile Şərqi Anadoluda tampon, müstəqil Ermanistan quraraq Turkiyəni iki tərəfdən məsa içərisinə almaq üçün zaclı zehniyyatını canlandı-

mış, Fransa ve digar Avropa dövlətlərini öz tərafına çəkmişdi. Rusiya isə bolşevik prins Lobanovun ermanisiz Ermanistan siyasetini izləməklə birəbir, Osmanlı İmparatorluğuunun zaifləməsində Rusyanın sayçı-hesabsız manfaatlarının olduğunu görə ingilislərin Türkiye aleyhində yürütdükleri siyasəti destdəkləmişdi. Ingilislər hütün bu siyasi oyuncularının nəticəsində ermanılıclar mezkur, Türklerin zalim və barbat olduğunu müdafiya diplomatiyası vasitəsilə xristianlıq dünyasına eşitdirmiş. Avropana geniş ölçüdə türk düşmançılıyi yaymışdı.

Ermanıları Avropanın, xüsusilə da İngiltərədən gördükleri himaya və təşviqlərlə quzu dorisina hürümüş qurd kimi yox yerdən iğanca və zülm hekayələri uydurub Avropanı. Türkliyən aleyhində hazırlanmağa çalışmışdır. Bunun ilk aşkar nümunəsi Musa bay hadisəsində gərürənti:

23 iyun 1889-cu il tarixində, cüma salamlaşmasında, 15 nəfər ermanı göstərişli olaraq padşahə hər arıza vətəh təhlighat işlərinə girişmişdilər.

24 iyun 1889-cu il tarixli yazıcıdan, "Dünen salamlaşma rəməmdə on beş ermani tərafından Muş ermanıları adından padşahımıza Musa bay aleyhində hər arıza ilə hər layihə təqdim olundu. Şərqi zamanı oni apın Musa bayə qarşı şəxsi davalarının olmadığını, lakin İstanbulda şikayətçi və davaçılardan olduğunu, Musa baydan haqq iddiası üçün beş min ermanının Muşdan gəlmək üzrə müdafiəzə etniləşmişdir.

Ermanıların təqdim etdikləri arızalarında Musa bayın Muşda ermanılarca verdiyi zülm və işgəncələrdən bahs edilir və Musa bayın təkrar Muşa donmasına izin verilməməsi istanır.

Bu arizado Muşdan butaya Musa bay haqqında beş min davacıının gəlməkda olduğundan həbs edilir, həlbuki beş min deyil, beş yüz adamın həla bura gəlmələrinin ehtimalı yoxdur.

Ermanıların şikayətçi olduğunu Musa bay barəsində dövlət arxivindən aldə etdiyimiz sənədlərə əcaslanaraq aşağıdakı məlumatlarla mənzumuzu aydınlatmış olacaqıq:

Musa bay Muşda beşaltı həq sahibi xanədan, qonaqsevər, zəngin bir haydır. Onun atası Mirzə bay Məlik Ahlatda rəhbər-

lik etmiş, çayda qanunu seven, tanınmış bir şaxs idi. Banditizmə qarşı dövlətin boyük xeyri doymış, gəzəl xidmətlər etmiş, bandillərlə aparılan vuruşmaların birində şahid olmuşdur.

Musa bay müsalman və qeyri-müsalman ahalinin etibarını qazanmış bir şaxs olduğuna görə xalq tərafından (o vaxt hər gəl müdirlərini xalq seçardı) bölgə müdürü seçilmişdi. Muslu Çaleh paşanın zamanında həlqə müditi vəzifəsində İslamiyət. Musa bay xalq arasında atası kimi iötizamla davranmış, cərəyanları cəzalandırılmış, əz vəzifəsini adalatla yerinə yetirmişdi. Bura gətə Musa bay yalnız müsalmanlar tərafından deyil, ermənilər tərafından da sevilən və hörmət gören bir şaxs idi.

Bir ara Muşda Roqos Nalyan adında bir erməni papazı ermənilər dövlətə eleyhinda ixtilal və əsyana təşviqədici bildirlər yaymış, onları dövlətə qarşı təhrik etmişdi. Musa bay hər dövlət xəriti erməni papazını cinayaq dolillerlə yaxalatdırınb Muşur qanun keşiyində duranların ixtiyarına verdi. Beləcə, Papaz Nalyan mahkeme qarısına çıxası oldu. Onun toradıyi cinayallar arasında özünün yazdığı hir hrosür da vardı. Papaz Roqos Nalyan İstanbulda mahkəməyə çıxarıldı və surğün cəzasına məhkum edildi.

Bu hadisə ermənilər və onların komitalarının xoşuna gəlmədi. Onlar Musa bayın eleyhinda dedi-qodular çıxardıb olmayıyan iştirakçılar yayddar. Xarici ölkələrdə çıxan erməni qazeləri və komitalar Musa bayı ermənilərə zülüm və işgancə verməkle günahlandırdılar. Hadisə siyasi bir rəhəg aldı. Ermənilərin Musa bay hərəkətindəki iştirakları aylarca Avropa qəzəllərini doldurdu. Bəbi-Ali ermənilərinin açlığı, Avropanın da dəstaklediyi bu geniş təhlili susdurməq üçün Musa bayı 1886-ci ildən etibarən iki il Muşda, bir il da Bitlisə nəzarət altında tutdu.

Fəqət həkumətin erməniləri və Avropa mediyasını susdurmaq üçün aldığı bu tədbir fayda vermedi. Ermənilər və Avropa mediyası qaralamaşlarına aralıqsız davam etdilər. Bu vəziyyət qarşısında həkumət Musa bayı başqa hələ vilayətdə nəzarət altında saxlamaga qərar verdi.

Musa bay mahkeme qərarı olmadan orzuna istinad edilan günahlardan heç hiri haqqında bir həkm yoxken həkumətin aldığı hu yeni, qeyri-qənuni qərarla razılışmayaq qəcmaga qətar verdi. Həkumət onun yaxalanması üçün aməc verdikdə isə o, Muş həlqasının adliyyə işlərini tətbiq etməye çıxan adliyyə müfəttişi İbrahim bayla gəruşdü və aleyhindəki dəlillərin təpəlanaraq mahkamaya verilməsi şartılı İstanbula gedib təslim olacağına söz verdi. Mufəttiş İbrahim bay vəziyyəti Ədliyyə Nazirliyinə bildirdi. Musa baya istadiyi taminal verildi. Musa bay de həkumətə təslim oldu. Beləcə o, xüsusi bir memurla İstanbula gəndərildi.

Ermanılar ingilislerin himayəsində olmaqdan əla arkn-yunlaşmış, əla qudurmuşdular ki, Bitlisdən galacak şikayətçilərin yol xorclarıla mahkama prosesinin davamı süresince olacaq məsraflarının da həkumət tərəfindən təmin edilməsini istəmişdilər. Ingilis safaratının Rahi Aliya verdiyi memorandumda ermanılatı dastaklamakdan utanmadığı Ədliyyə Nazirliyinin aşağıdakı yazısında həla açıqlanmışdır: "Davaçıların bu memorandumda çəkəcəkləri sıxıntıları və onların haqlarının tacallisi-na əngəl olacağı düşüncəsilə yol xorclarının həkumət tərəfin-dən qarşılanması həjində, şikayətçilərin güzəranının təmin edilməsi heç bir usul və qaydaya uymaz." Ermanıletin verdikdəri şikayətlərin baxılması sūrasınca bu məsəflərin ədanması qəbul edilsəydi, mahkəmə gəlirlərinin təmamının hüdə yetməyacayı aydın idi.

Musa baya istinad edilan şikayətlər, adam öldürmə, qəsb, əgurluq, zorlama olduqca qorxucu şikayətlər idi. Onun aleyhində verilən şikayətlərin hir neçəsi laqıhsızlıq qətarı ilə natiqa-lanmışdır. Bu şikayətlərin nə qədər yersiz və asassız olduğunu, ermanılatın abırsızlıq, sitiqılıq və utanmazlıqda nə qədər irəli getdiklətini bildirmək üçün hii qərarların bir neçəsini qısaca açıqlamaq yerində olar:

I - Şikayətçilərdən biri Rayegliyidə yaşayın, Ahlatın Tatvan kendindən olan Asadır adında bir ermənidir. Asadır qar-daşları Serap ilə Gevorkun on öküzünü on dəqquz ay avval Mu-

sa bayın qash etdiyini, qardaşı Serçpu öz adamlarına döydürərak Əlumuna sabah olduğunu iddia etmişdir. Fəqat bu iddiasını işhat edəcək nə bir şahidinin, nə de bir dalilinin olmadığını bildirmiştir. Musa bay Asadovun bu iddiasına qarşılıq n günlərdə Bitlisde hokumatın nazarəti altında olduğunu, Bitlisden heç bir tərəfa aynılmadığını və bu dediklərini rəsmi sənədlərlə işhat edə bilmədiyini nazara alan sorğu hakimi Musa bay haqqında təqibisizlik qərarı vermişdir.

2 - Şikayetçilərdən bəti de böyük Vəzirhanda yaşadığını söyləyen Yervant Ula adındaki qızını Musa bayın zorladığını və öz işlərini kandlılarına pulsuz gəldiirdiyünü iddia etmişdir. Sorğu hakiminin iddialarını işhat etməsini istəməsi üzərinə Musa bayın qızı Ulanı zorlamasına Allahdan başqa bir şahidinin olmadığına, ikinci şikayətinin isbatının da özüne düşmədiyini söylemişdir. Musa bay da oda istinad edilən cinayatları asla iñratmadığını, şikayətçinin bu gunahlandırmalar 23 liralık borcu-nu ədamamak məqsadile irəli sürdüyünü bildirmiştir. Sorğu hakimi işhətsiz, şahidsiz və dalili olmayan bu iddialar qarışısında Musa bay haqqında təqibisizlik qərarı vermişdir.

3 - Dolahdora Baxçaxanda yaşayan Ahlath Ovanes oğlu Qazzasın dörd il avval iki qızını ilə iki inayını çobandan başqa görən və bilən olmadığını, onun davaçı da olmadığını söyleməsi üzərinə sorğu hakimi Musa bay haqqında təqibisizlik qəranı vermişdir.

Burada Musa bay aleyhindo verilən şikayətlərin hamisə haqqında danışmanın mümkün olmadığını oxucularımız, elbəttə, təqdir edərlər. Ancaq məhkəməyə verilən Əskidəng kəndi papazının qardaşı qızı Galuzarı Musa bayın zorladığının və onu müsalman olmağa məchur etdiyinin da uydurma bir şikayət olduğunu, bunun kimi Qahtçı Əlinin mallarının Musa bay tərafından qash edildiyi şikayətinin da ermanılar tərəfindən uydurulduğunu açıqça çıxmaga başlamasının İngilis sefəratı tərəfindən verilən şikayətə sabah olduğunu qeyd etmək istərdik. Çünkü ingilislər irəli sürdükəlli əhə şikayət ilə haqq aramaq deyil, Osmanlı dövlətini qarışdırmaq istayırdılar və bu məqsadla ermə-

nildən istifadə edirdilər. Bu, ermanıların da işinə yarayırıldı. Çünkü onlar ham dürüst bir türkü yox etməyə, ham da bundan istifadə edərək, ingilisler kimi Osmanlı dövlətini qarışdırmaq isteyirdilər.

O zaman Musa bay nazatet müdürü olub, asayış xuxusunda yaxşı xidmətlərinə görə müsləman və (ermanılderden başqa) qeyri-müsləman əhalisi ona minnəldər iken bit hadisə bu işin tatsına donmasına səbab olmuşdu. Bir ermani papazının ermanıları usyanə davət yolunda zararlı uydurma bildirişlər dağıtdığını Musa bay tədqiq edib anlaşıqda papazı yaxajayıh yardımındaki rütbə və zararlı şənədlərlə birlikdə Muş adalatına laslım etmişdi. Bax, o zamandan həri ermani fasadçıları Musa bay aleyhində üşyan etmişdilər.

Papazın veriyeyetine galinca, o, həqqində lazımı tədqiqat işləri aparıldıqdan sonra cinayət məhkəməsinə havala olundu və surğün edilərə qərarı ilə cazalandırıldı. Məhkəmənin almış olduğu bu qərara bildirilən etirazlar papazın cəzasının çox yüngül olduğunu görə baş vermişdir. Çünkü papazın yanında təpişən o zararlı şənədlərə görə o, edam cəzası ilə cazalandırılmışdır. Məsələn, bu cinayət İngiltərədə təredilse idi, papaz dəthəl asıları. Şənədlər bir əsi məhkəmədə inçalındıkdə, cəzənin çox yüngül olduğu gorusmuş, lakin məhkəmənin tədqiqinə bir şey deyilməmişdir.

Bilinməlidir ki, adalet günahkarların cazalandırılması ilə günahsızların cazalandırılmaması arasında olan bir işdir, lakin bunun iki nüvə eyni ağırılıqda deyildir. Hüquq günahsız birinin cazalandırılmasını yüz günahkarın cəzasız qalmasından daha ağır sayar. İngiltərədə jutular çox vaxt canlarının onda sakızını qurtarırlar. Məhkəmələr daima günahsızlıq tərafına meyl edərlər. Hüquqşunaslara görə, mülləhimin haraət etməsini islamak ayıb deyildir, lakin günahkar olmayanın cazalandırılmasını azulamaq çox ayıbdır.

Siyasi düşüncələr və dövlətin varlığını qorumaq üçün çox işlər pərəfələ bilər. Bütün qarşı deyilik. Fəqər məhkəmələrin siyasetə alət edilməsi alçaqlığını qəbul edəilmirik.

O zaman Babi Ali idarı hir İadhij aja bildirdi. Lakin almamış ve Musa boyin aleyhirdəki davaları mahkamaya havala etmişdi. Sonralar o, Avropa qəzətlərində çıxan xəbərlərə qarşılıq belə deyirdi: "Man iştir mahkama rəhbərinə, istarsa da mahkama üzvlərinə təsir edər, nüfuzumu gəstərlərə bildirdim. Lakin nəzirlik vazifəm qeyri-qanuni bir işləmə yol verilməməsinə diq-qat etməyə mani möcbur edirdi. Mahkamanın gərəcəyi işlərə heç kəsin deyəcəyi bir şey olmamalıdır. Apelyasiya mahkaması prokuroru haqqında bir neçə sözün qulagıma galmasıla dərhal sənədləri aldım, incəladım, amma mahkama əsullarına qatışı bit işləm gormadım, gorsayıdım, haqqından gəlerdim.

Mənim bu sözlərimə qarşılıq Mr Sandison. Prokuratorlar hər yerdə müttahimin aleyhina olurlar. Onların vazifələri budur. Xalid bəy vazifəsinə tacavuz etmiş deyildir," - dedi.

Bu söz hir-iki mülərcimin ağızından eşidilmişdir. Halbuki bizim ticarət mahkamalarına galib gedən tərcüməçilər ancaq ticarət mənzularını biliylər. Onlar digər qanunları bilməzlər. Hala cəza usulu mahkamaların qanunu heç bilməzlər. Buna görə prokurorların vazifələrini da bilməzlər. Prokutor bir günahkarı günahlandırır, mahkamaya taslim eder, onun aleyhində fikir irali sutar. Ancaq hirinin yalan yera şahidlilik etdiyini gödükda dərhal onun aleyhinda cinayət işi qaldırır. Siz adlıyya qanumlarıyla maşgul deyilsiniz, lakin bunları bilən adamlarınız vardır. Musa bay batavında aparılan istintaq işləmləri və digər işləmlər mahkama sənədlərində yazılıdır. Alın, qanundan anlayan hirinə verin oxusun, agar prokurorun istintaq əsullarına qarşı bir işləmə varsa, gəlsin, mənə göstərsin. Lazım olanı yetirənə yetirmək borcumdur. Lakin ermanı qayğıkeşlərindən bir neçə adamın sözünə ahamiyət vermək yerində olmaz. Belə deyikdə Mr Sandison: "Rizdə deyil, amma Avropa qəzətlərində hui işə çox ahamiyət verildi. Bizi da yaxşılığınız üçün sizə xəbər verməyə möcbur oldug," - dedi.

Bəlit Avropada hir-iki komitə var. Burada da onları idarə edən zəngin ermanılar var. Bu yalanlar, iyudurmalar onların qaralamalarından başqa bir şey deyildir. Mən da İngilis səfərəti bi-

zim mahkemalara söz keçirmek istiyor deya London gazetleri-
na xahar çatdırısam, gorasan, neca olar?" Bahi Ali yaxın zamanla
qader İngilis səfəratının yaxşı niyyəlli təşkilatları ilə iş görürdü
"Əlli ildən həri bu səfəralın öyüdlərlə qulaq'amız doldu İn-
gilis səfəratı "Mahkamalarınızı İslah edin, mahkamalarınızın
islətinə qarışmayın" deya oyüdər verdilər. Biz indi sizin yaxşı
niyyəlli uyudularınızın üzərində irəliləyirik. Mahkamalarımız
İngilis mahkəmeləri qodar düzgünidür demirik, lakin bir çox
dövlətlərin mahkəmələrindən çox daha yaxşı olduğunu iddia
eda biləram," - dedim.

'Har bir dövlerin qanunları adalet üçündür. İndi sizin qanunların keşiyində dutaq hakima bu işi hevələ etsanız, Musa bay eleyhinda bir cinayət işi aça bilərmi? Xatir-hərəmat üçün çox şey olar, amma məhkəmalərə mudaxila edilmez. Çünkü dövlətin şəməli sərsilər.' - dedim.

Mr Sandison susdu. Az sonra qalxıb gərdi. Takın hizim bu danışçılarımızdan rəzi qalmadığım anladım." (97)

Avrope matbuati İngilterenin tezyiqi ve siyasi oyunları ile Türk adalatını çasdıra bilmemi, Musa bay oleyhinde açılan hütün cinayat işleri harastla pünticalındı.

Avropanın mahkemeleri çok şok edildi. Londonda Musa Bey
aleyhinde tam 130 sahifalık hüyuk boy "Condition of the popu-
lations in Asiaotic Turkey and the Trial of Mouza bey" adlı bir ki-
tab neşr edildi. (Bu kitabı Türkiye Cumhuriyeti. Başbakanlık
arşivi, 1152 sayılı dosyanın 18. ci bölümünde mövcuddur).

Qarṭ mediyasının bu masaledeki azılılığı hakkında bir fikir bildirmek maqsadıyla iki şahzadən numuna alaraq aşağıda verdiyimiz yazılar xâlı zehniyyatının ne daracada olduğunu gösternmekdadır.

Macaristanın markası Budapeştdə çıxan peşteroid qazetinin 9 dekabr 1889-cu il tarixli sayından:

Musa bayin cinayat mahkemesi tarafından baraat etdi-
rilməsi Ermanistan məsələsini hir qat daha ağırlaşdırılmışdır.
Musa həyən ağır cinayətlərlə günahlandırılmış, şəhidlərlə is-
hailanmışdır. Musa bayin qanunun pəncasından qurtulması ilə

Türkiyada adalar ve hüququn nece idare olunduğunu har kas görmüşdür.

London va Afrodakı komiteler bundan faydalananaraq Türkiyadaki idare ve adaletin yetersiziyindən haqlı olaraq şikayət edəcəklər. Mr.Qladistonun ermanı məsələsində izlədiyi siyaset har kas tərafından hilinir." (98).

"Pəl-met-qazel" adlı qəzetiñ bir yazıçısından:

"Firmanınsta aseyiñ ve təhlükəsizliyi qotuyacaq bir dövlət varsa, o da Rusiyadır. Əgər kürdlər altı aya qədar itaat altına alınmasatsa, böyük dövlətlər Rusiyaya Ermenistani işgal etməyə izin verəcəklər.

"Avropa Osmanlı olkelerini bələşmək istəyir. Onların müdaxiləsi ermanları sevdikleri üçün deyil, oñ manfaatları üçündür. Türkiye müsəlman bir olkadir. Əsrlərdən beri Avropa xəçli zəhniyyətile hərəket etməkta Türkleri Avropa va kiçik Asiyadan çıxarmaq ezmindədir. Avropanın ermanılar Ichine Türkiyəyə müdaxiləsinin həqiqi səhəbi həx budur." (99).

Müxtəlif manhalar XIX asrin sonunda bütün dünyadakı ermanıların sayının texminən üç milyon olduğunu, bunun 1 300 000 Osmanlı olkalarında va ümumi ahalinin ancaq 7% ni təşkil etdiyini, bir milyon qədarının Rusiyada, 300 mininin İranda va geri qalanının da Avropa va Amerikada yaşıdlılarını bildirirler. Ermanıların müsələqil Firmanınstan dövləti qurmaq üçün çalışdıqları altı Osmanlı vilayətindəki (Şərqi Anadolü) saylarının Britanika Ensiklopediyasına görə 633 min olduğu, buradakı ümumi ahalinin ancaq %25-ni təşkil etdiyini, geri qalanlarının isə Türk və digər müsəlmanların olduğu yazılıdır.

Bu həqiqəti avrопalı diplomatlar açıq hiz ifadə ilə hilditməkda, müsələqil va ya müxtəlif bir Ermenistanın qurulmasına imkan olmadığını, hatta islahatın bəla mümkün olmayacağını bildirdikləri halda, her fərsetdə ermanıları Türkiye aleyhinda təhrik etməkdən de çəkinməmişlər.

Ərzurumda Ingilis konsulu M Gravers New York Heraldin müxbiri Sidney Whitmanın sualına bəla cavab vermişdir: "Ermani komitəçiləri olmasayı və onlar ermanıları üsyana iş-

viq elmasaydilar, tek bir ermeni öldürülmezdi." (100). Sonra ey ni yaziçi ñ aserinda bir yahudinin: "Egar hu herokatların biri Rusiyada olsaydi, tek bir ermeni qalmazdi." - dediyini bildirdikden sonra - "Rusiyada ermanilar asgara alinirlar. Onlar memlekettlerinden çok uzaqlarda xidmat edarlar. Onların maktubları nazaraldan keçer. Turkiyada ise ermanilar mosud va rifah içarısında bir hayat surar, sorval toplayar, asgara getmezler. Onların mektebları sarbastdır. Milli tariixlerini okudurlar. Düşmançılık talqın ederler." - demişdir. Yaziçi aserinin başqa bir yerinde: "Avropanın yarısı qadar bir sahaya dagilmiş ermaniların bir millat halında toplanmasına imkan vardırı?" - yazır. (101).

"Ermanilar Turkiyanın har tarafına dagılmışlar. Ermanistan dedikleri yerlarda müsalmalarla çarşıq yaşıyırlar. Buna Ermanistanın Turkiya, Iran ve Rusiya arasında parçalanmış olduğunu alava edin. Bir mühatiba naticasında bir Ermanistanın qurulmasını ona suran yeni hukumatin yerini muayyan etmek mümkün deyildir. Eyni çetinlik müştaqil va muxtar bir ermeni vilayatiin qurulmasında da oittaya çıxır. Ermanistan harada başlayıb, harada hitir? Ermani meseləsi üçün bir çözüm, bir nüüm ailde etmek mümkün deyildir." - deyir Fransanın ermani sevan İstanbul safiri M Camhon (20 fevtal 1894 il)

Ermaniların Turkiya torpaqları üzərində tarixi bir haqq iddia etmələri doğru deyildir. Çunki min illər avval hu torpaqlar üzərində Türkler yaşamış, daha sonra intilmiş torpaqlarımızı hündan doqquz asr avval Salcuqlu Türkları Iran, Roma va biza-nhilardan fəth edib Ana Vatanda yaşamaga başlamışlar. Doğrudur, ermanilar da huralarda yaşamışlar, amma onlar har zaman azlıqda olmuşlar va heç bir zaman müştaqil bir dövlət ola biləməmişlər. Onlar Iran, Roma, Bizans va İslam dövlətlərinin idarəsində kiçik bayiliklər halında yaşamışlar. Xristianlar buna na deye bilərlər? Bu ki tarixi bir haqiqatdır! Əslində xristianlar üçün na çoxluğun, na da sorhadların heç bir abamiyyatı yoxdur. Onlar genişlənmək, dünya millətlərini istila etmək, onları ozlari üçün qıl halına getirməkdən başqa bir şey düşünməzler.

Onlar çoxluğu azlıq halinə gatırmayı çox yaxşı bilirlər. Əvvəl iqtisadi, idarə təzyiq, hər cur bəhanelərlə koça zorlama, qarşı çıxanları həbs etmə, surğün və nahayət, qətlialmlar.

Çoxluğu ala keçirmək çox "asandır". Endülüs, Krim, Balkanları və Fəlastini belə etmadılar mı? Endülüs müsalmanlarını qılıncdan keçirmədilərmi? Bu gün İspaniyada hər müslimən cəmiyyəti vardır mı?..

Magar ruslar Krimi aldıqdan sonra müxtalif təzyiqlərlə türkləri azlıq düşürmədilərmi? Daha sonra surğün və qətlialmlara yol vermedilərmi?

Magar XX əsrin başlarında Azərbaycanın İravan xanlığında yaşayan ermənilərin yüzdesi 12% deyildi mi? Sonra ordan-burdan qovulan hu millati İravan xanlığına soxaraq orada yaşayan ermənilərin yüzdesini 42% çıxarıb, Beynəlxalq qanunlar yol verməsə da, "Müsləqil hər Ermanistən" quran ermənilərdimi?

Azərbaycan Türklerinin ata-baba yurdu olan İravan xanlığının 9 000 kv. kilometrlik arazisində daşnakların elan etdikləri qondarma 'Ermanistan Respublikası'nın arazisini 26 000 kv. kilometrə, daha sonra hu torpaq sahəsini 29 000 kv. kilometrə çıxaran ermənilərdimi?

Bütün hñular azmış kimi bugün bu işğal edilmiş sahəni 29 000 kv. kilometrdən 46 000 kv. kilometrin üzərinə çıxaran ermənilərdimi? Bu gün bu 46 000 kv. km. torpaq sahəsində, azərbaycanlıların ata-baba yurdunda, ermənilərin "Türksüz hər Ermanistən" (bu gün oralarda yaşayanların yüzde 98 faizi ermənilərdir) şəhərim həyata keçirən ermənilərdimi? Xeyr, "insansevarlıkları" yüksək olsa da, az sayıda olan ermənilər bütün bunları eda hilməzdilər.

Həzin, agar Anadoluda ermənilərin "Ermanistən" adlandırdıqları bölgelərdə bir Ermanistən qurulsayıdı, çox güman ki, bu gün oralarda tək hər Türk qalmış olmazdı. Neca hilirsınız, qalmış olardı mı? Biz bu sualın cavabını bilirik və qətiyyatla: "Xeyr, qalmadı" - deyirik. Çünkü ermənilər Birinci Dünya müharibəsində rusların, ingilislərin, fransızların himayəsi altında hu "işa-

yeni Anadolu turkünü qılıncdan keçirerek soyqırıma başlamış-dilar. Amma türklər da elə-həla bir millat deyillər, ısladıkda hət şəya nail olə bilirlər. Onlar Alp ar Tunqadan (Əfrasiyab), Məta xandan (Oğuz xan), Atilladan töramış bir millət olaraq ermaniləri ruslərlə birlikdə Anadoludan surüb çıxardılar. Uzun mübarizə dovründə verilən şahidlərin al qəməyə boyanan bu mübarək torpaqlarda turkün azadlıq müharibəsi yoxluqlar içərisində zirvəyə çöxdü.

Men hu son 2-3 cümlədən sonra çox duygulandım. Amma bu duygularım daha avvalki bölmələri yazarkən keçirdiyim duygulardan fərqlənirdi. Bir az avval Əlovsət adlı hər dostum manə zang etmişdi. Salamlaşmadan sonra "Nə var, nə yox?" - deye hal-əhvalim sordu. Men də çox hikəf və mayus olduğumu söylədim və yazımındaki son cümlələrimi ona anlatdım. Tabii ki, o da mayus oldu, çünki o da millətinin və vətənini sevən bir insandır...

Bu son duygularım qırıvırıcı idi, çünki atasımız Alp ar Tunqa, Məta xan, Atilla adları mənə çox şey deyirdi.

Alamız Atilla 452-ci ilin baharında hələşmiş Avropa ərədusunu dağıdı və Romanın qapısına dayandı. Romanı boyuk bir narahatlıq burudu. Tanrıının qırımcı Romanın üzərində səslənəcəkdi! Bundan qurtulmanın bir yolu olmaliydi. Romalılar Atillanın şəxsiyyatını təhlil etməyə başladılar. Atilla qorxusuz, yaman bir döyüşü idi. Amma hər o qədər da əsanət və dina qarşı hərəkəti vardı. Belil Çara tapılmışdı. Atillaya ancaq bir din böyüyü təsir edə bilərdi. Ancaq Papa Birinci Ien Romanı yerlə bir olmaqdən xilas edər. Atillanın hirsina qatşı hər sıpar ola hillərdi. Haqıqlıq, ədalətsizlik qarşısında poladlaşan Türkün utayına ancaq bir din adamı gitə bilərdi..

Tarixşünaslar Papa Birinci Ieonun Atillanı Romanın qapısında qarşıladığını və ona yalvarıb-yaxardığını yazırlar. Papanın sözləri Atillanın Türk utayını hadəf almışdır:

- Ey yoxsulların qoruyucusu! Ey zəlimlərin qorxusul! Ey boyuk Atillal! Men - hütün xristianlarının təmsilçisi Papa Birinci Leo sanın qarşında diz çökərək yalvarıram: Romaya girməyin..

Dünya xristianları adından deyicam, hiza yazılığınız galsin!

- Papa hazratları, qalxin! Bir din hayatıının qarşısında diz çökməsinə ürəyim razi olmaz. Lütfən qalxin. Romani və sizi bağışlayıram. Sülh və qardaşlıq içarısında yaşadığınız muddətca məndan zarar galmayacayını bilin. Imperatorunuz romalılara adalarla rəhbərlik etdiyi muddətca man uzaqdayam, eks halda, man çox yaxındayam! Salam soylayın sizi buraya göndəran im-petalotunuza!..

Düşman düşmandır deyib keçmeyak. Çünkü düşmanın da mərdi vardır - ələmiz Atilla kimi! Lakin düşmanın namərdi, xəini da vardır. Münasıq düşmanlardan Allah qatosun...

Bu mənzəUDA bir neçə misal çəkək: 1890-ci ildə Ərzurumda ermənilər üşyan etdikləri zaman Rusiyasın konsulu Vali Samih paşa: "Bəla ası hir xalqı Rusiyada mütləq qırarlar," - demişdir. Fəqat eyni konsul ermənilərə: "Turkiya kimi vohsi bit hökumətin idarəsi altında yaşamaga daymaz", - deyərək hir tərafdan erməniləri qanlı nüyanə təhrik etmiş, digər tərəfdən da Babı Alını nota yağmuruna tutmuşdu.

Raş katib Tahsin paşa "Xalitələr" kitabınn 237-ci sahifəsində belə deyir: "Ermenilerin Bitlis üşyanında an boyükl cinayəllərə imza atmış və mahkəmə prosesinin naticasında edama mahkum olmuş bir erməni qadınının bağışlanması İngilis safir Edvard Okonos bir cüma günü salamlama marasimindən sonra hokmdardan şəxşən rica etdi Sultan Əbdülhəmid xan ermənilərə qarşı şəfqətli və mərhamətli olmanın heç bir faydasının olmayacağını soylayerək İngilis safirinin bu isteyini geri çevirmiş, elçi təkrar rica etdiyi zaman o, qadını həqiqətən bağışlamış ve: "Büt həx gor dünyada nələr olur. İngilis safirin maskasını alaraq siyasi məqsədlərinə alət etdikləri ermənilərin bağışlanmalatına şəfaətə yanaşmaqdadır. Erməni üşyanının məbiyyətiñi bündən anlamalıñ. Bu ermənilər həzər dövlətlərin allərində bir cinayət atasından başqa bir şey deyillər."

Bir başqa misal: Ermenilər İstanbulda üşyan çıxmış, bir neçə inəsum türkii şahid etmişdilər. Sultan Əbdulhəmid xan bu üşyanı asgarla yatırsa, iş boyüye biler, xəçlər hamisi hirdən sul-

İanın qarşısına çıxardılar. Puna gora da Sultan gəmtükde işleyen həmbalları dəyaneklərlə silahlandırdı hit neçə saat içerisinde ermaniların üsyənini yaradır. Xaçlılar dururlarmış. Elçilər saraya galırlar və padşaha öz etirazlarını bildirirək ermanı qatlımanın dan söz açırlar. Sultan sarayın bir salonunda ermanılardan toplaşmış atlaşlı silahlı elçilərə göstərərək: "Rus yanlışsı ermanilar müsalmanlara bu silahlarda hucum etmişler. Belə silahları istehsal etmek üçün ermanıların zavodu yoxdur." Sonra padşah elçiləri ikinci hit salona əlaraq buraya yığılmış dayanaklıları onlara göstərmiş və: "Mənim adamlarım özərini bu dayanaklılarla müdafiə etmişlər. Bu dayaneklər bizim məşələrdən tədariük edilmişdir."

Mətbəcəm Sultan bu işlilə onların və həyük fəsادçı elduqlarını enlastmış olurdu. Amma onlarda qızaracaq üz varmış

Türkiyədə çıxan üsyənlər xristian Avropanın dövlətlərinin müdaxiləsi nəticəsində həs vermişdir. Bu dövlətlərin yənələndirməsilə ermanice çıxan qəzəflər bəzan üslübürlü, bəzan da açıqdan açığa ermani müstaqilliyi fikrini yaynlamağa başlamışdır. Bu yazırlara bir nümunə olaraq Damırçıhaşyanın "Punc" jurnalında çıxan "Vəzifa və hərbi" başlıqlı yazısından bir parçası aşağıdadır:

"İyirminci ast bir çox millətlərə hürriyyat verəcəkdir. Ermani hürriyyərini da o ast gətirəcəkdir. Yenə bu astda istehza olunan milli prinsiplər öz hökmətnü verəcəkdir. Hümaya altında yaşayan milətlər rüsdünü isbat edərək, tələhaləti öz allatına alacaqlar. Yenə bu astda boyunduruq altında inləyan millətlər zəncitlərini qıracaqlar. Şübə erməyin! Hürriyyət gönüsi yenə bu müqaddəs astda doğaraq Ermənistana hürriyyət ədalətimi göndəracəkdir." (102).

HNCAK KOMİTƏSİNİN YARANMASI

Hncak (can səsi) komitəsi ilk erməni komitəsi olaraq Rusiya valəndası, Qafqazlı erməni tələhalət tərafından 1887-ci ilde İneğrəda qurulmuşdur. Bu komitə ilk nəzarəcə bir qozi rəsət

elmaya başlamış ve öz düşüncelerini yaymağa üz kalmışdır. Osmanlı ermanlarının "qurtarılması" hedef alan bu komite hazır ermanı ixtilal camiyyatlarının iştirakıyla Xeyli həyümüşdür. Bu komite ingilislardan gördüyü maraq və yardımın nəticəsində mərkəzi idarəəini Londona köçürmüştür.

Daha sonra İstanbulda bir şöha açmağa qərar verdilər. İstanbul təşkilatını qurmaq üçün Tiflisli Şamavon, Trabzonlu Ruben Hanazad, Batumlu Vezavayan və İran ermanlarından S. Damoilyan İstanbulda toplandılar. Beleca, Türkiyədə rahatça yaşayan ermanların taleyi ərdən burdan galmiş bir neçə rus ermanisirin əlinə keçdi. Hər çək komitəsi çalışmalatına 1əmirdə, Halepde başlamış, sonra Türkiyənin bir çox böyük şəhərlərində davam etdimişdir. Bu çalışmalar nəticəsində Türkiyədə qanlı hərəkatlar, sui-qasdlar, nşyanlar baş vermişdir. Ingiltərinin Trabzondakı konsulu 28 oktyabr 1895-ci il tarixli ingilis səfərinə yazdığı yazısında həla deyir: "Həncəklər planlaşdırılmışları hərəkətləri uzaqdan idarə edirlər. Onlar ozları tamamilə iahlükəcizlikdə olduları halda, Türkiyədəki irqdaşlarının həyatlarını dayanılmaz bir hala getirirlər. Onların məqsədləri müsalmanları kristianlara qarşı tahtik etmək, qəfiyələr töötəmək, məməkəti dəhşətler içərisində hərəxmaqdır. Bütün dünyə hilmalıdır ki, bu komitanın anarxiya yaradacaq bir xususiyəti vardır. Onlar terrorçu hərəkətlərə Ermanistanın yalnız islahını deyil, müstəqilliyini də təmin etməyə çalışırlar." (103).

Həncək komitəsinin qayası Şərqi Anadolunu ermanı yurduna etdiyindən sonra İran, Azerbaycan və Rusyanın Xəzər dənizinə qədər olan Qafqaz torpaqlarını alda etmək və "Böyük Ermanistan" dövləti qurmaqdır. Həncək komitəsinin programı mərkəslisi, sosialist və mərkəziyyətçi idi. Bu komite ilk siyasi programında ki qayesini həla açıqlayırdı: "Türkiyə Ermaristəni haqqında bu dərin qənaati daşıyırıq; Orların təraqqılarına engal olan zəncirlər mütləq qırılmalı, hərə siyasi müsləqilliyə sahib olmalıdır."

Həncək komitəsi üç böyündürücü (Türkiyə, Rusiya, İran) altında azılış ermanı milləti. Üçlü idarəə hiz sikkə - bülətin mədəni məməkətlərde işçi və kəndli sınıfı birləşməli, siyasi bir nüfuz

yaratmaq, kommunist ixtilalın həyata keçirməlidir - itali sər-
məşdir. İqtisadi serbestlik hətən, ermanilərin qurtuluşu de-
makdır. İstehsalat vasitələti camiyyətin məli olmalıdır. Yəhənci
idarə, vergi, maliyyə ermaniləri azıt. Köhnə idarə usullarının
ermaniləri özünməsi üçün hütfin ermanilar sozializm sistemini
ni qəbul etməli və hū sistəmə nail olmalıdırlar. Beləliklə, erma-
nilər ixtilal, üsyən çıxarmaq, kapitalist hakim sınıflarını yox et-
mək, asərat vəziyyətindən qurtulmalıdırlar. Ermanilərin on
çox yaşadıqları yerlər Türkiyənin əlindədir. Ermanilərin dava-
si "Berlin müqaviləsi"nin 61-ci maddəsi ilə Avropa dövləlləti la-
rafından qabul edilmişdir. Belə olduqda ermanilər türk hoku-
matının təzyiqi altında qalmamalı, Avropa dövləllərini
Türkiyəye qarşı təhrik etməli və Anadoluda Ermanistan dövlə-
tini qurmalıdırlar. Ermanilər asutuları və kurduları da ixtilal qu-
ruşularında əməkdaşlıq qatmalı və onların da türk hökuməti-
na qarşı çıxmalarını təmin etməlidirler.

Qısa bir zamandan sonra Hıncak komitəsində ikitirəlik ya-
randı. Koritanın bir bolumu Avelisin, digər bolumü isə yeni li-
der Aspiar Arpiaryanın arxasında getməyə başladılar. Yaranmış
tarafların proqramlarında elə ciddi bir ayrılıq yox idi. Fəqət er-
maniya xas olan xususiiyyəti hədəf onlar idarəcilerin hesabına
bir-birilərlə təqəzzüələşməyə başladılar. Qahirə, London, Peter-
burq, Sofiya, Teheran və digər hər çox şəhərlərin küçələri casad-
larla sərgiləndi. Ermanilər bu daxili çəkişməni xoş gormədilar.
Hıncak komitəsi əvvəlki əhamiyyətini itirdi. Onun yerini Daş-
nakciyyət komitəsi a'dı.

DAŞNAKSÜTYUN KOMİTƏSİNİN YARANMASI

Hıncak komitəsinin daxilindəki liderlik müharizəsi davam
edərək bu vəziyyətdən xoşlanmayanlar 1890-cı ildə "Truşak"
(ermanınca bayraq deməkdir) adında bir qəzet yayınlayaraq öz
dülşünsəcələtinə və tanqidlərinə açıqlamağa başladılar. Sonra bir
dərnək qurdular. Daha sonra hū dərnək Federasiya mərasimlə

galan Daşnakşüyun, tam ifadesiyle (Ermanı İxtılal Camiyyeti İttifaqı) komiteleri olaraq birlaşdiler.

Daşnakşüyun komitelerinin kurulmasındaki məqsəd Tiflisde qurulan "Genc Ermanistan," mərkəzi Vanda olan "Ermanı camiyyəti - Armeneqanlar", "Hncak komitəsi ni birləşdirmək" və Rusiyadan Türkiyəyə keçəcək çatelərə yardımçı olmaq idi.

Bu komitənin avvəllər müəyyən hər programı yox idi. Onlar hər cür yollarla Türkiyədəki ermənilər üçün siyasi və iqtisadi müstaqillik alda etməyi qarşılaraq məqsəd qəymüşdülər. Bu məqsəd isə Rusiyaya dəst olən rus erməniləri tərəfindən Rusiyaya Ağ dəniz yolunu bəqləyacaqlarını düşünlərək uyğun gərəlmürdü. Buna görə da komitəçilər hər düşüncələrini açıq-aydın söyleyə bilər, "siyasi və iqtisadi yollardan müstaqillik" istəyirdilər. Əslində Türkiyənin ermənilərin bu isteklərini yeri-nə yetirənəsi erməni müstaqilliyini qəbul etməsi deməkdir. Daşnakşüyun komitəsinin ilk istəyi Türkiyəyə çateler soxmaq, erməniləri silahlandırmak, öyretmek, çateler qırmaq, çata rəhbərləri yetişdirmək, üşyanları başlatmaq idi. Erməni yazıçısı M. Vartanyan "Daşnakşüyun tarixi" adlı kitabında həla yazar: "Daşnakşüyun komitəsinin parolu budur: törkü hər yerdə və hər cür şərtlər altında vur-oldur, sözündən donanları, erməni agentlərini, xainları yox et, intiqam al."

Daşnakşüyun komitəsinin ilk məqsədi üşyan çıxarmaqdı. Bu üşyan nticəsində Bolqarıstanda olduğu kimi müstəqillik və tam azadlıq alda etmək idi. Komita, əsasən, gənclik kütlələrinə güvanır, hürriyyət və müstaqillik düşüncələrini yayırdı.

Daşnakşüyun komitəsi bu düşüncələrlə yanşı, demokratiya prinsiplərini da müdafiə edirdi. Buna görə da erməni zənginləri bu yeni qurulan Daşnakşüyun komitəsinə yaxınlaşmaq istəmirdilər. Amma kəndlilər, ziraat sahibləri, papazlar, əsnaflar, müallimlər, hakimlər, məmurlar, universitet amakdaşları, sənətkarlar bu komitəyə girmişdilər. Daşnaklar hncak komitəsi ilə da hərəkət etmək istəyirdilər, ancaq hncaklar Karl Marksın prinsiplərinə görə və erməni işçi sınıfı üçün çalışmaq istəyirdilər...

Daşnaksüyün komitesi bir terror quruluşu olaraq 1896-ci ilda Osmanlı hankasına hasqını, 1904-cü ilda ikinci Sason usyanını, 1905-ci ilda Yıldız sui-qasdını həyata keçirmiştir.

Həncək və Daşnaksüyün komitelerinin quruluşundan dərbəl sonra bu təzyiq, hasqın, usyan və sui-qasdların baş verması ermənilərin, həqiqətən, hazırlıqlı oldugularını etiraya çeyar. Reala ki, 1876-cı ilda II Abdülhamid padşah olmuş maşruṭiyəti elan etmiş və o gün Avropa dövlətlərinin İstanbuldakı səfirləri Topxanada toplanaraq basdırılmış olan Həsək və Bolqarıstan usyanlarını məzakkiya edirdilər. Ermanı patriarxı Nerses onlara müraciət edərək konfransda erməni mövzusunun da müzakirə edilməsinə təklif edir. Mərfi cavab alırdıqda, "Sizlərin itarəq və simpatiyalarınızı çəkmək üçün bizim da usyan etməyimiz lazımdırsa, həla bir hərəkəti başlatabıqda bizim üçün bir çatınlık yoxdur," - demiş, hazır olduğunu etiraf etmişdir ..

Həqiqətən de, 1876-cı ildən başlayaraq süracək 35-40 il, Osmanlı dövlətinin şəhəriyyatlı bir baş agası erməni terror hədisələri, usyanları, onları həmaya edilmiş kimi gərinən, əslində onları təhrük edən və her şeyi ilə müdafiə edən Qərb ölkələrinin təzyiqləridir.

Daşnaksüyün komitəsi ilk dəfə 1890-cı ilda bu bildirini yayınlamışdır.

"Bu gün Avropa insan haqlarını müdafiə etməyə başlamış olan hər xalqı, bütün hər milləti şərəbi. Belə tarixi hər bohran zamanında vələnparvarları maraqladırıraq olar, məsələ burun ixtiləl quvvalarını birləşdirmək, ortaq bir cəbhə qurmaqdır. Bu-na görə ermanı ixtiləl cəmiyyatları ittifaqı bütün ermanılara müraciət edərək onları hər həyraq altında hərəşməyə çağırır. Türkiye Ermanistanının siyasi və iqtisadi hürriyyətini asas alan ittifaq asıl de xalqın hüququna cəmiş hərəşməmiş olduğu sənədən gətmiş və vələndəs hürriyyəti üçün qanının son dəməsini axıtmağı öz üzərinə gölürmüştür.

Bəla olduqda, ey dostlar, müqəddəs bir məqsəd uğrunda ümumi düşmənə qarşı hərəşək! Ey gənclər, hər yerdə uca məfkurənin müdafiəçisi olan sizlər, xalclə birləşin!

Ey zanginlar! Siz da xalqın düşmərlarına, tayfa bayatına qarşı sənətini qoşuya həmələti üçün səlah almalarını təmin edin!

Ey erməni qadını! Sən də bu müqaddas işə ruh ver!

Din rəhbərləri, hurriyyət aşğarlarını nə tutun!

Gözlənəcək zamanı devil... Toplanın, Vətəni, qurtulması üçün qahramanca irəli yoluqəkl!" (104).

1890-ci ildə Erzurum hadisəsi kimi bir çox qanlı döyüşlər olur. Aradan bir il keçir, 1891-ci ildə Daşnakşutyun komitəsi aşağıdakı ikinci bildirini yayınlayır

"Muqaddas döyükündən zaif insanlara ümidsizlik verir. Hənəfət nə edə bilərlər, nə topu, nə aspar, nə da qoruyucusu var? - deyə soruşurlar. Artıq güvən zaifliyi, eyni duygular, eyni ruh həh ilə hazırlanmış olaraq ermənilər birləşər və döyuşa hazır olarlarsa, buna qarşı heç bir şeyin dayarı qalmaz. Nə düşmənin orduları, nə inipləri, nə də yabançı yardım..." (105).

Daşnakşutyun komitəsi bunun ardından da üçüncü bir bildiri yayınlayır:

"Biza ermənilərin olduqları yerlərdən hə qədar həyacan-verici xəbərlər galır. Daşnakların etibarlı sədəqətlilər, bizden həyacanlı xalqa nə qarşılıq verəcəklərini, mənəviyyatlarını, duyuşlarını neçə təmin edəcəklərini soruşurlar. Əslində ermənilər hədsiz fadakarlıqlar göstərirler. Lakin bu böyük və müqəddəs iş üçün bu fadakarlıq kifayət etməz. Ehtiyatlı və uzaqqörən olmaq lazımdır. Zəfəri ancaq güclərimizi bir bayraq altında birləşdirib ordularımızı halli bir qaydada tutsaq, əldə edə bilərik. Bunu hər bir vətənəvar ermənidən əzəyinə yazmasının xahiş edirik. Frəməni yaşadığı hər yerdə hazırlanın və ümumi harakata keçmək üçün davai gəzəsin. Daşnakşutyun komitəsi Türkiyə Ermanistamında çıxanılaçaq usyanı göstərəcək və hət kəsi eməli işə çağıracaqdır.

Ey erməni dosollar! Ümidi la imam'a, sənməz bir eşc və arzu ilə gecə-gündüz hazırlanın ki, biz də hər cür zülm və qanunsuzluqla qarşılaşan Türkiyə Ermanistamındaki qardaşlarımıza ümumi usyan işaretli vera bileyk..." (106).

Bu, daşnakşüyük komitasi iddi ermanılık faaliyyetini holen dünyaya yayan daşnakşüyük komitasi, ortada heç bir şey yoxkan, təhrikler nəticəsində türklətlə ermanıları bir-birlərinə qiduraraq dəhşətverici hadisələr çıxaran, Avropa və Rusiyanın müdaxiləsini Osmanlı dövlətinin üzərinə çəkih 'Muştaqil Ermanistan' qurmağı planlayan daşnakşüyük komitasi.

ERMƏNİ KOMİTƏLƏRİNİN FAALİYYƏTLƏRİ

Robert kollecinin qurucusu Dr. Hamlin 23 dekabr 1893-cü ilda "Boston Congregationalist Journal" qazetində yayımlanan maklubunda hər komitənin dilindən ermanı ixtilaçıların metodu hələ açıqlanmışdır: "Osmanlı imperatorluğunun hər yərində taşkiləttən daşnak çataları turkları və kürdləri öldürmək, kandları yuxib-yardıtmak üçün onları üzərinə hücum edəcək, bəzi vəhşiliklər tərədüb daglara qəçəcəqlər. Bu vəhşi horəkatlardan qudnurən müsəlmanlar müdafiəsiz ermanıların üzərinə hücum edəcək, eyni vahşiliyi günahsız ermanılara qəşsi təraedəcəklər, komita üzvləri da Rusiya başda olmaqla bütün Avropa olkələrini yardımına çağıracaq. Rusiya da insanlıq və krisliyə adına Türkiyənin üzərinə atılacaqdır." Dr. Hamlin bu planı "ən insafsız və ən şeytanı bir plan" olaraq adlandırdıqda onun yanında olan hər komitəçi hələ demişdir: "Şübhəsiz ki, bu səzə hələ gerünür. Biz ermanılar nəyin bahasına olursa olsun, müstaqilliyimizi qazanmağa qatı qətar vermişik. Bəla hadisələr dan sonra Avropa Bolqarıstanı qurtardı. Milyonlarca qadın və uşaqların qanları ilə yüksələcək səsimizə, şübhəsiz ki, ham Rusiya, ham da Avropa qulaq avacaqdır." (107).

Ermanılar Şərqi Anadolu'da üşyanlar çıxararaq Avropa dövlətlərinin diqqətlərini çəkmək, "Berlin müqaviləsi"nin 61-ci maddəsini izəli sürətərək ermanılarla maskun yerlərdə islahat istəmək fikrində idilər. Bu islahatlar ermanıların vaziyətini müsəlmanlata nisbətən daha da gücləndirəcək, müxtəriyyət və

ya müslaqıl bir erməni dövlətinə yol açacaqdı. Həx bu hadəfləri əla keçirmək üçün erməni milli komitələri qolları çırmamışdalar.

Şərqi Anadoludə ermənilərlə maskun yerlərdə erməni milli komitələri fealiyyətə başlamadan əvvəl heç hir hadisə baş vermir, ermənilərlə müsəlmanlar bir arada yaxşı əlaqələr içərisində yaşayırdılar. Bu iki cəmiyyət arasında heç hir düşməncilik yox idi. Belə ki, Qarbdə yaşayan bir erməni yazılıcısı Sarkis Alamyan həla deyir: "Şərqi Anadoludə yaşayan ermənilərin çoxunu erməni kandiləri təşkil edir. Bunlar o bölgədə yaşayan müsəlman kandiləriindən zəngindirlər. Bu şərtlər alında iqtisadi olaraq öz-özüne kifayət edən bir səla müləhəfəzənin və çalşmanın har cur sorbestliyinə malikdir." (108).

Qarbdə yaşayan başqa bir yazılıçı A. Arberryanın hazırladığı kitabda bunlar yer alır: "Haqqıza, ham İstanbulda, ham da Osmanlı İmperatorluğunun şərqi vilayatında yaşayan və hə dəvlətin vətəndaşlarının bir parçası olan ermənilər çox xoşhək, irali datacada rahal hayatlarından memnundurlar." (109).

Başqa bir erməni yazılıcısı Avendis K. Kajyan da bunlardan bahs edir: "Bu xalqa (ermənilər və bütün qeyri-müsəlmanlar) adəlet prinsipləri çerçivəsində davamlı, zülm edilməz və onlar rəsmi himaya altında öz ananəvi hüquq qaydalarını, adatlarını serbestcə yaşadaraq həyatlarını rahatlıqla sürdürürdülər." (110).

Richard Davey da kitabında Şərqi Anadoludakı ermənilərin müsəlmanlara nishətan çox daha zəngin olduğunu, bunların müsəlmanlara ağır şətilər altında faizlə pul verdiklərini, həBORCLARIN ÖDƏNMƏMƏSI halında da Rusiyada yahudilərin rus kandilisini sıxışdırıldığın kimi, ermənilərin da Anadoluda müsəlman kandilərini sıxışdırıldığını, borclarını mahkemələrə iş açaraq geri oldıqlarını yazır. (111).

Şərqi Anadoludə xüsusilə ermənilərin vaziyətini inçalamaq üçün gəzməyə çıxan Amerikalı Papaz George H. Hep-worth da yazdığı xatılələrində ermənilərlə müsəlmanların 1893-cü ilə qənli hadisələrin başlamasından əvvəl hüquqda harabər ol-

duqlarını bir erməni alimin dilindən belə aqladır: 'Hepwordun "Hüquq sahəsində barabarsınızmı?" suahna erməni alimi hu cavabı verir: "Bir neçə il əvvəl sülh və səkitlik içarısında yaşadığımız zaman ermənilər yaxşı bir vəziyyət şərtlərinə malikdilər. Hətə hənsi hir erməninin bir başqası tərəfindən qəşə edilən məhəkəmə tərəfindən geri alınıb sahibinə qaytarıldı. Lakin bu komitəçilər galdıkdan sonra vəziyyət dəyişdi, rahatlığımız pozuldu" (112).

O zamanlar ermənilərin iqtisadi və sosial vəziyyətləri müsəlmanların iqtisadi və sosial vəziyyətlərindən çox-çox yaxşı idi. Ele ki hürələrə üşyan çıxarmaq üçün xaricdən erməni komitəçiləri galmaya başladılar və iki cəmiyyət arasında kin və düşməncilik toxumları akılmasi nticəsində cəx kədərli hadisələr baş verdi. Bu acı hadisələr baş verdiyi zaman Van və Bitlis'də Rusyanın konsulu olan General Mayevskinin laşbitlərini oxuculara çatdırısaq, heç da pis olmaz. General öz asarının bit yerində Avropana bir ingilis erməni ittifaqının varlığından bahs etdikdən sonra bunları yazar: "...Turkiyədəki xristianların müsəlman turklərin zülm və tavyiqinə maruz qaldıqlarını Avropana göstirmək lazım idi. Bu fikir çox doğru idi. Serhiya və Bolqarıstan həla amala galmışdı. Ermanilar da bu üsüldən istifadə etmək istayırdılar... Təbliğ huşakında aparılıdı.

Ancaq qan tokmak lazımdır ki, ermənilər sərbəstlik qazansınlar!.. Qan tökünlər!.. Ermeni komitəçiləri parılı çıxartaraq müsəlmanları ermənilərin əleyhino səvq edərək fedakar gəronduklarını zann edirdilər. Na olursa olsun, millotin qanı mütləq tokfülməliydi². Ermeni qanı İnküldükda Avropanın gəlib Ermanistəni qısa bir zamanda muxtar bir vilayət və ya Ermanistan dövləti kimi ortaya çıxaracağına inanırdılar. Yoxsa bu cür vahşətə yol verilməzdi. Muxtarlıyyət idarəsinin amalları güclü olmasaydı, Londonun amırıla minlərce həyat laflə edildi³. Bütün bu dəhşətverici hadisələrə sebəb nə idi? Bu sualın cavabı sətrədən: "Ermaniləri kasırlaç," - deya həqira hilmək, "Gəlin hizi xilas edin," - deya faryad etmək idi! Dogrusu, erməni məsləsinə hənsər tarixdə başqa bir ixtilal görülməmişdir." (113).

"...İxtilal camiyyəti daşnak, hincak, Ermenistan naminə kəmətolarə aynılımışdı. Bùnlar kandlini laşviq etmək üçün Sivas dan başlayaraq İrana və Rusiyaya qədər dağılmışdılar. Onlar məkiyb müəllimlərinin vasitəsilə erməni gənclərini məsləmanların aleyhində kin və qərazlık hissələri ilə doldurmuş, üçdənd il arzında bir çox gənci mahkamasız oluma hazırlamışdılar." (114).

"...Harada erməni komiteçilər yərənmişsə, orada müdəq qəlliəm olmuş və bunun an hərəz dəllili Səson hadisələridir. Frəməni komiteçilərinin olmadığı məhəllələrdə ermənilər çox rahat həyat sürmişlər" (115).

"...1892-ci ildə Merzifonda həş verən erməni hadisələri möhür yerinə martını fışayı basılmış komito bildirilərinin cami həyətinə huraxulmasıyla başlamışdır" (116).

Bunu Malatiyada bombalarla yatakanan Rusiya ermənilərindən "Şihat"ın Merzifon ilə Havza arasındaki Çeltik bəğazında 18 erməni çələsi tərəfindən jandarmaların elindən alınaraq qəçitlənməsi və təkrar yaxalanması təqib etmişdir.

Ermənilər dövlətə bağlı olan erməniləri öldüründürlər. Onların fədailəri Vartsis ilə Kırkər həməhaləri və Qaradağ tapançalarıyla yaxalandılar.

Rusiya erməniçi Leon Perih qorumalarla vuruşmuşdur. Nəticədə, onun çətasından beşi olu, dördü sağ olaraq aña keçirilmişdir. Bu hadisədə aşgar və muhafizəçilərdən iki şəhid verilmişdir.

Ermənilər Merzifonda yanğın və qatl hadisələri hazırlamışdılar. 3 noyabr 1895-ci il cümlə günü 40 nəfər erməni fədaisi namazdan evvəl ermənilərə dükənlərini həqiqətdür, onları öz kilsələrində toplayıb təhrik etmiş və kilsə zənglərini çaldırataraq turkların üzərinə hucum etmiş. 20 nəfəri öldürümuş, bir çoxunu yaralamışdılar. Bu hadisələrdə taxminan 80 erməni öldürülmüşdür.

Merzifondakı erməni ʃəhəriyyətləri haqqında Ser Clare Ford tərəfindən Lord Rosenberqə gondarılan hesabat həş verən hadisələrin işıqlandırılması baxımından çox böyük əhəmiyyət daşıyır. (117).

Ser Clare Ford həsatında helö deyir:

"Dr Fransworth va Mr Dodd usyan va fasad hərəkətlərinin yalnız Qırğıyan erməniləri arasında qalmayaraq protestantlar arasında da yayıldılarını, yayda komitə üzvlərinin dağlara çıxıb orada banditlik edəcəklərini, qoruyucuların canlarını burunlarından galıracaklarını, erməni məsaləsi məvzusunda xarici dövlətlərin diqqətini çəkmək üçün ciddi məşğul olacaqlarını, hui qorkunc fikirlərini açıqdan açıqça suyləməkdo olduğunu, nəticədə müsəlman xalqının həyacan içərisində olduğunu və müsəlmanlarla xristianlar arasında ciddi hir gərginlik yaranıldığıni manə suylədilər.

Doktor Smith, aldiqı məlumatla görə, Mərsifon, Amasiya və digər yerlərdə adalarını unutmadığum bəzi rus ajanlarının bu hərəkətləri təşviq və himaya etdildərini manə bildirmişdir.

Mister Smith ixtılal cəmiyyətinin Ingiltərə və digər mamlakatlarda yaratdıqları əlaqa və dosluqdan casarət aldıqlarını və son zamanlarda onların hərəkətlərinin daha inamlı olduğunu da alava etmişdir. Onların an sakit vatandaşları belə qorxutmaları və özlərinə qarşı çıxan vatandaşları vəhşicəsinə oldurmaları sakit və nə halında yaşayanlar arasındakı qorxunu daha da dərinlaşdırmışdır. Bu sakit və oz halında yaşayan vatandaşlar çox vaxt gizlice pul və mal verməye zorlanmışlar. Eger onlar istenilən pulu və malı verməmiş olasalar, pis aqibətlər nüğrayacaqdırlar, yox, ağar boyun aysalar, onda da hokumət tərafından bir üsyənçi kimi günahlar diriləcəqdilər. Beləcə həbad və çıxmaz hir vəziyyət yaranmışdır.

Dr Fransworth ermənilərin çoxunun hərəkat şəklinə deyilsə də, onların üsyən hərəkətlərinin məvzusuna və qeyasında maraqlı pəsiatmakda elduqları düşüncəsindədir. Istar öxü, istar Mr.Dodd ermənilərin tüm xalqından daha pis hir vəziyyətde olmuşlardır, əksinə, onların müsəlmanlarıla borabər, eyni dərəcədə elduqları fikrindədirler.

Pəzviç və adil olmayan hir idarətinin pis nəticələri borabər şəkildə müsəlman və xristianlar üzərinə yüklənməkdədir. Hui da bir haqiqətdir ki, müsəlmanların məntəqələrini müdafiə

edəcək heç bir xarici dövlət yoxdur. Fəqəl burada qanun qarşında harabərlik mövcud deyildir. Bir xristianın şahidiyi həlka çox az yerde bir müsəlmanın şahidiyi qədər dayatlıdır. Lakin hənəfət daima bir çalışmamazlıq olaraq qəbul edilir düzəldilə biləcək şeylardır. Son on il arzında xristianların vəziyyətində bir duzalma vardır. Dr. Fransworth və Mr. Dodd bütün hal və vəziyyətin ermənilər arasında çox güclü olan və çox güman ki, yaxın gelecekda çox təhlükəli bir şəkil alacaq üsyan hərəkətinə hüquq göstərməyacayı və bu vəziyyətin çox açıq hir şəkildə görülməkdə olduğu fikrindədirler. Har ikisi da hu yaxında Ankarada Tomanyanı görmüş və onun sağlam olduğunu və onuna yaxşı rəflər edildiyinə şahid olmuşlar.

Bu insanların apardığımız görüşmələr məndə bəla hir 17 həftədə mamlakət haqqında yaxşı məlumat və tacrihə sahibi olan bütün insanlar, xüsusilə ermənilər üsyan hərəkətlerinin bizim zənn etdiyimizdən daha arıq yenişəndiyinə daha qorxuncə gedəgənə, ixtiləl sırqası liderlerinin səmildigindən daha güclü şəxsiyyətlər olub hənəfət haşqa hir sahada və haşqa bir ölçüdə, hər haldə müharibədən əvvəl Bolqarıstandakı vəziyyətə bənzər hir idarə sisteminin qurulmasını arzuladıqlarına inanmışlar."

Sənədlərdə Türk tarixi jurnalında hu hadisaların həqiqi tərafıla əlaqəli hu maraq çəkici inceleməyə rast gelirik (118): Üsyan 1893-cü il yanvar ayının 5-də başlayacaqdı. Merzifon, Amasya, Sivas, Yozqat, Kayseri və Çorumda çox hasilət meydən və prospektlərin divarlarına asılan elan. İovħa, plakatlarla ixtiləl erəmoni xalqına eşitdiriləcək və höyük bir şiddətlə Türkətə qarşı hücumu keçiləcəkdi. Amma bəla olmadı. Yuxanda bildirdiyimiz kimi həkumət hər şeyi biliirdi. Çünkü bayannamələri divara asmaqla vəzifələndirilənlərdən oluz nəşər adam "iş haşında" bayannamələrlə birlikdə polis və jandarmatın marifatla yaxalanıb habəs edilmişdilər. Onları məhkəmədə hakim qarşısına çıxarmaq üçün Ankaraya yollamışdilar. Diğerlarının da masəlanın hövəyiməməsi üçün qaçmalarına izin verilmişdi.

Bu arada elanların çap olunduğu Merzifondakı Amerikalı misionerlər məktəbinin hitişiyyindəki binalardan biri xristian

alamını harakətə gətirmek məqsadılıq yandırıldı. Osmanlı sadalarına görə yanmış binanın həm Amerikan məktəbində müallimlik, həm də Merzifonda hökumət təbibliyi edan Osmanlı vətəndaşı bir ermanın mali olduğu malum olmuşdur. Bu ev inşa halında olduğuna görə içarısında qarəvulçunun imdad istəməyə başlamasında məktəb işçiləri tərəfindən səsdirilmişdir və yanğın nəsəsən əldəğin haldə, istifadə olunmadığı qeyd edildi. da, qarət mənbələri Merzifondakı qız məktəbinin yerlə bir edildiyindən bəhs etdilər. Qısa cası, usyançıların təhlükə üçün yanğın çıxatmaları ozählər həkimindən faydalı oldu. Bütün Avropa-nın gözü mühakimə üçün tutulub Ankaraaya galitilən cinayətkarlarının (Avropa ictimaiyyətinə görə "masumların") üzərinə çevrildi.

Merzifon üssyənindən bəhs edilərkən, Merzifondankı qız məktəbinin tamamın yandırılıb yox edildiyindən ciddiyyallı bəhs edilir və yazının sonunda hadisə zamanı nəşr edilmiş "əsərlərdən" toplanmış bir bibliografiya verildi. Xristian azılıqlar məvzusunda Qərin çox romantik olan duyğularının həssas təraflarına toxumlaq məqsadılıq məktəbin tamamının qız məktəbi olaraq təmədiləsi komitəciların məqsədlərinə uyğun idi. Bütün kədər ələn binanın tamamilə yanması şəklində dünyaya duyuşulması təhlükə işlərinin çox yaxşı idarə edildiyini göstərir. Mehkomənin başlaması üçün iştirakı məcburi olan konsulun Ankaraaya galmamakda dirəkəsi, bu işi qəsədən uzadınca Türkiye olduğunu "məsum ermanıları mühakimə etmədan sorgusuz sualız zindanlarda çürümürler" manasında hüdüc dünyaya duyuşuldu.

Avropa mediyası məsələni çox ciddi qarşıladı. Başda İngilislər hökuməti olmaqla, Osmanlı Xarici İşlər Nazirliyinə məhkəmənin tezlaşdırılması üçün müxtəlif təzyiqlər edildi. Nəhayət, İstanbulda saftardan ciddi bir təlimat alan konsul məktəbdə axtarış aparılmamasına hazır olmaq üçün takrar Merzifona gəldi. Lakin arama işi ilə vəzifələndirilən Amasya prokuroru aradan üç ay keçdiyini və bu müddət arzında cinayətkarların la-

zim olan tedbirleri aldıqlarının bilindiğini, araştırma apatılıkla bela, bir şey yapmaq ehtimalının qalmadığını, bu qadar hazırlıqdan sonra alıhoş donmatanın, hukumat aleyhinda yeni "faktlar" ortaya qoymanın mümkün olduğunu Sadrazama bildirdi. Sadrazam da verdiyj cavabda ümumi prinzipin mübahtızosu üçün axtarışın ve bu işin mümkün olduğu qadar gurultusuz apatılmasını 20.03.1893 tarixli yazılı amriyle bildirdi. Neticada, usyan bayannamalarının elanından tam dörd ay sonra makləh sassizce arandı ve heç bir şey tapılmadı.

İngilteranın Trabzon ve Erzurum'daki konsulları Ankaraya galarak oradaki maslakdaşları ile görüşdüler. Ve ÜçÜ birlikde Valinin yanına galarak Tonmanyanın bir isim banzarlığı nəticəsində yanlışlıqla tutulduğunu, asl cinayatkarın eyni adla başqa birinin olduğunu ve habsdakı 'zavallı' Tonmanyanın Avropana, xüsusilə de Almaniyada çox tenindigini, alman va ingilis hukumatının bu məvzuda hamitəy olduğunu bildirdiler. Ingilis konsullarının bayanatları cinayatkarın arvadının Londondakı Osmanlı sefirine verdiyi bayanatın eynisi idi. (119).

İngillərə cinayatkarın sarbast buraxılması üçün İstanbulda təzyiqini artırdı. Ingilislərlə bərabər Fransızlar da eyni məvzuda, yeni cinayatkarın isim banzarlığı üzündən həbs edildiğini va sarbast buraxılmasını istadılar. (120).

New York va Filadelfiyada hüzursuzluq o qədar artmışdı ki, Birleşmiş Ştalar keçmiş İstanbul safirini Xarici İşlet Nazirliyinə yollayaraq bu işin daha çox yayılmasının qarşısını almaq ÜçÜn məhkəmə işinin bititilməsini tələb etmişdi. (121).

Almanlar imperatorun yaxınlarından va protestant kilsəsinin en nüfuzlu şəxsiyyətlərinən olan rahib Hofmann Berlindən Ankaraya yollayaraq cinayatkarlarla görüşmələrini təmin etdilar.

Digar tərəfdən hürün təhdidlərə baxmayaraq, Osmanlı Türkiyəsinin erməni vətəndaşları mahkəmədə öz hayalları bəhasına olsa belə, komitaçılardır aleyhindo şahidlik edirdilar. (122).

Hukumat iki alaş arasında qalmışdı. Ya haqqı günahkarları cezalandırayaraq erməni çoxluğunun razılığını təmin edəcək, ya da günahkarları azad edib Avropanı məmənun edəcəkdi. Os-

manlı dövləti təzyiqlərin qarşısında daha artıq dayana bilmədi və cinayətkarları azad edib padşahın əmri ilə onları Türkiyə atəzisindən xəticə qızardı.

Yaranmış vaziyətin yaxşılaşmasını isteyər dövlət işi cəhəs etmək üçün silindən geləni etdişə da, istadiyinə nail ola bilmədi. Məhkəmə bittikdən sonra da ixtilalçılar hər fütvədən istifadə edərək dövlətin güclərinə, müsəlman abaliya və ozlərindən olmayan irqdaşlarına qarşı silahlı hücumlara başladılar. Şərqi və Cənubi Anadoluda dövlətin avtoriteti gəldikcə azalır. Ortağda hir panika havası osındı. Canlarını qurtarmaq istəyan ermənilər qorxularından anarxistlərin tərəfinə keçir, digərləri isə koça machur edilirdilər. Dövlət adamları başlangıçda işi lazımi qaydada ciddiya almadıqlarına görə ermənilərlə müsəlmanlıq arasındaki kin gəldikcə həyudü. İki təraf arasında keçmiş günlər bir daha geti galmayıacak dərəcədən pozuldu. Rejalılık hər iki cəmiyyət 1915-ci ilinə qədər bir-birlərinə nifrat edərək yaşadılar.

Səsondakı ermənilər və kurdler eşlər boyu dostcasına dmür sūrmüşdülər. Ermanı komitəçiləri hər bolganın xüsusi vaziyətinə gora, ixtilal tabliğatı üçün gozəl bir mahallə tapmışdılər. 1893-cü ildə burada bir Damatyan ortaya çıxdı. Bir il sonra həninin yerinə Boyaçıyan gəldi. Bunların təhrikatlarıla çox az bir zaman içərisində bu iki millət arasında zərdələdə bir çox hadisələr baş verdi. 1894-cü ilin avqust ayında düşmançılık artıq o dərəcəyə çalmışdı ki, etadək muraqiqələr adətan müheribə şəklinə qıuh qalıhiyyət ermənilər tərəfində gorünməyə başlayırdı. Vaziyət hər həldə iken hadisə yerinə Osmanlı asgari yetişirdi.

Ancaq Səson hadisələri Avropanın qulağını doldurmaq üçün kifayət deyildi. Ona gora hətun Anadoluda Səson hadisələrinə hənzər hadisələr meydana getirmək lazımdı. Belə

hadisələrin sayı artıqdan sonra Avropa rəsmən müdaxiləyə başladı. Avropa mediyası da bu qarışıqlığı geniş ölçüda yayıma davam etdi." (123).

General Mayevski kitni Şərqi Anadoluda ermənilərin müsəlmanlar arasındakı qanlı hadisələri həslədarların erməri

komiteçilərin və onları təhrirkən imperialist dövlətlərin sahəb olduqlarına dair malumal verən hər çox şahid və xətici yazıcılar vardır. Biz bunların hər neçəsinin etiraflarını yazmaga çalışacaqıq.

Şərqi Anadoluda erməni üsyənlərinin suratla baş verdiyi zamanlarda (1893-1896) bolgeni gəzən ingilislərin Ötrənəmən konsulu Robert Graves burada yaşayan yerli ermənilərdə Osmanlı dövlətinə qatış filmə-fasad ruhunun heç elmadığını, asıl üsyən müalliflərinin Qafqazda, İsveçrədə və Afinada məskunlaşan gizli erməni cəmiyyətlərin olduğunu yazdıqdən sonra belə davam edir: "Rütən hənərların içarısında sakitliyi pozan hadisalarə sabab olənin an təhlükəlisi xaricdə fəaliyyət göstərən gizli erməni cəmiyyətləriydi. Bunlar xalq arasında fəaliyyətdə olaraq üsyən və filmə toxumlarını yayır, halından razi olmayan bəzi qəzablı gəncləri mahallənin üsyən cəmiyyətləri halında təşkilatlaşdırırlar. Üsyəna hazırlanan bu təşkilatlara veriləcək hər işarələ üsyən başladılacaq, türkərin bıqlarına müdaxiləsi qəçilməz hala gelecek, nəticədə üsyəncələrin ümidi eldikdəri xətici müdaxilə şəraitü yaranacaqdı. (124).

Xatirə kitabında erməni komiteçilərinin Bitlisin şimalında yer alan Sason dağlarında gizlənilərə oranı təhrirkən və təbliğat mərkəzi secdiklərindən bahs edən Graves komiteçilərin hərədan hərəket edərək Osmanlı poçt dastalarına, jandarma təşkilatına, telegraf xətlərinə və hokumatın qonaqlarına hucum edərək "əxlaqsız hadisalara" yol verdiklerini yazar. (125).

İndi da başqa bir şahid, yuxarıda asərindən həhs eldiyimiz George H. Hepworthun şahidiyyini qeyd edəcəyik. Edwin Peats Hepworthun "New York Herald" qəzeti lərofından Şərqi Anadoluya erməni iddialarını incələmək üçün gondarılmış heyətə daxil edilən Amerikalı bir papaz olduğuna görə Sultan II Əbdülhamidin bu heyətə yardımçı olmaq üçün rəfaqətlərinə hər asgar ilə bir katib verdiyindən bahs edir. (126).

Tohsin paşa öz xatirələrində: "Şərqi Anadoluda bitarət və heç hər təzyiq altında qalmadan incələmələr aparan bu heyətin verdiyi məlumatlar və raporlarla ortaya çıxan həqiqətlərin na-

ticasında, Amerikanın Omumi fikrinin özlerini "sabır yolu sóvq edan ermani təhligətçilərinə çox hirslandiklərini," - yazır. (127).

Şərqi Anadoludakı qanlı hadisələrə xaricdən galan ermanı komitaçılardan və xarici dövlətlərin sabah olduqlarından bahs edən Hepworth Xatirələrinin nəticə holümündə bunları yazır. "Indi man ermani qalliamlarına ermani komitaçılardan sabab olduğunu qısaca söylesem, bir haqqıtlı, ham da çox ahamiyyatlı bir haqqıtlı söylemiş olaram. Bu atada ermanı komitaçılardının locavüzlerini yeniləməli mümkündür. Onlar məqsədləri ni açıq-aydın söyleyirdilər. Özleri hadisələrin gerisində türklərlə ermanılıarı bir-birlərini öldürməya təşviq etslər, Avropanın qüvvəyə baş vuraraq müdaxilə edəcəyinə və hənun nəticəsində ermani krallığını yenidən quracaqlarına inanırdılar. Bu italini gora hilməyen, Ingiltərə və Rusiya tərafından təhrik edilən ermanılıar yanlış qərarlar alırdılar. Ingiltərə onları yeni sayacı üçün öyür, təşviq edirdi. İngilislər gecə qətanlığı düşünce şəhərin küçələrində gizlice dolaşaraq əz dini layicilərinə usyanə söz vermaları laqdırda hökumətlərinin onlara kömək edəcəklərinə dair vəd verirdilər. Rusiya isə, Anadoluya gizlice el uzalmaga hazır idi. O. Ağ denizə doğru yavaş-yavaş irəliləməya çalışırdı. Qalliamlara gizlice gülən Rusiya komitəçiləti təhrik ədarək hir haşqa usyanə sabah olurdı. Bütün hənlərə həxməyaraq, hir ana tek ermanılıara sahib çıxan Rusiya onları simpatiyasını qazanmaq və həmi sifatını almaq istəyirdi." (128).

Ermanılıarı Osmanlı dövləti *aleyhine* qaldırma fikri Türkiyədəki ermanılıardan deyil, Avropanın və Rusyanın həkimiyətində olan Qafqazdan galan ermanılıardan irali galırdı. Tahli ki, Qafqaz ermanılıarının həla hərəkat etmələri ağla gelməzdi. Onların atxasında Rusiya vardi. Rusiya Bolqarıstan hadisələrindən sonra indi də Türkiyəni ermanılıarla təhdid etməye başlamışdı. 11 Əbdülməmidən hənləri oxuyuruq: "Ermanıların həzən heç bir şikayətləri yox idi. Fəqət ruslar Bolqarıstan üzərində emallatına nail olduqda Osmanlı imperiallığından yeni bir parça daha qoparmaq üçün ermanılıarı barmaqlarına

dolandılar. Gondardıkları ajanlarla evvel papazları ve müallimliği ale aldılar, sonra da tapdıqları maceraçı ermanları hizim aleyhimizde doldardılar." (129). II. Abdülhamid'in adı keçen xatırılarda ermeni komitaçlarının metodunu ve ermanları Türklerle karşı nccā düşman etdiklerini da bela anladır: "Ermanların metodu Müslümanları İhrik etmek, onlar arasında münaqişə yaratmaq, sonra da dünyanı ayağa qaldırmak" (130). Buından sonra Avropa devletleri işe karışacaqlar, bu iki unsurun bir arada yaşama hilmeyacaklarını ireli suretək müxtariyyət isteyəcəkdilər.

Papazlar, müallimler ve ajanlarla aparanlı hu təhrikler evvel o qədər da etibar görmədi. Bir çox Osmanlı ermanısı hu qışqırmaları xoş qarşılamadı. Belə olduqda, qurulan çatalar avval bu namuslu ermani vətandaşlarımızı 'yola' gətirmək üçün həmlik kasıh-değrəyib oldurmaya başladılar. Bu vicdanlı ermanılar bir tərəfdən hökumətdən, digər tərəfdən da çatalardan çıxınırdılar. Sonralar hùnlar da çataları dəstekləməyə başladılar. Onlar çatalara hər cür kómayı göstərir, onlarla bərabər Türklerle qarşı olmazın hərakətləri editdilər.

Birinci sahifəsi həla bitən oyuncun ikinci sahifəsinə keçildi. Türk qılığına giren ermanılar özüllərinə yardım etmek isteyən valəndəşini öldürüb sonra da: "Gərmürsünüzmü, Türkler sizi necə kasıh-değrəyirlər? Siz həla bizim tərafimizə keçməyəcəsinizmi?" - deməyə başladılar. Bir tərəfdən da müsəlmanların yaşadıqları kəndlərə gitib, qadın-uşaq demədən xalqa ięgəncə verətək oldururdular." (130).

Rus generalı Maevski hùnları yazmışdır: "1895-ci ilə qədər ermanıların Türkiyədəki yoxsulluqları hey xayalı və şisirdilmiş uydurma həkayalarıdır. Hadisələr komitaçılardan xayallarında ki tasavvur etdikləri və icraya qoyduqları komedyiyadan başqa hər şey deyildir. 1895-ci ilda Vanda ermeni-müsəlman alaqları çox yaxşı idi. Bu iki camiyyət hiz-birilərlə dəstək keçinirdilər. 1895-ci ilda hu gəzəl əlaqələr birdən-bira tərsinə dəndü. Komitaçılardı müsəlmanları ermanılara qarşı qışqırılmağa başladılar. Türk vəhşiliyi bir haqiqət olmayıb uydurulmuş siyasi bir

hıkayadır. Hıqiqeti olduğu kimi söylemek lazımdırsa, Şerqde vahşi olanlar müslimlerin deyil, aksina, şerqli xristianların olduğunu söylemek yerinde olar. Muxtalif pisliği İoradalar şerqli xristianlar idi. Santa onlar bu toradıklarını kimsesiz müslimlere yükleyirdiiler.' (131).

Şarı Anadolu'ya Avrupa ve Rusyadan gelen daşnak sulyun ve hıncak komitelerinin üzvlərini yerli ermanılar dəstaklamışdır. Lakin hı arğın komitaçılardan onları zorla ve muxtalif şeytanı əsullarla müslimlərlə qarşı çıxmaya məcbur edirdiiler. Bu zorlamalar nəticəsində Erzurum, Sason, Zeytun, Van ve Adana'da usyanlar haş verdi. Hı usyanları Avrəpanın diqqətini çəlb edib 'Berlin müqaviləsi'nin 61-ci maddəsinə asaslanaraq Türkiyəyə mudaxila ediləcək, ermanılar lehina islahat aparılması, imtiyazlar verilməsi istənəcək, 'Onlara verilərək bu imtiyazlarla, çoxulması planlanan erməni krallığının toxunuşu emalə gətiriləcəkdi.' (132).

Erməni komiteçiləri hı sahələrdə çıxardıqları usyanlardan bir nəlico alda edə bilmeyinca faaliyyətlərinin İstanbul'a, hukumat markazına qaytaracaqdılar. Beləcə, Avrupa dövlətlərinin diqqətlərini və müdaxilələrini daha asan çaka biləcəklərini zənn edirdiiler. Erməni komiteçilərinin 1xtarbulda yaradıqları ilk hadisə onların 1896-ci ildə Osmanlı bankını həsmalər hadisidir. Osmanlı bankı hı ingilis-fransız taşəbhüsü olduğuna görə, qarlı dövlətlərin bankı idi. Hadisə çıxarmaq üçün hı bankın seçilməsi onun Avrupa ilə birhaşa əlaqəsinin olması ilə idi. Avrəpanın diqqətini erməni məsələsi üzərinə daha asan çəkmək üçün Osmanlı bankında bir hadisə çıxarmaq planlaşmışdı. (133). Hadisədən hı il avval, 10 sentyabr 1895-ci ildə Patriarx İzmirliliyan, etrafına topladığı ermanılarla Kadıraqəsətinden Sultanahməd meydanına qədər yeri yarak İstanbulda ermanıların ilk gəvən gəvənlərini başlatmışdı. 1896-ci ildə haş veren banka hadisəsində da onun hərmişə vardi. Buna görə da II Əbdülhamid onu patriarchlıqdan qovdurmuşdu (134).

Osmanlı bankını basan otuz ermeninin hərmişə daşnak sulyun komitəsinə mənsub olub xaricdən galmışdılar. 'Osman-

İ bankına tacit sifatıyla girerek kuçadan keçen xalqı bomhalat'a aldurmüşdüler. Bankın atrafını saran asgurlara xitaber, "Rusya səfiri M. Maksimov galmediyikcə heç kimse iaslim ömrəyəcəliq yoxsa, bankı havaya uçuracaq" deye çığır-bağır salmaqla Rusiya səfaratına müraciət edilmiş və M. Maksimov galmişdi." (135). Maksimov alında bir Rusiya bayrağı olduğu halda komiteçiləri bir fransız gamisine qader galılıb onların sağ-sala mat Türkiyəni tərk etmalarına yardım etmişdi. İqtisəq əsnasında alında bir zəpa ilə saraya galarak II Əbdülhəmidə: "Ermanıları bununla əldürürülər," - deya səryad edən də bu Maksimov idi." (129). Fəqai II Əbdülhəmid də Maksimovun höcümüne boyun eymayıb, yuxarıda deydi etdiyimiz kimi, ona laiq olduğu cavabı vermişdi.

Ermanı komiteçilərin istadıkları veziyət yaranmış hadisə üzerine Avropa devletləri: "Türkler ermanları qətl edirler"- deyərək, İngiltərə başda olmaqla Fransa və Rusiya daşnakslıyun və xıncak komitelərinin Avropa devletlərinə islahat üçün verdikləri tələb qarşısında Osmanlı dövlətləndən islahat isteyidilər. "Islahat yerinə olumlu lərcih edəram"- deyən II Əbdülhəmid bu islahat isteyini da qatı hir şəkilde redd etmişdi." (137).

II Əbdülhəmidin çox qararlı olduğunu anlayan ermanı komiteçilərinin Osmanlı bankını basması da hir nəticə vermedi. Arıq komiteçilər daxilda üşyan çıxarıb Avropa dövlətlərinin diqqətini çekməkdə hadəflərinə çata bilməyəcəklərini anlaşırlılar. Vəziyyəti həla hal aldıqda, onlar yeni metodlar düşünməyə başladılar. Onların bu yeni düşüncələrinin əsasını II Əbdülhəmidin oradan qaldırılmış taşkıjı edirdi. Komiteçilərin sultani hədəf almalan heç də sababsız deyildi. Xaricdə ermanı komiteçilərinin ləhina müdaxila edən dövlətlərin arzularını təsirsiz hərəkət etməsi siyaseti idi. Buna görə də sultani öldürmək, onu təsirsiz hələ hala getirmək lazımlı idi. Ermanı komiteçilərinin II Əbdülhəmidə qarşı sui-qəsdi olan və "Romha hadisəsi" adı ilə tarixə keçən hadisə bu mərhələlərdən sonra ortaya çıxmışdır. Bu hadisə ilə əlaqədar Osmanlı "Teşkilati-Mahsusasında" (Tahlükəsizlik təşkilatı) vəzifəli olan mərhəm

Polkovnik Hüsameddin Örtürk bunları yazdı: "Ermanılar İstanbul'daki usyanda (Quitt-qapı ve bank hadiseleri) müvaffeqiyat alda eda bilmektedir. Abdülhamidi tarafından qaldırılmaya qarar vermişlerdir. Bu meqsəd üçün Isveçrəde komiteçilərdən ihareti bir iclas keçirilmiş və komiteçilər arasında görüləcək işlət hələşdürülmüşdən."

Ela hə zənən müsləqil bir İsrail yurdu olaraq düşünen Qudsü tələb etmək üçün sionistliyin qurucularından Teodor Herzl ilə Hahambəsi girdikləri huzurdan Abdülhamid tərəfindən qeyvılmışdır. Onlar da ermanılarla birləşərək müsiatlı duşmançılıya başlamışdır. Sui-qəsd hadisəsinin planı Isveçrədə hazırlanmış. Rusiyada ixtılalçı olaraq yetişdirilmiş hir yəhudi ilə sui-qəsd işlərinə təcrübəsi olan bir macar yəhudi və fransız Edward Jores ilə ermanı komiteçilər bu planda xüsusi hir vəzifə almışdır. Abdülhamidin saatlı bir bomba ilə qatl edilmesi uyğun gərumuşdur. Bomba bit faytonun arahasının yaxınlığının üst qisminin içərisinə qoyulacaq və cüma salamlılaşmasında mərasimə sexulacaqdır. Bu arabanın padşahın hər zaman mindiyi dörd al qoşulan saltanat arahasının cəvarında Ulduz sarayından Hamidiyyə camisine qədar qət eidiyi masafə daxilində və mümkün olduğu qədər ona yaxın bit yerdə buraxılmasının lazımlığı galidir. Bu araba Vyanada emal edilmiş və hər bir parçası ayrı-ayrı gomrukdan içəri keçirilmiş, sonra bir araya gətilərək yığılmışdır. Aparılan İadqıqlar nəticəsində bu parçaların gomruklerden rüşvətla yoxlaması keçirildiyi ortaya çıxmışdır." (138).

Leon Dahağyanə görə, bu hadisədə çox əhamiyyətli vəzifə alan Edward Jores helçikəli bir yəhudi idi. Yenə ona görə, hadisədə ikinci şəxs olan və daşnakəfüyunun qurucuları arasında yer alan Kriştoper Mikaelyan da yəhudi idi (139).

Sui-qəsdin hazırlanlığını etmək üçün 1905-ci ilin may ayında Rusiyadan İstanbulla nəç komiteçi gəlmışdır. Bunlardan biri daşnakəfüyun komitəsinin qurucularından Simon Kayın adlı Kriştoper Mikaelyan idi. Digəri bunun qızı Rohino Kayın, üçüncüsü da Konstantin Kahulyan adı ilə tanınan Safo idi. Bunlara helç-

kali anarxist Jores da qatıldı. Bu dörd komiteci İstanbulda bir ay qalarak sui-qasdin planlarını uyguladılar. Robino Kayın ve Sofi Leparis adlı kadın komiteçilər gəzəl paltalarla kubus gərençikləri bir yabançı kimi xatırlanara məxsus giriş qapısından sarayın salamliginə hir neçə dəfə girdərək orası tədqiq edib hər nəticəni elda etmişdilər. "Sultan Hamid minik daşından arahaya mindikdən bir daqıqa qırıq iki saniya sonra caminin çəl qapısının ağızına çalmış olur. Saailə işlayen bir bombanın mexanizmni Sultan Hamidin minik daşından arahaya mindiyi dəqiqədə hərəkətə keçirilib hir daqıqa qırıq iki saniya sonra saatın ibrası partlayış onqlasından atəş verilərsə, Sultan Hamid bu partlayış sahəsinə çalacaq və bütün mahiyyəti ilə havaya uçurulmuş olaçaqdır." (140).

Bu təsbitdən sonra Vyanaya gedən komiteçilər cədiqləri xüsusi plan üzrə bir araba düzəltildərək, arabanı parça-parça yurda soxub yığındıqdan sonra, 1905-ci il 21 iyul cümlə günü Yıldız caminin çəl qapısına padşahın arahasına yaxın bir yerdə hərəkətmüşdilər. Plan üzrə Sultan arahasına minərkən bu saatlı bomba partlayacaq və onu öldürəcəkdir.

Sultan Əbdülhamid caminin koridorlarında itəliliyərək salama durmuş olan Şeyxulislam Camaladdin əfəndi ilə gorusdu. Bu görüşmə hər zamanından hir az azlıq əldədil. Tam bu sırada bomba partladı. Parlayan bomba 26 nəfəri öldürdü. Hər kas panika içərisində qaçlığı halda II Əbdülhamid soyuq-qanlılığını qorunmuş, başqa bir arahaya minərek xalqın alqışları altında heç bir şey olmamışcasına sarayına getmişdir. Hadisəni yaratdan komiteçilər pasporları və qaçma tətilatı evvəldən hazır olduğuna görə Türkiyəni tərk edə bilmüşdilər. Beləcə erməni komiteçilərin bu planı da müvaffaqiyyətsizliye uğramışdır.

II Əbdülhamid məşrutiyyəti tərəfdarı olmasına həsməyəraq, o günkü şəhərlərdə məşrutiyyətin Türkiyədə hələ tətbiq oluna bilməyacayı hökmüna inanır. Onun fikrinca, ağar məşrutiyyət Türkiyədə tətbiq edilsə idi, imperatorluq qısa bir zamanda dağılacaqdı. Padşaha görə, məşrutiyyət ancaq dili, dini, irqi bir olan təmiyyətlərdə tətbiq oluna bilərdi. Osmanlı İmpe-

ratorluğunun müxtalif dil, irq va din mansuhlarını tərkibində saxlayan hir imperatorluq olması, aynı dil, irq va din mansuhlarının imperialist dövlətlərin təhrifklərinə açıq olmasına görə sorbast idarəsi olan məşrutiyyat şəraitində imperatorluq qısa hir zamanda parçalanıb yox ola bilardı. II Əhdulhamid həm fikirde olduğuna görə məşrutiyyati hayata keçirmirdi. Məşrutiyyat şəraitini, aynı bir dövlət ideallı uğrunda müharizə aparan camiyətlərə görə, Türkiyadakı yixici faaliyyətlərini daha rahat və asan yerinə yetirmək üçün əlverişli bir şərait olacaqdı. Ermanı komitəçiləri da belə düşündürdülər. Bax həm düşüncənin nəticəsində onlar məşrutiyyat şəraitinin yaradılması və II Əbdülhamidin missiyasının sihha endirilmesi uğrunda Jonturklərlə ittifaq girdilər. Jonturklər ermanı komitəçilərinin II Əbdülhamida qarşı olan eni-qasdalarını, Türkiyanın har hansı hir yerində çıxan ermanı patılıqlarının sahibini II Əbdülhamidin idarəsinə və məşrutiyyat idarəsinin olmamasına bağlayırdılar.

Gelin Camal paşanın etirafında bir nəzarə salaq "Jonturklar 1894-1896 ermanı hadiselerini II Əhdulhamidin hir siyasi sahvi və öz istihdadını davam etdirmək üçün haş vurdugu zalim hir tədhit kimi qəbul etdilər. Buna görədir ki, o zaman Avropana olan Əhməd Rıza həy və onun dostları bu baxımdan işi muhakimə edərək ermanı ixtiləlçilərinə böyük yardımçıları eildilər. Manim kimi memlakət içerisinde olan ixtiləlçilər da eyni fikri qəbul edərək Türkülük və xüsusilə Osmanlılıq üçün çox böyük zəratlar vera biləcək mahiyyətdə inkişaf etdən ermanı qətləyimənə görə Əbdülhamidi ittihad etməkden çekinmədi-lər." (141).

Jonturkların Adami-Markaziyyətçi qolunun lideri Prins Şehahəddin ermanı üşyanlarının sahibini məşrutiyyətin yoxluğuna bağlayır, II Əbdülhamidi "Ermanları mahv etmək" günahlandırırırdı. (142).

Jonturklara görə, məşrutiyyət gələr, II Əhdulhamid təsir-siz hala gətilərsə, ermanıların şiddet hadisələri sona çatar.

Jonturklarla ittifaq qurmaq təklifi ilk olaraq ermanı komitəçilərindən geldi. Onların etiraflarından bəunları oxuyunraq:

Cenevre'deki ermeni daşnakçılık komitesi, Adami-Markaziyyatçı camiyyatına xitaben Prins Sabahaddin baya gondarlığı hir maklubda muhunu bir masalanın muzakirəsi üçün bir salahiyyatlı missiya qəbul edilməsini istəmişdir. Fyni şəkildə hir təklif Taraqqi va İttihad Camiyyatından müməssil sayılan Əhməd Rza baya də edilmişdi. Bir neçə ay sonra da daşnakçılık komitesinin salahiyyatlisi Malimyan adındaki hir zal Berlin küçəsindəki Sabahaddin bayın yazixanasına yələrek onunla görüşmuş, bir konqress aktını, bir program ətrafında toplanmayı və həzi icrəat şəkillərini təklifi müvafiq görmüş və hanı nöqtələr ətrafında görüşülcəyini təyin etmək üçün bir komitanın seçiləsini irəli sürmüştərlər. Bir neçə gün içarısında ermeni nümayandalarının təşəbbüsü ilə istor Taraqqi va İttihad Camiyyatından, istərsə da Taşahbusu şəxsi qruppasından nümayandalar seçilmiş və ilk iclas Berlin küçəsindəki Prins Sabahaddin bayın bürosunda keçirilmişdir. Bu iclasda Adami-Markaziyyat qruppasından Dr. Nihai Raşad Fazlı bay, Taraqqi və İttihad qruppasından Dr. Bahaddin Şakir, Hüseyn Sami baylar, ermanılardan da Maglumyan və digər hiri vərdi.

Birinci ictimada ermanilar məqsədlərini açıqca səyləmişlər və ermeni komitələri ətrafından Sultan Əhdulhamid aleyhinə toradılan sui-qəsdin pis nəticələr verdiyini və huna gora bir çox pulların hadət getdiyini elirət etdikdən sonra ermeni komitələrinin müstəqil hərəkatları istor mamlakəti, istərsə da onları üçün yaxşı olmadığını qənaət gatirdildiklərini izah etmişlər. Müvafiq hadəfa çəta hilmək məqsədilə müşterək bir program təqib ediləcək yolların inddən təyin və təshitini təklifi etmişdilər. Ümumi bir şəkilde göstərilən hə qənaət və düşüncələr hər kəs ətrafından xos görülmüşsə də, iş müştarək bir program şəklinə ixtiqal edinərə farqlər meydana çıxmışdır. Hatta bir arə gətirüşmələr pozulmaga doğru surmuş, fəqat, nəticədə bu ərasalar üzərində anlaşılma olmuşdur. Hor camiyyat öz manlılığını mübahisə etməklə hərabət, princip düşüncələrini hir an üçün nazara almayaq, digərlərinin təngidilə maşgul olmayıcaq.

ozhaşınalğıya yol verilməməsi üçün müşətərək bir program altında çalışacaq. çalışma tərzini da bu üç cəmiyyətin gizli seçəcəkləri nümayandalar təyin edəcəklər." (143).

Ermani komitəçilərin məqsədi yuxarıdakı şənaddən da anlaşıldığı kimi, II Əbdülhamidə sui-qasdlerinin müvafiqiyyətli olmayı nəticəsində Sultan İakbaşına təsirsiz hala galira bilmeyəcəkləri qərarına gələrək həm emallarını yeriə yetirə bilmək uğrunda güclərini jontürklerla ittiifaqə soxub hədəfə çatmaqdır. Bu ittiifaqı yazidən bınları oxuyuruz: "Ermanılar da bu idarəni ittihadə cəlb edirdilər. Ermanıların on böyük firqəsi ixtilaliyesi olan daşnaklar bu idarəni yıxmaq üçün bizimlə ittihad etdilər. Ancaq hər ittihad yalnız şəxslər idd olub hər firqa programında müstaqil hərəkat edəcəkdir. Bündən məmləkəli mizə iki fayda vardır: hirincisi lüzumsuz yera qan tokən və xəricilərin müdaxiləsini dəvət edən sifqaların hərəkatlarına sadə çəkmək, ikincisi da müstərek manafəyə malik olan xristianlığın qüdratından istifadə etməkdir. Ondan sonra hər firqa öz programının icrasında sərbəst qalacaqdır.

Biz bir dəfə həkuməti yıxdıqdan və məclisi mühasirəyə aidiyyədən sonra millətimiz sayəsində nə hər avic ermanıden, nə da Əhdülhamid həkumətini təhdid edən avtəpəhlətdən qorxumuz qalmayacaqdır." (144).

1906-cı ildə birləşən ermani itşkilətlərinin jontürk cəmiyyəlləri ilə onları arasında ittişaq qurulması uğrunda itəsbət həsə etməsi üçün vazifələndirdikləri, Maglumyanla jonturkların ittihadçı və Adəmi-Merkeziyyətçi qrupları arasında aparılan görüşmələr nəticəsində 27-29 dekabr 1907-ci ildə Avropada hər konqress keçirilməsi qərara alındı.

Tək ortaq eməli II Əbdülhamidi devirmək olan hər kongres (145) müoyyən edilmiş gündə Parisdə "II Osmanlı Liberallar Kongresi" adı ilə inpləndi.

Bu kongresdə II Əhdülhamidin idarəsini devirmək xüsusunda, qisaca hər qərarlaş ahnimişdi. Həkumət devrilməli və yenidən hər həkumət qurulmalı. Etiraz, nümayiş şərtləri: İazyqə qarşılığında səhli direnmə, həkumət və polis vazifəliləri da daxil olmaq-

la siyasi ve iqtisadi nümayişlerla silahsız ditanma. Vergi ndamama. Ordu içinde tabliğat, lazım olduqda cem halda nümayiş Vəziyyət ve şartlara görə digər hərakat növləri. (146).

Sultan II Əbdülhamid jənturklerlə erməni komitəcilerin alaqalarından günbugün xəbərdar olur və Jazım olan tədbirləri alır. O, xəlirələrində hən alaqaları hələ yoxdur. "Men ərmanılışın istiqlal sevdasına qəpilmələrinə çəşmirəm, hələ böyük dövlətlər tərafından durmadan təhrik edildiklərin hildikdən sonra... Lakin Avropaya qaçıb orada manim aleyhime qəzet nəşr edən həzir jənturkların ərmanı komitəçiləri ilə əməkdaşlıq edilə alhır olmalarına, hələtə onlardan pul alıb satılmalarına çəşitləm. Onlar ham Osmanlı olkasını parçalanmaqdən qurtarmaq istədiklərini söyləyir, ham da Osmanlı olkasını parçalayılanlarla albir olurlar! Əgər onların aralarına nüfəq salmasaydım, gətəcən, bu işi həralərə qədər aparacaqdılar? Anadolunun göbəyində bir ərmanı dövləti qurmaq, onların vatanparvarlıklarının bir isbatımı olacaqdı!" (147).

Bu uğurda bir ərmanı yazıçı da jənturklerin ərmanı komitəçilərlə qurduqları ittifaqın Türkiyə həkimindən zərərini hələ ortaya qnyur: "İttihadçılar ilə dəşnəklər arasında həqiqi hərəmimiyyət içarısında ittifaq ola bilərdim? Tabii ki, ola bilməzdə. Çünkü ərmanı komitəçilərinin onlarına ideal olaraq seçdikdəri yol hər həkimindən zəifləmiş vəziyyətdə olan Osmanlı İmparatorluğunundan torpaq qopartmaq və şərqdən qarba qader uzanan müozzəm bir Romanistan meydana getirə bilməzdə. Doğrusu, hə, tamaman bir rəyəl məhsulu idi və gerçəklişa bilməsinə esla imkan yox idi. Ajjıma onlar hən ideala tam manada inanmışdır. Buna görə da hələ bir komitə ilə ittihadçıların bir uymış içarısında çalışa bilmələri, albalta, hər həkimindən imkansızdı. İttihadçıların hən məsələdə işladıkları en böyük xata siyasi qayalarla hərakatla keçmiş olan komitəcilerlə ittifaq arxasında getmələri olmuşdur. Halhuki tam olaraq xarici olkalardan amalo gəlmış və Türkiyə içarısında çörəklenmiş hən kimi quruşuların kirkənunu qazımaq, digər tərafından hələ quruluşları qəhrəmici qısqacından qurtarmaq və cəmaati öz tələyini təyin edə-

hilacık vaziyetle galirmak lazım idi. Sultan Əhdulhamid xan hına qışman da olsa müvaffaq olmuşdu. İttihadçılar ise daha evvel başlamış olan hadiselerden de misallar alaraq daha həcənqli bir usul uygulaya bilər və ermanı masəlasini əsasından holl edərdilər. Amma belə etmadılar. Xüsusilə daşnaklar ilə ittifaq yolunu seçərək xeyli qan itirmiş və olmaya öz tutmuş olan canavara təzə qan verdilər. Belə yanlış və mantiq alırmaz bir siyasetin necə bir mahsul vermiş olduğunu cavahını hiz deyil, həlavasılı latix versin." (148).

Ermani komiteçiləri məşrutiyətin elanına qədər "Taşəbüüs və sealiyyatlarının sırf ıslibədi devirməyə yönəldiyini iddia etmiş və beləcə camiyyəti aldalmışa (149) müvaffaq olmuş. Məşrutiyət şəraitində ixtilal üçün hazırlıqlara başlamışdılar. F. Mandela gora da, ermanılar Sultan II Əbdülhamidə qarşı jönlüklerla "kecici müqavila" bağlanmışdılar. Sultan devriliñca ermanılarda aşın daracada hürriyyət havası oyandı. (150).

Məşrutiyətin elanından sonra da jönlüklerin ermani komiteçilərinə baxışları yakşı niyyatla davam etmiş, onların məşrutiyətin elanı ilə birlikdə sadiq bir osmanlı vətandaşı halına galacakları düşüncəsinə qapılmış, məşrutiyətdən avval yixici hərəkəllərinin sababını sırf məşrutiyəti idarəsinin yox luguna baglaşmışdılar. Ermanılar jönlüklerin bu vaziyətindən faydalılmışdılar. Həz. bunun nəticəsində məşrutiyətin elanından sonra Avtopoda işleyen ermani komiteçiləri, siyasi gunahkarları, məhkumular, məhkumluqdan qaçanlar, sətsənilər paytaxta doldular. Rus İnhəcəsində ermanıca danişan daşnak süyünlər ilə qızıl çökirdilər. (151). Türkiyədən xətirə na qədər qaçan vərdiça təkrar geni dənmələrinə icaza verildiyinə görə, Rusiyada olan ermanıletin də Turkiyədə dənmələri üçün Moskva safları və digər konsullar vasitəsilə donanılara pasportlar verilməsi amri huyruñur. Bu ərada, Rusiyada, xüsusilə Qafqaz və Qafqazdakı daşnak sütüyən komiteçiləri tərəfindən ermanıların Turkiyəyə girmələrini təmin etmək üçün lazım olan taşviq edildi. Qərs Baş konsullugundan hər həftə an az min beş yüz pasport verilərək ermanılar Erzurum yolu ilə élturulürdü. Rusiya-

daki bütün komite başları da pasperit alaraq Türkiyeye keçirdiler. Bu ümumi hağışlamadan o zamana kadar cinayet İtiraderler de istisada edildiler." (152). Qaçan komiteçiler Türkiyeye geri döndükleri kimi, Turkiyadaki faaliyyatları da aşkar hala galmişdi. "Bax hu hovsaleya sığmayaraq ittifaq üzərinə məşrutiyeyəndən avvel həkumətin şiddatla təqib etdiyi gizli toşak-küllələr artıq aşkar faaliyyatına başlamış, hərra daşnaklığından başqa həncək, Veraqamyol-hı-cək, Ramqavar v.s. ittilal cəmiyyətləri da Anadolunu parçalama faaliyyatlarını açıqdan açıq etmək imkanını təmin etmişdilər." (153). Fle ki hər yerdə yenidən təşkilatlanırdılar, prospekt və küçələrdəki hüləclarına tablo-lar asaraq faaliyyət göstərirdilər. Türkiyəyə qarşı işyanda istifadə etmək üçün bu olkaya bol miqdarda silah çıxıdular. Bu silah-lar hazarda, mağazalarda sarbastca satılırdı. Ermanı məktəbləri hər ittilal yürüsi həlinə getirilmiş, ermanı uşaqlarına "Türklerin Anadolu vilayətlərini ermanılardan zəbt etmiş oldularını, hər bir ermanı üçün atalarının mamlikətlərini Türklerin bayındırılgından qurtarmaga çəhəşmənin milli bir vazifa olduğunu anladırdılar." (154).

Yeni şəraitdə ermanı komiteçiləri bəla Osmanlı məclisi deputallığına deputat olaraq girmişdilər. Bunlar Fəstirmacıyan və Vartakeş idi. Ən muhum və gizli nazaretlər olan xərici və poçta, teleqraf nazırıklärına iki ermanı — Qabriyel Norandukyan və Oskar getirilmişdilər. Bunlar olarkən, ittihadçıların bütün hərakət nöqtələri məşrutiyyət galmakla ermanı qarışıqlıqlarının sona çatacağı və ermanıların sadıq bir Osmanlı valandaşı olacaqları düşüncəsi idi. Lakin bəla məşrutiyyətin elanından hir il keçmedən ittihadçıların düşüncələrinə qarşı na eda hilacədətini ortaya qoydular. Məşrutiyyət havasının galidəyi sarbastlıq şəraiti ndə işyan üçün hazırlanın və 11 mart hadisəsi qarışıqlıqından faydalanan Adanadakı ermanıllar allarındaki silahları türklərə hücum etməye başladılar. Komiteçilər nazdında Sultan Həmidin aradan qaldırıldığı işyanlar məşrutiyyət rejimində aradan qaldırılmaz sayılırlar, ittihadçıların döslüyüne güvənilir-di." (155).

Adana hadisesinin sahibi "Avropa dövlətlərinin asgari müdaxiləsinə sahə olaraq Kilikeyada bir ermani hökuməti qurmaq iddi." (156). Hadisədə Rusiyənin da bəsməyi vardi. Rusiya Ağ daniza enmə uğrunda uzun zamandan bəri Adana və atrafindakı ermanıllarını Osmanlı dövlətinin aleyhində təhrik edirdi. (157).

Adana Üşyanlarından ermanılların hesabı bu iddi: Üşyan çıxarılaçaq, Avropa dövlətləri Mərsina asgər etutərək müdaxilə edəcək və hurəm ermanıllara verəcəkdilər. Üşyan məşruliyyət şəraitindən faydalanaçaq hazırlanmışdı. Ermanıllar arasında teatr sahnələri oynanılır, sahnələr ermanılları təhrik edirdi: sahnədə rəl alan gənc hic ermani qızı ağlayanlara: "Na üçün ağlayırsınız? Vələni qurtarmaq sizin alinizdədir. Millatımız sizdən sadəkarlıq gəzlayır. Namusuz yaşamaqdansa, namuslu olmək şəraflıdır. Ölümden qorxanıstan atamızda yesi yoxdur," — deyə xitab etməkla qazahları son haddinə çıxarırdı. Səhnədən çıxan ermani gəncləri hə lasır altında küçələrdə "Yaşasın ermani krallığı!" deyərək naqarət atırdılar. Rusiyadan galan ermani komitəçiləri durmadan ermani gənclərinə alaş və silah talimi verirdilər. (158).

Hadisələrin başçısı Yepiskop Muşeq idi. Komitəçilərin təhriklarına hə papazın da təhrikləri alava olunca, ermanıllar ellərindəki silahlardır məsalənlərə hucum etdilər. Bu hadisədə çox sayıda müsəlman və ermani həyəti itirdi. Muşeq Avtopaya qəcdi.

Üşyan olanda laşvişə düşən ittiləhdicilərin hadisə qarşısında olan İvrilər mataqlıdır. Bu hadisə ilə alaqalı olaraq Camal paşa və Teləl paşanın xatirələrinə bir nəzar salaq. Camal paşa hələ yazır: "Adanaya gəlişimdən dərd ay sənətə yalnız Adana şəhərində hərb divanı mahkumlarından otuz müsəlmanı edam etdirdiyim kimi, ondan iki ay sənətə da Erzin qəsəbəsində on yeddi müsəlmanı edam etdirdim. Birunula berabər yalnız bir ermani edam olunmuşdur. Edam olunan müsəlmanlar atasında Adanının adlı sah və vəngin ailələrinə mənsub panclar olduğu kimi, Baxça qəsəbəsinin müsləsu da vardi. Bu məfürətünə o bölgə

nin Türkleri nezdinde çok böyük nüfuzu vardı" (159). Talat paşa da bunları yazdı: "Adana hadiseleri 31 martda va irtica günleninde olmuşdur. Taqih edilen məqsədin xalq kurtularının laas-sühuru təhrik edərək qətləmə sababiyyat vermek surətində Avropanın diqqətini üzərimizə çekmək va Kilikiyada müxtəlif bir ermanı hərliyi laşkil etmək olduğuna şübhə yoxdu. Mən bu işdə bitaraf bit dövlət ədəmi sıfatıyla siyasi məqsədimi unutmaq va müsəlmanı olsun, ermanı olsun, qatlıam faaliyyatına görə layiq olduğunucazaya çatdırmaq isleyirdim. Bu hadiseler zamanında müsəlman xalqı qallılama təşviq etmiş olan müftü və digər müsəlmanların da cazalandırılmışını takid etdim. Belə olduqda mahkuma müftünün və şəxiklərini edama mahkum etdi və bu ədam qərarının nazirlər heyəti tərafından təsdiqini təmin etdən yena man oldum. Yungullaqacıkları qənaitində idim, komitələrə qarşı daima an həyük sabri göstərdim və onların həqiqi məqsədlərini bilməmiş kimi harakət etdim. Lakin hökumatın bu hərəkatlarla rəzki komitələrin ehtiraslarını yüngüllətmək bir yana dursun, əksinə, onları gücləndirdi." (160)

İtihadçılar Adana hadiseleri sebətində "Zarar çeken ermanılara tazminat olaraq paylamaq üzərə Vali Camal hayin amri ilə yüz min qızıl verilmişdi. Musəlmanlara isə heç bir təzminat va saira verilməmişdi. Qız və oğlan ermanı yetimləri bu pul ilə beslənmiş və həvəlmişlər." (161).

"Məclisde komitəçi deputatlar vardılar, dedik. Bunlardan Paslıtmacıyan vahşi və qızgın ermanı komitəçilərindən biri idi. II Abdülhamid zamanında o, dostları ilə birlikdə Osmanlı bankına gitərək oradan xalqın üzərinə bombalar atmış, nticədə, yaxalanmış olduğu halda Rusiya safirinin qoruması sayəsində heç bir cəza almadan İstanbulu tərk etmiş seviləməyən bir adamdır." (162). Komitəçi deputatlardan Vartakes isə, "Vanda çıxarılan ixtilalın laşkilatçılarından olduğunu görətənə görə edama mahkum edilmiş və ancaq ingleş safirinin təzyiqi ilə cəzası ömürlük habəs cəzasına çevrilərək Erqani madənинə göndərilmişdir." (163). II Abdülhamidə hal qərarını təbliğə məmər üçün qurulan heyatda olan ermanı Aramı bu heyata sərf "Ada-

na hadisalarının ermanılar üzündəki manfi təsirini yox etmək və hadisədən Sultan Həmidə cavabdeh göstərmək üçün seçmişdilər.' (164).

Qahriəl Norandükyanın Xarici İşlər Nazirliyinə gətirilməsi yaxşı olmadı. Bu adamın nazirliyi zamanında və daha sonralar zararları görülmüşdür. O, hayatını Türkiyənin zayıfladılması və bunun nticəsində erməni dövlətlərinin qurulması uğrunda sərf etmişdir. Nazirliyi zamanında verdiyi zararlardan biri tarixa "Trablusqarp harbi" adı ilə keçən türk-italyan müharibəsində italyanlar həscinə çalışması olmuşdur. "Fazlı bay böyük kabına zamanında Mudasır Naziri Nazım paşanı ziyatata gedir. Onun yanında ziraat Naziri Raşid paşa da vardı. Ziraat Naziri Nazım paşaya, "Paşam, aramızda xainler var," deye sözə başlıdı. Trablusqarp harbi münasibətilə italyanlarla sülh müzakirə edilərək cərəyan edən bu hadisəni nəql etmişdir. "Men italyanlardan libhimizə həzi şeylər qoparmağa çalışdım və hui xüssəsda dosilənmidi yola gatitməyə müvaffeq olmuşdum. Lakin bir ara İtaliyanın salahiyəlli nümayandasının hərakallarında deyişiklik hiss etdim və sababını soruştum. İtaliyanın nümayandası cəhmdə, "Dayınlar vakili Naqara İstanbuldan gəndərdiyi raportda Xarici İşlər Naziri Norandükyanı evində ziyatata eldiyini bildirir və Norandükyan, "Vaziyyatımız çox pisdir ne istəcəniz verməyə machuruq, fursati qaçırmayın, işlədiklərinizdə təkəd edin," tövsiyəsində olduğunu yazar," - demişdir. Bunu mana şaxsan Fazıl bay anlatmışdır.' (165).

Trablusqarp muhəribəsinin sonunda imzalanan "Türk-italyan müqaviləsi"nin Türkiyə aleyhində maddələr ehtiva etməsi biləvasitə 12 adamın itirilməsinə böyük ölçüdə bu adam sahə olmuşdur.

Qahriəl Norandükyan Xarici İşlər Nazirliyi zamanında verdiyi zararlardan biri da Türkiyənin başına Balkan muhəribəsinin getirilinəsinə yardımçı olmasına dair. Balkanlarda müharibə olmayıacağına dair Rusiyadan aldığı saxta təminata əsaslanaraq "Balkanlardan imanım qadar aminam. Müharibə olmayıacaq" - deyərək, hökuməti yuxuya verən və həlgədən təlimi 120 ba-

talyen osgarın azad edilməsinə səbah olan odu. (166). Bu qədər ahəmiyyətli bir quvvənin Rumelidən çəkilməsi Balkan millətini casarata gətirətək Turkiyaya hucum etmələrinə səbah olmuşdur. İşin qəribəliyinə həxın ki, anun təhlükəli vəziyyəti aydın olduğu zaman qərxudanmı, yoxsa ermanıları çətinə salmamaq üçünmü, iadbiş görülməmişdir; "Reyi kabinetdə Norandukyanə dəstlən 'xan' gözü ilə baxırdılar, lakin hunu açıqdan-açığa söyləye bilmirdilər." (167). "Xarici İşlər Naziri Norandukyan həm mühərribənin (Balkan müharibəsi) en böyük məsuliyyətlisi idi. Bir gün Şeyxulislam "Ah o Xariciyyə Naziri Norandukyan var haa, ol!" - demişdi. Bu istehzاسına cavabın da: "Hamımızın fikrini ogurlayan odu. Çünkü hər dəfa sözü n məvvəzuşa gətirib; 'Mühərribə qeyri-qəbuludur deyirsəm ağar, inanın əfəndim,' - deyərək cəvərəni udur, sonra da bizi mühərribəyə laşviq edirdi," - dedi." (168).

Qahriəl Norandukyan Xarici İşlər Nazirliyindən "Böyük kabinetin" istefə etməsi nəticəsində nazirlikdən uzaqlaşdı. Türkiyənin I Dünya müharibəsinə girməsilə Türkiyəni tərk edən Norandukyan həm mühərribə şəraitindən faydalanaq Avropana bir ermanı dövlətinin qurulması uğrunda çəhşənlərə bağlanmışdır. "Hərinci dünya müharibəsi zamanında mamlakatimizdən ayrılmış olan Qahriyel zəkasından gəzlanılməyen bir qavratışızlıq və yersiz bir ehiyəsən şəşqinliyi ilə atlıq mahv olduğuna qənaat gətirdiyi Türkiyə torpaqlarında ermanı komitəzinin xeyallarında canlandırıldıqları muxtar Ermanistan qurulması qayasını Avropada müdafiəyə girişmiş və hə suratla çox heyf ki, özlünü dövlətin en yüksək bir emniyyət möqamına çıxarımaq qadırşınlaşlığında olmuş müqəddəs türk millətinə qarşı xəyanət elməyə böyük hər nənəkoluqla sui-işlifade etmişdir." (169).

Norandukyanın ermanı dövləti qurma uğrunda Avropana-ki çalışmaları İstiqlal mühərribəsi zamanında da davam etmiş, zəfərdən sonra, sülh görüşmələri başlayınca bu sefər da postunu Təzənnə vermişdir. Iozann küləkləndə Avropa dövlətləri təmsilciliyinə Şərqi Anadoluda müstəqil bir ermanı dövləti qurulması fikrini qəbul etdirməyə çalışın Norandukyan bir ara

Türkiyənin haşnumayıbdisi İsmət paşa ilə de təməs etmişdir. İsmət paşa öz xətirələrində bu amı belə anladır. "Paşalyan afdin səzələrini Norandukyan əfəndi kasdı. "Biz hir erməni yurdunu istəyirik," - dedi. "Necə bir erməni yurdu?" - deyə sordum. Türkiyənin bir yerini ayıracqsınız tərzində izah etdikdə men sordum: "Türkiyənin harasında istəyitsiniz? Şərqindəm, cənubundəm, yoxsa qərbindəm?" Norandukyan: "Hətadə olursa olsun, erməni yurdu olaraq biza bir yer verin, hiz da orada topla-naq, orada yaşayaq," - dedi." (170).

Qahriyel Noroduçyan kimi digər erməni liderləri də I Dünya müharibəsində Türkiyəni tərk edərək Avropa və Rusiyada erməni dövləti qurma uğrunda çalışdırı. Basdırmacıyan Osmanlı məclisində deputat ikan Qafqaza qaçaraq, otada konullü erməni batalyonlarından qurub Rusiya ordusuna sıralatına girmiş, bu batalyonlarla Vanda turkları qall etmişdir. (171). Jön-Türklerlə hıylalı olaqlara gran butun ermanilar eyni xainliklə pis yolla-ra baş vurmuşlar. Butun bunları burada uzun-uzadı sıralamagi uyğun gərmürük. Jöntürklerin erməni komitəçilərle ittifaqlarının çox acı nəticəsinə iki ittihadçının etiraflarından oxuyaraq bir bahəcə son verəcəyik. Jöntürkler məşrutiyyətin elanında erməni vətəndaşlarına qarşı an böyük səmimiyyəllə hərəket etmiş və istiqbala tam bir elimadla baxdıqlarını göstərmişlər. Fə-qət daşnak və hıncak erməni komitələri 1908-1918-ci illərdə Türkiyədəki ixiləlcə foaliyyətlərini genişlətmək və xalqı silah-landırmaq xüsusiyyətində böyük işlək sarf etdilər. (172). "Cəmiyyə-ta adətən rəqib kimi baxırdılar, dərmanlar, çatalar arasında zid-diyyat vardi. Onlar bırdən əyni məxətariyyət istayırdılar. Biz isə əmumi hir islahat tələb edirdik. Qanunu əsası Millet Məclisi Əmumi kənşinə edəcəkdi." (173).

Jöntürklerin səmimiyyətinə və vatansevərliyinə şübhə edilməz. Ancaq tacribəsizliklərindən həbs edilə bilər. Onların ermanilarla yaxınlaşmalarında, gizli hir niyyətləri yoxdu. Əmumiyyətə erməniləri da rumlar, bolqarlar, ərahələr, arnavutlar və yahudilar kimi siyasetlərinin ana təməllərindən biri olan "Osmanlı vətəndaşlığı" çərçivəsində dəyerləndirildilər. Paçat

Ermeni komitacıları Jontürklere gizli müssavatlarla yakınılaşmış, hıylalı alaqalarla onları aldırmışlar.

Daşnakşüyük komitacıları Öcüncü Türk artilleriyasını ilâkar hoyu maşgul etmiş, sarhaddaki müslüman-türk kandlarına karşı qatliamlar, qaratlar ve ağıla galmayan anpis hatakatları hayatı keçirmiştir. Bu çateların başında Serop, Andranik, Taçol, Aşot, Arziv, Avak olmuşlar. Birilerin arasından 'Qaniçen Andranik' deyilen çatıbaşı 1917-ci ilda Erzurum qatliamını Rusiya generali forması ile idarəetmişdir. Andranik Sason ermeni üsyانında da iştitak etmiştir. (174).

Daşnakşüyünün İtibârî merkezi Paris olmuştur. Burada Pierre Geillard Tahbarlıyinda 'Pro-Armenia' adlı bir qazet çıxarılır, bütün târefdarları bu qazet etrafında toplanmaktadır. Diğer târîfden Truşak, Haraç, Alik, Hayrenik ve Razmik kimi kemîte qazetleri de Avropa içlimaiyyetini ermeni masalasına hazırlayırdılar. Paris, London, Brussel, Berlin, Leipzig, Cenevre, Roma ve Milanda bu meselelerin tâhlîğî üçün alverişli şartılar yaratılmıştı.

Ermeni komiteçiləri onlara yardım etmayan ermeni zanlılarını da öldürürdüler. Mokvada Jamharyan, Izmirde Baloyyan, Novoressiysk'da rus ermanisi Bahalyan Daşnakşüyün komitacıları tarafından öldürülmüşler. İstanbulda da komiteçilere üz vermek adıadvokat Haçık, Gedikpaşa kilsasının Baş pâpazı Dacad Unekyan, polis Markaz, maelis ruhani Üzvü Mampre Vartapet, Hacı Nikran, Mığirdic Tutuncuyan kuçalarında vahşicasına qoş edilmişdiler. (175).

Ermeni patriarxi Aşikyan da komitacıların sui-qasdına uğrayanlar arasındadır. Fransanın İstanbul'daki şefiri Camhon Fransa xarici kaşfiyyatına bu xüsusda aşağıdaki malumatı verir: "Keçen hazar günü, Patriarx Aşikyan ayından danarkan Qumqapı kilsasını lark etdiyi zaman 18 yaşındaki bir ermeni genç onu nişan alaraq bir neçə dəfə atlaş etmişdir. Göllə isabet etmayan patriarch özünden getmiş ve iqamatgâhında mualica edilmişdir. Genç ermeni polis idarəesine götürülmüş ve işladığı cinayətin sebəbi haqqında sorğuya çəkildikdə Aşikyanın ermə-

niların düşməni olduğunu dərmədən həkumətə xəbərlər çatdırıldıqını, erməni millətinin da bu adəmdən qurtulmaq üçün and içdiklərini söyləmişdir. (176)

Buna qarşılıq, ermənilər arasında özlərindən olanların belə bildürülmələrini təqib etmən din adam'arı da vardı. 1909 Adana hadisəsini hazırlayan Yepiskop Museq hıurlardan hərid. (177)

Bu arada Robert College (kolle) müdürü Dr. Hamlinin Birleşmiş Amerikanın Boston şəhərində çıxan "Congregationalist" jurnalına gəndərdiyi maktubda "Hincək ixtilal partiyası" haqqında şikayət etdiyini və "Knklarının Rusiyada olduğunu, "rus qızılı və zəkası ilə idarə edildiyini" yazmış olduğunu gərürük. (178).

Daşnak sütun komitəciliyi tayfalarla işbirliyi yaradaraq, onları Osmanlı dövlətinə qarşı birlikdə ayağa qaldırmaq üçün çox məşğul oldular. Çətəbaşı Erzincanlı Keri və yoldaşları 1896-ci ildə Dersim və çevrəsində xeyli dolaşdırılar və tayfa bəyəri ilə birləşərək çıxaracaqları usyanlara yardımçı olmalarını, heç olmasa tərəfsiz qalmalarını təmin etməyə çalışıllar. (179).

Eyni şəkildə daşnak komitəsi adından rəhbər Vartan Vartapetyan ilə çətəbaşı Xrayr və Cevork Çaluşun Van, Billis və Muş arasında, Aram, İshən və Vərimyanın, Xaçemanlı, Çivənlı və Heydəranlı tayfalarının bəyəri ilə apardıqları gəruşmələri bir nəticə vermedi. Onda daşnak komitəciliyi Diyarbakır bölgəsindeki İbrahim paşa, Pençəncən və Alikan tayfa rəisləri Siverek-dəki tayfa bəyərinə qiymətli hədiyyələr vermek isradılarsa da, yənə bir nəticə ala bilmadılar.

Daşnak komitəciliyi makedoniyalılar və bolqarlarla da birlikdə çalışmağa yol tapmışlar. Daşnak komitəsinin Türkiyədə istifadə edəcəyi bombalar həla bolqarlar işləhəl etmişlər. Daşnak komitəciliyinin tərəfdarlarına Türk-bolgə sarhaddində açılan hərbi məktəbdə bolqər orduunda yüzbaşı olan Beğazyan telim keçmişdir. Bu məktəbdə iahsil alan gənclər Türkiyədəki usyanlarda çoxlu türk qanı axutmışlar.

Ermeni komitəciliyinin Qafqazda yaşayan türklərə qarşı verdikləri zülmün həcmini və formasını sayımaqla hitməz. Ermenilərin Qafqazda yaşayanlar haqqındaki duygularını Vartanyan

hələ dila galitir: "Ermanılar üçün Qafqazın Turkiyədən heç bir sərgi yoxdur. Bunuñm ikisi da turanlıdır. . Səsin nadirə, Qafqaz da odur..." (180).

Daşnakşutyun komiteçiləri hər bölgədə yaşayan türklərə hücumu bər neçə yerda planlaşmışlar (181). İlk hücum Bakıda 1905-ci ilin fevral ayında baş vermişdir. Hədise rus asgarları tərafından məhkəmədən habsxanaya aparılan Aşurbayov adlı bir türkün asgarlar arasında olan bir ermanı tərafından güllələnərək öldürülmesi ilə başlamışdır. Belə olduqda orada olan Rahayev adlı bir Türk da ermanı asgarını öldürmüştür. Bündən sonra bir neçə ermani Bahaevi İaqib etmiş və onu da öldürmüşlər. Daşnakçılar türkləri öldürmek, onların məllərini elə keçirmək, evlərini, iş yerlərini yandırmaq üçün əllərdən gələn vahşilikləri tətərimişlər. Məsələn, komiteçi Nikol asgeri İahsil gormuş Tuman adlı çərasiyla Bakıya gəlmis və Türk məhəllələrindəki evləri yaxub-yandırmış, çox sayıda Türkün o'numuna səhəb olmuşdur. Ermanılar azərlərinə qatçı çıxan Bakı Valisi Nahadzəni ölümlə hadələmiş, bunu həyata keçirmək üçün Tro adlı bir çato başçısına ləlimat vermişdir. 15 may 1905-ci ildə Tronun aldığı bomba ilə vali parça-parça olmuş, onu daşıyan arabaçı da ölmüşdür. Türk liderlərindən Məmmədhəyov ilə gürcü Mike-ladze da sui-qəsdla öldürülmüşlər.

Bu hadisələr avqust ayında təkrar başlamış. Tən İravanda olurub Ağrı dağı çevrasındaki ermanı üsyənini idarə etmişdir. O, hər bölgədəki ermanıları silahlandıraraq çətləri qurdurmış, haşçılıarı şəxşən özü təyin etmiş, onlardan "komite vergisi" almış, milis təşkilatları, çatılar qurmuş, onları silabla təmin etmiş, müdafia planları qurmuşdur. Yaradılmış bu ermani çatıları da ağlasığın vəhşiliklər etmişlər; qadın, uşaq, qoca demədan mübahizəsiz mesum insanları öldürmiş, onların casadları ilə olmazın vəhşilikləri etmişlər.

Başqa bir ermani çatacısı Vartan da öz qruplaşmasını Qarabağa gondərmiş, oradakı türklərə qarşı başlatdığı vəhşiliklərlə 500-ə yaxın silahsız, dinc Türkü öldürmüştür. Bunuñla da kifayatlanmamış şəhər və kəndləri alaşa verdirmişdir.

Sivaslı ermanı çeteçisi Murad hamzası, türklerin çox olugu Naqçıvan bolgasında höyük miqyasda işgəncə və qatliamlara girişmiş və çox sayıda türkü vahşicəsinə öldürmüştür.

Bu arada daşnak komitasi yayınladığı rusca məlumatlarda, "polislərin, jandarmalının və haladiyyə rabbarlarının ermanıların allarından silahlarını almağa rəhd etdiyi hələ bir-bir öldürüläcəklərini..." elan edir. Bakı Valisi Nahadze, Konzak, Vəli yardımçısı Andreev, Solsky, Şemerlenk, Raxlov, polis rəisi Səxacaq, Přistav Naçansky, Cəfərov, Şumakeviç və Dersxakovun ölümlərindən iibrət alınmasını xatırladırıd.

Ermanı çata rəhbərlərindən Səko və Ahraham Gulxənciyənin çətləri türklerin yaşadıqları Gəncə bəlgasında talan və qanlı cinayatlar törətmışlar.

Bakıdan Davud hay, Məlik Boylaryan adlı ermanılar çatela-rıla Tiflis üzərində Batuma galətək türk kandlarını yandırıb-yaxdılar və höyük hacmdə qatliamlar törətdilər.

Bu qatliamlar 1905-ci ilin noyabr ayında da Tiflis türklerine qarşı törədildi. Tiflis qatliamında ermanı çətlərini Durbəh, Armen Karo, Keri, Bagdesyan, Nikran və Stepanyan kimi handıflar idarə etmişlər.

Türklerin sahələri tuğanmış, özünümudasına usulu bitmişdi. Onlar eks-hucümə keçib ermanılara qarşı vuruşdular və onları qanlarına boyadılar. Ermanılar burada unutmayıacaqları bir dars aldılar. Tarix həqiqi günahkarların ermanıların olduğunu yazar. Fransızlar, ingilislər, amerikalılar istamasalar da, bu belədir.

Ermanılar Rusiyanın Qafqazdakı Omurumi Valisi vasitəsilə sülh istədilər. Tarix boyunca hər zaman bağışlayan türkler bu dəfə də bağışlamaga razi oldular və ermanılara qarşı aşağıdakı şərtləri itəli sürdülər:

1. Ermanı katolikosu miflinün ayağına gedərək atv diloyecək.
2. Papazlar kilsalarda ermanı qatliamları, yanğın və qataları pişlayacaklar.
3. Öldürülen türklerin qatilləri hökuməto təslim ediləcəklər.

Qafqazın bir çok yerlerinde polis ve hakimler türklardan ibarət idi. Zenginlik ve arazi hakiminden Türkler daha çok ve daha zengindiler.

Qafqaz hadiselerinden sonra Baş Vali Vorontsov Tiflisde ve Peterburqda Türk temsilcilerine: "Musulmanların olağanüstü davranışlarını ve terbiyelerini bayandıklarını, Bakı falaşotunda onların günahsız olduğunu" - söylemişdir. (182).

Ermanılor Türklerin şartlarını qohul etdilar. Ancaq katolikas xəsta olduğu üçün psikopos Salımyan multünün yarına gedərək afv dilədi. Papazlar kilsələrdə hadisələri pisleyəcəklərinə, lakin qatilləri Rusiya hökumətinə təslim etməyib onları cazalandıracaqlarına söz verdilər. 1905-ci il hadisələri beləcə sona çatdı.

Qafqaz ermanıllerinin fikrinə, hər hadisənin sebahəti qısaça hələ verilən həllər:

1. Ermanılor Bakıda Türk'ərdən çox sayıda nəfi manəhələri almış, irəliləmişlər, həru da müsəlmanlar hazırlanıb bilməmişlər.

2. Ermanılorun Türk yurdunda daima vuruşmaları, Avropa-nın müdaxiləsi və rəhbər və müstəqil bir Ermanistan qurma çalışmaları Qafqaz Türklerinə uyğun görülməmişdir.

3. Ermanıların inkişafı, komita fəaliyyətləri, birləşmiş milli bələdiyyələr meydana gətirmələri Türklerin xoşuna gəlməmişdir.

4. Rusların, İranlıların, Türklerin qarşısında tiltayan ermanıllerin gündən-güna yüksələrək, Rusiya hökumətinin zaifliyindən faydalaniib müstəqillik qazanmaq ehtimalı vardır. (183).

Onu da qeyd etmək lazımdır ki, Qafqazdakı çatışmaların asıl qayasının bu əsaslı iddialarla heç bir əlaqəsinin olmadığı bit həqiqətdir. Yuxarıda qeyd etdiyimiz 1905-ci il vuruşmalarını meydara galitan sehəhləri qısaça olaraq hələ vera bilərik:

Türkler Qafqazda, xüsusilə de Bakda mədəniyyət, iqtisadiyyat və demografik həkimindən hakimdilər. Ermanılar isə sıradan bir işçi həndə idilər. Ermanı komitaları Türkəni azmak və onların yerinə keçmək arzusu içərisində olmuşlar. Daşnakçıların buraya gərən erməni işçilərini silahlandırmış, Bakıda və digər Türk qəsəbələrində silah anbarları qurdurmuş, təşkilatla-

rini gücləndirmiştir. Ermanılar iqtisadi baxımdan həyata keçirə bilmediklarını zorla, usyanlatla və hadisalar toraderak el-mak istəmişlər.

Vartanyana görə: "Qafqazın Türkiyədən fərqi yoxdur. Səson neca Tutanlıdırsa, Qafqaz da eledir." (184).

Tiflisde çıxan başqa bir əsərdə bu sahələri həla gorunurk
1. Din fərqi var idı.

2. Daşnakcılıyın türk bəyuklerinin nüfuzunu qırmaq istəmişdiz. (185).

İkinci Əbdülhamid xan səltənetinin ilk günlarından həri sürub galan erməni məsələsinin sabahlarını ilk erməni usyanı - Səson hadisələrini tahlil etmək üzrə Şəfiq və Celal paşalarla Məmməd və Əmir baylardan əmələ golon xüsusi bir heyəti Samsuna göndərmişdi. Bu heyətin apardığı tədqiqatlar nəticəsində erməni usyanlarının çihan haşi patriarxhanə ilə erməni komitələrinin türk millatını zəlum və qaniçən göstərmək, erməni millətinin məzlüm olduğu fikrini yaratmaq məqsadıla çıxarıldığı anlaşılmışdır. Bu hadisələrin sadəcə Osmanlı dövlətini zəiflətmək və güclü Avropa dövlətlərinin müdaxiləsini təmin etmək üçün başladıldığını ortaya qoymuşdur. Bu heyət ermənilərin çıxardığı usyanların ham türk dövlətinə, ham da ermənilərlərə çox ağır itkilarla sabah olduğunu, ancaq son vermek üçün patriarxhananı alda etmək, erməni komitələri ilə görüşüb anlaşmaq türk və erməni millətlərinin iżtibablarına son vermek istəmişdi. Əssüslər olsun ki, patriarxhanə xəticə dövlətlərin yalanlarına aldənmiş papazların yanında olduğu kimi, komitələr da Türkiyə ermənilərinin iżtirabatını qırğıdan seyr edən bir neçə rusiyalı erməni komitəçisinin yanında idi. Bunlar öz xeyirlərini düşünmür, öz milletlərinin azabatmasını düşünmək istəmirdilər. Onlar üçün əhəmiyyətli olan hadisələrin hecəcə sürub getməsi, öz xeyirlərinin təmin olunması idi.

Bu həqiqətləri Adana erməni usyanının tahtikədici yepiskopu Muşaqın "Ermanı kabusu" adlı əsərində öyrənilir:

Tiflisin Arzurunlu klubundə Türkiyə ermənilərinin hayatı haqqında aparılan görüşmədə Türkiyə erməniləri komitəçi-

larinden Çakıryanın rusiyah ermanlarının Türkiye ermanlarının psixolojiyasyını, hayatı, varlığıntını asla bilmadıkları o gün oradaki işlerde faal bir rol oynamaları hakkında irali sorduyu müddeasında Kriştofor Mizaklayan. "Bu məsalədə qarar verməyə lüzum yoxdur. Çünkü tələ Turkiya ermanlarının quruluşunun rusiyalı ermanların ali ilə olmasına islamisdır. Biz bu şərafi heç kasa buraxmatıq." - demişdir. Bəli, psikopos Muşaq həla demişdir. "Rusiyah ermanılar Türkiya ermanlarını qan və pul vermeklə cavabdeh görürler."

Daşnaklılıyun komitasının başçılarından biri olan H. Kaçaz-nuni 'Artıq Daşnaklılıyunun getacayı iş yoxdur' adlı əsərində bu heqiqatı daha açıq bir şəkildə bildirir. "İllarca bundan avval Kostomla olan bir götüşməni xatırlayıram. Iran ixtihalı başlanğıcında idi. Man daşnakın İranda bir işinin olmadığını, hizim oradakı işlərə qarşılaşığımızın sadəcə bir avantüra olacağında takid edirdim. Koçjom birdən-birə: "Yaxşı, halalik Rusiyada ixtihal höğuldün. Türkiya da ixtilalçılarla uyuşdu. İrana da qarışmayaq, deyirsən, onda biz na edək!" - dedi. Yani o: 'Şerab və viskinin pulu haradan galacakdır?' - demək islamışdır.

Ermani yəziciyi Leo Oz əsərində daşnakların bu davranışlarından həla söz edir: "Ermanıların varlığı o qədər pis idi ki, əger onun adına hərəkat edən təşkilatın da bir az utayı yanmış olsaydı, pis olmazdı."

Faşist Sultan II Əbdülhamid xanın idarəsinə qarşı birlikdə çalışmaq qərarı ilə bir konqress keçirildi. Bu kongress qətilən Hncak, Troşak və Daşnak ermani komitələri "Berlin konfransının 51-ci maddəsinin tətbiqi şartılı Sultan Əbdülhamidə qarşı birlikdə çalışacaqlarına dair müqavilə bağladılar. Runlar bu müqavilə ilə Türkiyədəki rəjimin devrilmesi, yəni Sultan II Əbdülhamid xanın taxtdan çəkilməyə zorlanması, bu məqsədlə silahları və terrorçuluğu buraxmamağa, əməmi üşyana, silahlı, silahsız hokumata qarşı ditənməyə, hokumətə vergi ödəməməyə qərar verdilər.

Ermani komitələri Təburi bolgasını seçərək ikinci bir ixtihal sinağına girdilər. Onlar bu bolganda hayata keçiriləcək yenidən

hərəkat üçün ermanı çatalarını hazırlamış, İrandan Türkiyəyə silah keçirmək üçün an uyğun və etibarlı yol olan Hanasət hölgəsindəki manex Mazrik layfasını aradan qaldırmaq üzrə hücumu keçmişdilər. Markası idarə komitəsinin hər allı birliyi dəstəyilə 400 nəfərə yaxın çataçı her tərəfdən əxin edərək Mazrik layfasının böyük bir qismını yox etdilər. Əgər bu qatliama əsgər yetişərək çataçıları İrana qovmasaydı, Mazrik layfası yox olub gedəcəkdi. Bu ermani çatəsi arasında biri Kırkor adlı qafqazlı, digəri Vərlən adlı vanlı papazlar da vardılar. Rus ərdusunda təlimat görmüş Qafqazlı ermanilərlə tanınmış təlimatçıların da türk torpaqlarına girmələri 1895-ci ilin ilk həharına rast gelir.

Çataçı Andranik ilk dəfə türk torpaqlarına girdikdən hir neçə gün sonra xalq arasında "güllə batmaz" deya tanınan hir şeyxi əldürərək, cesadını gəlin atdığını söyləyir. (186).

Sonrakı ildə də bəzi komitə təşkilatçıları Sason və Muş bölgələrinə galarak oralara yerleşmiş və üşyan hazırlıqlarında haslamışlar. Otalar faaliyyət markizi seçilmiş, silahlıların orada toplaşmasına qarar verilmişdi. Beləcə, hər hölgəyə 1500-a qədər silah, çex sayda lavazimat göndərilmişdi. Əsli Əhlətin Sohəti kəndindən olan komitaçı Serəpə Büləs, Əhləti, Muş və Sasonun bir növ əsgəri valiliyi verilmişdi. Lakin bir gecə rəqibləri onu zəhərləyərək öldürməş, yerinə Andraniki seçmişdilər.

Sason dağlarında faaliyyətə keçən Andranika Qafqazdan allı və piyada çatalar gondərildi. Bunnların arasında vəhşiliyi ilə tanınan maşhur çataçı Sivaslı Murad ilə Sehuh, Cevork, Çavuş, Mko, Görün və Muşlu Sempal da var idi. Tanınmış çataçı Tuman allılıarıyla Sasona gəlmmiş, ermani xalq adəbiyyatına matşarı ilə keçən Andranik baş komandan seçilmişdi. (187).

Sason tapalarından Muş ovasına, Vana qədər yayılan ermanı üşyanları və döyüşlərində çataçı Sahuh ağır yaralanmış, Ağçalı Cevork və Sebuhu vurulduğu yerde buraqınaq istəmeyən Hravt da ölmüşdülər.

Daşnakcılığın hə döyüşün on iki saat davam etdiyini və 51 tüfəng ilə 500 mərmərəle keçirdiyini, 800-dən artıq adam öldürdüklerini açıqlamışdır.

Zeytun hadisolarından sonra erməni komitəçiləri arasında çıxan anlaşmazlıqlar və qruplaşmalar nticasında bir çox keçmiş komitəçinin Rusiya, İngilterə, Misir, Bolqarıstan, Qafqaz və İranda küçələrdə əldən tutulduklarını görürük. Buna baxmayaraq, zeytunlular hökumətə vergi vermir, səfərbarlıyın elanından sonra hökumətlə qarşı üşyan etməyə başladılar. Əsgərliyə çapırıldıkları zaman etiraz edib getmirdilər. Əsgərlək üçün muraciət edənlərin qarşısını kəsir, pul və əşyalarını alaraq əzələtini da əldən tuturdular.

Zeytunun Talya monastırı sayıları yeddi sakkız yüza qadar olan erməni çataları tərəfindən işğal edildi. Bu işğala qarşı aparılan aməliyyatda Maraş jandarma komandiri Minbaşı Süleyman əfəndi ilə 25 əsgər şahid edildi, 34 əsgər de yaralandı. Aparılan bu aməliyyat ilə üşyançıların həyük bir qismi ya-xalandı, qalanları isə gecənin qaranlığında monastırı alaşa və-rərək qaçdırılar. Bu qaçanlar ortaya qeydiqları cinayətə ki-fayatlanmayıb kəndləri yandırmaga, əsgər, momur, dinc aha-liyə tacavüz etməyə başladılar. Onlar qarşılıtına çıxan kişi-manları əldən tuturdular. 1zne ayrılan Zeytunlu Vali, Əlbistanlı Süleymani, onun yanındakı iki əsgəri və jandarma İsmaili si-lahlarını alataq əldən tutular. Ermənilər hir başqa hasqında Da-vəngli, Afşarlı, Komparlı, Fətməli, Hartap və Əvək kəndlərin-dən olan on nəfəri əldən tutmuş, altı nəfəri yaralamış, 62 evi və 27 xırımanı yandırmışdılar. O kəndlərə aid hülüm heyvanları qash etmişdilər.

Yaxalanan Zeytunlu üşyançı Melkon komitəçilərin onlara "İngilislerin İskanderunu çıxacaqlarını" söylediklərini və bəla-olduqda "Ermaniların ixtilal çıxardaraq hökuməti işğal etməsi-ni, səfərbarlıya görə onları çatın vaziyyətə salmalarını və ing-ilislərə komək etmələrini" istədiklərini bildirmişdilər.

Aparılan operativ axtarışlarda Zeytunluda 30 baylık mau-zer, hir martini, hir Henri martini, 69 alda duzaltma martini, 612 məxətalit silah, 24 qoşalula, 12 mauzer təpançası, müxəlif bom-balar, 61 bandit və bunlara aid sanad və komitə məhəvələri ala-keçirilmişdir.

Van bölgesindeki erməni üşyan hərəkətlərinin digər bölgələrə nishanən dəha güclü olduğunu göstərlər. Ermeniler Van və Bitlisde müsəlman xalqa görə oşorının çoxluğda olduğunu göstəritlər. Halbuki müsəlmanlar hərələrdən tərəflərədən hər zaman ahalinin an az 80%-ni təşkil etmişlər. Bir məbus seçkisi ilə əlaqəli vilayətin 'darhal ahalı sayımlını' aparmaq istəməsinə komitəçilər lərafından qarşı çıxılması da bunu göstərir.

Ermanıların bu bölgədə qatliamlar, talanlar, zülm və işgəncələrlə erməni qalırادığını iddia etmələrinə qarşılıq aparılan incəlamalar nticəsində ticarətin ermənilərin elində olduğunu və müsəlmanların bunların hesabına islamakda olduğunu aşkar olunmuşdur.

Məşruhiyyətin elanından avval ermənilərin güclü çatalları atrəfa qorxu salmış, toradıkları zülm və qatliamlara görə idarəcili Uzun zaman arxalarından qaçırmışlar. Bu qruplaşmaların Rusiyadan qaçıb Osmanlı olkasına sığınan erməni ixtilalçılar idarə etmişlər.

Komitəçilərin başında Qafqazlı Isxan, Aram durnurdular. Bu iki bandil Rusiyada edamə mahkum olmuş, sonra oradan qaçaraq hayatlarını qurtarmış, torpaqları, mamlakatları, vətənləri elmayan kəslərdi. Bunlar Türkiyədə komitələrin başlarına keçdiyindən hərələrdə etdikləri pullarla adamlarını kandılara müəllim və evni zamarda komitə təmsilçisi olaraq tayin etmişlər. Bu arada, İstanbulda və bir çox yerlərdə erməni üşyançılarına qoşılmış, komitə fealiyyətlərinə yaxından iştirak etmiş Daniyel adındakı bir canavar "müzəvvir" seçilmişdir. Beloca, Aram, Isxan, Yəznik, Daniyel, Vartapər ilə keçmiş İran komitəçilərindən erməni məktəbləri müləttisi Rafael və Sarkis, Karçənəli Varian, Osepmehus Veramyan və Papazyan kimi kəslər Van Daşnak süütün təşkilatının başını keçənək fealiyyətləri sərvə və idarə etmişlər.

Komitə təşkilatları kandılara qədar genişləndilmiş, bütün ermənilər silahlandırmışdır. Buna görə də Qafqaz-İran yolu ilə çox sayda Rusiya bayılık tufangları Osmanlı olkasına soxulmuş, bunlardan başqa o zamanlar danusi otuz litaya salılan çox sayıda silahlı təmən etmişlər.

Komiteçiler ermanılardan müxtəlif üsullarla vergi alır, və rəyidən qaçanları kanddan qovur, onları nügah, seçki kimi haqlardan məhrum edir, haqlarında edam kimi cazalar verirdilər. Bu vilayatdakı ermənilər hökuməti deyil, komitəni bir rəhbər təşkilat olaraq tanmışlar, komiteçilər də xalqı hökumətə yanaşmaqdən uzaq tutmuşlar.

Ermani komiteçiləri Türk və ermani camiyyatlarının arasında hər zaman düşməncilik yaratmağa çalışmışlar. Onlar məməlekəti hüzursuz və asayıssız göstərmək üçün əllərindən galəni etmişlər.

Komitə liderlarının etibar və açıqlamaları da göstərmişdir ki, ermənilərin İslaklılarının həmisi yerinə yetirilsə belə, onları mammun etmək mümkün deyildir. Çünkü onların istadıldığı Avropa kontrelündə olan müştəqil bir Ermani dövlətinin laşaklı elması idi. Buna görə də hər bir təşabbüs qanunu sayılırdı. İslahat və s. kimi takliflər isə komiteçilərdən başqalarının aghmından belə keçməzdə. Əslində hər bir ermani vəziyyətindən və hayatından mammun idi. Mammun olmayanlar məmləkat ilə əlaqası olmayan komiteçilər idi.

Ermani komiteçiləri özlarını ermənilərin həmisi və haqlarının qoruyucusu kimi göstərmələrinə baxmayaraq, onların üzərində çox qəti hir haqsızlıq sürdürürdülər.

Günəş batıldıqdan sonra, axşamlar Vanın mərkəzində, ermani mahallələrində silah alma adəti silahlar bu həlgaya yığıldıqca daha gurultulu olmaya başlamışdı. Məşrutiyətdən sonra isə hui vəziyyət dəhşətverici hal aldı. Ermani evlərində partlayan bu yuzlərca silah səsi "Türk boyundurugu altında inlayan, hər cür haqları əllərindən alınmış" deyilənlərdən galizdi.

Vəndəki ermani komiteçilərin də an samimi dosları və ağıl müvallimləri ingilis, rus və fransız konsulları idi. Ermani papazlarının həla rus torpaqlarına girmələri, Qafqazlı ermənilərlə görüşmələri qadagan və Çənn izqinə təbe olduğu halda, rus konsulluğunun öz torpaqlarında adam öldürmiş, edama mahkum edilmiş, həticə yaxalandıqları zaman dərhal öldürülməleri üçün

əmər çıxanmış ermanı komitəçiləri üçün bağlı olan sərhadları açıq idi. Yetər ki, onlar türk düşmançılıyi etsinlər.

Səfərberliyə qədər Vanda haş vermiş bütün hadisələr komitələrin tərtibləri ilə toradılan siyasi cinayətlərdi. Səfərberlikdən sonra da bu çəvərdəki ermanılar komitə emirlerine uyaraq rusların hərakətlərini aşanlaşdırmaq üzrə Qaşqaz ermanıları ilə birlikdə hərəkat etməyə qərar vermişdilər.

Vanın ruslarının nüfuz və istilələri altında olan Azərbaycanın sərhad qənessi olması və Rusiyaya yaxınlığı böyük əhəmiyyət daşıyırıldı. Burada da ermənilər Osmanlı hökumətindən səfərberlik çağrısına uymadılar. Muharibənin elanından sonra rusların könüllü ermanı dəstələtilə sərhadlərimizə hücum etmələri nəticəsində Vanda və o etrafındaki ermanıların davranışları dayışmaya başladı. Hökumət memurları ilə jandarmalara həqərət və hücum hadisələri baş verdi. Otrafdan galan silahlı ermanılar Vanın markazında toplanmağa başladılar.

Komitə turklərə endiriləcək zarbanın daha təsirli olma həmisi üçün bütün ermanıların haş qala və saray istiqamətində irəliləyəcək olan rüslərə qoşulmalannı istədi. Döyüşlərə erkən haşlamılması halında isə çox qan inkilacayı, daxildiklərin təhlükədə olacaqları bildirildi.

Bu təhligatdan xəbərdar olmayan kəndlilər dərhal hərəkət keçdilər. Bir çox jandarma şahid etdilər. Bitlis sərhəddindəki Karçəkan jandarma idarəsi tacavüza uğradı. Ermanılar te-leqrəf tellerini qırıb-dagıdaraq çox əhəmiyyətli məvqə və yolları işğal etdilər. Osmanlı sərhədçiləri içerisinde irəliləməyə haşla-dıqları zaman ermanıların silahə sarılıraq onlara komak edəcəklərini ruslar bildirdilər. Belə ki, həzi iranlılar bu xüsusu bila-vasita rus zabitlərinin ağızından eşitmİŞDİLƏR.

1914-cü ilin fevral ayında Tuncarda qeyriñ sayılmış məsələ-sindən Üşyan çıxmış və qısa bir zamanda qarşısı alınmaz bir hala galmışdı. Rusun silahlarıyla silahlanmış mindən artıq üzü donmuş ermanılar qonşu müsəlman kəndlərinə hücum edib çox sayda türkü, o cümlədən Banat kəndindəki yuzhaşı Süleyman bay ilə ona bağlı bir çox asgari şahid etdilər. Üşyan hə-

katları Cevaş ve Şetak (Çitak) kandlarına da sızradı. Müslüman kandlarındaki ermənilər erməni kandlarına köçə başladılar. Bütün hñular "Mudafaaçı-Şahsiye Üçün Talimat" adlı komita yðstərişi ilə baş verirdi.

"Mudafaaçı-Şahsiye" adlı və 64 sahifədən ibarət olub Rusiya, İran və Turkiyə erməniləri üçün hazırlanmış bu asırın ahamiyyətli hölmləri belədir:

'Silaha ehtiyacı olan kas har şeyden əvvəl güvəndiyi adamdan an yaxşı silahın hansı olduğunu sörməlidir. Şübhesiz ki, Avropana istehsal olunan silahlar daha mukammal olanıdır. Lakin hərlərdən ermənilərə bir fayda yoxdur. Çünkü hər silahların təmin edilməsi çox çatındır, patronların təmini isə daha çatındır, hərdənə, imkansızdır. Buna görə silahlarımızı özəttrafımızda saxtmalıyıq. Rusiya hökumətinin bir neçə silah zavodu vardır. Turkiyada isə heç hñ silah zavodu yoxdur. Buna görə silah tədarükü xüsusunda Rusiya erməniləri Türkiyədəki qardaşlarına yardım və vasitaçılık etməyə məchurduurlar...'

'Hər bir kand "birlik" meydana gətirəcək və bütün mövcud güclər silahlıyla hər birliyə daxil olacaqlar. Birliklərin hər biri a) sabit, b) seyyar adları ilə ikiyə ayrılaçaqdır. Hər birinə bir rəhbər və bir yardımçı təyin ediləcəkdir. Sabit və seyyar birliklər hər kandda harabətəcək aralarında təcrübəli hñ rəhəbat seccəklər. Bu rəhəbat kandin an böyük rəhəberi olacaq və oradakı bütün qüvvələr bu rəhəbərə təhlükə olacaqlar. Bu rəhəbat eyni zamanda bölgə komandirinin hərbi vəkilidir. Eyni bolgada olan bütün kandların rəhəbatları toplanataq öz aralarında üç nəsədən ibarət mürəkkəb, keçici hñ hərbi heyəti seçəcəkdir. Anidən bir hücumda maruz qalan bir kand yardım istəmək üçün qonşu kandlıara xəharçilar göndərəcəkdir. Düşmanın alına düşən silahın nəzərini kand xəlqi nüdayacakdır. Düşmandan alınan silahlar alanlardır.'

Geri çəkilmə xəlli əvvəldən təyin edilərək təhlükəsizlik alına alınacaqdır. Hücum ediləcək kandin ancaq üç tərəfi mühasitə altına alınmalı, sakınlarının qaçmalarını üçün bir tərəf açıq buraxılmalıdır. Kand dörd tərəfdən mühasirə altına alınsa,

düşmən ciddiyat və qeyrətə qarşı çıxaraq zəfəri təhlükəyə səx bilar. Sərhəd buraxılan tərəfdə təzyiq edən bir dəstə gizlənərək qacaqları sıxışdırır zərərə salmaqdır. Talaş və qarışıqlığın tam manasıyla təmin edilməsi üçün yanğın çıxarmaq və hənu bir neçə yerde tirdən edərək genişləndirmək doğru olar. Bu iş şəhər de hücumdan avval lazımlı olan şəyələr təmin edilməlidir." Hükum edəcək qrupda süvari yoxsa, yaralı və ölütlərin tənimməmələri üçün onları ermanı kandlarına daşıyacaq bir neçə al saxlamalı. Hücumda keçmədən bir neçə gün avval güclü və etibarlı hir neçə məmər seçilib göndəriləcək. Bu məmərlər şəxsiyyətlərini belli etmədən məmər olduğu həlgədə lazımi qədar qalaraq iadəqiqəti işləmələri təmamlaşdırıqdan sonra geri donur, hazırladığı raportu verir və hər reporta görə lazımlı olan təstihat alır."

Məşrutiyətin elanından sonra komitəçilər ham ermanıların üzərindən keçir, ham da ozählərinə bir məvqe hazırlamaqdan vəz keçmirdilər. Ermanılar üzərində hir ad-sən alda etmiş bu pozğunçular mahus oldular, komisyonçuluq və silah qacaqcılığı edərək böyük pullar qazanırdılar.

İngilis, rus, və fransız konsulları Vandyak komitəçiləri idarəetir, on'larla görüş halında olub yol göstərirdilər. On ehamiyyətli görüşlər Rusiya konsullüğündə keçirilirdi. Ermanı komitəçilərini himaya edən Rusiya hökuməti, bunları Rusiya torpaqlarında edamə mahkum etmiş və vərhədlərini hunlata həq-lamışdı. Konsulların işhərlikçisi olan papazlarm həla Rusiyaya gira bilmələri çətin xüsusi icazəsinə həgə idi. Bu papazlar Rusiyaya başlarında rus qalpağı olacaq şəkildə və heç bir ermanı ilə görüşməmək şətələ gələ bilirdilər. Ruslar hunları öz ölkələrində saxlamayıb, düşmən elətəq gördüklləri ölkələrin torpaqlarında istifadə edirdilər.

Səfərbaşının elanına qədər meydana gələn hadisələr komitəçilərin tətbiklərlə yaradılmış "siyasi cinayətlərdən" haşqa bir şey deyildi.

Komitəçilərlə yanaşı, ermanı patriarxxanasi da Şərqi Anadoluda geniş ölçüdə üşyan və ixtililə həyətligəna girişmişdir. Er-

meni papazları en küçük ve uzaqda olan kandllara hələ gedərak erməni kandçularına Ermenistan və ermənilik haqqındaki fikirləri izah etmiş və sevdirmişlər. Qəsəba və kandllardan ki ermənlərdən "makləhə yardım" adı altında ildə bir neçə dəfə pul təplamaqda, erməni məsələsini kandçuların damatlarına qədər işlədərək, yoluna qoyduqları gizli nüfuz dəfdarlarını erməni patrيارxiyanasına çatdırırdılar.

Sivasda əla keçən və erməni patrιarxi Nerser Vartapetyanın imzasını daşıyan sənəd patrιarxiyananın ermənilərin zehnətində ixtilil və üsyana təşviq baxımından çox ahamiyyətlidir. Nerser Vartapetyanın təhlükə etdiyi sənəd belədir. Bu çox ahamiyyətli talimat islahat komissiyasının qərar ilə bütün yepiskoplara göndərildiyi kimi, siza da gər darılmışdır. Yaxşı-yaxşı incələyib oynamıq olun.

Ermenistanın təhlükəli zamanlarında ermənilərin gördükli-ri zələm və işğalçıların etdadı qalxmasını və islahat məsələsini millat əla almışdır. Bu, bir millat olma horcudur. Bu məsələ ilə məşğul olmaq bütün zehnətləri cırmاقlayarsa, millatın ayrılmışna səbəb olar. Ermenistan məsələsinə zərər verər. Erməni millatından olub məzhebce protestant, katolik, ortodoks və buna bənzər digər məzheblərdən olan ermənilərin halalik məzheb ayrılmışına baxmayaraq bu məsələdə hamisini hiz araya toplayın və hizlik yaradın ki, Ermenistan məsəlesi yaşaya bilsin. Maktablardaki uşaqların fikirlərini hələ Ermenistan məsələsilə doldurun. Maktabi olmayan və müallim tutmağa gücü çalmayan kandllarda da papazlar oğlan və qız uşaqlarına heç olmasa imza abnağı öyrətməlidirlər. Bundan əlavə, şəhərlərdə və kandllarda oxumayazma bilməyən böyükklərə da yazı yazmağı öyrətsinlər. Heç olmasa imza ata bilinlər. Çünkü bu ixlidə lazımlı olacaqdır. (188).

Avropa dövlətləri Anadolunun hər tərəfinə konsul təyin edirlər. (189). Oradakı erməni məclisləri və rəhbərləri təz-tez bu konsullarla görüşməlidirlər. Onlar erməni millatının dərđələrini konsullara açıqca bildirməlidirlər ki, konsullata yaxın olan ağızlardan ləkəli təngde bildirilməsinə imkan qalması.

Mədəni Avropa məzheb fərgi qoymadan bütün ermənilərin haqqınına arx çoxur. Buna görə harada olursa olsun, qarşımı-

za çıxan avropanı yolcuları gülarırla qarşılıyb hərəmat edin, ermanilərin yaradılışındakı qonaqpərvərliyi gəstərin. Onlara keçmiş ermənilik həkayalarını söyləyib Ermənistanın həqinkı həqiqi vəziyyətini anladaraq rəflərən yaradım diləməsiniz. Bu şəhəri kilsə camiyyəli ilə papazlara ve kilsə camaatına eşitdirir. Avropanı yolcular xəstə va ya səzə möhaciç olarlarsa, onlara yardım edin, onlarla samimi alaqalar qurun."

1908-ci il inqilabının gatiirdiyi seyahəti hərtəriyyəti ermənilərə silah salışı ilə həmbə istehsalı üçün bir fursat yaratmışdı. Maşrutiyəti anlatmaq məqsədilə kəndlərə gedən daşnakşüt-yun komitasının üzvləri: "Türklərin maşrutiyət və qardaşlıq sozlerinə qəti olaraq inanmayın. Erməninin hərtəriyyəti silah və həmbə ilə əldə edileəcəkdir. Öküzletinizi salıh silah və bərbə iəmin edir," - deyirdilər. (1908).

Bu arada, Pinqənə Piza Mığirdiç, Gəğdənlu Murad, Suşəhərli Şəbinqarahisərin kəndliləri silahlandırmağa çalışdıqlarını görürük.

1913-cü ilin noyabr ayında Suşəhərinə bağlı Ezbider papağı Keribinin evində bir oğurluq sababılı axtanış aparılır. Oğurlanan aşyadan haşqa silah və silah lavazimatları təpiləsi ilə elə-qadər papaz həbs edilir. Bu hadisə Şəbinqarahisər yepiskopluğun malumatı daxilində baş vermişdi. Yepiskopluq Keribin "məktəbəm hic şəxs" olduğunu məcəsiə edərək avval onu qurtarmaya çalışır. Daha sonra Keribin Şəbinqarahisər üsyamında ermənilərin başında silah və həmbələrlə görülmüşdür.

Aparılan tədqiqatlar nəticəsində erməni komiteçilərinin Sivası Üç həlgəyə ayırdıqları, hirinci həlgəyə Sivaslı Murad (Ambarsum) olmaqla, digar həlgələrə iki handit komandanın təyin edilmişdir. Bönlərin Osmanlı ordusunu axadan vurmaq niyyətinə olduqları anlaşılmış və hökumətin zamanında aldığı iadəhərlər sayasında qarşısı alınmışdır.

Sivas bolğasında meydara galan hadisələrin yanında, asgara çörək bişirən həzir erməni çörəkçilərinin çörəye zehar qoymaqla aşqərləri zəharlamaya çalışdıqları belə olmuşdur.

Yanlarında komite telimati olan iki rus Amasiyadar, Tokata gelenek Tokat komitelerinin başı Sarkis Dirdiryanın evinde toplanmışlar. Simon Qahremanoğlu onbaşı edilmiş, habse duşarsa qurtarılacağına dair telimat verilmiş ve poçtun vurulması, hu işin da daglarda gözən Armenak Çakıcıoğlu, Sarkis Kalostoglu, Sarkis Pahlivan, Kaspar Kalnstaoglou, Nişan Keşişoğlu, Ovadis Bezirqanoğlu ve Leun Melkinoglu tarafından hayatı keçirilmesi qararlaştırılmıştır. (191)

Sarkis Dirdiryan hu yeddi çatayı bandita Dikran Çakıcıoğlu vasitesiyle albalı ranglı çuxadan gürçü paltarı tıkdırılmış, pulu komite tarafından ödenilmiştir. (192).

Ermeni band iler Tokata saat yarım uzaqlıqda Gömeç kendi yaxınındakı körpünün altında gizlenerek hücum etmişler. Bunlar poçta tatarı Məhmədi şıslamak, boğmaq ve qıllarını sindirməqla vəhşicəsinə oldürüb poçtu soymuşlar. Onları laqib edən asgar ile çıxan qarşıdurmadada çavuş Abdulləh şəhid olmuşdur.

Bandillər yaxalanmış va Tokat hərbi divanı tarafından cezalandırılmışlar. (193).

Ermaniların an çox olduqları yerlərdən biri da Yeqət və etrafı id. Bu bölgədəki hadisələr ilk dəfə Ervin ermanı kendi xalqının Çayır şəhəri kəndinin nəqətasına dinamit qıymaları ilə başlamışdır. Siddiq adlı kiçik hir nüşağın ağır yaralarıması nəticəsində Ervin, Menteşe və İğdəli ermanı kəndlərində aparılan axtarışlarda dinamit və bombalarla hərlikdə 27 qranat, yüzden atlıq digar silahlar və minlərcə fışang ala keçirilmişdir.

Ermanilar asgar toplamaq üçün yola çıxan jandarma komandanı ilə yanındaki asgari birliyin yolunu kasarek, üzerlərinə saatlarca mərmə yağıdirmişlər. Bu hadisədə jandarma sırvilərindən hiri şəhid edilmiş, silahı aparılmışdır. Bui arada evlərde aparılan axtarışlarda dinamit kapsül və fiilləri, komitəçilərə aid sanadlar ala keçirilmişdir.

Çatkehir kəndi yaxınlığında meşəlikdə gizlenen yüzden anlıq məhkəmədən amalə galəcək bir erməni qruplaşması jandarma və asgari birliliklərə hücum etmiş, bir xeyli silah və mərmilleri qəsh etmişdir.

Bogazlıyan Rumdikanın erməni xalqı gecənin bitündə kəndin jandarma idarəsinə hasaraq jandarmaları güllə yagmuruna tutmuşlar. Jandarmanın Şükrü adındakı əsgəri ermənilər tərəfindən şahid edilmiş. Yaqub və Musa adlı iki türk vahşicəsinə öldürülmişlər.

Komitaçılardan İngilterəden gətirilən silahları erməni kəndli-larına paylaştılar sonra evvəl onları rəqəmli şəhərdən qətləyən erməniləri öldürməş, sonra da mədən poctunun surucusunu və qərəyucusunu öldürüb pulları və qızılıları qash etmişlər.

Bundan sonra onlar müsəlman kəndlərini həsib soygunçuluq etdikləri kimi, bəlgə müdürüyünə aid na vətən soyurdular. Bəzi soygunçular və həkumət aleyhində üsyana təşviq edənlər mahkəmə qərarları ilə asılmışlar.

Avropa, Amerika, Suriya, Livan və hər çox həşqa yerlərdə davamlı olaraq həyala keçirilen medya xəbərlərində, mitinq və konfranslarda bu duşmançılık bugün da davam etdirilir!

Rusiya ermənilərinin Qəfqazdan Osmanlı torpaqlarına keçiş yeri olan Erzurum bölgəsi komita'arca "Qarin" adlandırılmış və çox böyük əhamiyət daşıyırdu. Bir gün Erzurum valisi Samih paşa ermənilərin Rusiyadan gətirdikləri silahları Samaryan erməni məktəbhində və kilsədə gizləndikləri xəbari aldı. Vali axtarış amri verdi. Ancaq hənunu xəbar alan ermənilər dərinməyə qərar verdilər. Onlar hadisə yerinə qəlan əsgərlərin üzərinə atış açaraq iki əsgəri və hər polisi şəhid etdilər. (194).

Bu hadisəni görən hər erməni axtarış xəbarını iki saat avval "Müdafi vətandaşlar" təşkilatının üzvü "Köpək Boğos"un verdiyini, milli təxiz kitabları ilə daftarların ortasından qaldırıldığını, hələcə axtarış zamanı heç bir şeyin rapilmadığını və ermənilərin "Türklərin kilsəyə girməsi murdarlıqdır!" - deya bağışlıqlarını anlatmışdır. (195). Daşnak sülhün komitəsinin qərarıyla oldürülen və "Müdafi vətandaşlar" təşkilatının qurucularından olan Cərpesyanın adamları xalqı üsyən etməyə çağırıldı. Beləcə, dükanlar fəqliki, kilsələrdə ayınlar qadagan edildi, zanglar çaldırılmadı. Üsyəncilər "Ermanılar üç gündür hürdürlər. Biz bu hörrriyyatımızı silahlı qoruyacaqıq." - deya bağırmağa başla-

dilar. Onların istakları arasında hukumatin vergileri azalması, aşgarlık evozinin kaldırılması, müqəddasliyi pozulan kilsələrin uçurulub təzadən tikilməsi və "Berlin müqaviləsi"nin 61-ci maddəsinin hayata keçirilməsi da vardı.

Ermanilar 3-4 gün mazarlıqda, kilsədə və məktəblərdə qalaraq evlərinə donmadılar və onların dağılmalarını isteyen öncül erməniləri təhqir edib döydüllər. Gergesyanın qardaşının atas açaraq iki aşğarı öldürməsi nəticəsində çıxan iki saatlıq döyüşmədə 100-dan artıq adam oldı, 200-dan artıq adam da yaralandı. Ertəsi gün Ərzurumda olan konsullar şəhəri gazdilar. Baş verən hadisələri konsullara hesabat kimi təqdim edən Dr. Aslanyan hukumat tərafından arandığı üçün şəhərdən qaçdı.

Ermeni yazıçısı Hanazadyan bu xüsusda belə deyir: "Ərzurumdakı hadisələrdən sonra Avropa dövlətləri konsulları bu hadisəni öz hukumatlarına müdhib bir şəkildə işıqlandırdılar. Bir erməni masalesinin bir nəticəyə bağlanması gözləyirdik. Bu olmadıqda çəşih-qaldıq. Idarə heyatımız bu nəticəyə galdı. Bundan sonra Boyük Avropa dövlətlərini hū daş kimi duygusuzluqlarından çıxarmaq üçün padşahın paytaxtında, səfirlərin burunları dibinda nümayişlər etmək." (196)

Ermaniların Ərzurumda toradıklarının mahiyyət və dərəcəsi (Taxribat və mezalim haqqında tədqiqat aparınmaga memur edilən komissiyanın hesabatında) hüdüm çıplaqlığı ilə gorulmuşdur. 24.05.1916. (197).

Bu hesabatdan anlaşıldığına görə, ermənilər yaş və cins bil-madən allerinə keçən türklərə tarixin qeyd etmədiyi və tarixdə görüləməmiş alçaqlıqlarla dolu işgəncələr vermişlər. Onlar zərərə davam etməklə özərinə müstəqil və yəməxtar bir Ermenistən veriləcəyinə inanırdılar. Halbuki bir millətin torpağına yırlaşmış, fəqat o millətdən olmayan irq, din və məzhəb fərgi olan insaqları azlıq sayılırlar. Buna görə müxtəlif bölgələrdə yaşayan azlıqların miqdər, irq, din və məzhabərini bilməkdə fayda vardır. Bunlar devletlər hüququna görə o memlakətdə həyata keçirilen idarəaya bağlı qəlatlər və irq, din

va dil həkimindən fəqli olmaqla hərabər, arasında yaşadığı mülkötün acısıyla acı duyar, sevincələ sevincli olsalar. Birlikdə yaşadıq: mülkötün gediqinə ayaq uyduran azlıqlar haqiqi hir valar daş kimi yaşayırlar. Bir mülkötün içarısında yaşayan yahancıları və azlıqlarındı o mülkötün zərərinə olacaq hər cür düşüncə və emalıyyatlardan çəkinmələri lazımdır. Aks halda, içarısında yaşadığı, nemətərlə bəsləndiyi valarına hər hansı hir zamanda, hala zorda qaldığı bir anda fənaliq və xəinlik etməyə qalxarsa, həmən an zaif bir deyimlə nankorluq adı verilər. Bu hərəkətə vərilen qarşılıq isə yaranmış vəziyyətə gora müxtəlif olsat.

Müstəqil bir dövlətin torpagının otasına hurasına dağılmuş olaraq yaşamaqda olan irqi, dini haşqa xəricilər və ya azlıqlar hərabər yaşadıqları o vətənidən ovladlarından daha artıq haqq ararlarsa və o memlekətə qarşı xəinlik və faciavi hadisələr tərtəlməyə cəhd edərlərsə, təhii ki, belə adamların içarısında yaşadıqları müstəqil bir dövlətin torpaqlarında yerlerinin olmasına lazımdır.

Ermanlıların Osmanlı dövətli idarəəndən avval və sonra XX əsrdən evvallerinde yaşadıqları bəlgələrdəki nüfuz sayıları haqqında qəli hir malumat yokdur. Fəqat müxtəlif mənbələr aşağıda rəqdim eldiyimiz malumatları verirlər (198).

a) Alman Prof Vamberi 1896-cı ilin fevtal ayında, "Deutsche Rundschau" jurnalındaki yazısında Şərqi Anadolunun doqquz vilayetləndə ümumi əhalinin 5 999.125 olduğunu, bu əhalinin 4 453.256 nəfərinin müsalman, 1.131.125 nəfərinin də erməni olduğunu söyləmişdir.

b) Turubizenin 1900-cu ildə yayınladığı esərində erməni əhalisinin:

ÖLKƏ ERMƏNİ ƏHALİSİ

Türkiyədə 1.300.000

Iranda 50.000

Rusiyada 1.200.000

Cəmi 2.550.000

oldğunu gösterir ve hela bir alava edin. Bu gün her hanı bir ermeniden konuşanız, o, dünyadaki ermanların sayının heş milyon olduğunu söyleyebilir. Bu çok şışırdılmış bir reçamdit. Dünyadaki hütün ermanlarının sayı 3,5 - 4 milyon ola hilat.

c) İngiliz Lynch 1901-ci ildə yayınladığı kitabında ermanların bütün ahalisinin 2 011 384 olduğunu, bu ahalinin da dünyaya bu şekilde dağıldığını söylemişdir:

ÖLKƏ FRMƏNİ AHALİSİ

Şərqi Anadolü və	
Rusiyadakı erməni	
bölgəsində 906 984	
Qafqaz və qafqaz	
etrafında 50 000	
Astrakan və	
Basarabiyada 75 000	
Anadoluda 751 000	
Rumelidə 186 000	
Azərbaycanda 28 000	
Yeni Culfa bölgəsində ?	
Bolqarıstanda 5 010	
Ruminiyada 8 070	
Avstriyada 1 320	
CƏMI : 2 011 384	

Yuxarıdakı məlumatlarda Türkiyənin şərqi və Rusiyadakı erməni bölgəsində olan 906 984 nəfərdən Rusiyənin erməni bölgəsində yaşayan 600 000 nəfər çıxarılsa, giriya qalan məsələdə Anadolü və Rumelidəki ermənilərin sayı alave edilərsə, Osmanlı dövlətinin səthadları içərisində yaşayan erməni azlığı 1 243 984 olduğunu gorarık.

d) L. de Contenson 1913-cu ilda Parisda nəşr etdirdiyi asarında erməni əhalisinin:

ÖLKƏ ERMƏNİ ƏHALİSİNİ

Anadoluda 1.150.000

Rumelidə 250.000

Rusiya və Qafqazda 1.500.000

İranda 150.000

Misir, Amerika

və digər yerlərdə 50.000

CƏMI: 3.100.000

olduğunu göslərir.

e) Rus yazıçı Selenov Rusyanın Erzurumda konsulu General-polkovnik Trödderden aldığı məlumatə görə, Anadolu-nun doqquz vilayətindəki ümumi əhalinin 4.629.175 nəfər olduğunu, hərədəki erməni əhalisinin sayının isə 726.750 olduğunu bildirir. Bu da ümumi əhalinin ancaq 15,7 faizini təşkil edir.

Francis de Pressense 1895-ci ilin dekabr ayında 'Revue des Deux Mondes' jurnalında qısaça hələ deyir:

"Ən güvənilən yazıçılar Rusiya vətəndaşlığındakı ermənilərin 600-700 min, İran vətəndaşlığındakı ermənilərin 300-400 min, Osmanlı dövləti vətəndaşlığındakı ermənilərin sayını 1.200.000 olaraq taxmin edirlər. Həç bir yerdə, məsələn, Billis, Van, Erzurum vilayətlərində, həntə soylarının təradüyi söylə-nan İravan bölgəsində hələ ermənilər çoxluqda olmamışlar; ermənilərin çox olduğu Sivas vilayatında isə 170.000 erməniya qarşılıq 840.000 müsəlman olmuşdur ki, bu da ümumi əhalinin ancaq 15 faizini təşkil etmişdir. Nəticə etibarilə həç bir vilayət, həttə bir qəsəba belə göstərilə bilmez ki, erməni əhalisi crada çoxluqda əlsün və ermənilər onları üçün bir öncəlik və ya bir nüvənlük iddia edə bilsinlər." (199)

Fransız yazarının yanında bildirdiği müsəlmar, ve *ermeni* ahalı sayıları Osmanlı devletinin resmi rəqəmələrinə uytmamaqla hərəhat, əzadəki farq doğruya yaxındır və huna görə 3 noyabr 1869-cu il tarixində Fransa parlamentində Denis Cochin və Lauret tərəfindən verilən statistikanı hökumət adından cavablaşan Hanotaux həla demişdir: "Əlinizdəki statistika məlumatlarına görə, Osmanlı devleti vilayətlərindəki ermənilər doğru bir şəkildə ahalinin 13 faizindən artıq olmamışdır. Bütün Osmarlı vilayətlərində ermənilərin cami sayı çətiyyətlə 3 milyon deyildir. Anadolu vilayətlərində bu ahalı hərəhat olmayan nisbətdə, həzi yerlərdə daq məq. bəzi yerlərdə hər az da ha inpludur. Nəticə etibarilə, Anadolu vilayətlərində ermənilərin çoxluqda olduğunu bir nöqtə göstərilä bilməz ki, ermənilər orada bir Ermenistan və ya bir məxtarıyyət qura bilsinlər."

Bütün həq'lərə baxmayaraq, I Dünya müharibəsinin başlamasına qədər Qərbi ölkələrinin sefirlikləri ermənilərin lehindəki talab və zorlamalarını aralıqsız olaraq sürdürmişlər. Nəhayət, 8 fevral 1914-cü ildə Sadrazam Said Halim paşa ilə xərici dövlətlər adından Rusiya məslahatçılarından Qolkeviç arasında bir müqavila imzalanmışdır. (200).

Buna görə: Şərqi Anadoluda (Erzurum, Trabzon, Sivas) şəhərləri ilə (Van, Rizî, Flazığ və Diyarbakır) şəhərləri iki bolga sayılaşdırılmışdır. Bu iki bolga ədalət, təhsil, daxili idarəetmə, polis və jandarma işləri həkimindən müxtəlif bir mahiyyət olaraq və hər bir məsələnin geniş salahiyatları olacaqdır. Beləcə, ilk mərhələdə iki bölgəli bir Ermenistanın qurulması və Türkiyə İttihadının bölünməsi gerçəkləşmişdir. Padşah 1914-cü ilin iyun ayında çıxardığı hər fərman ilə Norveçli Hof və Hollandalı Vestenek'i baş müfəllişliklərə təyin etmiş, onlar da Türkiyəyə gəlmüşdilər.

Talat paşa ermənilərin bu parçalama cəhdini ilə əlaqəli olaraq öz xatirələrinde bəla deyir: "Vatanın bütün nemətərindən faydalanan ermənilər onun taleyi və səxiyinənə əslə qazınır, Türk millətinin xəimətlərinəndən davamlı mənşət ə'də edirdilər. Onlar Vatan üçün heç bir müharibəyə qoşulmadılar,

bu yolda bir damla qan axıtmadılar. Aksine, müharibə zamanı də ticarətlarını sürdürdülar, sözleşmeli işlerinə girişdilər, çoxlu var-dövlət alda edib rahatlıq və səkitlik içarısında yaşadılar. Onlar bu rahatlığa bir 'teşəkkür' olaraq çoxluqda olan türk xalqını qəvəninq və müstaqilliklərini alda etmək üçün Vatanın bir parçasını qoparmaq İslamişlər. Tarixdə belə bir nənkorluğun banzəri olmayışdır.'

Göründüyü kimi, yabancıların təzyiqi ilə olkada çox ciddi bir parçalanma fəlakəti yaradılmışdı. Fəqat 3 avqust 1914-cü ilde başlayan I Dünya müharibəsi olkanın parçalanma fəlakətinin qarşısını almışdır. Ermenistan qurma arzusunun hir anda yox olması erməniləri olkaya və türk-müsəlman insanlarına qarşı daha xain, qaddar və yırıcı hala gatırılmışdır. Onlar düşmanları albır olub Vatana qarşı xayanal xüsusunda çox itali etmiş, yüzillər boyu berabər yaşıdları insanlara qarşı vəhşiliklər toralmışlar. Bunların hər bir insana asab və nisrət verən davranışlarını muharibənin o ağır günlərində həla görmək mümkündür.

Aşağıdakı satıtlar ermənilər tərafından I Dünya müharibəsi zamanı Van vilayətində işlənan cinayaqlarla əlaqəli olan, Van jandarma alay komandanı tərəfindən aparılan tedqiqatların reportundan alınmışdır.

ERMƏNİLƏRİN VAN VILAYƏTİNDƏ TƏRƏTDİKLƏRİ HADISƏLƏR

Ruslar Osmanlı varhaddını keçdikləti zaman Van erməniləri avvaldan bəri çıxarmaq istədikləri üşyana başladılar. Bunlar mudaşasız müsəlman kəndlərinə, yolculuata təcavüz etmək, müharibə vergilərini rədd etmək və ordu üçün istənilen sanadları verməmək, həzi kecidlərdə püşcü qutub səygunçuluq etmək kimi hərakətlərə girişdilər. Onların bu hərəkatları gel-gədə şiddəlləndi və qeyri-adı bir vəhşiliya çevrildi. Hükumət tərəfindən verilən təvsiyalara qarşı istehza ilə cavablar verildi.

Başan Avadis adında bir erməni: "Riz na eda hiliarik, 1896-cı ilde anasını, atasını itiranlara söz anlatmaq mümkün deyildir," demişdir.

Vanda və kandlıarda haş vermiş hadisələr:

Komita rehbarlarından olan Aram və İsxanın talimatları ilə ermənilər Şəta kəndində uşaqla haşlamışdır. Onlar qalaya gitərək kohna hir təpən marmilarla milislərə atəş açmışdır. O gecə milislər qaça hilmisdilərə da, bir çox masum qadın, uşaq və qızalar hticuma maruz qalaraq şahid olmuşdular.

Miqri kəndində Molla Həsən adındaki müxələt ruslara öncülük edən erməni çatalarına qarşı "ərmən" işətəli vermişsə da, 7 kişi, 12 qadın və 18 uşaq vahşicəsinə şahid edilmişlər. Bir çox qız və galinlər ermənilər tərəfindən naməlum istiqamətdə aparılmışdır.

Carpikser kəndində bir uşağın quzu kimini qızardılaraq diraya bağlandığı hir çox adamlar tərəfindən andıllarla ifade edilmişdir. Meyidin qalıntısı millətə yoxlatılmışdır.

Ahorik ilə Azverik kəndləri arasında alları qarınlarına soxulmuş, cinsiyyət üzvləri kasılırak ağızlarına buraxılmış olduğu halda dörd adamın casadi tapılmışdır.

Kavlik kəndində yeddi yaşındakı Fatma və doqquz yaşındakı Gülnaz adlarında iki masum qız uşağının on və arxalarından vahşicəsinə tacavüz edilərək, xəstə hir bala galırıldıkları görtülmüşdür. Bu gün bu masum qız uşaqları ermənilərin zülmü və alçaqlıqlarının canlı şahidiidirlər. Onlar yaşamaq istəməsələr da, hele hayatdadırlar. Yenə bu kandda çana sümükla-ri sungü ilə qırılaraq şahid edilən və cinsiyyət üzvü kasiletərək ağızına verilən 70 yaşıını aşmış İlvi adında bir qızının casadi bir muddət sonra golan Osmanlı ordusunun bəzi mansubları tərəfindən ermənilərə nifratla seyr etdirildikdən sonra dəfn edilmişdir.

Ahtocu kəndində Kemo adındaki bir şəxsin Zalixa adlı hayatı yoldaşı təndir haşında çörək hisirərək altı aylıq qız uşağı ermənilər tərəfindən atlaşa atıllaraq anasının gözü qəhağında bisirilmiş və anaya yeməsi üçün amr edilmişdir. Bu amri yerine

yeticimediyi üçün zavallı ananın bir ayağı landırən şoxularaq mərhamətsizcə yandırılmışdır. Bu gün hui qadın hala hayatıdır və gordüyü dəhşətli zulmənən göz yaşları içərisində səryad edərək anladır, etrafındakları da ağladır. Yenə bu kandda bir çox masum uşaqın İazak arasına atılıraq yandırıldıqları casadlarından aydın olmuşdur.

Həreftil kəndində Hacı Osman adında bir zavallı işğanca ilə öldürüldükdən sonra üç qızı və iki galinini, söz və qəlamla anladılmayacaq qədər çirkin tacavuzlar elmişlər. Bu zavallılar həla falakatdan sonra üzüntülətləndən yaşaya hilməyib vəfat etmişlər.

Hələr xalqından müxtəlinin Gilbayaz adlı 16 yaşındaki qızına ermanilar çirkincə tacavuz elmişlər. Bu xalqın hütün kişiliyi hir samanlığa həflənərəq başlarına novbatçı qoyulmuş və kimsəsiz qalan qadınlara tacavüz edilmişdir. Bütün bu hadisələrlər o xalqın əşrafı tərəfindən and içilərək anladılmışdır.

Bezdeqan kəndində da ermanilar pis mənada görülməyan iş huraxmamışdır. Yurdlarını lərk etməye məcbur olan müsəlmanların 80 faizinin yollarда qatlı edildikləri hala çürüməmiş casadlarından aydın olmuşdur.

Vanın Xəlil ağa mahalləsindən keçmiş mühəsib Hasan, zövcsisi və qızı müəllim olan qardaşı Hüseyin, zövcsisi və dərd kiçik nəşağı ermani canavarlarına qurban getmişlər. Hasanın qızı iħħalini hui canavarların tacavuzlarından qurtara hilməmişdir. Izmirde mühəsib memurluğundan İeqaüde çıxan Darviş Raşiroğlunun zovcasının və bacısının hayat yoldaşı Sabri ile zövcesinin gəzlerinin qəbəğində Hütiyyə və Sadiyyə adlarının iki qızına vahsi heyvanları həla utandıracaq daracəda çirkin tacavüzler etmişlər. Zavallı qızlardan biri daha sonra Van valisi Cəvdət bay tərəfindən Vestan qasəbasına gəndarılarken yolda vəfat etmişdir. Bu çirkin tacavuzlardan sonra ata-ana da qoyun kəsilən kimi kesilmişlər. Yenə hui mahallədə Nalçaçıoğlu Fihem və hərhdə olın üç qardaşının 15 nəfərdən ibarət ailələri, Şətak kassiri Vehbi bəyin zövcsisi, atası, anası və emisi ermaniların zulmünə uğramışlar. Onlar vəhşicəsinə öldürülmüşlər.

Mezkur mahallasının 90 yaşındaki imamı Isa ağa ile 70 yaşını aşmış ve müallimlikden emekli olmuş Rasih ile Hayraniya imamı Hacı Darviş rusların göz yummalarından istifada eden ermanı canileri tarafından bir eşşaya mindirilerek kuçelerde gazdirilip nümayiş etdirilmişler. Onların saqqalları kasılıh naci-se bulandıdan sonra vücudları parçalanaraq öldürülmişler. Şehid marhum Rasih xocanın 60 yaşındaki zovcası tecavuze uğradıdan sonra cinsiyyat uşvuna odun soxularaq qorxunc bir şəkildə öldürülmişdir. Yena Mezkur mahallasından Şafik Kəvəsoğlu Xurşid və qardaşı Kamilin 12 nəfərlik ailəsindən yalnız üçü ermənilərin zulmündən qurtara hilmis, dənqquzu işe oldürülmüşlər.

Çilingiroglulu Süleyman ağa və zovcesi, İaqaudçularдан Xəlil bay, iki oğlu və üç qızı Hacı Yaqub ağamın evində gizlanmışdır. Ermanılar zırla evə gitərək onların hamisini vahşicəsinə parçalamışlar. Karamzada Hidayət bayın 70 yaşındaki zovcası Şameram mahallasındaki Mehmad bayın evində tecavuze məruz qalmışdır. Daha sonra İaxminən 200 qadın və uşaq ixtilal mahnıları söylemişlər. Lakin onları nəşəlanan ermənilər tərəfindən parça-parça edilmişlər.

Xəsta olan Leytenant İzzet və Di.Məhmad bay da ermənilərin zulmüne qurban getmişlər.

Məhmad bay mahallasında Sadullahın qızı, Camalın zovcası Saharın iki uşağı – biri beş, digeri yeddi yaşlarında analatının elindən alınaraq xəncar ilə parçalanıb alılmışlar. Kor Hamzaoglu Abbasın zovcası və üç qız uşağı, Xəlil Çavuşun zovcası Aişa və bacısı, 80 yaşındaki Hacı Abdullaş və zovcası acı bir şəkildə döyüldükden sonra başları daşla azilətək alçaqca şəhid edilmişlər.

Səhaniya mahallasında ayaga qalxa hilmayacak qadar xəstə olan İaqaudçü leytenant Əbdürəhman yıldığı otaqdan çöle çıxanılaraq vahşicəsinə şəhid edilmişdir. Onşularından xilas olan şaxslər and içərək hu hadisəni naql etmişlər.

Tacir Hacı Ömerin kullu miqdarda pulu olindən alınmış, ermənilər tərəfindən vücudu ikiyə parçalanaraq öldürülmiş-

dür. Ruslar isə bu vəhşətə göz yummuşlar. Bu hadisə qonşuların tərəfindən and içilərək anladılmışdır.

Topçungulu mahallasının keçmiş müxtələfi Bekirin 12 yaşındakı qardaşı qızı Zahide ermanılar tərəfindən edilən tacavuzun təsirilə 15 dəqiqə内心sində vəfat etmişdir. Bununla kifaya ilən-mayan ermanılar nüşağı bir divarın dibinə apararaq divarı onun üstüne aşırılaşdır va beləcə casadi aradan qaldırmışlar.

Ermanılar Həfiz mahalləsindən Quləş Mahmudun bacısı Adiləni, Məkuluzoglu Bayramı və qəssab Abbası əldərmişlər. Abbasın qızları Sadiya və Fikriya ruclər və ermanılar tərəfindən aparılmışlar.

Əmin paşa mahallesində habsxana nəzarətçisi olan Əli və iki navası ilə zövvcəsi və galini, nəzarət memuru Bayramın Mustafa adında yeddi yaşındakı oğlu, Seyid Çavuşun oğlu, Mustafanın iki nüşağı və zövvcəsi ilə Hacı Qayangoğlu İbrahimin ganc zövvcəsi de bogulmuşlar.

Abbas ağa mahallesində yaşayan, alay katibliyindən amaklı olan Mehmed Əlinin pulu alındıqdan sonra həyat bağçasına çıxarılmış, bir ağaca həğlanaraq iyirmidən artıq gülə ilə şəhid edilmişdir. Zavallının bağçada gullananmasını gizlənərək seyredən bacısı ilə zövvcəsi hayacana qapılıraq bağçaya qaçmışlar, canillər xəncərlətilə həzavallı qadınları da parçalamışlar.

Mehmed Əlinin qonşusu Nacib ilə zövvcəsi də eyni canillerin zülm və işgancalarına maruz qalmışlar.

Səlim bay mahalləsindən Suvaroğlu Xalid, Ziya və qardaşı Faiq, Çevikoglu Xoca Mehmed allidən artıq qonşularıyla bir evde iken Van ermanılarından Patosla hirlikdə galan vəhşi hissələrinə sahib digər ermanılar həzavalları faryadlama və "aman" istəklərinə baxmadan əldərmişlər. Kişiylər oğlan uşaqları hər sıraya düzülmüş, qadınlardan "işə" yaramaz dediklərlə kiçik masum qız uşaqlarını da bunların qatşalarına düzmişlər. Patosun "əlaş" omrili hənlərin üzərinə alaş edilmişdir. Kişiylərdən sağ qalanlar bogulmuşlar. Beləcə, bu mahallədə ölümlərin sayı 300-ni aşmışdır. Bu vəziyyəti cinayətlərin izindən və vəhşicəsinə şəhid edilən Xoca Mehmedin iki uşağı-

la birlikde gizlenerek canını quttara bilen talehsiz zovcasının bu hادىceleri and içerek anlatmasından qaleme alınmışdır.

Tabriz qapısı mahallesinden cabbada olan Salehin va 5-15 yaşları arasında dörd qızı, qardaşının va bacısının 12 nafarlık ailələri əlamverici bir tərzda erməni sakinləri tərəfindən doğranmışlar. Bu vahşilikdən sonra ermənilər bir sevincəsəri olaraq məzumların qanıyla allarındaki xaçı həyamışlar. Yenə ceyni mahallədən Salehin bacısı Mehbul ilə üç oğlu va iki qızı vahşicasına bogularaq əldərulmuşlar.

Camii Kebir mahallesindən Qasımın zovcası Aişa ilə iki uşaqı vahşicasına bogularaq əldərulmuşlar. Əvvəl uşaqlar annalarının gözu qəhəngində bogulmuşlar, sonra da bu gördüklerinin acısı içerisinde olan qadın da əldərulmuşdur.

Van boşaldığı zaman xalqı daşıyan gəmildən beşi firtına səhəbili Erciş va Adikcevaş qasabələri yaxınlığında galənək gecəni orada keçirmək istəmişlər. Lakin gəmilar erməni çələləri tərəfindən dərhal muhasiraya alınmış va 400 nəfərə yaxın insan gullalanarak əldərulmuş, hir çoxu da denizə atılmışdır. Əldərulenler arasında mühasib Siirtzada Tofiqin ailəsilə birlikdə bir çox aşgar ailəsi da vardi. Bu əlamverici faciadən qutlara bilen polis Haşim va Cəlal ilə xalqdan həzi kasların hüzurumuzda and içerek vicdanla verdikləri ifadələri qorxu verərək dərəcədə dəbşətlidir.

Alay katibi sıvaslı Hesən Fəxrinin zovcasıla tüsakçı Dutsun Ustanın anasını ermənilərdən Kavas Miko guya yazığı galdıyi na gora evinə aparmış, fəqai bülün pulunu va zineklərini aldiqdan sonra alay katibinin iki uşağını da onlara qataraq əldərulmuşdur. Hadisəni bu gün belə həyatda olan qadınlar ağlaya ağlaya anlatmışlar.

Üç yüz adamdan ibarət olan Şeyx Ayna kəndinin xalqı Van köçərkən İskəla va Kalerin kəndlərinin erməniləri hunları yoldan dündərərək Ziva kəndinə aparmışlar. Kəndin 200 nəfərə yaxın olan kişilərinə hir çox işgancə verdiyindən sonra əldərulmuşlar. Qoca qadınlarla uşaqlar da camiya doldurulularaq yandırılmışlar. Bu çox acivericili manzara bu gün belə həyatda

olan və bu hadisəyə şəxşən şahid olan kurd İbrahim və Şükruoglu Mustafa ilə Raşidoglu Haqqının ard içəriek verdikləti ifadələrdən anı aşılmışdır. Bundan əlavə hər iki kand xalqıdan heç kəsin hər hənsi hir yerde gorülməməsi da bunu isbat etmişdir.

Molla Selim kəndindən sarvət sahibi bir insan olan 70 yaşlındakı Fevzi agamini haşi zovcasının qucağına qoyularaq kesilmişdir. 9 yaşındakı oğlu Sabri ilə galını Huriyya vilayat mərkəzinə galırılmış, sonra təkrar kanda geri aparılıraq, mərhumun pulunu gizləldiyi yer övtənilmiş, daha sonra ikisi da vəhşicəsinə öldürülmüşlər. Bu kənddə olan şeyx Məhəmməd Şakir, oğlu Ziya və neveleri Sədullah, Zeynəb, Məhəbbət, Faihə, Fəxtiyyə və anaları Fatma, oğey nevəsi Zahra ilə birlikdə vəhşicəsinə öldürülmüşlər. Zavallı şeyx və qardaşlarının evlərində boyukkiçik – 70 nəfərə yaxın qohumları da ermanıların zülmünə məruz qalmışlar. Şeyxin galinlarından Zəhidə Vəna gəncilərənən namusunu qurtarmaq üçün özünü suya atmışdır. Bu həbs edilən faciaları gözlərile gorən Salehoglu Şərifin zovcesi Mahi xanım ard içəriek anlaşılmışdır.

Amik və Ayanis kəndlərində da ermanılar tərafından töredilən bir çox pişiklər sağ qalan kand imamı Molla Yusuf və oğlu Sait ilə müxtəlif Cəsərin verdiyi ifadələrdən anlaşılmışdır.

Rağdaşan və Qataağac kəndlərindən 15-20 yaşları arasında 17 qız uşağı ermanılar tərafından Rusiyaya doğru aparılmışlar. Taçar qəsəbəsi xalqının hənsisi, Erçek və Havasor qəsəbələri xalqlarının da 70 faizi qallıma məruz qalmışdır.

Məndan kəndindən olan 45 nəfər Erçekli Şirin adındaki ermanı və doslları tərafından öldürülmişdir.

Erciş və Adilcevaz qəsəbələri xalqının ancaq 50 faizi qurtula hilmışdır. Ercişli olub ermanılarə eldiyi yardım və insanlılığıyla tanınan Hacı Həsən ağa bu nankorlar tərafından günlərca işgəncəyə məruz qalmış, sonra öldürülmüşdür.

Cəvəş və Vestən qəsəbələrindən 1000 dan artıq adam, Abidə Dağında Muküs komitəsi tərafından öldürülmişdir.

Hakkarındən çıxaraq qaçmaq istəyən 300 nəfərə yaxın müsəvi Sel kəndində patça parça edilərək öldürülmişlər. Ca-

sədjar usl-uşta yığıtlaraq yandırılmışdır. Bu vəziyyəti həzər cəsədlərin qalıqlarını şəxslər görenlər aralarımızda.

Vanın hütün camiləri və müsəlman məhəllələri tamamilə dağılılmışdır. Van xəstəxanasında daşınmalarına imkan olmayan 80-nə yaxın xəsta dörd-dördi yandırılmışdır.

Qarıcı mahallasından olan Racaboglu Məhmədin dörd yaşıyla zövcəsini və Leytenant Hüseyin bayın 12 yaşındaki qızını ermanılar yanlarına alaraq naməlum istiqamətdə aparmışlar. Ermanılar Leytenantın qızını gülla ilə yaraladıqdan sonra namusunu kır lömiş və pərişan hər vəziyyətdə buraxmışlar. Daha evvel Leytenant Hüseyin bayın xidmetində olan bir ermani tərəfindən gizlədirilən bu uşaq sonra Vali Cəvdət bay tərəfindən Billiə gündərilməmişdir. Qızçıqaz hala de həyətdədir və mifalica olunur.

Rusların Vandan çəkilmələri osnasında Əngel kəndi ilə Veslən qəsabasından ermanılar tərəfindən öldürülən müsəlman kişi, qadın və uşaqların 10 000-dən artıq olduğu müəyyən olunmuşdur. Van xalqından Leytenant Şükru bayın 80 yaşındaki Təyyar adlı amixi qonca zövcəsinin gözleri qarşısında allarından mix ilə qapıya mixlənmiş, avval hurnu və qulaqları, sonra da çənasi kasılmışdır. Təyyar bayın vahşicəsinə öldürüləməsindən sonra zövcəsi da şəhid edilmişdir. Erciş aşgarlık şəhəsinin reisi Hikmet bayın qızı zorla bir ermaniya verilmiş zurna-nağata ilə qasabada gəzdirildikdən sonra Rusiyaya aparılmışdır. Bu qadının ari telegraf müdürü Haqqı bay ermanıların bu qeyriətsiz hərakatından sonra zövcəsinin maruz qaldığı bu əlamətverici manzata qarşısında dali olmuşdur.

Vanın Xəlil ağa mahallasında yaşayan ayaqqabıçı Xəlil ağa komissiyamızın hüsrəndə and içərək bu məlumatı vermişdir: "Vanın boşaldılmışından sonra ermanılar bizi Amerika müəssisəsinə apardılar. Bütün xalq otaya topladıldı. Biza gündə bir çərək verirdilər. Biru yeyərlərin dərhal saatları təkəlüz, qanlı suylar axıdaraq ələndildi. Qısa bir zaman keçimi içərisində çox sayıda insan öldü. Biz taxminən 100 nəfər qalmışdıq. Kandları dən toplanan xalqın üçdə ikisi Mərmid çayına töküldü. Sonda

bizi buralardan Fransız konsullüğünün yerleşdiyi evə apardılar. Bişorada həhs edildik. Ermanıların qadınlarıımıza qarşı etdikləri iyancılıklar ağlaşımaz hir vahşilik idi. Müsəlman məballalları qısa bir zaman içerisinde dağdırıldı. Cəbhəçioğlu Hacı ağa ilə evin ilticə edən üç uşaq və təhsildar Hacı bayın zövcəsi Sahak bayın evinin yanında evləncəvi hərakatlarla öldürülündürlər.

Ermanılar Şəlak qasabasına bağlı Hasnik, Hakan, Kasır, Köşk, Dardinışlıfa, Bezno, Cernik, Norevan, hasis, Virkez, Arkanis, Ekrudi, Sarnuhi, Süzvanis, Hist, Şukran, Reknan, Şeyhanis və Sevqan kandlarında olan kişiləri tamamən süngünləmişlər. qız və qadınların gözəllərini Rusiyaya doğru apardılar. Bu hadisəni Berhalı Ömer and içərək anlatmışdır.

Trahanlı Hüseyin bayın qızı olub rüslərin Vənu istila etməsindən sonra ermanılar tərəfindən yaralanan və hər necəse qazib qurṭara bilən Nadiya xanım başından keçəndərə belə anlatmışdır: "Ermanı mahallələrinin bilişiyindəki Qalırçı mahalləsində yaşayan Rəcəboğlu bakkal Məhəmməd bayın evində gizli clan İngiliz konsullüğünün qapıcısı Əli ağa zövcəsi və bunların 17 yaşında Hasan, 10 yaşında İhsan, 4 yaşında Tahsin, bir yaşında Kazım adlarındakı oğullarıyla qızı Zəhra və bunun qucağında altı aylıq uşağı və men iki qızımız və bir oğlum ilə batahar olduğumuz zaman ermanılar hirdən evimizi hasdhlat. Hökumata xəbər vermək üçün qorxu və təlaş içərisində qapıdan çıxdım, denüsündə atılan güllələrin qarxusundan bir daha uşaqlanımı göra bilmədim. Ancaq beş yetindən yaralı olub hir xeyir sahibi tərəfindən Nişabakira göndərilən zavallı masum uşaqımın uğradığı müsibət və anlatdığı faciələr ermanıların zəlm vermekdən qədar mahir bir canavar olduqlarını göstərir. Qapıçının oğlu Hüseyinlə qızı Zəhranın parçalandığıనı anam xayıldı. Onun qucağındakı uşağı ermanı yepiskopluğuna apardılar və orada öldürdüler. O evdə olan digər dosularının necə olduqlarını bilmərim. Bakkal Məhəmməd bayın həyük qızı Hüdiyyəni Tabriz qapısı camisında vəhşicesinə öldürdüler. Zövcəsi Habibe ilə kiçik qızı Sabitəni Amerika müasəsəsinə apardılar və orada öldürdüler. Mənim yarama yepiskopluğda baxılmadı. Yepiskopluğun

peñçerəsindən baxduğum zaman erməni erin beş ali aylıq bir uşaqlı öldürdüklerini gördüm. Sonra digər beş uşaqla bir hamile qadını öldürdüler. Şeyx Əhdurahman baba ziyatigahına illiça edən bir qadın da ermənilərin hücumlarından qurtula hilmədi. Alay katibi Məhmed Əli həyin evində olan saray müavinini və daha bir neçə qadını parçaladıqlarını yepiskopluqda olan ermənilərdən eşildim. Zülmür hənsini sayım. Ayagım ombardan çıxmış, şikət və müalicədən aciz bir haldəyam. Ru vəziyyəti heç unutmayacağam..."

Ermənilərin Van və etrafında torətdikləri vahşiliklər, yazılması cildlər tutacaq zülüm və işgancalar yüksəldə anlatılanları doğrudan-dəfə ruya aparılan tədqiqatdan və ya zülmlərə şəxşən məruz qalmış şəxslərin and içərək verdikləri ifadələrdən anlaşılmışdır.

KOMİSSAR : Askeriyeden Emekli Vanlı Teğmen

REÇEP

SÜREYYA : Van jandarma Alay Komutanı

AJİ

ZEVƏ FƏCİLESİ

Zəvə Vanın şimalında, Vana 14 km. uzaklıqda Van gölüne baxan kiçik hir tapadın alayında bir kənd karabası və şahidlər yatağıdır. Zəvə Birinci Dürüz müharibəsində avval hayat dolu, canlı, yarışmış, boğaziçi kimi mavi və duru sıvıları olan Van gölündən qucağında yerləşən hir kənd idi. Bu gün burası Vanın millat, namus, şəraf və dini uğrunda can verən şahidlərinin yatdığı hir mazarlığıdır.

Van ruslar tərəfindən işgal edildikdə Xıdır, Şeyx, Ayna, Paçız, Kurtsalan, Sırılsırat və Xanga kandilərinə qatılan Vanlılarla birlikdə mühabir olmağa qərar verib yola çıxmışlarsa da, İskələ-Kalıncık, Bardaççı kəndlərinin erməniləri yolları keşdiklərindən sonra Zevəyə gəlmış, orada düşmənla olum-dirim müharibəsi aparmaq məcburiyyətində qalmışdır.

Aşağıda verdiyimiz yazılar Zəvə faciesinin canlı şahidlarının açıqlamalarıdır və "Vanın tanıtma və tanımı camiyyat"ının yayınladığı "Zəvə" adlı əməkşurundan alınmışdır.

1. Hamza dayı anladır:

"1 may gününü xatırlayıram. Ermanı çatalarının Şeyxqaraaya basqın etdiklerini xəbər alındıq. Biz da 28 silahlı ilə oradakılardan yardımına gəldik. Bir əz vurğudan sonra ermənilərin Qalaçıq doğru çəkildiklərini gördük. Birlərin Qalaçıq erməniləri olduğunu oyrandık. Ermanıların bu hərəkatından sonra həz da kardı tərk etdik. Niyyatımız molla Qasimdan Ayansa, oradan da Amika keçib müdafiəni Amik qalasından etmək idi. Qızılıhüsnüna gəldikdə Vanda Saləmiyyə qışlagının yandığını və dumanlarıñ għyləra yüksəldiyini gördük. Ermanılar Saləmiyyə qalasını yandırmışdalar.

Zəvəyə yaxınlaşdığınızdə Xıdır, Pakız, Sırsərat kəndliləri da orada idilər. Zəvalılar bizi qonaq etdilər. Onlar: "Biz ermənilərə taslim olacaqız. Onlar həzə ecz verdilər, hir şey etməyəcəklər." - dedilər.

Biz o gecə orada necə hərəkat edəcəyimizi düşünükdik. İkinci gecə oradakı beş kənd xalqı ilə zəvalılar da daxil olmaqla ölmə-dirm Mücadiləsine yekdiliklə qərar verdik. Bu qərənimizi ermənilərlə bildirmək üçün Bardaqqçı kəndinə getmək istəyan Zəvalili Əhmədi huraxmadıq. O günün sahət sahər Bardaqqçı kəndinin ermənilərlərindən or qədən Zəvəyə gəldi. Birlərin möqsədi bizim vanityatımızı öyrənib kişilərinə hilditmək idi. Biz o qədənlərin hərəkatlarınıñ şübhələndik və onları axşam qədar kandda saxladıq. Axşam olunca qədən huraxdıq, onlar da öz kandlarına döndülər.

Biz bu iki gunu Zəvəda hoş keçirmədik. Qoca cavən - bütün kişilar, hərtə bəzi qadınlar hit müdafiə xalı qırmaq üçün çalışmalara başladıq. Göldən çaya qader üç sırə və bir insan boyunda səngərlər qazdıq. Şəfaq vaxtı Zəvalı İbrahim: "Allahım istəyan toplansın. Məmmətin qardaşası ermənilərlə doludur. Onlar üzərimizə galitlər." - dedi.

Biz eli silah tutan 208 nafar, kadın ve uşaqlarla taşminan 2 min nafardık. Dönyüñ oncası halallaşmağa başladığ. Bu zaman amansız döyuş başladı. Atam Şükru:

- Gal bir yerde səngərə girək. - dedi.

- Xeyr, aña, eyni sıparı deyil, gal aynı-ayın səngərlərə girək. Çünkü man vurulsam, son da qaça bilməz, manimla maşğul olarsan. Son vurulcan, man özümü ilirər, ataş edə hilmaram, - dedim.

Bu zaman yanımızda olan müallimim Osman xoca:

- Oğum, günahın, vəbalın boynuma olsun, canınız sağ olsunca bar mağnizi latıldan çekmeyin, - dedi.

Man da aynı hir səngərə girdim va ermənilərə gülə yağıtmaga başladım. Bir anda ermənilər geri çəkilməye başladılar. Bizim olduğumuz yer Quşluğa yaxın idi. Bir qismimiz səngərdə iken man camiya getdim. Abdəst alıb "Quran" oxumaga başladım. Bir az sonra mari çağırıldılar. Ermənilər yeni güclə toplayıb hücumna keçmişdilər. Döyuş yenidən va şiddətə başlıdi ve güntəmeye qədər davam etdi. Bu zaman kasımı içərisində bizdan ələn olmadı, ancaq hir neçə nafar yaralımız vardı. Döyuş durdudqda man yeho camiya getdim. Abdəst alıb gündərə namazını qıldırm. Oturub hir az "Quran" oxudum. Sonra yenidən səngərə girdim. Ermənilər yənə wərəmizə galmaya başladılar. Rusiya erməniləri yezli erməniləri qahaqlarına qalıb bize doğru gəldilər, ənənələrə da 3-4 sırə sığır qatmışdılar. Onlar hücumna keçdilər. Vuruşduq. Ermənilər sayca bizdan qat-qal arılıq idilər. Bu üstünlük bizi yavaş-yavaş geri çəkilmək məcburiyyətində hurraxdı. Beləcə, ilk səngərimiz alındı, yenil ermənilər öm səngərimizi işğal etdilər. Biz da kəndimizin tapalarına yetişdik, ancaq hər tapalrı bir cəsa təqdar müdafiə edə bildik. Man va manim-le hərəbar kəndin mollası, amimin oğlu ilə birlikdə kəndin camisinin hayatında müdafiə olunmağa davam edirdik. Mollamız manim yanımızda şəhid oldu. Biz caminin hayatında vutuşmağa davam edərkən 28 yaşlı Şeyx Zuhəyr agit yaralı olduğu halda, durmadan bize mərmi daşıyırıdı. Bu zaman manim ihsəngimin hilası partladı. Lülesi partlayan tufangırından çıxan dumanlara

çarasız halde baxarken alımə başqa bir tüfəng keçdi. Yenidən hayacanla alaş etməyə başladım. Bizim tarafımızdakı silah səsləri get-gedə azalırdı. Belə olduqda man ozumü caminin yanındakı madrasaya atdım. Özümdən getmiş olduğum halda, tez tələbərləndim və alaş etməyə başladım. Yanında şəhid olan Osmanlı tənəcə idi. Barmagım tətikdə hey alaş edirdim. Rəşimi qaldırınb ətrafla baxdığını zaman ermanların hər tərəfdən kın və inliqam hissələrlə biza doğru yaxınlaşmışlarını gördüm. Man əzümü Şeyx Sadi həzərətlərinin navallarından Şeyx Sultan Hamza Velinin turbasına atdım və allarımı açaraq dua etməyə başladım. "Allahım, hu günahsız, sevimli qulunun üzünün suyu hər malina manı bu azığın düşmanın şərindən qorū. Sənə siğinirəm." - deya yalvardım. Dodaqlarından bir-iki duanım daha axığını indiki kimi xatırlayıram.

Ətrafıma baxığında ağır yaralı 8 yaşındaki Zubeyr ilə İbrahimin və Səyyad çavuşun yanındakı olduqlarını gördüm. Ziyarətgahın qapısı ağızından baxığında ermanı çatasının haşçılardan Fetişin camiya quru əlləri doldurub atəşə verdiyini gördüm. Güllə səslərindən qulaqlarım uguldayırdı. Yan hüssəz bir halda idim. Cəldən ermanica həzi səyər eşidilirdi. Sasların galdığı tərafla baxığında onların kölgələrini həla fətq edirdim. Ermanları bir-birinə yüksək səslə: "Orada hit kəs varmı?" - deye soruşturdu. Yaxınımızdakılar da uzanıb içəri baxır, "Burada şeytan həla yoxdur," - deyərək qarşılıq verirdilər. Manı görəcəklər deya qorxumdan titrayırdı.

Yalıb qalmışdım. Vaxı gece yarısı idi. Oyandım. Yanındakı Zəvali Məmin Dursun yatalıydı. O: "Buradan qaçaq." - dedi. Bizi ziyarətgahdan çıxıb camiya girdik. Rütün kand alovılar içerisinde, müdhiş tüstüler çıxarıraq yanındı. Ətrafımızdan bir çox yaralıların iniltisi, ahı-nalası eşidilirdi.

Ermanları ağır yaralıları samanlıqlara doldurub atəşə verdi. Yaxınılmızdakı bir ağır yaralını diri-diri yandırdılar. Onun adı ƏhdürrəhİM idi. Ətrafımızdakı acı faryadlara dayana bilmediyib bayıldı. Ayıldığında yanında heç kim yox idi. Bütün dostlarımla gelmişdilər, yaxud şəhid olmuşdular. Sahrin açılma-

sına az qalırdı. Men gizlana-gizlana, yavaş yavaş kanddan uzaqlaşmağa çalışırdım. Kanddaki yanın hale bütün şiddetatılı davam edirdi. Kanddan çıxıb kanda hakim təpalərden baxdıq-im zaman ermaniların ala keçirdikletini yanlarına alaraq getdiklärini gördüm. Onlar qasb etdikletini Mərmət kandına daşıyordular. Qızılburuna qaldım. Burada qaldığım müddət arzında ermaniların qadın va uşaqları Vana apardıqlarını gördüm. Men axşama qadar Qızılburunda qaldım. Gecə olduqda dağ yolu ilə Erçaka doğru yola çıxdım. Sahabisi Erçak həlgasında bir layfa rahharının qonağı oldum. O, manı himaya etdi."

2. GÜLLÜ bacı anladır.

Zeva kandında 90 yaşındaki Gullü bacı göz yaşları içerisinde üzükləri yanduran bir səsla Zeva faciasının qara günlerini bəla anlatmışdır:

"Ermanilar quşluq çağında kandi mühəsiraya aldılar. Şiddətli bir döyüşdən sonra qatliam başladı. Qanlı ermanilar hər iştirəsi yaxıb-yandırır, uşaq-höyük deməden qarşılara çıxarı vahşicesinə doğrayırdılar. Belə qırğından sonra qadınları asır alaraq Vana göndərir, ruslara taslim edirdilər. Vana gedərkən hezi qadınlar özlərini ermanilərə taslim etməmək üçün Mərmət çayına atılaraq öz canlarını qiyır, şəhid olurdular. Bu qadınlar hər çoxunu da ermanilar öldürürdülər. Sap qalan 20 qadını molla Qasımin yanına apardılar. Men da molla Qasımin yanına aparanlardan idim. İki sira ermanı atasında Zevadan Vana aparılan biz zavallı, pərişan türk qadınlarına ermaniler hər cür haqqatılar etdilər. Onlar hizları öldürmədən əvvəl tez-tez hu mahnını oxuyurdular.

"Aman, amona düşdü qadınlar,
Haliniz yamana düşdü qadınlar,
Bildikli xoş gününüz,
Bu il yamana düşdü qadınlar."

Bu öldürucü, şahzedici, istehzalı sözler karşısında ağlayan haksız, çaresiz, perişan, zavallı, müselman Türk qadınlarına ve zilen çörayin içine ermanilar mavi şarab, kibril, sahun ve hayvan nacısı qalırdılar. Bu çöraklardan yeyanlar dardhal xastalaştırdılar. Şeyxqaralı İbad ağanın qızı silahı ilə Zevaya hakim təpelərə çıxmış, ermanilarla vuruşmuşdu. Zəvə camisine müsalmaları doldurduqdan sonra qazla tutusduraraq yandırılmışdılar. Van kəndlətindəki dayırməncilər ermaniydilər. Onlar bugda çekməyə gedən müselman qadınların namuslarını zorla kitildirdilər.

Ermanilar Zevada və rəsi geldikləri hər yerde kiçik uşaqların qırılıqlarını süngü ilə yırtıqdan sonra zavallı masum uşaqların can çöküşmələrini qəhvəba ilə seyi edirdilər.

Ermanilar 300 nəfərə yaxın müselman Türk qadınını evlərə payladılar. Toplanan sürüyə qoç qatar kimi, laxminan 1500 etməni bu zavallı 300 Türk qadınınının ifsallerini kırıldılar.

Ermanilar Ală kəndinin yanında insan casadlarından bir yığınaq düzəlddilər. Casadların kasılmış cinsiyyat üzvləri da ağızlanması verilmişdi. Casadlar çırıl-çırpaqdılar. Ölümlərin allı palalarını başlarına keçirilmişdi. Bu casad yığınınu qadınlara gəstərərək "Ağlamayın, itlər gəhərmişlər," - deyərək qırmanclayırdılar. Bu faciaları gören qadınlar bir-birlerilə halallaşır, özlərini suya atıb intihar etmək üçün hazırlanırdılar. Bir tərefdən da gəz yaşları və hıçqırıqlar arasında: "Namus geldi, Mvlad getdi, kişi getdi. Biz ne Üçün yaşayırıq?" - deyərək ağlaşırırdılar.

Bu zaman Amik və Ayans kəndlərinin qadınlarını da biza qaldılar. Bu ilk qadın qafası özlərini ermaniların zülüm və laca vuziündən xilas etmək üçün Marmil çayına atdı. Bunu gorən ermanilar qadınların üzərinə atəş açıb hamısını öldürdürlər. Suya atılan qadınların hazırlarını da sudan çıxardılar və zavallı çaresiz qadınlara: "Ətleriniz öldürlərsə da biz sizlərə atlarık. Niya özünүү? suya atırsınız?" - deyib, onlara bir qat daha eziyyət vərətək öldürmək işlədilər. Molla Qasim Vahidəni qolundan vurdular. Bizi da gecənin qaranlığında Van'a aparılıb mezarlığa tökdüler. Ciyan atası, achiq, susuzluq, yorğunluq və vuxusu-

luq .. "Ox, çox şukür Allahum, bəri məzərlərdə bit az yataq" de-dik, lakin onlar hizi qarçılayaraq yaxındakı evlərə doldurdular. Burada partis va ifsal kırılmaları başlandı. Biz achiqdar oları, ağac yarpaqlarını yemaya haşlamışdıq. Beləcə ac və susuz 7 gün keçirdik. Çox cansız və taqatsız qalmışdıq. Sonra bizi Vanın et-məni mahəllasına apardılar. Bizi nxa-basa evlərə doldurdular. Bir neçə gün da orada qaldıq. Biza yemaya heç bir şey vermedi-ler. Fağır bir qadın ağlaya-ağlaya, bıçqıra-bıçqıra: "Bizi öldürün və ya hit aż su verin," - deyirdi.

O gece ermanilar yanımızdakı evda olan müselman qadınları qoyun keşən kimi kasdilar. Biz onların faryadlarını bütün gecə boyu eşirdik. Sonra bizi ruslar iashım aldılar. Onlar da hizə gündə bir çərakdan başqa bir şey vermadılar. Orada yoluxuru xəsteliliklər haş verdi. Ermaniların bıçağından boğazını qutla-ranlarım bir çoxu da bu yoluxucu xəsteliliklərdən öldüler. "

3. Əsma nəna anladır.

Molla Qasım kandından 95 yaşındaki Əsma nənə yaşadığı facianı hafızasında qalan epizodlarla belə anladır:

"Ermanilar Molla Qasım kandını yerləbir etdikdən sonra Zevaya geldim. Zeva çayımı keçə hilmədim. Manı atla galib al-dilar. Zevada cam halında olan qadınların hamısını ermanilar bit dama doldurduqdan sonra bu qadınları yerde otura bilmə-sinlər deya, onları su ilə doldurdular. Belimizin yarısına qadar su içərisində qaldıq. Sonra kişiləri ayırib apardılar. Onları başqa bit damda diri diri yandırmışlar. Ermanular 15 yaşındaki uşaqları da bit tərafə ayırdıqları sonra sündükləyətək qəll etdilər. Qadınları da qruplaş halında Vana apardılar.

Ermanilar bir uşağı gəzimim qahagırda qoyunu keşən ki-mi kasdilar. Bir ermanı bizim qorçumuz Fizdevs xanının oğlu-nu ayağının altına alıb iki ayağından ayıraraq ikə parça halina gatırıb şəhid etdi. Ermanilar o qədar çox müselman kesdilər ki, axan qanlar höyük təndiri doldurardı. Nahayət, Rusiya ordusunda vezifəli olan bir tatar hu qorxunc faciaya son verdi.

Ermanıllar əsir aldığıları müsəlman qadınları iki sırta halında aralarına alıb məhnə söyləyərək, dəf çələraq apanırdılar. Onlar tez-tez, "Qorxmayın, sizi Covdet paşa (Van valisi) aparırıq. O sizə plova qonaq edəcək," - deyirdi.

Onlar xor halında:

"Covdet paşa, et tamaşa,
Gelinlerin oldu matuşka
(fahişa anlamında), - oxuyurdular.

Molla Qasım kəndindən olan Şeyx Salimin gəzərini oyduqdan sonra şahid etdilər. Yenə Molla Qasım kəndindən olan Müslüm emini oldurub, onun casadını namaz qılır kimi bir vəziyyətə gətirdikdən sonra islam dininə və imanə soyərək lağ etdilər.

Ermanıllar bir tərəfdən kişiləri öldürür, "Qorxmayın siza bir şey olmayaçaq," - deyirdi. "Onları Rusiyaya pul qazanmağa yondarırik" yalanını gözümüzün içine baxa-baxa söyləyirdilər."

4. Zevalli Sayyad onbaşı.

Batdaqçı kəndində yaşayan Zevalli İbrahim Sarqın anladığın

"Sayyad onbaşı çətin döyuşlарın sonunda Zevadə əsir düşmüşdü. Ermanıllar ona: 'Gal, san Sultan Rəşadın onbaşısısan. Andranik paşa senin rütbəni artıracaq,' - demişlər. Onlar Sayyad onbaşını çıril-çılpaq soyunduraraq, çıyınlarında xancərlə ilə cib formasında rütbə yeti açaraq əllerini bu ciblərə soxmuşlar. Sayyad onbaşı beləcə qorxunc və canavarca işgəncə vətirlərək şəhid edilmişdir.

EMANİLƏRİN BİTLİS VƏ MUŞ VİLAYATLARINDA TÖRƏTDİKİ ƏRİ HADİSƏLƏR

Ermanlı komitəçilərinin Van'dan sonra en çox nəhəmiyyat verdikləri bolga Bitlis və Muş bolgaları idi. Buradən Van, Diyarbakır, Halep və İskandarun yoluñun üzərində və ilin hər mövsümündə hərakətli olmaları bu ahamiyyəti daha da artırırdı. Ermanılar an höyük və vəhşi cinayətləri bu bolgalarda işlənmişdir. Bu bolgelerde haş veren hər bir hadisənin atxasından da ermanlı komitaları çıxmışdır. Onlar özləri hilərəkdan ermanilərə qarşı qeyri-adi vahşiliklər törəlmüş və xəcici olkalardakı şəbəleri vasitəsilə bu vahşilikləri "Türklerin zulmu" kimi qalama almış. Xənci dövlətlərin milli məclisərinə şikayətlər etmiş, eləraz mülinqətləri tərtib edərək vaziyətdən xəbəri olmayanları aldarmışlar. Belə hadisələri sabırsızlıqla gözləyən "Türk düşmanları" ərtələyi qanşdıraraq ermanıların hamisi və müdafiəçisi rolunda ortaya tökülmüşlər.

Bela vaziyətləri yaradan komitaların olmadığı zamanlarda bu bolgade yaşayan müçələmlər və ermanılar atasında üyuşmazlığının olmadığı bir çox xəcicilər tərafından ifadə edilmişdir. Hatta Bitlis və Muşun markazları ilə atraflarındakı bir çox ermanı kəndlərində yaşayan ermanıların 1916-cı ilə qədər ermanıca bilmediyərini söylemək yerinə düşərdi. Ermanı şair və yazıçılarının əsərlərində, ermanıların milli dəstənlərində belə, bu bolgade yaşananların xüsusi yeri vardır.

Ermanı komitəçiləri isə Avropanı elə almaq üçün Osmanlı olkasında asayışin, tablükəsizliyin, hayal və mülkiyyət haqlarının olmadığını söyləyir, qeyri-adi hadisələrlə asayışını pozurdular.

Daşnak sülhüni komitəsi hadisələri istədikləri şəkildə Avropaşa aks etdirən Van'da "Eşhadank" və "Vançor." Ertəzurumda "Harac," İstanbulda "Azamard" kimi matbuat orqanlarına sahib idi.

Onlar konsulluqlara çəkdikləri telegraflarda usyan və hadisələrde olan ermanıların toplamını o qədər yüksək göstərirdi.

İar ki, o raqamlara göre dünyada yaşayan ermanıların sayısını bilmiş olması lazımdı.

Safarberlik elan edildikde ilk zamanlar safarberlik qatılan ermanılar silahlarını aldıdan sonra düşman tərəfinə keçmiş, müsalmanlara qarşı tacavüz və hucumlara başlamışlar. Bu başlangıç eslinda ermanıların alışdıqları işyan və qatlamlı başlamış idi. İndi isə onlar silahlandırılıb hazır voziyata gətirilmişdilər. Onlar Vatan uğrunda döyuşmaya deyil, aksina, mühari-baya gedən aşağı birlikləri angelləməye, onları maşğul etməyə haşlaşdırılar. Onların Bilişdə toradıkları hadisələr bunlardır:

Dağdilan camiler - Meydan camisi, Camii kehir, Xocahay camisi, Gəymeydan camisi, Şeyx Hasan camisi, Qurupınar camisi, Qureyş camisi, Marmut camisi, Daş camisi, Qilmascid camisi, Fərisiyyə camisi, Əlamdar camisi, Ciharsandıq camisi, Sultan Ərah camisi. Bu camilərin bir qismi atəşə verilmiş, bir qismi da uçurulmuşdur. Ayrıca, Hatuniyya camisi təvla həhna gəlinmişdi.

Dağdilan dərvişxana - Kufravi dərvişxanası, Şeyx Əmin dərvişxanası, Şeyx Abdullah Bedahşani dərvişxanası.

Dağdilan mədrəsələr - Gəymeydan mədrəsəsi, Kətrafiyə mədrəsəsi, Qazi Bekiyyə mədrəsəsi, Sarafiyə mədrəsəsi.

Dağdilan ziyatətgahlar - Şeyx Ahdullah Reddahşani, Vali Şəmsəddin, Şeyx Bayo, Seylul-Qərib.

Dağdilan məktəblər - Gəymeydan orta məktəbi, Mərmət cəvarindəki lise, Qızıl Məscid orta məktəbi, Çarşıbaşı orta məktəbi, Hərsan mahalləsinin orta məktəbi.

Yandırılan polis idarəələri - Qurupınar polis idarəesi, Çarşı polis idarəesi, Sapırkor polis idarəesi, Kums polis idarəesi, Zeydan polis idarəesi, Məhəlləbaşı polis idarəesi.

Rəsmi binalar - Hökumət binası, Mərkəzi polis binası, Jandarma binası, Baladıyya binası.

Dağdilan hamamlar - Paşa hamamı, Xan hamamı, Orta hamam.

Dağdilan karvansaralar - Çarşı tacit karvansarası, Aşağı-qaladakı Hamzənin karvansarası.

Yandırılan anbarlar - Goyneydanı asgari anbarı, Balediyə asgari anbarı.

Uçurulan korpular - Qərb korpusu, Əlamdar korpusu, Safat bay korpusu, Diyadin körpüsü, Şärpinar korpusu, Hatuniyyə körpüsü.

Bu sayılanlardan başqa çox sayıda xüsusi binalar da ermənilər tərəfindən ateşa verilmiş və ya dagidilmişdir.

Bilisin ruslar tərəfindən işgalində qaca bilməyib şəhərdə qalan və erməni çatalatının müxtəlif hücumu və tacavüzlərinə uğrayan müsalman xalqından bir çoxunun həzurumuzda and içərak anlatıqları yuxarıdakı qorxunc hadisələr toradılan və hə gün də izləri görülen zülmün və alçaqlıqların mində birini bəla təşkil etmir.

- IMZALAR:**
1. Hacı Malikzada - Şeyx Yusuf
 2. Molla Isazade - Əbdülhakim
 3. Esgəti ota maktabının arahca müəllimi - Amer Hüseyni
 4. Polis müdürü vəkili - M. Arif
 5. Bilis poçt vəkili - Hakkı
 6. Kazısər Şeyxinin oğlu - Yusuf

Muş etrafından Məmməd Rəsulun and içərak verdiyi ifadəsi belədir:

"Man hir asgar olaraq harbda idim. Aldığım yaraya gora Bilisə tərəf çekilan hissədən geri qalmışdım. Manım kimi yaralı və xəsiə olan üç asgar da geri qalmışdır. Bir müddət sonra Rusiya kazaklarının oncülləri olan erməni çataları həza çaldılar. Dostlarımızdan Harputlu Hüseyin asgarın gözərini çıxara-taq, 'Qalx, hax gor Osmanlı aspəri galirmi?' - dedilər. Sontə o zavallı asgarımızı güllələdilər. Digər asgarın sağ tərəfindən da-risinin bir qismini üzərək çanta şəklində galitdilər. Bu zavallıya da: 'Əlini sox otaya gorak hə çantada padşahınızın pulu var-mı?' - deyərək ona müxtəlif işgəncələr verdilər və onu da şəhid etdilər. Üçüncü asgarımızı yera uzadaraq cinsiyyəl üzvünü kas-

dilar və eğzina qoyaraq: "Son bu durhanı çal ki, Osmanlı asgarı sizin imdadınıza gəlsin." - dedilər və rürhacur haqqarellərdən sonra onu da şahid etdilər. Artıq növbə mana çatmışdı. Bu al-çaqlıqları toredenlər mana yahançı galmırdılar. Mana onların üzərinə diqqətla baxdıqim zaman aralarından üçünü müəyyən etdim. Bunların biri Muş ermanılarından və Çufar mahallasından Keşişoğlu Aram, ikincisi Muşun Yaş mahallasından Hacıda-sat Körükoglu Aleksandr, üçüncüsu işa yena Muşun Yaş mahallaından vəkil Xrantlın oğlu Xrant idi. Bunlar mani bir dərəyə apardılar, yandırıldıqları atasda lüsənglərinin lülələrini yaxşıca qızdırıldıqdan sonra mani 24 yetimden dağladılar. Onlar manım faryad və yalvarmağıma heç əhamiyyət vermirdilər. Tam bu zaman rus asgarları galdılar və hundardan biri galib mani hu canavarlarını alından aldı. Bu asgar gizləcə qulagımı onun Rusiya müsəlmanlarından olduğunu styledi. Sonra rus, kazak və erməni çələsi mansublarıyla birlikdə Bitlisə doğru yola çıxdıq. Yolda erməni zülümünden qaçan qafilələrə rast gəldik. Ermoniiler bu müdafiəsiz qadın, qoca və uşaqlara qarşı şiddetlə hücumu keçir, bu zavallılırı ürəkləri parçalayacaq bir vahşətla şahid edildiler. Muşun Ziyarat kandinin xalqından olduğunu zann etdiyim bir erməni ilə yeddi yoldaşları altı müsəlman qızını gatırdılar və hot kəsin gözü ənənədə namuslarını kirlətdilər. Onlar həm bu alçaqlıgı təradidir, həm de: "Bundan sonra müsəlmanlara hələ nəməz qıldıracaq." - deyirdilər. Biz oradan hərəkət edərək Tel kandina galdık. Burada üç gün qaldıq. Bu mədət ərzində daha avval mani qurtarmış olan talar Əbdülməlik mana az da olsa çörək verirdi. Üçüncü gün artıq mana yardım edə bilməyacayından, bit müsəlmani himaya etdiyi anlaşıllarsa, onun şiddetlə cozaqlanıracığından bahs edərək başının çarasına baxmayışımı söylədi. Mana qəca vaxtı hir yol təpib oradan qaçdım. Şəfaq vaxtı Qazanan kandinin qarşısındaki tapşaya çatdım. Kandın içərisindən faryadları eşidildi. Erməni çateleri bir tərefdən evləri atasə verir, digər tərefdən da xalqı qall edirdilər. Mana oradan da qaçdım və hir çox təhlükənin qucağında köçərilərlə birlikdə geri çəkişə bildim."

Qala mahallesinde yaşayan Muş jandarma asgörlerinden Mövlüdnglu Mahmadin and içerek verdiyi ifade beladır.

* Men Muşun Liza bolgasında olan asgari hissonın komandanına poçtu apartmaqla vazifelendirilmişdim. 28 yanvar 1914-cü il tarixində yola çıxdım. Bir az itali gedinca erməni çatasına mensub silahlı bəzi adamlar ətrafımı sardı. Bunlardan Bulanıqli Keşışoğlu Knyazı, Abri kəndindən Qazatı, Gəyulon kəndindən Rəduyu, Muşlu Malayin oğlu Vənnəy ənənidim. Ermənilər tərəfindən şahid edilmək üzrəydim. Hadisə yerinə yetişən rus asgərləri mani qurtardılar. Bunlarla birlikdə Molla Davud kəndinə getdik. Məni zabitlərinə apardıqdan sonra bir otaga həbs etdilər, bir da həsimə bir nəvbətçi qoydular. Onlar kənddən yətilən galın və qızlarla şərab içərək eylanırdılar, mana da hu al-çaqlıqları göstərərək "Bir zaman müsəlmanların hələ belə olacaq." - deyirdilər. Bundan sonra kəndin gənclərini ayırdılar və müxtalif işgancalarдан sonra öldürdüler. Azyaşlı uşaqlara və qadınlara ağıla gəlməyəcək pisliklər etdilər."

Muş və Ritlis xalqından 11 nəfərin and içərək anlatıldığına görə Şirnik kəndindən olan Tavinoğlu Misak vasitəsilə Qatameşə kəndindəki bütün kişilar öldürülmüş, qadınlарın namusları kırıldılmışdır. Malababa kəndindən 74 nəfər, Kazan kəndinin bütün xalqı, Heskarvan kəndindən 12 nəfer, Eritcik, Agdad, Vartetyi, Samurşeyx kəndləri xalqının tamamı, Fick, Bulanıq, Hesk, Küt, Nurnagak, Malakumran, Samtuz, Alev-zərk, Koianan kəndliliklərinin da bir qismı öldürülmüşdülər. Qazanan kəndinin bütün fərdləri bir yere toplanaraq amansızcasına yanğırilmışdır.

Muş xalqından Nasib Hacı Əlibəzədə Əbdülbəki və Hacı Əhmədoglu serjant Yunus ilə yoldaşlarının and içərək bize naqıl etdikləri müşahidələri de beladır:

'Mühərribanın ön sıralarında erməni çata rəislərindən Beyazılı Surün ilə Ərzurumun keçmiş millət vokillerindən Başdırmacıyan, Qaryagın idarəsindəki 1200 nəfərlik erməni çəlesi müsəlman kəndlərinə təzyiq edərək vəhşi heyvanlara rəhamət oxuyacaq bir tərzədə qabaqlarına galan masum müsəlman xalqı

değmeyecekti. Onların mal ve mülklərini qaral edirdiler. Yaralılar və Ağca viran kandları xalqının çoxu öldürdü. Bunların qanlı alından yaralı və xasta asgarlar da qırıra bilmirdiler. Liderin mövqeyində ordumuz tərafından zəruri olaraq hərəkət etdi. Ruslara yaralı asgərlərimizin hamisini daha sonra ruslar çekildiyi zaman erməni çataları tərafından şəhid edilmiş olaraq tapdı. Ruslara yardım edən erməni çataları Malazgirdin 53 kandını yandırdı. taxminen 20 min müsəlmanı öldürmüştü. Malazgirdin Yekran kandından olan barbar İlyasın oğlu Şövgəlle iki arvadı gözleri onunda namusları kirlədilmək istənən qızlarının hərəkətini aflatayaraq, yalvararaq istayırdılar. Fəqat ruslara yardım edən erməni çatalarından Dolahəş kandlısı Mardiros, Xaraba Qasim kandından Kələkçi Simon, Qala Qasalı Mardivazik, Gəvrək kandından Sıtop kimilər tərafından işğanca ilə şəhid edilmişdi. Malazgirdə bağlı Ada kəndi xalqlarından və Ridayal Məhkəməsi üzvlərindən Hüseyin bay ilə Məclis idare üzvlərinən Şamil bay xidmətçiləri olan ermənilər tərafından ailələrinin gözleri qəhaqında bit çox işğoncaya maruz qoyularaq şəhid edilmişdi. Həmə cələbinə da tacavüz edilmişdir. Daha sonra ailələrinin namusları kirlədilmiş, çox kiçik yaşda bir qız usağının da namusu kirlədilmişdir. General-mayor İbrahim paşanın qardaşı Əhməd bayın evinə galətək ailəsinə "bizim adətəmizdə ortülü gəzmək yoxdur, açıq olmalısınız və bize açıq olmalısınız" dediklerini, lakin ailənin bu təklifi radd etmesi Əzatina Əhməd bayın böyük qızına tacavüz etdiklərini hər ailədən həyatda qalanlar böyük üzüntü ilə anlatmışlar.

Müşən işğalında erməni komilaçları qana susamış canavarlar kimi etrafə həcum edərək təplidiqləri müsəlmanları vəhşicəsinə öldürmişlər və: "İntiqam abrıq," deyərək kuçələrə sevinc nüsməyişlərlə deşmişlər. Bu vahşi çatalar qadınların namuslarını kirlədir, qızaları ataşda yandırır, gəncləri qılıncdan keçirirdilər. Əşrasdan Hacı Murad və Rəsîd, Günyəli Hacı Məhəmməd, Cəfər, Timar, Abdulla, Yusuf, Məhəmməd xan və Nadir xan ağalar ermənilər tərafından qoyun kasılan kimi kasılmışlar. Ermanilar Vario qəzasının Ayaz bölgəsi içərisində Cəb-

ran Aş'raflarından Cundi apaya mənsub 15 kand xalqını aparıb Mutad çayının, Gol Hazar deyilen gelüne atmışlar ve onların qurtula bilməmələri üçün ayaqlarına ağır daşlar bağlamışlar.

Şəhərin ortalatına çəkilmiş müsalman xalqma hücum edən erməni komitaçiləri qoca qadın və kişiləri uşaqlarla hərəbat "Şeyxul-qarib" deyilen gəmiyə dolduraraq yandırmışlar. Gənc qadınların məməlerini kesərək aşmışlar. Anası yaralı bir uşaqın ağızına anasının kasılmış mamasını vətərək amirdirmişlər. Elm adamlarından Şeyx Əbdülqafarın başının darisi üzüllerək şahid edilmişdir. Baş hakim Mustafa bay 15-20 erməni komitaçının mindan artıq uşağı mahnırlarla və qahaqdə qadınları rəqs etdirərək apardıqlarını, ayrıca Qarab körpüsündən Dikili daşa qədər minlərca qadın və kişi casidi gorduyunu, bunların boyuk bir hissəsinin çox faciəvi bir şəkildə boğulduglarını and içərək anlatmışlar.

KOMİSSAR MÜAVİNLERİ: 1. Mehmet

2. Ahmet

3. Kamil."

ERMANLILARIN ERZURUM VİLAYƏTİNDE TÖRƏTDİKLƏRİ HADISƏLƏR

1915-ci ilde İspir ruslar tərafından işğal edilmişdir. Ermanlıların satqınhığı və hilavasita iştirakı ilə kişi və qadın türklər zülüm və işgəncələrə maruz qalmışlar. Qadınlar tacavüza uğradıqdan sonra öldürülmüşlər. Türk qruplaşmaları haqqında məlumat vermeyənlər da səngulanərək öldürülmüşlər, sonra da boyunlarına ip sahnətəq kuccişərdə sürüklənmişlər.

Varvens, Eşkens, Şehmus, Hontuz, Mezherək vilayətlərinindən yüzlərce türk qadın və kişi müxtəlif işgəncələrlə qətləmələrə tutulmuşlar. (201).

İspirde də bu hadisələrin eynisini etmək üçün Hədiçəzadə ioplana zamanı həzi ermanılar hura Rayhurtdan silah-sursat

gelirmiştir. İspiriler baş veren hadiseleri törədən daşnak çatularını öz imkanları ilə aradan qaldırmışlar.

Erzurumdağı ermanı tərkibət və zülmü haqqındaki istintaq aparmaqla vazifalandırılmış komissiya aşağıdakı raportu vermişdir (202):

"24 may 1916-cı ilda, çarşamba günü böyük bir kand olan Quruqola çatdıq. Bu kand ermanilar tərəfindən tərədilən texribatlar nəticəsində açıqlı bir xərabəli manzəsi verirdi. Bu manzətə tərədilmiş vəhşiliklərin sənki dilsiz bir şahidi idi. Bu xərabəli böyük bir laəsüslə danışdırmağa çalışarkan Mızqeyik kəndindən ailesilə hərlikdə köçüb getməkda olan, təxminən 65 yaşlarında Qaya Mehmet adında bir qocaya rəsi gəldik. Bu zavallı, bədbəxi adam Mızqeyik kəndində ermanı çataları tərəfindən işlənen cinayatlara maruz qalmamaq üçün Ərzincana köçürüdü. Şahid olduğunu fəcialer haqqında malumat istədik. O, and içərək hunkları söyledi: "Qadın və uşaqları hücumlarından qorumaq üçün onları evlarda, torpaq altındaki anbarlarda, huğda qayıñında gizlətməyə məctub olduq. Ermanilar müsəlman qadınları tapa bilmədikdə hiddətləndilər və elə keçirdikləri kişiəri öldürdülər. Mızqeyik kəndindən Ismail adındaki bir qacanın süngü ilə gəhəyindən, Esai adındaki oğlunun da qılınc zərbələri ilə boynundan vurataq vəhşicəsinə şəhid etdiklərini. Sahitli Mədal və Əlioglu ağa ilə Dursunoğlu Hüsnünnün da mənixəlif zülm və işgəncə ilə yox edildiklərini şəxşən gördüm. Hala Dursunoğlunun zövəcisi Izzət xatunu elə aziyyatlar verərək öldürdüler ki, hunkları unutmaq imkansızdır. Zavallı qadının saçı ayağını adətən qıyma drğrayarcasına süngü ilə parçaladılar."

Qoca hunkları danışarkan davamlı ağlayır, gördüyüni o qorunucu fəciaların təsirilə həyəcanlanırı.

Yelmiş yaşlarında olan 3-4 qoca, zulmə uğramış gənc bir qız və bir neçə qadından başqa sakını qalmayan Terpusek kəndinə 24 may 1916-cı ilda axşamılığını çatdıq. Bu kəndin qacalarından Saadət oğlu Musa ilə müxtəlif Hüseyin və Suleyman oğlu Hürrem and içdikdən sonra gördükleri zulmü noql etməyə hazırladılar:

* Rus'ardan avval Terpusekə gələn erməni çatolalarının apardıqları soyğun və qasb ilə tövədiklori zülm və işgancalar sny-ləməkla hilmayacak qədər çoxdur. Frmanılar gənc kişiləri küçələrdə qidurmuş illər kimi bir-bir qall etməyə başladılar. Çırkıń tacavüzlərdən sonra qadınlara iyrancı haqqatlılar etdilər və vəhşi işgancalar verdilər. Bunlar insanları qall etməkla kifayətlenməyətək arzaq, əşya, zinat pul və heyvanlardan na tapdırlaşa, pötürüb apardılar. Oldurulmakdan qurtulan parışan cocaları da Arzuruma aturdular. Bir zamanlar Tercan hakimliyi etmiş məhrüm Xalid bayın zövcəsi – olli yaşlarında Aığa xanım bütün zinətlərini verdikdən sonra namusunu qurtara bildi. Duşmenin hu kanddaki zülmünü görən qadınlardan 20 nəfəra yaxını qorxularından anıdan vəfat etdilər. Rusiya komandirinə etdiyimiz müraciatlarımız da heç bir nəticə vermadı. Çünkü ruslar ermənilərin hu vəhşiliklərinə gör yumur, bəzan da onlaqla həlilikdə olurdular. Yəna bu kandda Mıkdalın zövcəsi Sura xalun namusunu ləcərəzədən qurtara hilmək üçün bulut sarvatını – otuz qızıl liranı çatə raisinə verdiyi halda, çələnin çırkıń tacavüzündən qurtula bilmədi."

Bu ifadələri aldıqdan sonra oradan ayrıldıq. Seki kəndinə geldik. Bu kandda taxtihala uğramayan ancaq bir-iki ev qalmışdı. Rusların kəmeyilə ermənilərin işpa'ında olan hu kəndin onharlaşında heyvanlara aid na varsa hamisi aparılmış, kişilər toplanaraq Arzurun tərəfinə stırgun edilmişdilər. Daha sonra gələn Rusiya bir-iyirin komandiri Aslar adında Kazanlı bir müsalman olduğuna görə hürada namusa tacavüz edilməmişdirsa da, ermənilər yəna orda-hürda namusları kirlətməkdan geri qalmamışdır. Dəmiroğlu Muradın zövcəsi Zeynab, Əhmədoğlu Məhəmmədin zövcəsi Həvva, Yagizoglu Mahmadin qızı Gullü, Başiroğlu Şakirin qızı Zəkiyyə, Yavili Hafızın qızı Fəhimə ilə Başiroğlu Rəsətin zövcəsi Fəhimə namusları kirlədilənlərdən bəziləridirlər.

Namusunu qorumağa çalışan bir müsalman qadın hemtə ilə şəhid edilmişdir. Vaxtilə bir erməni çadırla eniñ rəzilhḡi ilə evlənen Yavili Hafızın suyu ilə gəzələrinin çıxarmış, zövcəsilə 15 yaşındaki qızını gölürüb aparılmışlar.

Bu kiçik kandda da bəla farjoların baş verdiyini öyrəndik. Dan sonra tədqiqlərə davam etmək üçün buradan ayrıldıq.

Səki kandından hərakat etdiyimiz gün saat 10-da Göydaş kandına gəldik. Bu kand da ovvalki kimi ermənilərin hucumu və təcavüzlerindən qurtuluş bilməmişdə. Ermanılar bu kandı işgal etdiklərində kərddə olan və bir tərəfə gedə bilməyan, hətta zulmü öz gəzərlərlə gəren Raşid, Mahmud, Həsən, Məmməd, sərjanı Hüseyn və Məvlüd aga ilə digər bəzi qocalara and iştirilərək ifadələri almındı.

Onlar bəla dedilər. "Ermanıların Pasınılara göndərdikləri 15 gənclən üçü qaçaraq Göydaşa döndülər. Bunların ifadələrinə görə, aralarından iki gənc achiqdan olmuş, digər ikisi da sünğü ilə parçalanmışdır. Bu kandda 8-9 yaşlarındakı qızlar da daxil olmaqla bütün qadınların namusları kırıldılmışdır. Mailin Hədiyyə adımdakı galinini həftələrce yanlarında gənditərək işlədə etmişlər. Zəvallı daha sonra min bir çətinliklərlə qaçaraq yarınca halında geri dənə bilməş, başından keçən felakətləri ağlayaraq anlatmışdır. Kandda 27 ev tamaman yandırılmışdır. Göydaş xalqı bu yaramazlıqları edən ermənilərin çoxunun Tərcanlı olduğunu görmüşlər və hərəkəti şəxsan təmdiqlərini ifadə etmişlər. O cümlədən Artranik paşa adıyla amlan Kötürdli Aleksandr oğlu Artranik, Qılınlı Nişan, Armenak Tokonun oğlu Oluş, məsikəoğlu Sahak və yoldaşlarını tanıtmışlar. Ermanılar kandın camisini da taxrib etdikdən sonra təvələye çevirmiş və kitlatmışlar. Beləcə, islamın müqəddas yerlərinə da təcavüz etməkdən çəkinməmişlər. 7-8 yaşlarında olan üç qız uşaqlarının bəkatəlləri pərvənələşmişdir."

Biz buradan Alırık kandına hərakat etdik. Bu kandın da zəlm və haqsızlığın an mündhişinə söhnə oldugu açıq bir şəkildə görünürdü. Kandın aşrafından Məmməd bay ilə bəzi kondilər arx içərək gərdükələrini höyük bəz təssuf içərisində bəla anıtlıdilar:

"Ermanılar Qurugnoldakı saray kimi evimi taxrib etdilər. 200 qoyunumu, hir çox höyük baş heyvanumu və 600 qızıl liranı ibarət pulumu və zövçəmin bütün zinallarını qəsb etdik.

dən sonra amim oğlu Macid bay, dayım oğlu Ağaoğlu Əhmədi qoyunu kəsan kimini boğazlayıb kasdilar. Əmiminin 50 yaşındaki şikası xanımını şahid etdilər..."

Məmməd bay bunları anladırıkan kədərindən ağayıdı.

"Kandda lacavüza uğramayan heç bir qadın qalmadı. Ermanıllar Dahlə ağa Məmmədin nəvəsini və Əmir xanın qızını, Yasinin nəvəsini və Məmməd onbaşının Əsma adındakı 20 yaşındakı qızını bir müddət istifadə etdikdən sonra yanlarına alıb apardılar. Kandımızın imamı molla Şükü həyin 8 yaşındakı qızı Fatmanı, yena minbaşı oğlu Şakirin 8 yaşındakı qızı Nigati, Silğh Əli Müstafanın 7 yaşındakı qızı Münevveri zorla alıb həkərlini kirləndürət. Yenə kandımızdan 45 yaşlarındakı Əli oğlu Süleymani qılınc zarbalarıyla parça adı ar. 60 yaşındaki Kiçik Ömer oğlu Əhmədin xəstəliyini nazara almayıb ayaqları alımda azarak şahid etdilər. Kandımız Andrianik paşa adını alan Kəmərli Aleksandr oğlu Andrianik və dosalarının bir çox yaramazlıqlarına maruz qaldı. Rizim gördüyüümüz zülmü anlatmaq ja bitirmək mümkün deyildir."

Məmməd bay bunları anladırıkan kəndlilər də gec yaşlarını tuta bilmirdilər. Hər bir ütəyin təhammül edə bilməyacayı bu acı manzərlərə görədükdən sonra buradan da ayrıldıq..

Saat 8.30-da Parsenik kendinə gəldik. Burada da kəndlilərin ev aşyalarından, malqatasından heç bir şey qalmamışdı. Kənd sakinlərinin and içdikdən sonra verdikləri ifadələrə görə, ermanıllar burada lacavüz etmədikləri qadın-qız huiraxmadılar. Onlar işə yarayan kiçiləri ayıraq Arzuruma gəndərtmiş, camiləri uçurmuş, qabrişənliyi dağıdib yardımmışdılar. Musa oğlu Fəhim adındakı bir qoca kişi ikisini küroyından, hirini da baldırından aldığı üç dərin biçaq yarasını goslardı. Ermanıllar tərəfindən şahid edilən Pasinli Kalilin oğlu olduğu anlaşılan kiçik bir uşaq gəldi və ağlaya-aglaya atasının nece şahid edildiyini anladı. Masum uşağıın bu təsirli halını heç bir qələm ustası təsvir edə bilməz.

1916-ci il may ayının 28-de Tercan qəzasının mərkəzi Mamakatun qəsəbəsinə gəldik. Qəsəbədəki evlərin heşdə dordu

dagidilmiş, camının minberi uçurduqlaraq kilsəyə çevrilmiş və minaresinə "kolokol" taxılmışdı. Ermanılar həzir Rusiya kazaklarıyla birlikdə evləri və yuttus, hiz çox qadın və qızın namuslarını kırławmışdilar. Mamaxatunlu Bayramoglu Fethemin, jandarma serjantı rohmatlık Camalın, Dada oğlu Huseynin və haladiyyə katibi Rekîr bayın ailələrlə Kiraz adındakı digər bir qadına tacavuz etmişdilar. Bunnardan serjant Camalın zövcəsi namusunu müdafiə etməyə müqavimət göstərə bilmədikdə intihar etmişdir. Aşçı Salimin evini dagidib mal-dövlətin qaral etmiş özünü isə öldürmək istəmişler, lakin onu tapa bilməmişdilar. Ermanılar digər kəndlərdə olduğu kimi, burada da həzir gəncləri ayrıraq Ərzuruma itürmüştürlər. Buradakı incəlaməlatımızı bitirdikdən sonra Jazavardık kandına getdik.

Jazavardık kandında da ermanılar çox sayıda taxribatlar təsalmışdilar. Qız və qadınlara zorla tacavüz etmiş, ailələrini müdafiə etməyə çalışan yeddi kişini da uşaqlarıyla birlikdə şahid etmişdilar. Şəhid edilənlər bunlardır: Sarval oğlu Süleyman, Müstafa oğlu Durak, Süleyman oğlu Mahmud, Mustafa oğlu Durenn, Mail, Ruçu, Məmmad, bayburtlu Mustafa. Bunnardan Mustafanın zövcəsi Fethiyyani, özünü müdafiə etdiyi üçün səngü ilə parçalamışdır. 12 yaşında olan Nuriya yena o yaşındaki Muncinəli Osmanın qızı Peluka, Arisın qızı cün yaşindakı Kadriyya, Osmannın zövcəsi Hüsnüye və Sarvatoglu Süleymanın evində yaşayan gənc bir qadın ermanılar tərəfindən müxtəlif işgancalarla çırkıq tacavuzlara maruz qalmışdır. Kəndin qoca qadınları belə eyni iyrancı tacavuzlara uğramışlar. Hər qadına 10-30 arasında ermanının tacavuz etdiyini həzavallı qadınlar fəryad içerisinde və and içərək anlaşımlılar.

Biz bu kənddən da aynılık Aktaş kandına gəldik. Buradakı müxtəlif qocalatın və bayatda qala bilən bəzi qadınların and içərək anlatdıqlarına görə, ermanılar kand muxtanı Elbəm aganın belini dibçak ilə qırmuşlar. Bəzi qadın və qızlar dağlardakı mağaralarda gizlənərək namuslarını qorumağa müvəffaq olmuşlar. Ancaq xəstə olduğuna görə bir yera çoxa bilməyan Züheyda adında 15 yaşı hiz qız uşağı alçaqcasına kirlədilmişdir.

Zavallı qızçıqaz kodəcindən dəfələrlə intihara laşobbiüs etmişədə, ona mane olmuşlar.

Bu zülm qarşısında ürakların sizləməməsi mümkün deyildir. Heyətimiz bu kənddəki incələmələrini tamamlayaraq Həqiq kəndində hərakat etdi. Bu kənddəki cami ermanıları tərəfindən taxrib edilmiş, təvlaya çevrilmişdi. Bütən rəsi gəldiyimiz həzir kandlılının and içarək verdikləri ifadələrini qeyd etdik. Bu ifadələrə görə, kandlılatin bütün aşşa və mal-qarası tamamilə qəsb edilmiş və xalq arasından Xəncər oğlu Həsən, Həsən oğlu Dursun, Həsən oğlu Məhəmməd ilə anası, Həsən oğlu İsmail, Hüseynin oğlu Əli, Həsən oğlu Xalis və Həsən oğlu Mahmud müxtalif zülm və işgancə ilə şəhid edilmişdər. Məstəfa oğlu Osman, Durak qızı Səyyarə, Məstəfa oğlu 9 yaşındaki Asit və Molla Məstəfanın 8 yaşındaki qızı qılıncla doğramış-parçalanmışlar. Məstəfa həy cıflılıyında Məhəmməd Əli Durak, Rıdvən oğlu Hüseyn və Qülü şəhid edilmişlər. Hunlardan Qüllü vahşicə doyıldıkdən sonra niza ilə dalık deşik edilmişdir.

Buradakı zülmü da beləca gərdükden sonra Pekirz kəndindən geldik. Bu talesiz kənd da ermanıların zülm və işgancalarının çox iyrənc şəkillərinə sahna olmuşdur. Bütün mal və aşşalar dağıdılmış, cami taxrib edilmiş, kirləndirilmişdir. Hər təraf hunharca verilən zümlərlə dalalat etməkdə idi. Xalqdan rəsi gəldiyimiz bəzi kosların and içdikdən sonra verdiklərini ifadələr belədirdi.

"Düşmənla hərlikdə kəndə giron ermanılar Qaraçayılı Əmrətər ilə Mahmudun hiri 6, digəri 7 yaşlarında olan iki məsum uşaqlarını alıb kilsə qapısının agzında qoyun kəsən kim? Vahşicasına kəsdiyindən sonra uşaqların kasık haşalarını kilsə tərəfinə, hadənlərini isə qapının onuya buraxdırılat. Qocalardan Fattahın oğlu Əhmədi, Mirinin oğlu Əhmədi, Əhmədin oğlu Xilafəni, Onbaşı Akınlı Qayanı, Ciddali Mahmədi, Mehin oğlu Mollanı, serjanı Mahmədi və oğlu Osmanı, Hafızın oğlu Xəlili, Dölləlin oğlu Sabrını və 7 yaşındaki oğlu Haqqını, Məstəfanın oğlu Zih-nayı, Yusufun oğlu Mevcudu və 4 yaşındaki qardaşı Əyyubu; qadınlardan Altındaşılı Mövlidün anasını; qızlardan Şeyx Roş-

rin 15 yaşindakı qızını, Mustafanın 6 yaşindakı cızı Fəlmanı, Qarşı Bahrının 8 yaşindakı qızı Naiməni və digər 4 yaşindakı qızı Həmri çex qərxunc hir şəkildə şahid etdilər. Pekriçli Əhməd bayır evinə iltica edib gizlənən 15f. ya qadın qadın hə adamın ailəsinin və Mamaxatunlu Mustafanın kiri 12, digəri 14 yaşindakı iki qızını, Qaraçaylı Salimin bir qızını, muxtar Molla Şukrūnun yeddi yaşindakı qızı və bir çox qadının, qızın namusu çox sayda ermanı tərəfindən kirləndildi. Bunlardan özlərini təlim etməyən dörd qadınla 30 yaşindakı İzzət Xatun adında bir qadının boğularaq quyuşa atıldıqdan anlaşılmışdır. Bu anlaşılanlar Molla Şukru ilə dostlarının böyük bir taessüfle anlatıldıqları hadisalardan alınmışdır. Heyatımız kəndə çatdığı zamən anlaşılan yaramazlığın qurbanı olan İzzət xatunun kasılmış başı həla duturdu. Bu zavallı qadının bir yaşindakı məsəm qız uşağından bərənəindəki üzüyün alınaq nüçün bərənəqlərini kaçırdılar. Bu kəndin qocalarından Dursun ağa adındakı adamı boyununa taxdıqları bir ip ilə quyuda haşi aşağı asmışlar və olduracaklarını söyləyərək ondan pul istəmişlər. Qoca adam oian-calar, puluğun hamisini verdiyi halda, etmanilar bir çox işgancadan sonra boyununu arkasından kəsməyə başlamışlar və naya görəcə, tam kəsmədən orada hərəkətmişlər.

Biz bu şaxsi boyunlarındakı o qərxunc yara ilə kənddə dölaşar-kan gördük. Bu kənddə işlənən zulmün həddi-hüdudu yox idi.

**İllü Nahiyəsi Müdürü Vilayət Hukuk Muşaviri
ŞÜLKÜ KƏFMƏT"**

Həris xalqından Cənab Əli və Hacı Yusuf ilə Cənab Təsiq əngلو Yaqubun and içdikdən vərətə ürkən ağrısıyla verdikləri ifadələr hejədir:

"Ruslara öncülük edən etmanilar ugradıqları kandalardeki kişişləri tamaman qalı etdilər. Qadınlara qarşı da tacavuz və qeyri-adı alçaqlıqlar toratdilar. Uşaqlarla qocalar həla bunların zülm və vəhşətlərindən qurtula bilmədilər. Razi adı cədin an-

evlere dolduraraq alaşa verdiler. Hamile qadınların uşaqlarını sığınwara laxaraq numayıf etdilər. Ermaniların bu vəhşilikləri ne onlarır, hückumlarından hayatlarını qurtaran yüzlərca təsan şahiddir. 500 nəfərdən artıq qoca kişi, qadın və uşaqlar bir qrup erməni və ruslar tərəfindən Arpadərəsi adındaki bir yera gölü rulmuşlar və orada güllələnərak vahşicəsinə öldürülmüşlər."

Ermanı çatalarının zülüm və işgancalarından birini göstərən bu hadisə hüzünümüzda anlaşılmışdır.

**Polis komissarı Jandarma təhürü kom. vəkili
ISMAİLL MEHMET"**

Hınıslı Hacı Cəfər ağzının oğlu Hacı İsa, Dallal Əli və Qəbəvaçi Xeyreddinin and icdikdən sonra verdikləri ifadələr:

"Əsgərlərimiz çəkildikdən sonra erməni çatalorları Rusiya ordusunun öncülləri claraq qəsəbəye girdilər. Bu vəhşi insanlar ellərinə keçirdikləri müsəlman kişiləri quduşmuşcasına öldürür, qadınlara tacavüz edir, mənim bəkira qızlara açıqdən açığa cümuşdular. Bu erməni çatasına mənsub fərdlərdən bir neçəsi Fatma adında bir qadının qırcığında süd atman uşağını alaşa atmış və kahək halına galan uşağı bədbəxi anadan yeməsini İsləmiş, yeməzsa onu ölümə təhdid etmişdilər. Müsəlman qadınlardan gözəl olanlarla gənc qızları ayırataraq nəmənisiyinə tacavüz edərədə Rusiyaya doğru apardılar. Qəsəbəmizdə qalan insanlara verilən zülmləri anjalmaqla bitəcək deyildir."

**ÜZV ÜZV Ergene Müdiri Adından
MEHMET HANFI YASİN HÜSEYİN HÜSNÜ'**

VALİLİK TƏQDİQATI

Erzurum vilayəti daxilində Rusiya ordusuna onçüllük və rəhbərlik edən erməni çatalarının torətdikləri zülüm və qeyri-insani hadisələr haqqında valilik tərafından bir tədqiqat aparılmışdır. Bunu xülasə olaraq aşağıya alırıq:

Rusların işgal etdikleri sahelerde ermeni çateleri acı bir tariх yazmışlar. Raşlangicda ordumuzun iralilaması nticasında asıl sebzadda çakılan mis esgarları pasınlar xalqından iki min-den artıq musalmam özlerila aparmışlat. Buntarın bir qismi ermanilar tarafından əldətulmuş, bir qismi da içanıllara gonderilmişdir. O zamanlarda Salimli kandına giren hir ermeni çataçı kandda ne qodar bakırə qız varsa, hamisine tecavüz etdikleri kimi özlerine taslim olmayan Raşid bayın gelinini əldürməş qayınnanasını da yaralamışlar. Ərəb, Ardns va Üzveran kandlarında 53 muselman cenazasını öz gözlerimizlə gördük. Ərzurumun işgalindan sonra Rusiya işgalinə matuz qalan yerlarda hilavasita ermanilar tarafından torədilen zülm ve işgancalar dəhşətli bir yekun təşkil edir. Ərzurumdan, Aşqaladan va Tercandan qaçılıb galan Raşid va yoldaşlarının verdikleri malumat-lara görə, aksariyyəti ermeni çatelerində emala galan Kazak dastaları Aşqala, Rayice, Tercan qazalarında naya rast galmiş-larsa, hamisini qash etmişler. Hevik kandi ilə Pekriç Nahiyyə sində başda imam olduğu haldə, yündən artıq muselman qadınına tacavuz etmişler. Rusların öncü güclərinin ermeni suvarılarının meydana geldiyi anlaşılmışdır. Pekriç Nahiyyəsində ermaniların qurdulqları ve mahkoma adını verdikləri Zalim heyati-nın aldığı qararlarla Tercan va atraf kandlarından uç-dörd yüz adam edam edilmişdir."

Tiflis galan Rum köçətiləri 12 mart 1918-ci ildə Ərzurumdan qaçan ermaniların Qars va ətrafında törətdikləri zülmü belə anladırdılar. Ərzurumu qurtaran iralilayan türk ordu-su qarçasında çakılan ermeni esgarları va silahlı əsgər qaçaqları yol boyunca baş çəkdi-ləri türk kandlarını yet üzündən sileşək hər şeyi atəş ve qılıncdan keçirir və duşonulması belə imkansız bir vahşət göstəriş edirdilər. Ermeni ordusunun döyüş qanı-malları sunğu ucuna taxılmış sudamat uşaqlatla çırıl-çırpaq və yundurduqları qadınlar idi.

Bu cehannəm acılarını görərək dali olmuş qadınlarla uşaq-ların ürakları parçalayan faryadlarını və yaşılların umidsız ağla-malarını dinleyə bilmək üçün inəvanustu bir avəza sahib olmaq

İzliyordur. Sarıqamışdan Arpaçaya kadar Qars vilayetındaki 82 kandın manzarası hu idi.

Macesyan ile General Aroşovun tərəfdikləri vahşət və qatliamlar Rusiya kazaklarının 1915-ci ildə Çıldır, Ardahan, Gela, Hanak, Oltu, Sarıqamış və Qarsda üç ay boyunca tərəfdikləri canavarlıqları unutdurmışdır. (201)

Rusiya erməni məsələsilə Türkiyəni yararız hala getirmək, Türkiye üzərindəki emallatını ermənilərdən istifadə edərək höyətə keçirmək isteyirdi. Birinci Dünya müharibəsi başlamadan avvalki rus siyaseti milli erməni hərəkatının Osmanlı sultanatının parçalanmasını asanlaşdıracaq və Rusiyanın Şərqi Anadolu vilayətlərini əla keçirməsini hazırlayacaq bir vəsiyyət olaraq gərmüş və hatta bu hərəkatı qışman da olsa özü meydana getirmişdi. Rusiya digər dövlətlərin da razılığını aldıqdan sonra Şərqi Anadoluda 6 vilayətin birləşdirilməsi təklifi İrahı surdu. Rusiya bu planı ilə erməni azlıq hakimiyyətini müsəlman çoxluğun hakimiyyəti seviyyasına getirmək isteyirdi. Əgər ruslar bu vəziyyəti yaradı bilseydilər, şübhəsiz ki, onlar "ermənilər üçün" başqa şəyər da isteyəcəkdilər.

Rusiyamın ıslahat istədiyi vilayətlərdə ermənilər, həqiqətan, azlıqda idilər. Erənilerin bu vilayətlərdəki faizinin ortalaması yuzda 21,3 olduğu ortaya çıxmışdı. Görünən o idi ki, bu faizi 50-dən artıq hala getirmək çox çatın ididir. Məhz huna görə idi ki, ermənilər yüzillarca yan-yanə yaşadıqları türklerlə vəhşicəsinə rəsəd edir, onlara qarşı ağılaşığın şiddətdə cinayəllər toradır və o vilayətlərdə yaşayanları qorxudaraq, onları öz vilayətlərini tərk etməyə zorlayırdılar. Görəsan, haqq, adalet və demokratiyənin "çempionu" olan İngiltərə və Fransa bu haqsızlığa nece "səs" verirdi. Həqiqət həduri ki, haqq, adalet, demokratiya ingilis və fransız müstəmləkəciliyinin maskası ididir. Həc şübhəsiz, onların manfaatları hildiyi zaman hər şey hitacəkdir.

Almaniya II Əbdülhamid zamanında erməniləri dəstəkləmədiyi: kimi ittihadçı iqtidarlar zamanında da dəstəkləmədi. Sultan II Əbdülhamidin siyaseti erməni məsələsində Almaniyanı, Rusiya, İngiltərə və Fransadan qoparmışlığı hadar etmişdi. It-

iihadlarda zamanında da Türkiyənin mütləfiqi olan Almaniya ermənilərə dəstək vermedi. Bu vəziyyət hər az da ermənilərin mövcud statusu və islahatlarla gətirilmək istənən şəraitin öz mənşəllerinə qarşı olduğundan itəli galırı. Buna baxmaya rəq, almanların ermənilərə qarşı ümumi siyasetləri erməniləri öz idarələri altına almaqdan da geri qalmamışdır. Birinci Dünya müharibəsi davamı edərkən ruslar və ingilislərin erməniləri istifadə etmələrindən qorxan almanlar Adana və İskandarlı hölgəsindəki erməniləri qazanmaga çalışmışdır. (204).

Təkən onlar passiv qalıb, hər yolda mülləfiqləri olan Türkiyəni çatına salmamaq üçün hər mövzuda aktiv hər çələftən aparmamışlar.

Balkan müharibəsindən sonra Rusyanın erməni masəlasının lideri olmasından erməni komitəçilərinin Rusiyaya olan həqiqilişlərini artırılmış, Rusyanın öz hakimiyyətində olan ermənilər üzərindəki təzyiqlərini və ruslaşdırma əməliyyatlarını unudan komitəçilər emməllerine Rusyanın dəstəyi ilə çatacaqlarını düşünmüşlər. Bu istiqamətdə onlar Birinci Dünya müharibəsinə fürsət bilətək Rusyanın bu müharibəndən müzəffər çıxması üçün bütün qüvvələrini istifadə etməyə başlamışlar. (205). Rusiya isə öz hakimiyyətində olan ermənilərini ruslaşdırma əməliyyətlərini hər an həla yüngülləşdirməmiş, Türkiyədəki ermənilərə qarşı qurṭarıcı təhlükətini sürdürmiş, hələ onlara pul paylamaya başlamışdır. (206). Bu da erməni komitəçilərinin Rusyanın işgalçi siyasetinə alət olmama vadət etmişdir.

Rusyanın Billis konsulunun İstanbuldağı Rusiya saftinə yazdığı 6 yanvar 1913 təxəlli raportundan daşnakların Rusiyaya olan marağını və rus müdaxiləsini meydana gətirmək üçün müraciət etdikləri metodları nüyanırıq. "Erməni millətinin ümumi vəziyyətinin bu hala galmasına daşnak səfətyun cəmiyyətinin rolü həyəkdür. Bu cəmiyyət ermənilərlə müsaləmlər arasında yaradılacaq qarşıdurma nəticəsində meydana gələcək təlakatlı vəziyyəti sehəhli Rusiya dövlətinin müdaxiləsini və yaşadıqları məmləkətin rus əsgəri tərəfindən işgalini inadkarlılıq hazırlamağa çalışır.

Bu məqsədlə daşnaklar müxalif mələklərdən istifadə edərək ermənilərin müsləmənlərlə, xüsusilə da Osmanlı əsgərləri-la konflikt etmələrinə çalışırdılar. Məsələn, Bitlis və Muşdakı daşnak komitəsi dəhşət və həyacanverici vəziyyətin yaradılması üçün həzardakı erməniləri dükənlərini hağlamağa cəvq etmişdi-ler. Yenə onlar bir erməni sadai çatasi laşkil etmiş və hər çətə Hizan qazasında okiyabır, noyabr aylatında uzun-uzadı dolaş-dıqdan sonra oldurdukları daşnaklıyının tərafədəri və erməni məktəbinin müfəllişinin intiqamını almaq üçün bir neçə kütüb öldürmüştür. Maqsad müsləmənlərin daşnaklara qatış çıxmalarını təşviq etmək idi.

Turkiyanın Birinci Dünya müharibəsinə girdiyi günlərdə daşnak komitəsi tərafından Şam şəhəsinə yaxın bir məktəbdə müharibə əsnasında ermənilərin ruslarla necə işhərliyi edəcəyi belə anladıldı. "Ruslar sərhəddi keçib Osmanlı orduları geri çəkilməyə başladığ zaman mövcud vasitələrdən istifadə edil-mək surətlə hər tərafda ümumi bir üşyan çıxarılmalıdır. Belə olduqda Osmanlı ordusu İki atəş arasında qalacaqdır. Bütün res-mi hinalar üçürlənəcə, hökumət dairələri işgal olunacaq və al-man naqliyyatına hücum ediləcəkdir. Osmanlı ordusunun üzərinə irəlilədiyi təqdirdə erməni əsgərləri silahlariylə birlik-də bölkümlərini terk edəcəklər və çətə laşkil edib ruslarla birləşəcəklər." (207).

Turkiya müharibəye girdikdə Rusiya çarı Tiflise palçıdı. Erməni katolikosu V. Cəvərk hunu füreşə hilatək çarın hüzuru-na çıxıb onunla hir girmiş keçirdi. O, nüqtənin hir bölümündə he-la deyirdi: "Turkiya ermənilərinin qurtuluşu onların özətini türk hakimiyyətindən ayıraq müsləqələr bir Ermenistan qurma-larından və bunu böyük Rusyanın qudratlı himayəsinə ver-məkdən keçir. Turkiya ermənilərinindəki müstəqillik düşüncəsi o qədar qəti hir haldadır ki, bütün milləti canlandıran, yaşadan yalnız bu sıkdir. Bu müstəqilliyin həyata keçməsi isə Çar həz-təllərinin uca huyruguna həglidır. Ağər siz indidən Turkiya Er-menistəminin galacəkdəki təşkilati haqqında arzularınızın ifa-dasını ləli etsəniz, bütün erməni milləti sonsuz hir xoşbaxılıyı-

qonuşacaqdır və yena hütün Türkiyə ermənilərinin qəlbi istər yüksək şəxsiniz, istər böyük Rusiya haqqında dərin bir mənnətdarlıqla dolu olacaqdır." (208). Rusiyanın çarı Cəvərkən bu çıxışından son dərəcə memnun olmuş və yayınladığı bu bildiri ilə hütün erməniləri Rusiya ilə hərlikdə türklərə qatışı savaşmaga çağırmışdır.

"Ey ermənilər!

Şərqdən Qarba qader Böyük Rusiyanın bütün xalqı manim çağırışımı hormetlə qəbul etdi.

Ey ermənilər!

Beş astdən bəri bir çoxlarınızaın altında eziidiyi və hala avılmakda olduğu zülmkardan qurulub hürriyyata qonışacağınız saat galmışdır. Ruslat ermənilərin Rusiyaya qatışı hərəkətlərini iştirakla xatırlayırlar, Lozannovlar, Melikovlar və bunlara həzar ermənilər slav qardaşlarının yanında Vətənin yüksəlməsi üçün müharibə etmişlər. Bu höyük gündə da hütün vazifələrinizi sarılmaz bir iman və qanət ilə yezinə yetirəcəyinizi, haqlı olan davamızla silahlımızın qəli bir şəkildə zəfər qazanmasına çağışacığımıza astlardən bəri olan səndaqatınız manim üçün bir dalıldır.

Ey ermənilər!

Çar hökuməti altında qan qardaşlarınızla birleşərək hürriyyət və adalet nəməllarına layiq gərüləcəksiniz." (209).

Rusiya Birinci Dünya müharibəsində İngiltərə və Fransanın müttəfiqi olmuşdur. Bu uçlü ittifaq Turkiyəni mağlub etmək üçün hər yola həş vurmuşdur. Ermənilər Rusiyanın aktiv istifadəsində olmuşlar. Miharibə sürasince ingilicilər və fransızlar da erməniləri Turkiyəni mağlub etmənin bir vasitesi olaraq istifadə edəcək və onlara öz yardımlarını əsirgəməyəcəklidilər. Türkiyədəki komitəçilərin an səmimi dostları, ağılvetənlaşı Ingiltərə, Rusiya və Fransanın konsulları olmuşlar. An ahamiyyətli məsələlər komitəçilərlə Rusiya konsulluğunda müzakirə olunmuşdur. Komitəçiləri hütədə himaya və təşviq edən Rusiya hökuməti bunları öz torpaqlarında ədama mahkum etmiş ölkə içərisində yaxalandıqları zaman dərhal öldürülənləri

üçün qarar çıxarmış və səthadlarını komitaçılardan üçün bağlamışdır." (210).

İşin qoribliyinə baxın ki, Rusiyada rus təzyiqi, ruslaşdırma hərakatlarına qarşı çıxdıqları üçün edama mahkum edilən komitaçılardan Turkiyədə rusları xilaskar kimi qarşılıyırırdılar. Əgər Rusiya erməniləri "qırıarmaqda" və müstəqil Ermanıstanı qurmaqda şəhərimi idisə, həm komitaçılardan avval rusların erməniləri niyə ruslaşdırıldıqlarının və niyə Rusiya ermənilərinə müstəqillik vermediklərinin hesabını sormalı deyildilərim? 1914-cü ilin avqust ayında erməni katolikosu V Geyvork Rusiya Çarından Türkiyədəki bir ovuc erməni azlığın müstəqilliyini istərkən, gətəsan, Rusiyadakı ermənilər müstəqildilərmiş? Xeyr! Həm onlar niyə Rusiyadan müstəqillik istəmişdilər? İstəye bilərdilərmiş?

Rusiya heç bir zaman müstəqil bir Ermanıstan islamamışdır. Ruslar ancaq erməni məsələsini orloya ataraq Şərqi Anadolunu işgal edib ermənilər vasitəsilə İskandarun kərəfazına enmək istəmişlər. Rusiya qırıulacaq hər müstəqil Ermanıstan dovlətinin müstəqil Bolqarıstan kimi isti denizlərə enmə yolunda üzərində bir əngəl olaraq görmüş, huna görənə osyuna təke bir Ermanıstan istəmişdir. Anıbu Rusiyamın sənədlərinən anlamaq, hadisələrin inkişafından açıqca gərmək mümkündür. 1916-cı ilda Rusyanın Xəticə İşlət Naziri Səzənov Qafqaz kral naibi olan Bayük Hərsaq Nikolay Nikolayeviça yazdığı hər məktubda belə deyirdi: "Bilindiyi kimi, bizdə erməni məsələsini həll etmək üçün iki yol düşülmüşdür. Həti 1913-cü ilda bize təklif edilən ölçüdə erməni era tam bir müxtəliyyat vermek, digarı da huna qarşılıq olaraq ermənilərin siyasi əhamiyyatını sıfır enditmək və onların yerinə müəsilmanları keçirmək. Mənə elə galit ki, erməni məsələsinin işlət o cür, ıstar həc cür həll olunması ıstar daxili, ıstara da xarici siyaset baxımından Rusiyamın manfaallarına uyymaz." (211).

Moskva panslavist camiyyatının rəisi General Spiridoviç 1913-cü ilda yayınladığı "L'Europe Sans Turquie" adlı əsərində erməni məsələsinin həlli üçün dörd alternativin olduğunu ya-

zirdi: Avropa kontroldənə türk islahı, müstəqillik, yarı-müstəqillik və Rusiyaya qatılmaq. Spiridoviç ermaniların Rusiyaya qatılmasını övür və belə deyirdi: "Rusiyaya qatılmaq ermaniların rüfahı və xoşbəxtlikləri, gülacaklarının təmin olmasına üçün yeganə çətədir." (212). Sonra ruslar Birinci Dünya müharibəsi zamanında öz mülkiyyətləri olan Ingiltərə və Fransaya Turkiya ilə əlaqəli bazarlıqlara "Türkiyə Ermanistanı" olaraq adlandırdıqları Şərqi Anadoluda heç bir zaman müstəqil bir "Ermanistan" dövlətinin qurulmasına icaza verməyəcəklərini bildirmişdilər. Əgar belə bir dövlət qurulacaqsa, bunun mütləq Rusyanın nüfuzu altında olmasına istəndə qəliyyatla durmuş adı keçən bolganın Rusiyaya birləşməsini mülahiqlişlərinə qəbul etdirmişdilər. (213).

Ruslar Birinci Dünya müharibəsi davam edərkən ermaniların gücündən maksimum istifadə edib Vəzi işgal etdiğindən sonra "ermanisiz Ermanistan" gizli siyasetlərini açıq vurmaqdan çəkinmişdilər. Arıq rusların ermaniların yardımına ehtiyacları qalmamışdı. Onlar ermanilərə dörsək göstərməyə, onların maskuz olduqları yerlərə rus kazaklarını yerlaşdırılmaya başladılar: "Rus orduları ermanisiz hölgələri ala keçirdikcə yerlərindən çıxarılmış ermaniların oradərə geri donub istər öz yerlərinə, istərsə da türk ordusu ilə birlikdə çəkilmiş müsləman və zəfəndaşların yerlərinə yerleşmələrini angallamış və orada rus kazaklarını yerləşdiritməyə davam etmişlər. Qisacasi, "erməniləri türk boyundurugundan" qurtarmaq deyimi ilə "Rusiyaya yeni torpaqlar qalmaq" programı hayata keçirilmək istanirdi." (214). Müstəqil Ermanistan dövləti ancaq 1917-ci ilda bolşevik ixtilali ilə çarlığın dağılması nəticəsində əmələ gələn qarışıqlıq və avtoritet boşluğunundan faydalananlaq 1918-ci ildə qurulacağıdı. Lakin bir müddət sonra bu dövlətə sovet ordusu tərəfindən son veriləcək və ermanilar yenidən Rusiyaya bağlılı hala getiriləcəkdir.

Ermanilar və güclərlə Rusiyaya sarılıb ona dəstək olmuşlar ki, hələ onun sayəsində müstəqil bir dövlət qurulur. Rusiya isə ermənilərin bu zoifliyindən istifadə edərək Turkiyəni çə-

keltmek uğrunda ermanileri istifada etmaya çalışıyordu. Rusya Turkiyeden kaçan ermanı komitacıları ile Rusiyada olan ermanlardan Türklerə qarşı savaşacaq ermanı dastaları qurdı. Rusya ordusundakı ermanı dastalarının komandanlığı ermanı avılı General Nazarbayova verildi. (215). "Ermanilar müharebinin ilk günlerinden etibarən Rusiya ordusu ilə birleşmək qayəsilə Qafqazdakı Rusiya meqamlarıyla fəməsa keçmək və onlardan yardım istəmək yolunu tutmuşdular. Van, Bırclis, Muş ilə Şərqi Anadolunun digər bölgələrində olan ermanilar ruslarla birləşmək üçün keçəri dastalar halında rusların olduğu bölgələrə keçdilər. Bu ermanilar rusların olduğu bölgələrdə General Andranik ilə İxraq komandanlığında üç piyada batalyonu təşkil edildi. Bu batalyonlar müharebə boyunca ruslarla hərəkət vərəüşmişlər." (216). Rusiya ordusundakı könüllü ermanı dastaları Türk ordusunu ilə çarşışarkən hərəkat bölgələrindəki ermanilar da Türk ordusunu arkadan vururdular. Bunu nələraqlı əlaraq Hikmet Hayut fransız minbaşısı Larcherin "La Guerre Turque Dans le Guerre Mondiale" adlı əsərinin 395-ci sahifəsində bunları yazır: "Hərəkat bölgəsindəki ermanilar açıqdən açığa ruslarla birləşmişdilər." (217). Beləcə, ermanilar rusların xidməti altına girmişdilər. Onlar hər yerde Türkleri vurmaga hazırlanmışdilər. Xüsusilə Van, Adicevaz və Tatvan bolgasının ruslar tərəfindən işğal edildiyi zaman ermanilar müsləmanlarla vahşicəsinə davranmış onları açıqdən-açıqa qatıl etməyə başlamışdılər. Ermaniların ruslarla döyüşən Türk ordusunu arkadan vurmaları Türk həkumətinin sahəsini daşıtmışdı. Rus ordusunun varlığına güvanarak müsləmanları qatıl edən və Türk ordusunu arkadan vuran ermanilərə qarşı bir tədbir olaraq 14 may 1915-ci ildə koç etdirma qanunu çıxarıldı. Bu qanunun maddələri he-ladit:

"Maddə 1.

Səfərbərlik zamanı ordù, artilleriya və diviziya komandanları və funcların vəkilləri, müstəqil bölgə komandanları, xalqdan, həkumətin amırları, məmləkətin müdafiəsi və asayışın qo-

rənməsi ilə əlaqəli icraat və hazırlıqlara qarşı bər hansı bir müvafiqliklər, silahlı təcavüz və mütəqavimət gorularsa, bu müxaliflər, on siddədli şəkildə sondurmaya məcburdur.

Madda 1.

Ordu, müstaqil artilleriya və diviziya komandanları asgarı sabahlara gora və ya casusluq, xayanallarını hiss etdikləri kənd, qəsəbə xalqını bir-bir və ya cami halında digər bölgələrə səvq etdirə hiləz.

Madda 2.

Bu qanun nəşr latixindən etibaran keçərlidir."(218).

Bu qərar 24 aprel 1915-ci ildə alınmış, 14 may 1915-ci ildə qanunlaşmış qüvvəyə minməşdir.

Bu qanun çıxarılmasa idi, vəziyyət necə olardı? Bu əməlin cavabını qanunun çıxarıldığı il Suriyada 4-cü ordu komandanı Camal paşadan oxuyaq: "Ancaq həmin qəti hir imanla bilitam ki, ermənilər Qəfqaz ordumuzun arxalarını təhlükədə qoyaraq ordunun tamamilə pozulmasına sabah olacaq taşabbuslarından geri durmamışlar. O dərəcədə ki, bütün Osmanlı Vətənini təhlükəyə sotaraq və Anadolunun ruslar tərəfindən istilasına sabab olacaq hir ümumi falakata imkan verməkdənə, erməni millətini zətar verməye salahiyyətli olmayıacaq bir sahəyə köçürməyi dəslərim uyğun gərmüş olarıqlar." (219).

Qədirşünaslığa baxın ki, koç qanunundan sonra ermənilər müharibə bölgələrinən arxadan xəncətledikləri, daxildən dağıtmaya çalışdıqları və cəhhədan vurduqları türk ordusunun himayəsində Mesopotamiya və Suriya kimi ekin bölgələrə köçürülmüşlər.

Bu zamanlar ermənilərin qatl edilməsinə dair Osmanlı hökuməti tərəfindən nə emr verilmişdir, nə da ermənilər qəll edilmişlər. Ermənilərin "Türklər 1915-ci ildə 1,5-2,0 milyon erməni qoll etdilər" iddiaları tamamilə bir uydurma asatidid. Bu iddiaların uydurma olduğunu kura da hallidir ki, yuxarıda

verdiyimiz accə malumata görə, ermənilərin Türkiyədəki sayı təxminən 1.300.000 o'muştur.

Əksinə, Şərqi Anadoluda bütün mühərabə bölgələrində ermənilər Rusiya ordusu ilə hərlikdə yüzminlərce müsalmanı vahşicəsinə qatlı etdilər. Yüzminlərcə da yerlərindən yurdlarından çıxarıldılar. Bunlar Anadolunun daxiline doğru qaçırdılar. Ermoni və rusun hədafi qatliamlar və köçə zorlamalarla Şərqi Anadoluda bir nafar bəla müsalman buraxmasınaqdı. Bu plana görə, ermənilər Şərqi Anadoluda bir müsalman bəla buraxmayıb, bu həlgədə azlıqdan çoxluğa keçmək isteyirdilər.

Ruslar isə ermənilərin xəhərləri olmadığı halda, 1915-1916-ci illərdə müttəfiqlərlə keçirilən görüşlər nəticəsində őzərinə verilən Şərqi Anadolunun böyük bir bölməndə müsalmanın varlığıni sıfır endirib buralara kazakları yetişdirmek isteyirdilər. Bu tarixlərdəki müzakirələrdə müttəfiq dövlətlər ermənilərdən istifadə etmək uğurunda dillərənə deladıqları "Müsələqil Ermenistan" vadini unutmuş, "Ermenistan" dediklərə bütün həlqəni ruslara peşkaş etmişdilər. (220). Ermenilər isə bu dövlətlərin gücüne güvənarək müstəqillik ümidiylə hər şeyden avval ruslara yardımçı olmaq üçün Ingiltəranın və Fransanın ordularının birliklərinə könüllü olaraq qoşulub böyük bir fədakarlıqla türklərə qarşı vuruşurdular. (221). Onlar müqaviləli dövlətlərin őzərinə olan ikiuzhiliyklərindən xəhərsizdilər. Gözübağlı uçuruma gedirdilər, milli varlıqlarını asırlardır qorunmuş onları qanadları altında şəfqatla himaya etmiş Türk millatının fərdlərini qatlı etməyə çalışırdılar. Rus ordusu Şərqi Anadoluda qaldığı müddətce həm qatliamlar davam etmişdir. 1917-ci il ixtilalından sonra rus ordusunun Şərqi Abadoluunu tərk etməyə başlaması üzərinə ermənilərin qatliamları faciəvi hiz həl almışdır. Hədələrə şahid olan rüvən podpolkovnik Xlebovin xatirələrində oxuyaq. "Ərzincandan Ərzinmə çəkiləkər erməni hərdiit sürücəri yolların üzərində olan müsalman kandlarını ahalisi ilə birlilikdə məhv etmişdilər.. Ilhä qəsəbəsindən qaça bilməyan türklərin hamisinin öldürülmüş olduğunu və küt həltalarla boyunlarından keçilmiş bir çox uşaq casadlarını gördüyüünü Ə-

Zincardan Erzuruma dördünü zamana şəxşən Odişədəzə söyledi. (222). İbca qatliamından üç hafta sonra, 11 mart 1918-ci ilde oradan dənən podpolkovnik Giaft da gorduklarını heç anladır: "Kandılara gedən yollarda orqanları taxılı edilmiş hir çox casadlırə rastlanmışdır. Hər keç an erməni bu casadları bir dəfə səyər və tufutormış caminin 319 kv.m.həyatında işi-üsta iki arşın (142 sm) yüksəklikdə casadllar yığılmışdı. Hunların arasında hər yaşda kişi, qadın və uşaqlar vardı. Qadın casadlarında zorla tacavuz izləci ballı bir halda idi. Bir çox qadın və qızların cinsiyyat üzvlərinə lüsang fışəngi sexulmuşdu. (223).

Birinci Dünya müharibəsinin sonunda Şərqi an höyük şəhəri olan Erzurumdakı manzara erməni zülmətini hürlün dehşatlı tekbaşına ərtaya qoymağa kəsidi. Muharibədən avval 80 min ahalisi olan Erzurumun ahalisi xeyli azalmışdı. Belə ki, ermənilər bu şəherden çəkilərkən təxminən 10 min müsəlmanı öldürmişdəlar. Şəhərdə qılıncdan qurtulan 3-4 min nəfər adam qalmış, qalanı ata-baba yurdundan qaçmaq machuriyyətində olmuşdu. Mahəllələrdə daş üstündə daş huraxılmışmışdı. Eyni şəkildə Bileş və Van vilayətlərində da ahalisinin sayı xeyli azalmışdı. (224).

Ruha benzər məcəlləri çox sayıda sıralamaq mümkünündür.

Görünən cdur ki, ıstar ermənilər, ıstara da məsləhət Şərqi Anadolu'da tam hir soyqırım töre almışdılər. Ermənilərin iddialarının əksinə, soyqırıma maruz qalan özəri deyil, türklərdir. Ağar türklər ermənilərə soyqırım tətbiq etsaydılarsa, doqquz est boyuncə Selçuqlu, sonra Osmanlı dövlətləri hakimiyyətində yaşayan erməni azlığını etdi hildəndilər. Onlar hütüklər erməniləri yox edət, onlara dillərini, dinlərini unutdurara bilordilər. Sonra Osmanlı dövləti Birinci Dünya müharibəsində da ermənilərə soyqırım tətbiq etməmişdir. Aksinə, onlar Osmanlı ordusunun himayəsində mithatlıbə gedən bölgələrdən uzaqlaşdırılmışlar. Ağar Osmanlı dövləti ermənilərə qarşı soyqırım siyaseti yürütsəydi, erməniləri sağ salamat mühərabədən uzaqlaşdırırmaz, onları kəçdirmez, qatıl edərdi. Həqiqətdə isə, soyqırım tətbiq edən ermənilər olmuşlar. Amma türklər tarixdəki ad-

canlarına yaraşmayan bu yola baş vermemişler, ozählərini qatl etməyə çalışan qanlı ala şəfqətli allarını uzadaraq onları qorumaşlar, yüz iller boyu qoruduqları kimi. Türkler ermənilərin ozählərində xayanat etmələrinə baxmayaraq, onları an pis günlərində belə qorumuşlar. Camal paşa öz xətilələrində o zaman koç eldilər 150 min erməniyi Suriyada aia şəfqəti gəstərih onları an yaxşı bir şəkildə yerdəşdirməyi bacardığını yazır. (225). Özüna düşmənca davranan bir camiyyata qarşı dosluq göstərən türk millətinin alicənəblığına hənsi millətdə rəsi gəlmək oları Tariixdə həla bir nümunəyə rəsi gəlmək mümkün deyildir.

Ermənilər Birinci Dünya müharibəsində çox pis aldanmış və ya aldadılmışlar. Osmanlı dövlətinin onlara verdiyi amin-amanlıq və rifah içarısında olmuşlar. II Maşruṭiyətin elanı ilə ermənilərin sahib olduguları vətəndaşlıq haqları eynan türklərində kimi olmuşdur. Bir camiyyat düşünün ki, bu yeni donamda türklerə eyni haqlara sahibdir, aminamanlığı eyni dərəcədə vəngərlənmişdir. Bu yeni düzəndə ermənilərin məclisədə deputatları, nazirliklərdə nazirləri, şöbələrdə memurları, orduda asgarları vardır. Hər cür iqtisadi faaliyyətləri sərhədi və türklərdən geri qalmırıdı. O zamanlarda demokratianın onunde gedən Qətbə belə hu variyət yox idi. Bu veziyət yalnız Türkiyədə vəz və id: və döv'ni da. Vatan da erməni azlığı ilə İtiklət üçün tam mənada eyni barabərlikdə istifadəyə girmişdi. Lakin ermənilər bu mənəti qahul etməmiş, imperialist dövlətlərin təhrikələrinə aldanaraq Turkiyanın da özlərinin da salakətləri ilə natiqalanacak cıvılçılara alat olmuşlar. Bu məsələdə günahkar Turkiyə deyil, həşdə imperialist güclər olmaqla, onlara alat olan ermənilər idi.

İmparalist dövlətlər Turkiya üzərindəki emallarını gerçəkləşdirmek, həlgədəki manfaatlarını qorumaq üçün ermənilərdən işlifadə etmişlər. Erməniləri ozählərinə cəzb etmək uğrunda işlifadə etdikləri "haqq," "huquq," "qızılıluş" və sairə şurələr mahz özlərinin emal və menşətlərinin qorunmasının maskası olmuşdur. Erməni masaləsindəki bu zəmərin razılı-

rüni Birinci Dünya müharibəsinin başlangıcından Türk İstiqlal müharibəsinin sona çatmasına qədər olan bir zaman əsasında gərmək mümkündür. Ermanılar avval ruslar tərəfindən istifadə edilmişlər və erməni yardımıyla Vanın Rusyanın alına keçməsindən sonra təkhaşına turklarla başa çıxacaqlarını anlayan ruslar ermanıları uzaqlaşdırmağa çalışmışlar. Bu zamanlarda bağlanan müqavilələrdə İngiltərə, Fransa və Rusiya ermanıldan heç bəhs etməzler və "Türkiyə Ermanistəri" dedikləri həlgəni Rusiyaya aid qəbul edərlər. Rusiyada baş verən Oktyabr inqilabı və Rusyanın müharibə edən dövlətlər arasından ayrılması, mülliətli həkumətlərin avvalradan hazırlanmış olduqları "Türkiyənin geləcəyini sahəməna salma" planını da kokündən pozmusudur.

"Sykes-Picot" müqaviləsinə görə, xalqın çoxluğunu Türklerin taşkil etdikləri Şərqi Anadolunun böyük bir hissəsini Səzənovlər alacaqdılar. Çar və çarın hökuməti həla istayırdı. Mülləfiqlər da buna razılıq verərək Şərqi Anadolunu Səzənovlara "həşş" və "əhsan" edirdilər." (226). Ermanıların müstəqil bir dövlət qurmaq uğrunda çalışdıqları Fərala qədər olan bölgə Rusiyaya aid ediləcək, ermanılar Rusiyaya tabe bir camiyyat halına gətirilecekdilər. Sontalar isə ermanılar o bölgəde "Bəyük Ermanistən" qurmağa çalışacaqdılar. Ruslar Türkiyə Üzərindəki eməllərini həyata keçirmək üçün ermanıları "qırılış", "hürriyət" kimi saxta vadrlarla bir dəha aldatmışdılar. Bu mövzuda bir erməni yazarının etirafatını oxuyaq:

1915-ci ilin ikinci yarısı və 1916-ci ilin tamamı bizim üçün umidsızlıq döndəri olmuşdur. Bu zamanlar Turkiyədən qaçanlar ac, çilpaq Qafqaza dölvəsurdular. Ruslar bizi aldatdılar, biza qarşı xəyanət etdilər, hilarakdan çox ağır davrandılar, qararsız qaldılar, itli getdilər, zabit etdilər, yetli ermanıları Türkler yox edən hilsinələr deya, yalnız buraxdılar və hui surətla ruslar Ermanistəni boş, rəhbərsiz buraxmaq, otalara kazakları yerləşdirmek, Prins Tuhanovun məşhur planını həyata keçirmək istadılar. Rusların fikirlərini açıqlamaq ucun onların bizi yox etmək planlarının olduğunu itli sürməyə səhəb yoxdu. Ancaq yaxşı

hilinmalıdır ki, rusların qeyalari hər naya başa galırsa galsın, Türkiye ermanlarını qurtarmaq deyil və heç bir zaman da belə olmamışdır. Haqqalən, belə bir şey ola bilməzdi. Riz onlara öz arzumuzu la xidmət etdik, surüklandıq, haqqalda isə, onların qeyalına çalışmış olduq." (227)

1917-ci ildə Rusiyada bolşevik inqilabı başladı. Bu inqilabın başlaması sabobılıq asgərləri komandanlarını dinişmeyarak cəbhəni tərk edib mamlakatlarına donmeye başladılar. Beləlikla, Rusiya Birinci Dünya müharibəsindən çəkilmək məcburiyyətində qaldı. Belə olduqda İngiltərə, Fransa və Rusiya arasında Osmanlı İmparatorluğunun paylaşma müqavilələri pozulmuş, inqilab yolu ilə Rusyanın haşına gələn yeni iqtidarı idenəqiya və quruluş etibarilə İngiltərə və Fransaya düşmən kəsilmişdi. Artıq Rusiya İngiltərə və Fransanın müttəfiqləri deyil, onların qorxduqları bir ölkə halına galmışdı. İngillərə yaranmış həvəziyyətdən hürkmüşdül. Runa görə da Qafqazda və ermənilərlə maskun bölgalarda öz fealiyyətlərini dərinlaşdırıldı. Buralara asağı qüvvələr yerləşdirməyə başladı. Onların amali Bolşevik Rusyasının Qafqaz üzərindən neft bülğəsi və Hindistan yoluna emməsini angallamak idi. Bununla birləşdə İngiltərənin öz istaklərlə hala özüre gəlməyen Turkiyəni da özürə gatırmaçıları lazımdı. Hətənək, bu emallerini gerçekləşdirmək uğruna Qafqazda və Şərqi Anadoluda faaliyyət göstəran İngilisler həlqədə yerləşmiş erməniləri istifadə etməyə başladılar. İngilisler Qafqazdan İskandarun körfəzinə qədər bir qarşıqliq amala gəlirmək və Yunanistanla müharibə etməkdə olan türklərə bir haşqa yandan hücumlar tətbiq etmək məqsədilə erməni hökumətini dünənki canahlarının eleyhinə təhrik və laşviq etdilər." (228). Imperialist dövlətlərin alında onların emallerini perçaklaşdırırmak uğrunda İngilizlər Rusiyadan sonra indi da İngiltərənin istifadəsinə gitirdilər. İngilislərə 1913-cü ilə nisbətən 1918-1920-ci illər ermənilərdən istifadə etmənin tam zamani idi. 23 yanvar 1913-cü il tarixdə bir İngiltərə sənədində hənər yer aldı:

"Ser E Greydan Ser E Bertiyaya:

.. Ermanı masaləsinin indi əriaya çıxarılması uyğun deyildir. Kiçik Asiya masaləsini daha uyğun bir zamanda ala alarıq." - dedi." (229).

İngilizlər Şərqi Anadolu və Azərbaycanda öz çirkin fəaliyyətlərini dərinlaşdırıldılar. Onlar buralara əlavə nəşər yarışdırılmış ermanı komitelerinin qəniqən çatalarından istifadə etməyə çalışırdılar. Məqsəd ermanılar üçün "Böyük Ermanistan" qurmaq deyildi, xeyr, asas məqsəd zəngin neft yataqlarını ala keçirmək, Rusyanın canuba enan yoluunu ixamlaşdırmaq idi.

Bu məqsədla onlar "Böyük Ermanistan"ın qurulduğunu elan edir, dünyadakı bütün ermanları buraya çağırırlılar. İngilis generalı Tomson Qafqaza çıxdığı zaman bir bayanname naşr etdimiş və bunu dünyaya hər şəkildə yaymışdır. "Böyük Ermanistan laşəkkül etmişdir, hərada ermani varsa, çıxıh Qafqaza gəlsin," - deyirdi. Siyasi hadisələrin başına keçen Ingilterə Azərbaycanın hər qismini, Qafqaz və Turkiyanın şərqi yaşayış bölgələrini bir yera qataraq, Adanadan Mərsina, yəni Ağ denizə qədər "Böyük Ermanistan"ın qurulacağına ermanılara mündələyirdi. Bu çağırış nəticəsində Amerikada, Fransada, İngiltərədə, Misirdə və Yunanistanda nə qədər ermani vardısa, hamisi axın-axın galih Qafqaza toplanmağa başlıdlılar. (230).

ERMƏNİLƏRİN AZƏRBAYCANDA TƏRƏTDİKLƏRİ HABİSAT AR (1918-1920)

Ermenilərin 1918-1920-ci illərdə Azərbaycanda tərətdikləri qətlamlara və qeyri-insani hərəkətlərə keçməzdən avval, rəsmi sənədlərin xərisinə çıxmadiğimizi açıqlamaq istərdik. Çünkü hər hənsi hər masala barəsində rəsmi arxiv sənədlərinə dayanan elmi çalışmalar bu masələyə arzu edildiyi kimi yanaşmaları aradan qaldırat. Ermoni "problem" haqqında Avropa və Amerika olkalarında rəsət edilən əsər və məqaielərin rəsmi sənədlərdən uzaq olduğunu gözə qeyri-obyektiv və xatalı olduğularını daha avval bildirmişdik. Ermanistanın idareçilərlə

elbir olub çalışan erməni diasporası həm milləti dönyaya təqdimmiş, yox edilməyə çalışmış bir millət olaraq tanılmağa çalışır. Beləcə, ermənilər özlərini məsələ, soyqırıma uğramış bir millət kimi göstərir, Osmanlı Tərkiyəsində, Azərbaycanda törətdikləri qatliamları, qeyri-insani davranışları, həm hələ azərbaycanlıların aza baha yurdu olan Qarabağda törətdiklərini, Xocah vilayətini yer üzündən sildiklərini ortasındır etməyə çalışır, işğal altında tutduqları torpaqları unutdurmaq isteyirler. Halbuki arxiv sənədləri haqqıtları bütün çilpaqlığı ilə ortaya qoyur. Bax buna görə da ermənilər türklərin təklifinə qarşı çıxaraq arxiv sənədlərinə yanaşmayıb uydurma fikir və düşüncələrini ortaya atır, dönya işlətini qarışdırırlar.

Ermenilərin Azərbaycan türklərinə qarşı törətdikləri qəlliəm 1918-ci ilin mart ayında Bakıda başladılmış, İrevan'a qədər bütün Azərbaycan torpaqlarında faciəvi bir şəkilde davam etdirilmişdir. Türkiyə və Azərbaycan dövlətlərinin arxivlərindəki müraciətə rəsmi sənədlər ermənilərin türklərə qarşı törətdikləri qatliamları və qeyri-insani davranışlarını ortaya qoyur. Onlar 1905-1907-ci illərdə ruşların yardımını ilə Azərbaycan türklərinə qarşı törətdikləri vahşilikləri eynilə 1918-1920-ci illərdə, bu dəfə ingilislərin yardımını ilə təkrarlarıv, özlərinin törətdikləri hadisələri azərbaycanlıların adına çıxır, panislamizm və pantürkizm düşüncələrini ortaya ataraq ermənilərin bütünlükə yox olmaq üzrə olduqlarını bütün dönyaya yayırlar. Halbuki onlar Bakıda, Qubada, Dəvaçida, Şamaxıda, Kürdəmirda, Göyçayda, Qarabağda, Şuşada, Qıhadlıla, Zangilanda, Cabrayılda, Zangezurda, Naxçıvanda, Şəhurda, Sətərəldə, İrevanda... yəni bütün Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı tariixda hanəti görülməyən vahşiliklər törətmışlar.

BAKİ HADİSƏLƏRİNƏ DAİR VƏRİTƏN RAZI İFADƏLƏR

Rəsmi arxiv sənədlərinə görə, 1918-ci ilin mart ayında Bakıda təxminən 11 000 nəfər azərbaycanlı ermənilər tərəfindən qətl edilmişdir. Ermanıların Bakıda torətdikləri zülm və qalılıqla aid məlumatlar, hadisələrə şahid olan şəxslərdən alınan ifadə protokollarının qısaca xülasəsi aşağıda verilmişdir.

"Bakı şəhər sakinləriindən Abbas Eyyazovun verdiyi ifadədə N Akopovun, F Antonovun, J Melikovun onlara hucum edib qardaşının xanımını öldürdüklarından, qardaşını isə həbs etdiklərindən bahs edilir.

Bakı şəhər sakinləriindən Abdul Cahhar Babayevin verdiyi ifadədə erməni Melikov oğlu ilə birlikdə hucum edib enun qardaşını öldürdüklarından, sonra Zəhrat qəsəbəsində ermənilər tərəfindən parçalanın musulman cəsədlərinin quydadan çıxarılmasından, Cavad Aşurbəyov və asgari doktor Kərimbəy Soltanovu öldürüb yandırmalarından bahs edilir.

Bakı şəhər sakinini M A Hüseynzadənin verdiyi ifadədə 1918-ci il mart hadisələrində erməni Vəqiyantsın müsəlmanların qətl edilməsində aktiv rol oynamasından, təxminən 80 iranlı tacirin ermənilər tərəfindən öldürüləşməsindən və müsəlmanlarla ermənilər arasında sülhün yaranmasının engellenəşindən bahs edilir.

Keçmiş asgari komandan Zabit Qacar şahzadəsi Mansur erməni Melikov və daşnak səy ümidi komitəsinin müsəlmanlara qarşı torətdikləri vəhşiliklərdən bahs edib ifadə vermişdir.

Bakı şəhər sakinini Agabəy Sofotaliyev 14 nəfərlik bir ailənin qətl edilməsindən, kūçələrin döşələri, hürunları, qulaqları kəsilmiş, gözəri çıxarılmış və cinsiyət orqanlarına zəpə soxulmuş qadın cəsədləri ilə dolu olduğundan bahs edib ifadə vermişdir.

Bakı şəhər sakinini D M Xarçenkova evində ermənilər tərəfindən təradilən zəflimdən və onların bir Türkü öldürüdüklerindən bahs edib ifadə vermişdir.

Bakı şəhər sakini A.G.Selimoglu 1918-ci il 20 mart günündə ermənilərin hürməmuna ugrayıb dağdilan "Saadat" məktəbində 300 nəfərə yaxın adamın öldürülüşündən, 1 yaşindakı bir uşaqın və 95 yaşindakı şikast bir qadının tüfəngin qundağı ilə haşlerinə vurularaq öldürülmələrindən və bir çox qadın və uşaqların həbs edilmələrindən bahs edib ifadə vermişdir.

Bakı şəhər sakini M.T.Həsənoglu verdiyi ifadədə başda Stepan Lalayev, M.Ter-Sarkisov və Antonovun uşaqları olmaqla, silahlı ermənilərin məscidlərdə qadın və qızların namuslarını kırławmalarından, insanların kuçalarda və meydanlarda qatl etmələrindən, onları quyulara atmalarından və məscidləri pislikla kırławmalarından bahs etmişdir.

Bakı şəhər sakini M.V.Safaraliyev verdiyi ifadədə erməni ziyanlıları Baqdasarov və Avakyantsın da aralarında olduğu erməni çatelərinin zülmündən və Hacı Akışın aillasını yox etmələrindən bahs etmişdir.

Bakı şəhər sakini M.T.Qanıqoglu verdiyi ifadədə silahlı erməni çatelərinin sakil həyət suren insanları qatl etmələrindən, hir axundu təhqir edib tüfənglerinin qundağı və süngü ilə öldürmələrindən bahs edilir.

Bakı şəhər sakini K.A.Almazoglu verdiyi ifadədə qardaşının, qardaşı uşaqlarının və qayimatlarının da aralarında clduqları 24 rəsatin silahlı ermənilər tərəfindən qatl edildiklərindən bahs edir.

Bakı şəhər sakini M.İ.Maşadi Mövlüdngilunun verdiyi ifadədə kişilərin silahlı ermənilər tərəfindən güllələnmələrindən, yaralı qalan insanların süngü ilə öldürülmələrindən, ölümcül halda olan bacısını xəstəxanaya gətirdikdə oradakı hir erməni hakim tərəfindən güllələnmək istəndiyindən, saqat zırla qırıldıklarından bahs edilir.

Bakı şəhər sakini Habib Sadigov verdiyi ifadədə Hacı Akif və hütün aillasının süngü zərbələri ilə öldürülmələri və Təzəpir məscidinin hayatında 500-a yaxın casadın öldürüşündən bahs etmişdir.

Bakı şəhər sakini Əsad Hacı Mustafayevin verdiyi ifadada silahlı ermanıların hücumları nəticəsində öldürülən insanlar dan bahs edilir.

Birinci müsalman atlı alayı ikinci hissəsinin komandanı Əli Əsadullayev verdiyi ifadədə ermanıların müsalmanları rüslərə qarşı təhrik etmələrindən, müsalman qadınlarını tehziz edib öldürmələrindən, bu vahşətin partizanlıqdan ziyada erməni milliyyatçılığına dayandığından və ermanılar tərəfindən 1918-ci ilin mart ayında 30 000-a yaxın müsalmanı qətl etdiklərindən bahs etmişdir.

Bakı şəhər sakini Əli Əsgər Xuda Baxışdan alınan ifadədə Stepan Lalayev və Ruben Ağamalyantsın rəhbərliyində ermənilərin Bakıdan Petrovsk şəhərinə apardıqları 760 nəfər müsalmana verilən zülüm və işgəncələrlə 555-nin öldürülüşündən bahs edilir.

Fovqaladə İslintaq Teşkilatının üzvü A. Novatskinin Aleksandr Naumoviç Kvastnikdan aldığı ifadədə ermənilərin masum insanları qətl etmələrindən və bu qəlliənin antiisləməviq hərəkatının ərləyə çıxmışının qarşısı alınma maskası altında toradılıyından bahs edilir.

Bakı şəhər sakını Ş. A. Hacı Şahhəzədə verdiyi ifadəsində özünün və ailəsinin ermənilər tərəfindən esir alınmasından, evlarının qaral edilməsindən və erməni ziyanlılarının esirləri təhqir etmələrindən bahs edir.

Bakı şəhər sakını Umay xanım Soltanova verdiyi ifadədə başda Stefan Lalayev olmaqla, erməni çatalarının toradıkları qəlliəm və qaratlardan bahs etmişdir.

Bakı şəhər sakını Osman Osmanov verdiyi ifadədə ermənilərin hakim Soltanovu öldürüb evini qaral etmələrindən və mahalla xidmətçisini öldürmələrindən bahs edir.

Bakı şəhər sakını Tuhi Abdulla qızının verdiyi ifadədə Bakının küçələrində insanların qətl edilmələrindən və məllətinin qaral edilmələrindən bahs edilir.

İran asilli Maşadi A. H. Rızaogluının verdiyi ifadədə 20 yaşındakı oğlunun ermənilər tərəfindən yaralanmasından sonra da vahşicəsinə öldürüləməsindən bahs edilir.

Bakı şəhər sakini Fatma xanım Saleh qızı verdiyi ifadəsində evlərinə hucum edən ermənilərin alındıdan qızı və hayat yoldaşı ilə birlikdə zərlə qaçış qurtuluşlarından, ancaq evda qalan oğlunun vəhşicəsinə əldəruldüyüündən bahs edir.

Bakı şəhər sakini Əli Murad Səfər Əli oğlu verdiyi ifadəsinde ermənilərin tərəfdikləri qatliamlardan, yaşlı, qadın, uşaq deməden insanları əsir almalarından və tərəfdikləri maddi zararlardan bahs edir.

Bakı şəhər sakini Mır Sayyad Mır Zeynalabdin oğlu verdiyi ifadədə ermənilərin verdikləri maddi zararlar nəticəsində diləngi vəzifəyinə duşdüklerindən bahs edir.

Bakı şəhər sakini Ağaxanım Karimova verdiyi ifadədə ermənilərin silahlı hücumu nəticəsində qardaşının ağır yaralanğından və maddi zarara uğradıqlarından bahs edir.

Bakı şəhər sakini Əlibaba Dadaş oğlunun verdiyi ifadədə erməni çatallarının silahlı hücumlarından, bacısının əldərülməsindən, özünü və anasının qaçarkən yaralanmasından və həyük maddi zarara uğramalarından bahs edir.

Bakı şəhər sakini Rəcəb Kalbali oğlunun verdiyi ifadədə silahlı erməni çataları tərefindən anasının, hayat yoldaşının, uşağıının və qardaşının əldərülmələrindən bahs edilir.

Bakı şəhər sakini Murad bəy Muradovun verdiyi ifadədə silahlı ermənilərin müsəlmanların yaşadıqları mahallelərə hücum etmələrindən, qardaşı və iki kişini əldərürmələrindən, qardaşının evinin qarət edilməsindən bahs edilir.

Bakı şəhər sakini Həmid bəy Rustambay oğlunun verdiyi ifadədə Sergey Melikov və Stepan Lalayev tərafından hazırlanmış aşğarların və lütfangıllarla silahlansılmış ermənilərin Bakı müsəlmanlarına qarşı hücumlarından və tərəfdikləri qatliamlarından bahs edilir..."

April 1918

BCA. 930.01. 1-20-1 / 16, 2-25-1 / 9, 2-26-1 / 7, 3-48-1

ASPIHCA. 277-2-13, 277-2-25, 277-2-26

APDA. 894-4-65

QURA VƏ DAVAÇI HADISƏLƏR

Azərbaycan Hökumətinin Fəvqələdə İstintaq Təşkilatının üzvü Novatskinin təşkilatın rəhhərinə verdiyi raporun qısaca xülasəsi:

"1918-ci ilin aprel ayında Bakı və Bakı əyaləti bolşeviklər tərəfindən işgal edilmişdi. O zamanlar bolşeviklərin təmsilçisi David Qolovanı tabeliyində olan silahlı dəstəsilə Qubaya gedikdə özünü komissar elan edib bunu Quba xalqına qabul etdirməyə çalışdı. Sülhsevar müsəlman xalqı ilə tanış olduqdan sonra Qolovanı təhlükə olmadığını görə həbəxanadakı 200 erməniyi azad etdi.

Bir neçə gün sakit və rahatlıq içarısında keçdi. Fəqat sonra lazgilərdən emələ galan bir hırlık Qubaya yaxınlaşmaga başladı. Onlar Qolovanının taslim olmasını istadılar. Qolovanı taslim etmədiqda lazgilət atış açdırılar. Beləcə hər iki tərəfdən atış yağmuru başlamış oldu. Qolovanı özüne dəstək olaraq erməniləri və hir çox orındoks rusu yanına aldı. Bu zaman Rakıdan həyük bir silahlı dəstanın Qubaya doğru yaxınlaşdığını xəbəri geldi. Rakıdan galan bu dəstanın müsəlmanlara zərər verəcəkləri ni düşündürdüllər.

1 may 1918-ci il sabah saatlarında Qubaya çatan bu silahlı dəstanın komandanı daşnakşütyun komitəsinin təmsilçisi Amazasp, yardımçısı isə Nikolay idi. Bu dəstə tamamilə erməni militsyanlarından emələ galmışdı. Onlar şəhəre girir-girməz atış etməye başladılar və qarşılığında gördüklerini, kişi, qadın, uşaq, qoca demədən öldürürdülər. Onlar evlara girir, aileləri ləməmən yox edirdilər. Qadınların əllerindəki kiçik körpələri həla hıçqıla drograyırdılar.

Kerbalay Məmməd Tagı oğlunuñ ailəsi 14 nəfərdən, Məmməd Rəsul oğlunuñ ailəsi isə həyət yoldaşı və 3 uşaqlıñ ibarəti idi. Ermonilar Məmmədin qarınıñ yurdular, uşaqlarınıñ başlarınıñ kasdları, Hacı Dadaşbala Qasim oğlunuñ xərəməniñ və oğlunu yandırtaraq öldürdülər. Kerbalay Abuzarin iki qızının

başını analarının qızığına qoyaraq kasdilar. Maşadi Qəmbər, molla Məhəmməd Sələh oğlunun xanımlarını və azyaşlı uşaqları qıl eddilar.

Bunlardan əlavə, molla Şahbaz, Usta Məhəmməd, Rəsul Bayram oğlu, Rəsul Kazım oğlu, Məşadi Müsa Zeynal oğlu, Məşadi Feyzulla oğlu, Kərəhalay Dadaş Bağırov oğlu, Cabbar Məmməd Əli oğlu, Saiba, Səfaralı, Maşadi Talib oğlu və digərləri işgəncə verilərək oldurulduqlar.

Ruralarda kişi, qadın və uşaq olmaqla təxminən 2 000 (iki min) nəfər əldənmişdir. Ermaniler təxminən 100 qadın və qızı tacavuz etmişlar. Bunların adlarının yazılmaması üçün aqrabaları tərəfindən gizlədilmişdir.

Rəsmi olaraq Amazasp dəstası tərəfindən 2 milyon rus rublu dayarında zarar verilmiş, 25 milyon dayarında mal qəsh edilmiş, 100 milyon dayarında 105 ev yandırılmışdır.

Musalmanlar ermanilərə təslim olmaq və oldurulmamak üçün ağ bayraqlı təmsilçilər göndərmişlərənən, ermanilər hənu qəbul etməyib, onları da əldənmişlər.

Dəvəçibazar və Qızılburun kəndləri da 11 nəfər yaşlı kişini seçib ermeniləri duz-çərəkla qatışlamaq üçün göndərmişlər, fəqat ermanilər duz-çərəkla galan yaşıları da qıl etmişlər.

Amazaspın militərləri islam dininə nifrat etdikləri üçün məscidləri və "Qutani-Karim" i da yandırmışlar.

Qubada 122 kənd qaral edilmiş və yandırılmışdır. Bu kənlərdən bəziləri bunlardır: Dəvəçi, Sadan, Çarxzana, Zağlıcan, Əlixanlı, Əyinbulaq, Nardarın, Siyəzən, Rehimli, Surra, Gülmələr, But-but, Andreyabad, Xalillar, Qaraqış, Aşağı Kusi, Sarvan, Əmirzəim, Tura, Ayğun və digərləri. Bu kənlərdə 60 kişi, qadın və uşaqlar əldənmiş, 53 kişi da yaralanmışdır. Verilən zərər 58.121.590 rus rubludur.

Qolovanının verdiyi ifadaya görə, Quba şəhərinə göndərilen Amazasp dəstası bir "caza dəstəsidir." Bu, yalnız ermənilərənən amala gətirilən 2 000 nəfərlik bir dəstədir. Bu dəstə siyasi məqsədlə deyil, sadəcə musalman xalqından intiqam almaq məqsədilə daşnaklar tərəfindən göndərilmişdir.

Caza dastasının komandanı Amazasp: "Man ermanı xalqının qahramanıyam, sizin va türkler tarafından öldürülerken ermaniların intiqamını almaya geldim. Xazar denizinden Şah dagına qader olan həlgada yaşayan müsəlmanların kokunu kəsmək üçün hətədayam," - demişdir.

Bu Amazasp dastasına Qubadan qatılan ermanilar da olmuşlar. Arutün Ayrapetov, Berder Cavad, Arulünov, Avakov, Lalabalar, Amirdanovlar, Vartan Melikov, Aleksandr Mukasyanlı, Yaqub Tatnes, Arulün va atası Babacan Karapeli oğlu Rıbnatın caza dastasına qatıldıklarını Quba şəhər təmsilçisi Əlibayov, Hacı İsmail Orucov, Hacı İhdad Musayev, Məşadi İbad Rəgîrov, Məmməd Musa Məmimad oğlu, Karhalay Ahuzat Mastan oğlu va başqalarını şahid olaraq təsdiq etmişler.

Caza dastasına qatılan ermanilar barəsində istintaqın hazırlanmasını arz edirəm.

NOVATSKI

Aprel 1918

RCA. 930.01. 5-104-1

ADA. 1061-1-95

Quba şəhərinə bağlı bölgələrdə ermanilar tərafından qatal edilib yandırılan kandların adları (50 kand) İnzibati Təşkilat tərafından Azərbaycan Hökumətinin Fövqələdə İstintaq Təşkilatına göndərilmişdir.

19.12.1918

RCA. 930.01. 6-115-3

ADA. 1610-1-97

Davaçı qəsəbəsinin muxtarı Dadaş Musa oğlunun Azərbaycan Hökumətinin Fövqələdə İstintaq Təşkilatına verdiyi ifadə. Bu ifadə əsasında Davaçıya həqili 5 adət kandında daşnakların 400 xələnini soyaraq yandırıldıklarına, bazi kandçiləri da öldürdükllərinə dair 22 dekabr 1918-ci ildə hazırlanmış protokol.

28.12.1918

BCA, 930 01, 6-116-1

ADA, 1610-1-97

Dəvəçi qasabasına bağlı Əlixanlı kəndinin muxarı Naci-madullah İsmail oğlunun Azərbaycan Hökumətinin Fövqaladə İstintaq Teşkilatına verdiyi ifadə ilə Qubaya 12 km məsafədə Dəvəçiye bağlı 240 xanah kəndin ermənilər tərəfindən yanmış yandırıldığına, qarət edildiyinə və 2 nəfərin öldürüldiyinə dair hazırlanın protokol.

22.12.1918

BCA, 930 01, 6-116-2

ADA, 1610-1-97

ŞAMAXI, GÖYÇAY VƏ KÜRDAMIR HANİSLƏRİ

Ermənilərin Şamaxı ayalatına bağlı Meyniman kəndində tərətdikləri vahşiliklər nəticəsində Azərbaycan Hökumətinin Fövqaladə İstintaq Teşkilatının üzvü Novatski İstintaq Teşkilatının rəhbərini bir raport yazdı. Bu raportun qısaca xülasəsi aşağıda verilmişdir:

1918-ci ilin mart ayında erməni askarları Ağcaqahul vəzrasına gələrək Şamaxı ayalatına bağlı Meyniman kəndinə hücum etdilər. Kandlılar Kür çayının sahilindəki meşolara qaçataq ərazilini qorudular, ancaq onların ev aşyaları qarət edildi, evləri yandırıldı. Bu vaxt tatar alayı geldi və ermənilər geri çakıldılar. Tatar alayı başqa ayalatla gəndarılıkda ermənilər ikinci dəfə hücum etdilər. Bu dəfə onlar 22 kişi, 16 qadın, 12 uşaq bildirüb 6 nəfəri dövra adıllar. Onlar 312 böyük baş, 807 kiçik həş heyvanını inplayıb apardılar. 34 evi tamamən yandırdılar. Toplam zarar 3.124.250 ruis ruhludur.

Kəndin müxarıları Sursay ağa Mahmad oğlu hücum edən ermənilər arasında öz kəndçilərinən illarionovun, ayaqqabı təmirçiləri Nikolayın və Qriqorinin, tacir Kirkorun da olduğunu

şüyəmişdir. Buna görə çələpunun 13, 129, 927, 1633, 1636, 1453, 1607 maddələrinə əsaslanaraq, yuxarıda adları çəkilen ermənilərin İslintaq cəhət olunmalatını arz edirəm.

İslintaq işkətilatının üzvü: NOVATSKI İMZASI

Mart 1918

BCA. 930 01. 5-81-1

ADA. 1061-J-5

Ermenilərin Şamaxı ayalotinin Padar yaylağına hücum etməli nəticəsində taxminan 80 kişinin, 25 qadının, 15 uşağın öldürüləşməsindən və 69 000 baş mal-qaranın oğurlanmasından bahs edən və Stepan Lalayev, Qavril Qaraoglanov, Uzun Mixail, Mixail Petrosov və Sadro Ağtabyevin hui çəmi:ata rəhbərlik etdikləcənə dair Eñvəlada İslintaq Teşkilatının Üzvü A Novalskinin komissiya rəhbərini yazdığı rapor.

05.02.1919

BCA. 930 01. 6-113-1

ADA. 1610 -1-4

Eñvəlada İslintaq Teşkilatının silahlı erməni çatalarının hücumuna maruz qalan Şamaxı ayalati kəndlərinin müxtəlif və kanlılarından aldığı ifadə protokolu

'Baloglan kəndinə hücum edən erməni çatalarının arasında rusların da olduğu və taxminan 250 kişi, 150 qadın ilə 135 uşağın öldürüldüyü, 32 kişi, 16 qadın və 21 uşağındə yaralandığı və çox böyük maddi zərərin verildiyinə dair kənd müxtələrinin ifadəsi.

Kəçəri olan Çayith Təzə kəndin xalqından 3 kişi, 2 uşağın öldürüldüyüne və çox sayıda mal-qaranın oğutlandığına dair kənd müxtələrinin ifadəsi.

Ağcaqabul vəzqəlindən hücum edən erməni əsgarlarının 5 kişi, 1 qadın ilə 6 uşağı öldürdükli və çox sayıda heyvani oğurlaşdırılmışa dair Hila yaylağı müxtələrinin ifadəsi.

Şorhaçı kandına hürüm edən ermənilərin taxminan 15 kişisi, 10 qadın ile 5 uşağı öldürdüklerinə dair kənd muxtarının verdiyi ifadə.

Şorhaçı kənd sakini Sarxan M Şirin oğlunun çox sayıda heyvanlarının uğurlandığı, akiñ sahalarının dağıdıldığı və böyük zərara uğradıqları haqqında verdiyi ifadə.

Kovşar kandına hürüm edən erməni çatalarının 16 kişini qatl etdikloruna, çox sayıda heyvanı ugurladıqlarına və böyük maddi zərər verdiklərinə dair müxtəlif Huseyin K Müstəfa oğlunun verdiyi ifadə.

Ermənilərin hürümü sababila kandların maddi zərərə uğradıqları haqqında Kazib kəndinin müxtəlif Gulçəsum Abdulgəsim oğlunun verdiyi ifadə.

Ermənilərin hürümü nəticəsində böyük maddi zərər gören II Talış kəndinin müxtarının ifadəsi.

Ermənilərin hürümü nəticəsində kandlardan taxminan 50 kişi, 15 qadın ile 25 uşağı qatl edildiyinə və çox sayıda mal-qaranın uğurlandığını dair Meynimən kəndinin müxtəlif S.A. Məmməd oğlunun ifadəsi.

Ermənilərin hürümü nəticəsində kardlardan 46 kişi, 18 qadın ile 22 uşağının öldürülüşünə və çox sayıda mal-qaranın uğurlandığını dair Abdulyanəc kəndinin müxtəlif Güləzi Məmmədin ifadəsi.

Ermənilərin hürümü nəticəsində 10 kişi, 1 qadın ile 1 uşağının öldürüldüyü, insanların kandlarından ayrılaraq 1,5 ay sonra geri döndükleri haqqında Tiranı-Kelani kəndinin müxtəlif M.R. Seraslan oğlunun ifadəsi

Rozavand kandına hürüm edən ermənilərin 3 kişini öldürdükleri, çox sayıda mal-qaranı ugurladıqları və kandlarıنى tərk edən insanların 1,5 ay sonra geri döndükleri haqqında müxtəlif Maşadi Füjar Karhalayı Əsgər oğlunun ifadəsi.

Rahməli kandına hürüm edən ermənilərin 3 kişini qatl etdikləri və böyük maddi zərər kləri haqqında müxtəlif Beydulla Abdulla oğlunun ifadəsi.

Rəlmağalı kəndinə hücum edən ermənilərin 7 kişi ilə 4 qadını öldürdükleri, 2 kişi ilə 2 qadını yaraladıqları və hövək maddi zərər verdikləri haqqında müxtələf Dadaş Maşadi Cəhi oğlunun ifadəsi.

Qaraqışlı kəndinə hücum edən ermənilərin 60 kişi, 15 qadın ilə 12 uşağı öldürdükleri, kəndə böyük maddi zərər verən ermənilərin arasında Matrasa və Kerken kəndlərindən olan ermənilərin da öldürdülərinə dair müxtələf Əziz Əli Hacı Cəfər oğlunun ifadəsi.

Navahı kəndinə hücum edən ermənilərin İaxminən 555 kişi, 250 qadın, 140 uşağı öldürdükleri, 60 kişini yaraladıqları və hövək maddi zərər verərək kəndin məscidini da dağıdıqlarına dair müxtələf Əziz Rəgib oğlunun ifadəsi.

Kuruzma kəndinə hücum edən ermənilərin 1 kişini öldürdüklerinə və maddi zərər verdiklərinə dair Şahmürəkəy Abbas-bəy oğlunun ifadəsi.

13.02.1919

BCA. 930 01. S-103-2

ADA. 1061-1-81

Ermənilərin Şamaxı ayalatına bağlı Zarqaryan, Kevluç və İngat kəndlərindəki müsəlmanları qəll etdiklərinə dair Azərbaycan Hökuməti Fövqələdə 1əntəq Taşkilatının üzvü Novatskinin işkətiləndə rəhbərliyinə verdiyi raporun qisaca xüjəsəsi:

"1918-ci ilin aprel ayında Şamaxı ayalatına bağlı Zarqaryan, Kevluç, İngat və digər kəndlərdə yaşayan ermənilər, Zarqaryan Cahangir Rüstəm oğlu rəhbərliyində Mikurdic Rudaqov və yerli kənd papazının qardaşı Levon Pirverdov, Nerses Artyom oğlu silahlı olaraq Dıcıatan kəndindəki müsəlmanlıara hücum edib, onların kəndin ortasında toplanmalarını emri elmiş, tərəfdaş qadın və nəqşləri ayırtənəq öldürməş, kişiləri isə yere uzandıraraq gülələləmiş, canlı qalanları qılıncdan keçirmişlər. Bu hadisədə 105 minən 50 kişi, 65 qadın və 21 uşaq öldürüləmişdir.

Qəlliam İoradan və yuxarıda adları keçən ermənilər baxında istintaq işləri başlaşdırılmışdır.

Təşkilatın üzvü NOVATSKI¹

Aprel 1918

ECA 930 01. 5-109-2

ADA 1061-1-102

Ermənilərin Şamaxıda yaşayan müsəlmanlara qarşı ləratidikləri zülümə dair Azərbaycan Hükümtü Fövqələdə İstintaq Təşkilatının üzvü Novatskinin təşkilatın rəhbərini verdiyi rapportun qısaca xulasəsi:

Şamaxı şəhərində yaşayan müsəlmanlar 1918-ci il 18 mart gecəsi erməni və malakanların silahlı hücumuna uğradılar. Müsəlmanlar bu hücumu gözəlmirdilər. Çünkü Papaz Dağral və malakan təmsilçisi Karahanov İncil tüzərinə and içərək müsəlmanla yaxşı keçməcəklərinə dair söz vermişdilər. Ancaq ermənilər sözlerini tutmayıb müsəlmanlara hucum etməyə başladılar. Onlar şəhərin zangin və məşhur adamlarından olan Şixiyev, Həsənov, Cabralov, Müftü Hüseyn bayov, Əlimirzayev, Əfəndiyev, Bahayev, Rəyübəy Hüseynov, Hacı Yaqub Ələkbərov, Teymur Abutalib, Hacı Fətəli Fətəlibayov və həşqalarına aid gönzəl evləri yandırdılar. Bütün qılımatlı aşyaları qaral etdilər.

Ermənilər yandırıldığı evlərin sahiblərini insanlığa yaranmayan işgancalarla öldürdüler. Dəşleri kasık, qarınları yırtılaraq qəll edilən qadınların cesədləri küçələrə atılmışdı. Uşaqları paya ilə yeta çəxmişdilər. Şamaxı şəhərində yaşayan müsəlmanlar bu vəziyyətə qalmışdilər.

Sonra şəhərə müsəlman ordusu gəldi. Ermənilər malakan kəndlərinə qaçdilar. Ancaq müsəlman ordusu dörd gün sonra Şamaxıdan ayrılmış machutiyyətində idi. Müsəlman ordusu getdikdən sonra ermənilər yenidən müsəlmanlara hucum etməyə və daha siddətli və daha ağır işgancaya həşqildilər.

Birinci va ikinci hücum nəticəsində bir neçə min müsləman öldürülər. Ölen müsləmanlar arasında məşhur insanlar da vardı. Tumanın üzvü Məmməd Tağı Əliyev, Hacıhəsən Aħbasov, Əşraf Hacıyev, Hacı Əbdülxalıq, Hacı Əbdüll Hüsseynov, Hacı İsrəfil Məmmədov, Mir İbrahim Seyidov, Hacı İsrəfil Salamov, Ağa Əhməd Əhmədov, Hacı Əbdülcəsim Qasımov, Əyyub ağa Veysov, Zeynəb xanım Veysova, Əli Aħħashay İbrahimbayov, Əlakhar Qadirbayov, Əbdürrahim ağa Ağalarov ve daba bir çoxları. Şamaxı müsləmanlarının zararları taxminan 2 milyon tunc tuluq qadardır.

Şamaxı müsləmanlarının təmizlənmə planı Stepan Lalayev, Qavril Qaraoglanov, Gılbandov, Mıxail Arzumanov, Karapet Karamanov, Şuşinski Ağamalova, Sedrak Vlasov, Samuel Daliev, Petrosyants, Ivanovlar (ata, oğul) tətəfündən hazırlanmış və həcum zamanı yerli ermənilərdən istifadə edilmişdir.

Bu hadisalarda şahid və cinayətkarların ifadələri ilə aşağıda adları keçən ermənilərin günahkar olduğunu təsbit edilmişdir: Stepan Lalayev, Qavril Qaraoglanov, Gılbandov, Mıxail Arzumanov, Karapet Karamanov, Ağamalov (Qarabag erməni), Sedrak Vlasov, Samuel Deliyev, Petrosyants, Ivanovlar, Avanəsov, Sandrak Ağrıyev, Artem Ter-Matevosyan, Yaquh Martirosyan, Armenak Yakuboviç, Martirosyants, Aleksandr Xacaturov, Mıxail Xaçalurnov, Andrey Arzumanov və digərləri.

Bu səbəblə yuxarıda adı keçən günahkarlara qarşı idtiňaq başladılmasını ərz edirəm.

"İstintaq Taşkılığının üzvü NOVATSKI JMZA"

18.03.1918

BCA. 930.01.5-111-1

ADA. 1061 -1-108

Şamaxıda qaral və qatliamlar toradıh yaxalanan ermənilərin cinayətkar olduqlarına dair Azərbaycan Hökumətinin Fövqələdə İstintaq Taşkılığının verdiyi qərarın qısaca xüsusü

**Azərbaycan Hökuməti Fövqələda İstintaq Təşkilatının
üzvü Novatskinin raportuna görə.**

Məşadi Qadim, Məşadi Nadiroğlu, Cəhbar ağa Məhəmməd oğlu, Ağacan Mehdi oğlu, Nasreddin İbrahim oğlu, Saday Adigəzel oğlu, Əvaz Məhəmməd oğlu, İbrahim Osman oğlu, Ağasəf molla Soltan oğlu, Farzali Garay oğlu, molla Həmzə Məmməd oğ'unun şahidi klərkləri və Əngəkəran kəndinin protokolunun nəticəsinə görə.

Çoxur yurd kəndlilərinin Boris İvanoviç Polovinkin, Vasiliiy Borisoviç Polovinkin, Nikolay Borisoviç Polovinkin, Yakov Polovinkin, Aleksey Alekseeviç Polovinkin, Ivan Alekseeviç Polovinkin, Semyon Polovinkin, Yetim Çerkasov, Ivan Mixayloviç Lorin, Nikita Lorin, Pyotr Lorin, Kosma İvanoviç Lorin, Semyon Lorin, Andrey Koçetkulin, Matvey Salamatin, Ivan Laplin, Moisey Laplin, Mixail İvanoviç Kojin, Semyon Kojin, Yakov Kojin, Ivan Drilyov, Semyon Popov, Pyotr İvanoviç, Pyotr İosifoviç, Boris Qerasimov və İebani kəndindən Ivar, Karaiyov və Stepan Nazaric din düşmənciliyi səbəbile müsəlmanların kökünü kasib məllətin qarət etmək məqsədilə nəzəralərində anlaşaraq bit neçə yüz nəfərlik silahlı dəstə əmələ gətirib 18 mart 1918-ci il tarixində Şamaxı əyalətinin Angakəran kəndində yaşayan müsəlmanları qallı etməyə başlamışlar. 200 nəfərin qulaqlarını, tırnaklarını kasib, gözlerini oyaraq öldürmişler. Bütün qiymətli əşyaları qarət etmiş, böyük baş və kiçik baş heyvanları sürüb apardmışlar. Bura gora da qəzənun 13, 129, 922, 927, 1630, 1633, 1634, 1453 və 1667 maddələri ilə müqəssir olaraq cazalındırımları qararlaşdırılmışdır.

Azərbaycan Hökuməti

Fövqələda İstintaq Təşkilatı rəhbəri | IMZA

Üzvlər (4) | IMZA

13.06.1919

BCA 930 01. 5-112-2

ADA. 1061-1-110

Göyçay ayalatına həgli Kürdəmir, Qarabucaq, Atab Mehdiyə bay kəndləri ilə Bakı və kəndlərində yaşayan müsəlmanlara qarşı toradılən qatlamlar və qaratlar haqqında Azərbaycan Hökuməti Fəxvələdə İstilik Teşkilatının Rəliyyə Nazirliyinə yazdığı 22 oktyabr 1918-ci il tarixli reportun xülasəsi

"Kürdəmir Azərbaycan dəməryollarına yaxın bir bolqardır. Sahəsi 16 min dönümdür. Bu kənddə çoxluq ələtaq müsəlmanlar yaşayırlar. Yaşayanların az bit qismi da ermənilərdir, ancaq bunların burada daşıtmaz amlakı yoxdur. Hər hir kənd kimi bu kənd de 1 iyun 1918-ci ildə erməni militanlarının təzyiqinə uğradı. Ermənilər əsgəri forma geyərək xalqa hücum etdilər. Evləri, dükənləri və məscidləri qarat edib əlaşa verdilər. Şəhidlərin ifadələrinə görə, ermənilər əsasən müsəlmanlara qarşı ikrətdikləri, beynəlxalq bir düşməncilik kimi qiymətləndirilməlidir. Ermənilər muhatibənin ilk günləri dən müsəlmanlara qarşı düşməncə davranışlardır. Onlar müsəlmanları tehrik edir, həqarətlər yağıdırır və təhdid edərək gelecekda müsəlmanlardan intiqam alacaqlarını söyleyirdilər.

Bolşeviklər kəndə girməyə başladılar, öndə ermənilər girdilər. Onlar hər hansı hir evə gələrək müsəlmanları öldürür, onlara işgənə verir, sonra da evləri yandırırlar. Kəndlərin mal və mülküünü qarat edirdilər. Bu hadisələrə qarşı çıxmazlıq çalışan müsəlmanlarla eyni kənddə yaşayar, ermənilər atasında toqquşmalat başlıdı. Müsəlmanlar o bölgəni tərk edərək Bakıya sığırırlar. Bu hadisələrde Kürdəmirdə 56 ev və dükənlər, 127 evə hətbişlik mülklər, 2 məscid qarat edildi, yandırıldı. Yerli imama aid ev qarat edildi və yandırıldı. "Qurani-Karim" yandırıldı, həzirları cirildi, parça-parça edildi. Kürdəmirdən sonra Çəngi kəndi, Qaravəlli, Qarabucaq, Mustafa, Xalil Qasımbay, ərab Mehdiyə bay kəndləri qarat edildi, zəngin boyalar Soltanov ilə Sadalının evləri soyuldu. Bütün hə kəndlər ermənilər tərəfindən yandırıldı.

Çayb kəndində evlər soyuldu və əlaşa verildi. Bu kənddə qalan 20 nəfər işğənə verilərək əldərildərlər.

Qaravəlli kəndində 10 ev vardı, hamısı yandırıldı.

Qarabucaqda isə 121 ev soyulub yandırıldı, 7 nəfər vahşicəsinə öldürüləndi.

Xəlil Qasımbəy kəndində 7 nəfər öldürüldü, 9 ev yandırıldı,

Ərab Mehdi bəy kəndində 84 ev soyulub yandırıldı, 83 nəfər öldürüldü. Bir nəmən 78 nəfəri kişi, 4 qadın, 1 oğlan usağı idi.

Yandırılan evlərin fotospektli çəkilmişdir. İstintaq davam edir. İstintaq nəticələri raporta əlavə ediləcəkdir.

Ermenilər cənili ilin mart ayında silahlı hücumu keçdilər. Bəki, Şamaxı və Şamaxı ayalətlərinə hücum etdilər. 1yun ayının ilk günlerində aldığımız məlumatla gora, hələvəklər Kürdəmir tərafına gələcəkdilər. Onlar rus, mələkən və ermənilərdən əmələ galan bir hərlik idilər. Xalq vahimə içərisində kandları tərk etməyə hazırladı.

İstintaq Teşkilatının rəhbəri : IMZA

22 oktyabr Bakı"

18.12.1918

BCA. 930.01.1-21-2

ASPİHDA. 277-2-16

QARABAĞ HADISƏLƏRİ

Ermanilərin təbrikleri nəticəsində Ağdam müsəlmanlarının Azərbaycan hökumətinin zəhərinə çəkdikləri telegraf.

10.06.1919

BCA. 930.01.2-28-3

ASPİHDA. 277-2-40

Qarabağın Ümumi Valiliyinin Vali Vakili Mahmudbəyovun ermənilərin Əliqanlı kandına etdikləri hücumlar haqqında Dənizli İşlət Nazirinə göndərdiyi telegrafın xülasəsi:

Şuşa və Cəbrayıl ayalətlərinə aid Tag, Muğdamlı, Sosalık, Ağdnus, Həzərbəlli kəndlərindən əmələ gələn silahlı texminən

600 nəfər erməninin Əliyanlı kəndinə hucum etdikləri, müvəllimlərin qarşılıq verdikləri, çatışmada 16 ermənin hələ aya keçirildiyi, öldürülən ermənilərin cihətlərində tapılan sənədlərdən onların Lənkəran asgari birliyinə aid zəhijlər olduğunu dair məlumatlar verilir.

12.01.1920

BCA, 930 01.3-50-3

ADA, 894-7-21

Qarabağın Vali müavini Mahmudbəyovun Azərbaycan Daxili İşlər Nazirinə göndərdiyi Cəbrayıl ayaləti müdafiə dəstələrinin müvəffəqiyyətli bir şəkildə ermənilərə qarşı çıxışları, ermənilərin Əsgəramı aya keçirdikləri, Şuşa və Xankəndini mühasirəyə alıqları, Cəhrayıl və Zəngazur ayaləti müdafiə dəstələtinin birləşməsilə müvəffəqiyyətli neticələr elda edildiyi, silah-sutsatın yetersizliyi və Ağdam-Qaryagın telefon xəttinin ermənilər tərəfindən taxtih edildiyi haqqında rapor.

26.03.1920

BCA, 930 01.1-52-1

ADA, 894-7-29a

Mutlafiq ölkə təmsilcilerindən amala galan komissiyanının sadəcə Qazax əyalətinə deyil, bütün əyalətlərə göndərilmasına dair qərar.

Mutlafiq dövlətlərin təmsilcilerindən amala galan komissiya-nın bir təraflı olmaması üçün yalnız Qazax əyalətinə deyil, Qars əyaləti və digər bütün əyalətlərə göndərilməsi və ermənilərin hücumuna uğrayan bölgələrin araşdırılmasının daha doğru olaraqına dair Azərbaycan dövlətinin müdafiə komitəsinin qərarı

08.04.1920

BCA, 930 01.4-70-7

ADA, 970 1-113

Cəbrayıl ayaləti Dündükçü kandinin dağıdılib yandırılması.

Cəbrayıl ayaləti idarəcilerinin Cəbrayıl ayaləti I Polis hələsəsinə həqiqi Dündükçü kandinin 31 dekabr 1918-ci ildə dağıdılib yandırıldığından bəhs edən tapşırı.

08.01.1919

BCA. 930.01. 3-48-6

ADA. 894-4-65

ZƏNGƏZUR VƏ ZƏNGİBASAR HADİSLƏRİ

Ermanların Zəngəzurə bağlı Görusdə tərəfdildəri zülm.

Zəngəzur ayaləti idarəci vəkili Kalantarovun Bakıya gəndardığı teleqrafda Razdar, Ağgarlar və Vəlilər adlı müselmən kandlarının dağıdılb yandırıldığı bildirilir.

06.01.1919

BCA. 930.01. 3-48-5

ADA. 894-4-65

Zəngəzur ayalalının idarəcisi Malik Namazaliyevin teleqrafı.

İngilis nümayəndəliyinin rəhbəri Mihəşti Gələbonun bolğası olmasında həxməyaraq, Zəngəzur ayalətləndən 30 müsləmən kandınır. General Andranikin silahlı qruplaşmaları tərafından dağıdılb yandırıldığı və bu qruplaşmalarla Türkiyədən gələn ermanların da olduğuna dair Malik Namazaliyevin teleqrafi.

10.01.1919

BCA. 930.01. 3-48-7

ADA. 894-4-65

Ermanilarin Zəngəzur kandlarında zülmü va muhasirəsi davam edärən ingilic təmsilçisi yol açmaqla məşqul idi.

Zəngəzur əyalətinin idarəcisi Mahmud bayovun Quşulu Açı, Arxası, Ağsarı kandlarının dağıdılması, Şəfərciç, Açaquv, Oxçu kandlarının taslim olması, Kiratah, Molələ Kəvən, Karanagi, Gabarlı, Kiçik Vaşbək, Mahmudlu, Kayddash, Kepacalı, Qutuyurd, Kayçən, Küra, Acıbacı kandlarının mühasirəyə alınması va hütün buncular baş verərən ingilic təmsilçisinin Şuşadan Corusa keçmək üçün yol açmaqla məşqul olduğuna dair bir teleqrafı.

29.01.1919

BCA. 930.01. 3-48-8

ADA. 894-4-65

Ermaniların Zəngibasar bölgəsində hucumlarına davam etdikləri haqqında telegraf.

Azərbaycan Xarici İşler Naziri F.Xoyski tərafından 21 dekabr tarixində ermaniların Zəngibasar bölgəsində müsəlmanlara qarşı savaşmağa başlamalarının, Qargahasar, Uluxanlı kandlarının dağıdılmasının, Çebankəra va Qaraqışlaq kandları yaxınlığında İoqqışmaların davam etmasının iki ölkə arasındaki ixtilaflı mənzuların sülh yoluyla həll edilməsini angalladıyi, ermaniların 23 noyabr 1919-cu il tarixli anlaşmaya əhəmiyyət vermədiklərinin ifade edildiyi Ermanistan Xarici İşler Nazirinə gəndarılan telegraf.

27.12.1919

BCA. 930.01. 4-56-4

ADA. 897-1-38

YEREVAN, NAXÇIVAN, ŞƏRUR, SÜRMƏLİ, VEDİBASAR VƏ MİLİSTAN HADİSƏLƏRİ

Azərbaycanın Yerevandakı İctimai İşlet Nazirliyinin temsilçisi T. Makinskini Azərbaycan İctimai İşlet Naziri V. V. Kenevskiye erməni qəlliamlarndan qadıqları səbəbələ mülliəci vəziyyətinə düşən müsəlmanların öz kəndlərinə döñə hilmədiklərinə görə çox etxünlü günlər yaşadıqları və hətta aşıqdən ölenlərin olduğunu, qış aylarında bu olümlərin artacağı, sağlamlıq probleminin olduğu, Yerevan, Ecmiadzin, Novo Rəyazid, Sürməli, Zəngəzur ayalaları başda olmaqla, hər həlqelərə tacili olaraq qida və çağamlıq yardımının çatdırılması haqqında göndərilən rapor.

09.09.1919

BCA. 930.01. 2-31-3

ASPİHDA. 277-2-58

Yerevan müsəlmanlarının qorunma istəkləri.

Yerevanın müsəlman camiyyəti idarəə Taşkılığının rəhbəri T. Makinskini Azərbaycan hökumətinin rəhbərinə və Xarici İşlər Nazirinə Yerevandakı müsəlmanların müdafiəsi üçün aktiv fəaliyyətə keçilməsini istəyan müraciəti.

18.01.1919

BCA. 930.01. 4-60-1

ADA. 970-1-15

Ermaniların Yerevandakı müsəlmanlara qarşı hücumları.

Azərbaycanın Gürcüstandakı diplomatik təmsilçi yardımçısı Vəkərovun Mültəsiq Dəvətəllər Yüksək Komissarı Qaskela göndərdiyi, ermənilərin Yerevan həlqəsi müsəlmanlarını silah gücüylə hər idarəsi altına almaga çalışıqları, hər məqsodla erməni aşığı birliklərinin müsəlman kəndlərinə hücumlar tərtib edərək onları yoxdılın, yüzlərce insani mültəci vəziyyəti-

ne saldıqları, bu hucumların ve qatliamların bir an evvel duşdutulması talebinin bildirilen telegraf.

30.12.1919

BCA. 930 01. 4-56-5

ADA 867-1-28

Ermanilarin esir aldığıları müselman qadın va qızların azad edilmələri üçün müttefiq dövlətlərin ordu komandanlığı ilə gərüşülməsi barəda Azərbaycanın Gürcustandakı diplomatik təmsilçi yardımçısı P. Vəkilovun Azərbaycan Xarici İşler Naziri-ne göndərdiyi yazı.

Yazında ermanilar tərafından asır alınıb zorla Yerevana spartılan müselman qadın va qızların çırkin va alçaldıcı hərakatlarla maruz qaldıqlarının general Biçə anladılmasından sonra general Biçən Yerevanda olan müttefiq dövlətlərin ordu komandanlığına bir telegraf göndərərək asırların azad edilmələrini emr etdiyi va Paris konfransında olan Azərbaycan heyatının rəhbəri Topçubaşovun Rəkiya göndərdiyi gizli sənədlərin Batumda açılmasıyla, müttafiq dövlətlər ordu komandanlığına eitiraz notası verildiyi bildirilir.

31.03.1919

BCA. 930 01. 4-64-1

ADA. 970-1-54

Naxçıvan, Şəhur, Sürmali, Vedibasar və Milistandakı müsəlmanlara yardım məqsədilə göndərilən təmsilçilərin təhlükəsizliklərinin təmin edilməsi haqqında.

Naxçıvan, Şəhur, Sürmali, Vedibasar və Milistanda göndərilən müsəlmanların varisiyətini aşasdıraraq pul yardımını elmək məqsədilə gedən təmsilçilərin engelsiz və mübahisəzli bir şəkildə sefərlərinin təminini üçün Azərbaycan hökuməti rəhbəri H.Xoyskinin Transqafqazdakı müttafiq dövlətlərin ordu komandanımı general V.Thomsona yazdığı məkiub

03.04.1919

BCA 930 OL 2-3C-2

ASPIHDA. 277-2-57

Cənub-qarhi Azərbaycan müsalmanları üçün məclislerin-dən Qafqaz mütəfiq yüksək komisarı polkovnik Qeskələ gən-darilan muxlisi.

Cənub-qarhi Azərbaycan müsalmanlarının Əməmi Məclis rəhbəri Əli Sabri Qasimov tərəfindən Transqafqazdakı mütəfiq dövlətlərin yüksək komissarı polkovnik Qeskələ, Sürməli, Vedi-basar, Milistan, Şəmiz, Naxçıvan və Ordubad ayalətlərində ya-sayan müsalman xalqın tələblərini ehliva edən muxlira gəndarılmışdır. Bu muxtirada qısaça bu xususlardan bahs edilmişdir:

"Cən və məllətin qorumaq məqsədilə öz güc və imkanla-rından istifadə edərək erməni zölümüne qarşı çıxan bolğə xalqı-nın aminənaməli və guvan içarısında yaşama haqqını alda ei-mek üçün bəzi tələblərinin olduğunu hildirilməkdədir. Bunlar-

1. Sürməli, Vedi-basar, Milistan, Naxçıvan və Ordubad aya-lətləri Azərbaycanın hiz parçasıdır.

2. Bu bolgaların Ermanistana bağlanması istənə bilmez.

3. Ağar Azərbaycan hökuməti və Qafqaz Mütəfiq Yüksək Komissarlığı hiz ayalətlərin Ermanistana bağlanması işlər-sa, hiz vəzifəyə xalq tərəfindən qarşı çıxulacaqdır.

4. Müsalman xalqın haqları geri verilib, müttəcilerin öz kəndlərinə donmələri təmin edilər və hənsi cəmiyyətdən olur-ca olsun, günahkar olanlar bərabər cəzalandırımlarsa, erməni xal-qi ilə dostluq və sülh içarısında ancaq o zaman yaşanacaqdır.

5. Seçilmiş təmsilçilərlə iqtidər təşkil edilməlidir.

6. Yerli idarəye getiriləcək rehbarlıklar azlıqların haqlarını təmin edəcək şəkildə olmalıdır.

7. Poçt-telegraf, maliyyə və vergilar mövzusunda Azerbay-canla dövlət əlaqəsi qurulmalıdır.

8. Yuxarıda qeyd edilen maddələr yerinə yetirilməli, Yüksək Komissarlıq tərəfindən vəzifələndiriləcək Amerika təmsil-cisi tərəfindən təmin olunmalıdır.

9. Qafqaz Sülh Konfransında bu mənzular qərara bağlanmalıdır.

10. Xaiq müraciətlər və Azərbaycan hökuməti tərafından sixışdırılmamalıdır.

Ayrıca, bir an evvel bülün müttəfiq ölkə təmsilcilerinin təmsil edildiyi müstəqil hir istintaq təşkilatı qurulmalı və güvənahkarlar cezalandırılmalıdır.

Canub-qarbi müsəlmanları

Umumi Məclis rəhbəri: A.S.Qasımov

Həmşəhərlilik hirliyinin rəhbəri: 2. Mammedov
üzv. R.K.Nacəfov

09.09.1919

RCA. 930.01. 2-31-6

ASPİHDA. 277.2-58

"Röyük Ermanistan"ın qurulmasında istifadə edilan İngilterə Xarici İşler Naziri Lord Curzonun qardaşı Alhay Ravlinson bir heyət ilə Ərzurumda yaşayır, şərqi ermaniların gəlməsini gəzlayırdı. Lakin ermanilar Şəhəzəmdən bu yana keçə bilirdilər. Ravlinson planını yerinə yetirmək üçün hir çara axtarırdı." (231).

Qarşılığında ermani zülmüne qarşı turk müqaviməti hökm sürürdü. Milli müqavimət cəmiyyətləri qurulmağa başlamışdı. İngilislərin huna qarşı tədbiri turk müqavimətini qırmaq üçün körəkli ermani çatalarını meydana getirmək o'du "Ermanıstan İngilis dəstəyi altında bolşeviklərin za f olduğu arından faydalananaraq Şəhəri Anadolunu ermani vurdurmaye qarar vermişdilər." (232). Bu istiqamətdə ermanilar Avropana da diplomatik faaliyyətlər sürdürurdular. Onlar Paris Sülh Konfransına qatılmış, "Sevr müqaviləsi" üçün aparılan danışçılar və icaslara da təmsilçilər göndərməmişdilər. Bu icaslarda ermanları daşnak komitəsindən Avadis Anarənqyan və fransızlara tamayülü Boqos Nuhəz təmsil etmişlər. İngilislərin faal dəstəyiyle ermanının istakdıcı nəticəsində 10 avqust 1920-ci ilde imzalanan "Sevr

müqaviləsi"nda Şərqi Anadoluda "Ermanı dövləti"nin qurulması məddəsi yer almışdır.

İngilislərin dəstəyilə lovğalanın ermanıllar hələ "Mordəns müqaviləsi"nin ardından yaxşıca azlıqlaşmış, Şərqi Anadoluda türklərə tacavüzlerini artırılmışdır. Bu tacavuzlara qarşı milli müqavimət hərakətləri doğmuşdu. Lakin bunlar dağılmış bir halda idilər. Bunları bir qaydaya salmaq, sonra müttəfiqlərin sinəsindən uzaq Şərqi Anadoludakı Türk güclərini dağıtmamaq lazımdı. Mustafa Kamal ilə görüşən Kazım Qarabekir məməkətin pis vəziyyətdən qurtarılması hərliyikdə çalışmaq qərənə aidilər. Kazım Qarabekir 3 mart 1919-cu ilde Erzurumdaçı artilleriye komandanlığında yayın eddi. Qarabekir paşa bu belgədə milli diranişçilərlə temasla başlıch. O, ingilislərin təkidiñə baxmayaraq, amrindəki artilleriyəni dağıtmamaq üçün har cərəya həş vurdur.

İngiltərə artilleriyəni dağıdıb ermanılların bu bölgədə asanlıqla hərəkət etmələrini təmin etmek istəyirdi. Ingilislərin milli müqavimət hərakətləri ve milli mubarizə quvvələrinə qarşı istifadə etdiyi taktikalardan biri da ermanıllarla kürdləri ayrı-ayrı deyil, hunkarın güclərini birləşdirərək istifadə etmək idi. 'Bu iki qüvvənin bir birləşdiriləcəyi minasibətlər qurmaları ve ittiqbala ard soylorından müxtərek hərəkət etmələri' ingilislərin başdan həri arzuladıqları bir xüsus idi. Ingilisler uzun illər ermanı ve kürdlərin eyni soydan geldiklərini və eqrəha bir millə oludurlarını həla təhlil etmişdilər. Ermani-kurd yatınlaşması ingilis manfaatları üçün fəvqələda bir nəticə təmin edəcəkdi. Bunu rəsmi bir təşəkkülə səvəq etmə istəklərinə gitən Ingillər ilk planda istəyinə nail olmuş və ermanıllarla kürdlərə müxtərek hir cəmiyyət qurdurmışdı. 1920-ci ilda Parisdə qurular həcəmiyyətə 'Hoyban' adı verilmişdi. Xüsusilə "Sevi müqaviləsi"nin bağlandığı zaman fəal olan hı cəmiyyəti müqavilə hökməti içərisində kürdləri ilə əlaqəli maddənin alava edilməsini da təmin etmişdi" (233).

Dünen kürdləri qatl edən ermanıllar bu gün (1920) onları öz ittifaqlarına alıb emallarını bayata keçirmək uğrunda istifadə

da eimək istayirdilar. Onları bu yola təşviq edən ingilisler idi. Lakin kürdlər arasında bir ovuc aldadılmışlardan haşqa bu ingilis-erمنi oyuruna uyan olmadı. Əksinə, bu oyun və lablígata kürd qardaşları qarşı çıxdılar. Rütun canuh cəbhəsi nəzarəndə ingilislerin apardıqları təhligə ilə ermaniların İğdır cəbhəsində səylədikləri söz eyni idi, hər ikisi da kürdlərlə ermaniların qardaş olduğunu iddia etdi. Beləcə məqsədlerini oraya qoymur, tərafimizdən bir söz söyləməyə lüzum buraxmadılar. Düşmenin sözlerinin na demək olduğunu layfa agaları çox yaxşı anladılar. Ingilislerin qızıllarına atxa çevirdilər və canub sarheddimizə qaravulcu oldular." (234).

Milli müharizə qüvvələrinə qarşı erمنi kurd işbirliyini təmin etdə bilməyen Ingilterə ermaniları təkbaşma axıta qadar isifadə etməyi eldan buraxmadı. Canuh-şərqi Anadolunda Urfa, Mardin və Qaziantepi işgal edən ingilisler bölgədəki ermaniları türklərə qarşı işləsədə eldilər. Ingilislerin dəstəyindən takabburlanan ermanilar türklərə hücum etmiş, hər çox insanı öldürmüş, onların mal və mülkərini qarət etmişdilər. Bu veziyət Qaziantepdə felakət halını almışdır. (235). Qərbi Anadoluda yunan hərəkatı ilə birlikdə şərqdən "Erمنi Respublikası"nın silahlı qüvvələrinin milli müharizə qüvvələrinə hücumu askik olmuşdur. Bu erمنi hucumlarına son vermək üçün şərq cəbhəsinin komandanı Kazım Qarabakır paşa 24 sentyabr 1920-ci ildə ermanilərə qarşı hücum amri verildi. Sanqamış, Kəğızman, Qars ermanilərdən geri alındı. Erمنi ordusu mağlub edilmiş, türk ordusunun omni açılmışdı. Türkler daha italiya gedə bilərdilər. Bu veziyət qəşşasında ermanilar aman diladılar. 18 noyabr 1920-ci ildə türk qorargahma gələn erمنi nümayəndələrlə sülh danışqlarına başlandı. 3 dekabr 1920-ci ildə "Gümru sülh müqaviləsi" imzalandı. Bu müqaviləye görə ermanilar "Sevr müqaviləsi" la rüzərinə verilen Erzurum, Van, Bitlis, Diyarbakır, Trabzon, Elazığ və Sivas vilayatlarından vaz keçdilər.

Bolşeviklər 18 fevral 1921-ci ildə "Erمنistan Respublikası"na son verdilər. Ermanilar bolşeviklərə qarşı üsyən eldilər, hələtə Mustafa Kamaldan yardım istindilər.

Yeri galmışkan bunu da qeyd edək; bolşeviklər da erməni masasından istifadə edərək Şərqi Anadoluda həri vilayətləri Ermanistan Respublikası na daxil etmək, sonra isə hu "Respublika" ya sən verdikdə hu vilayətləri Rusiyaya daxil elmək kimi hit məvqeda olmuşlar.

Bolşevik Rusiyasının şəflərlə Türk nümayandələri arasında Brest-Litovskda muzakirələr davam edərkən 13 yanvarda "Pravda" qazetində Leninin və Stalinin imzalarını daşıyan bir məlumatın yayınlanmışdı. "13 nömrəli Dehə" adıyla verilən bu məlumatın məqsədi haqqında Hikmat Bayır belə yazar. "Komünistlərin əvvəl bir dövlət kimi tanıdıqları olkaları sənət bir hər yenidən həyənduruq altına almalarına baxıldığda Diyarbakırdan canuha suraşacak hər Ermanistan yolu ilə çatların Ağ dənizə çıxməq siyasetini hayata keçirməyi sınaqdan keçirdikləri hökm olma bilər." (236). Bu məlumat qisaca belədir:

"İşçi və kandlı hökuməti Rusiyada və Turkiyada ermənilərin işlərlərə tam müstəqilliyədək öz tələlərini özlərinin təyin etmə haqlarını dəstəkləyir. Nazirlər təşkilatı hu haqqın həyala keçə hilməsinin ancaq azad bir referendum üçün əvvəlcəden inam təmin etməsile ola biləcəyinə inamız. Bu inamlar bunlardır:

- a) Turkiyə asgari birliklərinin Ermanistanın şəhərlərin-dan çıxılması və bir erməni milisiyəsi qurulub orada mal və can güvənliliyinin təmin olunması;
- b) yaxın hələlərlərə sığınmış erməni köçərilərinin yerlərinə dönmələri;
- c) demokratik prinsiplərə görə seçilmiş simalardan qurulan keçici bir erməni Reynalxalq hökumətinin yaradılması; hənumən şərtləri Turkiyə ilə sülh danışıqları zamanı icəli sütülməli;
- d) mühərribənin başından barı Turkiyə hökuməti tərafından qovulmuş ermənilərin yerlərinə dönmələri;
- e) bunların yerinə yetirilməsi üçün Qafqaz İsləmi Komissarı Şəhūyanın ermənilərə yardım etməsi;
- f) erməni torpaqlarının xarici hətləkdərə boşaldılması üçün bir yığma komissiyanın qurulması." (237).

Hikmat Bayırın dəyərləndirməsinə görə, bolşeviklərin qayəsi olan "Şərqi Anadolunu udma planı" olan bu planı Rusiyanın nümayəndəsi Çiçerin Türkiyənin nümayəndələrinə qəbul etdirmək üçün çox çalışmış. Lakin türk nümayəndələrinin şiddətla carşı çıxmaları nəticəsində bu plan nəticəsi qalmışdır. Bolşeviklər bu məlumatda bəhs etdikləri "Millətlərin və İalelərinin özləri tərafından təyini" prinsipinə sadıq qalmamışlar. Onlar 1918-ci ildə qurulan "Ermanistan Respublikası"na son verib onu Sovet İttifaqına qatmışlar. Əgər Sovet İttifaqının rəhbərləri Leninin və Stalinin imzaladıqları bu məlumat müsbət həddedilmiş olsaydı, Şərqi Anadolu bələdiyəsi da "Ermanistan Respublikası" adıyla Sovet İttifaqının sərhədlerinin içarısına alınıcaqdı.

Son zamanlarda ("Sevî müqaviləsi"ndən sonra) Ingiltəranın erməni məsələsinə dair aldığı tövət bu məsələni ABŞ-in üstüna atıb özünü dərvəzədən çıxarmaq olmuşdur. Bu vaxtlar ermənilər de ABŞ-da, ABŞ-in mədəlində bir "erməni dövləti"nin qurulması üçün six tabliğata və təzyiqlərə girişmişdilər. Ingilislərin və ermənilərin təkidləri nəticəsində ABŞ vəzifəyəti yərində analiz etmək üçün general Harfordun rəhbərliyində bir heyati Anadoluya göndərdi. 1919-cu ilin sentyabr ayında Mersinə gəlib, buradan Şərqi Anadolu gəzisine başlayan Harford Arzuru-ma qədər gəldi. Burada Kazım Qarabakır tərafından qarşılanan Amerikalı generala Türklerin ermənilərlə əlaqəli gəruşunu eh-tiva edən bir raport verildi. Ayrıca, Musaфа Kamal ilə da görüşən generala Mustafa Kamal paşa bir memorandum verdi. General Harford Şərqi Anadolu gəzisi nəticəsində ABŞ Prezidenti Vilsona verdiyi rapportda "Boyük Ermanistam gəzdim, lakin içarısında bir erməni belə gora bilmədim," - demişdir. Vilson da prinsiplərinin 14-cü maddəsinə görə, o həlgədə hir erməni dövlətinin qurulsası bilməyacayı qərarına kəldiyini açıqlamışdır. Bu hadisədən sonra ABŞ erməni məsələsinin adını bit dəha amamışdır. Beləliklə, Ingiltəranın ermənilərin işinə ABŞ-i qəlib, ondan istifadə etmək taktikası bit nəticə vermemişdir.

Bitinci Dünya müharibəsindən sonra Ingilterə, Fransa və İtaliya dövlətləri arasında bağlanan müqavilələr nəticəsində

Anadolu bu üç devletin nüfuz bölgasına ayrılmış, Adana, Gaziantep, Mardin, Urfa vehevalesi Fransızlara verilmişti. Fransızlar bu bölgeyi ala keçirmek için harekata keşdiler. Bu bölgelere yerleşmek ve buralarda möhkemlənmək üçün öz imkanlarını kifayət qadar görmeyen Fransa hökuməti ermənilərdən istifade etməyi planlaşdırıldı. Beləcə, İngilislərdən sonra Fransızlar da erməniləri Türkiye üzərindəki amallarını hayata keçirmək uğrunda bir oyuncaq olaraq istifade etmişler. Fransızların erməniləri müdafiə edib onlara kömək etməleri çox daha avvalər başlamışdı. "Fransada xalq üzərində həyük nüfusa sahib Clemencean, böyük sosialist lider Jaurès ve yazarı Anatole France 1900-cu ildə on heç gündən bir yayımlanan "Pro-Arménia" jurnalında birləşərək erməni mədəqəllilik hərakatı üçün dəstək vəd etdilər." (238). Fransızlar bu davranışları ilə ermənilərin simpatiyalarını öz üzərlərinə çəkmək, Orta Şərqdəki amallarını hayata keçirmək üçün İngilislər və ruslar kimi ermənilərdən istifade etmək istemişler. Onlar erməniləri istifade etmək saaliyyətinə "Mondros müqaviləsi"nin ardından sürətli bir şəkilde başlamışlar.

"Mondros müqaviləsi" bağlanır-bağlanmaz Fransanın nüfuz bölgasına erməni axını başlamışdı. Fransızlar 'Kilikiyanı səz verəcəyik' vadile erməniləri kömək olaraq fransız erdəwsuna qatılmağa çağırmışdilar. "Daşnak cülyun bir yandan ruslar tərəfindən aldadılır, digər yandan da Fransa hökuməti tərəfindən aldadılırdı. 1916-cı ilden sonlarında Fransa Xarici İşlər Naziri Suriya və Anadolu ermənilərinin inoplub Şərq regionunda vuruşacaq kəndnülələr istəyir və qarşılığında mühərabədən sonra Fransanın payına düşəcək olan Kilikiyanın ermənilərə verilməsini vəd etdi." (239) Bu çağrıqlar nticəsini vermekcə gec qalmadı. Fransız alhay Romiev idarəsində bir erməni dəstəsi İskəndərənə çıxdı. Sonra general Premonua "Fransızların idarə şefi" ünvanı ilə Kilikiyanın idarəsi verildi. Onun zamanında Adanaya Suriyadan 120 min erməni köçərisi geldi. (240). İster Fransız asgari uniforması geydirilmiş erməni asgərləri, isterse da erməni xalqı Fransa asgarlarının himaya-

sında türkları qəll etmaya başladılar. Qotlam o daracaya qəlmişdi ki, fransızlar belə hukmaya başlamışdılar. (241).

Fransızlar 21 mart 1918-ci ildə Albay Romiev komandanlığındaki erməni könülli askerlərlə bacəhar Adanaya girdilər. Bu zaman şəhərə hovük bir erməni axımı başladı. Əvvəldən Adana ilə heç bir əlaqəsi olmayan minlərcə insan buraya gelib yerləşdi. (242). Fransızlar laşkilər və tərtibat genişləndirmək fikrili bir bayraqdar olaraq albay Normahi göndərdildi. Normah geldiyi gün erməni gənclərini etrafına toplayıb, onları silahlandırdı. Komitoçü Vahani polisin müdər müavinliyində huqabından həzi adamları da katiblik və İarcüməcilik kimi işlerda işlifəndə idi. Bulun bunlardan ermənilər çox təkəbburlardılar. Fransızlar isə müdaxilələrini dəha da artırırdılar. Xalq çox həyacan keçirərək neca qurtaracağını və neca bir iadbur alacağı düşünməyə başladı. Onlar can və məllərini qurtarmaq qaygısı ilə qarınvulçulardan başqa nözəri da gecələri sahəhə qəder növbə tutmağı uyğun gördülər. (243). Erməniləri siyasi və iqtisadi manfaati iñi uğrunda istifada edən fransızlar öz bayraqları və erməni bayraqlarının asılmasına icaza verdikləri halda, Türk bayrağının asılmasına icaza vermədilər. (244).

Eyni vəziyyət Kozanda da baş verdi. 1919-cu ildə fransız yüzbaşı Tparuva "asgəri mutasarrıf" sıfatıyla Kozana gəldi. Ermənilər onu fransız və erməni bayraqlarıyla qarşılıdlar. Yüzbaşı türklərə iadbur savuran bir nüqə söyledi. Kozanın mülki idarəsi və jandarmasını ermənilərə təslim etdi. Bu atada, hərədən geldiyi halli olmayan minlərcə erməni şəhəre girib yerləşdi. Bunnların çoxuna fransız uniforması geydirib Türkərə qarşı istifada edirdilər. Erməni-fransız qruplaşmaları yollarda türkəri öldürməyə başladılar. Zəngin müsəlmanların pullarını və məllətini qəsh etdilər. (245).

Anadoluda fransız həlgəsinə ayırlan yetii fransız qüvvətinin böyük bir qismini ermənilər taşkıj edirdilər. Fransız das-telerinin üçdə biri fransız asgərlərindən, qalanı yerli ermənilərden ibarət idi. Erməni millətlindən olan asgərlərin sayı 18 min nəfərə yaxın idi. (246).

Kilikiya ve Suriye Fransız Quvvatları Baş Komandamı general Onurauundun en rinda da høyuk ermanı dastası vardı. Ermanı quvvatları dünyanın dört taraftından galan minlarcı milliyatçı ermanı konüllüsünden taşakkul edirdi. Tahii ki, bu konüllü ermanilar fransız uniforması geyit, fransız bayrağı altında çarşıışırırlar. Fakat onların xüsusü hir bayraqları da vardı. (247).

Mustafa Kamal paşa 31 mart 1920-ci ilda Refet Beleye İtalyan agenti vasıtılı hütün dünyaya duyurulması üçün Adana ve atrafindakı veziyyyat haqqında hunları bildirirdi:

'Adananın alvalı gündar guna pıslaşırıldı. Fransızlar Maraş ve Urfa'da etdiklerini. Adarada da eyneç İstibiq edarek ermanilleri silahlandırdılar. Bunlar müsalmanlara hücum edir. Kozan atrafinda müsalman ahalisindan Inplanan silahlari, heyvan ve ev eşyalarını ermanilara verirdiler. Kozan civarında Hamam, Qırdoğlu bağı, Tokluolu bağı, Çolag Hasan, Yassi, Canı, Ebmed ağa ve Qaharaqqal kandlatı ermanı jandarma ve könlükleri tarafından tamamen yox edilmişdi. Bu kandlardan qararaq xiles olan ahalidan 1.750 adam Ceyhan ve 1.500 adam Karşılık içərəflarına hicrat etmişdir. Yaşları uygun olan ermanilar bir-birinin ardınca silahlandırlarken tek bir müsalman jandarma həla qeyd edilmirdi.'

Fransızların Kilikiyada ve atrafinda yaratdıqları veziyyat türklər va ermanilar arasında qarşıqliq bir intiqam hissini oyandırıldı. Yaradılmış hu veziyyal nəticəsində da işgal baş tutmasaydı, ahalinin bir-birini bağmaları elan ediləcəkdi. (248). Bu da bütün dünyanın qabul etdiyi "madamı" fransızlar!

Fransızların Birinci Dünya mülhaşından sonra Anadolu'ya aşır yeridinələri va özlerinə yardımçı olaraq ermaniləri seçmələri orların Türk millatını asır almaq uğrunda sen söyleyi olmuşdur. Türk millatının Vətəni qurtarmaq uğrundakı özün va qərarı Adana, Maraş, Urfa va Qaziantep xalqının fədakarca mübarizəsi düşmanın imperialist niyyatını qırşağında buraxmışdır. Fransızlara alet olan ermanilər da hu horakatlarıla öz-ozlularını xərcləmişlər.

Fransızların və ingilislerin ermanıları neca istifadə etdikləri Hikmat Bayır oز asarında belə dayarlandırır: "...Qisacəsi, bütün müharebə boyunca fransızların və ingilislerin on iqlidəli ağızlarından ermanılar lehina çıxan sözleri siyasi olmaqdan çox ənənəvi şəhərinə bürürən bir xəsus əşətmışdır. Yəni abes yəra ümidiyəndə rülen ermanılar Osmanlı devletinə qarşı ayaqlanmışdır və hecəcə mahvə suruklanmışdır. Fransızlar ermanıların asıl istakları olan müxtariyyət və müstaqilliyi heç bir zaman enlərə açıqra vəd etməmişlər. Yəni ermanılat amraq oز mülkündən olan ziyabların və komitəçilərin xayal və seylərinin qutbanı olmuşlalar." (249)

BƏZİ YAZIŞMAI AR

Birinci Dünya müharibəsi bilmək üzrə idi. Rusiyada baş verən Oktabr inqilabından sonra rus asgarları komandanlarını dini ömrəyərək cəbhəni tərk edib oز memlekətlərinə getmiş və cəbhədə Rusiya birliklərinə bağlı ermani çateləri qalmışdı. Bu çatelərin yaranmış vəziyyətdən faydalanan təqətilər silahsız müsəlman xalqını nüdütüb yox etməye başladıqları haqqda müsəlmanlardan yazılı şikayətlər gelirdi. İşğal altında olan Nülgalerden qaçaraq Osmanlı ordusuna sığınan həzi insanların ifadələri çox həyəcanverici mahiyyətdədir.

Ərzincan çevrəsində maşhur ermani çatela raiplatından olan və Birinci Dünya müharibəsi haşlarında Şərqi Qarakisarda müsəlmanlara qarşı qatlama törədib Rusiyaya qaçan Sivaslı Məradın, Ərzurum bolğasında dəhşətli və faciavi hadisələr törədən ermani komandanlarından Andranikin, Bayburida və Muşun yaxınlığında Talor vadisində qatlamlar törədən və bu ətrafda Osmanlı ordusunun hissələrinə hücumlar işək lədər. Bayburlu Atşakın adamlarıyla birlikdə tərattdiklər qatliamlar tərixdə səliniməz iz bütəxüm şədir.

a) Osmanlı Qalqaz orduları komandanı Rusyanın Qafqaz Ordusun Raş Komandanı general Przevalskiya (250) 24 dekabr

1917-ci il tarihli va 7312 numaralı rəsət i yazı ilə Suşhərindən gəndardiyi rəsmi maklubda belə deyirdi: "Rusiya ordusunun işğali altında va ordularının qarşısında olan bolgolardo yaşayan Osmanlı valqının iştir yerli, istəcə da xəzicədan galan ermənilər tərafından mal, can va namusları tacavüze ugradığı sənədlərdən anlaşıldığını görə, Rusiya ordusu yüksək komanda heyətinin istaklarine qarşı olan bu vəziyyətin sərlə amırlarınızla qarşısı alınmasına çalışılması ifadəsi ilə xahiş edir." (251).

b) Bu maktuba bir cavabın gəlməməsi ve müselman xalqa çatıştı toradılan zulmlar ilə e'əqli şikayətlərin davam etməsi nəticəsində Qafqaz ordusu komandırıñlıq, Suşhərindən Rusiya Qafqaz ordusunu komandanı general Ordışelidzeyə 16 yanvar 1918-ci il tarihli va 516 numaralı rəsəmi yazida eynilə belə deyildirdi: "Ərzincanda imzalanan "ataşkes müqaviləsi" na görə, rus birləşmənin təşkil edilmiş bolgolardan torpaq va deniz yolu ilə geriye çəkilmələri sehabila qisman boşalan, qisman da eşqar sayının azalan yerlərdə va hui cümlədən nənə Trabzon, Arturum va Bitlis vilayətlərinə bağlı qasabalarда, kəndlərdə va yollarda, xüsusi şəhərlerin çatalatının va rumlar ilə maskun yörələrdə da rumların davamlı o'araq müselmanların namusuna, camina va məabbəna hücum etdirə ya haşlarmış, hələtə vəhşicəsinə qətlərənlər idarədilmişdir. Bu cür faciəvi hadisələr və hadisələr muxtəlif yerlərdən keçərək birləşmərimizə sığınan müselmanların ifadələrinən anlaşılmış və son zamanlarda bizim tərəfə sığınan iki rus zabitinin vermiş olduğu ifadələri ilə də doğrulanmışdır. - deyildikdən sonra bu vəziyyətin sərlə amırlarla qarşısı alınması rica olunmuşdur. Ryni yazı tekrar Przevalskiyə da yazılmışdır.

c) Bu əzada, Rusiyanın Qafqaz Orduları Baş Komandanı general Przevalskidən Osmanlı komandanına galan 01 yanvar 1918-ci il tarihli va 56057 nömrəli rəsmi maktubun mətni eynilə belədir: Hörmətli general, 24 dekabr 1917-ci il tarihli va 7312 numaralı rəsmi maklubunuzda bildirilən istəya uyğun olaraq, "Ərzincan ataşkes müqaviləsi"nin 12-ci maddəsinə asaslanıb

13-cü maddənin tamamilə lagv edilmesi üçün heç bir çatinliyin olmadığını diqqatliniza arz edirəm. Komandanlığım altındaki ordular tərafından işgal edilmiş bolgalardaki müsəlman xalqa qarşı ermanılar tərafından təredilən və tərefinizdən hildinlən zulm və uyğunsuz hərəkətlərə, işgal edilmiş vilayallarda həm maddə haqqında darin və diqqətli bir aşasdırma aparılması və bu vilayallardakı Osmanlı xalqına qarşı təredilən hər cür şiddətli davranışların zamanında qarşısı alınması üçün təsili və şiddətli tədbirlərin düşüntüldüyü haqqında tacili emrlər veriləyini də arz edirəm." (General Przevalskinin bu maktubu ilə ermanıların işgal bolgasındaki müsəlmanlara qarşı tətadidkları vəhşiliklər təsmin doğrulanmışdır).

d) General Odişelidzədan Qafqaz Cəbhəsi Osmanlı Orduları Komandanına galan teleqraf eynilə belədir:

"Aşağıdakı kədarlı hadisələri dövlətinizə təmassuf hissi ilə arz etməyi ömürlənə bir vazifa hilitəm. Rəzi pozğunçuların güya müsəlmanların ixtilal çıxararaqları haqqında yaydıqları xəberlərə görə, Arzinranda 15/16 yanvar 1918-ci il gecəsi şəhərdə olan asgari hirhiklərə aid asgərlər nü başlarına müsəlmanların evlatında axlış sparmaga başlamışlar. Bu zaman İapança məmisi ilə bir asgarın yaralanması şəhərin müxtəlif yerlərində axışa qarşı çıxan müsəlmanlar əleyhinda silahdan istifadə etməyə və habəb elmuş və nəticədə hər iki tərəfdən yaralanan və ölenlər varsa da, sayı hala məlum deyildir. Zabitlərin müdaxilə etməsi qan tükülməsinə son vermiş və döyüşün genişləməsinə engel olmuşdur. Baş vermiş hadisəyə görə darin kədarımızı dövlətinizə bildirir və istər təsəhhüsçü ölenlər ilə aminənaməli pozanlar haqqında, istərsə də müsəlmanlar haqqında doğru olmayan xəbərləri yayanlar haqqında tərəfimdən an səri tədbirlər görüldüyüünü və gunahkarların an ağır cəzaya çatdırılacağıla rəm arz elmakla darin hörmətlerimin qəbulunu rica edirəm.

Nömrə 132 10 yanvar 1918
ODİŞELİDZE"

e) Osmanlı komandanının general Odişelidzeye gondardıyi aşağıdaki maktubda da Erzincan hadiseleri anlımışıdır:

"Rusyanın Qafqaz Ordusu Komandam general-major Odişelidze canablatına.

Hörmatlı General! Evvelden heri Rusiya ordusunun işgali alındığı torpaqların orasında-hurasında görülen ve venadılarda ishal edilen ermanı zülmüne xüsusila Rusyanın Qafqaz Ordusu'nun 1 Artilleriya Qərargahının Erzincandan çekilmesinden sonra Erzincan ve atrafindakı kandılarda daha böyük miqyasda davam edilmişdir. Ermaniler təsafından müsəlmanlara qarşı toradılan bu zülm yalnız qorumaşız yetlərdə gördüklerini ildürməkla qalmayıb, son zamanlarda bəzi kandılarda müsəlman kəlqinən naməsuna tacavuz etməye, məllətin qəsat etməye və evlərini yandırmağa qədər irali gedilmişdir. Bu cümlədən olaraq 12 yanvar 1918-ci ilda Erzincanın 18 km cənub-şərqindəki Zakkıh kəndi, xalqına hət cür zülm vezildikdən sonra tamamen yandırılmışdır. Bündən başqa, texminan bir həftə hündən avval da Ardasının (Gümüşhanə-Torul qəsəbəsinin mərkəzi) 3 km cənub-qərhindəki Koska müsəlman kəndinin 10 nəfərlik hər ermanı çatasi tərəfindən həsilərəq müsəlman qadınlara tocavuz edildiyi və kəndin yandırıldığı anlaşılmışdır. Baş komandan general Przevalski tərəfindən 19 dekabr 1917-ci il tarixli və №6057 nömrəli rəsmi maktubuya verilən etibarnama təmamilə inandığım halda, hadisələr və həzzat hadisələrin onlanməsim zati əli komandanından dosluq hissi ilə rica edət, insanlıq və medaniyyət normına Osmanlı müsəlman kəlqinən naməs, can və məllətin qorumaşına sərf ediləcək söylemə minnətdər qalacağımı atz editəm, hörmətli general."

D) Hadisələr şiddatlenir, acıqli xəbarlar galır. Xüsusile Rusyanın Qafqaz Ordusu 1 Artilleriya Qərargahının hərakəti və Rusiya hərliklərinin Erzincandan hərakəti və oraları tamamen tərk etməsi ermanı çatalarının Erzincana hakim olduğunu göstərməkdədir. General Przevalskinin maktubuna cavah verilməkla hərəbat, ermanı zülmələri haqqında alda edilən malumat generala aşağıda olduğu kimi bildirilmişdir:

**"Rusyanın Qafqaz Orduları Baş Komandanı
general Przevalski canablarına**

Hormattlı General, 19 dekabr 1917-ci il (1 yanvar 1918) tarihli va 56057 numaralı rəsmi məktubunuñı aldigim i soyulamakla şəraf duyuram. "Brest-Litovsk müqaviləsi"nin (257) 5-ci maddəsi "Ərzincan sülh müqaviləsi"nin 13-cü maddəsinin yerinə keçəcəyinə görə, bu sonuncu maddənin arzunuza uyğun olaraq sülh müqavilasının matnindən çıxarılmışıyla alaqlı olaraq sülh müqavilasına şərh verildi. Rus ordularının işgali altındadə olan Osmanlı müsəlman xalqının ermanıllar tərəfindən qatılı olaraq zulmə məruz qalmamaları üçün alaqlı mövəmlər və masul şəxslər sərlə və qatılı amıtlar verildiyini və har cür uygunşuz hərəkətlərin çıxmazı ehtimalına qarşı təsirli və sərt tedbirlerin alınacağını bildirmanıza hüdüt qalhimla laşakkür editəm. Son zamanlarda haş verən həzi hadisələri angallayan tedbirlerin alınması ricası ilə Qafqaz Ordusu Komandanı general-mayor Cədişelidze canablarına bildirdiyim kimi, ermanılların zülmü haqqında alda edə bildiyim həzi məlumatları şəxsinizə aşağıda olduğu kimi erz etməyi faydalı gördüm.

Rusyanın Qafqaz Ordusu I Artilleriya Qərargahının Ərzincan'dan hərəkətindən sonra Ərzincan qəsəbəsi ilə etrafda kəndlərində ermanılların zülmənün yalnız müdafiəsiz yerdə rast gəldikdərini qəll etmək, gecə bir neçə evləri hasaraq sahiblərini ölütmək kimi nifratın pislik olmaqdən çıxaraq bəzi kəndlərin tamamən dağıdılması, qadınların namusuna tacavüz edilməsi və yandırıldığı kəndlərdəki xalqın qatliamı daracasına çatdığını dərin üzüntü ilə dövlətinizə çatdırılmasını özüma vəvişə sayram. Bu cümlədən olaraq 12 yanvar 1918-ci ildə Ərzincanın 18 km cənub-qərbindəki Zəkkib kəndinin varlığı ermanıllar tərəfindən qazabla səna çatdırılmışdır. Taximən hir həftə evvel Ardasanın 3 km cənub-qərbindəki Koska müsəlman kəndi 30 nəfərlik bir ermanı çatısı tərəfindən basılıraq, insanlığı aglaşdıracaq pislikdən təradildikdən sonra yandırılmışdır. Rusyanın

Qafqaz ordusunun dincalmak üçün gerilere çekilmesi ile parçalanan ordu hisselerinde rus mamlakatlarından olan ermanı davaları bu cür hərəkətlərə qarşı dovlətinizin emr və qadagalarını nə dərəcədə səmimiyyətə yerinə yetirdiklərinin inqidirini siza bura xoram. Onların hərəkətlərinə qəri angelleyici ciddi tədbirlərin sürətlendirilməsi isabetli qarətinizi gəzlayır. Səmimi olan hərəmatimin qəbulunu rica edirəm, hərəmatlı General.

q) Bu məktubdan sonra təoplunan məlumatlar ayrı-ayrı ham general Przevalskiye, ham do general Odışelidzəya Qafqaz Cəbhəsi Osmanlı Orduları Komandanı tərafından aşağıda olduğu kimi yazılmışdır:

"Şüxəhrindən, 29 yanvar 1918-ci il.

Hərəmatlı General, Rusiya ordularının işğali altında olan Osmanlı torpaqlarındaki müsəlman xalqa qarşı ermanılar tərəfindən davamlı olaraq edilən zülm və nəhayiq hərəkətlərin nə qədər pis və acı olduğunu, hər dəfə xəhər alınan həzi hadisələri da höyük üzüntü ilə səza çədirməgə mecbur oldığumma gərə kədərlənilərəm. Yüksək Rus komandanlığının heyatının və azad Rusiya ordusunun ehl həsiyyatlılarına tamamen qarşı olduğunu emin olduğum üçün həvəzliyyatın qarşısının dərhal alınması olduğu düşüncəsindəyik:

1. Eşən Zazalar kəndindən olub Arzincanda yaşayan Qara Mahmaddin oğlu ile dərd doslu hı ayın başında Xaşxaş dayırmanında ermanılar tərəfindən parça-parça edilmişler.

2. Arzincanda Damırçilar yaxımda ermanılar kürd Mehmed ağaya hücum etmişlər və eyni mahallədə yaşayan bir müsəlman qadını zorla alıb aparmışlar.

3. Daha avval Arzincanda haladiyyə katibi olan Mehmedi ermanılar ehir olaraq bilinməyen bir yera apardıqları kimi, onun anasını, həyat yoldaşını və dərd yaşındakı uşağını da parça-parça etmişlər.

4. Ermanılar Ardoslu Gülbaharın oğlu Veysinin həyal yoldaşını zorla almaq istəmişlər, lakin onun qarşı çıxmamasına görə Veysini öldürmişlər.

5. Ermanilar Mezra kandında Hüseyin oğlu Dursunu yene oz evinde öldürmüştür.

6. Peçençli Mahmudunun oğlu Ismail ermanilar tarafından öldürülmişdir.

7. Ermanilar 1918-ci il 12 yanvar günü Güleraq kəndində basataq 17 müsəlmanın qollarını bağladıdan sonra gullalamışlar.

8. Rus asgərlərinin paltalarını geymiş ermanilar 1918-ci il 18 yanvar günü Qara dəniz sahilindəki Fol qəsəbəsindən 50 nəfər qadın və kişini Təhrəzən tərəfəsine aparmış və hündürdən Şəhlihazarıının 4 km cənub-şərqindəki Şahmalak kandında Çəkir oğullarından Hüseyin çavuşun casadı tapılmışdır.

9. Şəhlihazarıının 7 km cənubundakı Qızlağac kəndindən olan iki müsəlmanın alları ermanilar tarafından bağlanmış və sonra onların casadları təngulənmiş olaraq tapılmışdır.

10. Rum asilli Qarslı bir zabit və bir neçə ermanı Fol qəsəbəsi camiinin minarasına çıxmış və qəsəbədə dolaşan dörd müsəlməni gülə yağımuruna tutaraq öldürmüştər.

11. Terter ur, Ərikli kəndindən olan Cərbəti Vəsij və Kəsli rum və ermani asgərləri ilə hərlikdə etraf kəndlərdəki müsəlman xalqını qall elməyə başlamış və müsəlman qadınlara tacavüz etmişlər. Teessüflər olsun ki, bu hadisəyə Fol qəsəbesindəki rus asgərləri də qatılmışlar.

12. Bir aydan bəri rus asgəri formasını geyən rümlər və ermani çataları, Şəhlihazarıının qarbində yerləşən Nefsi Şəhri, Ağkilsə və Fynesil kəndlərinin müsəlman xalqını öldürmiş, qadınlara tacavüz etmiş və məllətin qarat etmişlər.

13. 1918-ci il 25 yanvar günü rus asgərləri ilə ermani çatalları Çavuşluğunun 7,5 km cənubundakı Kıraklı kandını və Goreleinin şərqindəki Filteroğlu ilə Gökeli arasındaki Aralıkoz deyilən müsəlman kəndini basataq qarat etmişlər.

14. 50 nəfərlik eritançı çatalların Ardəşanı (Terter qəsəbesinin mərkəzi) basaraq qarəl eildikləri və bazarı yandırdıcları xəbəri hiza çaldırılmışdır.

Yuxarıda arz etdiyimiz hadisələr rəsmi sənədlərə və sağlam xəbərlərə əsaslanır. Haqqında sağlam məlumat olmayan hadisələr əsaslıdır.

saları nezrinizde çatdırırmaga lüzum görülmemişdir. Arz edilmiş hadiseler haqqında lazımlı olan qarşaların ve tədbirlərin alınacaqına və geriye qədər həyata keçiriləcəyinə umid has adıymi bildirir, em dair hormat hissələrinin qabiliyyətini rica edirəm, hərəkətli General..."

b) Hadisələrin davamında təhlükəli bir veziyət alındığı və Rusiya birliklərinin tarxisi sababla rus komandan heyatlarının hadisələrin qarşısını ala bilmədiyi görülmüşdür. Rusiyadan Türkistan II Artilleriyası qarşılığının Kelkildən çəkilməsi nə həlgəni da bir qatliam sohnasına çevirmiş, hətta Kelkildəki müqavilə komissiyası üzvlərinin hayatı arınan da təhlükədə olduğunu arlaşılmışdır. Bu facia və hadisələrə bürən evvel son verdirilmesi üçün hər iki tərəfdən tədbirlər alınması Osmanlı orduları komandanlığı tərəfindən rus komandanına aşağıda olduğu kimi təklif edilmişdir (253):

**"Nomrə 815
Şuşəhrindən, 2 fevral 1918-ci il.**

Hərəkətli General, Osmanlı torpaqlarının işğalıñ altına giren yerlərində yaşayan müsəlman xalqın Rusiya ordularının çəkilməsi və yerlətinə ermənilərin yerleşməsilə uğradıqları zülmün və qanunsuzluğun çox icralı getdiyini, müsəlmanları diri-diri yandırmaq, onları bir-birinə baglayaraq gülləlemək kimi tukurpardıcı cinayətlərin bir-birini laqib etdiyi xəberini alıstan hiss etdiyim kədəri şəxsinizə hilditməkla acılarımın sonsuz olduğunu inanmanızi xüsusilə rica edirəm.

Bu zülmün amri və xəbərdarlıq ilə augallanması zamanının keçdiyinə inanaraq, bu yolda hər iki tərəfdən alınacaq təcili və təsirli tədbirlərin həyata keçirilməsinin gecikilməyəcəyi şübhəsizdir.

29 yanvar 1918-ci il tarixli və 819 nomralı bəndər tacavüzlərin geldikcə genişlədiyini və hətta Rusiyadan Türkistan artilleriyasının Kelkildən ayrılmışından sonra orada olan yığma ko-

misya Əzvlarının da bayatlarının təhlükəsizlikdə olacağının iddiaya dayar yeri olmadığını bildirməkla, seçmə həcqi cəməməsi sahəbile Rusiya əsgərlərinin çekildikləri həyətələrdəki zülüm görmüş xalqın nəməs, mal və canlarının qorunması lazımlı galidikdə, tərafınızın münyyan edacoyı şəkildə tərafimindən yardım etmə imkanının hər zaman mövcud olduğunu şəxsinizə çatdırmaqla şərəf duyur və bu müvənasibəllə laqdim etdiyim dərin hörmətlerimin qəbulunu rica edirəm, hərəmatlı General.."

General Pteval'skiye gəndərilen yuxarıdağı məktubun bir surəti də general Odişelidze yə gəndərimiş və oradan, çərasız qalan Osmanlı müsəlman xalqına yardım eismasi rica edilmişdir.

1) Ərzincanlı qəlliəmin seyri haqqında müxtəlif mənbələrdən məlumatlar ahnmaqdə və bu qəlliəmin qorxunluğunu haqqındaki xəbarlar bir-biriన iəsdiq etməkdə idi. Qəlliəm o dərəcədə davam edirdi ki, sündən kəsilməmiş uşaqların öldürildiyü, hamıla qadınların qənnəflərinin yırtılıraq uşaqlarının çıxarıldığı, insarların dizi-dizi yandırıldığı, bəkitələrə her cür pislik və alçaqlığın edildiyindən sonra onların parçalandığı və hir çox insanın evlərə doldurularaq yandırılması kimi qeyri-adi faciəvi zülmələrə rastlamırdı. Ərzincan ordusun komandanı Al-hay Morelin Osmanlı ümumi qarargahına çədidişləməq üzrə Rus sülh müqaviləsi komissiyasının Üzvü yüzbaşı Texaplıkina verilən və eynilə naşr edilən telefon damışı, həqiqətən, diqqətləri cəlbedici xüsusiyyətdədir. General Odişelidzenin yuxarıdağı təlegrafı ilə tərs olan bu telefon danışığı lacavuzları bütün çılpaqlığı ilə isbat edir. Bu telefon danışığıyla, içarisindən əsgərin üzərinə atəş edilan bir evin yülənərə qədən, uşaq və qoca doldurularaq yandırıldığı bildirilmişdir.

General Odişelidzenin bu hadisə haqqında anlatdıqlarını sonradan Ərzincanı takrardan elə keçirən Türk komandanın heyətlərinin və hirliklərinin yərtüsləri və bu lacavuzlara uğrayanlardan bir qismının mövcud fotoşəkilləri doğrulayırdı. Xüsusilə Alman və Avstriya jurnalistlərinin işgal altında olan Osmanlı torpaqlarındakı erməni zülümünü yazmaq və müayyən

etmek üzre apardıqları araşturma gazintisi zamanında, Erzinç'te ermanilar tarafından oldurularak quyulara doldurulan zülm görmüş insanların lanınmaları maqsadıyla çıxarılmalan sırasında jurnalıstlar tarafından çekilen fotoğakıllar zülmü bütün çilpaqlığı ile senedlaştırmaya kífayatdır. General Odışelidzenin anıtlarılarına göre, quyulardan saksan-saksan zülm görmüş cesedler çıxartılırdı. Bu quyuların sayı 200'den arıq olmuspdu. Türk hırıklarının Erzincanı tekrar ala keçirmesi zamanı qəsa-ha ve atrafindan inpladıqları 800-ə yaxın cesad quyulardan çıxarılanlara aid deyil. Çardağı boğazından Erzincana qədər olan bütün kandların tamaman yaxılıh yandırıldığı, xalqının qeyh olduğu incalama raporlarından aydın olur. Quyularda təpilan şahidlerin casadları və bir xarabaliq həhna galmiş olan Erzincanı ovası bütün dünya mədaniyyəlinin gözəri qarşısına serilməyə hazır vəziyyətdədir.

Tarixşurası Əhməd Refik Erzincandağı erman: zülmünü belə anladır: "Erzincanda nəbhalla'ar tamaman xarabaliq həlmdə idi. Evlərin yıxılmış divarları ermanların türklərə verdikləri zülmün on daşlılışının buralarda olduğunu göstəirdi. Küçəlarda, quyularda yatan, qanları hələ qurumamış lazo cesedler ermanilar tarofindan öldürülən zavallı türklər idi.. Dar quyulara hələldigi zaman insani müvazinətdən çıxaran hadisələrin buralarda haş verdiyi görünürdü. Bədbəxt türklerin başlarının azıldıyi, quyunun daşlarına yapmış saçları, dalık-deşik paltaları görünürdü. Dıvar dıbleri hev Türk meyilləri, qolayaq parçaları kaçılmış başlat, yağlı sümükərlərə deli idı. Mazatlığa doğru gətdim. Orada bir neçə adam qabit qazırıdılar. Onların yanlarındakı çuvalda bir şey vardi. Raxdim, gənc bir adamın olusū idı. Əzilmiş, qap-qara olmuş, paltalarını parçalanmış, ayaqları yarıya qədər çürümüşdü. O, 34 yaşında bir lacır imiş

Onu aqrəhələti quyudan çıxarmışdılar. Ermanılat bu talesiz adamı soyduqdan sonra biçaqla kasık-kasık etmişdi. Onun dord uşağı varmış. Qabit qazanlar bu facianı anladır, cılıq köynəkləri ilə göz yaşlarını silirdilər." (254)

İ) Sülh müqaviləsi komissiyasından iki adamın Ərzincan qatliamını yerində araşdırmaq üçün general Odişelidzeyə yazdığı teleqrafə cavab alınmışdır: "Albay Morelin yüzbaşı Tsxaçılıkına gərdeciyi məktubda hui iş haqqında araşdırma aparmaq üçün yığma bir komissiyarın Ərzincanə gərdarılması imkanı xüsusundakı təklifini, heyf ki, qəbul edə hilmayacayımlı arz edirəm. Çünkü bu müqavilənin həkmləri adı çəkilən komissiyanın müqavila şərtlərini həyata keçirdiyi zaman amələ gələ bileyək hadisələr və yanlış anlaşmalar üçün məqbuludur. Buñsa gəra da man hui komissiyaqının selahiyətlərinin genişləndirilməsinə tərefdar olmadığım kimi, sonralar hər iki taraf üçün də pis nümunə olmasına arzu etmirem və bundan başqa, avvalca 23 yanvar 1918-ci il tarixi və 15132 nömrəli teleqrafda arz etdiyim kimi, Ərzincan hadisələrinə son vermək və günahkarların an síddətli cəzalara çatdırılması üçün manım tərafimdən qəti tedbiqlər qərülmüşdür. Dərin hərəmətlərimi qəbul etməni rica edirəm.

ODİŞELİDZE

25 yanvar 1918-ci il, nömrə 15142."

"Nömrə 967

Sübhəndən, 11 fevral 1918-ci il.

Rusiyənin Qafqaz Orduları Komandanı general-mayor Odişelidze canablarına

Hörmətli General, 24 yanvar 1918-ci il tarixində aldığımız 15132 nömrəli teleqrafınızın matni mana hildirildi. Ermeni zülümünün və xüsusilə Ərzincan qatliamına şahəb olanların cəzalət dəriñəcək həqqindəki vəflərinizə qarşı çox darin laşaklırlarımı və şəraf duyduğumu hildir. Akla yanaşı, etmənilərin qılımcılarından qurtularaq tərafimizə sığınan və yardım istəmek üçür galan, oradakı hadisələrə şahid olan irşanları verdikləri

məlumatlar ilə şəxsinizə bildirilən hadisələrin carayən edişi yönündən qismən bir-birinə bənzəməklə borabər, sayı həcmindən bir-birindən fərqli olduğunu erz etməyimə icazənizi tica edirəm.

1. Ermenilərin yanvar ayında yollarда işlədiləcəkləri bahana-sıla Ərzincandan inpliyib apardıqları 650 müsəlmanın gedikləri yer hilinmeməklə hərəkət kədərləri aqibətləri meydandadır.

2. 31 yanvar 1918-ci ildə (18 yanvar 1918-ci il) Ərzincanda olan erməni çələ rəisilarından Sivaslı Muradın etrəfında şəhərdə gəzdirilen patrullar hüdün müsəlmanların Ərzincanın kəsə meydanında top atmalarını elan etdilər. Bu toplantınnicə sababını ayırmak üçün müraciət edən Qocalar Məclisinin üzvərini çətə rəisi Murad dərhal edam etdirmişdir. Daha sonra erməni patrulları xalqı evlərindən çıxarıraq əvvəl poçtaya inplişlər, oradan da şəhərdə yaşayan Vahid bayın qonaq evinə aparmışlar. Gecə saat 3-də, taxminən 1.500 müsəlman ilə doldurulan bu qonaq evi hər tərəfdən atası verilmişdir. Yanma-qənaq üçün əzələni pəncərələrdən almaq istəyənlər da qonaq evinin ətrafında toplanan ermənilərin gülə və süngürlərlə öldürülmüşlər.

3. Yenə hamir gecə şəhərdəki Qala Qışlaşına və üç böyük qonaq evinə dəldütülen qadın və uşaqlar vəhşicəsinə yandırılmışdır. Şəhərdə 1.000 yakın evi uçurub yandırılmışlar.

4. Rayburtda olan erməni çələ rəisilarından Arşak 7 fevral 1918-ci il tarixində etraf müsəlman kənd sakinlərinin Bayhurtda toplanmaları haqqında xəber gondarmışdır. Sonu halli olan bu vaziyətdən qaçan xalqın bir qismi sığınmaq və yardım istəmek üçün Kelkitdeki müqavila komissiyasına qədar getmişdir. Bu davətə əedadların növə uğradıqları məlumatdır.

5. Kəsə ilə Trabzon küçəsi üzərində Türkükən XXIII alayı-nın gördüyü müsəlman ölülerinin sayı adəmin tükərəyini ürpar-daçek darəcəda çox olmuşdur.

6. Son nüarəq. Rusiya ordusundan ermənilərə öldürülmüş təriqətlərdə müsəlman xalqın yeni dəngələmək körfəz uşaqlara qədər öldürülməsi. Trabzon bazarının qaral edilməsi və yandırıl-

ması, Trabzon'daki "Tekel" tütünlerinin menimsanması, Rizanın alevler içerisinde kalması ve huna bənzər hütün faciəvi hadisələr diqqatınızı çekmek üçün mani muraciət etməyə və qəti fədailərin dərin alənmasası tərənnüsündə olmağa zərfləmişdir.

2. Erzincan'dakı çata rəisi ermanı Muradın Erzincana bağlı Mamahatunda (bugünkü Tercan qəsəbəsi) torraldiyi zülmü Əhməd Rəsik belə anladır: "Mamahatun dağıdılmış camilerini, yandırılmış evlərini və parçalanmış ovladlarını sinesinə gomşmış, sanki ağlayırırdı. Ermanılar Ağqoyunlulardan qalma camini patılıtlmış, ahalidən bir çoxunu qoca-cavan, böyük-küçük demədən acımasızca öldürmüşdülər. Aşağıdakı bir datanın kananında olan geniş bir çuxur yüzlərcə Türkün casədləri dolu idi. Yıllanmış insan casədləri paltarlarıyla, çarıqlarıyla hir-birslerine qarışmışdı. Bu casədlərin əriyan yağları, avılımiş haşları, qopmuş qolları və ayaqları üsl-üslə yıqlılmışdı." (255).

XV artilleriya komandanı general-major Kazım Qarabakır 25 sentyabr 1919-cu ildə Erzuruma galen amerikalı general Harbordun heyatına verdiyi raporṭda ermanıların Mamahatunda töretdikleri zülmü belə anlatmışdır: "Ornumuz 22 fevral ayında Mamahatunu işğal etdi. Burada sağ olan hir nəşər belə qalmamışdı. Buranın bütün ahalisi böyük bir çuxura doldurularaq qətl edilmişdi, hər tərəf yanındı. Buuları əz gözlerimla gördüm.

Muradın Bayburtdakı çata rəislerindən biri olan Arşaka verdiyi ömrələr və Arşakin yənə eyni kanalla Muradə göndərdiyi raportlardan aydın olur ki, işğal altında olan torpaqlardakı müsalman xalqın ermanılar təsfindən tamamilə yox edilmesi daha evval qərarlaşdırılmışdır. Biza görə, bu raportlar şübhəyə götürən bir yer buraxılmamışdır. Bu gün talepleri ermanıların zülmünə və əsəratına buraxılan Osmanlı müsalmanlarından heç kiriçin namusu, mah və canı mühafizəde deyildit.

Hörməli General qəli və səri iödbərlərlə bu zülmün qarşısına keçənək üçün basladıyınız dərin insanlıq hissinizin heytəni və minnətdarıyam. Yalnız bu temiz niyyətin təsirli olması üçün icrasının da məqsadla birleşməsi və imkanlarının yaratılması, is-

İfada edilmesi lazımdır ki, sizden darin hormatla rica etdiyim tərafda budur. Dərin hörmətlərinimin¹ (256).

I Rusiya asgarlarının öz mamlakatlarına dondukdan sonra erməni çatalatının işgal altında qalan torpaqlarda hakim və ziyyətde olmalarına ve onların tərəfdikləri qatlama qarşı Rusiya komandanın heyətinin çaresizlik içərisində olduğu görünür. Beləliklə, müsəlman xalqının planlı bir şəkildə qırğına doğru getdiyi aydın olur. Hər tərəfdən qatlama xəbərləri gəlməyə başlamışdır. Kandır dağılılıh yandırılmış mallar qarat edilmişdir. Osmanlı Qafqaz Ordularının Komandanı birliklərinin hiz qismi irali yeritmək mecburiyyatında qalmış və aşağıdakı təlqərlə vəziyyəti Rusyanın Qafqaz Orduları Baş Komandanı general Przevalskiya bildirmiştir:

"Rusyanın sərhədd xətti girişindəki torpaqlarda olan rus asgari birliklərinin geri çəkilməsi və bölgelərdəki xalqımızın ermənilərin zülmüne buraxılmasına, hüratda təhlükəsizlik və asayışın tamamın ortadan qalxmasına sebəb olmuşdur. Müxtalif tarixlərdə erməni zülmü və toradılan pişliklər haqqında artı etdiyim məlumatlara alava olaraq bunu da qeyd etmək istərdim ki, asayıssızlık gündən-günə artmaqdadır və alda edə bildiyim məlumatlara görə, Erzincan, Ardasa (Torul), Gümüşhana, Vaqşibekir, Pulthane atrəfi hir-hirinin ardınca qatlama holgasına çevrilmişdir.

Erzincan asgari komandanlığının albayı Morel tərəfindən Refahiya müqaviləsi komissiyasının mis üzvlərinə göndorulan və yüzbaşı Txapplikinin imzası ilə Refahiyədən manə göndərilen təleqərfən 1918-ci il 15/16 yanvar gecəsi Erzincanda çox qorxunc bir hadisənin meydana gəldiğini hñyük kədarla öyrəndim. Alinan makribdə silah gizlədildiyi zənn edilan hir evin atanması zamanı guya hir müsəlman tərəfindən bir asgerin yaralanmasının hadisəyə sebəb olduğu, Erzincandakı asgərlər arasında çaxnaşma yaradaraq müsəlmanlardan (manə görə masum olan) 100-dən artıq adamın öldüründüyü və hir evin yandırıldığı qeyd edilmişdir. Bu gün Rusiya asgari birliklərinin Erzincanda olmama-

sündən istifadə edərək 25 ildan bəri Ərzurum, Van və xususilə Billis vilayətlərində üşyanları hökumətin səkiilik və rəhahlılığı pozmuş, daşalarla qatlama girişmiş və qiyahi olaraq Osmanlı mahkəmələti tərəfindən edamə məhkum edilmiş ermanı çənə rəislerindən Sivaslı Murad başına topladığı adamlarıyla idarəni əlinə almışdır. Albay Morelin şəkildən başqa bir mahiyyətinin və emr etmə qüdrətinin olmadığına baxılsatıa, bu sənət hadisə de 24 dekabr 1917, 22 yanvar 1918, 29 yanvar 1918, 2 fevral 1918-ci il tarixli və 7312, 612, 738, 816 nömrəli məktublar və telegraf ilə göndərdiyim 11 fevral 1918-cı il tarixi və 917 nömrəli telegrafımda bildirdiyim hadisələrin davamı olub, ermənilərin qurduları bir plana uyğundur. Beləcə bir-birini təqib edən və edəcəyindən da anında hər şübhə olmayan, evlərin yandırılması, insanların öldürülmesi, malların qarət və namusa tacavüz edilməsi kimi cir-rayatlarla Osmanlı müsəlman xalqının yox edilməsi planlaşdırılmışdır. Rusiyadan yüksək komandanlı heyətinin yaxşı niyyətini hütün qalbinə dəstaklaşmakla bərabər, həyil ki, seçmə haqqının hər anarxiyanın qarşısına keçməyə gücünün yemədiyi, hadisənin artaraq davam etməsilə açıqca görülməkdədir. Polkovnik Morelin Yüzbaşı Tsxaplikina göndərdiyi telegrafın bir paraqrafı da eynen (Ərzurum - Ərzincan yolunun üzərində kürdlerin aşğara, qatarlara və ambarlara davamlı hücumlarına görə, yolun iki tərəfində olan və kürd çatalarına sığınacaq olan kəndləri dağıtmak surətində cezaverici tədbirlər almaga machuram) yazılmış olub əsgəri zəruretlərdən və müharibənin uyğun gorduyu həllər sabəbələ alımmış tədbirlərdən şikayət etmək ağla galan məsələlərdən deyilər da, evlərin yandırılması xüsusiyyətin əsgəri zəruretlərlə ilə uyğunluq göstərən bir yeri olmadığı, bù kəndlərin məktubunda orz və izah etdiyim şəkildə ermənilər tərəfindən yandırıldığı və bunun bəzəj sehəhlərlə bu şəkildə göstərilməsi lüzumlu gərəblər, hadisələrdən bəlli olصəğü qənaətini hasleyirəm. On mənənlər ilə ruslat arasında davamlı və sağlam bir dostluğa doğru müşcərek addımlar atıldıqdan ermənilər tərəfindən toradılan həcinayatların və yandırıb-dağıtmaların yanlış bir anlayış ilə ruslat'a yüklənəcəyi aşkarıdır. Bu sehəblə yetli xalqda emmələ galacak

tehlükəsizliyin genişleyəcəyi də aşkar olub, hunkunla qurultasına çalışılan sülhün və sevginin zayıflaması və hunkun yalandan başqa bir şey olmadığını inandığım gərə mani haqlı görmeyinizi şəxsinizdən rica edirəm.

Kelkitdəki qarşıq sülh müqavilə komissiyasının Osmanlı və rusiyalı üzvlərinən aldığım bir telgrafda da artilleriya və diviziya komandanlarının 4 fevral 1918-ci il tarixində saat 3-də Kelkiti tərk etdikləri və yuxarıda anılan ermanilar iərasından müsalman xalqa qarşı toradılan zülmədən son dərəcə kədənliklərini bildirilmişdir. Bu gün Kelkitdə tək bir Rusiya asgarının qalmaması sababılı komissiya üzvlərindən Kelkit və ətrafında ki insanların canlarını, aşşa və arzəq dukanlarını banditlərə qarşı qorumaq üçün kifayət sayda Osmanlı birliklərinin göndərilməsi adı keçən qarşıq müqavila komissiyası üzvlərinin hərlikdə hazırlayıb gondardıkları protokol ilə istənilmiş və bildiyiniz kimi, onların bu istəkləri yerinə yetirilmişdir.

Sizin ciddi vədlerinize baxmayaraq, asgarın çatdırıldığı yerlərdə toradılan zulmün qarşısı alınması hər tərəfə dursun, zülmət genişliyini də aşşaraq atalarının və uşaqlarının, ailə, aqraba və yaxınlarının tətəldığını və yox edildiyini eşidən asgərimi qırğıdan seyrçi olaraq tuta hilmayecək hər vəziyyət meydana gəlməşdir. Bu sehabəla, rus asgerlərinin boşaltdıqları bolgelərdəki vəziyyəti tacili təhdit və qarşılıq ilə inسانlıq və mədəniyyət nəmənə düzəltmək qanunla ortaya çıxmışdır.

Ancəq huna görə tətberliyim alırdı olan iki nüdudan bəzi birləşəri irəl çəkmək mərhum İyyalında qaldığı təməl üzvünənəzə ərz edər, bu harakətin Rusiya ordusuna qarşı düşməncilik göstərmə manasında olmayıb, Rusiya ordusu birliklərinə qarşı qəti surətdə savaşa girməmək və hərda rus asgəri rəst galınarsa, onunla dosluqla davrandımları xüsusunda komandanlaşdırma qəli olaraq amr etdiyimi əlavə edirəm. Buna görə 'Ərizincən müqaviləsi'nin Rusiya birliklərinin çəkilmiş olması sehabəla hökmətlərini itirən, səthəd xəlinə aid maddələrdən başqa bütün maddələrinin keçmişdəki kimi güvvədə olduğunu və hər hərəkətlərin bir ehtiyacdən doğuldığını, bət inسانlıq və mə-

daniyyet hissile gətirulüb başqa bir mananın olmadığını açıqlar, yaxşı niyyat və dəstləşumuzdan tamamen amin elmanızı və hərmətlerimin qəbulunu.

Ərzincan, Bayburi və Trabzon hadisələrinə aid general Odiselidzəyə yazılan 11 fevral 1918-ci il tarixli və 967 nömrəli teleqrafda aşağıdakı cavab alınmışdır:

"11 fevral 1918-ci il tarixli və 967 nömrəli teleqrafınızı aldım. Bunu arz etməkla şətəf duyutam ki, viza gələn zülümə aid xəharletin hərəkəti son daraca hır mühəlledir. Məsələn, Trabzon şəhərinin ətrafında və cənubunda Osmanlı partizanlarının yerli türk kəndinə hücum etmələri, labii ki, yerli xalq ile esgerin qarşı-qarşıya gəlməsinə səbab oldu. Rayhut ətrafında isə Rayhut komissarının raportuna görə, müsəlman xalqın Rayhutda inşanmala-ri haqqında heç bir amı verilmədiyi, tam tərsinə, adı keçən xalq ərafinən komissara Türklərə qarşı olan yaxşı niyyətinə görə laşəkkur etmek üçün bir müsəlman heyati galmışdır. 15 / 16 yanvar gecəsi Ərzincanda baş verən hadisələrə galinəcə, bu hadisələr zamanında istər manım tərafimdan, istərsə da polkovnik Morel ərafinən şəxsinizə hildirilmişdir. Lakin bu hadisə sənədən sonra şüşərlərən işğalı əldindəki bölgədə olan yerli müsəlman xalqın manfaatları və təhlükəsizlikləri mövzusunda üç il-dən həri hır yerde yaşamaq şərəfinə istər man, istər Rusiya esgərləri tərəssiz olmalyıq. Buna görə Rusiya esgərlərinin işğalı əldindəki bölgədə yaşayan müsəlman xalqının qətləməsi məsələsi ənənəvi uygulanlaşdırılmışdır. Man isə tərafimdan Osmanlı müsəlmanlarının can, namus və mallarının qorunması üçün bülüm tədbirlərin əljindəki kimi, Ərzincan hadisəsinin yaradıcılarının cəzalarını da, evvelcə arz etdiyim kimi, xüsusilə təşit edəcəyəm. Dərin hərmətlərimiin qəbulunu rica edirəm.

ODİŞETİNDƏ

31 yanvar 1918-ci il, nömrə 15195."

Bu telegrafın na dərəcədə generalin görüş və qanəati xərçində yazılışı onun 132 nömrəli telegrafıyla qarşılaşdırıldığı təqdirdə anlaşılaçqdır. Belə ki, bu tarixde işgal altındaki torpaqlarda olan Rusiya asgarlarının Tenin ixtilalından sonra komandanlarını dinlamayarak mamlakatlarına getdikləri və yerlərinə erməni çatalatının yerləşdirildiyi anlaşılır.

Erməni birliklərinin toradıkları zülmən qarşısına keçə bilməyacayı generalin telegrafından aydın olur. Onsuza bu işin hellinin generalin elində olmadığı aydın görünür. Ayrıca, Arzurum Rusyanın II Qala İnpçü alayı komandanı podpolkovnik Tverdo Xlebovun yayınlanan xətilərinin yeddinci və sakkinzincə sabıflarında "Ərzincan qalliamı" haqqında general Odişelidze bunları anlatmışdır:

"...Rundan hir müddət sonra Ərzincanda ermənilərin Türkleri qatlama ugradıqları xəbəri geldi. Şəxsan Paş Komandan Odişelidzenin ağızından eşitdiyim bu hadisənin laflıları heledir. Qatliam hakim və məsuliyyətli hir adam tarafından toradılmışdır, yani heç hir suradə handillər tərafından toradılmışdır. Bu ermənilərin adlarını yaxşıca bilmədiyim üçün burada onların kimiliyini açıqlaya bilməyacəyəm. Hər cüt müdafiədan mahrum və silahsız 800-a yaxın hir kəldurulmuşdur. Rojuk çuxurlar açılmış, zavallı Türkler hər çuxurların başına apənlib heyvan kimi kasılmış və hər çuxurlara doldurulmuşlar. Bir erməni söylemiş: "Yetmişmi oldu? On nəfər daha alar! Kas!" - deyinca, on nəfəri daha kasar, çuxura atıb üzərini torpaqla doldurarlarmiş. Şəxsan o məsuliyyətli şəxs öylanmak üçün 80 nəfərə qədər zavallıları hir evə doldurub sonra onları qapıdan çıxarken hir-hir haşlarını parçalamışdır."

Generalın bu etiraf fə telegrafda yazılınlar arasında ziddiyat telegrafın haqiqatları və rəsmi məlumatların xaricində yazılığını göstərir.

Cərayan edən hadisələr haqqında məlumat almaq üzrə set-haddin şərqiñə gəndərlən biterəf adamlardan və xüsusilə Çiresunun Çinarlı mahallasındaki rumlardan olan Statins oğlu Yako gördüklerini 26 fevral 1918 tarixli maklubuya hildirir. Bu

məktub sənədləri arasında 19 nömrədədir. Onun əl yazısı ilə yazılı məktubdakı məlumatlar belədir: "Daldahanda (Gümüşhanadəki hir mahalla) olduğumuz zaman düşman asgari Zağna muxtarını alı dostu ilə yaxalayıb Daldahana gətirdi. Yolda bünülləri vəhşicəsinə döyüb qauşlar içerisinde buraxmışdır. Muxtar va dəstilərinin düşman anhətindən 27 tüsəng nəqurладıqlarıni söyləyirdilər. Bundan sonra 15 rus va erməni asgari muxtarın evini hasəraq həyat yoldaşı ilə qızını dağa apardı. Muxtar va dəstilərinin neçə olduğunu öyrənə hilmədik. Onları haraya aparıldıkları malum olmadı" (257).

Ermenilər Daldabandan iki əylən uzaqlığda olan Tekke kəndində iki müsəlman ilə bir rumu öldürdülər. Trabzon'dan Batuma harakat edən bir neçə asgar Surmananının mağazalarını basıb qarət etmək istədilərə da, xalq silaha carılaraq bünələrdən bozılılarını öldürdü. Ruslar iraliləmanın mümkün olmadığını gördükdə geri çökildilər va Trabzon'a gəldilər. Eftos İ gün bu asgərlərin bəziləri qayıqlara minib getmək istərkən eyni gün Surmanadən Trabzon'a gələnlər Surmanadən ruslara gulla siyanları bünələr olduğunu orialığa yayaraq hazırlar: yaxaladılar va aramla ilə iki qayıqda üç tüsəng ləpdilər. Eşitdiyimə görə bu tüsəngləri ozletti Sürmənəlilərə satmışdır. Bu zaman Sürmənəlilərin üzərinə alaş açdıqlarını va bünələrin bəzilərini denizə ataraq öldürdüklerini gördük.

Eyni zamanda bu asgərlərdən bir qismi tıngili silablılığıyla Trabzon'daki Gavur meydanuna gəldilər. Orada rus, erməni va tatar nəşərlərini bir araya toplayıb xalqı evlərinə çəkilməyə zorladılar. Bu asgərlərin bazarda görüb müsəlman zənn etdikləri 600 nəfər, yaxın adamı toplaşdıqları söylənilir. Bu günahsız insanları öldürmək üçün dayıtmən dərasına aparmışlar. Yolda bünələrdən üçü öldürülmiş, hazırları qaça hiltmiş, bəziləti da, eşitdiyimə görə müftü ilə mitropolit sayasında qurtulmuşlar.

Fa hemiñ gün ermənilərin Trabzonun tanha mahalləsində 38 nəfər müsəlmanı öldürdükleri söylənilir.

Ermenilər Kisəna kərdində Ayakoş Ağ u Yusuf ağırı nildürdülər. Maithum Yusuf ağırı tanıyan trabzonlular onun çox

yakşı bir adam olduğumu söyleyirdiler. Mərhumun zəvçəsi hər kriştian evinə sığınaraq qurtuldu. Bir neçə gün sonra ermənilər Yusuf əğanının evini basaraq zəvçəsi ilə qardaşı oğlunu öldürdükdən sonra onların üzərlərindəki iki qızıl bəşlik ilə 2500 lira ni aldılar, evi da yandıraq getdilər."

Zulmə son vermək üçün Türkiye birliklerinden bir qismi na itaflamək mecburiyyətinin doğduğu haqqında Qafqaz cabəbasının Osmanlı Orduları Komandanının Rusiyadan Qafqaz Ordusu Komandanlığına çəkdiyi telegrafından sonra ordubirliklərindən bir qismi hücumu keçmiş və Ərzincan-Kelkit-Trabzon xəllini işğal etmişlər. Bu xəttə galinçəyə qədər yalnız Ərzincanda erməni birliklərinin bir neçə saatlıq müqaviməti ilə qarşılaşmışdır.

Qəsəbəni işgal edən birliklər tükürpərdici bir vəhşət sehnası ilə qarşılaşmışlar. Qəsəbənin bir çox yerlərində alınlardır yüksəlir, kuçelerde və kiməsiz yerlərdə qalaq-qalaq kişi, qadın, qoca və uşaq casadları görünürdü. Bununla bərabər Ərzincan'a qədər irəliləyən birliklər yaxılıb-yandırılmamış heç bir kəndə rast gəlməmişlər.

Ərzincan'a gələn Osmanlı ordularının komandanı Raş komandanlıq vakalatına 16 fevral 1918-ci il tarixində yazdığı rapor da aşağıdakı setirləri qələmə almışdır.

"Çardaklı höğzindən Ərzincan'a qədər olan bütün kandarda bir daxmanın belə sağlam qalmadığını, hər şeyin mehv edildiyini gördüm. Bağçaların ağacları kasılmış, kandlardan hər nəfər hələ saq buraxılmışmışdır. Ermenilərin Ərzincanda toradıkları zülmü dünya tarixi bu gənə qədər yazılmamışdır. Ermenilər tərəfindən əldərəzülük ortada buraxılmış müselmanların casadları üç gündür ki, toplamlımaqdadır. Şəhid edilan bu günahsız insanlar arasında süddən kasılmamış uşaqlar, doxsanını aşmış qocalar və parçalanmış qadınlar vardır..."

Ermenilər tərəfindən toradılan bu vəhşilik, bu zülm ermənilərin və tuşların şahidliyi və onların verdikləri raportlarla nadirəldirilmişdir. Bu cümlədən olaraq Ərzincanda asit alınan Kürd kəndindən (Bugünkü Pınarönü kəndi) Haçık oğlu Kırko-

run Ərzincanda 1 Qafqaz artilleriya qarargahında verdiyi ifadəda zulmələ əlaqəli cumlular eynan belədir (258).

'Osmanlı birləşkərinin Ərzincan işğal etməsindən 10 gün avval qəlliəm toradıldı və nəmusa tecavüz başladıldı. Vaqavir və Fərak (Ərzincan şəhərinə bağlı bugunku Çilligöl) kəndlərinən bir qism xalq şəhərə gətirilərək olluruldu.'

Bundan başqa erməni çatalarının toradıqları vahşətdən iyrənərək bu çatalarda zabitlik etmək istəməyen və Ərzincanda qalan Türküstan XIII Avçı alayına mənsub yüzbaşı vəkili Kəzimir töredilən vəhşətə əlaqəli yazdığı raportda hər vəhşətləri bütün çılpaqlığı ilə sırtaya qoyur. Adı keçənin xətitasında eynən bu cumlular keçir: "Ermanilar müsəlmanları Sarıqamışda işlətmək həbənasılıq təplədilər və şəhərdən 2 km ayrılmca hamisini öldürdülər. Ağar ermənilər arasında rus zabilləri olmasaydı, zulmün daha geniş ölçüda toradılacayı mütləq idi. Bir gecədə 800 müsəlmanın kasildiyini biləvəsita ermənilərdən eşildim. Ermaniler 15 / 16 yanvar gecəsi Ərzincanda müsəlman xalqına qarşı qəlliəm toradılar. Polkovnik Morelin gördüyü tədbirlər nəticəsiz qaldı. Züm və qarət davam etdi." (259).

Ərzincanda qalmış olan qadın Passini ilə oşgar Aleksandr da yuxarıdakı hadisələri təkrar edirler.

1 Qafqaz artilleriyası torafından asır alınan müdafiə zabiti Tiflisli erməni Morzoff Meguerididze Ərzincan qəlliəminin özünün fransızca yazdığı raportunda hər şəkildə anlatılmışdır (260):

"Bir torafdan oşgarların ermənilərin hücumlarına uğramaları, digar torafdan da kurdların əməmi hər usyan hazırlığında olduqları xəberlərinin ortada dəlaşması polkovnik Moreli ruslaşra bütün xalqın həhs edilməsi emrini verməyə vadə etmişdi. Bu andan etibarən heç bir torafdan emr verilmədiyi halda qəlliəm başlıdı. Qəlliəma konfiyuler ilə birləşdikdə oşgarlar da qəlliədilər. Qəlliəm an çox erməni kilsəsi ətrafında toradılmışdır. Verilən nəsihatlərə baxmayaraq, qəlliəma engel olmaq mümkün olmamışdır. Ərzincan ilə ətrafında taxminan 250 ilə 300 nəfərə yaxın müsəlman öldürülmişdir."

Meguerdidişenin yukarıdaki ifadeleri qalliamın neca haşla-
dığını ve neca davam etdiyini ortaya qoyur. Onun raportunda
qurbanların sayı az gösterilirse da, hadisinin neca haşladığını ve
neca idare edildiğini açıq-aydın subut edir.

Bu mənzədə Erzurumda Rus II Qala İnpçü polk koman-
danının yayınlanan xəlitaları oxunduğu zaman hazırlanın quv-
valerla müsəlmanların sistemli bir şəkildə yox edilməsinə
sürelə haşlanıldığı və buna ərmanı ziyahlarının da qabıldıkları
aydın olur.

Osmanlı ordusu zülm və vahşətə engel olmaq üçün oncu
birdiklərile işliləməya davam edirdi. Bayburt qədər dəhşətve-
rici sahnələrlə qarşılaşan oncu quvvəlat Bayburtda da qalliam
səhnəsilə qarşılaşdırıldı. Bayburt və ətrafindəki müsəlmanların
yox edilməsi üçün varisəlandırları Arşak qəfihamı aşağıda ol-
duğu kimi tərtəmisiştir (261):

"Arşak yanına aldığı 484 ərmaniya gündüzleri "dat" verir,
gecaları isə komitə rəhbərlərlə mühərribədan evval Rəladiyyə
dairəsi olan binada işkən etdiyi iclaslarda alınacaq təhdirlər və
qurulacaq işkilətlərlə əlaqəli nüqələr söyleyirdi. Bayburt xal-
qından yalnız tam etibar qazanmış olan şəxslərin öz işlənilə
məşğul olmalarına və öz evlərində oturmalarına izin verilirdi.
Cəri qalanları xüsusi hinalarda yerləşdirilib eşqərəcə davranışla-
ra təbə tutularaq, işkilətlər ilə əlaqəli heç bir məlu-
matın xərçə çoxmamasına əhəmiyyət verilirdi.

Müsəlman xalqına qarşı çox durişt davranışları, heç bir şe-
kaya rəsabə olmamaları və davamlı nəsihatlərdə olmalarına
göre düşüncələri anlaşılmamışdı. Həlli Of və Surmano bölgə-
sində ərmani çatelerini uzaqlaşdırmaq məqsədilə laz çataların-
dan imdad istanildiyi müşahidə edilmiş və ruslar tərafından
tərk edilən silahların da müsəlman xalqa paylanmasına Rələ-
diyyə rəhbəri olan, sonra öldürülen Həfiz Süleymanın mane ol-
duğu malum olmuşdur. (Müsəlman xalqına silah paylaşmasına
Həfiz Süleymanın mane olduğu rəvayəti rus və ərmani təhlili-
tidir. Rusların geri çəkilərkən silahlarını ərmani çatelerinə hu-
zuruaları hilinan hər bəqiqətdir.)

Bələliklə, müsəlman xalqını inandırıldıqdan sonra 1 fevral 1918-ci ildə hər bir kuça və mahallaya patrul çıxarıraq hər hərəkət ilə küçələrdəki xalqı toplamaya başladılar. Mahallələr arasına çıxan patrullar rast gəldikləri kəndliləri və yerli xalqı "Sizi Arşak paşa çağırır, çox əhəmiyyətli bir məsələ müzakirə ediləcəkdir" kimi yalanlarla təoplayaraq həbsxana halına gətirilən Saleh Hamdi ticarətxanasına doldururdular. Butaya gətirilən hər bir adamın qapı ağzında avval üstü axınlı və çıxan pul və qiymətlili aşyalar alından alınırdı. Beləcə, adamlar müxtəlif zülm və işğanca ilə həbsxana halına gətirilən bu ticarətxanaya uhrıdular. Bazara gəlməyənlərin zotla evlərinə girilir, pul və məlli aşyaları alındıqdan sonra bəzisi qapılat qarşısında türülür, bəzisi isə zulmə uğradılaraq həbsxanaya göndərilirdilər. Bu vəziyyət 1 fevralın sabahına qədər davam etdi. 3 fevral sabahı ermanilar müsəlman qadınları da təoplayama başladılar və 14 qadın ilə 2 qızı Saleh Hamdinin ticarətxanası qarşısındaki Heydar bayın otelində salib qapını bağladılar. Həbs edilənlərin qəlliəsi saat üçda başlandı.

Saleh Hamdi ticarətxanasına qapıdan girildiyi zaman sağdan birinci otaqa 23, soldan birinci otaqa 4, ikinci otaqa 60, üçüncü otağa 50 və ketidorun sonundakı otaqlardan soldakına 48, sağdakına 8 adam olmaqla cəmi 193 müsəlman həbs edilmişdi.

Əvvəl soldan birinci otaqda olan Baladiyyə rəhbəri Hafiz Soleyman ilə Kormas kəndindən Ahmed, Arbaslı İrfan və Vəngündə Piri otaqdan çıxarıldı. Onlar süngü, balıq və damırlerla faciəvi bir şəkildə əldən ulduzlar. Sonra səta ilə digər otaqlara keçilərək "mahbusların" evni şəkildə əldən uldürülməsinə hazırlandı. Gözələri qarşısında vəhşicəsinə əldən uldurulan dəstlənmə gören digər mahbuslar ürakları parçalayan bir səsla həğırtırdılar və ozählərinə səra galdıkda mümkün olduğu qədər canlarını müdafiə etməyə çalışırdılar da, bütün qoruma vasitələrindən məhrum olduğularına görə işğanca və vəhşətin an boyuyunu maruz qalaraq, min cür eziyyətə layata vəda edirdi. Yalnız ikinci otaqda olan 60 adamdan serjanı Murad, Şəvqə, Sarəş Hafiz və Zahid

mahallesinden Beydi oğlu Sadiq olüler arasına soxularaq va öz lorina ölü hali verərək canlarını qurtara bilmisdilər. Sungü va halta ilə parçalamaq kafı deyilmiş kimi casadların üzərinə qaz vəzi tökülüb ateşə verilmişdir. Beləcə, arada sıkışmış qalan va hala olmayanlar da yanaraq olmusdular.

Büyüklerde faciavi sahneler baglandıqdan sonra koridorun sonunda va selündəki etaqda olan 48 nəfərə sıra gəlit. Onların arasında olan Dagistənin Kənəpə şəhərinə bağlı Hokal qəsəbəsi xalqından olub hadisədən səkkiz ay əvvəl Baybutla galorak ayaqqabılıqlı edən 22 yaşindakı Mahmad oğlu Ahdullah cətəyan edən faciavi sahneleri gorar-gormaz yoldaşlarını özərini qotumaga çağırıldı. Onlar həbs edildikdəri etagın döşəməsindəki kamar daşlarını çatılıklı səkkarak qapının ağızında harrikadə qurdular. Öldürməyə galan ermanılar hər vəziyyəti gərdükda qapını sindirdilər. Faqat yığın daşları aşib içəri girmək mümkün olmadığını görə bombalarla, güllələrlə hər masum insanla ra hücum etdilər. Müdafiəda qararlı olan bu zavallıların alyan bombaları təkrar çələ atmaq va daşlarla müdafiə etməməq surəti ilə bir qismi maşgul iikan, digər qismi da otağın beton divanını deşmeye çalışırdı.

Bu faciavi sahneler davam edərkən Heydar bayın oteline doldurulan 14 qadını çıl-çılpaqsovundurduqdan sonra otela bitişik Çavuşoğluunun otelini apardılar va hərəkət əldürdükdən sonra oteli yandırdılar. Bu 14 qadından itču paltarlarının çıxarılması təklifinə dayana bilməyətək özərini pancarlardan çələ almışdilar ve otelin atrafinda olan ermani gözətçilər tərəfindən öldürülmüşdülər. Özənű pancaradan aşağı atan qadınlardan birinin özü ilə barabar həbs edilən iki qızı yuxarıdan faryada hazırlanınca, onlar da aşağı endirilərək analarının yanında öldürüləndilər. Sonda analarının qolları arasına qoyularaq qazla yandırıldılar.

Bu faciavi sahneler zamanı mahallələr arasında da qatlamlar, qarallar va yanıklar davam edirdi. Bununla yanaşı, qasahənin canub-qərbində va küçənin sol tərəfində olan cəbbaxanənin alovlanması va nəticədə meydana galan partlayışlar qə-

liama davam edən erməni əsgərlərini çəşirdi. Onlar: "Qəsəbə-ni türk hirlikləri sardı, bu partlayalar toplardır," sözlerilə qaçmağa başladılar. Salih Həmidinin licatxanasında dəstəq iken sağlam müdafiələri sayəsində o zamana qədər ermanıları möşgül etməyi hararən o 48 qəhrəmandan sağ qalanları oradan çıxaraq qorxudan gizlənmiş xalqı xəhdədar eldlər və yanğının içərisində olan qəsəbəni sondurmaya başladılar.

Bayburt qəlliəmından övvəl erməni çələrəislərinəndən biri olan Arşak Bayburt və otağında bütün müsəlmanları yox etmək məqsadılıq "Mühüm bir qarar alıracadır" bəhanəsilə kurd bayularına və müsəlman kəndlərin imam və müxtələflərinə 1918-ci il 7 fevral günü qəsəbəda toplanmalarını amzı etmişdir. Naticəsi ballı olan bu amra kand xalqı uymayaraq Kelkitdəki türk hirliklərinə sığınmışlar. (262).

Bu vaziyəti görünen Kelkit rus atəşkas komissiyasının rəhbəri polkovnik Leytenant Vorofov hadisəni şifralı hər məsaj ilə general Odişelidze'ye bildirmişdir. (263).

Ermanılar Bayburtun kəndlərdəki müsəlmanlardan yalnız orada burada rəsi geldiklərini oldüra bilmışlar. Bayburt şəhərinin markazında isə eynan Ərzincanda kimi faciəvi hadisələrlə, çox şiddetli və çeyri-insanlı hər şəkildə qəlliəmlər tərəmtişlər. Türk birliklərinin gördüküleri sahnələr, onlardır. Bayburt zulm ilə eləqəli apardıqları araşdırırlar və tətib etdikləri protokollar Bayburtda təradilən qəlliəmin dəhşət dərəcəsini göstərməyə kəfidi.

Ermanıların Ərzincanda və Bayburtla ikrətdikləri qəlliəmlərin bir-birinə benzərliyi nizami quvvalorlə türk insanının sis-təmli bir şəkildə acımasızca yox edilmək istəndiyini doğrulamışdır.

Erənni birliklərinin türk birlikləri qarşısında geri çəkildik-ləri, yol üzərində və yaxınında cian bütün müsəlman kəndlərini darmadağın, qadın, kişi və uşaq arı vahşicəsinə əldürdüklori müşahidə olunmuşdur.

Məməhatun işləqəmatında itəliləyen türk əsgərləti hamid qəsəbənin kül halına galırıldıyını və xalqının evlara doldurul-araq yandırıldığını, onlann qadın, uşaq, qırca demədən, asasən

süngü ilə faciəvi bir şəkildə işğanra verətək, vahşicəsinə ciddi rüldükənləri görmüşlər. Mamahatun ve onu eləfündə şahid edilər, türk hirlikləri tərafından topladıları anı insac casadlarıının sayı 300 a çatmışdır.

Bayburt-Mamahatun-Aşqala-Qarabrykxanları istiqamətinde ıraklıyen türk asgərləri bu yolun da faciəvi halda olduğunu görmüşlər. Madanxanlarında beş və bu həlqənin canub-şərqindəki Harotlı kəndinin xalqından üç müsəlmanın casadi yol üzərində tapılmışdır.

İreliləyən türk hirlikləri 1918-ci ilin fevral ayında Erzurumun qərb və şimalında olan müdafiə sahələrinə yaxınlaşdırılar. Bu xələt qədər təredilən qəlliəm, qeyri-insani vahşiliklər və zülmlərlə əlaqəli raportlarının araşdırılması aşağıdakı hadisələri ortaya qoyur:

1. Təzəgöl kəndindən 30 qadın və uşaq öldürülmüş və 75 kişi naməlum istiqamətə apanılmışdır. Bunların da eyni faciəvi acıhata uğradıqları anlaşılmışdır.

2. Tülkü İapəsinin 2 km cənubundakı Ciniş kəndində olan 600-a yaxın qız, qadın və kişidən 13-ü xaric, hamısı süngülenib yandırılmışdır. Hamila qadınların qarınları yarılb çıxarılan uşaqlar analarının qırcaqlarına qoyularaq faciəvi bir şəkildə şahid edilmişlər.

3. Öreni kəndi tamaman yandırılıb kül halinə getirilmiş, xalqı yox edilmişdir.

4. Qeraghahını Erzurumun 13 km cənubundakı Alaca kəndinə köçürən 1 Qafqaz artilleriya komandanı adı çəkilən kənddə ermənilərin təratdikləri zulmə dair gördükərini bəla anlatmışdır.

a) olaqlara doldurulularaq öldürüləmək işlənən müdafiəsiz müsəlmanlardan 278-i o'lu, 42-si ağır yaralı olaraq tapılmışdır;

b) 278 şəhid içərisində namuslarira təcərüz edildikdən sonra öldürülərək cıyarları çıxarılan və divarlara asılan gənc qızlar, qarınları deşilmiş hamile qadınlar, beyinləri çıxarılmış və ya vücutlarına hərzin tokulubak yandırılmış uşaq və kişilər tapılmışdır;

c) Ilıca da aynı aqibətə uğramışdır. Burada yüzlerce masum insanlar öldürülmüşler. (264).

Bir-birini təqib edən bu qatlamlar sistemli və planlı bir şəkildə toradılmışdır. Xüsusilə Cinis, Alaca və Ilıca qatlamları dəhşətverici hir şəkildə toradılmışdır. Qadınlar divarın mixlənilər urokları çıxarılaq divarlara asılmışdır; hamilo qadınların uşaqları çıxarılaq qucaqlarına verilmişdir. Ermanılacın müdafiasız müsəlmanlara carşı davranışlarıyla aqaplı Rusyanır. Azəzutumda II Qala toplu birliliyinin komandanı Tverdə Xlebovun xatirələrində Ilıca və Alaca hadicələri olduğu kimi qeyd edilmişdir. Azəzutumda esit alınan rus komandanı Tverdə Xlebov öz xatirələrində Ilıca və Alaca qatlamlarını bəla anladır:

„...Ilıca qəsəbəsindən qaça hilmeyən Türklerin hamısının öldürülmüş olduğunu və kül baltalarla kürekletindən kasılmış bir çox uşaq canazalarını gördüğünü Azincandan Azəzuruma denərək şəxsan Odışelidzə söylədi. Ilıca qatlamlından üç həftə sonra 11 mart 1918-ci il tarixində oradan donan polkovnik-leytenant Qryaznov gördüklerini bəla anlatmışdır. „Kandaların yollarda cinsiyyət üzvləri taxrib edilmiş bir çox meyilərə rast gəldim. Hər keçən ermanı hər casadılara bir dəfə röyər və təpətəmiş 25.5-21.9 kv. m. cami hayatındə casadılardır. Bir hər birin üstüne yiğilmişdir. Buncuların arasında hər yaşda qadın, kişi və uşaqlar vardı. Qadınların casadılardan onların namuslarına zorla tecavuz edildiyi həlli olurdu. Bir çox qadın və qızların cinsiyyət üzvlərinə fışang soxulmuşdu.“ Alacada bir inşaatçı tərafından çalışdırılan bir ermanı 1918-ci il 12 mart günü Alacada təradilən vahşət haqqında hənu anlatmışdır. „Ermanılar bir qadırı təchli vədənən hələdə divarla tıxlatmışlar, sonra ürəyini çıxarıb başının üsündən asmışlar.“ (265)

Azəzurumda qatlamlı iş general Odışelidzənin Azəzurumdan ayrılmasından sonra başlamışdır. Yəni türk birliliklərinin Azəzinə girdikləri 10 fevral 1918-ci il tarixindən etibarən Azəzurumda və ətrafında ümumi qatlama başladılmışdır. Azəzurum qatlamları Andranik və Dr Azarev tərəfindən taşkil olunmuş və hayata keçirilmişdir. Azəzurumun bütün məhəllələrin patrullarla dəldürül-

mus, hazzılarda və aitasda olan kişilər Qarsa yol çəkmək həfənəsilə toplanmış, Qars yolu üzərinə gətirilib pul və qiymətlı eşyaların allarından alındıqdan sonra əvvəlcədən hazırlanmış cuxurlara doldurulub öldürülmüşlər. Hava qaralıqdan sonra Ərzurum, garnizonun yanında olan bütün erməni aşğarları evlərə hücum etməyə başlamışlar. Beləcə, ağlasığın qalliamış, çərəl və namusa tacavuz kimi eyhaclılıklar bütün şiddətilə törədilmiş, qadın, uşaq, qoca deməndən əla keçən hütün müsalmanlar şahid edilmişlər. Bu qalliam Türk birliklərinin Ərzurumu xilas etmə - 24 fevral 1918-ci il tarixinə ədəm davam etmişdir. Ərzurumma giron Türk birlikləri şəhərdə 2127 şahid kişi casadlatını daftə etmişlər. Qars yolu üzərində isə Loxmioan 25-ci cəsəd tapşışlaş. Bu cəsədlər üzərində balta, súngu və güllə yaraları gorulmuşdur. Aynca, çiyinləri çıxarılmış, gözloruna mismar çaxılmış vəhşicəsinə qatil edilən casadjarları da rəsi galınmışdır. (266).

Türk birliklərinin Ərzurumu sürətli bir şəkilədə qurtarmalama geri qalan müsalman xalqını qalliamdan xilas etmişdir. Rusiymanın II qala topçu birliyinin Ərzurumdağı komandanının ermənilərin toradıkları zülm və qalliamalarla əlaqəli yazdığı xəttləri Ərzurumdağı hadisələr haqqında doğru məlumatları verir. Rus komandanın hui istiqamətdə apardığı qeydləri yuxarıda anladılan qalliam bütün açıçılığıyla etməyə qoyut. (267.)

Ərzurumda geri çəkilən erməni birlikləri Pasinova kəndlərində da qalliamlara davam etmişlər. Həsənqala tamamən dağıdılmış və hütün xalqı öldürülmüşdür. 1 Qafqaz artilleriya komandanı general mayor Kazım Qarabakır 25 sentyabr 1919-cu il tarixində Ərzurumma galan amerikalı general Harbord həyatına verdiyi raporda ermənilərin Həsənqalada və Ərzurumda toradıkları qeyri-insani vəhşidləri olduğu kimi anlatmışdır. (268).

Həsənqalaya ilk galan türk birlikləri küçələrdə acı-acı həqiqi pişik və köpəklərdən, alovlar içərisində yar maqda olan qəsəhadan, küçələrdə öldürülmüş qoca, uşaq və qadın casadları den başqa bir şeyə rəsi galınmışdır. Qəsəbədə öldürülenlərin sayı 1.500-ü aşmışdır. (269)

Heserqaladaki dağıntıtlar arasında canlı qalan 108, Kärpü kandıda 85, Radicivanda 200, cami 385 nəfər ağır yaralı qadın, kişi və uşaq Türk birlikləri torafiodan toplanaraq müalicə üçün xəstəxanalara yerlesdirilmişdir.

Ərzurumun şimalından çıkilan erməni hirliklərinin bir qismi bu bolşevi da qatlıam sahnəsinə çevirmişdilər. Onlar Ərzurumun şimalında yerleşən Erzinis kandından 50-e yaxın qadın, uşaq və qecələri öldüründükden sonra hət kandi tamamen yandırılmışdır. (270).

Ərzurumun şəhərdəki vəzi kandlarından olan bir çox qızın namusuna təcavuz edildiyi, bir qismının da naməlum istiqamətdə aparıldığı anlaşılmışdır.

Həşən və Kalçık kandları salqından taxminan 50 kişinin cesədləri Gümgümdən tapılmışdır. Makalıçor kandi xalqıyla Gümgümdəki hütün kişilər yel düzəltmək bəhənəsilə aparılmış və bunların açıbali naməlum qalmışdır. Ermanı dəstələri Gürməli qasəhasından olan 20 qadın və uşaqları öldüründükden sonra orası tərk etmişlər.

Ximisdən Körpükand iştirakatında geri çıkilan erməni çəsləti yol üzərində və yela yaxınclar kəndləri yaxıb yandırılmış, onlarda yaşayan ərin mal və qiymətli eşyalarını qətət etdiyikdən sonra acımasızca öldürmüştərlər. (271).

Nəticə etibarilə, Ərzincandan 1877-1878 tarixdəki Osmanlı-Rusiya sərhədlərinə qədar olan kandlardan çox azı erməni çatalarının zülüm və vahşetindən qurtula bilmişdir. Ərzincandan bu sərhəddə qədar olan həyənlərdə aparılacaq bir araşdırma ilə erməni çatalarının müsəlman xalqına qarşı vahşicəsinə tərafdıkları zülmü təshit etmek bu gün hələ mümkünkündür.

Sarıqamış, Qars, Gümru, Kağızman, Ərdahan və Ahılkalak bölgələri ardarda faciələr sahnəsi olmuşdur. Rurallarda yaşayan müsəlmanlar tamamilə yox edilməyə çalışılmışdır. Sarıqamış və Ahılkalak yandırılmışdır. Ermanıların bu bölgələrdə tərafdıkları zülm və işgəncələr, qisəcə nəjaraq aşağıda verilmişdir. (272).

1. 25 aprel 1918-ci il tarixində Qatsın şəhərindəki Subatan kandında bəyliklə-kiçiklə 750 müsəlmani süngü, halta və biçaq-

la acımasızca öldürdükleri sontra yandırılmışlar. Maqosto (Qarsda Arpaçayın sağında yerleşen, Magazberd adı verilen qala yöreni) ve Alaca (Qars-Diqor qasabasına bağlı bir kənd) kəndlərində 100-dən artıq qadın və uşaqlar eyni şəkildə vahşicəsinə oldurulmuşlar. Taknali, Hacixelil, Kalokand, Xaraba (Qars mərkəzine bağlı bugünkü Dərəcik) kəndi, 671 nəfərdən hiri olan Aşıq Qahtaman (1863-1944) hər kərddə 360 yaxın müslimənin bir səmanlıq doldurularaq rəsə yandırıldığının kədərlü dastanında yad edilmişdir. (273). Vəqor, İlənlı, Kinak kəndlərinin sakinləri tamamən yox edilmişlər. Qarsdakı Türk esirlərindən bir qismi Qarsda, digər bir qismi da Gümrädüə sühgü ilə vahşicəsinə oldurulmuşlar.

2. 29 aprel 1918-ci il tarixində Gümrädüə təxminən 500 araba ilə Ahılkalaka aşarılmaqdə olan 3 000-ə qədər kişi, qadın, qoca və uşaqlar yolda işğarca verirətək faciəvi bir şəkildə öldürülmüşlər.

3. 1 may 1918-ci il tarixində 100-ə yaxın erməni ellisi Şışdaro (Bugünkü Gümrädüə olan Duzkand), Dorkono və etrafından 60 nəfər kişi, qadın, qoca və uşaqları acımasızca öldürmişlər.

4. 1 may 1918-ci il tarixində Ahılkalak atrafındakı Acaraça, Danqal, Milanis, Mırcahid, Padiqna, Havur və Kumrus kəndləri yandırılmış, xalqları da tamamən yox edilmişdir. Arpaçay üzərindəki Kehorkinevskinin şimalındakı Yوغurdlu və İravanın şimal-şərqindəki Şamran və etrafındakı kəndlərin xalqı ermənilər tərəfindən oldurulmuş, kəndlər tamamən yaxılıb-yandırılmışdır.

5. Borçah qazası mərkəzində Matnyev imzasıyla III Gürcü piyada diviziyasının komandanlığının yazılmış olan və əsli aña keçirilən 17 aprel 1918-ci il tarixli raportda erməni zülmü haqqında eynilə hər cümlələr keçir: "Ermanilar omra və intizatma baxmayaq, bir neçə müslimən kəndini yandırıdlar. Hunu edənlər tapılmadı. Abbasdun'an və Borjomi ilə telegraf və telefon danışıqlar, kasulmişdir. Kəndlər həzən yardım istayıtlar, bizdə isə imdada çatacaq bir güc yoxdur." (274)

6. Avtomat, lütfəng və topla silahlansmış 1.000-a yaxın hər ermeni asəri qüvvələri Kəşəmanın şərqindəki Kulp (Tuzluca qəsəbəsi) və İravan bolgasındaki müsəlman kəndlərini yaxıh-yandırmış, kişi, qadın, qoca və nəşəqlərə işğanca verərək öldürmişlər.

Həkimi (İsləm) Xeyriyyə cəmiyyətinin 36-ci Qafqaz tumanı komandanlığına gəndərdiyi maktubda İravan vilayetindəki müsəlmanların yox edilməkdə olduğunu, 30-dan artıq müsəlman kəndinin yandırıldığı, xalqının əldən tutulduğu və İravandan qaçaraq gelən yaralı və xəstə knöçərlərinin sayınmə gündən gənə artmaqdə və sefəlat icarisində uzməkdə olduğunu göstərilir və bunlara sığınacaq hər yer göstərilməsi xahiş olunur. (275).

Ermeni birliklərinin belə vahşicəsinə davranışlarıtra qarşı Türk birliklərinin davranışları haqqında Kutaisi valisi Çikvişvili-nin Kutaisi vilayəti ilə mərkəzə bağlı olan yərlərə yazdığı teleq-raflardan diqqətli çəkan bolumlar aşağıya alınmışdır (276):

"Türklər kasır, əldən tut deyə xəberlər çıxır. Mən sizə bildirəm ki, hə, doğru deyildi. Türk hökuməti və Türk asəri dincəhaliyo heç bir şey elməz. Əksinə, orların mal və mülklerini qaruyaraq yardım edir. Xalqın öz yərlarına donması, onların sahibsiz qalan evlərindəki aşyalarına sahib olmalarını və bunların zay olmaqdə olduğunu Türk hökuməti hizə bildirir. Trabzon'dan və Batum'dan nəşərlər silahlarını alaraq qəçidələr. Bu, əlanılacaq hər şeydir. Muhabibədə kiçik-həsynik - hər kas vaziyəti mühafizə etməlidir!"

Borçalı müsəlman xalqının uğradığı zulmü Tiflisde çıxan "Alhayraq" qəzetinin xüsusi sayı açıq-əşkar ortaya qoyur (277):

a) Barbarlıq və zəhlilərin ağla gala bilməyəcək dərəcəyə çatlığı gorulməkdədir. Ermanıların Ahikalək bolgasındaki müsəlmanları qarşı toradıkları rümlər haqqında rus mamurlarından I. Aksite şəbəsinin rəisi Xoroşenko öz adı yarısı ilə verdiyi raportda hadicələri aşağıda oldugu kim: açıqlamışdır (278): "1917-ci il noyabr ayından etibarən 1918-ci il 21 may ayına qədər ermanıların Ahikaləkda yerli və sadıq müsəlman xalqına qarşı toradıkları vohşətləri açıqlayacağım. Yerli gürcülerin ma-

na anlatıdıqlarına asaslararaq va şəkər gəziriyi və digum badi-
salorı gəzərini yaşları dolu olduğu halda yaxınlaşa başlayıtam.
Keçən il noyabr ayının sonunda Ağbaba i sakka müsəlman yet-
lərdən at satın almaq üçün Boğdanovka kəndini (Ahulkiəkin
comuhündə olan Rusiya koloniyasının olduğu kənd) goldı. Bun-
dan xübur tulan Xocabəy kəndinin erməniləri o vəkkiz müsəl-
manın atrafını sarılı xəncərlərlə üzərlərinə hücum etdilər,
dördünü öldürdükdən sonra onların qızılərini oydular, dillerini
kosdilar və casadlırlara müxtəlis həqarətlər yeddirdilər. Sənra q-
alan dord nəfəri da silahla öldürərək casadlarını Ağbabalıları
verdilər. Onlar xəncərlərlə öldürdükəri o dord nəfərin casad-
lorini yardımildilər. 1918-ci ilin yanvar ayında ermənilər müsəl-
man kəndlərinə hücum etməyə başladılar. Həvvəl "Si ahşarınlizi
hizə versəniz, siza bir şey etmirik." - deyərək söz verdilər. O doğ-
ru-durüst müsəlmanlar da ermənilərin sözlərinə inanaraq silah-
larını təslim etdilər. Halbuki ermənilər yalan söyləmişdilər. On-
ları müsəlmanların silahlarını aldıqları sonra Təspiyyə, Kokiya,
Verivan, Tonokom, Kulilis, Pankana, Soqomakuvasi, Alovejva və
Gumris kəndlərini yaxıh-yandırıldılər. Bu kəndlərin heyvanları-
ni, yemaklarını və hülüm aşyalarını alıb apardılar. Kənd xalqının
bir qisri elə oradaca öldürülüdü, geri qalan kişi və qadınları esir
alaraq Ahlu kənd qəsəbəsinə apardılar. Orada onlara 24 saatdan
bit 400 qramlıq çörök ilə sudan başqa heç bir şey vermadılar. Ar-
bəq və pislikdən itəli galan tüt xəstəliyi başlandı. Doktorlar asırla-
rin daha yaxşı baslanmaları və tamiz tutulmaları üçün muraciət
etmişlərə da ermənilər bu müraciətləri diqqətə almadılar və
müsləmanların hesabsız qırılmalarına sabab oldular. Heç kim
onlara yardım etmedi. Çünkü ermənilər müsləman asırların sax-
landıqları binanın otafına belə heç kəs hərəkətmirdilər.

21 may 1918-ci ildə Türk ordusu Kurzah (hugünkü Karsak) kəndini işğal etdiyi zaman ermənilər çəcməqə başlamadan av-
val esirlerin tutulduğu binaları yandırıldılar. Müsləmanlar bu
odun-alovun altında qaldılar. Casadların bir qismini çuxurlara
töküdüler və onların da üzərlətinə neft toküb yandırıldılar! Bax,
XX əsrda "madəni" ermənilərin tövədikləri həduri!

Görünen odur ki, ermənilər 1877-1878-ci il Osmanlı-Rus sərhaddinin qərbindəki işgal altında olan torpaqlarda yaşayan müsəlman xalqına verdikləri zülm və vahşəti sözü gedən sərhaddin şərqində sakit, öz iş gücünə məşğul olan, milli haqlardan uzaq çərəsizlərə da tətbiq etməkdə davam ediblər. Bu soyqırım planının müntazam qüvvələrlə həyata keçirildiyi, məqsədin çoxluq təşkil edən müsəlmanları azlıq vəziyyətinə düşürtülməsi və hətta onların vətənlərinin tamamın yox edilməsindən ibarət olduğu anlaşılmışdır. Ermanilar bu vəziyyəti bu gün həla Azərbaycanın torpaqlarında elan edilən "Ermenistanda" yaratmış. Qarabağda da yaralmaq arzusundadırlar. Onlar bu çilgınlıqlarını özərinin görmüş olduğu zülm qarşısında etdiklerini iddia etsələr də, bu iddianın çürükliyünü 1877-1878-ci illərdəki Rusiya sərhaddinin şərqində və qərbində toradıldığı aşkar olunan qanlı hadisələr da göstərir.

h) Maşhur erməni çələbə rəisi Andranik öz dəstəsilə Naxçıvan ətrafında toradığı qatliamı heç dətmədan davam etdirilmişdir. Ermani haş komandamı həq qatliamin məsuliyyətinin özüne yonelacayıni anlayırdı. Bu sıradə erməni artilleriyasının komandanı general Nazarhekovun (Nazarbekyan istər ermənilərin məsələsində, isterse da Azərbaycan və Van ətrafındakı hərəkəllerde Rusyanın Qafqaz ordusunun qarargahının rəhbəri olan general Yudeniçin haş müşaviri və müavini idi) 1 Türk artilleriyası komandanlığma çəldirilməq üçün erməni komissiyası rəhbərliyinə 27 iyun 1918-ci ildə gondardıyi 1008 nömrəli məktub iötədilən zulmün dəhşətini və miqyasını gəstidir: "Aldığım məlumatlarda amrlarımıza qarşı çıxdığını görə, komandanlığım altında olan artilleriyadan 5 iyun 1918-ci il tarixində tətəküdən hətun dəstəsilə uzaqlaşdırılan Andranikin Naxçıvan ətrafında, həqiqətən, bir çox zülm və faciələr toradımkədənidigunu Turk komandanlığına bildirmənizi rica edirəm..."

1918-1920-ci illərdə Qafqazda toradılan erməni zülmünün İBMM hökumətinin Şəhər cabhəsi komandanlığı həla anladır (279): "...Türk ordusu 10 oktyabr 1918-ci ildə inzalanan sülh

müqaviləsi ("Mondros sülh müqaviləsi") şartlarına əmlə edərək mühəribədan avvalki sarhad içərisinə çəkildikdə himaya-sız qalan müsəlmanlar yenidən erməni qatliamı və zülmü ilə qarşı-qarşıya qaldılar. Türk ordusunun hoşşalıldığı torpaqlarda çoxluğu təşkil edən müsəlman əhalisinin yox ediləcək həririlməsi-nə gedən hu qatliamlar, zülmət, işgancələr.. toxumluq istəmek, sebabsız vergilər yüklemək və silahları toplamaq kimi an-sada bahanalarla toradılmışdır.

Zülm goran müsəlmanların düşdükləri hu acı variyatlarının zənciri Avropana, Amerikada, qısacası hər yerdəki ermənilərin təbliğatları nticasında guya müsəlmanlar tərafından toradılmış cinayətlər kimi göstərilir, müsəlmanların qarşılaşdıqları i-lakotlarından, zülm və qatliamlardan vena müsəlmanlar əleyhin-de minlərca yalan və iftiha vasitəsi kimi qalama alınırdı.

Faşat 1920-ci ildə türk ordusu müsəlmanlar üçün qanlı və qorxunc bir falakət sahəsi olan 1820-ci il sarhaddinin şərqi-dəki həlgaya yenidən girdiyi zaman ermənilərin buraxıldığı vah-şət izlərini gözərlərə gormuş, müxtalif heyatlar tərafından apa-rılan rəsmi arasdırmalarda haqqıqlar ortaya çıxmışdır.

Gözər gorusanlara, sənədlərə, dəlillərə və sağ qalan yerli xalqın enlastığılarına əsaslanaraq bir kitab halında toplanan müxtalif məlumatları, İndiya qədər ermənilərin təhligət parda-latı arxasında gizlətməyə çalışıqları, bənzərləti gorulmamış acı və qorxunc tabloları insanlığın bilgi və düşüncəsinə təqdim etmək, həmlərin yayınlanıb bildirilməsi bir insanlıq vəzifəsi sayılmalıdır.

İngilisların hiyle və uydurmaşları nticasında Qars Milli Su-ra həkuməti 13 aprel 1919-cu ildə (İngiltəranın Qarsda parla-mənt binasını qoşquetən basib mühəsirəyə alaraq həkumət adamlarını Maltaya sürəm etməsilə) idarəni buraxdıqdan üç gün sonra erməni general Osepyan aşgarlarıla birlikdə Qarsa girerək daşnak ermənilərindən general Karqanovu həkumət məqəminə vali olaraq seçdi. Bu seçkiden bir həftə sonra da erməni zülmü yenidən başladı.

Ermənilərin toradıkları həzi hadisələr aşağıda verilmişdir.

Ermanilar Milli Şura qurucularından Cahangiroğlu İbrahim (Aydm), Həsən (Aydın), Əziz (Cahangiroğlu) Musa bay, Gürbüz (Xalıcızadə), Yusuf (Arpaçay), Tevhidüddin (Orenburq), Mamilov (Digerli Salaboglu), Qərsi Ataman oğlu Muxlis, Rus (Polones) millətindən S'mon Rasinski (Rum Paşlı Çomışov), Kəğızmanlı Rıza Ataman bay, Rəşanlı (İgdithi) va Qars valisi Mehmed bay, Talınlı Hüseyin Kanaga va Ağrəhalı Əhmədi (Qaraçanlı) bizi gecəda həbs edib uzaqlaşdırıldıdan sonra onların hamisimin mal-mulkunu mənimşayıb aşyalarını qaral etmişdilər.

Ermanilar Birinci Mustafa ağanı əldutdükdan sonra ona aid hüdünn aşyaları qaral etmişdilər.

Birinci Mehmed oğlu Həsanın 700 Osmanlı amri va 2000 banknot pulunu kəməkçi Çalıqışyan ilə cəza hakimi hiylə va qorxutma nəticəsində qəsh etmişdilər.

Pəhlə kəndindən Molla Mehmed "Türkiya ilə xaharlaşır-mış" iftirası va yalaniyla Qala qapısına aparılıb başının sağ tərəfindən dərisi soyulmuş, alları kasılmış, vucudunum yan hissəsində "ciblər" açılmış va alları bu ciblərə soxulmuş haldə qırxunc hır işgancə ilə əldurulmuşdurlar.

1919-cu il iyun ayında Qarsın Hacıxalıl kəndindəki Türkler Sumbat oğlu Murad (Nazife) adlı bir ermanı 500 atlı ilə mühasirəyə alıb 8.000-a yaxın qoyun, 500 dan artıq oküz, 200.000 lira nağdi pul va qiymətli aşyalarını gətirərək ola haşçılarından 8 nəfəri öldürmişdilər. Kiçik Yusuf, Hacimohu (Varimli) San va Ağadəvə kəndlərinə da hücum edərək 30-a yaxın adamı şəhid etdiyindən sonra evlərini qaral etmişdilər, 2.000 qoyun va okuzu Qarsa aparmışlar ki, bu cinayatlar ermani generalı Osepyan ilə Qarsın ermani valisi Kartqanovun amri ilə edilmişdir.

10 sentyabr 1919-cu ildə Bardibdakı Bakım, Gureşkən, Çermik kəndlərinə hücum edərək müsəlmanlardan bozilotlarını əldürmiş va məllarını qaral etmişdilər.

Ermanilar 14 sentyabr 1919-cu ilda Karaurqanın (Keçmiş Türk məsərəhəd rəhbərliyinin aldığı yer) 15 km şərqindəki

Çıymaz kandına hücum edərək müsəlmanlardan bir neçəsini öldürmiş, bir neçəsini da koç etməyə zorlasmışlar.

1919-cu ilin dekabrı va 1920-ci ilin yanvar va fevral ayları ermənərin verdikləri əwəm, işgəncə va qətlamaların cəxirğü va genişliyi həkimindən çox qarlı va qorxunc hadisələrlə doludur.

General Osepyan komandanlığında erməni birlikləri va çatələri Qars ətrafındaki Qarapmar, Çamurlu, Ağdara (Ag-kom), Golbaşı, Rəralik (Alçılı), Aynalı, Qızılıçakçak (Qayadibi) kandlarına hücum edərək yüzdan artıq günahsız, silahsız müsəlmanı şəhid etdikdən sonra 2 000-a yaxın qoyun va mal-qara ilə 100 min liralık təlçə, ev aşyaları va qiymətli aşyaları zorla alataq aparmışdır. Ermaniların bu zülüm va vəhşiliyi sahəhindən Qars ətrafını huraxaraq Göla ilə Çıldır tərəfinə qaçmaqdə olan müsəlmanlardan çoxu qadın ve uşaq olmaqla 500 nəfərə yaxın Türk insanı soyuqdan donaraq şəhid olmuşdur. Bu qorxunc va qarlı faciələrin tərtibçisi Vali Katçanov ilə General Osepyandır.

1920-cü il 7 yanvar gündündən başlayaraq Qars-Gümüş dəmirvolu üzərindəki Şahnlar kandına hücum edən ermənilər vəqonlardan lop alası açaraq, təkcə bu kənddə 500-dən artıq kişi, qadın ve uşaq çox acı verərək öldürmüştər. Bu lariadan qəca bilən 200 nəfərə yaxın müsəlman da qar çovğununa düşərək həyallarını itirmişlər.

Yenə bu zamanlarda ermənilər Qarsa haqqı Diqor qasabasından 38 kəndi yandırib dağılmış va bu kandlardan kişi, qadın ve uşaq olmaqla 14 620 müsəlmanı şəhid edərək bülün mallarını qaral etmişlər. Bu haqqıatlar almanın 38 kənd xalçından sah olaraq qazib-cəmi an va bir gün vena gen döñərək erməni qanıçanlıyına vahşiliyinə açıq və acı bir ibrai lovhası sayılan xaraba ar içərisində giz yaşıları tərkəbək yenidən yuva qurmağa çalışarı zəvallımanın yanılı-yaxılaraq anlatdıqlarına və yerində aparılan tədqiqatlarra dayanmaqdadır. Ermanilar bu 38 kənddən 15-ni elə yaxıh-yandırmışdır ki, hatalar hala də xarabalıqlar halındadır.

Qars Milli Şura hökumətinin duşmasından sonra ermənilər Sarıqamışa galih, o bolğanın rəhbəri Varcabul Akop ilə av-

vallar Şura hökumətinin xidmətində telefonçu olan yeddi müsəlmanı acılar içərisində öldürmüşlər.

Ermanılar Sarıqamış girdiklərinin ikinci haftasında Məscidli kəndinə basqın edərək İrəvan kaçarılardan, Dəriş ağa ilə ailə başçılarından 20 nəfəri şəhid etmiş, kəndi topa tutaraq kəndlilərin mallarını və aşyalarını qarət elmişlər. Bu hadisənin ertəsi günü qorxuncu hücumu etiraz edən Millat Vakili və Sarıqamışın keçmiş rəhbəri Bəkîr Sıdqi hayın Həməli kəndindəki evi ilə birlikdə bülün kəndi topa dəqidaraq onun bütün qohum-eqrəbəsim və yaxınlarını öldürmüş, pul və aşyalarını qarət elmişlər.

1 aprel 1920-ci il tarixindən başlayaraq general Osəpyan və Vali Karqanov ilə alay komandanı Mirmanovun amirlə Osmanlı koçarısı olan ermanıları Sarıqamış kəndlərinə yerlaştırmaya başladılar. Bundan sonra çatışbaşı Şəhənun Manzərist deyilən atlı çetələrinin hasbatında çəte üzvü, ermanı serjanlı Səhə Muрад, Nazik Hacıbab və Sarıqamış jandarma komandanı Arşak Hayrapet olsuğu halda, bir-bir müsəlman kəndlərini qatal etməyə başladılar. Buralarda 32 kəndi yaxıh yandırıldılar, 1920 nəfəri yox eidişər və çoxlu mal, aşya və pul topladılar. Kartalı kəndində ayrı-ayrı üç böyük binada 800-dən artıq müsəlmanı diri-diriyə yandırıldılar, geri qalanları isə canlarını qırlatmaq üçün Turkiyəyə sığınmaq machuriyyətində qaldılar.

Ermanılar Golenin Cədik, Toptaş və Kelpikot kəndləri ahalisindən da 600-a yaxın müsəlmanı evlərə doldurub yandıraraq ermanı valisətinə bir yenisini əlavə etmişlər. Onların bu kəndlərdən alıb apardıqları 26 qız və galintaro na oldığını heç kəs bilməmişdir. Qullamı zamanında bu kəndlərdən qaçmağı bacarıb sağ qalan dörd nəfər bu qorxuncu hadisələrə şəhidlik etmişlər.

1920-ci ildə Rəddiz mərkəzində bağlı Gəraşkan Zakim, Çermik, Vartanut, Kürkçü, Mütinder, Fəriz, Posik, Temurkişla, Vaşq Nəsənuş, Katresi Tərpanak, Dağır kəndlərindən 912 adının bazılmasını gullalayarak, bazılarnı da yandıraraq şəhid etmiş olan ermanılar 150 evi da yuxıh-yandırılmış, qoyun, taxıl, qiy-

mallı aşşa və pulları qaral elmişlər. Bu kəndlərdən nənə bir çox qız və qadınlarla canavarca roftar etmiş, onların namuslarını kiclatmış və 29 gənc qızı ozählərlə aparılmışlar.

Bu qəlliyanın zamanı dəha avval qəlliama ugrayan kəndlər-dən Kırkçü ilə Vartanul kəndlərinə göndərilib yerləşdirilmişlər. Həsənen 125 nəfər kiməsiz qız və uglan uşaqları da acı və qırxunc bir şəkildə öldürülmişlər.

Bütün həu qərxuñc və acı qotliamları təradənələr alay komandanı Mirmanov ilə Sivash Murad adındakı qaniçan çəlaclar olmuşlar.

Ermanilər Qaraurqan yanındaki Sıradaşlar kədinin sakinlərini Osmanlı səthəddi həyvancı müsalmanlarının yaşamasının uyğun olmadığı bəhanəsilə Qarsa doğu yola çıxmış və Sarıqamış ilə Qars arasında həzavallıların aşşa və heyvanlarını qaral edərək 150-ya yaxın adamı şəhid elmişlər. Bu cınayatları təradən iandetmə komandanı Arşak olmuşdur.

1920-ci ilin yanvar və sevral aylarında Qars ilə Sarıqamış bəlgəsində olduğumu kimi, ermanilar yerli İslam Şurası heyəti tətəfindən idarə edilən Çıldır, Zərşət və Ağbaba hölgələstərinə top və tufanglı dəstələrlə hücumla başladılar. Yanvar ayında Zərşət qasabasının Göyətçən Mamış, İncillipinar kəndləri ermanı çətələrinin hücumuna uğramış və bu kəndlərdən 130-dan artıq adamın bir hissəsi dırı-dırı ataşda yandırılıraq öldürülmiş, gənc qızlardan 30-u Gürnuya aparılmışdır.

Yenə həzavallarda ermanilar Gölənin Çullu kəndinə topçu ataşılıq və qruplarla hücum edərək hutün ahalini öldürmiş, qız galjinları isə asır alıh aparmışlar. Bu arada, mal və eşyaları da qaral etmişlər. Gölənin Yuxarı Çatak və Aşağı Çatak kəndləri da ermaniların hücumuna məruz qalmış, kişilərin bir hissəsi qaçmış, qalanı öldürüşmuşdurlar. Qadınların ifsetləri ceynanmış, mal-qara və eşyaları qaral edilmişdir.

Ermanilər Hasköyden derd kişi ilə hir neçə qadını asır almış və hir çox mal-qara ilə rəsyaları qaral edib Ərdəhəna aparmışlar.

Ermaniların İslam Şurası tətəfindən idarə edilən həzavalları zorla ala keçirməye qarar verdiklərini və hücum etməyo-

hazır olduqlarını 30 yanvar 1920-ci ildə ermani birliklərinin komandanı tərəfindən yayılmış qorxuducu bildiriş də aşkar edir. Evinin iopçu alaşla yandırılacağından və məllətin qarar ediləcəyindən bəhə edən bu bildiriş ermanıların zülmənə hər resmi nümunə sayılacağına görə olduğu kimi aşağıya alınmışdır.

"30 yanvar 1920-ci il, saat 12

Romanov stansiyası.

Zarşal bolğası ahalisine:

Sizin tərafınızdan bilinir ki, man (Romanov) yol həyuncaya stansiyaya galdım. Sizin qarar vermayınız üçün iki gündür ki, sabır edərək gorleyirem. Qadınlarınıza, uşaqlarınıza acıyaraq ermani təhlığını mani meədiyinizi hilditmək üçün namizədlərimizi gondaritik. Belə sizce da bilinir ki, Ermanıstan Respublikası böyük dövlətlər tərafından müstəqil olaraq təzunuñmışdır. Ermanıstan, Gürcüstan, Azərbaycan arasında hələkda sülh içarışında yaşamaq üçün təhlükəsizliyə aid bir dostluq ittifaqı imzalanmışdır. Bundan nüfuz səzə xəbat vermadan istər ermani, istər rus (malakan) və ya müsəlman olsun, kandalarınızda, qasabalarınızda qan tokmak istəmirəm. 31 yanvar 1920-ci il saat 12-yə qədər an gec olnıraq üzrə təhlığınızı təsdiq etmək üçün on numayəndəndən Romanov stansiyasına, mənim qalıma gondarmayıınızı maslahat editəm.

Numayəndələrinizin hərriyyatla yaşamalarını boynuma alıram. Əgər təbliği manımsatsa, sizin hərriyyatınızı, məllətinizi mühafizəsinizi öz üzərinə alıram. Yoxsa, evlərinizi iopçu alaşla yuxmagə və məllətinizi yox elmaya machur olacağam. Ailələrinizə dəyəcək zərərin mənşəliyəti sizə aiddir.

Bir neçə fəsادçılar sizə yanlış yola yonaldıh: "Əgər ermani hökumətinə təhə olsanız, ermanılar sizə kəvəcək ar." deyərək aldadırlar. Bunlara inanmayın.

Siz bilirsiniz ki, Gole, Sarıqamış və Kəgizmən toroşlarında müsəlmanlarla ermanılar sülh içarışında, anlaşmış hər vəziyyət-

yolda yaşayırlar. Zorşat hılgəsinin xalqı, siz da bəla yaşayacaq-
siniz.

**GENERAL-MAYOR
N.N.NARSISOV Per."**

25 yanvar 1920-ci ildə Ərdahanın İdara rabbəti, naxçıvanlı İbrahim Qədimov və asgari komandan Marzimanovun imzasıyla Çıldır əhalisine, millət vəkillərinə yazılar, məlumatda: "Çıldır əhalisi üzərinə hər tərafından asgari hızlıklar gondarılacəyini və bu hızlıkların qarşısına duz-çörəkde çıxıb boyun ayərak təşlim olmanın lazımlığını, agar təşlim olmazlarsa, İravan şəhərindəki müsəlmanlara rəvə görülən qatliam ar və bu gün Gələda baş verən qatliamlar pərvənə qabağında ikan ozzatının ermanılıra güvənib etimad gəstəri hilməyəcəklərini..." - söyləyib hildirmişlər. Bəla olduqda, 27 yanvar 1920-ci ildə ermanı birliliklə ri topçu və piyada hissələrinin atəşlərə hücumu başlamışlarsa da, əhalinin müqaviməti nəticəsində geri puskurtulmuşlular.

Ermenilərin İravanda müsəlmanlara qarşı təratdikləri qatliamlar, köçə zorlama zülmü və Çıldır, Gələ, Qızılçaq, Zərşəh, Səsəz, Arpaçay və Ağabəhə atrafında baş verən tacavüzler yanvar ayı 1920-ci ildə Moşədi Səməd ağa rəhberliyindəki İslami Şura heyəti tərəfindən Tiflisdə olan Amerika təmsilciliyi qarşısında etirazla qarşılanmışdır.

Heç bir yandan müdafiə gora hilməyən hər zəvallı müsəlmanların haqlı və acıqlı vəsləri Azərbaycan dövlətinin Milli Məclisində səsləndirilərək yüksəltilmişdir.

Bu qatliamlar nəticəsində ortaçaya çıxan dözülmez veziyəti nəzərə alaraq Azərbaycan hökuməti Xərici İşlər Nazirliyi tərəfindən Ermanistan hökumətinə nota verilmişdir. Ingiltərə, Fransa və İtaliya siyasi təmsilcələrinə da verilən hər notanın mətni Batumda çıxan "İslam, Qürçstan" qəzəlinin 4 mart 1920-ci il tərikhi sayında yayınlanmışdır.

Bu notanın mətni aşağıdakidir:

"ERMƏNİSTAN HÖKUMƏTİ XARİCİ İŞLƏR NAZIRLIYINƏ

Hökumətimiz Qars hadisələri və tərədiləş faciələr haqqında Qars əhalisinin nümayəndələri tərəfindən gondərilər, sanadı. 30 yanvar 1920-ci il tarixində general Osepyan tərəfindən yayımlanan 1 nömrəli amrnamənin sutalını, Qarsda yazılın teleqrafdə Zərsət nümayəndəlarının cavabını və buna dair həmzər sanadları almışdır. Azərbaycan hökuməti tərəfindən alınan sanadlar və məlumatlar Ermanistan hökumətinin Qarsda sülhün və sakitliyin hükmə sutduyunu bildiriməsinə və tərəfinizdən Qars şəhərinin müsəlman əhalisi aleyhində göndərilən telegraflara bütünlükle qarşıdır və onların əksini isbat etməkdədir.

30 yanvarda general Osepyan tərofindən yayımlanan 1 nömrəli amrnamə Zərsət bolğası əhalisinin itaata galmasını, yoxsa icp və tüləng aşıylarla yox ediləcəkləri təhdidi i ifade edir. Zərsət müsəlman əhalisi nümayanda əri general Osepyanın verdikləri cavabda ermənilərin torətdikləti qatliam və qanunsuz davranışlarından bahs edərək, qanunsuzluğun qarışıının alınmasını, kandlıların dagidiləh mahvedilməməsini dilamişler və belə edilməzə, ortaya çıxarıq məsuliyyətin Osepyan ilə Ermanistan hökumətinə aid olacağını bildirmişlər. Qars şəhərinin müsəlman əhalisi tərəfindən verilən məlumatlara görə, Maznovun komandası altında olan erməni asgarları 17 yanvarda müsəlmanların yaşadıqları kandlılara hücum etdiyi kimi, Osepyan da 1 nömrəli amrnaməsindəki təhdidlərini etmişdir. Beləcə, Goyarcin, Qızğınlu, Geçid, Barçalı Məscidli Künbat, Ağrıacılıq, Mamaş, Bendivan, Qalacıq kandlosu erməni asgarları tərəfindən tamamən yandırılmışaq hüdüc məllət tələb edilmişdir. Bu mənalı yanəşti, Ahilkelek ilə Tiflisədə olan Çıldır, Dər, Esat, Okay və Süregel Dayanıqlı ağa kimi Qarşılı ziyanlı müsəlmanlar tərəfindən verilən məlumatlar bu faciəvi hadisələri doğrulayırlar.

Müslimler ve erməni miləti arasında müşhei olaqoletin qurulması istəyilə hu kimi vahşicə və qorxunc davranışılara son verilməsi xüsusunda lazımlı olan təhdirlərin görülməsini hukumetimiz adından rica edir, yoxsa nütəya çıxacaq məsuliyyətin Ermanistan hökumətinə aid olacağını bildirirəm.

XARİCİ İŞLƏR NAZİRİ

Xan Xoyski."

Ariq dayanılmaz bir hal alan erməni zulmünə doza hilmayan müslimlərin faryad və şikayətləri sürüb gedincə, Tiflisdəki amerikalı albay Haskal ilə bir ingilis yuzbaşısı 1920-ci ilin fevral ayında Şahnlar və atrafindakı kəndlərə galərək ahalini sakitləşdirmiş və bundan sonra müslimlərlə eślə həcum edib, meyəcəyini qeyd etmişlər. Bu vodlara inanan müslimlər arlıq can, mal, namuslarını müdafiə altına alındığını zann edərək silahlarını atıb kəndlərinə dağılmışdılar. Fəqat aradan çox zaman keçmədən erməni çateləri yanlarında yeni dastalar alaraq yenidən müslimlərlə qarşı qatlama başlamışlar. Onlar 28 fevralda Zərtəş qəsabəsinə həcum edərək müslimlərlərə çox həyük itki verdirmiş, 28 kəndi yandıraraq qoca, qadın və uşaq demədən 2000-dər arlıq adamın qanını axıd bəcərmüşlər. Bu kəndlərin gənc və gözal qızlarını Gümruya və Qarsa aparıb erməni canavarlarının evlatlarına dağılmışlar və bu zavallıları həvançasına istifadə etmək üçün asarət altına almışlar. Bu kəndlərdən aparılan eşyaları satmaq və sərgiləmək üçün Qarsda hət bazar açılmış və xüsusilə qadınların İsləməli don və knynəkləri açıq artırmalarla satılmışdır.

Bu həqalarda heç bir silahdan istifadə etmedən ermənilər təslim olan kəndlərdə da heftə qatlama, qarət və namusa təcavüz bürünen qorxuncluğu ilə toradılmışdır. Yanvar və fevral aylarında top və tufanqlarla təchiz edilmiş erməni birlikləri Ağbabə, Çıldır, Zərtəş və Gələ bölgələrinə dəfoleron həcum etmişlər, bu həcumların çoxu böyük itkilorla nəticəalanmışdır.

"İşti sülh'a hal' etmək" kimi özünü göstərən ermanı və ingilislerden qurulan heyviller qorxusuz və namuslu yaşamamaq və torpağın qorunmaqdan başqa bir dileyi olmayan müsəlmanlar arasındakı birliyi pozmaq üçün hər cür fasad və pozğunçuluğa müraciət etmişlər. Bu bölgelarda aparılan aşasdırımlar nəticəsində ermanların təhdidikləri zülm və faciaların genişliyi və qorxunluğu ortaya çıxmışdır.

26 yanvar 1920-ci ildə ermani komandanlığından Baratov və Marzmanovun İnp, avtomat silah və digər partlayıcı maddələrlə silahlandırdıqları ermani əsgərləri Anı kəndindən taxminən 40, Daynəlhədən 98, Bacıogludan 56, Vattanhədən 109, İlədən 41, Ağumuzdan 73, Aslanxandən 37, Aralıqdan 32 müsəlman evlərini dağıtmış, mal-qara və aşyalarını qarət etmiş və hər çox insanları öldürmişlər.

Ermanilar Zərəsət qəsəbəsinin Tapakardında 5 kişi ilə 1 qadını öldürüb mallarını qarət etmişlər. Məccidi kəndindən 32, Aşçalardan 44, Ərdağın dan taxminən 60 evi dağıdıb-yandırmışlar, 70-80 uşağı dırı-dırı ateş atmışlar və bu kəndlərdən 8 min-dən artıq mal-qarəni ətirhə aparmışlar.

Aparılan aşasdırımlara görə, Gölə qəsəbəsindən Güllü, Samoğlu, Balçəşma, Kicikallınbulaç, Qaratoyuq, Qayıtuca və Cəliləstan kəndlərinə ermanilar tətəfündən evlərinin dağıdıldığı, 180 müsəlmanın öldürülmərək aşyalarının qarət edildiyi bildirilmişdir.

Ermanilerin 1919-cu ilin sonlarında və 1920-ci ilin avvala rında Ağbabə qəsəbəsində və kəndlərdə müsəlmanlara hər çox zərər və ziyan verdikləri bildirilir. Onlar bu kəndləri yandıraq abalısını gürçülərə sığınmağa və Türkiyəyə köçməyə məcbur etmişlər. Bu illerde Gölə və Oltu təreflərində da Türk lərə zülm və işgancalar vermişlər. Bu zülm və işgancalar haqqında TBMM hökumətinin Şəhər cəhəsi komandanlığının həzirlamış olduğu kitabdan birtlikdə oxuyaq (280).

*1919-cu ilin iyun ayında Marzmanovun birlikləri Pükimür (Dölekçayır) kəndinə hücum edərək heyvanlarla eşyalarını qarət etmişlər. Bundan qəça bilinəyib kərddə qaladı 5-10 nəslərin ge-

yımlarını almış, özlerini öldürürüş, qadınlarının namuslarını le-kelamışlar. Bu kardin xalqı dağlarında üç gün boyunca ac qılımış, ermanilar çəkilih getdikdən sonra kanda dəndükda xarabalaşq va casaddan başqa bir şey gormamışlar.

Azərbaycana və başqa yerlərə getimək üçün qatarla İrəvan-dan Gəncəyə gedən 500-a yaxın türk Gümri yaxınlığında və-qonlardan endirilərək öldürülmüşlər.

Ermanilar İravan şəhərinin 15 daqıçalık yaxınlığında Qaçaparaq kəndində 16 fevral 1920-ci il gecəsi hürcum edərək oralar-da yaşayan xalqı yox etməyə çalışmışlar. Bu vahşilikdən qəç qurtara bilməyan 6 kişini xəncərlə doğrayıb öldürmüşlər. Qa-dın və qızların iftəllərini kırıldıkdan sonra onları acımasızca yandıraraq öldürmişlər. Kənd evlərini qaral etmişlər.

30 mart 1920-ci ildə Kağızmanın yanında və Arazın şimalın-da yerləşən Şorlu kandına galen 40 nəfərlik hir ermani çətəsi gündüzləri Araz keçidindən galib gedən müsəlman yolcularını yaxalayıb şəhid etmiş, gecələri da yoldarda pusqu quraraq və-hşətlərini nümayiş etdirmişlər.

Kağızmanın yanındakı Davahüküdən ermani banditləti 14-15-sindən 400-a yaxın heyvan oğurlanmış, ermani hökumətinin bu banditlərlə ərtəqlığı olduğuna görə müsəlman əhalisinin şikayətlərinə həq həxilməmişdir.

Ermanilar 6 aprel 1920-ci ildə Zəngəzur, Ordubad, Vedi hölgələrindəki müsəlman kandlarına hürcum edib zülm və vəh-şiliyin arı iyranc növlərini, insanların nifrat edəcəyi alçaqlığı tö-rətmışlər.

Azərbaycan Daxili İşler Naziri 7 aprel 1920-ci ildə Xəsici iş-lər Naziri Xoyskiya göndərdiyi maklubda general Baqdasarov və Albay Vartanyanın komandanlığında ermani ordusunun Qazax vilayətinə doğru harakət keçdiyərini, Azərbaycanın "atəşkar" a amal etməsindən faydalananaraq, iki müsəlman kənd-di-yox etdiyərini bildirmişdir.

Ermanilar 17 aprel 1920-ci ildə İğdırın 6 km şərqindəki Oba kandinin xalqını və kanda 1 km uzaqlıqda olan 300 evdən iba-rat Yayıçı kandinin da xalqını qismən öldürmişlər.

Ermanilerin İğdir zulmuna karşı usyan eden turk xalqi 21 aprel 1920-ci ilda İğdir'e giriþ ermanilere karşı çıkmışlarsa da, ermaniların hucumuna ve qeyri-adî insanı harakatlarına təbqatılmayıb İğdiri Türk etmişlər. Bu arada, ermanilar Ağrı dağının etayindəki kandılarda yaşayan Çunkanlı ve Rəsəndi Türk tayfa təcümə hūcum etmək onlardan 24 nəfəri şəhid edib yandırılmışlar.

Ermanilar 1920-ci ilin may ayında İravanın Uluçanlı qəsəbəsinin yanındakı Qaradagli kəndinin ahalisini zorla yerlərinəndən çıxarıraq əşyalarını qaral etmiş, əzələrini isə koça zorlamışlar.

1920-ci il 23-24 may gecəsi 300-dən artıq ermanı süvarisi Uluçanlıının 5 km şimalında yerləşən Cebaçalı kəndini mühəsirətaya alaraq ali silah tutan türkləri bir yero inplayib hamusim sunğu ilə şəhid etmişlər.

Ermaniların hucumu zamanı Zek kandından Alaklısəyə köçüb orada yaşayan 18 müsalmanın 29 iyun 1920-ci ilda, ermaniların Oltuya hūcum etdikləri zaman, ermanı jardarmaları tərafındır, akın biçdirmək bahanəsilə aparıldığında, Sırbasan Boğazında qarşılıqlına çıxan silahlı ermanı əsgərləti tərəfindən moşada 12-si ağaclarla bağlanaraq faciəvi bir şəkilde öldürülüşlər.

Ermanilar 1920-ci il iyun ayının 19-da Zangibəsət kandlarını işgal etdikdən sonra kandılardan bir qismi tüsənglə öldürülmüş, 1.500-e yaxın qadın va uşaq Aralıq markerinə qaçarkən arxalarından yetişib, suda boğmuşlar.

1920-ci il 27 iyun gecəsi, yənə İravanda Hacı bayram və Xəbərhayli kandlarına basqın edən ermanilar ahalinin mal-qarasını və qiymətli əşyalarını qaral etmiş, bir çoxunu öldürmüşlər. Qəlliəmdən qurtulan müsalmanın bir qismi Araz çayından cənuba keçərkən eittənilərin basqırı nəticəsində boğulmuşlar.

Türkü yəx etmək üçün hər zaman bir fursat avlıxan etmənilər 1920-ci il iyun ayının 2-da İğdirin qərbindəki Duzluçay bolgasına hūcum edərək 300-dən artıq insanı öldürmiş, mal-qara və əşyalarını qaral etmişlər.

4 avqust 1920-ci ildə Sivin (Filizli) kəndinə hücum edən ermənilər 200 inek və okuz ilə 20 al və bir çox qiymətli eşyaları qaral etmişlər. Kənd xalqından 6 nəfəri da bir samanlıga soxub yandırılmışlar. Yəna bu zamanlarda Dəmirdək kəndinə hücum edərək bütün kişiləri öldürmiş, 20 qadının da namusunu kirletmişlər.

Göle qasabasının merkezi Mardin ilə yaxındakı Ağçus və Yallacıq kəndlərinin əhalisi ermənilərin tərəfdikləri zülm və qəlliəmdən qorxaraq Oltu yonlarına köçməkdə iken, Erzinek yanındaki Karcı Boğazı ilə Pertel arasında ermənilərin hücumuna uğramış və 28 türk öldürülmüşdür.

Bir erməninin anlatdigina görə Qassah paşa deyrə anılan Marzmanov Allahu Ekber dağının yanındaki Aydarası deyilen magarada gizlənən koçarı müsəlmanlardan 80 nəfərini parçaladaraq öldürmüştür.

Kosor qasabasının bağlı Egidkamu, Karkirk, Hegbesar, Balqaya, Ağmder, Erzinek, Köşk kəndləri ermənilər tərəfindən yandırılmışdır. Bundan başqa Kosor qasabasından sayıları 31 kəndin mal-qarasını və qiymətli eşyalarını qaral etmişlər. Bu kəndlərdən dağınq hədə 5000-dən artıq müsəlman-türk əldərələrmişdir.

Oltu şəhərinin Olur qasabasına bağlı 26 kənd 1920-ci ilin əvvəllərindən ermənilər tərəfindən hücumlara, təxrihələrə uğramışdır. Ermənilər bu kəndlərdə her rüyeyi bacarıklılar və qəlliamlar toralmış, qoca, qadın, uşaq demədən türk insanını və həşicəsinə əldərmiş, yaşayış yerlerini dağıtmış və ya yandırmış, malqara və eşyalarını qaral etmişlər. Bu kənd ərin əhalisindən 2 832 müsəlman ermənilər tərəfindən öldürülmüşdür.

Bu bölgədəki erməni vəhşiliyi və zülmündən qaçaraq Oltuya getmək istəyen 40 arabalı köçərilər qatarına Penok qarşısında və şosse üzərində iken ləp, tufang atəşləri açaraq 200-dən artıq kişi, qadın və uşaqları alçaqcasına şahid edib 3 000-dən artıq mal-qarəti, çoxlu şəhər, eşya və arabaları qaral etmişlər.

Bu cinayatlar alay komandanları Mirmanov ve Məzəmanov ilə çataçı Oltulu Kar Artilinin oğlu Muradxan və Muşlu Pilos Aş. Bedros adlı ermənilər tərafından idarə edilmişdir.

Beləcə, ermənilər bir yandan bu qanlı və zəncirvari cinayetlərlə qatlım programlarını həyala keçirməyə davam edərək, digər yandan da hiylə və yalanlarla dolu bildirilərlə Türkiyə torpaqlarında yaşayan türklər arasında ayrıcılıq, bələcülük təhliliyi aparırdılar. Ermanıların yayındıqları bildirişlərin birində belə deyilir:

"Ey kurdular! Biz ermanılar və kürdlər minlərlə ilden bəri tətqiq və su qardaşı və qonşusu olaraq yaşadıq. Türkətlər aramız girmədən avval bizim atasımız üzün zaman bit-bitilə kirvənmişlər. Bu, heç kimin və heç bir tarixin inkar edə bilməyəcəyi bir həqiqətdir. Lakin son zamanlarda turklar xatidən galarak xatımıza fəsad təxəxüm etdilər və qurbanqları tele ilə bizləri bir-bizimə düşmər etdilər, rəbatlığımızı pərvənlər. Onlar öz mənfaətləri üçün hər iki tərəfdən bir çox günahsız qanların ləkülmesinə səbəb oldular.

Buna görə size səslənarək, abəs yere qan ləkülməməsini təklif edirik. Siza son sözümüz budur: "Talasın, hökumata müracib edərək itaət edin, manifeştlərinizi ayaqlar altına atmayın. Bundan sonra erməni və kürd qanının ləkülmasına Allah razi deyildir. Ordumuz hala işə başlamadan, razılışmaq fizra öz lərefinizdən bizimlə danışmaq üçün adam gondərmeyinizi təklif edirik. Yoxsa, başlayacaq bir məhərabədə biz istəmədən şiddətli davrandığda məcbur olacaq. Inanın ki, bu da haqqınızda yaxşı olmayıcaqdır."

Ermeniların Şərqdə tərəfdikləri zülm həyatı alt-üst edərək 15-ci artilleriya komandamı general Kazım Qarabəkirin İranın erməni komandanlığına bu məkləubü yazdığını görürük.

**"ONBEŞİNCİ ARTILLERİYA
KOMANDANLIĞI** Erzurum, 21.03.1920

İravan askeri komandanlığına.

Ermanlı hükümeti içerisinde galan müselman ahalije karşı avvaldan bari toradılan qülliəm və zulm çox doğru malumalatla təmədloşdırılmış və həzər zulmün ermənilər tərəfindən töredildiyi Erzurum'dakı İngilic təmsilçisi podpolkovnik Mister Ravlin sonun anlatması və şahidliyilə getçənmişdir. Ayrıca, ailəsini, uşagini, malını-mülkiyətini itirərək ac və parışan halda hizə sığınan minlərə Qars və İravandan qaçan köçəriləri amerikalı general Harbordun heyəti 1919-cu il sentyabr ayının sonlarında görmüş və bu zulmün şahidi olmuşdur. Topla, füşangla iarmın edilmiş hərlikləriniz xalqımızın gəzəri qarşısında (Şərqi Rayazit, Eleşgird, Pasinlərdəki sorhədlerimizə yaxın) bir çox müselman kandletini yaxub yandırmuşlar. Bəla davranışlara son veriləcəyi umulurken, təsəssuflar olun ki, 1920-ci il fevral ayının başından bəri Süragal, Agbaba, Zaişət və Çıldır haşda olmaqla, müselmanlara qarşı toradılan zülm daha da artırmışdır.

Bu həlgalarda olan hər çox müselman kəndinin yaxılıb-yandırıldığı və minlərce müselmanın öldürülüyü, aşya və heyvanlarının qarət edildiyi, gənc müselman qadınların Qarsa və Gümruya aparıldığı, bii kandlardan qaçan yüzlərca qadın və uşaqların dağlarda donatoq oldukları, müselmanların məalləti, namuslarına təcavüzi hələ da davam etməkdə olduğu xəbər alınmaqdadır.

Din qardaşlarına qarşı toradılan bu alçaqlıq və faciaları eşi-dən bütün müselmanlar idarəiniz altındaki yərlərdə aqraba və yaxınları olan ordu askərləri və tayfalar camiyyəti qeyri-adı şəkildə cəsüb daşmağa hazırlamışlar. Hələ son günlərdə komandanlarıız və memurlarıızın imzalarıyla sarhad yanlarında ota-bura atılan və göndərılan: "Kürdlər ilə ermənilərin anlaşdırılmasına və ayrıca bir Kürdiştən hökuməti qurulduğuna, Van, Bitlis, Erzurum və Trabzonun ermənilərə verildiyinə" dair uydurma xəbərlərlə bütün müselmanlar arasına həluculük soxmaq məzmununda olan bildiriler. Şərif paşa kimti vicedəmini düşmən pullatına salmış olan Vələtin xəlini kaşlatin heç hət vəkalət haqqının olmadığı və bunların kürdlər adından dənimə

haqlarının olmadığı, kürdlerin Osmanlı birliklerinden heç bir şekilde ayrılmayacaqları bütün kürdler tarafından har yana ve ilisəq hökumətlərinə telegrafla protokol ləttesi bildirilmiş. Şərif paşa ilə hanzərləri böyük qəzəb, nifret və janəlla qarşılıqlı və hələn həllar var olan coşqunluq və hayacanı artırılmışdır.

Ermenilerin Qars və İravan şəhərlərində istədikləti zülüm gərə müsəlmanlar arasında ortaya çıxan coşqunluq həyacanını yataşdırmağa və xalqı sakit olmaga çağırırsa da, həyacanın keçməsi və xalqın inanması üçün zülm və qallıqna son verilməsi, müsəlmanlardan alınan har hir şeyin geri qayıtarlıq zərərlərinin ödənməsi və müsəlmanların namus, can, mal və har cüt haqlarının qorunması erməni hökumətinin üzərinə düşən bir vazifadır.

**15-ci ARTİLLERİYA KOMANDANI
GENERAL-MAYOR KAZIM QARABAŞKIR"**

Aşağıdakı sənətlər general Kazım Qarabəkirin amənkəh general Hətəndən həyətənə verdiyi 1919-cu il 25 sentyabr tarixli raportundan alıntılmışdır:

"İngiliscə müqavilanın hökmərinə uyğanmışlar, bizi sefələlər və sixintilərə qallanmaq məcburiyyətində buraxmışlar. Müqavilanın hökmərinə uyaraq Qars, Ərdəhan və Batumdan çəkilərkən Gümzü, Qars, Axıskə, Ərdəhan, Naxçıvan və Batumdan ordumuz üçün satın aldığımız və tədarük etdiyimiz çox miqdarda ətzaq, geyim eşyaları, xüsusi tibbi lavazimat və dərmanları daşımağa imkan verməmişlər, hənlərm hamisini müsədirə etmişlər. Bu, ordumuzu və məməkətimizi böyük ehtiyac-lar içarısında buraxmışdır. Ordumuzun yenidən ətzaq satın alması millərimizi böyük sefələtlə qarşılaşdırmış, xalqımızı böyük sixintilərə soxmuş, çox sayıda insanımız acıdan ölmüşdür.

Batumdan tarix edilən ordunun silahları yənə Batumda ambarara qeydləşdirilmiş cerunmasına zəbt və eşqərlər ayrılmışdır. Fəqəh buradakı silahlarımızın hamısı ermənilərə və rümlərə verilmişdir. Azərbaycan hökumətindən satın aldığımız qaz, ben-

*zin, mazul kimi maddeler Batumda qarai edilmişdir, hizliklari
mizin gəlirdikleri arzaqlar belə vəqonlıyla birlikdə müsadira
edilmişdir.*

İngilisler müxtalif bahanelerle Türk zabitlerini təhqir etmişler. Azərbaycan bəlgəsindəki ordumuzun komandanı Nuri paşamı, beşinci diviziyanın komandanı Mursel bəyi, on ikinci diviziya komandanı polkovnik Əli Rza bəyi heç bir günahları olmadan həbs etmiş və böyük komanda mövqeyində olduqlarını nəzərə almadan izzati naşflarını qızacaq hərəketlər etmişlər. Onların heç bir günahları olmadığı halda, Batumda herb divanında mühakima etmişlər, günahları isbat olmadığı halda, Qarsda bir qaza nəticəsində yanmış telegraf stansiyası məsələsindən dırı yeddi min lira pul odama cazasına məhkum etmişlər.

Müqavila nəticəsində Osmanlı orduyu tərkis edildikdən sonra İngilisler alda qalan asgarları öz yanlarında qalmışa təşviq etdilər. Buna görə hət çox təhlükəsi nəticəsində ordumuzdar qəcmis Şəmlı Nuri adı da birini İngilis yüzbaşısı Farel yanına aldı. Ərzuruma gələrkən yanında gəzdirərək asgarları himaya etdiyini göstərmək istədi. Xorasan və sərhaddakı hırılıklarımızın qarşısından keçirərək Qarsa apardılar. Belələrinə casusluq da etdirdilər."

Muqavilədən sonra Osmanlı ordusunun 1919-cu il 1 yanvar tarixində Qars, Ordahan, Kəgizman bolgasından çekilməsilə bu bölgenin çoxluğununu təşkil edən müsəlmanlar Qarsda milli bir şura laşkil etmiş, şura təqdir ediləcək əlcude bölgəni idarə etməyə başlamışdır. Onlar asayış və təhlükəsizliyi təmin etmişlər. Şura idarəsi zamanında hələdə heç bir pislik görülməmişdir. Asayış və təhlükəsizlik yaxşı vəziyyətdə olmuşdur. Türk orduyu Qarsdan çəkildikdən sonra İngilterənin təmsilçisi qalmış şura idarəsini qəbul etmiş, onların asayış və təhlükəsizliyi təmin etdiklərinə öyməlatına həxməyaraq, 1919-cu ilin aprel ayında şuramı asqatletlə basaraq dağıtdırmış şura əzvlərini da Malatya'ya sürətli etdirmişdir.

İngilisler o bölgenin idarəesini şuranın olindən aldılar, heç kimin xəbəri olmadan Cümərədən Qarsa erməni esqərlərini gaşırdılar və oranın idarəesini ermənilərə verdilər.

Belalikle, ermanilar ingilislerin himayesinde o bölganın har tarafına yayılmağa, müslimânları, boyuk-kicik demeden yox edib ehli soyunda cexluq elda etmek üçün silahsiz türklərə qarşı qallıma və faciəvi işgancılara başladılar. Bolgedəki aşayış və təhlükəsizlik pozuldu. Hər gün yüzlərlə müslimənin qanı axırdı.

Osmannılar İraqdan çekildikdən sonra ingilisler Zebaya qadır Musul vilayetini işğal edərək bu bölgəyə sahib olmuşlar. Onlar o tarixdən etibarən oradakı tayfalar arasında təbliğat işi aparmaga, onlarda mustaqillik fikirleri oyandırmaga və Suleymaniyyədan Vana qəder olan tayfaların Osmanlı dövlətinə olan bağlılıqlarını qırmaga çalışmışlar.

İngilisler Rumye, Huy, Van, Cizre bölgələrində kurdçülükk fikrini yaymağa, fasadçılıq etməyə çalışmışlar. Şemdinanlı seyid Tahanı aldadaraq, onu öz düşüncələrinə alet etmişler. Bir təraf dan da qanlı Simko ağa deyilen tayfa başçısını pul ilə ala alaraq seyid Taha ilə sazişa girmasına səy göstərmişler. Seyid Taha Musuldan dondukdən sonra onu Simko ağının yanına apardılar onu duzalitmaya çalışmışlar. Va 1919-cu il 21 iyun tarixinde iki ingilis zabiti Simko ağa ilə seyid Taha arasındakı müzakirələrda iştirak edərək, onların arasında müsbət münasibət əlmən etmişlər. Ingilisler verdikləri top və silahlarla iki tayyaranı almaları üçün 500 davarı Revandızə gəndərmişlər. Revandız siyasi hakimi Fayl seyid Taha ilə Şemdinanə bağlı Mazır kəndinə gələrək o bölganın rəhbəri Məmməda Şemdinan bölgəsinin ingilislərə verildiyini, məmurlarla osgar və jandarmanın qazanı tərk edərək Vana getmələrini təklif etmişdir. Bu təklif rəhbər və məmurlar tərəfindən rədd edilmişdir. Fayl gəldiyi Rumye işğamətindən geri dondukdə jandarma zabiti Faylin yəzisine verdiyi cavabında: "Mən son dərəcə heyrətlər içərisində qaldım. Axi necə olur ki, siz rəsmən yalan söyleyirsiniz? Məhmed afəndi xəstə deyildi. Sizin burada olmagnız yersizdir. Son dəfə yazıram, gedin, yoxsa siza həqatal etməyə machur olacağam." - demişdir.

İngilisler hər tərafda həla siyasi təhligatla məşğul olmuşlar və Osmanlı dövləti əleyhində pul ilə usyan hazırlamaga davam etmişlər.

İngilisler hər neçə dəfə Oltu şurasına da Oltunun ermənilərə verildiyini təhlil etdilər. İngilis zabitləri Oltu şurasıyla gorusər təkliflərinin qəbul edilməsini takidla istadılar. Oltu şurası Qars, Kəşəfman, Ardahan, İğdır hölgələrində ermənilərin tövətdikləri qorxunc zulmü ingilislərə anladıraq, onların təkliflərini qəbul etmədi. Ermənilər top və tüfənglərlə Oltu və Rədzizə hər neçə dəfə hücum etdilər, hər çox kəndi yaxıh-yandırıldılar, çox sayıda müsəlmani qəddarcasına şahid etdilərsə da, oraların işgal edə bilmədiyi.

1919-cu il 31 iyul günü ingilis zabiti Bonson yanında bir erməni zahiti ve eşyari Əhməd Robenson adında, əvvəlcə Türk ordusunda xidmət etmiş bir tərcümənla Oltuya galmışlar. Əlindəki sanadı Oltu müvəqqəti hökumətinə göstərib bu sanadın ermənilərə verildiyini bildirərək, onların ermənilərə itəet etmələrini təklif etmişdir. Oltu hökuməti ingilis zabitine hörmət gəstirmiş, ermənilərin müsəlmanlarına qarşı tövətdikləri qorxunc və dəhşətli zulmü anlatdıqdan sonra on gün içerisinde cavab verəcəklərini səyləmiş, lakin onnun savaşın nəmətində qarar vermişdir.

Ermənilərin hücumları davam etdi. Ingilisler ermənilərin zulmündən qorxaraq dağlara sıyrılan müsəlmanların ermənilərə təslim olmalarına çağlırdılar. Onlar 1919-cu il 1 iyun tarixində Qars Milli Şurası üzvlərinən Əhməd Əfəndi ilə görüşmek üçün hər ingilis zabitinin yanına bir erməni zabitini qoşaraq Gümrä dağına gondardılar. Bu zabitlər Əhməd Əfəndi ilə görüşlər keçirmiş və onların on günə qədər ermənilərə təslim olmalarını təklif etmişdilər.

Ermənilər 1919-cu il 5 iyul günü Qaraqum附近ında hər neçə müsəlman kəndlərinə hücum edərək qətləm tövətdiklərinə görə müsəlmanları hərəkətə muddəsi olummuşlar. 7 iyulda bir ingilis zabiti bu kəndlərə top atdırılmışdır.

1919-cu il 20 iyul tarixində ingilis zabitlərinən bir heyət Kəşəfmanaya gedərək yerli vətəndaşlara oranın "sahibləri" ermə-

nilerə itaət etmələri üçün oyud-nasihat vermişlərə de, ermənilərin toradıkları qorxunc zülm və işğancaları xatırlayaraq səs çıxmamışları.

1919-cu il 5 sentyabr ayında bir ingilis zabitin yanında A naşır erməni jandarması olduğu halda Berdizə getmiş, orada təyfa rəhbəri Hyyuh Raçın ilə görüşərək onların ermənilərə təbe olmalarını təklif etmişdir. Sonra zabit ingilis hökumətinə qarşı çıxmənin çox ciddi bir məsələ olduğunu, ağar qarşı çıxtırsa, hər çox cazalatın veriləcəyini bildirərək təhdid etmiş, onlara cavab vermək üçün üç gün möhəlet vermişdir. Ağar qəbul edərlərsə, çox pul verəcəklərini da sözlerinə əlavə etmişdir.

İngilis təmsilçisi Ravlinson o tarixlərdə Qarsdan aldığı məlumatda 40 min müsəlman əsgərinin bu bolgaya toplandığını, hər pişlik ehtimalını önləmək məqsədilə Qarsa gedəcəyini bildirdi və əldi. Ravlinson bu sefərdən döndükde ermənilərin Qars, Sariqamış və Kağızman vilayətlərində höyük zülm və qətlamlar toradıklarını qabul etmişdir. O, verdiyi raportda da hənu qeyd etdiyini söyləmişdir. Ravlinsonun bu düzüslüyünün qəbul edə bilməyən ermənilər onun aşyalarını daşıyan avtomobilə hücum edərək sürücü ilə bir ingilisi öldürüb aşyalarını qarət etdikləri halda, Ravlinsonla görüşərək müştəqillikdən bahs etmişlər.

İngilislərin yardımı və himayəsi erməniləri çox qudurmuşdu. Onlar müsəlmanlara qarşı toradıkları zülmün gündən-güna artırırdılar və Qars, Sariqamış, Kağızman və Ordubənni ingilislerden inəlim alırdılar. Beləcə, ermənilər ingilislərin sayasında bu bölgelərə yerləşdilər.

İngilislərin erməniləri öz himayələri altına almaşları və onlara hər cür yardım etmələri erməniləri qudurmuş, onların müsəlmanlara qarşı toradıkları zülmün agılaşmasına yol açmışdır. Ermanlılar müsəlmanları yox etmək üçün hər tərəfdən komitələr qurur, digər tərəfdən de əsgəri qruplaşmalarını təpələ-tufangla təmin edərək hər gün hər və ya hit neçə müsəlman kəndini yaxıb-yandırırlılar. Onlar ayrı-ayrı təyfalara hücum edərək qətlamlar, vahşiliklər tərafı, müsəlmanları yox etma-

ya çalışırdılar. Onların mal ve aşyalarını qaral edir, qadınların namusunuñ kirledirdiler. Onlar müslimən esgarlarını ve qadınları çırıl-çırpaq dolaşdıraraq, insanhədən və dunya mədaniyyətindən çox uzaq olar, bu hərəkətlərlə onları həqqirdə tarixdə iz hərəkətmışlar.

Ermanılar ingilislerin nüfuzundan faydalantmaq üçün bəzi zabit və esgarlarına ingilis formaları geyindirərək müslimənləri qarşı taxribat və zülmlər toratmışlar. Onlar çətin vəziyyətə düşdükda hu hıylədən istifadə etmişlər.

1919-cu il 5 iyun günü İğdirdən Bayazitə pedən bir ingilis haş leytenantının yanında bir erməni tərcüməçi olduğu halda Bayazit idarəcileri ilə görüşmuş, Rayazit hölgasının ingilis himayəsində qurulmuş erməni hökumətinə verildiyini tövliq etmiş, esgarın himayəsində bir aya qəder 10-15 min erməninin göndəriləcəyini bildirmişdir. Eyni gün "Bu ingilis haş leytenantı" Ərən Azərbaycan bölgəsinə (Camhi Azərbaycan) keçmişdir. Ingilis formasında galən hu zabitin bir erməni olduğu və bu təklifiñ heç bir adlı və asasının o madığını Ravlinson elzəf etmişdir.

1919-cu il 7 avqust günü Kağızman'a iki avtomobil ilə ingilis formasında zabit və esgarlar gəlmış, Qaracaviran kəndlisi Ömer ağa adında bir türkü yakalamağa çalışmışlarsa da, bacara bilməmişlər və avtomobillərinə minərek İğdirə doğru qaçmışlar.

Ermanılar ingiliscə və fransızca bilən ermanılardan 300 nəfəri ingilis formasına toxaraq bir halayla işkəl etmiş, Qars, Erzurum və Sarıqamışa gondermişlər. Bunların arasındakı bəzi ermanılar yerlilər tərafından tanımışlar. Ingilislər həla davrandıqları ermanılorun tərafında olduqlarını və onlara yardım etdiklərini göstərərək müslimənlərin mənəvi güclərini qırmağa, onları köçə zorlamaya çalışmışlar.

Ermanılar 1919-cu il 25 iyul günü Sarıqamışa ingilis formasında zabit və esgar olmaqla 200-a yaxın esgar və dərid İngilis topu ilə gəlmışlar.

Ermanıların həzirən Kağızman və Mecəngird kəndlərindəki müslimənlərlə. Bizi müslimənlərlə xoş keçinmək işləyidik.

Bizi müsəlmanlar əleyhinda təhrik edən və qatliama şahab olan ingilislərdir. Onlar bize "Siz bizim dosluğumuza baxmayın, müsəlmanları öldürün, sılah bizdan" deyirlər. Beləliklə, ermənilər bu işdə ham da ingilisləri günahlandırmışlar.

Ermanların Baş Naziri Hətisov ingilislərin ermənilərə çox əhamiyyatlı yardımçıları etdiğini belə eliraf edir: 'Cənab Haqqıza çox şükürler olsun, erməni davası har yerde çox yaxşı qarşılıqlı. Vəddi vilayət Ermənistana verilmişdir. Bu bir faktdır. Əsgərlərimiz har yerde alicanab himayaçımız ingilislərin casur asgarları tərəfdən çox qiymətli yardımçılar gormakdadır'lar. Masələn, asgarlarımız tərəfindən işgal edilmiş və ana vətəna qayıtməsi lazımlı olan yerlərə dərhal bir miqdər ingilis asgəri və zəhidi gedərək müsəlmanları aldadır, sonra biza tanvıl verirler. Əsgərlərimiz onların açdıqları yolda rəsmi kecid düzəldərək güləşməsi çatın yerlərə əsanlıqla girirlər. Naxçıvan, Vedi hölgəleri da heleca fəth edilmişdir.'

Ermenilər Qars, Ərdahan, Naxçıvan, Şərur və İğdır hölgəlerini işgal etdiğindən sonra "Sərhəddimizə yaxın yerlərdə yeddi vilayət həzər verilmişdir"- deyərək, o hölgələrdə qarşıqliq salmağa, müsəlmanları qorxudaraq koça zorlamağa girişmişlər.

Ermanılar xəridən gördükleri yardımçıları işgal etdikləri Qars, Kağızman və Ərdahan hölgələrindən təratıdları qorxınc qatliamlarla kəfər mecburi etdikləri minlərce müsəlmanın evlərinə Rusyanın müxtalif hölgələrindən təşviq edərək galardıkları erməni ailələrini yerləşdirmiş olmalarına baxmayaraq, o hölgələrdəki əhalinin çoxluğununu yena müsəlmanlar laşkil edirdilər. Na olursa olsun, müsəlmanlar erməni hakimiyyətini asla qəbul etmadılar. Xənclərin, xüsusilə da ingilislərin ermənilərə itaət etmək çəgitişi onları kaderləndirənə də, zülüm və qatliama qarşı hayat mücadiləsi verdilər.

1916-cı ilin iyul ayında Qarasurqanda olan erməni çataları Sarıqamışdan galan 100 ev müsəlman köçərilərindən 9 inek, 6 al, 6 ion taxıl və erzəqlərini zorla almış, qadınları üsl-haşını aramış, tapdıqları zinat oşyalarını alıb onların gözələri qabağında təbəhusdürülmüşlər.

Ermanilar 1919-cu il iyun ayının 4-de Qars ile Oltu arasındaki Aqqalaya bagh dord kanda hasqın etmişler. Onlar hu kandlardan birinin ahalisini tamamile, diger kandların her birinden altmış adamı asır abb şahid etmişler. Bu kandlara hasqın edən ermanları dastalarının komandanı tanınmış ermanı canisi Arşak olmuşdur. Ermaniların müsalmanlara qarşı toradıkları bu qatliamda altı top, çox sayıda fusangdan istifade olunmuşdur.

Ermanilar 1919-cu il iyul ayının 4-dən 12-na qadar Qaragündə bölgəsindəki müsalman kandlarına çox sayıda asır, top va avtomat silahlarla hücum edib oraları dağıtmışlar. 8 iyul tərzi Məscidli kəndində kəndin aqsaqqalı Derviş ağanı şahid etmişler. Dərbənə, Başkənd, Arnuḍlu, Qaziantep, Qazıqaya, Hepirk, Kalyav, Ağqoyunlu, Honik, Qanlıqaya, Gilaynəlah, Kalhanlapa kandlarında yaşayan müsalmanınları vahşicəsinə şahid etmiş, onların mal-qara va aşyalarını aparmışlar. Bu dəhşətverici sohnalardan qorxan müsalmanlarının bir çoxu dağlara qaçaraq çadırlarda yaşamaq machutiyyətində qalmış, bir çoxu da Türkisyəya sığınmışdır.

Iyul ayının 19-da 150 nəfərlik rum va ermani piyadası Huşaqlı kəndinə hücum edərək bu kəndi işğal edib kəndlilərin mal-qarasını va aşyalarını qaral etmişler.

Ermanilar Qars bölgəsində de vəhşiliklərini davam etdirmişler. Onlar Qurudara adındakı kəndi basaraq müdafiəsiz beş kişi va üç qadını şahid etdikdən sonra 33 kişi, bir galin, hir qız uşağıni va 440 haş mal-qaranı alıb aparmışlar. Yurkos qasabasında bir müsalmanın qardaşı ilə zovcasını va qızını həhs edib özərlərə aparmışlar.

Iyul ayının 20-da Qars şəhərinin yaxınlığında Berdin kəndinin müsalmanlarından 93 okuz, 50 qoyun, Kaluk kəndi müsalmanlarından 4 okuz, 10 qoyun va hir çox qiymətli aşyalarını alıb aparmışlar.

Büni gün ermani çataları Qars şəhərindəki Yusuf paşa camisinin imamı azan oxuyarkən onu daşlaşmış va bağıraraq çirkin soyüşlərlə səymüşlər. Ümumiyyətla, ermanilar Qars, Kəgizman həlqelerindəki camilərdə azan oxunmasına mane olmuşlar.

Ermanilar Erkak, Gureli, Bevakli, Savçaqqolu ve digar iki kandin xalqini kandilatindan cixarmis, onlarin asya va heyvan-larini qarat elmis, onlara qarsi vahsililikler toraatmis va hu man-sonu insanların dada-baba yurdularindakı evlarina ermani köca-tilatini yerlesdirmeye baslamislar.

Ermanilar 1919-cu ilin iyun ayında Qarsda müselmanların yuzden artiq irali liderini, Osmanli vali vəzirini və casusu deya inplamis və namelum bir istiqamətde aparmislar. Ermanilar Qars və Sarıqamışda iyun və avqust aylarında şəhər müselman-ları toplayaraq vahsicosuna şahid elmisler. Qars və Golənin müselmanlarından irali galan sakkiz nəfəri şahid elmisler. Ser-jani Şükru adindakı bir türkü gündüz-günətra çəng asaraq el-dürmişler.

Ermanilar vergi və herbiyyə adıyla hər bolğanın müselman-larından at, tükü, araba və bütün qayunlatını zorla alıb aparmis-lar. Bunu vətmək istənməyen Ağcaqala ətrafindakı sakkiz müselman kəndinə toplu, tüsəngli 300 nəfərlək birliklərile hücum etmisler. Nəticədə, müselmanlar Al' ahhı Akber daglarına çəkil-mis və magaralarda pərişan hiz haldə yaşamlarını davam etdir-mak məcburiyyəti nda qalmışlar.

Osmanlı İspagına köç etmek isteyen Fazreddin adında bir türkün və onun qardaşı oğlu Əlinin 500 lira pulu, hülün mal və aşyaları ermani sarhadçıları ətrafindan qatar edilmiş, onlara sehəddən heç bir şey keçirmək təqdiatının olmadığını söyleyəmisi-lar.

Ermanilar Sarıqamışda müselman köçərilərinə təraf bir bomba ataraq bir qadın ilə bir kişinin ölməsinə, bir çıxmanın da el və ayaqlarının qopmasına səbəb olmuşlar. Onlar Qars və Oltu arasindakı müselman kandlarinə hücum edarak bir çox qorkunc hadisələr və vahsililiklər təratmışlar. Diqot qasabasında Qars Milli şurasının üzvü Keleş ilə digar bir qasabanın vətandaşlarından 12-ni həbs elmiş, mal və aşyalarını qarat elmis-lar.

Ermanilar 1919-cu ilin iyul ayında Mardinin ətrafinda Su-cavanq müselman kəndinə toplu-tüsəngli piyada dəstəsilə

hüküm etmiş, kandillerin bázilerini öldürüöh mal-qara ve qiyâmî aşyalarını ñzlerile aparmışlar.

Zarşal, Göla, Şurge, Zağibaba, Outudere, Nahiküldür kandillerinin müselman sakinleri ermanilara xarac vermekden tanga galmiş ve hui işdan imtina etmişdiler. Ermanilar bunların mallarını zorla almiş, kişilərini da bir-bir vahşicəsinə öldürmüşler.

Ermanilar bu zamanlar harada bir müselmanı tak, kimsezi gormuşlarsa, ona işgənə verərək vahşicəsinə öldürmüşler.

Yena 1919-cu ilin iyul ayında Mescidli, Ağkilsa, Hamamlı, Hopırtak, Şadvan kandletini başlı müselmanlara işgənə verecek qələ etmişler.

Ermaniların hui qorkunc zülmü və işgəncələrindən qurtularaq Türkiyaya sığınanlardan bázileri bir neçə yerində sünğü ilə yarah, bázileri da qolları keçik qadın və uşaqlar olmaqla Bayazitda Amerika heyatına göstərilmiş, fotosakilləti çəkilmiş, ancaq bir notice elde edilməmişdir.

Sarıqamışdakı erməni birliyinin komandanının Saatvirak və Şemsekyan kandlərindəki müselmanların yox ediləsi haqqında verdiyi amriñ bir nüsxasını Gülaymitablı Süleyman alda etmiş və ermənicə yazılıñ hui amriñ mərasini anlayımcı Saatvirak kandında yaşayan müselmanlar çağmağa başlamışlar. Ermanilar bu kandillərdən ancaq sakızını iutñ öldürə bilmişler.

Yena 1919-cu ilin iyul ayında Zek kəndi üzərinə bir erməni zabitinin komandanlığında on erməni sırvı asağı galarak müselmanlardan daşına bilen nələri vartsa, hamisini zib aparmaq istəmişlər. Muselmanlar seçərini çıxarıldıqdə ermanilar nələri öldürməs və ala keçən na vartsa, hamisini toplayıb aparmışlar.

Ermənilər Göla atrafında axlarışlat aparmış, dovləti mali deya müselmanların ev aşyalarını qash etmişlər.

Ermənilər Kiçik Yusuflu kəndindən olan Ömər Ağazadın Osmanlı ayaqlarından asaraq üç gün haşı aşağı asılı tutmuş, ona qeyri-insani işgəncələr verdikdən sonra 700 rubl rus pulunu alaraq butaxmışlar.

Ermanilar Agkilsade Karoglu adindaki hir müselmanı vəhşicəsinə parçalamışlar.

1919-cu ilin 19 sentyabr günü hir ermanı təyyarəsinin dağlarda olan müselman kandalarının üzərində uçduğu va oraları bombaladığı Türkiya sərhəddindən müşahidə edilmişdir.

Ermanilar 1919-cu il 30 avqust günü Qaraçayır va Sofulu kandalarını yandırmışlar, hu kandaların etrafındakı dörd kandin məllarını qarət etmiş, sakinlərini osir almışlar.

Ermanilar 1919-cu ilin senlyahr ayında Samanlı kandina hasqın edərək Qurhan ağacın 32 adamdan ibarət egrəha va yaşlılarını çox qorxunc bir şəkildə şahid etmişlər.

1919-cu ilin 2 senlyahr tarixində topa, tüfənglə təchiz olunmuş ermani hirliyi Koravt kandına hücum etmiş, qranın ahalisini qəll etmiş, etrafındakı 3 müselman kandını əkin sahələtilə birlikdə yandırmışdır.

1919-cu ilin 3 sentyabr ayında 300 nəferdan ibarət silahlı ermeni piyada dəstəsi Malakan yaylasına va Böyük Qumru kəndinə hücum edərək çox sayıda müselmanı öldürmüşler. Müsəlmanlardan hir çoxu canlarını qurtarmaq üçün dağlara qaçmayı bacarmışlar.

Suh mülqaviləsindən sonra türk asgari Araz bölgəsindən çakildiyine görə çoxluğu Azərbaycan Türklerinin təşkil etdiyi Naxçıvan, Şəktəxti, Şərur, Vedi, Zongibasar, İğdır bölgələrində müvəqqəti hökumət va şura quruldu. Qurulan müvəqqəti hökumət va şura hu bölgənin aəyiş va təhlükəsizliyini təmin etməkdə müvaffaqiyyət elda etdi. Ingilisler Qars bölgəsində etdikləri kimi bu bölgələrə da avval təmsilçilər gondardılar. Müvəqqəti hökumət va şuranın ingilislerin ermanılara itaet etmək təklifinə etiraz etmələrinə qarşılaşq onlar asgari birliklər gondarıb damıryolunu işgal etdilər. Tahtız va Tiflis yolu üzərində olan bölgəni ermanılara təhvil vermek üçün 24 may 1919-cu ilda ingilis zabitlarının komandanlığında müxtəlif ermani siniflarından qurulmuş 6 000 nəfərlik ermeni birliyi ilə hücum edib oraları işgal etdilər. Ingilisler hataları ermanılara təslim etdilər. İşgaldən üç gün sonra, yəni 27 may 1919-cu ilda

Ermanilar müsəlman kandlarına hücum etməyə başladılar. Beləcə, ermanilar İngilislərin yardımıyla işğal etdikləri yerlərdə müsəlmanlara qarşı zülm və işgancalar toradərək asayış və təhlükəsizliyi yox edib, çox sayda müsəlmanın qanının lokulması-nə sebəb oldular.

Ermanilar tərafından İbradılan vahşilikləri nəzərə alaraq Naxçıvan, Şərur və Ordubad Milli Şurasına yardım edilməsinin lazımlığını ifadə edən Azərbaycanın Ermanistəndəki təmsilçisi M. H. Tekinski Azərbaycanın Xarici İşlər Nazirliyində bir teleqraf çəkmişdir.

Ermanilar Naxçıvan bəlgəsinə görə girməz müsəlmanların silahlarını toplamaq bəhanəsilə hər çox müsəlmani öldürmüs, onların liderlərini toplamaga başlamış, erzaq anbarlarını mənimsemişlər. Müsəlmanları bu varziyyətdən qorxmuş və ingilislərdən təminat istəmişlər. İstanilan təminatı ingilisler tərafından verildikdən sonra müsəlmanları silahlarıni da ermanilərə təslim etmişlər.

İngilislərə yaraşmayan bu aldatma neticəsində ermanilar Naxçıvanda və Yenicədə yaşayan müsəlmanların silahlarını topladıqdan sonra silah arama bəhanəsilə hər gün bir kanda basqın edib liderlərin təslim edilmərini istəmişlər. Onlar aglib, alındıqdan hit iş galəti kasları yaxalamış, bir çoxlarını da təqib edərək lənba olduğu zaman öldürmüşlər. Bu zülmün sürübü gelməsi, xüsusiklə Vədidiyə müsəlmanlarına iki ermeni desəsinin hücum etməsi atrafda çaxmaşmaya sahəh olmuşdur. Müsəlmanlar belə ölməkdən sonra hər cür fedakarlılığı hazır olaraq ermanilərə qarşı durnaq machuriyyətində qalmışlar. Ermanilar Vədibəsar deyilən yerdə müsəlman kandlarına (iyul ayı) tecavüz edib masum insanlara vahşicəsinə zülm etməyə başlamışlar. Onlar silab icplarla qəbhənəsilə müsəlmanların mallarını qəsh etmişlər. Kişilərin xüsusilə liderlərini yaxalamış, qorxunc işgancalarla öldürmüşlər. Ermanilar oradarda qərat etmədikləri bir kand buraxmamışlar. Müsəlmanlar bu qorxunc zülm qarşısında kandlarını tark edərək qaçmaq machuriyyətində qalmışlar, qadınlarını ermaniların şərindən qorumaq üçün Çəmən kəndinə

toplantımuşlar. Ermanilar müsəlman qadınlarının toplandığı Çəmən kəndinə on səkkiz gün hücum etmişlərə da, kişilər qadınları qorusuya bilmışlar. Ermanilar bu kəndi 25 gün top və avtomat silahlarla ataşə intaraq bir çox qadın və uşaqın ölümüne sabab olmuşlar.

Ermeni ordusunun Vedi bacarda təraidiyi zəlm haqqında Naxçıvan Milli Şurası rəhbərinin telegrafının mətni aşağıda verilmişdir.

"Naxçıvan Milli Şurasının rəhbəri Əli Sabri Qasımov tərəfindən Azərbaycan Xarici İşlər Nazirinə gəndərilen telegrafda etibatlı şahidlərin verdikləri məlumatə görə, ermaniların Vedi bacar bölgəsində qatliama davam etdikləri, qatardan müsəlman sərrışınıları endirətək özlərini apardıqları, ayrıca, Ermanistan hökumətinin Naxçıvan və Şərurda bir çox müsəlmani həbs etdiyi. Naxçıvan və Aleksandrov vilyatlarında müsəlmanların liderlərindən Teymur Hasan Kazimov, Mizzelibay Bakdaşov, Hüseynəğa Novruzov, Cəfər bayır günahları olmadan həbs edilib. İrevan həbsxanasına aparıdıqları və iki xalqın uyum içərisində yaşamaları üçün hənlatın serbest buraxılmalanına dair" bit telegraf çəkmişdir.

Ermeni çatalarının Van və Sasun hadisələri adının verildiyi bu bölgədə əldurdükleri və vohşicasına yet üzündən sildikləri müsəlmanların çox o duşu anlaşılmışdır.

Ermanilar Vedi bölgəsində 1919-cu il iyul ayının avvalərində qətlam toradıkları zaman Şərur, Şaxlaxı, Naxçıvan bölgəlerinə de hücum edərək müsəlmanların bir çoxunu əldürmüş, mütəxəlis vəhşiliklər təratmışlar. Onlar oradərə liderləri təplamış, silah axtarma bəhanəsilə onların məllərini meniməmiş, gənclərini sürgün etmişlər. Ermanilar 13 müsəlman kəndini bir anda hasaraq kişiləri qeyri-insanlı hərakatlarla şəhid etmiş, qadınları alçaqca kırławmışlar. Bu hadisələr üzərinə müsəlmanlar qadınlarını bir yətə inplayaraq qorutmağa çalışmışlar. Ermanilar isə hənlatın üvhinə top, avtomat tüfənglərlə hücum edərək qadın, uşaq və qocaları ayzd etmədən, qarşılığı çıxarınlı öldürmüşlər.

Ermenilerin Vedi belgesinde toradıkları qatliama etiraz olaraq Azərbaycan Xarici İşlər Naziri M.Y.Cəfərov Ermenistanın Bakıdakı təmsilçiliyinə 1919-cu il iyul aynın 12-də bit etiraz notası vermişdir. Bu notada Azərbaycanın iki olka arasındaki problemləri siyasi yollarla həll edilməsindən yana olduğunu, ancaq Ermenistənin bu düşüncələrə yanaşmayıb müsəlman kandlarına əsgəri hirliklər gəndarərək qatliamlar toradıyi bildirilir. Xüsusilə Vədibasar və Milistan bölgəsindəki qatliamların dayandırılması istənməkdədir. Notanın bit surəti İngiltərənin Bakıdakı ordı komandanına və hütün diplomatik təmsilçilərə göndərilmişdir.

Ermenilərin hazırladıqları planla Naxçıvan və Şəhur bölgələrində toradəcəldəri basqın və hucumların programında komandanların hirliklərinə verdikləri emrlərdə eynilə bu cümlələr yer alır. 'Şəhur müsəlmanlarının Araz çayına ləkmək üçünə dəstə komar danının vazifəsidir. Maqsad Şəxəzədi və Kuvəni basib oradakı müsəlmanları belə Araz çayının arkasına ləkməkdir.'

Ermeniler Zəngihasar bölgəsindəki on sekiz kandin müsəlmanlarına 1919-cu il 14 iyul tarixində kondlarını tərk edib getmələrini təklif etdilər. Bu təklifə qarşı çıxan kişi və qadınları vəhşicəsinə oldırdılar. Onların mal və eşyalarını qarar etdilər. Vəziyyətin belə bir hal aldığınu görən müsəlmanlar çəşib-qaldılar, ermanilərə ne işləslər verəcəklərini, yalnız can və namuslarına toxunulmamasını istədilər. Bu kandlılar ermanilərə pul, mal, silah və aşyalarını verərək bu qorkunc zülm və işgancaların qırılımuşluşat.

İravanda yaranmış vəziyyəti nəzəre alaraq Azərbaycanın Gürcüstandakı təmsilçi müaviri F.Vakilov 12 iyul 1919-cu ildə general Koriya hit etiraz notası göndərmüşdür. Notada ermənilərin müttəfiq əlkəletin ordularının bilgi daxilində əsgəri qüvvədən istifadə edərək müsəlman kandlarında toradıkları qatliamların və İravan vilayətində yaşayan müsəlmanlara qarşı havata keçirdikləri təzyiqlərin agit natiçələr verəcəyi bildirilmişdir. Ayrica, İngiltərə ordusunun nüfuzundan istifadə edən ermənilərin toradıkları qatliamların dayandırılması istənmişdir.

Verilən bu elirəz notasına baxmayaraq, ermanılat İravan şəhərində gecələri müsalmanın evlərinə hücum edir, onları məallərini alır, namuslarını kırıldır və an qərkunc zülmü həyata keçirməyə çalışırırlar. Gündən həttdən sonra şəhər xəticində və ya stansiyada görünən müsalmanlar bir anda yox olurdular. Müsalmanlar qorxularından okin sahalarına, tərlalara gedə bilirdilər. Çünkü yaxalandıqları zaman dətbəl əldürmək hərduləc Müsalmanın zəngi olardan pulu ahnmamış bir nəsər belə qalmamışdı. İravan şəhərinin qəbristanlıq mahallesində Ali oğlu Cabbarın evine zorda girən ermanılat onun gəzintiünün qabağında qadınların namuslarına tacavüz etdiğindən sonra hamisini əldürmüşlər. Fırmonilar bu qadınların dəşərərini kəsərək Ecəmiadzina göndərmişlər. Aytıca, Ecəmiadzine göndərilen Kır-bulaqlı müsalmanların aqibatları bilinməməkdədir. İravan müsalmanın çoxu bu qərkunc zülmidər, qəçmiş, dağlarda və mağaralarda ac, susuz, çılpaq dəlaşlaşmaq məcburiyyətində qalmışlar. Onlar da qərkunc safalət nəticəsində tif kimi yoluxucu xəstəliklərə yaxalanaraq vəfat etmişlər.

Ermanılar Banibek qara kilsəsinin cənubundan Maymaq dağının canuhı şərqindəki Dariçək deyilən yerda olan müsalman kəndlərinə hücum edərək qallim tərcüməşlər. Bu atrefdakı müsalmanları aqibəllərinin neca olduğunu nəməlum qalmışdır.

Ermanılar Kamarlı atrafındaki üç müsalman kəndinin xəlini vahşicəsinə qall etmiş, cesedləri Araç çayına almışlar. Ermanıların acımasızca yaratdıqları bu vəziyyət o bölgədə yaşayan müsalmanları qorxutmuşdur. Onlar na edəcəklərini hilmədən mal-qara və eşyalarını huraxaraq dağlara sığınmaq məcburiyyətində qalmışlar.

İravan bölgəsindəkisi Gor, Abbas, Sıran, Reyhan, Cafardır. Quranlı kəndlərindən Buruki tayfasının mərsuhları hər gəzən dönmüş ermanıların qorxurc zülm və işgancələrindən qorxaraq 900-dən artıq evdən 5.545 nəsər müsalman olmaq üzrə kəçərək Türkiyəyə sığınmışlar.

Ermanılar 10 iyul 1919-cu il tarixində İğdır bölgəsindəki müsalman kəndlərində yaşayan insanlara silahlarını təslim et-

melerini təklif etmişlər. Sürməli, Qarabulaq, İncəsu, Xəzəba kəndlərinin müsəlman ahalisi ermənilərə inanaraq silahlarını təslim etmişlər. Ermənilər isə silahları aldıqdan sonra liderləri bit yera toplayıb öldürmüşlər. O bəlgədəki yətmışa yaxın kənd sakinləri bu qorxunc hadisədən şübhəalanarak ermənilərdən təminat istəmişlərse da, ermənilər avtomat silahlarla buncum edərək o kəndlərdə vahşicosuna qatlamlar törətmışlər.

Ermənilər 1919-cu ilin 12 avqust tarixində İğdır bolğasında Molla Ömrə deyilən yerin canubundakı Tovuz kəndinə qəflətən basqın edərək oranın ahalisini həyük-kicik demədən tama-mile şəhid etmişlər.

Ermənilər 1919-cu ilin 13 avqust tarixində Yuxarı va Aşağı Kartlı kəndlərinin kişilərini bir yera toplayaraq əksariyyətini şəhid etmişlər.

Yenə eyni günlərdə ermənilər Əli Xoca, Xamirkəsan, Parçatı kəndlərinin kişilərini qoca-cavan demədən hamisini qatla yetirmişlər.

Ermənilər İğdir ətrafındakı 21 kəndi basaraq yaxalaya bildikləri kişiləri öldürmuş, qadınları isə çini-çilpaq olaraq Fəmiadzına göndərmişlər. O ətrafin liderləri Fəmiadzin va Qarabulaq tərəfəsinə gondarılmışlarsa da, onların aqibətlərinin nəca olduğunu bilinmemişdir.

Ermənilərin tərafdıldarı qorxunc zülm va işgancalar, namusa tacavüz, uşaqlara olan hucumlar, qadınları çilpaq olaraq asgarlarının acalarında dolaşdırmaları, heyvanlara mindirilib gəzdirmələri müsəlmanlar arasında qarışılığa səbab olmuşdur. Sürməli, Qarasəch, Yagli kəndlərindən va Zilan təyfasından olan 87 evdan 555 nefər mal va aşyalarını alaraq sarhaddan keçib Türkiyəyə qayıtmışlar. Ermənilər bunlara bit çox itkilər verdirdikləri kimi, onların öküz, qoyun, keçilərini da qəsb etmişlər.

Ermənilər Kağızman şurasının dağılmasından sonra Kağızmanı girərkən liderləri işgancalarla şəhid etmişlər. Daha sonra qatlama başlamışlar. Kağızmanlı Kadı oğlu Əziz, bit dostu va ailəsilə Qarsa gedərkən Tiknis ilə Ağdadavalər arasında ermənilər tərasından hebs edilmişlər. Sonra ermənilər bunlara işgen-

ca vermeyen başlamışlar. Onlar buntanın gözleri qabagında qadınlanna İcaviz eridikdən sonra öldürmişlər. Sonra buntanın allarını kəsib vucudlarında cihələr açaraq allerini bu ciblərə soxmuşlar, burunlarını, qulaqlarını, dodaqlarını kəsib sinalarında açmışlar ciblərə doldurduqdan sonra gözlerini da oymuşlar. Beləcə onların dördünü də vəhşicəsinə şəhid etmişlər.

Kağızmanın liderlərindən Mustafa Efendizada Aslan həy zəvcsisi Nina xanım va İsmailzada Ahmet bay ilə zəvcsisi Kağızmanından Qarsa gedərkən bir erməni polis idarəsinin qarşısından keçən yolun Üstündən ermənilər bunjara hücum edib dördünü də şəhid etmişlər. Gözü donmuş ermənilər bununla kifayatlaşmeyib dördünün də burun va dodaqlarını kəsmişlər. Hadisədən xəbar tutan erməni məmurları cəsədləri Kağızmanına gətirib küçələrdə dəlaşdıraraq terrorçuluq nümayisi yaratmışlar. Bu qorxunca hadisəni gotar, Kağızmanlı müsəlmanlar hüdüd mal varlıqlarını atxada butaxaraq qaçmışlar. Bu sərəti aldaq vermeyən ermənilər də müsəlmanların hüdüd mal va eşyalarını qarar etmişlər.

1919-cu ilin 17 iyundunda ermənilərin müsəlman kandlarına atdıqları topların səsi Türkiyənin sərhaddindən eşidilmişdir. Ermanilar Çırnak müsəlman kəndini qəflətən basmış, kəndjilərin mallarını va aşıyalarını qarar etmişlər, kişiləri öldürmiş, qadınların namuslarına alçaqca İcaviz etmişlər. Ermanilar Kağızmanın markazında da qadınlara həla işgancə vermekdən çəkinməmişlər.

Ermanilar 1919-cu il avqust ayının 11-də Kağızmanın liderlərini toplayaraq naməlum bir istiqamətdə aparmışlar. Bunlardan Mehmed bəyin casası 17 avqust 1919-cu ildə Qarsın cənubunda, Kiçik Zaim kəndinin yanlığında, bədani cih şəhidi də yığılmış va alleri bu ciblərə soxulmuş olduğu halda tapılmışdır. Ermanilar Kağızmanın müsəlman kandlarına hücum edərək uşaq, qoca, qadın, xəsta, şikəst ayırmadan qarşılaştıqları bütün müsəlmanları qatl etmişlər.

Ermanilar 1919-cu il 10-20 avqust günlərində Kağızman'da, ki müsəlmanların bir qəxunu bir yera toplayaraq qall etmişlər.

Onların çoxu camilərə doldurularaq vətənicəsinə yandırılmışdır. Bu qorxunc faciələri gorən 200 nəfərə yaxın müsəlman mal və aşyalarını ataraq Çukurçam və Kükürdüyü dağlarına qaçmış, günlərca daş mağaralarda, ağac boşluqlarında ac-susuz yaşamışlar.

BАЗИ СӨНАДЛAR

Санад № 1.

"Biz Rusyanın Revan vilayətində olan Zilan aşırətindən. Bündən bir neçə gün əvvəl ermənilər tərafından icp, Tüfəng güclü ilə mamlakatımızdan qovulduq. Ermənilər bütün emlak və taxıllarımızı alımızdən aldılar. Qarakilsə qasabəsinin sərhəd bolgasındaki daşlıq yerlərdə müvəqqəti nələraq yerləşmişik.

Qiş yaxınlaşır. Bizim olduğumuz yerde qiş hazırlığı görmək imkanı yoxdur. İthalda yurdumuza donmak mümkün olmadığı təqdirdə Osmanlı torpaqlarında uyğun bir yerde yerləşməyimiz üçün emr huyruşmasını tica editik.

Qarakilsə Zilan Aşırəti Başqanı
Ahdiüfattah"

Санад № 2.

"Kağızmanın Xorasan bölgasındaki min evdan artıq bir qasəhəde yaşayan ahalinin hamısı aşırətimizdən və aqrəhələrimizdən amələ gəli. Bunların bu günlərdə ermənilərdən gördükleri zülüm və işgancə insanımızı məhv etmək üzərədir. Onların yardım xüsusundakı fəryadları ciyərləri parçalayacaq datacaya çalmışdır. Biz ailəmizi və varlılığımızı müdafiə etmək itəchitliyyətindəyik. Ancaq esgər olduğumma gəra yardımına gedə bilmirəm. Qardaşlarının və tayfənin yardımına çata bilmədiyimə gəra özünü məsuliyyət altında götürəm. Tayfənin çax-

naşmasına engel olmaga gücüm çatmır. Neca hərəkət edəcəyi-
min bildirilməsini rica edirəm.

Zilan Aşireti Başqanı
İxtiyar MİNBAŞI ƏLİ

Sənəd № 3.

... Qars va Kağzman sərhaddində olan din qardaşlarımı və tayfamə qarşı ermanıların torətdikləri qotkunc zülm hadisələri bizi məhv etməkdədir. Mandan her gün komək işləyirlər. Bu komək istəkləri her gün ciyətlərimizə qədər işləyir. Buna qat- janmaq gücümüzün xərisində olduğumə gərə müsəlmanlara qarşı torəndilən, ərakleti parçalayan zülümə qarşı çıxməq məchhu- riyyatında qalırımsa da, asgar olduğumə görə amr almadan ota getmənin uyğun olmayacağım düşüntək dəvətəmə siginmaq məcburiyyətində qaldım. Əməklerinizi sahrişizliklə gəzleyirəm. Tayfamə yardım etmək üçün getməyimə icaza verilmədiyi təq- dirde aşirətimin həyacanını sakitləşdirməyə gücüm çatmaya- caq. Rütübən aşirətlər bu vəziyyətdədir. Bu zülmün milletimizin üzərindən qaldırılmasını və ya necə hərəkət edilməsinin hildi- rılmasına lütf və marhamət huyrulmasını arz edirəm.

Sabiki Aşirəti Başqanı
İxtiyar MİNBAŞI Əbdülməcid

Sənəd № 4.

... Bu əli ilden bəri ermonilardən gördiyimiz və gormak- da olduğumuz, açıqlanmasına imkan olmayan vahşət və zülm- ler hər kəsa malumdur. Bu zamanlarda canavarlıqlarla yanaşı bir çox yerdəki böyüklerimizi yaxalayaraq halalik həhs et- diklərini hilirsak da, daha sonra nə edəcəklərini bilmirik. Er- manılar rayonumuzda bir mahalla hökuməti quraraq Qara- qurdən galih gedən ynlçuların, dayırmana gedən müsəlman- ların ellərindəki oküz, inək, qoyun və keçilərini, hətta yanlatın-

dakı çörəklərini zorla alırlar. Va yena məmək atlarını, namus
va şərafımızı qorumaq üçün ellərimizdəki tufanglarımızı bir-
bir, iki-iki toplayırlar. Biz hərəlarda çox sahibsiz qalmış hir va-
ziyyətdəyik. Ermanılar müsəlmanları açıqdan-açıqça öldürürler.
Şikayat va sizləmalarımızın lazıim olan boyuklara bildirilmesini
dilayirik. Şikayotlarımızı bildirəcək bize yaxın boyük hir dövlət
olmadığı kimi, ermanıların qorxusundan uzaq yerləre gedib
dərdimizi anlada bilmirik. Bu niyaznamamızı sizlərin vasitəsilə
boyuklارının təqdiminə cəsarət edirik.

Qarapınar nəhəli adından

Ömer."

Sənəd № 5.

"Məsən hər comiyyətin namus va şərefinin təptalanmasına
qorx verən ermanıların pis ayaqları altında qalmaması, milləti-
mizin müdafiəsi, haqlanımızın müəyyən edilməsi va qorunma-
sı üçün Canab Haqqə sigindigimiz hir zamanda qaçaraq yanımı-
za gələn Vedibəsətli Musa oğlu Əkbər va Abdullah oğlu İhra-
him Əz ifadalarında müsəlmanların sigindığı dörd boyük qala-
nın va dörd qəsəbənin qapısı olan Böyük Vədi şəhəri va etrafi-
ni etmənilərin çox qısa bir zamanda məzarlıqda döndərmək iste-
diklərini bildirmişlər. Ermanılar bu məqsədla təp va təxminan
dörd min nəfərlik hir qüvvə ilə məhsətəye aldıqları, müxtəlif
müdafiə imkanlarından məhrum va məzəlum olan müsəlmanları
5 kilometr uzaqlıqdakı qatarın vəqonlarından bombardman
edirler. Onlar məqsədlerinin müsəlmanları daqlara qaçıraraq
tarladakı əkinlərini o'lə keçirmək olduğunu söylemişlər.

Osmanlı dövlətinin rəmzi şəhərinin acı, kimsəsiz,
zəif dindəşərinin bu qərkuncə vəhşiliyi qurban elmalarına osla
razi olmayacaqlarını üç aydan beri sürüb galən faryadımızla
açıqlayıb bildirmişik. Zavalı qadınların, ağ saqqallı qocaların,
südəmən uşaqların yardımçısı ola biləcək, ucları parıldayan
süngü ilə təchiz olunmuş hir qüvvənin olması tabildir. Ağladıq,
sizlədiq, yazdıq, bağıtdıq millət masqası altında insanlığı azib

yox eiməyə can atanlara qarşı bəla faryad etdik. Bu səslerimiz başımızda parıldayan gülə casından eşidilməz. Məsləman əlamətinin biricik şəfəqətli hamisi olan xalifəye da faryadlarımızı eşitdirə bilməsək, artıq biz kima deyək? Hansı xəriciyo səriqə? Bu şikayətlərimizin yetinə bildirilməsələ barabər, biza qorxunc zülmü və işgancə və tanrılar qarşı həyatımızın müdafiəsinə rica edirik.

Naxçıvan ahalisinin volkili
Nakî"

İngilərənin Şərqi Anadoludakı Türkleri kurdjük təhrikilə Türciyadən ayırməq, dövləti parçalamaq və hecəcə ermənilərə yətdirmə olmaq məqsədilə girişdikləri və göstərdikləri söyələrini bildirməsi həkimindən aşağıdakı sənəd çox əhəmiyyətlidir.

Sənəd № 6.

". Bündən üç gün avval bir ingilis generalı Kötəkə galarak mani yanına çağırıldı və ermənilərlə aramızdakı ixtilafın sahəbi-ni soruşdu. Bu ixtilafın yeni olmayıb keçmiş olduğunu, hiz nüzarətdən əç qal artıq olduğumuz haldə onlara imtiyaz verilib biza na üçün verilmədiyini söylədim. General na istadiyimizi sənəd du. Erzurum, Erzincan və bütün şərqi ayalətlərini istadiyimizi söylədim. General Türkiyəni sevib-sevmadıyımı, bünüları verməyə razı olub olmayacağımı soruşdu. Man da siyaseti sevmadıyımı, mosaltenin dövlətlərin hall edə biləcəklərini söylədim. General sülh konfransında düşüncələrimizi müdafiə edəcək siyasi adamlarımızın olmadığını söylədi. Ona qardaşlarımızın çağrılmayan bir yera necə gedə bileyəcəyini, belə adamlarımızın İstanbulda olmadığını, Ingilərənin hənəfəti nəzəcə alırasını rica etdim. Dord-beş ilədə hizim da siyaset adamlı yelişdirəcəyimi söyləyərək generalı məmənun eldəm və ermənilərin iñratdıkları zülmü anlatdım. Hunun üzərinə mani avtomobilinə mirdirərək gəzdirdi, biza yardım edəcəyinə söz verib Kağızma-na geldi. Orada bir gecə qaldıqdan sonra ixtilaf şəhərini anla-

maq üçün Qaraqurda geldi. İndi ermənilər Qaraqurda silah partlamaqla ve silahlarmı vermeyən müsləmanları oradan qaçırmış çarəletini extarmaqla məşğuldurlar. Çox yaxında bizim tərəfdə də hə işə başlayacaqlarını zənn edirəm.

HÖSEYİN BƏY."

Sənəd № 7.

1. Qaraqurd rayonuna galan ermənilərin haşumiza gəlirdikləri şəlakatları Allah rızası və Peyğəmbərin haqq və xalitina Avropanın dövlətlərinə bildirin. Bildirməsanız, sabah qiyamalı gündənə mahşət qurulduğu zaman Allah hakim olur, Peyğəmbər şəfaatçı. Biz hamımız da şikayətçi olarıq.

1. Ermənilər kəndimizin liderlerini və ağlı kasənləri bir-bir yaxalayıb üç gün, üç gecə ac, susuz buraxır və onlara gunde allı deyənək vururlar. Puşu olanlar qanlarını satın alırlar. Olmayınlardır oldürürlərlər.

2. Ermənilər mal və oküzərimizi alırlar.

3. Hər gün iki kəndimizi top və avtomat lüfəngi və ya xırıb-yanıtlar. Müsalman qadınlarının namuslarına təcavüz edirlər. Dünən ermənilər Mescidli, Ağkilsə, Hayviran və Şadırvan kəndlərindəki müsləmanlara hucum etdilər. Yirmi adam şəhid oldu. Otuz heç nəşər yaralandı. Əgar belə gedarsa, Qars və İrəvan vilayətlərində müsləmanların adları qalmayacaq. 600 ildən həri hütütin dövlətlərin içarısındaki müsləmanlara heç bir zaman heç qorxunç zülm edilməmişdir.

4. Qars, İrəvan, Batum vilayətlərlə yuxarıda adı keçən yerlərdəki müsləmanlar, gərasan, neçə höyük günah işlemişlər ki, ermənilər qudurmuş köpək sürülləri kimin hücum edirlər. Qotunmagınızın üçün başqa bir dövlət yoxdurmu? Ermənilərin tövəridikləri cərəxunc zü'lüm Şəddad, Namrud, Fironun zamanında belə olmamışdır. İnci hamımızın həyatı təhlükədədir. Görçüyümüz zülməti lazımlı olan məqam'a bir an avval bildirməni zələ.

**Qazkiyan kəndindən Yuxarı və Aşağı Küplüçə kəndindən
Acem oğlu Osman Aga oğlu Rəkit
Vali oğlu Rəhiməd Qadir oğlu Fikə Süleyman
Mahməd oğlu Əsəd əfəndi.**

Sənəd № 8.

Qaraqurd qasabasına gələn ermanılar hər gün bir-iki kəndi xarabalığa çevirməyə çalışırlar. Ermanıların toradıkları o qortxunc zülmət Şaddad və Namrud zamanlarında heba olmuşmisdır. Hər gün bir-iki kəndimizi xarabahığa çevirirler. Vəziyyət çox qorxuncudur. Zülm və işgəncə heba davam edarsa, 6-7 min evlik müsəlman camiyyatının məzəra basdırılacaqından şübhə yoxdur. Allah və Peyğəmber təlirinə, hizim vəziyyətimizi lazımlı olan yerlərə bildirin.

10 iyul 1919-cu il.

**Örtülü kəndi adından Külçə kəndliyi
Sedik oğlu Rəkit Agazada Said Abid
Lul Kazika kəndi adından Zilan Aşırati Rəisi Hasan
Acem oğlu Osman Armutlu kəndliyi
Yüzbaşı Şerif oğlu Hacı Salih Rustəm oğlu Əli.**

Sənəd № 9.

Dünyada adalet və barabərliyin təmsilçisi, insanların müdafiəçisi olduğunu elan edən İngiltərə dövləti bundan 3 ay avval siyaset tələbi zamanında şuramızı lağv edib nüvələrini qovduqdan sonra can, mal və namusumuzun təhlükəsizlikdə nəcağına söz vermiş, şuramızın yerinə ermani hökumətini getirmişdi. Əfsuslar olsun ki, hət vəd qorun söz olaraq qalmışdır. Həyətimiz, gələcəyimiz və bütün varlığımız məhv olmaqdadır. Ermani hökuməti tərəfindən agillara durgunluq verəcək zülm toradılmışdır. Tarixda inдиya qader heba vəhşi və qortxunc zülm və cinayətlər görülmədiyinə görə təsarruata varmaq istə-

imizik Namus, mal ve canlarımız ermanilerin top ve qılınclarının altındadır. Her gün qorxunc cinayetler olur. Ermanilerin her an hircumlarına hədəf olan səla fərdlərinin canları va qadınlarımızın namuylarının qorunacağı umudu ilə tərədilən qorxunc cinayatdan hir neçəsinə arz edirik.

Kağızıman şura reisi va keçmiş rəhbəri Aslan bay va zəvcaşı, liderlərdən Əhməd bay iki xidmətçisi ilə Qarşə gedərkən silahlı ermanilar onların yollarını kasornuk Aslan bayın gözünün qəhağında zəvcasının namusunu kiflatdikdən sonra hamisini canavarlardan daha artıq vəhşiliklə öldürdular. Kiçik Yusuflu Əmir Ağazadə Osmanın sərvətinin əzələnə lək elmesi üçün min cüra işgancadan sonra haçı aşağı acarəq yeddi min rubl rus pulunu qasb etdilər. Ermanilar müsalmanları yox etmə siyasetini har gün təkrar edirlər. Mal, can ve namusumuz qudurmuş ermaniların qorxunc zümlərinə hadaf olmaqdadır. Faryadımızın sakitlaşmayacəyi onlara amr edilmiş olmalıdır ki, hecə qorxmadan İrradilən canavarlıqlar sürüb gədit. Madeniyyat va insanlığın inkişaf etdiyi əsrimizdə falakatımıza acıyaraq can, mal va namusumuzu qoruyacaq, faryadımızı dinleyəcək ve biza yardım edəcək, insanlığa yardım va adalat göstəracək va bunu ishat edəcək olan hokumatın Amerika hokuməti olacağı məqdir edərək adı keçən hokumatın bize sahib çööməsinə siginiriq. Faryadımızın eşidilməsinə dalalat huyrulmasını rica edirəm.

Qars vilayati müsalman əhalisinin adından

Millət Vekili Beri," (282).

Tanınmış tarixşünas Əhməd Rəfiq Türk ordusunun Ərzuruma girişindən, yeni ermaniların tərəfdikdəri zülm va qəlliəmdən 55 gün sonra Ərzuruma çatmış va gördüklerini belə anlatmışdır:

" 6 may 1918-ci il Ərzurum. Bir yanğın yerindəyam. Türk-lərin hə tarixi va fədakar şəhəri sanki hir xarabaliq halindədir. Kuçalar, hinalar, camilər, medrasələr bağdan başa dağıdılmış-

dir... Evler insan casadlarıla doludur. Yanmış, dagidilmiş evlerin çokluğu, qapqara kosılmış casadlar, dışlarıagara qalmış insan başlarına, uşaq başlarına, qol, ayaq, sine, gövde ve ayaq parçalarına rast gelinir.

Zavallı Erzurum xalqi... Övelden bari hütün varlığı ile türk devletine qulluq ederken indi erməni çotelerinin zülmüne uğramışdır. Uşaqları çılpaq ve patışan, ailələrlə evlerinin sənənə ocaqlarının qalıntıları altında qaralmış, iyılanmış casadlar altında yaşırlar. Nə minarolarında hir zamanlar Palantökan dağının qarlı tapalarına eks edən azad səsəti eşidilir, nə de kuçələrində o vüqarlı xalqının məllətinə xas sıxlığı görülür. Zarif bəralat, mohtaşam xadılar tarixi, türbələrin həzəkli dörd aständlik türk qahramanlığının şahid olan şəhərin əstündən müdhib hir qan ve aqəs tufanı keçmiş, azyaşlı uşaqlar, qızçılar, şikəsi insanlar, övlad açıyla belləni bukultmuş həxisiz analar sahibsiz, kimsəsiz, yanmış, yuxılışmış və sənməsə ocaqlarının etrasında gözlarında yaşlar til-rayarak ağrı və səssiz addimlatla dolaşırlar..." (283).

Şərqi Aradolu'un hədi "Ermeniler moskvallıların geri çəkilməsi ilə qəsəbə və kandılardın elə taxribatlar törətmisidilər ki, Trabzon'dan Qarsa qədər heç hir kandda bir canlı qalmamışdı. Əsasən torpaq binələrdən ihatat olun kandları yazılı-yarmışdılar. Vətanlarına donan tək-tük biçarələrdən bəziləri - erməni zülmümin qurbanı qadınlardır və uşaqlar boş sahralarda, qarlı yollarda, soyuq vadilərdə ac, sofıl dolaştırlar..." (284).

"Mamahatun parçalanmış övladlarının köküsünə gömmüş, dağılımış camileri, yuxılışmış evlətlər sənki ağlayırdı. Ermeniler Agqoyunu'lardan qalma camini havaya uçurmuş, xəqin çoxlu qall etmişdilər. Aşağıdakı dəra kənarında geniş hir çoxur yüzlərce türk casadıla dolu idi. İylanmış insan casadları paltaları və çarıqlarıyla bir-birinə qarışmışdılar. Bu casadlar ariyan yağları, azılmış başları, qoparılmış qolları və ayaqlarıyla yiğinlar laşkil edirdi..." (285).

"İlha xalqi ermənilər tərafından qanla boğulmuşdu. Erzurumun küçələrində təmələrcə türk casadı vardi. Ermenilər yüzlərce türk Mursel bayin və Enzirizmikli Hacı Osmanın evinə

daldurub yandırılmışdılar. Aralarından bir neçəsi divarda açılan deşikdən qaça hilmışdı. Torpaq hit az eşildikdə ya hir həsan qolu, ya haş, ya da gövdə görünürdü. Zavallı xalq hu qorxunc çıxıntıları içerisinde ana və atalarını extarmaqla məşğul idi. " (286).

Ahmet Refik türk ordusunu Erzuruma girdikdən sonra ermənilərlə birlikdə rus istehkamlarına asır düşən yuzbaşı ilə görüşməsini belə anladı:

— Bu bölgələri hey rus zabitleri idarə etmişlər — deyirlər.

Yuzbaşı qıpçırımı: "... oldu Ordusuna cinayat ləkəsi sürdürmək istəmədiyi bəlli olurdu O, olini yellədi:

— Net (xeyr), biz qarışmadıq, hey ermənilər etdi.

Rizim polkovnik-leytenantı bəndlər yazdı. Onun xatirələrini oxuyun. " (287)

Yazıcı xarabalıq halına galan Erzurumlu gazarkan yanına bir zabit soxulmuş və hela demişdir: "... Bu gördükleriniz hələ şəhərin tamız halidil. Bu küçələr başdan-başa qadın və uşaqların casadlarıla dolu idi. Qadınların döşəti və məhtəmə yerləri keçilmiş, divarlara mixlənmişdi. Bu telegraf tellinə hey uşaq haşları asılmışdı. Qarınları deşilmiş yarıcipaq qadın casadları keçəcəyimiz yolun iki tərafına düzülmüşdə. Talesiz millatimizin bu halını gordukdə dali halına gəlmışdım. Hərəq gərek mədəni Avropa bu böyük cinayətin icraçılarını cəzalandıracaqmı?.. Tatix hela bir vahşilik qeyd etməmişdir. " (288).

Rus podpolkovniki Tveridə Xlebov Əz xatirələrində rusların əməzə çoxarmaga çalışmadı hərəkət, Rusiyənin ordusundakı erməni osilli zabit və asgarların canavarlıqlarını da anlatmışdır. Onun sözlerinə görə, rus zabitlarının erməni komandanı, insan qəsəbəsi Andranik minarələrdən türkçə damışaraq təminat verib xalqın evlərində çıxmalarına müvaffaq olmuş onları tələye düşütərək qəl etdirmişdir.

Erməni xə'çil ilə erməni esgətləri saysız kiçik türk uşaqlarını divarların dibində yetim və kimsəsiz buraxmaq üçün al-ele vermişdilər. (General Kazım Qarabəkər minlərca belə kim:əsi, uşaqları sanat makənlərində yeniditmək və digər makənlərlər də oxutmaqla həyala, yaşama hazırlatmışdır).

12 mart 1918-ci il quruluş günündən sonra Erzurumda gələn bir məmlakət ovladının soy adıklarına qulaq asaq: "Ucaya geldiyimizdə aldığımız xəber çox acı idi. Ermanılar qəlliəm tərətmidi. Şəhərdəki hinalardan dumanlar çıxır, həzi evlər dən olur erimizdə iyi galırdı. Həyük evlər, məktəblər insanlarla doldutulub güllələnmiş, səngülənmişdi və 'icatida sağ qalan nə hələt" düşüncəsilə oraları yandırmışdır..." (289).

Bu hadisə Türk asğerinin Erzuruma gəlmişindən bir gün evval haş vermişdir. Bundan hir hasta avval isə Erzurum xalqı das-to-dəstə vəzəzələ apartılmış, yolların açılmasına çəhəşdirilməq bəhanəsilə müxtəlif istiqamətlərə sürgün edilmişdir. Sivili və Uzun Ahməd dərəsi Erzurum xalqının meyitlərinə doldurulmuşdu. Cnları yəyləm alaşından sonra səngülənmişdilər, sağ qalanlar vərsə ortaya çıxınılar deya. Türk asğarını laqlıd edərək azan çıxımuşdular.

Həsanqala yolu üzərindəki kandlılarından Sanqamışa qədər qəlliəm təradilmişdi. Buralarda əldəvürülən Türklerin sayı 80 000-dən artıq olmuşdur.

Aşıq Qəhrəman bu zülmələri bu ağıyla dila galitir (290):

Bir galin gördüm: ayaga qalxmış,
Sandım ki, canı var, üzüntü baxmış.
Kafit mismar ilə dirəye rəktmiş.
Mismar çivi səsi etşa dayandı.
Bir hamile qadın davranmış qarça.
Ermoni eyləmiş hey parç-a-parça.
Qılınc ilə vurmüş holunmüs kalça.
Axan qızıl qanı, arşa dayandı.

Onu da xatırlayaq ki, 1877-1878-ci illərdə rusların Türkələrə qarşı başlatdıqları müharibə haqqında Osmanlı parlamentinin Erzurum deputatlarından erməni Hamzasp, Edirne deputati Ruben bəla deyirdilər:

Rusiya illərdən bəri kristiaglatı qotumaq biyləsildə ortaya çıxmışdır. Onun girişdəyi intriqalar malumdur. Lakin bəz xris-

tianlar halimizden mammun olub himayaya asla ehtiyacımız yoxdur. Bu qaderini bayan edim ki, ermanı millatı 500 ilden bərən Osmanlı dövlətiindən təm bir himaya və əzayış gormuşdur. Men Ərzurum deputatı olan hər ermaniyam. Bundan 48 il əvvəl min bir hiylə ilə aldadılıb Rusiyaya kək etdirilən yüz min ermani oradakı həqiqəli gordukdən sonra tekrar ana Vatanə donmak məcburiyyətində qaldı. Men Osmanlı dövləti deyilən bir Vatanın ovladıyam ki, indi bu Məclisda Millatı vəkiliyi sıfətli şərafələnmişəm..." (291).

Oltuda da Birinci Dünya müharibəsi illərində Çar Rusiyasının səlahli qüvvələri yerli rum və ermanları təhrik edərək türklərə qarşı çox sərt davranışmışlar, bir çox insanı ac və susuz buraxaraq çətin işlərə səvg etmişlər. (292).

Muharibə illərində çox sayıda uşaq Cənuh-qəthi Qafqaz, Eşrədəhan, Oltu və Qars bolgalarında müharibə və ermani qatlamlarından sonra kiməsiz və yetim qaldı. Bu uşaqlardan bir qismının təhlükəsizlik işini "Bakı İslam Cəmiyyət-i Hayriyesi (Bakı İsləm Xeyriyyə Camiyyəti)" nəhdasına götürdü.

1918-ci il 27 yanvar günü Oltunun idarəeti tək hər ermani qanı tökülmədən "Bakı İsləm Xeyriyyə Camiyyəti"na bağlı "Milli İsləm Komitəsi" üzvləri tərəfindən ala keçirildi.

1915-ci ilda rusların toradıkları qatlama Bahçecik, Hədəs, Terpinq kəndlərində kişilərin tamamı qılımdan keçirilərək qall edildi.

25 mart 1918-ci ilda Oltunun bütün yerləri Türk ordusuna təslim edilmişdir.

Oltu-Acara bolgasında müsləhət rəhbərlik edən ermani çatallarının müsəlman xalqına verdikləri zülm Oltu köçərilərindən Humzada Hadis və qardaşı Ramizin and içərək verdikləri ifadələrdən alınmışdır (Ərzurumdəki ermani taxribatını və zülmünü istintaq etməkla vəzifələndirilən komissiyanın raportundan ermani komitəçilərinin məqsad və hərəkatı-ixtilaliyyəsi): "Oltuya üç saatlıq məsafədə olan qəsəbədə yaşayırdıq. Buralara hucum edən ermani çatalları Sivri və Navorman qəsəbələrində yaşayan müsəlman xalqın inallarını və oküzlerini ellerindən aldı-

lar və müsəlman qadınlara tacavüzler etdilər. Ermanılar Penes-
kəti, Çələbit, Oğladaq, Hətdən və Kəməs kandletirə bür-
cüm edərək "Osmanlı əsgərinə siz çağırmışdır?" - deyərək, ki-
şiliyi oldurdular. Qadınların namuslarını kırıldılaraq və uşaqları
ata-analarının gəzgənləri qabagında parçaladılar. Qaragördükənlu
Sulu adındakı şəxslə ilə qapı qonşusunu, zəvcasını və iki uşaqını
ermani komitaçılıarı Osmanlılara cəsusluq elməklə günahlandı-
raraq şahid etdilər.

Peneskir kəndində kişiləri caminin həyatına topladılar, at-
rafinə silahlı ermani nəvbatçıları qoymalar. Sonra kəndin içarisi-
na dağılaraq evləri qarət etməyə başladılar. Qadınların namuslu-
rinin ayaqları altına aldılar, kiçik uşaqları acımasızca öldürdülər.

150-e yaxın çəta manevi Kəbən kəndinə hücum edərək
qadınları bir yere toplamış və ətrafdakı meşəliyə aparmışlar.
Orada onların namuslarını kırławmış, bir çoxlarını da vahşicəsi-
ne öldürmüştər.

Otur markazının gələn ermani çəta komandanı Artinov adam
göndərib bizi yanına çağırıbmış, çatışığımızda biza xitabən həla
demişdi. "Ətrafinizdakı kəndlərdə "toy" və şanlıkları" görüb eşidir-
siniz. Başqa kandlardan qaçaraq kəndinə illiça etmək istəyənlə-
rin gizlətsəniz, sizin kəndinizdə də "toy" etməyə başlayacağınız. Son-
ra qadınlarınızı bir yera toplayın rəsədərlərinə və sevimli erma-
ni qəhrəmanlarına hədiyyə olaraq təcədüm edəcəyik."

Oriunun Perinik kəndində müsəlman xalqı ermani çataları
tarafından qətl edilmiş, çatalları qazilan xəndaklara doldurul-
muşdu. Kiçik uşaqlar da həmlətlə birlikdə diti-diti hasdırılmışlar.
Bu casadlarla dolan xəndeklər hərəkətə gizlədirmək
diyimiz şəxslər tarafından gərəblənmişdir. Biz hər çox falakət və
əlüm təhdidlərinə maruz qalaraq min hər çatınlıkla hicrat et-
diyimiz üçün həm qaniçan çataların toradıkları zulmən canlı və
açıq olaraq göstəracak fotoşəkil kimi sanadlara, çox ləəssəflər
olsun ki, sahib deyilik. Söylədiğimiz ermani zulmünün yüz-
mədə bicini belə təşkil etməz.

KOMİSSAR POLİS MƏMURU
SFYİD ŞƏFIQ

Narmandan ertemanları Mıgirdiç adlı bir ertemanının qurdugu çənə ilə türkləri öldürərək (Tuzla dərəsində) qazd əlavə çıxırıqara hasdırmaq üzrə çahşırıqları bir zamanda bu xəberin alınması ilə toradılan hasqın ertemanların talef olmalarıyla nəticələnmişdir.

Ərzurum caddasından Narmanə girişdə sağ tərəfə düşən bir heykel qanlı faciaların bir çox acılarını görmüş və mahalla döyüşlərində həyük vətənsevərlilik göstərərək şəhidlik mərabəsinə yüksəlmış bir narmanın həykalidir. Bu heykel narmanlarının xatiralarını canlandırır (293).

Ermanılar Tortumda vicdan və namus tanımadan zulmlərə na zülm qərimişdilər. 21 mart 1918-ci il tarixində qəhrəman türk ordusu ertemanılara qalib gələrək Tortuma gətdiyi zaman oratalarda öldürülən türklerin sayının 25 000-a yaxın olduğu oraya çıxmışdır (294).

Ermanı komitələri Sivas, Ərzurum, Şəbinqarabahisət, Van və Elazığ bölgələrinə silah etütülməsini Qara denizin Samşun və Trabzon limanları vasitasılı etmişlər. Bu işdə ticarət aşyası daşıyan böyük tacirlərdən istifadə olunmuşdur.

Komitə şəhərləri ixtilaf dövlətlərinin buradakı konsulları vasitəsilə Rusiya və digər xarici ölkələrlə xəbərleşə bilirdilər.

Silah ixracatı üçün Giresun limanına da böyük ehamiyyət veriliirdi. Silah qaçaqcılığı Vahan Badelyan və Kel Arlin adlı iki ertmani tərəfindən idarə edilirdi. Bir gün rus gamisi bacılardan çıxarılmışda olan bir saman bağlamasının dağıdılması nəticəsi ndə samanların arasında olan 400 martın ilə çox sayıda məuzer tüfəngləri və mərmilər ortaya çıxmışdır. Beləcə, gömrük anbarlarında aparılan axtarışlarda da ticarət eşyalı arasından çox sayıda tüfəng və digər silahlər ale keçirilmişdir.

Giresunun hem hərbi dövranı zamanı ertemanılar böyük sevinc sahnələri nümayiş etdirmiş, müsəlman xalqına və hökumət memurlarına həqiqətən yağıdirmişlər.

Ermanılar hərəkatda da müsəlman xalqına qarşı zülm və işgancılarla qatlamlar təhrifmişlər. Aparılan rəsmi tədqiqatın nəticəsi aşağıda verilmişdir (295). Ermanı çataları Beşikdüzü

girişində Osman bayın evinə vijndan bir çox qadın ve uşaqın canavarcaşına şahid etmişlər. Hündürən, 30 nəfərlik bir ermanı çətəsi tərəfindən mihacireya alınan hir neçə evin qadın va uşaqlarını seçib hiz dareye aparmış va həmisiన orada höğmüştərlər. Bu vəhşətdən qurtara hilen yaralı iki qadın sağaldıqdan sonra baş verən hadisələti kədər içərisində anlatmışlar.

Of qəsəbəsinin Kelali kəndindən beş nəfərlik bir ermanı çətəsi bir qadına jandarmanın gözü qabağında tacavüz etmək istəmişdir. Qadını müdafiə etmək isteyən bu jandarmanın öldürüyüb zavallı qadının nəməsini təcavüz etmişlər, sonra da yanagını dişləyərək qoparıb almışlər. Yenə bu canavarlaşan ermanı çətəsi bir elm adamını müxətalif hətakət va işğançələtlə öldürmüşlər. Daha sonra bu ermanı çətəsi bir çox mal-qaramı qabaqlatına qalib aparmışdır.

Trabzon polisinə müraciət edərək and icdikdən sonra açıqlamalar verən bir şəxsin ifadəsinə görə, Of qəsəbəsinin Lazandos kəndinə giren ermanı çataları sakınların adlarını va rüyərin soyunu qeyd etdikdən sonra nərvəcud əşyanın tamamını Rusiyaya gəndərmışlər. Kənd sakınlarından Ulsizoğlu Əli Osmanno zövçəsi Yasamanın bütün faryadlarına baxmayaraq nəməsini tacavüz olunmuş, ari işa çox ağır yaralanmışdır. Yenə Of qəsəbəsinə bağlı Parvana kəndindən Suiçməzoglu Rican ağanının gözü qabağında zovcasının nəməsini təcavüz etmişlər, sonra hər ikisini öldürmişlər. Ermani çataları Purnak, Büyük Zimlə va Kiçik Zimlə kəndlərinin sakınlarından qaça hilməyon qadın va uşaqları qarşılıklı etmişlər. Alana kəndindən olan Çakitoğlu Süleymanın zövçəsinə tacavüz etmişlər. Telli oğlu Emirin, qəsəbə müəllimlərindən Əlinin, Hacı Mustafa oğlu Məhmədin, molla Məhmudun oğlu Əsgərin, Məhmudun va digar Məhmudun ailələrinin nəməslerini kırławmışlar. Kəməhçizəda Həmidin, Əli oğlu Məhmədin va Tabi oğlu Hüseyin ağamın qızlarına tacavüz etmiş vo Ömer oğlu Osmanno öldürmişlər.

Bütün bu hadisələr və tükürəndicilişlər rusların işviq va yardımçıları ilə ermanı çataları tərəfindən törədilmişdir.

Busiyanın asgarlarına orçülük eden ermeni çatalarının zulmü həqqunda müsalmanların and içərək verdikləri ifadaları gələcə Yuxarı qəsəbəsinin Kalaşka kəndində gran etmənlər bir evə icərlər araq giz arən Quşaq oğlu Hüseyni, zəvəcəsi Ülviya və galini Hüsnüyyani, yena Qulaq oğlu Əlini, zəvəcəsi Zəlihani və bir neçə başqa qadın və uşağı gizləndikləri evdən çıxarıb kəndin qırğındakı dəradədə avval kişiləri qadınlarının gözətləri qəbığında boğub öldürdükdən sonra qadın və uşaqları qoyun kəsən kimi kesmişlər. Kənddə qalan Pash oğlu Əlinin 18 yaşındakı qızı Əminənin namusuna tacavüz etdiyindən sonra öldürmişlər. Bacısı Xadicənin da yeni doğulmuş bir qız uşağını havaya fırladaraq altına süngü türümüş və süngüye laxılan uşaq faciəvi şəkildə öldürülmüşdür. Qulaq Hasanın zəvəcəsi Əmina ilə Məvlüdenin və 8 yaşındaki qızı Şüknüyyanın namuslarına tacavüz etmişlər. İspila kəndindən Ələmdar oğlu Hasən, Dəli Balta oğlu Hasər, Əyyubzada Məhməd, Hacı Əhməd oğlu Osmalı və Hasən ağanı süngüərlə öldürmişlər. Bunnardan Hasən ağanının ellərini, qollarını kesərək özünü canlı olduğu halda ateşe atıb yandırmışlar. Əyyub oğlu Məstafanın da çox azyaşlı qızının namusunu kırıldıkdan sonra vahşicəsinə şəhid etmişlər.

Ermanılıq ruslarının huholgəni istilası zamanında qaça hil-meyən polis memurlarından Hasən bay ilə keçmiş polislərdən Aldıqadızada Hikmat bayı misli görünməmiş zülm və işğal-caya maruz buraxıldıqdan sonra asaraq edam etmişlər.

Bu gün Giresun şəhərinin bir qəsəbəsi olan Şebinqarahişar imperatorluq zamanında Şərqi Qarabəsat adı ilə tanınan bir bayraqdar sayılırdı. 40-50 nəfərlik bir ermeni çətəsi mərəni silah və bomba'rla təmin edib, yanlarına 4-5 aya yetəcək qədar yemək-içmək alaraq hu Şərqi Qarabəsatın yanındaki Qarabəsat qalasına girdilər. Bu qala inşəatkılıkda olduğuna görə qəsəbə: yuxardan aşağı gormak mümkün idi. Ermeni çətəsi hu qəlaya yerleşməzdən avval telegraf tellerini kəsmişdi. Ermanılar türk bolgaları ilə əlaqəsi kəsilən bu qəsəbəyə gullə və bombalar yağdırıldılar. Vuruşmalar nəzən müddət davam etmişdir. Qalaya

yaxınlaşmaq istəyən müsalmanlar və jandarmalar asanlıqla nöldürüldürdülər.

Nahayət, bu vuruşmadan xəbər tutan nəgəri hərliklər qalanı mühəsirəyə aldlar və erməni bandit surəsünү təslim olmaga çağırıldılar. Ermaniler bu çağırışa silahlı qarşılıq verdilər. Beləcə, bir neçə gün atışmalat davam etdi. Qaladakilar təslim olmaq machiriyyətində qalmışlarsa da bir çoxu fürsət təpib qaça bilmişdir. Bu hadisədə yanğınların sahəh olduğu milyonlarca lira-hıq zarardan haşqa, 2 zabit, 84 asqar şahid olmuş, 140-a yaxın asgar da yaralanmışdır.

Qalanın ala keçirilməsilə aparılan araşdırmlarda ortaya çıxan 4 metra ölçüdə 80-90 sm derinliyindəki bir anbara un, hugda, çörək, yağı, yorğan və müdafiəyə alverişli sıparların düzəldilmiş olması erməni qruplaşmasının uzun lədqiqatdan sonra buranı ozlarına istehkam yeri olaraq seçdiyi ortaya çıxmışdır. (296).

Ermanilerin Osmanlı dövlətinə qarşı avvaldan hazırladıqları planın bir parçası olan bu hadise Türk millatının müdafiəsi və daxili hüzütu baxımından erməni çatalarının bu həlgələrdən çıxarılması zamanı qılımışdır. Ermanilerin belə hazırlıq gərəb türklərə qarşı doyuşmaları, alınmış qararın na qədər doğru olduğunu göstərtmişdir.

QAZİANTEPIN MÜDAFİASI

Qaziantepin əvvəl ingilisler, sonra da fransızlar tərəfindən işgalı zamanı şəhərdəki ermənilər işgalçılara emakdaşlıq edərək illarca iç-içe yaşadıqları Türk millatını arxadan vurmuş, müdafiəsiz, masum insanlara qarşı qətlamlar toralmışlar. Qaziantepin 11 ay davam edən müdafiəsi zamanı ermənilərin toradıkları Türk milletinin tarixindən asla silinməyəcək acı xatirələrdir.

Qaziantepin işgalindən sonra ingilisler türklərin allarında olan silahları təoplayaraq öz anbarlarına daşıdlar.

Erməni kollecinin müdürü Mr. Weril ingilis işgal komandanlığının müraciat edərək türklerin elində daha 26 min silahın olduğunu xəbər verdi. Weril bu salqınıqla türklerin silahlarının ancaq dordda birini verdiklərini söyləyirdi. (297)

İngilislər yeni bir elan yayınlaşdırılar. Bu elan ilə nəticə ələna bilməyinə Qaziantepin liderlərini, ziyyahlarını Halepe sərgün etdilər. Küçələrə avtomat silahlı əsgərlər yerləşdirildi, türklerin evləri hit-bit arandı, ermənilərə isə heç təkunulmadı. Beləcə, ingilislər türkleri silahsız erməniləri isə silahlı hala patirmış olular.

Səmən adında bir erməni ingilis işgal komandanlığına müraciatla Qaziantepin 30 km qərbindəki Levhan kəndində silah gizlədidiyini xəbər verdi. Ingilislər hir zabit bolumu ilə kəndi basdırılar. Silahları topladılar. Erməni terroruñacıları Adro Lençyan ilə birlikdə, haşda muxtar Həsən və Əlişən əga olmaqla hit çox kandilərin başlarını uzunboğaz çəkmələri altında azdalar.

İngilislər ermənilərin getdikcə artan səyüş və azgınlıqlarını təşviq edirdilər. Aralarındaki müqaviləyə görə, 1919-cu ildə Qaziantep fransızların işgalinə tərk edildi. Qaziantepin fransızlar tərəfindən işgalı fransız işgal birliyi komandanının 5 noyabr 1919-cu il cüma günü Ağyclı polis idarəsi qarşısındaki türk bayragını endirib yerine fransız bayraq çəkməsi ilə rəsmən başladı.

Fransız birliklərində erməni kənallülləri yer almışdılar. Bu kənallülər fransız birliklərinin yarısından çoxunu taşkil edirdilər. Bir haşqa deyişlə, ermənilərlə fransızlar türklərə qarşı əla vermişdilər.

Türklərə qarşı insanlıq tarixində görünməyən zulm və qəliamlar başladı. Yerli ermənilər türklərə rəsəd gəldikləri yerde həqiqət edirdilər. 10 noyabr günü fransız birliklərindəki ermənilər bir turk qadınınə hücum edərək naməsuna tacavüz etdilər. Bu arada türk polisi da təhdid edildi. Türkiye dövləti meydana gələn hadisələrə qarşı çıxdısa da, heç bir nəticə əla bilmədi.

12 yanvar 1920-ci il tarixində iki İng və çox sayıda avtomat silahlarla təchiz olmuş, yarısı ermənilərdən mülaqəkkil 400 nəfərlik piyada ordusu və 50 nəfərlik zabitlər birliyi axşamçığı

Maraş'a doğru yola çıxdılar. Qaziantep yaxınlarındaki Arabdar kandına çatlıqda kandlılara işgara va zülm edərək soyuq qış havasında qadın va uşaqları evlerinden çole aldılar. Bunlar qarlı va palçıqlı bir pecəda atrafdakı kandlara siğndılar.

Yarısını ermaniların taşkil etdiyi bitlik evləri yandırıb talan etdi. Bəzi qadınların namusuna təcavüz edildi. Atraf kandlara gedən hu xəbat nəzarətində turklar Hivna oğlu Memik ve Yamaççıhanlı Dada ağanının başçılığında Arabdar kandını sardılar. Fransız va erməni bandillərindən çoxu öldürdü. Qalanları atrafda ki meşələrə qaçdırılsa da, fransız hirliyi tamamən yox edildi. Hadisəni dəhşətlər içərisində oyranan fransız bitliklerinin komandanı İlahış içerisinde qəçib dövləte sikayət etdi.

Bu, qaziantiplilərin fransızlara qarşı ilk silahlılaşması idi. Vəziyyəti nyranan yerli ermanilet türk mahallələrinə əlaş açdılar. Bu vəziyyəti axşamı qader davam etdi.

1 aprel 1920-ci ildə qaziantipliler fransızlara qarşı müdafiə taşkılıtı qırmızıya başladıqda ermanilar bu hərəkətə qarşı çıxaraq rast galdıkları türkü güllalayırdılar. Fransızlarla türkler arasında ilk künçə dnyusu 3 aprel 1920-ci ildə cümə günü baş verdi.

Bu arada, Kılıç Əli bay ermaniların fransızlarla hirlik yaradaraq düşmən vəziyyətinə keçmələrinin qarşısını almaq üçün çox çalışdısa da, ermanilar, "Ya Ermenistan, ya ölüm!" - deyərək həqriməğə davam edirdilər. O gündü çatışmalarda 3 türk öldürüldü.

Fətəsi gün Kılıç Əli bay, jandarma həlük komandanı, komisar müavini va daha bir neçə adamdan meydana galan bir heyalla Mardin qız məkiabına gedərək, Erman Millət Məclisi üzvülarından Dr. Siptel, Mr. Merrill va alaqlı insanlarla görüşdülər. Ermanilar bitəraf qalacaqlarına söz verdilər. Ancaq hū hitəzəflilik sözü yirmi daqıqa həla davam etmədi. Ermanilar türkərin gəstərdiyi hū huyukluluğu zeidik zənn elmişdilər.

Fransızlarla ermaniler 7 aprel 1920-ci ildə türklərə qarşı şiddetli hücumu keçdilər. Türkər cipərlərin (qum torbaları ilə cipərlər qurulmuşdu) arxasına yerləşdiklərinə görə hücumu asanlıqla qırı bildilər.

Ermeniler Fransızlarla birlikde Çinarlı bolgesinin qərbi va canubuna yerləşdiłar. Düşmənin inadla hücum elması, xüsusilə 13-14 aprel 1920-ci il gecəsi ermənilərin Kozanlı, Bahçeli Suhurcu va Çinarlı bolgalarına etdikləri hücumlar hir nəticə vermedi.

Qaziantep 15-16 aprel 1920-ci il gecəsi fransızlar tərafından tamamilə mühəsiraya alındı. Ermeniler hər kədərli gündə ev-valden hazırladıqları Fransa bayraqlarını evlərinə asdır, mahallələrini həzadılar, müsəlmanlara haqqarətlər va söyüşlər yağdırıldılar.

"Sevr müqaviləsi"nin dayışıklığına görə, 30 may 1920-ci il tarixində fransızlarla bir müqavila imzalanmışdı. Bu müqaviləyə görə, cəbhəlarda İnp, İusfang va həmha səsləri kasılırken ermənilər türk cəbhəsinə qarşı atəş açdırılar ve Xamirkəsanən kəndindən elan Dada oğlu Həmzəni yaraladılar.

Bu müqavilenin şartlarına görə, fransızlar erməni mahalləsini, türk xəstəxanasını, Bayazoglunun otelini va Mardin yetimxanasını həşalıdırdılar.

Cəbhələdəki sessizlik ermənilərin 1920-ci il 8 iyun günü Çinarlı məscidinin hayatında türklərə daş almaları va atlarına söyüş söylemləri ilə pozuldu.

30 may 1920-ci ildə bağlanan müqaviləyə görə, türk birlikləri türk xəstəxanasını taşımış, erməni mahalləsi türk bolgəsində qalmışdı. Ermeniler cütbacır yalanları türklərə şığındılar vo fransızlardan gördükleri alçaldıcı hərəkatlarından şikayət edərək türklərden va türk idarəsindən hir daha ayrılmaya çağlarına, türk bayragı altında qardaş kimi yaşayacaqlarına and içdilər.

Buna inanan türklər iki ay əzələne gulla yağdırıran ermənilərə yemək içmək verdilər.

Uzun illər boyu erməni kilsələti, papazları, müallimləri va komitəciliyi türk va müsəlman düşmənciliyini bir din va mazhab halına getirmişdilər. Buna görə da onların türklərə pislik etmələri hər zaman poslana bilardı.

Ermenilərin istayıla türk va ermənilərdən mütaşəkkil hir inzihəli dəstə qurulmuşdu va hər dəstə Qaziantepli Əli Cananı

boyin erməni mahallasındaki evində qalırdı. Bu dəstə asayışı İsmətin elməklə vazifəli idi.

Bu arada, ermaniların türklərə qarşı çox hormadla davrandıqları gözdən qaçımırdı. Bu hərəmalın ermənilərin yemək ehliyacılardan amələ gələ bəlacıyi heç kəsin ağlına gelməzdi.

Bir gün türklerin "İldirim" birliyi erməni komitə başçılarından Adro Jənəyyar, Ohannes Kalemkar, Fistikçiyən və dəstələri şərəfinə bir ziyafət verdi. Hər iki camiyyətin hündən səntə qardaş kimi bir arada yaşayacaqlarına dair nüqələr söyləndi. Bir neçə gün səntə da ermənilər "İldırım" birliyinin zabitləri şərəfinə bir ziyafət verdilər.

Erməni mahalləsində yerləşən və türk mahalləsinə yaxın olan İbn Əyyub Camisi türkərin ixtiyarına verilmişdi. Türklər bu camida 10 nəfərlik bir eşqəti birlik yarlaşdırıtmak niyyətində idilər. 1920-ci il 23 iyul günü türklerin "İldırım" birliyi camini təslim almaq üçün geldiklərində ermənilər silahla qarşılıq verib türk eşqətlərini camiya buraxmadılar. "İldirim" birliyinin birinci və dördüncü həmkərləri çox sənviyənlə davrandaraq alaş açmadıqca ermənilər alaş açmağa cəsarət etmədilər.

Müqavilə müddəti scənə çətan kimi ermənilər təkrar silahə atılib qutduqları sıparılara yetəşdilər, türkəri mahallələrinə buraxmaq bir yana dursun, yarablıları xəstəxanaya aparılmalarına belə mane oldular. Beləcə ermənilərin iç üzü orlaya çıxmış türkərlərə evvəlk kimi düşman halına galmışdilar.

Françızlar 1920-ci il 10 avqust günün Şəhərin tapasını işgal edib türkərə minlər mərmə yağırdırlar. Türk birlikləri olduqca höyök iki verdilər. Bu birliklər qüclü top atası altında geri çekilmək məchuriyyətində qaldılar. Yaranmış vaziyət erməniləri azdırdı. Dördüncü həmkər Mardin yetimxanasından çəkilidikdə oralar ermənilərlə fransızlara qaldı.

Digar tərafından Sarı xəsiroxanasının üçüncü bolma ilə Akyazoglu otelindəki birinci bolmanın da iki düşmənin atası altında qalmasiyla uzaqına onların da geni çəkilməsi uyğun görülədi. Ermenilər bunu fürsəl bələrək fransızlarla birlikdə fransız bayraqı çəkarak türkərlərə savaşa başladılar. Fransızların türkə-

ro "Teslim ol" çağrıları ile harahar, ermanilar da türklerin qeyd-sartsız teslim olmalarını istediler.

İkişüjü ermanilerin bu isteyi Qaziantep mücahidlarına yeni bir güc vermişdi. Onlar türk bayrağını 1920-ci il 13 avqust günü qullalara tutaraq fransızlara ve ermanı çatalarına qarşı ciddi hazırlıq görmeye başladılar.

Türklərin silaha böyük ehtiyacları vardı. Onlar jandarma anbarından xarab silahları tamir etdilər və 100 nəfərə yaxın silahlı bir dəstə təşkil edib ermani mahallesine hücum etdilər. Ermanilar fransızlarla birlikdə mücahidlərə qarşı atəş qısmağə başladılar. Mücahidlər Çinarlı tapasına çakıldılar.

1920-ci il 5 oktyabr günü ermanilar ağır bir həmhdiman- dan sonra fransızlarla birlikdə Çinarlı tapasına hücum etdilər. Qaralı bayın seçilmiş serjant və onbaşlarının idarəsindəki hirliklər və mücahidlər dəstəsi düşmanın atxasında çox sayıda olü və yaralı buraxaraq geri çəkilməsini təmin etdilər.

Fransızlar və ermanilar 1920-ci il 16 oktyabr günlü Çinarlı tapasına yenidən hücum etməyə başladılar. Ermani və Fransa hərbiyi "Hamam damı" deyilan yerdə siperlərə doğru irəliyərək Çavuş İbrahim və dostları son səniyyelerədək səssiz qaldılar. Düşmən atış xəttinə girdikdə hit anda onların iyirmisi və yero sərdilər. Serjant İbrahimin bir az arxasındakı Mahmud xocanın istifadə etdiyi İldırım Yusuf adlı avtomat silah düşməni daramıydı. Bu döyuşde asgarlara marmi və su daşıyan bir türk qadını kişiylərle birlikdə düşmənə qarşı döyüşdə qahremanlıq dastanı yazmışdır.

1920-ci il 23 dekabrda fransızlar Musullu cəhhasından Qazi-antepi top atışına tutdular. Onlar şəhəri yenidən bomhalayaraq xarabalığa çevirdilər. O zaman mücahidlər geri çəkilmək məcburiyyətində qalınış, yerlərinə bir ermanı, bir də fransız birlikləri girmişdilər. Bu vəziyyət iştirka çox acı galdi. Onlar geri donub anı bir hücumu, səngü hücumuna başladıqdə düşmən süursuzca ora-bura qaçırdısa da, türk səngüsü altında can verirdi.

25 yanvar 1921-ci ilde Qaziantep Şəhli Türk ordusu tərəfindən qurtarıldıqdə ermanilar da fransızların ardına qoşularaq

Suriyaya qaçdırılar. Belalikla. Qaziantep acgöz düşmən elindən qurtarılmış oldu.

Bu mənzunu qiymətləndirən Arnold J. Toynbee belə deyir: "Fransızlar ordunun yükünü azaltmaq üçün Kilikiyada qurduqları Şərqi Hərbi təşkilatına erməni könüllülərini qatmaqla məsuliyyətsiz bir siyaset izləmişlər. Onlar ermanıların başı xarab çatalar amala gətirib silahlanmalarına şərait yaratmışlər. Rəlaça fransızlar ermənilərin 1915-ci ildəki haşqa Türklerla yaranan acı hadisələrin avazını digər masum Türklerdən alımlanın təmin etmişdilər. Bu intiqam alma duygularını evvəl təşviq edən, sonda da bu acı hadisələrə seyirici qalan fransızlar ermənilərdən daba çox güvənkardırılar." (298).

MONDROS SÜLH MÜQAVİLƏSİ

Canubda fransızların dəstəyi ilə qırğın toradan ermənilər Şərqdə da ingilislərin dəstəyinə güvənərək Qızıl çaya qədər uzanan belgəda hir Ermanıstan dövləti qura bilmək üçün Türkələri qırmağa haşladılar. İravan bolgesində toplanan çox sayıda erməni İngiltərədən dəstək və güc alataq birləş və çatalar halında qəlliəm və qarət cinayətlərə torada-torada əzizuruma qədər gəldilər. Amma ingilislər təhrik etdikləri erməniləri üzüstə buraxıb Amerikaya müraciət edərək hər ermənilərin geri dönüşünün təmin edilməsini istadılar. Lord George vəziviyatı Amerika generalı Harborda xəber verdirdə də, bunun maliyyətinin yüksək olacağını açıqlayan general bu hadisəyə qarışmadı.

Osmalı dövləti Vilsonun əməmi sülh prinsiplarına inanaraq, digər bəzi dövlətlər kimi mülliəfiq dövlətlərə sülh təklif etdi və 30 ortyabr 1918-ci ildə "Mondros sülh müqaviləsi" imzalandı. Vilsonun sülh prinsiplarının Osmalı dövlətinə aid 12-ci maddəsi belə idi:

*Türklərə aid olan kasımdan Osmalı dövlətinin hüquqiyatı altında olan digər xalqların da həyatlarından əmin olaraq müstəqil hir üsulla inkişaf etmələri tamirat altına alın-

mali vo Çanaqqala bütün millatların ticaret gamilarına açıq olmalıdır."

Fermanilere ve Ermanistana aid maddalar hundar idi:

Madda 4. Mültefiqlərin esirləri, bütün ermani esirləri 15-tagħidla təplanaraq qeyd-şartsız mültəfiqlərə iasim olunacaq-lar.

Madda 11. İranın şimalı-qərbində və Qafqazda olan Türk qüvvələri geri çəkiləcəklər.

Madda 24. Ermanistanın bir bolgasında qarşıqliq olduğunda mültəfiqlər hən bölgənin bir hissəmini işgal etməyə ixtiyar sahibidirlər.

Bəha evvəl İstanbulda galan ermani heyəti Qalqaza döndü. Onların arasından Axaronyan sülh konfransında hazır olmaq üçün bir fransız zirehlisi ilə Parisə tərəf hətəkat etdi.

Rəsmi ağızlarından "800 000 ermani öldürdü" deyilen, ancaq heç bir rəsmi qeydlərə eəsaslanmayan, sadəcə Osmanlı dövlətinin idarə və hokumatını lanğıd edib qaralamaq üçün ifadə edilan bu rəqam sülh konfransında Osmanlı dövlətinin aleyhinda istifadə edilmişdir.

Müttəfiq dövlətlər ABŞ Prezidenti Vilsona Ermanistan mandatını qəbul etməsini və ermani - Osmanlı sərhaddini cızmasını teklif etmişdilər. Amerika dövlətinin rəhbəri mandatı qəbul etməmiş, fəqat sərhaddi cızmışdı.

Mondros mütarikasından sonra Ümumi mühərrihanın qaydallarına uyaraq, Osmanlı-rus sərhaddinin xaricində qalan müsalmanlar qorunmaz qalınca, ermanilar yənə qırğına başladılar. Müsalmanlara qarşı tətədilən qırğınlarda Avropa və Amerika mətbəəlində ermanilərə təzyiq olunduğu kimi təhlil edildi.

Qaçdıqları, gizləndikləri yerlərdən dənan ermeri komitəcilerinin türklərin milli şəraf və leyaqətlərini yaralayan hərəkətləri, xüsusilə də ermani birləşkərinin və çatalərinin ingilislərin yardımıyla şərq bəlpələrində tətədikləri qeyri-insani qırğınlar və qədiamalar həddi aşmış, faciəvi bir hal almışdır.

13 aprel 1919-cu ilda Qars Milli Şura hökuməti ingilislər tərəfindən zabı edilərək hökumət təmsilçiləri Malatiyaya surən-

edildilər. 16 aprel 1919-cu ildə daşnak ermənilərinən general Karqanov Qads hakumatına bir vali olaraq təyin edildi. Beləcə 23 aprel 1919-cu ildən başlayaraq müsəlmanlara işğanca və maya davam edildi. Milli Şuradan qovulan İexminan 100 asgar toplanaraq öldürüldü. Milli Şurancın qurucusulatından 17 nafarın evləri və aşyaları ollarından alındı. Çorakçı Məhəmməd oğlu Həsonin 700 qızıl pulu ilə 2.000 lirası vali yardımçısı Çalquşyan tərafından qazb edildi.

Pashı kandırıdam olan molla Məhəmməd "Türkiyə ilə hət əharlaşmə edir." Nəticədə c. bu "ifirəsi" sababılı Ermanı qanıçanları tərəfindən qalanın ərkəsinə aparılır, başının sağ tərafindən dərisi kasılır, sonra boyürlərinən cib şəklində iki deşik açılır və iki qolu kasılarak bu ciblərə soxulur. Bir din adamı hecə işğanca verilərək öldürülür. Bu na vəhşilikdən haşqa bir ad vermek mümkün deyildir.

Kazım Qarabəkər paşa ermənilərin bii cüt hərakətləri haqqında İstanbulda Müdafia Nazirliyi ilə görüşür (299), bu erməni təşkilatları ilə əlaqəli Ermanistan Respublikasının Müdafia Nazirliyinə malumat verirdi. (300). Ancaq bu müraciətlər ermənilərin müsəlmanlara qarşı toradıkları vahşiliklərin qəşşəsimələ bilmirdi. Bərəvələ yarasa, Beyrəlxalq qutluşus mühərrihsində Anadolu hərakatına qatılan, Milli ordunu sonunadək dəstəkləyən və Anadoluya "Ladil" gamisilə silah gondaran "La France" şirkətinin rəhbəri Şarl Kalçi Terziyan, Papazyanlar (iki qardaş), Kətəpət Xoqasyan və Bedəş kimi erməni yurdsevanlarını da unutmamaq lazımdır. (301).

Kazım Qarabəkər paşa 15-ci Artilleriya komandanı, general-major imzası ilə 20 mart 1920-ci il tarixində Erzurumda Ermanistan Respublikası Müdafia Nazirliyinə gänderdiyi məktubda ermənilərin toradıkları işğanca və qiyamından bahs edərək, ya-tanmış vəziyyəti hildirib masəlanın həllinə bir yol tapmalarını rica etmişdir. (302).

Bu arada, yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan hökuməti da Ermanistan hakumatına nota vermiş və ermənilərin toradıkları qiyamından bahs edərək general Osepyara və Erma-

nistan hukumatına Xarici İşler Naziri Xan-Xoyski imzası ile xəbərdarlıq etmişdi (207).

Nahayət, 10 avqust 1920-ci ildə "Sevri müqaviləsi" İstanbula hukuməti tərafından imzalandı.

Bu müqavilənin etmanılıra aid bəzi maddələri belədir:

Maddə 88. Türkiye Osmanlı dövləti Ermanistani mülliəfiq dövlətlər kimi hürr və müstəqil bir dövlət olaraq tanıyacağını bildirir.

Maddə 89. Osmanlı dövləti ilə Ermanistani və müqaviləni imzalayan digər dövlətlər Erzurum, Trabzon, Van və Bitlis vilayətlərində Osmanlı dövləti ilə Ermanistani arasındakı sərhadın təyinini ABŞ Prezidentinin hakimliyinə buraxır ..

Maddə 91. Ermanistannın Azərbaycan və Gürcüstan ilə olan sərhaddi əlaqəli dövlətlər tərafından anlaşarac təyin ediləcəkdir. 89-cu maddədə açıqlanan qərar qabul edildikdən sonra əlaqəli dövlətlər sərhədlerinin təshitini bacara bilmədikləri təqdirdə bu sərhad mülliəfiq böyük dövlətlər tərafından təyin ediləcək və bunun arası üzərində tətbiqi özlərinə aid olacaqdır.

Əslində Osmanlı dövləti bu müqaviləni imzalamamaqla, Türkiyənin edam həmkərliyi və mahv ediləcək qararını imzalamışdı. Fəqər ABŞ Prezidenti Vilsonun bu mövzuda qərar vermek üçün general Harbordu Anadoluya göndərməsi variyyati dayışdırılmışdı. Çünkü Ermanistani mandati mövzusunun incəalanması üçün 1 avqust 1919-cu ildə Anadoluya göndərilən Harbordun Şərqi Anadoluda və Qafqazda tədqiqətələr aparıb oktyabr ayında yurduna dönərək Vilsona təqdim etdiyi təshilələri o vaxta qədər Vilsona təqdim edilən malumatlardan olduqca sarqli idi. "Yola çıxarıkan, həqiqətən bir Ermanistani və qəliliyələr gərecəyimizi zənn etmişdik" - deyən general Harbord heyətinin aparmış olduğu araşdırmaş naticasında bu bolğada heç bir zərər və heç bir şəkildə erməni çoxluğunu olmadığını şahid olmuşdu. Harbordun rəhbərlik etdiyi heyət apardığı araşdırmaş naticasında türklərlə ermənilərin xarici ölkələrin təsiri olmadan yüzlərca illər bir yerde sülh və təhlükəsizlik içerisinde yaşayış etmələrinə inanmışdı. Bundan əlavə, general Harbordun rəhbərlik etdiyi

heyatın nümayandaları Türklerin Ermanilara qatşı hat hansi bir şakilda soyqırım hazırlığında olmadıklarını da o茲 gözlerile gör müşdüler. Türk birliklerinin Rusya sahaddinde toplanmış olmalarına ve Erzurum etrafında sivil xalqın Ermanilara qatşı hücumu hazırlanmaqdə olduqlarına dair an kiçik bir delile restlanmadığı. Vilsona verilen raporda qeyd edilmişdi. Aksina, sahəd belgəsindeki Türklerin sahaddi aşmamaları üçün çox qal emirlər verilmiş olsu, buna qarşılıq Türkiyəye dönmək istəyan Ermanilərin Türkiye ermanisi olduqlarını isbat etmek şətirlə Türkiyəye girişlerinin sorbast buraxıldığı təyinmişdi. Heyat nümayandaları Türkiyəye geri donan Ermanilərin həyallərinin təhlükədə olduğunu düşündürəcək heç bir hadisə ilə qarşılaşmamışdalar. Erzurumun başdan-haşa Türk memarlığının xüsusiyyətlərini daşınması, yüz illərdit buraya Türklerin hakim olduğunu isbat edərək, qəbələnliqlərin müsəlmaniara aid qismi, nın çexluğu və Erzurum Valisinin "Erzurumun olusù da Türk, dirisi da"- deməsi çexluğun kimdə olduğunu heç bir şubha yem burexmemişdir. Heyat nümayandalarında Türklerin Ermanilər tərəfindən çox pis davamlıqlara məruz qaldıqları inamı da qatlaşmışdı. Ermanilərin bitlikdə yaşıdlıları xalqa özlerini sevdit-modiklərini qeyd edən Harford huralarda keçmişdən həri yaşamaqdə olan Ermanilərin veziyətinin, zənn edildiyinin aksina, pis olmadığını, hətta mülkənləndən, yoxluqlarında belə kiraya pulu alıqlarını bildirmişdi. (304).

1920-ci ilin may ayında Ermanistanda bolşevik hərakatı baş verdi və parlamentar hökuməti devrilərək diktatorluq idarəsi quruldu.

Şərqdəki Ermanı təzyiqi geldikcə artırdı. Buna gora 9 iyun 1920-ci ildə Türkyanın Şərqi bölgə arşında müvəqqəti safarbarlıq elan edildi. Şərqi cəbhəsinin komandarlığının Kazım Qarabaklı generalı təyinmişdi. Bu arada, Ermanilar Oltuda qurulmuş yeni Türk idarəciliyinə qarşı hücumu keçdilər. 7 iyul 1920-ci ildə Türkyanın Xarıcı İşlər Nazirliyinin verdiyi xabərdarlıqla aks hücumu keçildi. Safarbarlıq elanından 3,5 ay sonra Kotek və Bardız bölgələrində gedən şiddetli döyuşlər nəticəsində bu

bölgeler geri alındı. Hükümlünü güçlendirip türk birlikleri 29 sentyabrda Sarıkamış, 30 sentyabrda ise Mendareki ala keçirdi. 30 oktyabr ayında Qars, 7 noyabrda Arpaçaydan Gümruyedek olan bolga türk orduları tarafından zabı edildi.

Yeranmış veziyiyatı gören erminalar ateşi kasarak sülhün bağlanması için türk erşavunun tabbarlarla müraciat ettiler. Ermaniların müraciatını kabul eden türk tarafı 8 noyabrda oş şartlarını ermanilere bildirdi. Parisdaki ermani teşkilatı diğer devletlerin iştirakını istadılar da, onların bu laşehbüsleri bir natica vermedi ve ermani tarafdarları olan xarici devletler bu müqavilenin imzalanmasında iştirak ede bilmediler. Ermanilar türk tarafının taleplerini kabul etmek məcburiyyətində qaldılar ve 2-3 dekabr gerce "Gümru müqaviləsi" imzalandı.

Bu müqavilenin imzalanmasında Türkiye devletini Şərqi tabbasının komandanı Kazım Qarabakır paşa, Erzurum Valisi Hamid bay, Erzurum Millat Vakili Süleyman Nacati bay, Ermanistan İcraçısı ise keçmiş Raş Nazır Alekandr Hadisyan, Maliyyə Naziri Avram Külhəndanyan, Daxili İşlət Nazırı Stepan Qurqanyan temsil etmişler.

"Gümru müqaviləsi" 18 maddədən ibarətdir. Bu müqavilənin ənəməli maddələri qısaca olaraq belədir:

Maddə 1. Türkiye ilə Ermanistan Respublikası arasındaki muharrıha vaziyiyalına son verilmişdir.

Maddə 2. Türkiye ilə Ermanistan arasındaki sərhəd Araz çayı, Arpaçayı, Qaracan dərası, Tiknisin və Qimlinin şərqi, Qızıldəş və Böyük Ağbabə dəğlə ilə müəyyyan edilir...

Maddə 3. Yuxarıdakı maddədə qətililən və hüquqi, tarixi və sənəyal baxımından Türk yəminin əslərləyinin ayırd edilmədiyi arazilərə Osmanlı hökuməti zamanında köçən ermanilar istasalar üç il müddətində geri döna bilərlər...

Maddə 4. Imperialist dövlətlərin təsir və təhrik etməsinə imkan verməmək şətəbə, Ermanistan Respublikası, daxili səsizlik və intizamı qorumaq məqsədilə sərhədlərində müəyyyan nishəldə jandarma qüvvələri yetişdirə biləcəkdir.

Maddə 5. Bu vəziyyətdən Yerevandakı türk təmsilçilərinin hər zaman xəbəri olacaqdır.

Maddə 6. Muharibə zamanı düşman ordularına qatılıraq, Osmanlı hökumətinə qarşı silahlanıb işgal təşəhhüsündə olanlardan başqa köçərilətin keçmiş yurdlarına donanarak an mədəni əlkələrdəki azlıqlar kimi bütün hüquqi haqlardan faydalananmanın təminat alına alınıt. Fəqat bu insanlar hu dənənüşü bir il arzında hayata keçirməzlərsə, heç bir şikayətə haqları yoxdur.

Maddə 10. Ermenistan hökuməti Türkiye Böyük Millət Məclisinin qatılıyettə qəbul etmədiyi "Sevr müqaviləsi"ni hülükla yox saydığını elan edir.

Maddə 14. Ermenistan Respublikası hər hansı bir dövlətlə bağ anmış, lakin Türkiyanın faydalarına zidd olan bütün müqavilələri yox sayır. (305).

Hadiyyən "Gümüş müqaviləsi"nin imzalanmasını kədər içərisində belə açıqlamışdır: "1920-ci ildə həş verən hülün razalətlərə daşnakəntiyun komitəsi sahab olmuşdur. Ətrafbımızda olan dövləller də Ermenistani tərk edinca Türkiye hündan faydalandı." (306).

Ermenistan Respublikasının müstəaqilliyini qaldırıb Sovet İttifaqı Respublikalarından birinin vəziyyətinə getirilince, 16 mart 1921-ci ildə Türkiye Böyük Millət Məclisi və SSRİ arasında bağlanan müqavilə ilə "Gümüş müqaviləsi" sağlamlaşdırıldı. Qars və ətrafi Türkiye sərhədləri içarışına alındı. (307).

13 oktyabr 1921-ci ildə yənə SSRİ ilə "Qars müqaviləsi" imzalandı. Bu müqavilə ilə 29 aydan həri davam edən şərq cəbhəsindəki müharihə hər şeyi ilə sona çədi.

LOZANN KONFRANSI

20 noyabr 1922-ci ildə başlayan və 24 iyul 1923-cü ildə imzalanan Lozann Sülh Konfransında, əslinda yalnız bir sülh müqaviləsi devil, türklərlə millatlararası sistemə hakim qüvvələr arasında böyük bir hesablaşma aparılmışdır. (308) Osmarlı

dövlətinin XIX və XX yüzillərdən qalan na qadar masalası varmış, həmisi konfrans masasına yarılılmışa çalışıldı. Taraflar çox ciddi çəbənləşməli mübahisələrə baxmayaq, qədət hir sülh müqaviləsinin imzalanacağına inanırdılar. Əsasən ermanı masalasının amala gətirdiyi bu ixtilaflar seriyası Türkiye ilə böyük güclər arasında saziş metodu ilə hall edildi. Bu sülh müqaviləsi 1923-cü ildən günümüzdək öz gücünü qoruya bilən, həqiqi manada yeganə sülh müqaviləsidir. (309).

Ermani heyəlinin nümayəndəsi A. Hadisyanın bildirdiyinə görə, "Ermanilar konfransdan evvel Ingiltərə, Fransa, İtaliya, Yuqoslaviya və Yunanistana müraciət edərək görüşməsdüllər, hatta ermanilərə dəsluq göstərən bütün millatlar hərəkətə gətirilmişdilər." (310).

Ermaniların Türkiye dövlətinə qarşı olan tələbləri:

1. Türkçədəki azlıqlara dil, din və digər mənzulatda həzi haqların təminması və bu haqların Millatlar Taşkilatı tərafından qorunması.

2. Xristianların əsgərlik çəkməmələri, huna qarşılaşq bir "bedəl" adəmələri.

3. Məzhab imtiyazlarının qorunması.

4. Əmumi əfv çıxarılması.

5. Keçiş hürriyyətinin təmin olunması.

6. Yerlərindən çıxmış olan ermanilərin çıxğıları yerlərə cam halında dənmələrinin təmin olunması.

7. Ermanilərə Şərqi vilayətlərində və Kilikiyada hir yurd verilməsi.

Lozann Sülh Konfransı ilk iclasdan başlayaraq Ankara ilə London arasında bir duel şəklini almışdı. Əslində Ingiltərə üçün Ankara ilə hir an evvel razılığa galmekdən başqa bir çara yox idi. Çünkü Anadolu hərəkatı müstəqilliyini öz milli iradəsi ilə alda etmişdi.

Bu konfransın məqsədlərinən biri azlıqlar probleminə bir həlli yolu tapmaq idi. A. Hadisyanın işəbbəşləri ilə Gümrük müqaviləsi na qarşı çıxılaraq Türkiye Ermanistəm problemi konfransın gündəliyinə gətirilmək istəndi. B. Yerəm ilə Gümüş-

gerderin temsil etdikleri Birleşmiş Ermani Taşkilati ile Karo Basdurmacıyan ve devlet hüquq mütaxassisi rus A. Mandelsoon temsil etdikleri Ermani Respublikası Taşkilatı Fransa ile Ingilterenin Xarici İşler Nazirliyine müraciət etdi ve 31 noyabr 1922-ci ilda Ingiltere Xarici İşler Naziri Lord Qurzonun temsilçisi, Xarici İşletin Şərq bolumuna, xüsusilə Türk-ermani işlərinə məsul işçisi Vankidarı və kəlib Akpern ilə görüşərək Lozann konfransında "Sevr müqaviləsi"nin istifadəsini istadılar. Bunlar konfransın məqsadının həqiqətlər problemini olduğunu, razılığa galan dövlətlərin Türkiyəyə pul və silah yardımını etdikdəzini, artıq hər kəsin müharibədən bezmiş olduğunu, Türkiyə ilə siyasi və iqtisadi müqavilələri pozmaq həbasına erməni problemini gündəliyə gətirəcəklərini zənn etmədiklərini söylədilər.

Ermani probleminin gündəliyə gətirilməsi üçün Fransaya müraciət edən erməni quruluşları Londonda aldığı cavabın bənzər bir cavab aldılar. Fransanın Şərq işləri ilə məşğul olanlar da Norandukyana Franklin Bouillonun onlara "Əvvəl Türkiyə ilə qeyd-şərtlər səfih bağ anılmasının, sonra hənaların dostluğunun təmin edilməsi, sənətənəcəq ermənilərin xüsusi istaklarının bildirilməsini" uyğun gördüklerini şky adılar.

Lozann konfransına Türkiyədən temsilçi olaraq İsmət paşa (İnəmən) göndərilməmişdi.

12 dekabr 1922-ci ilda Ingilterenin temsilçisi Lord Qurzonun təklifilə "azlıqlar problemi" gündəliyə alındı (311).

İlk sözü Lord Qurzon aldı və: "Türkiyedeki azlıqlar problemi hütün dünya üçün maraqlıdır. Buna görə da hütün dönyanın gözü bu mənşədən vətənləşək qərarın nəticəsi üçün Lozann konfransına çevrilmişdir. Anlaşanlar Türkiyə ilə müharibə etməyə başladıqları zaman məqsadlarının biri da Anadoludakı azlıqların çorunması və mümkinləse onların xilas olunması idi. Ermənilər hələ Berlin müqaviləsi ndə bəla bir güvəncə verilmişdi," dedi. (312).

Lord Qurzon bu girişdən sonra sözüne Türkiyədəki azlıqlardan kimlərin qorunmasının lazımlığı olduğu mənşətsuyla başla- di. Ermənilər, rumlar, yəhudiilər, ke'danlılar, nəsəutlər hələ-

en arasında idiler. İngilis lordu Qurzon xüsusila ermənilərin qorunmasında təkid edarkən "xüdian azlıqlar" dedikdə elə həyacan keçirirdi ki, İngiltərənin Xarici İşlər Naziri kimi deyil, Papamın yardımçısı vəz edilmiş kimi bıç ləvt, görünüş alırdı.

Çıxışının sonunda İngiltərənin baş təmsilçisi azlıqlar üçün əsas işlək və təlahi irali surdu:

1. Geniş bacında əmənumi bir afv
2. Eşqərlikdən pul qarşılığına qurttırılma
3. Sərbəst dolaşım.

Lord Qurzon: "Bunlar təmin edildikdən sonra Millətlər Təşkilatının davamlı nəzarəti altında tutulması üçün Turkiyədə bir nümayandənin təmsil edilməsi lazımdır" - deyərək, sözlərinə davam etdi.

Lord Qurzondan sonra söz alan Fransanın təmsilçisi M. Barrere da azlıqların qorunmasını təmin etmek mənzəsusunda üzüməzdi ki nitq söyledi. İtaliya təmsilçisi M. Qarioni da bu mənzəsədə çıxış etdikdən sonra çıxış etmek növbəsi İsmət paşa galidi. (313).

Türkiyə təmsilçisi İsmət paşa Əzə ilə getirdiyi mətni oturmağa hazırladı. Azlıqlar və ayticalıqlar mənzəsusunda çox mənəli və əlaqəli bir şəkildə hazırlanmış olan bu mətn Turkiyədə azlıqlara təminan haqq və təhlükəsizlik haximindən bitəraf düşüncələrlə diniñyanınlara yetdi. Bu azlıqlar mənzəsusunda türkler ittihadla o qədər öz-əza qalmışdılar ki, bu mənzəzəda tarixi ortaya çıxarımaq zəruri hala gəlməmişdi. Anma İsmət paşanın bu çıxışını bəz təkliflərinə bir cəşidlik o'maqdan çox ümidiyi hər açıqlama edən kimi anlayan erməni, yunan tərəfdən dövlətlərin nümayəndələri İsmət paşamı dinləməkdən sıxıldılar. Lakin İsmət paşa oxuduğu mətnə dərin mənə verərək diqqətli və gur bir sənəd oxumağa davam etdi. İsmət paşa iż saat davam edən bu çıxışın mətninin geçəyarısı Türkiyənin təmsilçilərinə bir gündəlik gəndərən Lord Qurzon Əzər da bir açıqlama olduğunu saidı.

O maşhur mətnin müdafiə etdiyi mənzəzə budur:

Türklət bəz idarəələrində o'an azlıqlara qarşı geniş haqlar tətbiq, və yaxşı düşüncələrlə hərəkət etmişlər. Onlar en güclü

olduqları zamanlarda hele müsalman elmayanlara qarşı çox yaxşı davranışmış və onların haqlarına hərəmətlə yanaşmışlar.

Ismat paşanın oxuduğu mətn bu isteklərlə sona çatır:

- 1) Xarici təhriklərin kasılması.
- 2) Türk rum xalqlarının dəyişdirilməsi.
- 3) Diğer azlıqlar haqqında türk siyasetinin verdiyi etibarnamenin yerinə yetirilməsi

Ismat paşa öz çıxışını bitirdikdə Lord Qurzon söz aldı:

"Təmsilçilər indiyadak Ismet paşanı müvəffəq, xoş bir general və güclü bir diplomat kimi tanıyırlar. Halhukı bu gün Ismet paşa özünün hər tarix professoru olduğunu da ishal etmişdir. O həzə Faih Sultan II Məhmedin dönamından günümüzdək türk tarixi haqqında uzun bir konfrans verdi. Bu konfransın bir çox yerləti mətaqlı olmaqla hərlikdə bütün mətnin hugunku mövzu ilə bir əlaqəsi yoxdur. Təmsilçilər bir daha belə bir şey yazmaq istəsələr, onu oxumaq üçün dostluğuna göndərmələri kifayat edər." - dedi. (314).

Ismet paşanın oxuduğu mətn Lord Qurzonun bildirdiyi kimi, həqiqətan, avvaldan hazırlanmış olub, konfrans qatılan ermeni və yunan tərəfdarlarının suallarına bir cavab ola bilməzdi. Daha sonra Yunanıstan təmsilçisi Venizelosun rum azlıqları haqqındaki problemləri cavahlandıran Ismet paşa çıxışını belə davam etdirdi:

"Türk milleti inkişaf etmiş mədəni dünyanın haqlarını azlıqlara tamış. Amma özünün müstəqilliyini təhlükə altında qoyacaq heç bir ieklifi təsdiq etməz. Azlıqları qorxarmamın an doğru yolu onları ləkəlayacak əlaqələrlə təhrik etməmək, bu kimi əlaqələrdən qorumaqdır. Bunlar xaricdən gələn yaxınlığa istinad etməməlidirlər. Bax e zaman onların hamısı sülhdən sonra türk yurdaşları arasında yaşaya bilərlər.

Ermanı problemini yaşayış vasitəsi və ya bir silah olaraq istifadə edən, xaricdə faaliyyət göstərən komitəçilər aradan qalxarsa, iki tərəf də yaralarını sağaldo bilərlər. Türkiyədə qalmış islayan ermanilar türk yurdaşları ilə qardaşça yaşayarlar. Ancaq türk torpaqları hər hansı bir ermanı yurdı üçün parça-

lanmaz. Na Şərqi vilayatlarında, na da Kiliyiada ana yurddan ayrılmazı mümkün olan bir yer yokdur. Onsuzda hər gün Türkiye müstəqil Ermanistan Respublikası ilə müqavilələr bağlamışdır. Başqa bir Ermonistanın qurulmasını Türkiye tanımaz.

Azlıqların gedib-gelmaları ve mallarının qorunması isə Türkiye Cumhuriyyəti qanunlarının hall edə biləcəyi bir işdir. Azlıqlar üçün nəzarət və ya təmsilçi göndərilməsinin Türkiyənin daxili işlərinə qarışma sayılacağına görə asla təsdiq edilməz. Azlıqların qorunmasını Türkiyənin bütönlüyüne və mültaqilliyyətinə zərərverici bir sebəb olduğuna görə istifadə olunmasına yol vermirik."

İsmət paşaının hə qəliyyatlı sözləri böyük diqqətla dinlenildi. Bütün iştirakçılar Türkiyənin həş təmsilcisinin hə mövzü üzərində heç hər hazırlığa girişməyacəyini onun hal və davrandıqlarından anladılar.

İsmət paşa: "Azlıqlar mövzusunda yaradılmış çətinliklərin xərici təhlükələrdən ortaya çıxdığını və bu dörtlərin, xüsusilə Çar Rusiyasından gelen tabliğatlar nticəsində olduğunu və bu tabliğatların həlşəvik idarəsi zamanında da tamamilə kəsilmədiyini, ermənilərin keçmişdən hər i Türk idarəsindən məmənə olduğunu, iki millət arasında qardaşlıq duyğularının davamlı olduğunu və zamanlarda ermənilərin ugradiqları dağlıının sahələrinin rusların delicə davamlıları və xərinə fabrikları nticəsində olduğunu səyləyərək sizden soruşıram, hə ləzis doğrudurmu? Nə üçün yüz minlərca erməni bütün dünyaya üçün bir qalmaqlı mövzusu oldu? Türklerin ermənilərə dostluq duyğuları göstərmələrindən men xoşbaxtam. Bütün dünyamın gözəri Türkələr və ermənilərə itəraf çevriləsə da, ümumi dünya ictimaiyyətinin bu zəvallı insanlara Türk hökumətinin istədiyi ölçüda dostluq duyğularının göstərilməsinə razi olduğunu zann etmiram." - dedi.

Lord Qurzon isə azlıqlar mövzusunda bütün dünyənin Türkələrə düşmən olduğunu səyledikdən sonra sözlərinə həla davam etdi:

"Bu boyuk alkada ermənilər üçün bir parça yer yokdur mu? Biz burada boyuk bir milləti təmsil edirik. Bu millətin va-

tandoşları arasında milyonlarca azılıqlar vardır. Biz Millatlar Taşkilatının qarışmasından qorxmutuq. Çünkü allatımız təmizdir. İsmail paşa Türkyanın Millatlar Taşkilatına hərəmat baslayını söylədi. Əgər onlar Millatlar Taşkilatına hərəmat baslayırlarsa, onda həs na üçün hu cəmiyyətə üzv olmurlar? Arlıq Millatlar Taşkilatı haqqında da türklərin davramış və düşüncələrini müəyyən eimənin zamanı galmışdır. Türkler Millatlar Taşkilatının üzvü olmaq, bu taşkilatın etibarından faydalana maq istəmirlərmiş? Anlaşıldığına görə, Türkler azadlıq və müstəqilliklərindən qorxurlar. Türklerin müstəqillik və azadlığına hər kəs hərəmat baslayır. Türklardan ricam yənə inkişaf edə hilmək üçün sarhəsi Türkyanın həzimlə konül təmizliyi içerisinde çalışmasıdır. Belə bir Türkiyə dünyyanın hörmətinə layiq olur."

Qutson azılıqların haqları haqqında millatın andının beşinci maddəsini oxuyaraq İsmail paşa muraciatla belə bir açıqlama verdi: "İndi İsmail paşa hazırlatlarına demək istəyirəm ki, men bu gün çox ahamiyətli sözler söylədim. Çünkü ister bu məvzu da, isterse de başqa məvzularda Türkler bizimi vəziyyətimizi, məqsadımızı anlaşırlar. Bizim yalnız bir istəyimiz, bir məqsadımız vardır. Bu məqsədə çalmaq üçün qarşımıza çıxan hüdücəngalları aşmaq istəyirik. Amma Türkler yeni angallar yaratmaq istəyirlər. Bu idarəə senunadak davam edə hilməz. Avropanın və həzim başqa işlerimiz vardır. Azlıqların masalası dünya mənfeətlərindən daha ahamiyətlidir. Bu konfransın çalışmalarını azılıqlar məvzusunun əlavəsi vəziyyəti müəyyən edəcəkdir. Əgər Türkler xoşgörülü olmayan davranışlarıla konfransı kəsintiye uğradıb Izvanni tərk edərlərsə dünyada onların məsələsinin müdafiə edəcək tək bir söz eşidilməz. Men dostluq və hərəmat duyğuları ilə düşüncələrimi şəylədim. Manım hə düşüncələrimi incələməyinizi rica edirəm. Siz düşüncələrinizi indimi, yaxşı güñorladañ sonramı açıqlayacaqınızı?" - deya soruşdu.

İsmail paşa: "Şəntə cavah verərəm," - dedi.

Lord Qutson bu məvzu ilə maraqlanacaq bir komissiya da ha quracağını və İsmail paşanı ondan avval hər dəfə daha dinlə-

mak işindiyini sözlerine alava etti. Neticada, toplanacaq komissiyaya bir dafa olmaq üzre bütün baş tamsilcilerin getması ve İsmat paşanın orada cavab vermesi qarara alındı.

Beleca, toplantıda beğazlar probleminin umidverici havaından sonra hirdən-birə qarışığılıq çıxmışdı.

Ertesi gün İsmet paşa Türkiyənin Millatlar Təşkilatuna girmemək kimi bir qərarının olmadığını, səlb müqaviləsi imzalanıqdan sonra Millatlar Təşkilatuna girəcəklərini söylədikdə qızığın gərtənan Lord Qurzon yumşalacaqdı. İsmat paşanın çox manlı çıxışından sonra heç kas konfransın keşilməsindən, ya da turkların çalıntılık çıxaracağından söz etməyəcək, hətta Lord Qurzonun səri şəhərlərini, xristian dünyasına asaslanan gücünü haqlı görənlər bəla İsmat paşanın bu çıxışı nəticəsində ortaya çıxan sübh və müqavilə istiqaməllerini olduqca təbii gərəcəkdir.

Toplantı saat 11-de başladı. Lord Qurzonun her bir sualma cavab veren İsmet paşa Qurzonun: "Biz Millatlar Təşkilatuna giririk, çünki allarımız tamızdır," - şəhərlərə qarşı, "Bizim allarımız xüsusilə tamızdır" - deyərək çıxışına başladı. Büyük icası yaradan bu sözler iclasda olan her kənə İsmet paşanın hürmetli bir insan olduğunu açıqladı.

Azlıqlar məvzusunu gündəliyə galidikdə İsmet paşa Lord Qurzonu her zamankindən forqlı bir dildən istifadə etdiyi üçün qıñadi və avlıqların düşdükleri vəziyyətin yaradıcısının özərinin olması neqtəsində dirəndi. Bitəraf kitablarının Türkiyədəki ermənilərin 1.290.000 - 1.500.000 olaraq göstərdiklərini anladaraq Qurzonun sehvini ortaya qoyan və sözlərini davam etdirən İsmet paşa (315): "Xalq dayışma takdisi avval Doktor Nansen tərafından itali surulmuş, sonra da rəsmi olaraq Müsyə Venizelos və Lord Qurzondan gəlmışdı. Cənab Lord 'Türkiyə kimi höyük hir olkada ermənilər üçün bir parça yer yoxdurmu?' - deya soruştı. Olkaları Türkiyədən çox böyük olan dövlətlər vardır. Həm də onlar həzən yenə ayrılan torpaqlardan olduqca höyük yerlər alda etmişlər. Türkiyə olaraq geri qalan Əlka heç bir zaman parçalanıbilməz. Şərq vilayətlərimizdəki xalq əz yerlərini

heç kasa verməz. Lord Qurzon ahamiyyəlli azlıqların yaşadıqları bir çox olkaları olduğu üçün Millatlar Taşkilatından qorxmadiqlarından və allarının tamiz olduğundan bahs etdi. Rütada hir yanlış anlama olduğunu vürgulamaq istayırem: "Turkiyanın da Millatlar Taşkilatından qorxusunu yoxdur," - deyərək, gözlərinin Lord Qurzonla çevirdi və sözlerinin heba davam etdi. Xaricin mediyası üzündən yixilib-dagidilmiş əlkosindo çalışan türkün alları xüsusi la tamizdir. Bu allar heç hir zaman bir olkeyə nə hucum, nə lazıq eimis, nə də onu yixilib-dagilmaga ugurlamışlar, qorxmadan digər allarla qarşılaşmağa dayatlar və həmonada haqlıdır.

İsmət paşanın bəmə kimi parllayan bu sözleri olduqca alaq və hayacan yarardı. Artıq hütün konfrans iştirakçıları Turkiyanın baş təmsilçisini daha yaxşı tanıyor və qarşılarda necə hir adamın olduğunu anlayırdılar.

Konfransın kasılcayı qorxiusunu yayanlara da İsmət paşaının cavabı hu oldu: "Əgar bu kasımlardan Turkiya cavahdeh tutmaq istanırsa, mövzu hu şəkildə ortaya qoyulmalıdır. Çünkü Lord Qurzonun soyadıklarından ovval azlıqlara haqq tanımaga biz özümüz səs vermişdik. Sonra Turkiyanın quruluşu heç hir çatılık yaratmış deyildi. Konfransın kasılması üçün azlıqlar mövzusunu uyğun bir sebeb olaraq istifadə etdilər və hu haq-qallar üyranıllarsa, o zaman hizim lehimizdə yüksələcək səs lər-dən zənn etdiyi kimi, yalnız Ankaranın səsi olmayıcaqdır."

İsmət paşa sözlərini bu ifadelerla bitirdi: "Bir daha söyləyiram. Turkiya sülh müqavilasından sonra Millatlar Taşkilatına gitəcəkdir. Məsalənən olmayan azlıqlara isə ancaq Avropa dövlətlərinin təsdiq etdiyi təməl qaydalarda haqq təmiyacaqdır." (316).

İsmət paşanın nüqtə nəticəsində konfransın havası yumuşalı, təmsilçilər və razılıqda olan böyük dövlətlərin nümayəndələri paşaya fəşakkür edib, verdiyi etibarnaməni kifayat edici görərək sevinclərini bildirdilər və mövzunu arə komissiyyaya göndərdilər.

Belalikla, İngiltere, Fransa, Rusya taxminan 50 ildir Osmanlı dövlətinə qarşı uşyan etdirdikləri ermanları azad, müsləqil Ermanistən aldalmacıları ilə imperialist məqsədləri naminə istifadə etmiş. Anadoluda Mustafa Kamal paşanın rəhbərliyində bilon mühərribədan sonra onları üzüsta buraxataq çəkilih getmek məchurivyatında qalmışdır. Bundan elava 50 ildir özərinin manfaatlarına xidmət edən ermanları Lozann sülh görüşmələrinə həla almaq islaməmiş, ancaq Əzüsta buraxmanın və uduzduqlarının evazını ödəyirilmiş kimi "Azlıqlar problemi" başlığı altında özərinin yaratdığı ermani probleminə da manasız tərzdə Türkiye Cumhuriyyətinin hət həlli tapşısını isteyəcək qədər ifrətə vətmişdir.

Ermani masasını əla almalarında nə qədər samimi olduqlarını göstərmək baxımdan İngilterə nümayandalarının yaşışmalarına baxmaq kifayət edəcəkdir. Konfransın ikinci dövründə Türkiyənin nümayandələri azlıqların statusu məvzusunda Millətlər Taşkilatının standartlarına uyacaqlarım ifadə etdikdə İngiltərenin təmsilçisi Forbes Adam da hii şərtlər altında "İçrəq baxımdan ermani yurdunu və Türkiyədə ermani masasını gundeliyo salmanın tamaman lüzumsuz olduğunu" qəbul etmək məcburiyyatında qalmışdır. Bundan elava, Ser Xarace Rumbold, "Ermanistən Respublikasında başqa hət milli yurd və ya ermanılar üçün bir vətan tərəpgi layın etmək praktik olaraq mümkün deyildi. Müqavilənin azlıqlarla əlaqəli ehtiyaçılığı hökmət bütönlüklə faydalı və yetərlidir," - deyəcəkdir. Ermani milli nümayəndəliyinin rəhbərlerindən biri, hət zamanlar Osmanlı dövlətinin Xərici İşlər Naziri Qahriyel Norandukyan İngilterə Xərici İşlər Nazirliyinə müraciət etdikdə ona verilən cavah diplomatik yaşışmaların ola biləcəyi qədər səri və qatı idi. "Cənabların bugünkü şərtlərdə hii məsala üzərində çox dura hilməyacəyini, muzakirələri təhlükəyə düşüre biləcəyi düşüncəsilə mümkün olmuşdur və huna görə də irdiki Türk Hökumətinin məqsədində dərhal və böyük hər dayışıklık gözləmə ümidiinin olmadığını bildirməkla mütaassidir." (317). Konfransın yenidən toplanmasından sonra müqavilədə erma-

niların milli yurdundan habis edilmədiyi aydın olunca, millatlararası ermoni tərəfdarı birləşmiş qarara şiddetlə qarşı çıxaraq hənu "millətlərlərək adalatlı ifası" kimi xarakterizə etdi. (318) Ruma cavah olaraq Qurzon özündən sonra Ingiltərə nümayandaliyinə rəhbərlik edən M.F. Navillaya türklərin qəbul etdiyi matının xərcində bir qərarın konfransdakı Ingillərə nümayandaliyinin vazifa həcmini aşacağını, cavabdehliklərinin konfrans çağrılan dövlətlərlə Turkiya arasında sülhü təmin edə biləmək olduğunu təkrarladı. Bundan əlavə Rumbold: "Ingillərə deleyasiyəsinin ermanılar üçün sarf etdiyi say və omalların artıq bitdiyini.. və sizi rəzi salacaq bir cavabı pəndərə hiləcək və ziyyətde olmadığını bildirməkdən səmimi olaraq taəssüs edəram," - deyə əlavə etdi. (319).

Yuxarıda qeyd olunanlardan ingilislərin ermoni masalasında 'Kraldan artıq kral tərefdarı' olmaqla konfransın gedişini irəlidle görüleceyi kimi, hüquqi təslim olmalar mövzusunda olduğuna həzar bir daha təhlükəyə atmaq istəmedikləri anlaşılmışdır. Ingillərinin Iozannadəki nümayandaliyinə bit mütəxassis olaraq qəihan və Osmanlı Türkiyəsindəki Londonun son draqunu olan Ser Andrey Ryanın bu gün Ingiltərə dövlət arxivində mühafizə edilən sənədi Ingillərinin bu mövzuya münasibəlini aydınlaşdıracaq sənədləri ehtiva edir. Ryan xüsusi maktublarından birində belə yazımışdır: "Ermoni milli yurdu mövzusunun konfransın hardasa an höyük partlayışlarından birinə sabab olmasına baxmayaraq, ciddi hir masala deyildi. Qurxuram, bu masala hir vitrinin dekorasiyası olaraq ərtəyə atılmışdı. Bu mesalonun daxili da magazalarda təstəf gördüyüümüz süd qabları qədər hoşdu." (320).

Lord Qurzonun haşda ermoni milli yurdu olmaqla azlıqlar mövzusunu irəli sürməsi bir taktika masalası idi. Zərər kəçürməni gundaliya getirməkla türkləri dünya millətləri qarşısında rüsvay edəcəyini, utandıracağıni zənn etdi. Beləliklə Qurzon elə hilirdi ki, Ankara müdafiə olunmaga çalışacaq, o da onların bu geriləyan vaziyətindən faydalananraq istədiklərini diktə edəcəkdir. Bundan əlavə o, hə taktika ilə Moskva və An-

karanın arasının pozulmasını isteyirdi. Bela ki, Qurzon İsmet paşa'ya azlıqlar mövzusunda Millatlar Taşkilatının hokmlerini qəbul etdiyi və bu taşkilata uzy əldüyü təqdisdə erməni məsələsini daha artıq qurcalamayacağını eyham etmişdi. Millatlar Taşkilatının imperialistlərin kollektiv bir taşkilatı olduğuna inanın Sovet İttifaqı Türkiye kimi ideoloqiyası fərqli olsa belə, ya-xın dəsəsi olaraq gördüyü bir olkanın bu taşkilata girməsini təhii olaraq xox qarşılamayacaqdı. Qisacəsi, Qurzon İsmet paşa'ya erməni məsələsini unutma qarşılığında Millatlar Taşkilatına uzy olma ahş-vətişini təklif etdi.

Demək, Rusiya və ya bolşevik təhlükəsi Ingilterənin Ləzannıda erməni məsələsində mümkün olduğu qədər səssiz qalmasını təmin etmişdi. Özüna Türkiyədən erməni yurdunu adı altında bir torpaq parçasını qopartmanın haqsız və uyğun olmadığını yazan Ryanaya Henderson İstanbuldan hu cavabı verirdi. 'Döngütüsə, man Türkiyəni heç sevmitəm. Faqat yəna bit nəticə-verici siyaset əldə etmək üçün onlarla dost olmaq, onları istifadə etmək tərafdaşım. Ancaq hir künca çakılıb. "Biz sizin şeytanlıqlar atkasında qəçdiğiniz həlirk və sizi durdurmağa çalışacaqıq." - deya bilmətəm. Man Əzugular bir siyasetin tərafdaşım və turklərlə heç olmasa dost olmaga çalışacağam. Gec-tər həla bir siyasetin içərisinə düşəcəyimiz bir çuxuru qazmağa deyil, Britaniya imperatorluğununa böyük yardımçı edəcəyinə inamram.' (321).

İngilterənin Xərici İşlər Nazirliyi artıq dinamiklaşmış bir Atatürk Türkiyəsinin ixtilalçı Sovet Rusiyasına qarşı erməni dövlətlərindən daha güclü bir tampon bolğası amale gətirəcəyinə inanırdı. Bu, çərçivə içərisində gorunurdu. Başlarına nələrin galacayıni anlayan erməni komitələri və bunlara bənzəyən diplomatik dərnəklər Qurzonu bir daha etirazlarla həngünca Xərici İşlər Naziri cavab yazısında diplomatik nəzakəti hir yana qoymaq məcburiyyətində qalmışdı. Lord Qurzon Williamın müsəciatını eynilə belə qarşılamışdır. 'Sizdən belə bir məktubun gelməsi, həqiqətan, son daraca mayusədicidir. Çünkü siz həqiqəlatları an az monim qədar bildiyiniza baxmayıataq. Ingiltərə ho-

kumatinin düşdöyü vəziyyəti anlamamaqda təkildir. İngilterəyə etibarə galınca, etimadınızı təsdiqləmə üçün İngilterə na etmişdir, deya bilsənizmi? Ermanıların böyük qüvvələr arasında an yaxşı dostlarının və an davamlı dəstəkçiləri onun krallar hökumətinin olduğunu bildiklətini zənn edirəm. Lakin siz bu ölkənin və ya hər hansı bir ölkənin Türkəyanın laləli bir həlgəsini seviyə, otadakı digər hülük irqları sahətə həşəldərəq ingilis səngülərinin atrafında hüyük miqdarda erməni muhacirlərlə doldurulmasına razi ola və beləliklə, ingilis vətəndaşlarının alınıcacaq vergilərlə orada bir erməni milli vahgını taşķıtlandırıbilməzsiniz. Bunu düşünmək belə, xəməxayaldır." (322).

İngilterənin ermanıları dəsteklamakdan vəz keçməsinin sahabələrindən biri da erməni komitəçilərinin Mondros mütarikasından sonra Şərqi Anadoluda toradıkları qatliam qarşısında hiss etdikləri asəh və nəzəriləqlər olmuşdur. Ermanıların xüsusilə 1915-1920-ci illər arasında istər Şərqi Anadoludakı, istər Qafqazdakı müsəlmanlara qarşı tərəfdikləri qatliam ermənilər tərəfindən gizlədilməyə, hatta hər qatliamın müsəlmanlar tərəfindən onlara qarşı töredildiyi göstərilməyə və Avropanaya çatdırılmağa çalışılsa da, dünyanın an yaxşı məlumat agentliyi-nə rəhbərlik edən Ingilterə hökumətini vədə vətəndaşları aldatdıqları kimi, aldatmaq mümkün deyildi. Üstəlik, zaman keçdikcə hadisələrin həqiqi üzü Qarabağ ictimaiyyətinə eyan olunca, xalq əz dövlətlərini belə vəhşət toradan dastaları müdafiə etdiyinə görə tənqid etməyə başlayacaqdı. Yaranmış vəziyyətdə müttəfiqlərin siyasi platformda ali qanlı canları müdafiə etmələri, onların davalarına yardımçı olmaları keçmişə nisbatən asan olmayıcaqdı. Ingilterənin Tiflisdəki təmsilçisi 4 mart 1920-ci ilda Qurzona həla yazılırdı: "Heç təraddid etməden deya biləram ki, müsəlmanların can və məllərini daşnakçı bir erməni hökumətinə emanəti etmək insanhı baxımından tövsiya edilməz. Ermanıların müsəlman idarəcələrinin rəhbərliyi altında dəha salamat olacaqlarına, lakin müsəlmanların daşnak erməni idarəsi altında təhlükəsizlikdə olmayıcaqlatıra inanıram." (323).

Bu raporдан mulaossir olan Qurzon Nubar Aqaronyan ve İravan yepiskopundan taşkil olunmuş bir ermanı numayanda-
lıyına vələndaşlarının həzakətlərinin cılığınca və dayanılmaz ol-
dugunu söylədi. Ermanılar bu qədər "istiqrarsızlıq və iğlişə
stvədəsi" gəstərdikləri təqdirdə, heç kəsin Ermanistana baxma-
yağını etiraf etdi. Ermanı rəhəhatları hū qırğıını inkara və gu-
nahı türklərə yuklamaya çəy gəstərdilərse də, elda bir şey edə
bilmədiyi. (324).

İngiltərə xarici siyasetləri daxilində daşnaklara Qars və
Naxçıvana doğru yayılmalarında arxa çıxırı. Ermenilərin fik-
rinca, ingilislər eyni yardımı Denikin yayılmacılığı və bolşevik-
lər aleyhinda da vera hildərlər. Denikin ancəq bolşeviklər
üçün deyil, eyni zamanda gürcüler, azerbaycanlılar və erməni-
lər üçün da tabluka təşkil etdiyinə görə quvvalarını və azerhay-
canlılar güclərini birləşdirərək öz aralarında bir müdafiə pakit
imzaladılar. Onlar hū imzani atətkən ermanıların da bu pakta
qatılmalarını istedilər. Fəqət ermanılar hū illi faqə qəhləmdilər.

Yuxarıda qeyd etdiyimiz kimi, ermanılar tarixdə rast gal-
mədiyimiz anlamlıqla hala da "Boyük Ermenistan" uydurma-
sının arxasında qacır. Türkyanın torpaqlarını ala keçirmək
üçün çabalayırdılar. Ermeniler "Boyük Ermenistan"ın Amerikə
başda olmaqla, hīt Qərbi dövlətinin himayəsində, hətta manda-
ti altında tutulub biliacəyinə inanır və hīt qüvvələrin işgalinə da-
vatnamə çıxarırdılar.

Ermanıların hū düşüncələri bolşeviklərin Rusiya impera-
torluğunun yenidən ortaya çıxarma ynlündə qarşılatına çıxı hila-
cak an böyük angallardan biri idi. Bolşeviklər artıq ermanıla-
rin hū fəaliyyətinə 'dur' demənin zamanının geldiyini anlaşmış-
dilar. Odur ki, bolşeviklərin Mülətlər Komitəsi Komissarı I Sta-
lin öz komissarlığının həgli bir ermeni alt şurasını emələ getirə-
rək həşnə Avanesovu tayin etdi. Aralarında bolşevik ermanıla-
rin da olduğu bu komissarlığı taşkil edən selahiyət sahibləri er-
mani kütləsinin burjua mentaliteti ilə harakat etdiyini, onların
marksisi prinsiplərini həzm etməkdən aciz olduğunu düşünür
və hīt an avval daşnaklılığı kimi aksinqılıahi qüvvələrin bita-

ref edilməsini millətlərəsi sosializmin hədəflərinə çatmaq baxımından vez keçilməz bir emalıyyat olaraq gərniđdu' e. Nəhayət, komüssarlığın amri ilə aralarında Nazarbekyanın və Zavrevin da olduğu ermani milliyyatçıları bir-bir həbs edilməyə başlandı. Bundan əlavə, ermaniların Rusiya içerisinde saaliyyat göstərən na qədər dərnək, təhsil, dini və siyasi təşkilatları vardisa, hamisi bağlandı, ermani mediyası tamamilə dağıdıldı. Bunnuların yərini yerli bolşevik qrupları və quruluşları aldılar və ahr-almaz öz səylərini görəlməmiş bir şiddətdə sürdürmeye başladılar. (325).

Qafqazdakı hadisələr təhlil olunduqda, daşnakların İrevan xanlığında elan etdikləri 'Ermanistan'ın həyatına son veren ölkənin Türkiyə deyil, Sovet Rusiyasının olduğu ortaya çıxır. Yəni Sovet Rusiyası Gürcüstanə, Naxçıvana və digər hölgələrə siğnan ermaniləri azərbaycanlıların aña-baba yurdu olan İrevan xanlığına sixişdirdi orada yüzde 12 fajz olan ermani azlığınu yuzde 42-ya çatdıraraq. Beynəlxalq qanunlara uyğun olmasa belə, hir 'Ermanistan Respublikası' qurmuş, əraları dəz salahiyyəti alıma almışdır. Belələddə, ermanilərə rəsmi müstəqillik verilmiş, onların 2500 illik tarixlərində hər zaman qurmaq istadıkları Ermanistan Azərbaycan torpaqlarında qurulmuşdur. Bu azmış ki-mi Qarsda, Sürməlidə və Ərdəhanda yaşayan ermani azılıqlarını da İrevan xanlığı haşda olmaqla, Azərbaycan torpaqlarına yerlaşdırıb "Ermanistan"ın torpaq sahəsini bir az da genişləndirmişdir. Azərbaycanın torpaq sahələrinin bir bölmənün da zorla Gürcüstanın serhdələri içərisine alınmasını da սուլma-maq lazımdır.

1921-ci ildən sonra ermaniların Sovet Rusiyasına olan mü-nasibəti müstəqil Ermanistan Respublikasının ilk Rəsəd Naziri Ohannes Kaçaznuni lərafından 1923-cü ildə Buxarestdə toplanan daşnaksbüyün konfransında dəyərləndirilmişdir. İfadələrinin tezliklə sərf edilmiş düşüncəsiz sözlardan ibarət olmuşdur ki xatırladan Kaçaznuni ermonilərin Rusiyani körəcənə qucaqla-dıqiarını, həlbuki həm dovlətin 'üz şəxsi manfaatları namına on-ların casadlarını çeynətməkdə hir an belə təraddiđ etmədiyini"

qeyd etmişdim. Sonra o, 1923-cü ilda Ermanistan Respublikasının komünist bir diktatoraya çevrildiğini bildirib, özlerine heç bir ahamiyat kasb etmeyen hir Rusiyaya qarşı ne daxilden, ne da xaricdan bir anti bolşevik hərəkatın işlənməsinin mümkün olmadığını da sözlərinə əlavə etmişdir.

FRMƏNLİRLƏRİ KÖÇƏ ZORIAMA MƏSƏLƏSİ

Türk Vətəninin hər tərafindəki cəbhələrdə türkün qanı axmaqdə ikan, ermanilar "Xəyali Ermanıstan" uğrunda konülli çatələrlə təşkil edib rüs ordusunu ilə birlükde Anadolunu işğal etməyə gitişmişdilər. Osmanlı ordusundan silahlarıyla birlükde qaçaraq çatələrlə quran ermanilar Türk kəndlərini yaxıb yandıraraq talan etməyə başlamış, kişiləri cəbhədə olan kəndlərin müdafiəsiz xalqını vahşicesinə qırmış, qadınların və qızların naməslərinə tacavuz etmişlər. Onlar rüs ordusuna yardım etmək məqsadılıq planlı usyanlar lər almış, düşmanə casusluq etmişlər. Vən işğal edildikdə isə arıb Vanın erməni vətəni olduğunu, bundan sonra rüs həytagının yanında erməni həytagının da dalgalanacağı, Vanın işğal edilməsi səbabılıq dönyanın hər tərafında zəfər şənlikləri təşkil etdiklərini qəzel və jurnallarında bayan etmişdilər.

Rütübən bu hadisalar ermənilərin hər mənzüdə düşmanınla əməkdaşlığı girdiklərini, dövlətin və millətin varlığını tədəaf alan fealiyyətlərdə olduqlarını əzlaya qoyur. Buna görə da Osmanlı devleti öz varlığını qorumaq machuriyyatında qalaraq və ermənilərin xayanalını nəzəra alaraq, onları köçə zorlaşmışdır.

Bu hadisələrə və rəsmi sənəd və dalillərə həxməyərək, bəzi xristian yazıçılar ermənilərin köçə zorlanmadan avval usyan etmədiklərini, ancaq köçə zorlandıqdan sonra özlərini müdafiə etmək məqsadılıq silaha sarıldıklarını yazmışlar. Fəqər həqiqələr onlar ermənilərin zorlandıqdan sonra usyan etdikləri deyil, onları xəyanət və satqınlıqlarına qarşı Osmanlı dövlətinin köçə

zorlama qararını almasıdır. Bu haqiqat hatta erməni yazıçılarının eserlerindəki vəsiqələrlə də isbat olunmuşdur.

Ermanıların bu gün həla keçirdikdəri iclaslarda, mitinglərdə, nümayışlarda, konfranslarda erməni komitəcilerinin toradıkları cinayətlərdən sonra irali surdükleri məsələlərin başında "erməniləri kəçə zorlama" məsələsi galit.

Bu kitabda anladılan hadisələr, göstərilən mənbələr, rəsmi və xüsusi sənədlər, erməni komitəçilərinin etirafları, yerli və xarici qazet, kitab və jurnallarda hadisələri yaşamış və ya bu məsələ ilə əlaqəli şəxslərin ifadələri isbat edir ki, Osmanlı dövlətinin 21 iyul 1914-cü ildə elan etdiyi sefərborlıkdan və Birinci Dünya müharibəsinə girməsindən sonra ermənilərin davamşları, onların toradıkları ucyanlar, erməni çarəlatının Türk və müsəlman ahalini qırıb yıx etməyə çalışmalari, onların düşmənla sözleşib əməkdaşlıq etmələri və Türk ordusunu arxadan vurmaları Osmanlı dövlətini ermənilər haqqında bir qarar almaga marchur etmişdir. Alınan qarar erməniləri qırıb yıx etməkdən deyil, sadəcə onları haşqa yeri lərə köç etdirməkdan ibarət olmuşdur.

"Kəçə zorlama" qanunu 14 may 1915-ci ildə rəsmiləşdirilərək hümmətləri ehtiva edir.

Madda 1. Sefər zamanı ordı, artilleriya və diviziya komandanları, hùnların vəkilləri və mövqə komandanları ahalı tərəfindən, hər hansı bir ərafa ilə hokumatin amrlərinə, Vələnin müdafiəsinə və asayışın mühafizəsinə aid icrası və tətbihatura qarşı çıxmə və silahlı tacavuz görüflərsə, əsgəri güclər belə tacavuzu və tortibata qarşı çıxməni ən şiddətli surətdə derhal yıx etməyə izinli və məcburdur.

Madda 2. Ordı, müstəqil artilleriya, diviziya komandanları əsgəri təlabələrə əcayənaraq casusluc və xainliklərin hiss etdikləri kənd və qəsəbələrin ahalisini tek və ya cam halda digər yeri lərə ölübü və yerləşdirə bilər.

Madda 3. Bu qanun naşr edildiyi tarixdən qüvvəye minir.

Göründüyü kimi, bu qanun ancaq ermənilərə aid deyil, imperatorluq sərhədləri içarısında hokumatin icrasatına qarşı çı-

xan, amrlara itaat etmeyen, silahlı mûqavimeti gönüllü, düşmanın casusluq eden har kesa addır. Bu qanunun ancaq Ermanila- te qarşı istifada olunması olann müxtalif cəhhalarda vuruşan Osmanlı ordularının ve dövlətin təhlükəsizliyini təhlükəyə sok- malan, yəni dövlətlə qarşı üsyan etməcəmədandır.

Türkün qanı Velenin har tərəfində su kimi axarkən ermə- nilər "Böyük Ermanistan" xayalı ilə rus, fransız və ingilis ordu- larının ərkəsinə düşüb Anadolunu işğal etmək istəmişlər. Onlar Osmanlı ordusundan oğurladıqları silahlarla çatalat qurub müsəlman kandalarını talan etmiş, yaxıb-yandırmış qadın, uşaq, qoca demədər, müdafiəsiz xalqı vəhşicəsinə əldətirmüş, malları- ni mənimsemmiş, qadınların namuslarına İacavüz etmişlər. Bak, huna görə da Osmanlı dövləti "köçə zorlama" qanunuunu uyğun görmüş və tətbiq etmişdir.

Aşırı xristian və xaçlı zəhniyyəti içərisində gəziləri dönmüş Rane Pinan Marqethaw, Dr. H. Stumer, James Bryec və Papz Les- pins kimi türk düşmanı yazıçılarının görə erməni üsyanları an- caq özünü müdafiədir, guya ermənilər köç etməyə zorlandıqla- rına görə üsyan etməyə başlamış, türk əsgərinə qarşı çıxmışlar. Halbuki tarix bunun tam tərsini göstərir, yani "köçə zorlama" qanunuun qəbul edilməsi ermənilərin türk insanına qarşı tə- rəfdikləri vahşiliklərdən sonra baş vermişdir.

Daşnakşütüyn komitəçilərindən Van Millat Vekili Vahan Papazyan yazdığı asırda "Türk hökumətinin aldığı qərarlara çox böyük ahamiyət verdiklərini, bələ malumatları Cercle d'O- riępi klubunda öz atalarında çox riddiyyatla qiymətləndirdik- lərinin, kənəndilli taşķılatları ilə ruslara yardım etdiklərini, türk or- dusunu çatın veziyətə salmaq üçün üsyan etdiklərini" qeyd etmişdir. (326).

Yənə bir erməni yazıçısı olan Boryan Rusca yazdığı asırında, "Daşnak komitəsinin Rusyanın imperialist amallarına xidmat etmək üçün ortaya çıxdığını" yazır. (327).

Erməni yazıçısı Leo Mazı da 1915-ci ildə Tiflisde nəşr olunan "Ermanı probleminin sənədləri" adlı asırında ermənilərin türk ordusuna qarşı "çar ordusu vəralatına girişlerini" anladır. (328).

Tecrüye göre, ermeni usyanları: "ermanınleti köçə zorlamadan" avval başlamıştır. Teo hu məvzunu bu sözlərlə sənədləşdirir: "Muşda 7 000 erməni silahlınlıqmuş və kəndlərə dağıdılmışdır. Buların bir çoxu silahları ilə birlikdə türk ordusundan qaçmışlardır. Rus ordusu yaxını aşlığıda bu həlgada hazır veziyete getirilmiş ermənilər üşyan bayrağını açmaga hazırlıdır.. ." (329).

Vanın rus ordusu tərəfindən işğal edildiyi gün ermənilərin rus ordusu şərafına verdikləri ziyyəfdə Van usyanının dəstə başçısı Aram Manukyan adlı bir partizanın rus komandanı Nikolayevə səylədiyi bu sözler yənə "köçə zorlama" qarətiñdan avval olmuşdur. "Üşyan etdiyimiz bit aydan beri diranırdık. Lakin veziyətimiz çox təhlükəli idi. Biz ya taşım olmalı, ya da əlməli idik. Öləməyi nüstün tutduq. Siz gözləmədiyimiz halda imdadımıza çaldınız.." (330).

Həc şütbəvizi, erməniləri hu veziyətə salan və "köçə zorlama" hadisələrinə sabah olan erməni patriarxhanası olmuşdur. Patriarxhananın bu fealiyyətinin keçmiş 1877-1878 türk-rus müharibəsinə dayanır. Fırmat Patriarxi Matyos İzmirliyanın Vahan Vartapet Mirasyanə, həncər komitəsinin liderlərindən Cangülüyanın Patriark Aşıqyanə göndərdikləri məktublalar erməniləri təbriklərlə "köçə zorlama" sabəbərinin çox-çox avvalətə dayandığını göstərən sənədlərdir.

General Mayevski öz asarında: "Erməni komitələri türklər-la ermənilər arasında elə bir soyuqluq yaratmışdır ki, onların yenidən bir araya gəlmələri mümkün deyildi," - deyir. (331).

Fyni asarın digər bölmələrində bu ifadələrə rast gəlirik. "Erməni komitoçiləri qadın, qoca və uşaqların qanları ilə dərələri boyadılar. Baş komandanlıq Vanda yaranmış veziyəti nəzərə alaraq Xəlil bey komandanlığında asgari hırliyin Vanə getməsinə emt verdi.." (332).

Göründüyü kimi, Osmanlı dövləti "köçə zorlama" qarətiñ qəbul etməyə məchur olmuşdur. Harada bir komitoçi görüldürdüsa, orada hökuməti çətin veziyətə salacaq hadisələr haş verirdi.

Səfərbərliyin elan edildiyi 21 iyul 1914-cü ilden 11 aprel 1915-ci ilə qədər keçən 8 ay 20 günlük qısa bit zaman içərisin-

da bir zamanlar devletle qatıştılar. Bu büyük bağlılıq ve sadaqatın nişanı olaraq "Milleti Sadıka" adı verilen ermənilərin komiteçilərin rəhbərliyində Türk və müsəlman kəndlərini talan etdib qatlama hədисələri təcavü, yanğınlar çıxarma, müsəlman qadın və qızlarının iflətlərinə tacavü etmə, casusluq edib Vətəni dağılmaya aparan hər cür hadisələri toradıqlarına görə, Osmanlı dövlətinin "kəçə zorlama" qərarını qəbul etməyə machur olduğunu gərə bilməmək bağışlanması mümkünün almayan bir nəqşidir.

Osmanlı dövlətinin erməni patriarxına dəsalərcə mütəciəlla bu işin bu şəkilde davam etməsinin mümkün olmayacağı, ixtilaflar və üşyanların mal, can və namus güvənliliyini nrədan qaldırıldığını, bu çətin mübarizə şəraitində hər yerde kifayal qadar asgar və jandarma təlimatının mümkün olmadığını, əlkənin təhlükəsizliyini və asayılı qotumaq məqsədilə şiddətli tədbirlər almaq machuriyyətində qalacağını avvalcadan söyləmesi, şübhəsiz ki, son dərəcə müsbət bir niyyətin məhsududur.

Patriarxkana hu müraciətlərə qulaq asmaq yerine erməniləri və çateçiləri hu alçaqlığa daha da tahtik etmişdir. Ermənilərlə bununla da qəzə olmayıb asgari hərəkat və ordu haqqında ki hütün hılgıları düşmənə məlumat vermək suratlıcasusluq etməyə davam etmişlər.

11 aprel 1915-ci ildə bütün ölkə arazisindəki erməni komitələrinin bağlanmasına qərar verdiyi zaman çox belə gec qalmışdı. Bu qarardan sonra erməni komitələrinin hər çırkıñ təsliyyətlərini daha da artırıldığını və komitə üzvü olmayan tek bir erməninin həla qalmadığı görülmüşdür.

Erməni komitələrinin an kiçik kandarda həla qurduglan erməni çataları Türk ordusunu təhlükəyə soxmuş və hökuməti "kəçə zorlama" qanunuunu qəbul etməyə machur etmişdir.

Bələcə, sözə erməni dİN adamları və erməni ziyyahları illər-dən həri arxasından qaçıqları müstəqil Ermenistan xəyalı ilə ham Türkiyə dövlətinin, ham da özərinin başlarına bolalar açmışlar.

O zamanlar baş veran felakatlarda hadiseleri ters işıqlandıran ermaniların şikayet etdikleri rus, ingilis ve fransızların høyük tarixi məsuliyyatları ve rolları vardır.

İngiltere avveldən hari ermani masasını təhrik etmiş, ya-
lançı, uydurma şənədlər hazırlamış və özlerinin siyasi mənşəat-
ları üçün bol vedlər etmişdir. Ingilterə hökumətinin ermani
masasına dair naşt etdirdiyi 149 sənəda asaslanan "Mavi ki-
tab" hüsnərdən həridir və ermaniləri aldadıb getdikləri qanlı yol-
da itnilənməyə təşviq edən türk düşmənciliyinə aid bir əsardır.

Osmanlı hökumətinin çətin muhatibə şərtləri almışda, "kö-
çə zorlama" qanunu qəbul etmadan avval ermanilərin gedə-
cəkləri yerdə və yollarда müxalif ehtiyaclarını tamın edəcək
şəkildə hazırlıq görüləsini istəmiş olması, ixtiyarındakı neq-
liyyat vasitələrindən hir çoxunu hu işə ayırması, onların yerlaş-
dırılacakları bölgələrde zərər görtməmələri üçün hər cür töd-
bit gərməsi, gedəcəkləri yollarda intiqam hissi ilə harakat edə
hiləcək, haqsızlığa maruz qalmış və ya şiddəte təhrik olmuş
xalqdan qorunması, daşınır və daşınmaz mallarının qorunması-
na dair qanun qəbul etmiş olması Boyuk Türk millatının tarixa
keçmiş insani xüsusiyyətlərinin hər ifadəsidir.

Buna baxmayaraq, ermanilar, asgari hərliklərinin biməyası
altında galan qasılalərin ətrafını sararaq çox sayıda jandarma və
əsgərlərin şahid olmalarına və bir çox ermanınının ölməsinə sa-
hab olmuşlar.

"Köçə zorlama" qanunu ilə ilk olaraq Kayseri, Amasya, Yoz-
qat, Izmit və Bursa kimi orta və Qərbi Anadoluda yerine yetiril-
məsi istənmişdir. Köçə hazırlığıla əlaqədar bu şəhərlərdə apar-
ılan axterişlər nəticəsində ermanilərin çalışdıqları atelyelerin
ambarlarında høyük hacmdə gizlədilmiş silahlar ortaya çıxmış-
lardır.

Ermanilar tərk etdikləri bölgələrdəki evlərini və həzən
bütün kəndi yandırmaqla yanaşı, türk və rumların da ev və
dükənlərini ateşa verib yandırmışlar. Şahinqarahisarda, Izmit
və Adahazarında türk mahallələri talan edilib kül halına getiril-
mişdir. Həçində türədilən yanğın hadisəsi 53 saat davam etmiş

dir. Burada 2.000 ev, 5 kilsə, 5 məktəb, 150-a qədər dukan, hələdiyyə və dövlət evləri atəşə verilmişdir. Nəticədə, hutun qəsəbədə 100-a yaxın ev qalmışdır. Ermanilar Trabzon, Ordu, Bursa və daha bir çox şəhərdə da yanğınlar ləratmışlar.

Rusiya, İngiltərə, Fransız və Amerikalı misionerlər Anadolunun hər yerində ermaniləri Osmanlı dövlətinin əleyhində təhrik etmiş türkləri onlara "həthət" kimi tanıtmışlar.

Əslində ruslar ermanilərlə çatışır heç bir zaman yaxşı niyyələdə olmayılıh, hatta qəlliəmlər toradıb onları Anadoluya köçə zorlamışdılar. Buna baxmayaraq, Anadolu ermaniləri rusların türklər əleyhindəki təhriklərinə aldanmış, hatta onların arxasında düşüb yerli vatandaşlarına qarşı vəhşiliklər ləratmışlar. Ermaniləri təhrik edən imperialist dövlətlərin dünya tarixində bir çox məzəlum milləti da azib keçdikləri bir haqqıqtadır. Bu dövlətlər istifadə etdikləri azlıqlara belə heç bir haqq tənimmişlər. Belə ki, 1916-ci ilin avvallarında rus orduyu Erzurumun işgal etdiyi zaman, Baş komandanlığın amtrindəki bu önəmli sahilərə rast galırıck "Ermanilar Arzurumda yerləşmə haqqına sahib deyildirlər.." (333).

SEVR MÜQAVİLƏSİ

Ermanilərin bu gün belə ortaya atıb bütün dünyada müzakirə mövzusu etdikləri "sayqırım" masalasına keçməzdən avval onların bayata keçirmək arzuunda olduqları "Sevr müqaviləsi"ni bir daha müzakirə etmək istərdik. Cünki dünya ermanilərinin təhligəti "Sevr müqaviləsi"nin hala da qüvvədə olduğunu və huna asaslanaraq müqavilədə bildirilen "ermani torpaqlarının" ermanilərlə geri qaytarılmamasını müdafiə edir.

Bu müqaviləni imzalayan dövlətlərin müqavilənin resmiyyət qazanmadan aradan qaldığını və yetini "Təzənnə müqaviləsi"nin aldığım 67 imzalarıyla təsdiq etmələrinən sonra bu gülhündə iddia necə nələ hildiyi malum deyil. Bir da ermanilərin bir dövlət olaraq imzaladıqları başqa müqavilələr de vardır. Bunla-

tin başında Balumda imzalanan müqavila galiz. Daşnaklar 28 may 1918-ci ildə 1 travan xərhində bir "Ermanistan Respublikası" ni elan etmişdilər. Osmanlı dövləti da 4 iyun 1918-ci il tarixində ermanıllarla Balumda imzaladıq müqavila ilo bu respublikanı tanımışdı.

Ermanistan Respublikası Xarici İşler Naziri Hadisyan bu müqavilədən sonra bunları söylemişdir: "Türkiyə ermanılları Osmanlı imperatorluğundan ayrılmayı düşünmişlər. Türkiyədəki ermanıllarla əlaqəli problemlər Osmanlıllar ile Ermanistan Respublikası arasında görüşmə mövzusu belə ola bilməz. Osmanlı Imperatorluğu ilə Ermanistan Respublikası arasındaki əlaqələr aladır və bəla da olmalıdır. Bütün ermanlı siyasi partiyaları bu mənzuda eyni fikirdədirler. Bu yaxşı qənşuluq əlaqələrinin davam etdiriləsi Xarici İşlət Naziri olduğum Ermanistan hökuməti tərəfindən izləren programın ətraf nüqtələrinəndən hirdidir." (334).

Daşnak mətbuat orqanı "Hairenik" da 28 iyun 1918-ci il tarihi nişşasında bunları yazmışdır: "Rusyanın Türkiyəyə qarşı düşməncə güddüyü siyaset Qafqaz ermanıllarını da casaratlaşdırırdı. İki dost arasında döyüşlərə Qafqaz ermanılıoti səbəb oldu. Çox şükürlər ki, bu vaziyət uzun sürmedi. Rusiya inqilabı sonrasında Qafqaz ermanılları sahiliyin yalnız Türkiyədə olduğunu anladılar və əllərini Türkiyəyə uzatdılar. Türkiyə de keçmişdə olanları unulmaq istədi və uzadılan əli kavalər tuhu ilə sixdi. Arlıq ermanlı probleminin həll edilmiş və tarixdə qalmış olduğunu qəbul edirik. Xaricilərin ajansı bir neçə macərapərasından sonra olan qarşılıqlı inaməsizlik və düşməncilik hissələri aradan qalxmalıdır." (335).

Bu məraqlı bayanlardan aşağıdakı noticələr çıxır:

- a) ermanlı macəlası həqiqətdən;
- b) hadisələrdən türkler yox, ruslar və ermanıllar məsulidirlər;
- c) bir haqsaqlıq varsa, huna ugrayan türklərdir.

Göründüyü kimi, həkim bu gün dediklerimizin doğru olduğunu bundan 88 il evvel daşnaklar tərəfindən da etiraf edilmiş-

dir. Ancaq bu açıq etirafata baxmayaraq, masala ermanılar tərafından bağlanmış sayılmır va ermani çevreleri ilk fursatda öz etiraflarını unudub keçmiş xayıllarının ardınca gedirlər. Belə ki, Batum, Gümüş, Qars və Ləzənn möqavilələrinə baxmayaraq, ermani hərəkəti həm güm belə davam edir. "soyqırım" masalası bütün dönyanın gündəliyində, "Ermanistanda" azərbaycanlıların yaşadıqları şəhər, qəsəbə və kəndlərdə, Dağılıq Qarabağdakı şəhər, qəsəbə və kəndlərdə qatliamlar, qarşılıqlar, yanqınlar, qadın, uşaq və qızçılar qarşı toradılan vahşiliklər, dağıdılan tarihi abidələr, kitabxalar və qəbristanlıqlar, yandırılan təhij gözallılıklar, dağıdilan yaşayış binələri, dövlət idarələri və damir yolları (hunları saymaqla hitməz), bir milyondan artıq azərb. türkləri ata-baba yurdundan zorla qovulmuş, didərgin salınmışlar. (Bu masalaların harasında kitabımızın 2-ci cildində rəsmi sənədlərlə geniş açıqlamalar veriləcəkdir). BMT həm məvvuda dörd dəfə qarar vermiş və ermanıların işgal etdikləri Azərbaycan İnzibatlarını qeyd-şartsız tərk etmələri istənmişdir. Ermenilər isə BMT qərarlarının heçə sayəsən Xəzər dənizi, Qara dəniz və Ağ dənizə çıxışı olan "Bayık Ermenistan" xayalındadırlar.

Osmanlı dövlətinin Birinci Dünya müharibəsində maglub olmaları və 30 oktyabr 1918-ci ildə Mondros mutarikəsinin imzalanması ermanıları yenidən hərəkətə gətirmişdir. Onlar yuxarıda qeyd etdiyimiz manbalarındaki yazıları unudub, böyük xayıllar arxasında qəçən dəşnak komitəsinin nəzəratlı altında olan "Ermenistan Respublikası"nın quruluşunun birinci ildənümüzü günü, 28 may 1919-cu ildə "Türkiyənin Ermenistəni istila etdiyi" açıqlamışdılar. Bu açıqlama illiqaqda olan dövlətlər daxil olmaqla, heç kas tərafından ciddi qarşılıqları yaşamadı. Sevdiktəsi ilə nəticələnən Paris konfransı Ermenistanın sahədələri məvvusunu ABŞ Prezidenti Vilsonun həkimliyinə buraxmış, Vilson da General J.G.Hathordun rəhbərliyində hər Amerika həyatını bu məsələni araşdırmaq üçün 1919-cu ilin payızında Türkiyəyə göndərmişdir. 1919-cu ilin sentyabr ayında Türkiyədə iadəqişlər aparan Hathord heyəti alda etdiyi nəticələri hər reportə hələndə ABŞ konqresinə təqdim etmişdir. Haqqıqalları

şti. İhtiyaç eden bu raporda "Türkler ile ermanıların yüzillərca yan-yanı, sülh içerisinde yaşadıqları, "koça zorlama" zamanı türklerin da ermanılar qədər acı çəkdikləri, türk kandlarının yandırıldığı, döyuşa gedən türklerin on çox yüzde 20-nin geri dənə hildiyi, Birinci Dünya müharibəsinin başlangıcından ermanıların "Türkiyə Ermanıstanı" deyilən belgələrdən heç bir zamanı çoxluqda olmadıqları, "koça zorlanan" ermanıların geri donmaları halında tək bir yerləşmə mərkəzində həla çoxluğu emələ gətirə bilməyacəkləri, geri donan ermanıların təhlükə içerisinde olmadıqları və hadisələrə aid qorxunca iddiələrin doğru olmadığını təsdiq edildiyi" qeyd edilmişdir. (336). ABS kongresi bu raport nəticəsində 1920-ci ilin aprel ayında Ermanıstanı mandat verilməsini rədd etmişdir.

10 avqust 1920-ci ildə ermanıları bir daha umidləndirən "Sevr müqaviləsi" Osmanlı dövləti ilə İngiltərə, Fransa, İtaliya və Yunanıstan arasında Fransanın paytaxtı Parisin Sevres qəsəbahəsində imzalandı. Fəqət, Osmanlı Sultanı Vahdaddin xan ilə ingilis, fransız və İtaliya parlamentləri tərafından təsdiq edilmədiyi üçün həknisiş qaldı. Müqavila Osmanlı dövlətinin Ermanıstanı azad və müstəqil bir dövlət olaraq tanımmasını həkm edirdi.

Bilindiyi kimi, 10 avqust 1920-ci ildə Turkiyədə biri İstanbulda Osmanlı həkuməti, digeri Ankarada Milli Məclis həkuməti olmaqla iki həkumət var idi. "Sevr müqaviləsi"ni imzalayan Osmanlı həkumətidir. Mustafa Kamal Ataturkün Ankara həkuməti ermani "problemini" özhaşına hall edəcəkdir.

Mondros mutarikasından sonra fransızlar Adana vilayatını, ingilislər da Urfa, Maraş və Qaziantep'i işgal etmişdilər. Daha sonra ingilislər işgal etdikləri bölgələri fransızlara huraxmışdılar. Fransızların əz asgar formasını geydirib ozählərə gətirdikləri ermanıları Anadoluda daha geniş sahalar alda etmek üçün türklərə hücum etməyə başladılar. Ermanıların bu hucumu türklərin açıqlı müqaviməti ilə qarşılaşmış, fransız-ermoni işgalına qarşı türk müqaviməti təşkilatlanmışdır. Bu müqaviməti yəna türklərin ermanıları qətl etdikləri təhlükətini hasilatmış, an-

caq başda fransız komandanlığı elmaqla bu dafa ermanilarə heç kəs inanmamışdır.

ABŞ kongresinin Ermenistan üçün məndəl verməyi qəbul etməsindən sonra Qafqaz "Ermenistan Respublikası"na həq-i tam tətibli ordu birləşkləri və çatalar 1920-ci ilin iyun ayında Turkiyaya qarşı hücumu keçmişlər. 1920-ci ilin sentyabr ayında bu dafa Ankara hökuməti aks hucumu amr etmiş və Türk ordu-su ermanı çələlərini ağır itkiya və maglubiyyət uğradaraq bütün türk torpaqlarını ermanı işgahından azad etmiş, sarhaddi aşaraq Gümriye girmişlər. Bu məğlubiyyət qarşısında erməni hökumətinin sülh istəməsi nəticəsində 3 dekabr 1920-ci ildə "Çumrū müqaviləsi" imzalanmışdır. Bu müqavila ilə ermanilar "Sevr müqaviləsi"nin keçərsiz olduğunu qəbul etmiş və Turkiyədən torpaq talablarından rəsmian vəz keçmişlər. Ancaq bu müqavila təsdiq edilmədən Qızıl ordu İrevana dirmiş və Azərbaycan torpaqlarında "Ermenistan Sovet Sosialist Respublikası" qurılmışdır.

18 fevral 1921-ci ildə Vratsyanın hazırladığı usyan ilə Trivandri rehbarlıq tekrar daşnak komitəsinin alına keçmiş və Vratsyanın rehbarlığında bir hökumət qurulmuşdur. Vratsyan hökuməti 18 mart 1921-ci ildə Ankaraya bir heyət göndərərək Ankara hökumətindən bolşeviklere qarşı yardım istəmişdir. Tarihin na gəzel cılıvəsi! Hala 2 il avval Şərqi Anadolu torpaqlarını menimsədiyini açıqlayan ermanilar bu dəfə varlığını davam etdirmək üçün Ankaranın yardımını istəmişdir.

Bu daşnak hökuməti uzunmüddə olmamış və bolşeviklar iqtidarı yenidən ola keçirmişlər. Türkiye 16 mart 1921-ci il tarixində Sovet İttifaqı ilə "Moskva müqaviləsi"ni imzalamış və Türkiye - SSRİ sarhaddi təsdiq edilmişdir. Bu müqavilanın tətmatlanması məqsədilə bu dəfə 13 oktyabr 1921-ci ildə "Ermenistan Respublikası" ilə "Qars müqaviləsi" imzalanmışdır. Hər iki müqavilədə də "Sevr müqaviləsi"nin tənindədiginə dair hökmət yer ahi. Beləcə, daşnak hökumətindən sonra qurulan "Ermenistan Respublikası" hökuməti də hər cür tələbdən vəz keçmiş, "Sevr müqaviləsi"nin tasirsiz olduğu rəsmilaşmışdır.

"Ermenistan Respublikası" adalat ve fehla komitelerinin komisarı Şaxverdiyevin "Qars müqaviləsi"nin imza marasimindeki çıkışında, "Bundan sonra iki millətin başçılarının mənşəatləri uğrunda bir-birlərinə qarşı təbrik edilməsinin mümkün olmayacağı"nı qeyd etmişdir.

Bütün bu çıkışlara, verilen sözlərə və imzalanan müqavilələrə həcmayaraq, ermanilar davot olunmasalar da Lozann konfransına da qatılmış yuxarıda qeyd etdiyimiz iddialarını ortaya ataraq, ermeni məsələsinin konfransın ikinci komissiyasında müzakirə edilməsinə muvaffaq olmuşlar. Fəqət 24 iyul 1923-cü ildə imzalanan "Lozann müqaviləsi"ndə ermanilar haqqında heç bir həkm yeri almamışdır. Beləliklə Türkiye-Ermenistan masalası Lozannada tamamilə həll edilmişdir. Bu gün ermanilərin "Sevr müqaviləsi"na dayanaraq müxalif iddialar itti sürmələri heç bir mana daşıdır.

SOYQIRIM

Birinci Dünya müharibəsinin başlanması və Osmanlı dövlətinin 1914-cü ildə illiq bağlanmış dövlətlərə qarşı Almaniyənin yanında mühəribəyə qatılması ermanilər tərəfindən bir sərəclərəq görülmüşdür. Lise Nalbandyanın bildirdiyi kimi, "Ermeni komitelerinin qarşılara qoyduqları hədəfləri yerine yetirmək üçün usyan başlaşmanın en uyğun zamanı Osmanlı dövlətinin mühəribə halında olduğu zaman idi." (337).

Ermeni komitelerinin Birinci Dünya müharibəsində fəaliyyətə başlayacaqlarından şübhələnen Osmanlı dövləti, mühəribədan avval 1914-cü ilin avqust ayında Erzurumda daşnak idarəciliərlə bir iclas keçirdilər. Daşnaklar bu iclasda osmanlıların mühəribəyə girməsi halında, sadıq bir vətəndaş olaraq öz vəzifələrini Osmanlı ordusu sıralarında lazımlıca yerinə yetirəcəklərini vəd etdilər. Taəssüflər olsun ki, onlar hər vadələrini yerinə yetirmədilər. Çünkü onlar hər iclasdan avval iyun ayında yenə Erzurumda keçirilən daşnak konfransında Osmanlı dövləti-

na karşı yapılan muharizanın davamına qarar vermemişdiler. (338).

Rusya ermanları da rus ordusu ile birlikde Osmanlı devletini karşı müharibə hazırlıklarına başlamışdilar. Ecniadzin katolikosu ilə Qafqazın ümumi valisi arasında "Rusyanın Osmanlı devletine ermanları üçün şərnameyi islahatın icra təlabatı" qarşılığında Rusya ermanlarının qeyd-şartlı "Rusiyani dəstəkləmələri" yolunda razılığa galınmışdı. Daha sonra katolikos Tiflisde çar ləralindən qəbul edilmiş, o da çara "Anadoluda ki ermənilərin qurtarılmasının ancaq Türk hakimiyyatından ayrılaraq avtonom hər Ermanistan teşkil etmələri və bu Ermanistanın Rusyanın himayəsilə mümkün olma hilacayıni" bildirmişdi. (339). Əslinda Rusyanın niyyəti ermənilərdən istifadə edərək Şərqi Anadolunu ilhaq etmək olmuşdur.

Rusyanın Osmanlı devletine müharibə etməsile dənnek komitəsi mətbəələr orqanı "Horizon"da bu malumatı yayımlamışdır: "Ermanılar an kiçik bir taraddud göstərmədən ittifaq yaralımış dövlətlərin yanında yer almışlar. Onlar bütün gücləri ni Rusyanın emrinə vermiş və konülli dastələr teşkil etmişlər." (340).

Dənnek komitəsi öz teşkilatlarına bu talimatı vermişdi: "Ruslar sarhaddi keçidkə və Osmanlı orduları geri çekilməyə başladığda hər yerdə usyanlar çıxarılmalı, Osmanlı iki atas arasında alınmalıdır. Osmanlı ordularının irəliləməsi halında isə erməni asgarlar silahları ilə birlikdə yerlerini tərk edəcək və çələlər teşkil edib ruslarla birləşəcəklər." (341).

Həcək komitəsi da öz teşkilatlarına gondardığı İlimatında bunları bildirmişdi: "Komita bütün gücü ilə mübarizəyə qatılıraq ittifaq qurmuş dövlətlərin, xüsusilə da Rusyanın yanında yer alacaq və Türkiye Ermanistanında, Kilikiya, Qafqaz və Azərbaycanda zəfəri təmin etmək üçün bu dövlətlərə hər cür vasita ilə yardım edəcəkdir." (342).

Osmanlı məclisində Van deputatı olan Papazyan ien bir məlumat yayınlayaraq, Qafqazda konülli erməni dastələrinin həzir tutulmalarını, onların rus ordularının öncüleri olaraq ermə-

niların yaşadıkları bolgalarındaki kılıd noktaları ala keçirmelerini ve Anadolu torpaqlarında itralileyarak ermanı dastoları ile hitləşdirilmərini istəmişdir. (343).

Bütün bu amırlar artıqlamasiyla yerine yetirilmişdir. Rus orduları Osmanlı dövlətində yaşayan ermanıllarla Rusiyada yaşayan ermanıllardan qurulmuş konulu dastoların onceliyundə Osmanlı torpaqlarına şərqdən müdaxilə etmişler. Osmanlı ordularında asgarlık edən ermenilər isə silahları ile hitlilikdə aradan çıxaraq məktəb və kilsələrdə gizlədilən silahları oraya çıxarımış, asgarlık şöbələrini dagidaraq yeni silahları təmin etmiş, yeni çatalar qurmuşlar.

Silahlanan çatalar terrorçu komitaların "Qurtulmaq istayır-sense, evval qonşunu öldür" təlimatıyla kişiər cəbhələrdə olduqlarına görə müdafiəsiz qalan türk şəhər, qəsəbə və kəndlərinə hücum edərək qəlliəmlər tərtərmişlər. Bu çatalar Osmanlı ordularını arxadan vurmuş, onların hərəkətlərini engəlləmək, təchizat yollarını kəsmiş, yatah konvoyları yok etmiş, körpü və yolları dağmış, şəhərlərdə üşyan edərək rus işgalini asanlaşdırmışlar.

Rus ordularındaki ermanı konülli dastolarının təratdikləri qəlliəmlər o qədər ağır və dəhşətverici olmuşdur ki, rus komandanlığı belə bəzi ermanı dastolarını cəbhədən uzaqlaşdıraraq arxa xallara öltürmək machuriyyatında qalmışdır. O zamanlar Rusyanın ordularında vəzifəli olan zabitlərin xətilərini bu qəlliəmlərə bütün açıqlığı ilə şahidlik edir. (344).

Ermanı qəlliəmi ancaq məsləhət Türkleri hədəf almamış, Trabzon tərəfindəki rumlar və Hakkari tərəfindəki müsavilər de ermanı çataları tərəfindən qəlliəmə ugramışlar. (345). Ermanı komitələrinin möqsədi bu torpaqlar üzərində yaşayan ermanıllar xaricində bütün vətəndaşları yox etmək və ya köçəzdirəmək olmuşdur. Beləcə qurulması xoyal edilən "Böyük Ermanistan" dövlətinin işğili üçün ermanılların çoxluqda olmanın təmin etmək istənmişdir.

Rus orduları ilə hitlilikdə sərhəddi ilk keçən konülli ermanı dastolarının başında Armen Garo laqabıla tanınan, keçmiş Osmanlı idarəsinin deputati Kərekin Başlırmacıyan olmuşdur. Ye-

ne Osmanlı idarisinin keçmiş deputatlarından olan, Mutad la-qahila tanınan Ambarsum Boyaciyan ermanı çatelerinin başında Türk qasaba ve kandlarına hucum etmiş ve müdafiasız Türk insanını öldürmekle qalmamış, ermani millalı üçün "lahlüke" teşkil eden Türk uşaqlarını belə öldürmüştür." Osmanlı idarisinin başka bir deputatı Papazyan koniüllü ermeni dastaları ve çatelerde Van, Bitlis ve Muş bölgelerinde qatilimlar toraimekla qalmamış, oraları yaxıh yandırtmışdır.

Rus ordusunun 1915-ci ilin mart ayında Van hâlgasında harekâta keçmesi 11 aprelde Vanda boyuk bir ermeni üsyani başlatmış ve bu üsyen nticesinde Van asanlığla rusların eline keçmiştir. Rusiya çarı II Nikolay 21 aprel 1915-ci ildə Vandaki ermeni komitâsına bir telegraf gondararak Rusiyaya gostardıkları xidmellere görə komite rehberlerine taşakkut etmişdir.

ABŞ-da yayınlanan ermeni gazetesi "Göçnak," 24 may 1915-ci il tarixli sayında "Vanda ancaq 1.500 türkün qaldığını" istixarla bildirmiştir.

Daşnak temsilcisinin 1915-ci ilin fevralında Tiflisde toplanan Ermeni Milli Konfâransında söyleyişi nitqində "Rusyanın Osmanlı ermanilarını silahlandırmak, hazırlamak ve onların üsyenler çıxarmalarını təmin etmek üçün müharibədən avval 242.900 rus toplu verdiyini" - söyleması (346) rus-ermenî ittifaqı ve ermeni komitâtinin müharibədən avval neca ciddi bir hazırlıq içerisinde olduğunu hütün açıqlığı ilə göstəracak saviyadadır.

Ermanilar hu üsyenlerin ve qatilimların Osmanlı devletinin "köçə zorlama" qararı ilə başladılan ve özünü müdafia xüsusiyyəti daşıyan bir hərakət olduğunu bildirirlər. Halbuki o zamanlar hala ortada qüvvaya minmiş bir "köçə zorlama" qararı yox idi. Üsyenler "köçə zorlama" qarannı görə deyil, aksina, "köçə zorlama" üsyenler nticesinde alınan bir qərarıdır.

Osmanlı devleti yaranmış vəziyyəti qatışında Ermeni patriarchını, deputatları ve liderlerini çağıraraq ermaniların müsəlmanları qall etmeye davam etmələri halında lazım olan qərarları alacağını bildirmiştir. Alınan müdafiə qərarları bir nticə

vermayinca, 24 aprel 1915-ci ildə erməni komitələrini lağış etmiş və idareçilərdən 235 nəfəri dövlət aleyhinde fəaliyyət göstərdiklərinə görə həbs etdiilmişdir.

Xaricdəki erməni camiyyətlərinin hər il "qətlam" ildən mü deyə yad etdikləri tarixi "qətlam" hadisəsi, bax hu 24 aprel günü 235 nəfər erməninin yaşadıqları alkaya qarşı xəyanat və ikiüzüzlüklerinə görə həbs edildikleri hadisədir.

Osmalı dövləti məruz qaldığı bu böyük daxili və xarici təhlükə ar sahələrə bənzər təhlükələrlə qarşılaşan hələn ölkələrin alınmaqdə tərəddud etməyəcəkləri 27 may 1915-ci ildə müvəqqəti bir qərar almışdır. Beləliklə, döyüş gedən hölgələrin yaxınlığında yaşayan ermənilər Çanuhdakı Osmalı torpaqlarına, Suriyaya köçürülmüşlər.

Ermeni tarixşunası 1 enin da bildirdiyi kimi, Osmalı dövləti "Rusyanın təbriklerinə uyaraq və rus silahlarına guvianətək qarışışqılıq və üsyənlər çıxaran erməni komitələri qarşısında öz varlılığını qorumaq haqqından istifadə etmişdir."

Üstəlik, "köçə zorlara" tır cəza deyil, ancaq təhlükəsizlik sahələrə müəyyən bir qrupın müəyyən bir yerde yaşamaqdan vəz keçirməkdir. Bir mühəribədə düşmən ilə əhirlilik etdiyi isbal olmuş bir camiyyətin zərərlə fəaliyyətlərinin qarşısını almaq üçün müəyyən edilmiş bölgələrdə məchuri yaşamağa zorlanmaları etiraz ediləcək bir xüsus deyildir. Bu tədbit ikinci Dünya mühəribəsində belə bir çox dövlətlər tərafından həyata keçirilmişdir.

Bu da bir haqqıqtadır ki, Osmalı dövləti ermənilərin "köçə zorlaması" zamanı zərər gərmələrinin qarşısını almaq üçün körkərət bir əslək da gəsiarmışdır. Bu məqsadla yayılmış nəşrlər bunun isbatıdır. "Bəhs edilər: casaba və kəndlərdə yaşlılaşmış və köçürülməsi lazıim olan ermənilərin yeni yerləşmə bölgələrinə hərəkət etdirilmələri və sefərləri zamanı rahatlıqları təmin olunmalı, canları və malları qorunmalıdır. Onlarla yeni yurdlatma təmamilə yerləşməcəyə qədar qidalanmaları, mültecisi quruluşlar tərafından qarşılanmalıdır. Onlara daha avvalki maddi vəziyyətləri və hal-hazırda ehtiyaclarına görə mal

ve torpaq sahaları paylanmalıdır. Devlet ettiyac sahibleri üçün evler tüketicili, kandçuları toxum ve kənd təsərrüfatı alətlərlə təmin etməlidir." (347).

"Bu amzin tamamilə erməni usyanının genişləməsinə qarşı bir tədbir olduğunu görə, müsəlman və erməni dəstələrinin qarşılıqlı qatlıma girişimlərinə yol verilməməlidir." (348).

"Yenidən yerləşdirilən erməni qruplaşına rəfaqət etməyə xüsusi vəzifələrin tamini üçün planlaşmalar olmalıdır, köçərilərin yemek və digər ettiyadən təmin edilməlidir. Bu məqsədla lazımlı olan xərdəmələr köçərilərə ayrılan dövlət təhsicatından qarışılmamalıdır." (349).

Yoxsul köçərilərin yerləşə bilmələri üçün kredit verilməlidir. Safer halindəki adamlar üçün qurulan duşərgələr müntəzəm olaraq yoxlanılmalıdır. Bu adamların rüfəhi üçün lazımlı olan ettiyatlar gətirilməlidir. Ayrıca, esayış və təhlükəsizlik təmin olunmalıdır. Köçərilərə kifayət qədar yemək verilməli və onları sağlamlıqları hər gün həkimlər tərafından yoxlanılmalıdır. Xəstələr, qadın və uşaqlar qatarla, digərləri isə də zümzüldürəninə görə qatarla, arabayla və ya piyada olaraq gəndarılmalıdır. Hər konvoya hər dəstə mühafiz rəfaqət etməli, hər konvoyun yeməkləri gəndarılacakları yerləre qədar qorunmalıdır. Duşərgələrə və ya yolçuluq zamam kəçiklərə qatış hər hücum olarsa, bu hücumlar dərhal puskurtülməlidir." (350).

Ermənilərin Şərqi Anadoludakı döyüşlər və "köçə zorlama" zamanı iki verdikləri doğrudur. Əslində bunu heç kəs inkar etmir. Bir dünya müharibəsi, bir ixtilal və ya Üşyan "köçə zorlama" mesaləsini ortaya çıxarat. Müharibə vəziyyətindən ortaya çıxan əmməni asayışsızlık şəraitli, şəxsi kin və intiqam duyguları "köçə zorlanan" qəfilələrin hər neçə hücumlara uğramasına səhəb olmuşdur. Osmanlı dövləti bu vəziyyətin qarşısını hər zaman almağa çalışmış və masul gərdiyyül şəxsləri cəzalandırılmışdır.

Digər tərəfdən, müharibə günlərinin çətin şəraitlərini, münək, yanacaq, qida, dərman və digər imkanların yetərsizliyini,

ağır iğlim şəraitini və tif kimi epidemik xəsteliklərin yol açdığı təxribatı da nəzərə almaq lazımdır. 90 min nəfərlik bir Osmanlı artilleriyasının Şərqi cəbbasında soyuq və xəstelikdən qırıldıq yaddan çıxmamalıdır. Cəbhələrə uzaq həlgələrdə, hətta Paytaxt İstanbulda hələ çox böyük səxtilər ortaya çıxmışdır. Bu səxtilər yalnız ermənilər üçün deyil, bütün osmanlılılar üçün da keçərlidir və cəkilən acılat bac Kas üçün ortaq acılat olmuşdur.

Ermenilərin "XX əsrin ilk soyqırımı" deya elan etdikləri hadnəsinin aslı həz hündür ibarətdir. Bu gün ermənilər "soyqırımı" deya elan etdikləri hadisələrdə 1,5 milyon erməninin öldürülüşünü iddia edirlər. Onlar bu hadisələrdə avval 600 min, sonra 800 min erməninin öldürüyünü itali sürmüşlər. Lozann konfransında hərəkətmiş erməni həyəlinin Lozann konfransındaki müttəfiq dövlətlər təmsilçilətinə verdiyi rəsmi sənəddər

"Türkiyə Ermenistanının 2 250 000 ermənisindən 1 250 mini yox edilmişdir." - deyilir. Daha sonra bu rəqəm 1,5 milyona çıxarılmışdır. Bu açıq artırmadan davam etməsinə və sabah, hiri gün ermənilərin bu hadisələrdə olanların sayıni 2 milyona, hətta daha artıq bir sayıya çıxarıcaqlarına çəşməməq lazımdır. Belə ki, artıq bu itkinin 2 milyon olduğundan bəhs edilməyə başlamışdır. Təsənnüflər olsun ki, bu açıq artırmaya ciddiyyətlərlə tanınan bezi yayın orqanları da qəlibləmişlər. Məsələn, "Reitana Encyclopædia"nın 1918-ci ilki naşrində olan ermənilərin sayı 600 min olaraq qeyd edilir, 1968-ci ilin nəşrində isə bu rəqəm 1,5 milyon olaraq göstərilmişdir.

Bəs haqqıqlən, o zaman olan ermənilərin sayı nə qədər olmuşdur? Gəlin, bu rəqəmin təs hilinə başqa cür yanaşaq. Hər şəyden avval emi da cəyd etmək lazımdır ki, bunu qəti olaraq təsbit etməyə, əlbəttə, imkan yoxdur. Ancaq ərləda asas olaraq gəlirə biləcəyimiz taməl bir mənba vardır, hı da o zaman Osmanlı dövlətində nə qədər erməninin yaşamasıdır.

Mənbələrdə Osmanlı dövlətində yaşayan erməni vatandaşlarının sayı barədə müxtəlif rəqəmlər verilmişdir. Taxmin ediləcəyi kimi, erməni mənbələrinəndə açıqlanan və ya bu mənba lərə əsaslanaraq itali sürüler rəqəmlər daha yüksəkdir.

Osmanlı dövlətləndəki erməni vətəndaşları, sayı həqqunda
ki məlumatları belə bir təblig halında göstərmək mümkündür.

Erməni patriarxhanasının rəqəmlərini
əsas alan erməni asilli Marcel Learta görə 2.500.000

Erməni tarixşünası Başməciyana görə 2.380.000

Lozann konfransına qatılan erməni
heyətinə görə 2.250.000

Erməni tarixşünası Cəvərk Aslana görə 1.800.000

Fransızın sarı kitabına görə 1.555.000

"Fasiklopedia Britannica" ya görə 1.500.000

Ludovic de Costensona görə 1.400.000

H.C.B. Lynchə görə 1.345.000

Revue de Parisye görə 1.300.000

Osmanlı statistikasına görə 1.295.000

İngilis İlliyinə görə 1.056.000

Erməni manhalarında açıqlanan rəqəmlərin mübahisəli ol-
duğu açıq-aydın bilinir. Biz bu manhaları bir kanara qoyaq.

Qərb manhalarının rəqəmləri 1.056.000 ilə 1.555.000 arası
sında dayışdığını görürük. O zamanlar Osmanlı dövlətində ya-
şayan ermənilərin sayında Osmanlı statistikasına uyğun gel-
məsədən qərb manhalarının ətrafa qoyduqları rəqəmlərin ri-
taiamasını deyil, hərra an yüksək, yəni 1.555.000 rəqəmini gə-
türsək belə, yəni da 1,5 milyon erməninin olduruldüğünü väy-
ləmek mümkün deyildir. Çünkü Osmanlı dövlətini tərk edən
ermənilərin sayında ham Osmanlı, ham qərb, ham da erməni
manhalarının əslündə durduqları rəqəm 700 mindir. Demək,

erməni tabliğatının bu iddiasının həqiqətla heç hir əlaqəsi yoxdur.

Ela işe, həs öldürülen ermanıların sayı na qədərdir?

Talai paşa ittihad və Tərəqqi partiyasının son iclasında olan ermanıların sayının 300 min olaraq təxmin edildiyini söyləmişdir.

Fransız din alimi Monseigneur Touchel Oeuvre d'Orient quruluşunda verdiyi bir konfransda 500 min ermanının öldüyüünü zənn edildiyini, ancaq bunun mübahiseli olduğunu ifadə etmişdir.

Toynəbər ölen ermanıların sayını 600 min olaraq göstərmışdır.

'Encyclopædia Britannica'nın 1918-ci il nəşrində da cəmi rəqəm vardır. Ermanılar özləri da avvallar bu rəqəmi irəli sürmişlər.

Türkiyə baxımından bu mənzudakı bir sahə mütarikədən sonra iş başına gələn və işgalçı qüvvələrlə amakdaşlıq edən Osmanlı Hünəyyat və İttifaq hökumətinin Əməkdaşlıq və Tərəqqi İqlidarını mahkum etmek məqsədilə 'köçə zorlalar' da 800 min ermanının öldürünü iddia etməsi olmuşdur. İşgalçi qüvvələrə faydalı olmaq məqsədilə uydurulan bu rəqəm ermanıların ölü sayını yüksək göstərmələrində önəmlı rol oynamışdır.

Bununla bərabər, həqiqi ölen ermanıların sayı həqqindakı təxminlər 600 min civarındadır. İngiltərə və Fransa manbalərinin da avvallar bu rəqəmi verdikləri birləşir.

İnzann konfransında Birleşmiş Ermani Heyətinin İnzann konfransındaki müttəfiq dövlətlər təmsilçilərinə verdiyi rəsmi sənadda: "Hələ də Türkiyə Ermanıstanında, kəndlərdə 130 000, İstanbulda isə 150 000 ermani vardır," deyildiyinə görə o zaman Türkiyədə 280 min ermanının qaldığı, 700 min ermanının isə başqa Əlkalələrə köçdüyü doğrudurca, cami ermeni valəndəsinin sayını, qarlı manbalanın ortaya qnyduqları an yüksək rəqəmlə, yəni 1 555 000 olaraq götfürsək belə, yəni de olar, ermanıların sayı 600 minə aşmır, hətta 400 minin altında qalır. Bündən əlavə, unutmamaq lazımdır ki, hətta iki rəqəminə

çələ harakatında və düşmanların yanında yer alaraq türklərə qarşı vuruşub olan ermənilərin sayı da daxildir.

Göründüyü kimi, 1,5 milyon erməninin öldürüləməsini iddia etmək tarixi həqiqətləri azdırmaqdan və ölü istismarı etməkdən başqa bir manə daşılmır.

Bu mənzərəni hitrəskən istor erməni lablığatında, istorso da qərbdəki bəzi çəvələrin diqqətə almadiqları həz mənzərə - türk tərəfəsinin ilkiini da xatırlatmaq isterdik. Türk tərəfindən öldürülenlərin sayı erməni tərəfindən öldürülenlərin sayından qat-qat artıqdır. Erməni yazıçısı Rıqas Nuhara inanmaq olarsa, Şərqi Anadoluda öldürülen müsəlmanların sayı 1,4 milyondur. Fəqat hər çox manhələrin ortaya qoyduqları rəqəm 2 milyonun nizətiindədir!

Tarixi hadisələrin tərəfsiz və ciddi hər şəkildə təhlili erməni iddialarının həqiqətlərdən uzaq olduğunu ortaya qoynır. Elmi ölçülərə sadiq olan bütün tədqiqatçıların gec-tez bu nəticəyə geləcəkləri qaçılmazdır. Çünkü ermənilərin iddiaları tarixin süzgacından keçirildiyi zaman bu iddiaların tarixi həqiqətlərden uzaq olması açıq bir şəkildə ortaya çıxır.

İsmət paşanın 1 ozann konfransında vurğuladığı kimi, Türk ikiyənin heç kəsə torpaq horcu yoxdur. Dəgrudur, ermənilər bir azlıq olaraq Anadoluda türklerle birləşdə yüz illər həyən yaşmışlar. Buunu inkar edən de yoxdur. Ancaq həlli bir tarix kəsimi içərisində mələyyən bir yerdə yaşamış olmaq heç kəsə o torpaqlara sahib çıxmama həqqini vermez. Əgər belə olarsa, onda ermənilərin İravan xanlığını, Goyçə mahalını, Zəngazuru, dərhal boşaltmaları lazımdır. Çünkü onlar heç bir zaman bu torpaqlarda çoxluq təşkil etməmişlər. Bu həqiqəti araşdırmaq üçün tarixin datinliliklərinə getməye ehtiyac yoxdur. XX əsrin hasilatında İravan xanlığında yaşayan ermənilərin yüzdesi 12 faiز olmuşdur. Sontadan Anadoludan, İrandan, İraqdan, Naxçıvandan və Gürcüstandan köçürülen ermənilər İravan xanlığına dolusdurlurlar. Həle hə da onlara bir üstünlük vermadı, çünki "Ermenistan Respublikası" elan olunduqda o torpaqlarda yaşamamaga hazırlanmış ermənilərin yüzdesi cəmi 42 faiz təşkil edirdi. Hər bir

milletin ve ya cemiyetin bir zamanlar yaşadığı tırpaqlara donmaya qalxması ve ya hünlen talah etması nücasında dünyanın neca bir manzara alacağı göz qahagındadır. Qaldı ki, ermeniliyi qovan da olmamıştır. Onlar düşmenle albir olsun dövlətə qatşı xayanət salqınlıq etdiklərinə və türklərə qatşı qeyri-insani hərəkat və qatlamlar tərətdiklərinə görə, olsa tırpaqlarının bir yerindən digər bir yerinə və ya sərhədyanı ölkələrə yerleşdirilmişlər. Bir da ermənilərin hamisi hu davranışa təbə tutulmamışlar. Belə ki, Lozann konfransında Bitişmiş Ermeni Həyatının, Lozann konfransındaki müttəfiq dövlətlər təmsilçilərinə verdiyi rəsmi şənəddə eynan belə deyilir: "Hala Türkiyə Ermenistanında, kəndlərdə 130 000, İstanbulda isə 150 000 erməni vardır."

Bu da hər haqqatdır ki, ermənilər üçün talesizliyi onların fransızlar, ingilisler və ruslar kimi işğalçı güclərin qayıtuğuna təxilmələri təşkil etmişdir. Yəni bu talesizliyi ermənilər özləri yaratmışlar.

Uydurma mövzuların təhlighi və terror hadisələri xəcincində qalan ermənilətə hənu kəhləltərində fayda vardır: ermənilər uzun illər boyu özlerine yardım edər kimi görünən bəzi ölkələr tərəfindən aldatılmışlar; onlara yardım edər kimi gətirnüb müxtəlis vədlerde olanların eslində xüsusi faydaları arxa-sınca getdiklərinə və erməni cəmiyyətini irəli sürüb onları bu xüsusi faydaları uğrunda tələf etdiklərini hala anlamamışlarsa, çox təəssüflərə cəsən!

ERMƏNİ MƏNBƏLƏRİNDE TOZANN KONFRANSI VƏ SONRASI

22 dekabr 1922-ci ildə Lozann konfransında baş vermiş, ermənilər üçün çox əməli olan bir hadisəni oxucularımızın nəzarətə çəldirmək istərdik. Masəla burasındadır ki, bu konfransda ermənilərin uydurmaların bir dəstək gərməmə, hər şey onlara qatşı cərəyan etdirdi. Odur ki, Türkiyə erməniləri ilə Frmenis-

ian Respublikasının temsilcileri Lozanna galarak ozählərinin da konfransda dinlənmələri üçün konfrans rəhbərlərinə müraciət etdilər. Onlar ozählərinin erməni millətinin salahiyətli temsilciliyi olduğunu iżli surətək konfrans etdikləri müraciətlərini qəbul etdirdilər və onların konfransın ikinci komissiyasında dinlənmələri qərarlaşdırıldı. Türk heyəti bu komissiyanın iclasında iştirak etməyi uyğun görməyib salnu tərk etdi.

Komissiyada aparılan bu müzakirənin ermənilər üçün çox önəmlü və son bir təşəbbüs olduğuna görə iclasda baş verənləri, erməni Hadisyanın, 'Ermenistan Respublikasının doğuşu və irləniləməsi' və Novosartyanın, 'Artıq Daşnakşutyunun gəracayı iş yoxdur' manhalarından alda etdiyimiz bilgili və komisiyanın protokol xüasesini kıləbimizə daxil etdik.

22 dekabr 1922-ci il

Protokol xülasəsi

Heyat: K.Norandukyan, A.Axaronyan, A.Hadisyan, L.Pasalyan komissiyanın qarşısına çıxmışdır.

Norandukyan və Axaronyan ermənilərin istəklərini komisiyaya təqdim etmiş, Norandukyan oxumuş, Axaronyan izahalar vermişdir.

Muzakira bəla carayən etmişdir.

Ser Xoras Rumbold:

- Erməni yurdunu və Türkiyə alaqalarını neca düşünürsəniz?

Axaronyan:

- Atzu etdiyimiz yurd Türkiyədən ayrı və mustaqil olmalıdır. Müttəfiqlərə asanlıq olsun deya Türklərin manfaatlarını sağlamlaşdırıran şəkillər də hazırlıdır. Masalan, Britaniya istismarçıları rejimi kimi, Norandukyanın da bu mənzuda marimla ey ni fikirdə olduğunu düşündürəm.

Norandukyan:

- Men bu xususda bir az növəl raportumu oxudum

Rumhold:

- Yerevan sərhadlarının genişlaması və erməni yurdu haqqında nə düşüñürsünüz? Rəla olduğda iki Ermanıstan olmazmı?

Axaronyan:

- Ermanıstan Respublikasının sərhadlarının genişlaması ötənin Sovet İttifaqı rejimində olduğuna görə çətin bir işdir. Çünkü Rusiya onunla məşgul deyildir. Rusiya Ermanıstanında yeni bir erməni yurdunun quruluşu bir şey ifadə etməz. Biz Türkiyə tərəfindən zaht edilmiş, ABŞ Prezidenti tərəfindən cəzilmiş sərhadları istayırıq. Ancaq bir kasım ilə kifayallanırıq. Keçmiş Ermanıstan masasının həllinə gəldikdə isə Bolqarıstan və Şərqi Rumelidəki idarə şəkli bu xüsusda sizə həz nömrə ola bilər.

Rumhold:

- Sizcə, an alverişli İnteqəq parçası haradır? Xəritə üzərində göstərlə bilərsinizmi?

(Axaronyan xəritə üzərində Rıza və Hasanqaladan keçərək Erzurumlu xəridə hərəkət Muşa gedən və içərisinə Van gölünü alaraq İran sərhaddinə qədar olan bir sərhad çizdi.)

Rumhold:

- Bu sərhadlar içərisində 700 000 erməni köçərilərini yerləşdirmək mümkündürmü? Bunların hamısı Türkiyə ermanılıdırı mı?

Axaronyan:

- Bəli, Türkiyə ermanılarıdırılar və hii arazida yerləşdirilecekler.

Rumhold:

- O zaman Türkiyədə erməni qalmayacaqdır mı?

Axaronyan:

- Erməni yurdu qurulduğdan sonra ermanılarla Türkler arasında güclü bir sülh və dəsişləq yaranacaq və Türkiyədə qalmak istəyan ermanılar yaxşı bir vatandaş olacaqlar.

Rumhold:

- Indi bu arazida kimlər vardır?

Axaronyan:

- Başçıları kürdlerdir. Bunlar hala müharebeden evvel hâyük bir nüfuzla taşkil edirdiler. Türkler ise azlıqda idiler. Çokluq kurdler ve ermanılarda idi. Kürdler Atı işgine mensubdular ve çok çatınlıkla müslelmanlaşmışlardır.

Delacroix:

- Kürdlere olan inancımız mubahiseli ola biler. Bütün kurdler sizden yana deyildirler. Onlardan hır çokları ermanı qatliamlarında iştirak etmişdiler. Kürd qoruyucu ordularının rolları meydandadır.

Axaronyan:

- Kürdler qallıamdan artıq telançıdırlar. Bir çok kürd vardır ki, hizimle hislikdadır. Ermanistanda iki kürd polkumuz vardı. Bunlar sonuna qadar Türklerle vuruşdular.

Delacroix:

- Bu manzuda Norandukyanın da fikirini oyranmak istedim.

Norandukyan:

- Kürdlerden behs edilerek onların 200'den artıq olan tayfalatını da nazara almağımız lazımdır. Yezidiler ve qızılbaşlılar ermanıllarla dostdurlar. Bunların 1905-ci ilde 20.000 ermanını gizlarmış olduqları unutulmamalıdır. Lakin masalan, cehâlilar ermanıllara karşı müxalisidirler. Kürdlerin qoruyucu orduları hınlardan emele getirilmiştir. Bunlar Türk paltarı geyerek banditliklerini lorağırdırlar. Onlar haşqa yere gondarılmak istenildikde, ikinci ordu komandamı Zaki paşa: "Bunlat hara getsailer, ananaları olduğuna göre aynı şakilda harekat edecekler" deyerek, hına karşı çıxmıştı.

Delacroix:

- Behs etdiyiniz 200.000 ermanın hamısı Türkiye ermanisidir, yoksa onların arasında Rusiya ermanılları da vardır?

Axaronyan:

- Onların hamısı Türkiye ermanisidir ve geri dönmek üçün bir işaret gözleyirler.

Delacroix:

- Türkiye Ermanistanı vilayetlerinde yerleşmiş 130 000 ermanı haqqında neca malumallarınız vardır? Onlar oralardan sərgün edilirler, yoxsa Əz ərzularıyla çıxırlar?

Axaronyan:

- Həqiqət hədut küçəlarda, gəmilarda ermənilərin müayyən bir zaman içarısında çıxb getmələri üçün elanlar yapışdırılmışdır. Sonra türk xalqı ermənilərə öz təraflarında qalanların başına kim hılı nələr galacayını söyləmişlər. Qara qışa baxmayaraq bir çox çətinliklər altında Qara dəniz və Xüsusiha da Suriyaya keçmək üçün ermənilər müxtalif istiqamətlərdə gəlmışlar. Suriyadakı ermənilərin sayı 140 minin keçmişdir. Ərab xalqının da belə pərişan köçərilərdən məmənun almadiqları həlini.

Laport:

- Bununla berabər, bu, iqtisadi bir məsəladır. Ermənilərin gəlməsilə emayıñ dayarı düşməşdər. Bu da tabii olaraq atəhlərin xoşlanmayıacaqları hər şeydir.

Norandukyan:

- İskəndərun həlgasındaki ermənilərin vəziyyəti daha yaxşıdır.

Laport:

- Men de eyni düşüncədayam.

Rumbold:

- İndi Ermanistan Respublikasındaki xalqın əhalisi nə qədardır ve hansı irqlərdən amələ gəlmışdır?

Axaronyan:

- Dostum Hadisyan məmləkatımızı yaxşı tanır. O, iki il Baş Nazir vəzifəsində İsləmmişdir, size məlumat verə bilər.

Hadisyan:

- Ermanistan Respublikasının əhalisi 1 400 000 mindir. Bu nü 1 200 000-i erməni, 60 000-i müsəlmandır. Bu xalq 26 000 kv. km. ərazi üzərində yerləşmişdir ki, bunun da 9 000 kv. km kənd təsərrüfatına alverişlidir. Son vaxtlarda bura yeni köçərlərin gəndarılacağı sözü ortaya çıxınca, Ermanistan Respublikası bunu redd etdi. Əlcəzairdən gəlmış olan 10 000 adamı yet-

laşdırırmak üçün çox çatışlıklar çakıldı. Ancaq Ermenistənə deyil, Qafqazın da bir hissəmini başlayan bu verimli arazi Qars, Sürmali ve Naxçıvan Türkləri tərafından işgal edilmişdir.

Rumbold:

- Ermenistənda yaşayan müsəlmanlar necə oldu?

Axaronyan:

- Onların bir qismi Türkiyəyə, bir qismi Qars vilayətinə, bir qismi da Azerbaycanə köçdü.

Rumbold:

- Xahiş editom, Kilikyanın hansı kasimında yurdunuzu qurmaq istədiyinizi karıla üzərində göstərin.

Norandukyan Ocak, Ceyhan, Suriya sahədələrə Faral arasında bolğanın içərisinə Sis və Maraş da alaraq göstərdi.

Rumbold:

- Bu bolğaya na qədar erməni yerləşdirə bilərsiniz?

Norandukyan:

- 5 - 6 yüz min.

Başqan:

- Cənablar, məlumatlarınız qeyd edilmişdir. Riz muzakirə edər, lazımlı olsa siz yəni məlumatlar almaq üçün təkrar davət edərik..

Aşağıda Norandukyanın Təzənnə konfransının ikinci komisiyasında oxuduğu məruzənin mətni verilmişdir.

Məruzə:

"...Cənablar, bilərsiniz ki, bizim istəklərimiz çox normaldır. Ermenilərin ne qədar sülha möhtac olduğunu və hə konfransda enlatın xeyirli qayəleri yerinə yetirildikdə ne qədar xoşbaxlı olacaqlarını da bilərsiniz. Fəqəh ortada bəzi masalələrin olduğunu və bunlar üçün izahat verməyimizin lazımlığını anlayıraq. 1915-ci il hadisələri ermənilər və türkler arasında böyük bir uçurum yaralmışdır. Gənc türkərin idarəciliyi qanunsuz şəkildə ancaq ermənilərə - Türkiye həkumətinin sadıq vətəndaşlarına qarşı deyil, mamləketlərinin maddi manfaatlarına qarşı da bilgisizlik göstərmişlər. Alman sefirinin və digərlərinin şahidliyini nəzəra almadan Türkiye erməniləti aşğata

alınmış, asgari xidmatlatini yerine yetirmiş, sırsguna qallıama ugramış ve sayılارının çox hissəsini itirmişlər.

Türk siyasetinin bu vaziyəti olnaqca acinacaqlı halda olmaqla barabəz, bəzə o masalalara qayıtməq islamirik Għajnejimizi indiki vəziyyəyalə va galacaya çevirməyi daha ustun gərű Türk Taassuflar olsun ki, türklər və ermənilər arasında qarşılıqlı şəhərmi hər dəstləq yoxdur. Türkiyada həkm süran, sarı və qəli hər gətirənək arz edən vəziyyəti yungülləşdirmək mümkün deyildir.

İsmat paşa hazırları hizim erməni yurdu qurmayıñımızı ləzim bilmir, sadəcə xərici mamlakatlarda olan mühacirlerimizin Türkiyəyə dənmələrinə izin verilməsini sülh üçün kifayətədici görür. Fəqat İaassüflər olsun ki, hiz indiya qədar meydana galan və galacakdəki hadisələri nəzəra alıb yalmış hununla kifayatlanan hilmərik. Baxın, bir nümunə: Balıqkasır, Bursa və Riqadə yaşayış ermənilər türklərin səzletinə güvənərək evlərdə qalmışlar və sonra son hadisələr zamanı əldərəlmüş, yox edilmişlər. Digər tərafдан, Mondros mütləkəsindən sonra Anadoluya getmək cəsəratını göstərmiş olan hayalda qalan ermənilər da takrar köç emək yolunu tutmuşlar. Hər şeyini itirmiş olan qadınlar, uşaqlar, qızalar qışın soyugunda, buzlar arasında Qara deniz və Suriya yollarını tutmuş, sağlam olanlar isə həpişxanalarda saxlanmışlar.

Bu gün 700 000 Türkiye erməni bu olkalara dağılmışları-

345 000 Qafqazın məxiyalif yerlerinə, 140 000 Suriyaya 120 000 Yunanistan və Adalar dənizindəki adalara, 40 000 Bolqarıstanə, 50 000 İrana, geri qalanları isə başqa yerlərə. Bütün bunlar və bunların arasından xeyriyyə quruluşları tərafından nəzarət altına alınan 110 000 yetim uşaqlar nəzəra alınmayıaraq köçə zorlanmışlar. Bütün bu köçkünlər həmlik çatınlıklar görmüş, saysız qurbanlar vermiş və indi da sahirsizlikla ozählərinin hər acinacaqlı həllatına son verilecek günü gəzlayırlar. Bu çalışqan və fəal insanlar xeyriyyə taşkilatları tərafından nəzarət altındadırlar. Takın belə bit yardımın da davam edə bilməcəyi ortadadır.

Heyf ki, həqiqət budur.

Canablat, şübhəsiz ki, bu ailələrin qorxuları və titələri hətəx-diqlərini, orlar üçün bitməz tükənməz mübatızaların ləkrər həşərayacağım və onların keçmiş yurdlatına donmalarının təbii olduğunu qəbul edərsiniz. Həc bir əzin, heç bir amr, heç bir vad güvan və ya hilməz. Ancaq milli hir yurdun yaradılması keçmişin üzərinə bir parda çaker, düşmançılık hissələrini atadan götürər və güvənliliyi ləmin edər.

İttifaq dövlətlərinin daha avval milli yurd haqqında aldığıları bir qərar vardı. Bu qərar 1921-1922-ci illarda London, Paris iclaslarında sağlamlaşdırıldı. Türklerin öz müstəqillikləri üçün nəvəstmiş elan və avveləş imparatorluqlarının bir parçasını təşkil edən digər müsəlman millətlərinin müstəqilliklərini tanımış olduqları halda, niyə yəna digər vətəndaşlarımıza aid olan həq qədər alçaq könüllü hir istəyi rədd etdiklərini anlamırıq. Ister Türk hökuməti, istarsa da xüsusi şəxslər hütün həq qarşıq itqalar içərisində erməniləri de idarə etmişdir.

Biz Ankara Milli Məclis hökuməti konstitusiyasının Böyük Britaniya hökuməti idarəsi altında möstəmləkə şəklində olacaq bir idarəyə, milli bir yurdun qurulmasına angal olacaq bir görüş irəli sürəcəyini zənn etmirik.

Tayin ediləcək yurda galınca, heyatımız asasan bunun yeri ni konfrans vermişdir. Bu yurd ya Şimal, ya da minlərcə ilden bəri ermənilərin yaşadıqları və ümumi mühərrihə səbəbile müsəlmanların azaltılmış olduğu Kilikiyada olacaqdır.

Bunu da xəndəkləməmə izin verin ki, dünyadın hütün millətləri bizim davamızın haqqı olduğunu və bu yurdun qurulmasını qəbul etmişlər. Raxon, masanızın üstündə minlərcə amerikalı və avropanlı xristian kilsələr və etibatlı şəxslər tərəfindən imzalanmış şikayət arızaları vardır. Izin verin, hümər da diqqətinizə çatdırı: həla düşünenlər yalnız xristianlar deyillər. Hindistandan, İrandan, Azərbaycandan, yəna Türkiyədən bir erməni yurdun qurulmasını haqqı və faydalı görən müsəlmanlıq da vardır.

Nehayat, problemin türk və insanhə baxımından düşünülməsindən sonra, hörmətli canablat, həq qavtəri baxımından

da bir rəqə kalmı : fada etməyə izin verir. Haqq adına savaşmış olan güclü müttəfiqlər minlərca dəfə Türkiyədəki milətlərə hərtiyat vəd etmişlər. 1915-ci ildəki faciəvi sərgündən sonra Amerikada və digər yerlərdəki ermanılar fransızların amri altında (Şərq ordusunu) laşkil etmişlər. Vatanlarının qurtuluşu işini müdafiə və himaya etmək üçün aşğata alınma kağızını imzaladıqdan sonra (General Allenby) komandanlığı altında Fələstin, Suriya və İordaniyada müvaffaqiyyə ilə vuruşmuşlar.

1920-ci ilda "Sevr müqaviləsi" nda erməni sərhədlərinin çizilmesi ABŞ Prezidentinin hakimliyinə verilmesi və Millətler Taşkilatının 22-ci maddəsi müttəfiqlərin erməni millati haqqındaki xoş nüvəyətəni degrulayan həyək isbatıdır.

Siyasi vəziyyət Yaxın Şərqiñ təyin etmek və sülhün davamı üçün tərafınızdan yeni hər miliqavilənin hazırlanmasına ehtiyac gəstərmmiş, emənik ki, Türkərin isteklərindən avval erməni məsələsi novzusunda haqq-adalatın həyata keçirilməsini unutmazsınız.

Müttəfiqlərin güclü olduğu nezərə alınmayaraq – bələ vəziyyət helədir – "Sevr müqaviləsi" zamanı erməni həyatına yanınızda yer alma izni verilmişdi. Prinsiplərinizi və vadələrinizi yerinə yetirəcəyiniz haqqında heç hər şey bizi ümidiş buraxa bilməz. Sözlərimi bitirərək demək isteyirəm ki, Türkər erməni yurdu mövzusundakı fikirlərini dayışdıracaqlar. Çünkü bu vəziyyət, bu yeni quruluş Türkiyə üçün şəratverici olmaqla yanaşı, galəcəkdə özləri üçün çalışqan, sadıq, faal hət ünsüru əldə etmək həkimindən hər tərəfdən agillıca hət addım almaq demək olacaqdır.

Biz Yaxın Şərqiñ sülh məsələsinin bu vəziyyətin ləminin illə saglam asaslar üzərində qurulacağına güvənirik.

Aşağıda Axarolyanın Lozann konfransının ikinci kamisiyasında oxuduğu məruzənin malni verilmişdir.

Maruzə:

"Dostum Norandukyanın çıxışından sonra söz alıramsa, bu ancaq erməni millətinin pagtiyalamıyla, trühhacılıxla burada si-

za arz etdiyimiz isteklerde birleşmiş olduğumu bildirmek əlçün-dür. Bundan əlava, hura əzələri üçün adalet isəmək məqsədilə galmiş olan türklerin hiza qarşı toradıkları adalatsızlıklar söyləmək istədim. Bu gün onlar ancaq Turkiyə Ermanistanının deyil, Ermanistan Respublikasının da höyük bir hissəsinə zorla almışlar. Man Rusiyaya və mülliəfiqlərə aid məsələləri qarışdırmaq fikrində deyiləm. Fəqat bunu da deməliyam ki, 1920-ci ilin axıtlarında Ermanistan Respublikası mültefiqlər tərəfindən təsdiq edildiyi zaman Kamal ordusu Ermenistana hücum etmiş və Qars şəhəri ilə Ardahan, Sürmali və Naxçıvanı işğal etmişlər.

Türklər Qafqaz ermənilərinin varıyyatını olduqca aşırılaşdırmışlar. Çünkü işğal olunan yerlərdən 180 000 erməni türkərin iralilamasından qaçmış və respublika arazisinin geri qalan qismində sığınmışlar. Bu rəqəmə mubariha zamanında, yəna Şərqiş şəhərlərindən qaçmış və həralata sığınmış olan 350.000 erməni da əlava edilərsə, o zaman hui yerlərdə həkm surmuş qılığın, yoluñcù xəctələkdarın sababları aydın olar. Yalnız Amerikanın və Avropanın yardımıyla hunların böyük təsirləri yüngülləşdirilmişdir.

Türkərin bu müdhiş hərakatları 1921-ci il noyabr ayının 13-da Qarsda imzalanan müqavilə ilə haqlı göstərilmişdir. Həqiqətdə isə, yalnız hui müqavilə deyil, daha bir çox müqavilələr vardır. Bunlar da "Brest-Litovsk" (1918), "Aleksandropol" (Gümzü, 1920), "Qars" (1921) müqavilələridir. Sonrakı müqavilələr "Brest-Litovsk" müqaviləsinin takriridir və hamisi da yuxarıda sayılan yerləri bizzən ahradılar. Mondros mütarikasila "Brest-Litovsk" və "Batum" müqavilələri hökmsüz qaldı. 1921-ci il "Batum müqaviləsi" tamamen əriadan qalxmış qəbul edildi. Böyük dövlətlərin heç biri "Qars müqaviləsi"nin varlığını təmsiq istəmədi.

Türklər hələn hui şəhərlərin hələ 1877 türk-rus müharibəsindən avval da əzələsinə aid olduğunu söyləyirlər. Ağar hələ düşünəcək olsaq, o zaman Bolqarıstan da Turkiyəyə aid idi. Ağar əzələni hiz qədat uzaqlara gedərlərə, o zaman iddia etdi-kəri hakimiyyət haqları, görəsan, haralara qədar uzanar?

Bu da nəzərə alınmalıdır ki, türklər çox güvandıkları (Mıssak i Milli) ilə Qarsı, Ardahanı, Batumunu iddia edirdilər. Bundan eləvə xahişlatmamışdır ki, Sürməli və Naxçıvan əslə turklərə aid olmamışdır. Bunları ruslar iranlılardan almışlar. Lakin türklər bu ikisine əhəkəm əldular. Sürməlini əzələrinə saxlayaraq Naxçıvanı Azərbaycana verdilər.

İndi erməni milli yurdu probleminə keçərkən, həm məsələnin çox zəmar, pis bir şəkildə muzakirə mövzusu olduğunu və yanlış anlaşıldığına nəzərinizə çatdırmağın 12in verin. Bizim xahiş etdiyimiz bir sığınacaq, bir mühacir yeri deyildir, həzənə valanımıza, milli bir yurda sahib olmaq istayırıq.

Hilirsınız ki, erməni millatının çox arı ziilm görməsi və azılması məsəlesilə hərlikdə siyasi problemləri da vardı. Erməni məsəlesiindən 1856-cı il Paris və 1878-ci il Berlin konfranslarında həbs edilmişdir. Əbdülhəmidin səltənat günlərində töredilən qəlliamlardan sonra 1895-ci ildə işdəhat işi muzakirə olundu və nəticədə, yeddi şəhər haqqında qərarlar verildi. Alınmış qərarlar nəticəsində Ermanistənə Vəstənenək və Xəf adlanında, biri Hollandı, digəri norveçli iki yüksək komissar göndərildi. Böyük müharibə çoxdu, türklər həm komissarların ikisini da qovdular və erməni problemini erməniləri yox edərək oradan qaldırmağa çalışıdlar. Bu faciəvi tarix hamitəniz tərəfindən hilinic və takririnə ehtiyac yoxdur. Mütəfiqlərin tərəfini esrlik izlirəblərimizə qarşı böyük bir etimad və sadəkarlıqla qəbul etdik. Onlar da bize Türkiyədən, Rusiyadan ayrılmış, müstəqil və azad bir Ermenistan vermaliyidilar.

Bu gün biza Qafqaz Ermanistənini və yene ARŞ Prezidentinin cıxlığı carhadları bir tərəfə qoyaq, heç olmasa hər Ermanistənin təşkili üçün na qədar yetərsiz olsa da, danızə hər çıxış imanıyla harabər milli bir yurd vermek an azından hər ədalətin yerinə yetirilməsi üçün olmazdır.

Millatınız 2500 il davamlı olaraq nə qılınlarda yaşayıdır. Türkər oradırda bir əslənlük as'a göstərənlər. Ermanistərin alçaq könüllü olduğu qədar haqq olan hər iddiələrinə qarşı, İsmət paşa 700.000 erməni mühacirətəmizə Kanada və Avstrali-

liya yollarını gösterir. Bugünkü nöqtəyə çatıncaya qədər hiz və tənimiz üçün çox ixtirah çəkmiş və çox qanlat axılmışdır. Milla-timiz Kanada və Avstraliyaya gəlməmək üçün bir ruh və bir ürək olaraq əmumi qarşılaşışlıqla atılmış və yalnız indiki vəziyyətini, galacayıni deyil, keçmişini da ortaya qoymuşdur. Çünkü bu hərəkat bütün bir nəslin keçmiş və galacaqdakı nəsillərlə fizioloji bağlarının yox olmasını lazımlı biliirdi. Əmumi muhabibəyə qanılmış olan heç bir böyük və ya kiçik müttəfiq millatın kiçik erməni milləti qədar izirəbəh günləri olmamışdır. Bu ixtirablar da nə qədər kiçik ölçüdə olursa olsun, bir Vətən islamak haqqını ona vermekdadır.

Riza deyirlər ki, erməni qurtuluş hərəkatı Britaniyadan və çar Rusiyasından galan təxtilərlə başlamışdır. Burada eştdirmək istəyirəm ki, çar hökuməti və sultan Turkiyə Ermanistandağı zülmü yox etməyi hədəf alan hütün hərəkəti mahv etmək xüsusunda eyni sikirdə olmuşdur. Türk Ermanistandakı qardaşlarının imdadına çatmaq üçün qurulmuş olan bütün Qaf-qaz dastaları sarhad həyənə rus ordusu tərəfindən yox edildi. Çünkü çar hökuməti sarhadlarının canub kəsimində bir Ermanistən yaralmaq istəmirdi.

İngilterenin icasılı olduğu xəbərlər da həqqa bir efsanədir.

Bizim qurtuluş hərəkatımız Balkan millətlərinin hərəkətlərinə yol açan darin sabablardan izli galmişdik. Türkərin və onlardan ayrılmış millətlərin qarşılaşdırılması tarixin nə qədər haqli, bu hərəkətlərin insanlıq və mədaniyyətlər baxımından nə qədər faydalı olduğunu göstərmək üçün kifayatedicili hər asas ola bilər.

Bəli, biz daima vətənimizin hürriyyəti üçün çalışmışıq. Bir-laşmış Ermanistən bizim idealımız olacaqdır. Ağar bu gün müttəfiqləri bir Ermanistən yerinə kiçik bir Ermanistən cəzməgə zorlayan çətinliklər varsa. Kilikiyada milli bir yurdun qurulması təklifini müttəfiqlərin arzusuna hərəmat etmək və çalışmalatı-nı asanlaşdırmaq üçün qəbul edəcəyik.

Biz adalata çatacağımıza inanırıq. Çünkü İngiltərə, Fransa və İtaliyanın hiza verdikləri sözlərə güvənlərik. O İngiltərə ki, bir

gün içarısında bütün dunyaya qarşı Reynalxalq müqavilələrin ancaq bir kəgiz parçasından ibarət olmadığını göstərmək üçün ayağa qalxmışdır. O Fransa ki, müttəfiqlərə həq qalməq və in-sani böyük prinsiplərin ayaq altına alınmasını qarşısını almaq üçün bütün varlığı ilə meydana atılmışdır. O İtaliya ki, xəricilərin həyundurğuunu təbəmməmiş və e həyundurğu çırmak üçün oraya çıxmışdır. Onlar hizi tərk etməməlidirlər. Bu həkimdən biz inam içindayık. Bu konfransın bizim davamızı adil bir şəkildə çözmədən dağılmayacağına inanırıq. Bütün işin ağırlığını hilirik. Lakin aminik ki, adalatın tam və həqiqi olması üçün müttəfiqlərin ortaq və hərəkətlişatlısı kifayətdir.'

Türk millətinin düşüncələrinə tərcümən olan həyük dovlət adımı, bacarıqlı siyasetçi İsmət İnönü'nün: "Türk iorpaqları hər erməni yordu üçün parçalanı bilməz. Nə Şərqi vilayatlarında, nə da Kilikiyada ana valəndən ayrılmazı mümkün olan bir qəng iorpagımız həla yoxdur. Onsuzda Türkiyə hətən Mövcud və müstəqil olan Ermenistan Respublikası ilə müqavilələr bağlaşmışdır. Digər bir Ermenistanın cələ hilacayıni Türkiyə xəyalından hələ keçirməz" şəklindəki sözləri bu məsələni dəhəndən səküh atdı Ermaniların bütün təşahhüsleri nəticəsiz qaldı.

Ermani heyati bütün hətən Mövcudətə baxmayaraq öz faaliyyətlərindən geri durmurdu. Bu arada, daşnak səyutun komitəsi heyat təmsilçilərinə sırf siyasi qayələrinə görə əzələndən istifadə etmiş və bir zamanlar əzələrinə vadlar vermiş dovlətlərin vasitəsilə erməni "problemini" yeni yollarla davam etdirmələrini bildirdi. Buna görə da Birleşmiş Ermani Təmsilçilər Heyati Lozandan aymaların konfrans iştirakçılarına bu bildirişini verdi.

Ermani heyatının bildirişi

2 fevral 1923, Lozann

"Heyatımız Lozann konfransı komissiyasının bildirişlərində və malbuza da yayınlanan sülh müqaviləsi proyektiin ilhəfaq dövlətləri tərafından erməni problemini üzüsta buraxmış olduğunu anlamışdır.

Temsilciler heyati bu şartlar altında ittifaq dövlətləri və ermənilər üçün olduğu qədər türklər üçün da çox kədarlı olan bu üzüstü hərəkətminin sahələrini axıtmamaq və muzakirə etmək istəməz. Təkin erməni heyatları erməni masalasının təkər çəzəvilməmiş olaraq qaldığını və talesiz bir millətin vəziyyətinin daha da faciəvi hər şəkil aldığına gör qəhəgina qoymaga özlərinin mecbur gərətülər.

Büyük dövlətlər Turkiya ermənilərinin qorulması haqqında ancaq siyasi və insani baxımdan deyil, ermənilərin ümumi müharibə zamanı ittifaq dövlətlərinə göstərdikləri saysız xidmətlər səbabılık verdikləri vadəti, şübhəsiz, xatırlayıtlar.

Iltifaq dövlətlərinin çağrısı səbəbiliyət ki, erməni könüllüləri dəstə-dəstə hənərlərin həyataqları altında toplanmışdılar. Bu erməni könüllüləri valətlərinin hürriyəti vəd edilmiş şərtnameyi imzalamışdılar. Faləstin və Kilikiyada məşhurlaşmış şərq orduşunu meydana getirmişdilər.

1918-ci ildə İtkaşına Qafqaz sarhadlarında vuruşan və türklərin Britaniya ordusuna və İraqa doğru irəliləməlatına engel olan ermənilərin asgari gücü olmuşdur. Nahayət, Bakıda qəhrəmanca müdafiə olunmalyıyla neftin qərb cəhəsindəki Alman ordusuna çatmasının qatşısını alan da erməni asgari olmuşdur. Alman komandanlarının ifadələrinə görə, bu qılıq hərbi həməni hitməsini təzlaşdırılmışdır.

Bəla öyülləcək və ölçüla bilməyəcək daracədə çox olan sadakarlıqlar erməni millətinə çox həba başa galmışdır. Əgər onların maddi və hayatı itkilerinə bir nəzar salsaq, 1.500.000 erməninin qatlama və sürgünlərlə mahv olduğunu və 700.000 erməninin yersiz-yurdsuz delaşdığını, 100.000 yetimin xeyriyyə camiyyatlarına yük olduğunu və Türkiyədə 10 milyon frank itkiya uğradıqlarını görürük. Beləcə erməni milləti əvladlarından həyük bir qismini itirmiş, kilsələrindən, məktəblərindən və vətənidən mahruuml qalmışdır.

1878 Berlin konqresi və bundan sonra erməni masalasının böyük dövlətlər tərafından ala alınması üzərində durmayaq, həyük dövlətlər tərafından ümumi müharibənin qayaları ara-

sında haqq va adalatin olduğu haqqında verilen hilditişi xalırlamagımıza izin verin.

1919-cu ilda Versaillesde bağlanan müqavilanın 22-ci maddesi esaslarıyla müttasiqlar Osmanlı imperatorlugunda olan bir çok millatları qurtarmaq istemişler ki, bunların başında ilk yeri ermanilar alındı. 'Sevr müqaviləsi' ilə 1920-ci ilda ittifaq dövlətləri müttaqıl Ermanistanın sərhadlarını cizdilər. 1921-ci ilda London konfransında erməni yurdunun qurulmasını qərarlaşdırıldılar. 1922-ci ilda Paris toplantısında 'Büyük Dünya müharibəsi zamanı özlərinə qatış multaflıların o qədər borclu olduğunu ermaniların içarısında olduqları pis vəziyyətə xüsusi olaraq diqqət göstərilmesini' bildirdilər. Nəticədə, Millatlar Teşkilatının ana-nəvi arzularını təmin etmək üçün kiçik millatların müdafiə olunması asasına riayat edilərək müttasiqlar tərəfindən müharibə esnasında döyuşən bir millət və herbədan sonra müttaqıl olaraq təmminş olan ermanilar üçün 1923-cü ilda Lozannda vadilərini hayata keçirəcək heç bir şey qararlaşdırılmamış olduğunu diqqətinize çatdırmağınızı, şübhəsiz, izin verərsiniz.

Bu şartlar altında yaradılmış olan təmsilçilər heyəti zülm görmüş və quhan edilmiş bir millət adından dövlətlərdən bir da-fə daha adalət və haqseverlik yolundakı işlətlərinə, aməllərinə mədani əlemən dayana bilməyəcəyi erməni millatının galacayı üzərində qarar vermələrini xahiş edər. Belə bir sülhün Yaxın Şərqi istaniləni vərmayocayı elaya etmək da biza döşər.

Bu hilditişi imzalayan təmsilçilər heyəti sizdən buna ahamiyətli vermayınızı xahiş edərək sehrsizlikla cavabınızı güzlayır.

BİRLAŞMIŞ ERMƏNI HƏYATINİN TƏMSİLİ ÇIŞARI

Ermanı dostları birliyinin təmsilşəleti tərəfindən Çığırına belə bir yazı verildi:

'Lozan konfransının nəticəsi na olursa olsun, erməni məsələsi qatı olaraq bir nəticəyə bağlanmadıqca bir müqavila im-

zalanmamalıdır. Bu gün milyonlarca imza ile ermanı milli yurduñun qırulmasını istayan madani dünyanın ümumi düşüñçesi Türkiye Ermanistanının varlığına son veracak bir sülhün qabul edilmemesi istayındadır.

Ermanı dostları birliyi va onun Lozanın tamsilçilari bu gün türk tahlükasının xaricinde olan Qafqaz Ermanistan Respublikasını Sovet İttifaqı Rusiyasının qurtarmış olduğunu biliirlər. Fagat hura yurdu goslayan 800.000 ermanı qaćqınıni almaq üçün çox kiçikdir.

Ruslar Qafqaz Ermanistanının sarhaddini Van va Bitlis iştiqamətində genişləmek üçün türklərle bir müqavila bağlaya bilərlər. Beləcə, ruslar sarhadları içərisində müsəqil bir hökumət yaralmaq üçün türkətin qatşı çıxmışıyla çatılınya uğrayan mültəfiq dövlətlərle və türklərlə ermanı problemini çəzməş olarlar.

ERMƏNİ DOSTLARI BIRLIYİNİN TƏMSİLÇİİ ERI

Cicerin bu makluha belə cavab vermişdir:

Sizinle və yanınızda olan Beynəlxalq Ermanistan Birliyi üzvləri olañ görüşmələrim nəticəsində Lozan konfransında Rusiya, Ukrayna və Qırğıztımanın ermanı məsələsinin gözdan keçirilməsilə maraqlanmamış olduqlarını eşitdim. Hələki hizim qahılmagımız bu problemin doğru hit şakilda və haqiqət olaraq həll edilməsini təmin edardı.

İndi isə Rusiya və Ukrayna hökumətlərinin sayıları doğru olaraq müayyan ediləcək ermanı mühacirlərini sarhadları içərisinə almağı təklif etdiklərini hildiriram. Bu təklifimin əlaqədat şəxslərə eşitdirilməsini xahiş edirəm.

Dərin hormatla, ÇIÇFRİN

Mussoliniya da Milleller Teşkilatunda erməni yurdu fikri-nin müdafiəsini təmin etmək məqsədilə bu telegraf çəkildi:

"Ekselans, bu sabahki görüşməmizin nticəsi olaraq sizə erməni yurdunun yaradılmasını əsanlaşdıracaq aşağıdakı təklifləri arz edirik. Ağar ittifaqda olan dövlətlər saysız vədlerinə həz-mayaraq, erməni yurdu üçün bir şey eda bilməzlərə, heç olma-sa bunları təmin edə bilərlər.

1. Lozannı müqavilasına həyata keçirilməsini Milleller Teş-kilatına buraxmaqla, prinsip olaraq erməni milli yurdunun qurulması üçün bir maddə qoya bilər və ya;

2. Erməni milli yurdunun qurulmasını prinsip olaraq qarar-laşdırıldıqdan sonra bunun həyala keçirilməsini səfirlerin kon-fransına və yaxud da meydana getiriləcək bir xüsusi komissiyaya verə bilərlər.

Yüksək şöxsinizdən bizim masaləmiz haqqında göstərdiyi-niz xoş düşüncənizə gora təşəkkürlerimizin qəbulunu xahiş edirik. Müdaxilenizin iştir ittifaq dövlətləri tərafından, isterse da hələn vicdanı ilə iżtirab çekməkdə olan bir millət tərafından mükammal anlaşılacağına inanmagınızı istayırız.

Darin hörmətimizi qabul edin.

BİRLƏŞNİŞ ERMƏNI HƏYATIΝİN TƏMSİLÇİƏRLİ

Birleşmiş Ermani Heyati Milleller Teşkilatına bəla müra- ciat etmişdir (9 avqust 1923).

"Rəis hazırları, erməni milləti tərafından salahiyətli qılı-nan Ermanistan Respublikası Təmsilçilər Heyati 24 iyul 1923-cü ilda Lozanda müttəfiqlərle Türkler arasında bağlanmış müqaviləni xükkül içarısında keçirə bilməz. "Sevr müqavile-si"nin yerini tutan bu müqavilə "Sevr müqaviləsi"la və onu la-qib edən konfransların əməmi mühatibə zamanında və ondan sonra müttəfiqlər tərafından verilən sözlərə asaslanaraq ermə-nilərə vermiş olduğu haqları nəzəre almamaqla qalmır, açıq

olaraq ermənilərin varlığını da redd edir. Bu fır ilə Ermanistan Respublikası Təmsilciler Heyəti höyük dövlətlərin rəhbərləri-ne müraciət etməkla, bu məsələ haqqında Millatlar Taşķılatının hörmətla və önemlə diqqatini çəkər.

Ermeni məsələsinə aid olan hələn işlər hələ edilməmiş bir vəziyyətdə qalmışdır. İndiya qədər Millatlar Taşķılatının müttəfiq dövlətlər yanında edilən müdaxilikləri və qarazlarıyla erməni millatına qarşı olan hissələri və marağından derin minnatdarlıq daşıyan erməni təmsilçi heyəti adından sizdən bu arzamızda bahs edilən məsələlərin gündəliyə alınmasına yardım etmeyinizi hörmətla xahiş edirəm.

Dərin hormatlarımı qəbul buyurmanızı xahiş edirəm, rəis həzərətləri.

ERMƏNİSTAN RESPUBLİKASI HƏYƏTİNİN RƏİSİ A. AXARONYAN

Müttəfiq dövlətlərin təmsilçilərinə Jazımi səbəbələri açıqlayan bu protest yazısı verilmişdir (9 avqust 1923):

"Lozann konfransından sonra 'Sevr müqaviləsi'nin yerinə yeni bir sənəd imzalanmışdır ki, bunda erməni probleminə dair bir söz belə yoxdur. Mühərrihə edən millatlardan an çox yara alan, ittifaq qutmuş dövlətlərin böyük principlarına güvənərək müstəqilliyini alda etmek üçün savaşa atılan və əhalisinin tam üçda hirini itiren millət bu gün özünü yalnız və unudulmağa mahkum bir vəziyyətdə hiss edir. Müttəfiqlərin parlaq vadərinin nəticəsi və sayız qurbanlarının müükəfəti olaraq Ermanistanın varlığını temin edəcək nöqtələr 'Sevr müqaviləsi'ne qoyulmuşdu. Müstəqillik və adalat üçün savaşan millatlardan heç biri müstəqil yaşamaq haqqını alda etmek üçün ermənilər qədər bəha odaməmisdic. Ümumi sülhün mühəaribədən avvalı problemləri həll etdiyi doğrudur, o halda vəziyyəti programlanamayacaq dərəcədə agırlaşan tək millatın ermənilər olduğu da doğrudur. Zəfərin müşbat nəticələrindən yoxsul qalan və hənun hələn acılarını dadan erməni millatıdır. Türkiyada və bolşevik rejimi altında yaşayan ikinci milyon erməniye toxunma-

yaraq demeliyam ki, həla hütür dunyaya yayılmış, ağız mahru-miyyətlərə, xəstalıklara ugramış hir milyondan artıq ermanı vardır. Bunlardan encaq onda hiri öz gücü ilə yaşamaqda və az-çox yaxşı bir vəziyyətdədir. Cəri qalanı qanunların himayəsin-dən yoxsul və muhacir zopası alında dolaşmaqdadır. Turkiya ermanılarının əlkelerinə donmalarına və mallarından fayda-lanmalarına izin vermir. On mindan artıq yetim uşaq miras hüququndan mahrumdur. Müraciət edən ermanınlı isə qanun-xaricində sayılırular. Na odama, na da geri dona bilme?

Vələndə qalan və zararları milyonları aşan mallar, kilsələr, məbadələr, kitabxanalər həqqində bir malumalımız yoxdur. Böylərin hamısı ya yanmış, ya da yox olmuşdur. Qalmışça da türk hökuməti tərafından zəbt edilmişdir.

Bu qədər təz ünindülməgə tərk edilən ermanı millatının fa-ciəvi vəziyyətini göstərmək üçün bunların hamisini hazırlamaq lazımdır. Bütün hər problemlər və hənlardan itəli qalan digər bir çoxları da indiya qədər həll edilməmiş olaraq qalmışdır. Malumdur ki, ermani mesaləsi üçün Lozanın aldatma şökləni al-di. Bu müqavila ermanını nəzara almayaqaraq, ermani millati yoxmuş kimi imzalandı. Bir şəraflı millatın geleceyini qərəsəvə-lik içarısında hərəkət Lozanın müqaviləsi na rülbə, na da həqə və edaletə yaraya biler.

Heyatımız bu şəhərlər altında, ittifaq dövlətləri tərafından mühabibədən avval, müharibə zamanı stiz verilmiş "Sevr müqaviləsi" və onu təqib edən müqavilələrlə gücləndirilmiş olan bütün həqlərinə həqiqi məsalələr mövzusunda daha ehtiyatlı ola-caqdır. Elifraz nolamız neçə şəhər edilərsə edilsin, Ermanıstan Respublikası heyatı ermani millati tərafından özüne verilmiş ixliyata hərəkət hərəkət gücүyle "Lozanın müqaviləsi" na qarşı çıxır.

Tarixin on yaxşı hakim olacağı ümidiyle doluyuq.

**ERMƏNİSTAN RESPUBLİKASI HEYATINİN
RƏSİ, A. AXARONYAN**

LOZANNDAN SONRA ERMANILARI VƏZİYYƏTİ

Bu tarixi asarımızın I-ci cildini Lozan sülh müqaviləsi ndan sonra ermənilərin duşdukları vəziyyətdən həbs etmək-la bitirməyi uyğun gorduk.

İllardan həri ermənilərin "qoruyucusu" vəziyyətində olan va ərfl "insanı" duygularla harakat etdiklərini əlan edib bir çox sozlar verən dövləllər artıq özleri üçün hir fayda qalmayınca, Lozanda erməniləri silib atmışdır.

Avtropanın müdaxiləsilə erməni məsəlesinin həll ediləcəyi-ne illərca boyuk ümidişlər bəsləyən ermənilər Türkiyədə hər şeyi itirdikdən sonra gözlerini rəktar Rusiyaya çevidilər. Ermənilər Türkərin Rusiyani azaldan həri düşman qəbul etdiklərini ve arada milli bir nüfuzun mövcud olduğunu düşündüklərinə görə, ümidişlərini kohne idarənin Rusiyaya dənüşüñə haqlamağı va rus idarəsi ilə məsələ olmayı uyğun gordürlər. Onlar Rusiyadakı rejimin erməniləri qoruyacağını va ermənilər üçün faydalı olacağını sandılar.

Lozandan sonra erməni çəvralarında bu düşüncəyə hir program şəkli vermek uyğun görüldü. Beləcə, bu dərid asas üzərində çalışılmasına qərar verildi:

1) Ermanistan Respublikasındaki rejimda müstəqil olaraq iqtisadiyyat va madaniyyət asaslarını gücləndirmək

2) Buñun dunyaya dañılmış olan ermənilərdə dili, madaniyyəti, milli ruhu va siyasi ideali yaşatmaq ve qorumaq.

3) Avropanın dövlətləri qarşısında, Millatlar Təşkilatında va siyasi camiyyətlər arasında ermənilərin iddialarını davam etdirmək ve onların gerçəkləşməsi üçün şəraitlər hazırlamaq.

4) Ermanistan xalqına va mültecilərinə xeyriyyə camiyyətlərinin mali yardımlarını hər ne bahasına olursa olsun təmin etdirmək, yetimləri oxutmaq, onları həyata yetişdirmək, möhtac ermənilərlə yardım etmək, xəstələri məbədice etdirmək.

Avtropada yaşayan ermənilərdən onları idarə edəcək bir təşkilat yaratmaq düşüncəsi, bəzi müxaliflərə baxmayaraq, ye-

na Daşnakşutyun komitəsinin keçmişdakı kimi, hırlaşmış və müştəqil bir Ermanistannın həsrətdarlığını təmin etmişdi.

Daşnakşutyun komitəsinin haşçılardan biri olan Kaçaznuninin "Lozann müraciəti"ndən sonra siyadıklarına bir nəzar salaq ("Añtic Daşnakşutyunun gorçacayı iş yoxdur" əsərindən alınmışdır):

"1922-ci ildə Turkiyə ermənisinin davası çözülməyə başlandı. Lozann konfransında ilk dəfə rəsmən (həmə) kalması söylendi. "Sevr müqaviləsi" unudulmuşdu. Artıq na müştəqil bir Ermanistan, na da yarı müştəqil bir Ermanistandan bahs edilir. Milli bir yurd, haşqasının evi içarısında şübhəli bir yurd düşüncəsi ortaya atılmışdı. Rüna sülhü qorumaq üçün son bir fədakarlıq deyildi. Məsələ mart ayında belə idi.

İl sonunda iş bir az fəqli bir vaziyət aldı. (Yurd), dostca bir taklif və əslək şəkillərdə Türklerin lütfinə verildi. Bir operetta dələnqə başlandı. Türkler bu düşüncəni rədd etməkdən və abəməyyəyi verməkdən, madani bir şəkildə çox üzgün göründüllər. Müttəfiq Boyük dövlətlər, yaşlı və timsiz jesilər etdilər: "Zəvallı ermənilər üçün bütün vasitələrimizdən istifadə etdik, hər hər çataya həş vurdug, mümkün olan və olmayan hər şəya təşəbbüs gəstərdik, artıq bir şey etməyə gücümüz çatmaz..." - dedilər və kuponlar probleminə keçdilər.

Burada ortaya çıxan Çiçerin Sovet Rusiyası adından böyük yardım olaraq Türkiyə ermənilərinin hayalda qalanlarına Krimda, Volqa çayı sahillerində və Sibirda yer taklif etdi.

Hökumət yurda, yurd da köçlərə, Sibire döndü

Dag sıqantı döngdü? Xeyr. Dag tərif edilə, anladılıbilməyəcək datacada iztirahələr keçirdi, ləməlindən sarsıldı, patça-patça oldu, içorisindən qanlar fışqırdı və sonra heç hər şey, hətta sıcan belə doğulmadı.

Daha sonra Kaçaznunu belə demisiydi:

"Bizim üçün hökumətin işkili və siyasi bütün liderlik daima qüdrətimizin üstündə bir şey olmuşdur. Bütün hesablarımda yanıldığ, uzaqqoran olmadığ, goracayımız işlər haqqında bilgi sahibi olmadığ

Hala Ermanistanın veziyeti nədir?

Araz və Sevar (Goyçə gölü) arasında olan kiçik hir cəmiyyət Adı müstaqildir. Lakin həqiqatda Rusiya imperatorluğunun yarımmüstəqil üç respublikasından biridir. Türkiyə Ermanistannı yoxdur. Nə həkumət, nə yurd, nə da millətlərərəsi bit məsala. Dava bağlanmış, əldənərulmuş və 1 ozannda dəfn edilmişdir. Bundan alavası da var. Artıq Türkiyə Ermanistannıda erməni da yoxdur. Bundan sonra olması da malum deyildir. Türkələr qapılarını hərk-hərk haqladılar. Bunu zorlayaraq açmaq üçün da bizdə güc yoxdur.

Bir milyona yaxın əhali Ermanistan Respublikası içərisində, bir milyondan artıq da xaricdə, - Gürcüstan, Azərbaycan, Şimali Qafqaz, İran, Suriya, İstanbul və dünyanın hər tərafına dağılmış bir halda. Qoldakların ancaq hir qismi Ermanistanda sığınacaq hir yer ləpə hilesi. Çox dar olan sərhədlər erməni şəhərlərindən çıxmış olanların içəriya köç etmələrinə engaldır. Daşnakların hir qismi da ticarətə bağlıdır. Əməməyyatla xaricdəki ermənilər həgənkü Ermanistan üçün bir ünsur sayıla bilmezler. Həgənkü veziyəti hələ davam etdikcə da hənərlər Ermanistannı üçün nəqey evləddirlər. Daşnaklar birlikdə çalışmaq üçün asasan ixtilalçı sosialist bolşeviklərə müraciət etmişlər, ancaq rədd olunmuşlular. Onlar istək və arzularıyla xaricdə yaşayırlar, daxila alınmırlar. O halda qeyri leqlə, fəsadçı şəklində və ya da-ha geniş ölçüdə ixtilalçı olaraq çalışmaq qalır.

Biz çatlıq və sultan dövletləri tərəfindən taqib edilmişdik-mi? illarca Türkiyə Ermanistannıda etdiyiklərimizi indi Ermanistanda edə bilmarık-mi? Şübhəsiz, buna sahibik 骢anın Qaradəpində bir yuva qura bilerik (bir zamanlar Selmasda qurduğumuz kimi). Və oradan Arazın digər tərəfəsinə insan və silah keçidi hilesi, gizli alaqlar qura bilerik. Biz silahlı çateler saxlaya bilərik, Sünik və ya Tarlakyazı dağlarında, Sasun dağlarında. Şəhər tapalarında girilməz, alınmaz yerlərdə hir neçə kəndi üsyan etdirməyə, oradakılari ya xaricə və yakud qırmağa gücümüz çatır. Sonra guruluşlu nümayişlər totalmaya, hələ Yerevan içərisində hir neçə saat üçün her hansı bir rəsmi idarəni bir zamanlar

Osmanlı hankasını işgal etdiyimiz kimi, işgal eder, bu ve ya digər bir idarəni havaya uçurmaga, taşkilat qurmaga, şəxsi tədhişlərə, cinayətlər tətətməyə qadirik. Sultanın va çarın varıfali şəxslərini əldürdükümüz kimi, bir neçə bolşeviki əldürə bila-rik. Ulduzcada Sultan Hemidin ayaqları altında partladıgımız kimi, Miyasnikyan va ya Lukashının qarşısında bombalar partla- da bilarık. Rüstəm hənərları eda bilarık, lakin ortaya hir sual çıxır hansı Əmidlə edək?

Türkiyədə bu hərəkatları tövəldiyimiz zaman bu surətə üzərimizə boyenk dövlətlərin dəstəkə marağını çəkirdik, lehimizə müdaxilələrini təmin etdiyimizi zənn edirdik. Artıq indi bu müdakilənin həqiqi hir qiyməti yoxdur va manə elə galır ki, he- la sınaqlara da ehliyacımız yoxdur.

Əgar Avropana həzər Türkiyədə yardım etmadı və ya eda bil- madısa, artıq bundan artığını etmək istəməyəcəyini da anlamaq çatin deyildir. Rusiya yardım edə biler. Buna görə işi Rusiyaya buraxmalı. Onsuzda bolşeviklər Ermanistani istila etməmiş ol- saydılar, onları çağırmağa biz məcbur olardıq.

MƏNBƏLƏR

1. Evald Hanse, "Türker," Berlin 1915.
2. Dr.Daqavaryan, "Ermanı tarihi haqqında bir qaralama," Venedik, 1908.
3. "Peoples of all Nations" jurnalı, 1934, No 3.
4. Memoir sur l'Asie Centrale, 1875.
5. The Historians of the World, cild VI, s. 401.
6. Renee Crousset, Histoire de l'Asie, cild 1, s. 72.
7. Renee Crousset, Histoire de l'Asie, cild 1, s. 72-73.
8. Sait Martin, Histoire des Arsacides, cild 1, s. 28.
9. Qaşqarlı Mahmud, "Diven-i İdżat il-türk," cild 1, s. 286.
10. Bedros Keresteciyən, Dictionnaire Etymologique de la Langue Turk, cild 1, s. 191-192.
11. Moïse de Khoren, Histoire d'Armenien, cild III, s. [XXI].
12. İnayetullah Cemal Ozkaya, Le Peuple Armenien et Les Tentatives de Réduire le Peuple Turc en Servitude, İstanbul 1971, s. 10.
13. Qaşqaz diljazı və xüsusiyyə kohna erməniçə və kohna gürçüçə ixtisasçısı, SSRİ dil elimi Prof N Məmməd dediyi kimi: "Ermanı kilsəsinin or-todoks kilsəsindən synłmasına qədər ermənilərin milli hər adları yox idi." Esat Uras, "Tarixdə ermənilər və erməni məsələsi," Ankara 1950, s. 97.
14. Revue des Etudes Arméniennes, cild I, Paris 1920, s. 2. Yahya Akyüz, "Türk Kötünlüğ Savaşı və Fransız Kamuunyu," 1921-1922, Ankara 1975, s. 87.
15. M Streck, "Ermeniye," İslam ensiklopediyası, cild XXXIII, 1964, s. 322. Esat Uras, "Tarixdə ermənilər və erməni məsələsi," Ankara 1950, s. 101-106.
16. Esat Uras, "Tarixdə ermənilər və erməni məsələsi," Ankara 1950, s. 104.
17. N Adontz, Histoire d'Armenie: Les Origines du Xe Siècle av VI (Av.J.C.), Paris 1946, s. 27-34.
18. R.Crousset, "Histoire de l'Arménie: Des Origines 1071," Payot, Paris 1973, s. 42.
19. C.A. Ronayne, D.M. Lang, The Peoples of the Hills: Ancient Ararat and Caucasus, 1971, s. 179.
- * 1pxos və ya İxos, Nuh dağının şərqində Suriya ilə Kilikiya arasında olan bir bolqadır.

- 20 Ayyıldız Hakkı Raif, "Ermenistan," Çubur himâderler basım evi, 1946, s. 27.
- 21 Abdullah Yaman, "Ermeni Meselesi ve Türkiye," İstanbul 1972, s. 15.
- 22 Sadi Koças, "Tariix boyunca ermanılar va türk ermeni añaqaları," Ankara, Atatürk basımevi, 1967, s. 42.
- 23 Sadi Koças, "Tariix boyunca ermanılar va türk ermeni añaqaları," Ankara, Atatürk basımevi, 1967, s. 42.
- 24 Sadi Koças, "Tariix boyunca ermeni'ñ va türk ermeni añaqaları," Ankara, Atatürk basımevi, 1967, s. 42.
- 25 Genelkurmay Askeri Tarih ve Stratejik stoi Başkanlığı arşivi, No 1 / 2, klasör 339, Dosya 1361, R.12.
- 26 ATASF arşivi, No 1 / 2, klasör 401, dosya 1578, F.1.1.
- 27 Sadi Koças, "Tariix boyunca ermanılar va türk ermeni añaqaları," Ankara, Atatürk basımevi, 1967, s. 42.
- 28 M Hamidullah, "İslamda dövlət idarəti," s. 127-128.
- 29 Həmin ibn Kahtaba, - Bizanslılarla müharibə edən Ələssi komandanı.
- 30 Röyök Buğa, Ahhası dövlətinin Bahək Əzərinə göndərdiyi türk komandanlarından Afşinin dostudur.
- 31 Aqratunu, ermanıların tarixində çox mühüm məvquları olan bir kral südənədir adıdır. M.VII asrdan onbirinci yüz il əvvəl üç ayri türk quruluşları təqdimatçılarının səfəri ilə əməniyyətli Əməni Mervan zamanında Ağot Baqratunu rəyasət etdərək Ermenistanı idarəsi altına almış, sonra meşhələnərlər idarəəini Mərrikor yən xanedomuna hərakatlaşmış Ələssilər zamanında tekrar hakimiyyəti alaraq idarəəini aldılar. Sonra bu sülalə bu şəkildə üçə həlli ndı:
- a) Adı Baqratları 885 - 1045
- b) Qasıq Baqratları 968 - 1064
- c) Taşırq Baqratları 982 - 1064.
- Son Baqratlı kralı Qaqik Kapadokiyada üsyən zamanı öldürülüdü (1079). Belalikla, xanədanlıq sondu.
- 32 İslam ensiklopediyası, cild IV, s. 320
- 33 Ahmet Hüyük Saral, "Ermeni meselesi," s. 39.
- 34 İslam ensiklopediyası, cild IV, s. 119
- 35 Claude Cahier, *Pre-Ottoman Turkey*, New York 1968 Türkçesi, Yıldız Məscidi, "Osmarlılardan avval Anadoluda türkler," İstanbul 1979, s. 79.
- 36 Kimmerlerin proto-türkər o'duqları haqqında M.Taner Tarhanın bu mühüm təhlîqinə bx. "Keçmiş çağda kimmerler problemi," VIII türk tarix kongresi, cild I, Ankara 1974, s.355-369.

37. Bu gün itali hir səviyyada olan "Saka / İskit atasdırmaları." Sakaların hir çox masalalarca və aks düşurcada həxirayaraq, mənşələrinin Orta Asiyaya həqiqətdə və hünərin türk asılılığı olduqları qəbuluya ortaya qoymaqdadır. Bz. A. Zeki Velidi Toçan, "Ümumi türk tarixində giriş," 1, cild II (Baskı İstanbul) 1970, s. 11-16, 405-409; roman tarixçisi Müzəffər Gubəyoglu sakaların (iskiller) türklüyü haqqında bunnarı söylemekdedir. "Proto-türk tarixində Seyisi ya da İskit adı ilə tanınmışdır. İskillerin çox qarışq mənşəyi haqqında da həziri ölümlər yazılımışdır, amma elmi esərlər çox zəifdir. Çünkü ancaq qrek - İskit və qrek - hələn nəfanalılarına aseylanır. Azizana Skritinca Şərqi Avropanaya miladdan avval minininci ildən başlayaraq kəlçəmiş İskillerin dəmarlarında en keçmiş tərk ya da proto-türk qəni olmuşdur. İskitlərin yediyinə komas, icdiyinə kəsrak siltündən hazırlanmış kəmiz deyilirdi. Bu nov bir içki indiya qədər istoriya Orta Asiyada, istərsə da Mongolistanda istifadə edilir. Sənətləri haqqında keçmiş qrek yazıçı Anakren (Sincilər çox yaxşı oxçular idi...) deya yazar." Mısrail Qurbanlı, "Romen millətinin keçmiş türk dövlətleri ilə əlaçaları haqqında," VIII türk tarix kongresi, cild 1, Ankara 1981, s. 753; Sakalar ilə əlaqəli son tədqiqatlar və kəşfiyat haqqında hz. Rahaeddin Oğuz, "Boyük Hun İmperatorluğu tarixi," cild 1, Ankara 1981, s. 182-186, 194-198, 461-464, 478-482.
38. "İdil (Volqa) bolqarlarının Şərqi Anadoluya gəlşəti haqqında," bz. A. Zeki Velidi Toçan, "Ümumi türk tarixində giriş," s. 168-169; "İdil (Volqa) bolqarlarının Türklüyü və fəaliyyətleri haqqında," hz. Akdes Nümet Kurat, "IV-XVIII yüzillərdə Qara dənizin şimalındakı türk qəvmləri və dövlətləri," Ankara 1972, s. 108-118.
39. Cən manzularında "Hiunqan" adı ilə keçən hünələr miladi 363-373 illəri arasında Qafqazi aşşaraq Şərqi Anadoluya girmişlər və Urfaya qədar uzanan həlqəni istiflə etmişlər. Daha artıq malumat üçün hz. "Gyula Nerreth, Attila və Hunlar." Tərcümə edən: Şərif Başlav, İstanbul 1962, s. 60; Arxivin Ərzincan, Muş, Bingöl və Alayığda hün və hünələr adlı konqlərin olması, Şərqi Anadolunun əlçüqlülərdən çox avval türkləşdiyini pəstətməkdədir.
40. Sabir türkləri haqqında nütfli hir tədqiqat Şərif Başlav tərəfindən aparılmışdır. Bz. "Sabir türkləri," həlliət, cild V, sayı 17-18, Ankara 1941, s. 53-99.
41. Xəzərlərin türklüyü və Qafqazdakı fəaliyyətləri haqqında həsərlərə həxir. Rahaeddin Oğuz, "İslamiyyətdən avval türk kültür tarixi: Orta Asiya mənşə və təpənlərinə görə," Ankara 1962, s. 223-237;

- Akdes Nîmet Kûral, "IV-XVIII yüzillarda Qara denizin şimalındaki türk qövmeleri ve dövlətləri," Ankara 1972, s. 30-43; "İbn Fazlan Sayahatnamesi," hazırlayan Ramazan Şençen, İstanbul 1975, s. 76-80; Arthur Koestler, "Onuçüncü qabilə: Zazar imperatorluğu na miras," Tercümə edən Belkis Çorakçı, 2-ci həsci, İstanbul 1977.
42. Peçenek ve peçenek qızlarının Anadolu torpaqlarında yerlesdirilmələri haqqında, hə A.N. Kural, "Peçenek tarixi," İstanbul 1932; İbrahim Kafesoglu, "Türk milli kultürü," Ankara 1977, s. 171-172.
43. Prof Dr Arif Erzen, "Eastern Anatolia and Urartians," İstanbul 1979, adlı əsərində ermənilərin Urartular ilə qılı sınatda həqquının olmadığını və Urartı madeniyyətinə sahib çıxma sayılarının elm əsasdan na dərəcədə yoxzu olduğunu ortaya qoymuşdur.
44. Türkler haqqında manfi təhlükəsi icerər eməni və rum, istərər da erməni və rum tərafdarları olan bəzi yazıçalar tərəfindən keçmişdən bəri aşınılmışdır. Şübhəsiz ki, hui orqulada onları xristianlıq birləşdindən Onların ortaya aldıqları siyasi məhiyyədəki iahlilik artıq bu gün həzəmətiyyətin ilirməsidir. Bənələr tərəfindən izli sürülen müzəllif gülüşələr, türk və hittitərəf xarici elm adamları tərəfindən çürkləlməşdir. Bu mənzədə yazılın iki müümə adası M. Fuad Koprülu, "Bizans Mərisi-salarının Osmanlı məassisalarına təsisi," Yayınlayan R. Kapılı, İstanbul 1981; Stanford J. Shaw and Erol Kural Shaw, "History of the Ottoman Empire and Modern Turkey," 2 vol., London: Cambridge University Press, 1976-1977, incelemənizi məsləhətli hihink.
45. "Urfalı Mateos Vekay-naməsi və Papaz Origenun zeyli," Türkçəyə tərcümə edən Hrant D'Andreaşyan, Ankara 1962, s. 48.
46. Mehmet Altay Khymen, "Selçuqlu dövrü, türk tarihi," Ankara 1963, s. 243.
47. Yves Ternon, *Les Arméniens. Histoire du génocide (Ermenilərin Bir soyqırımıñ tarixi)*, Paris 1977.
48. "Urfalı Mateos Vekay-naməsi və Papaz Origenun zeyli," Türkçəyə tərcümə edən Hrant D'Andreaşyan, Ankara 1962, s. 122; R. Grousset, "Histoire de l'Arménie Des Origines 1071," Payot-Paris 1973, s. 615-617.
49. "Urfalı Mateos Vekay-naməsi və Papaz Origenun zeyli," Türkçəyə tərcümə edən Hrant D'Andreaşyan, Ankara 1962, s. 111-112, 122.
50. Enver Ziya Karal, "Yaxın Şərqi İcarat tarixi," Ankara 1975, s. 402.
51. Türk hökmdarlarının ermənilərlə yaşlı davrandıqlarını bildirən erməni üzüqlərinin sözüçi diqqət deyir. Urfalı Mathieu Selçuqlu sultani Malik şah hərəsində: "Malik şah hakimiyyəti həyvancı Uca Allahın yardımına nəi oldu. O, hürün olkaları fəth etdi. Ermanistəri sülh və asayışa qovusduru," deyir.

- ("Urfalı Matens vekayi namesi ve Papaz Qriqorun zeyli," Türkçeye çevrildi eden Franz D. Andreyasian, Ankara 1962, s. 146) Türkiye ertmənilərin şəhərində Şəhər Qalası da "Türkənnən ardalar boyunca ertmənilərin dini və mədəni məlikənmə lərim etməsini itadət etmişdir." Bu, "Türk ertmənilərindən gəncəldər," İstanbul 1980, Jəmanək yayını, türkçə bolumu, s. 28.
- 52 Franz Babinger, "Mehmed der Eroberer und seine Zeit," Munich 1953, s.226; Zikr eden Halil İnancık, *The Ottoman Empire: The classical age 1300-1600*, London and New York 1973, s. 56-57.
- 53 Fatihin bu nitqi üçün hz. Kritovulos, "Tarihi Sultan Mehmed Hanı sənəti," Karolidi tərcüməsi, İstanbul 1128, s. 24-37.
54. Aspirations et Agissement Révolutionnaires des Comitens, avant et après la proclamation de la Constitution Ottomane, İstanbul 1917, c. 17; R.H.Y. Görk, "Türk dövləti idarəetlində ertmənilər," 1453-1953, İstanbul 1953, s. 8.
- 55 Fuad Kdpırlı, "Türk adabiyyatının ertməni adabiyyallı üzərindəki təsirlər," adabiyyat arşivindən, Ankara 1956, s. 239-269.
- 56 Enver Ziya Karal, "Osmanlı tarımı: Binnici meşruitiyyət və istihdəd dövrləri (1876-1907)," cild VIII, Ankara 1962, s.126-127; Enver Ziya Karal, "Question Armenian, 1878-1923, Ankara 1975, s. 7.
57. Mikascha, II, Leipzig 1793, s.171. Türkçə tərcüməsi: H.Ş.Ş. Raykal, "Osmanlı tarımı," cild V, 1774-1912, Ankara 1948, s. 616.
58. Revue des deux Mondes, iyun 1867, s. 903-928. Edgar Granville, "La tsarisme en Asie Mineure," Revue Politique Internationale, 1917; Türkçə tərcüməsi: Orhan Arman, "Çarlık Rusiyasının Türkiyədəki oyunları," Ankara 1967, s. 26-27.
59. Orhan Arman, "Çarlık Rusiyasının Türkiyədəki oyunları," Ankara 1967, s. 30.
60. Y. Görk "Türk idarəetlində ertmənilər," İstanbul 1952, s. 1.
61. M. Vartanyan, "Ermanı hərəkatının tarixi" Cenevre 1914.
62. Varan, Van ilə Muş şəhərinin arasında bir monashırıdır.
63. Doğan Avcıoğlu, "Türkiyənin nizam-ı imzazası," Ankara 1968, s. 59.
64. Prof N. Yurqa, "Geschichte des Osmanischen Reiches," cild V, s. 606.
65. İsmail Hakkı Damışment, "Osmanlı İanżirin xənnələşdiriyasi," cild IV, s. 228.
66. Sadı Koçaq, "Tərix həyimcə ertmənilər və türk ertməni əlaqələri," Ankara, Atatürk basımevi, 1967, s. 90.
67. Stanford I Shaw and Ezel Kural Shaw, "History of the Ottoman Empire and Modern Turkey," vol. II, s. 202; Metin Külli, "Modern Türkiyənin doğuşu," Ankara 1970, s.353.

68. Esat Uras, "Tariixa ermanılar va erməni məsələsi," Ankara 1950, s. 156.
69. Enver Ziya Karal, "Question Armenian, 1878-1923," Ankara 1975, s. 9.
70. Stanford J Shaw and Ezel Kural Shaw, "History of the Ottoman Empire and Modern Turkey," 2 vol. London Cambridge University Press, 1976-1977.
71. Esat Uras, "Tariixa ermanılar va erməni məsələsi," Ankara 1950, s. 547-548.
72. Ermanı palmarı IV Ohannesin tariixində anıtladıyını Esat Uras, "Tariixa ermanılar va erməni məsələsi," adlı əsərində nəqđ etmişdir.
73. Necdet Sevinc, "Ajan məktəbləri," İstanbul 1975, s. 40-42.
74. Necdet Sevinc, "Ajan məktəbləri," İstanbul 1975, s. 48-49.
75. Ali Nadi Ünal, "Qaziantepin müdafiəsi," İstanbul 1969.
76. Uğurul Barlas, "Qaziantep Tibb Fakultətinin tarixi," Karabük 1971.
77. Necdet Sevinc, "Ajan məktəbləri," İstanbul 1975, s. 50.
78. Necdet Sevinc, "Ajan məktəbləri," İstanbul 1975, s. 116.
79. Altan Deliorman, "Türklərə qarşı erməni komitəçiləri," İstanbul 1975, s. 34.
80. Altan Deliorman, "Türklərə qarşı erməni komitəçiləri," İstanbul 1975, s. 35.
81. Necdet Sevinc, "Ajan məktəbləri," İstanbul 1975, s. 128; A. Deliorman, "Türklərə qarşı erməni komitəçiləri," İstanbul 1975, s. 25-26.
82. Necdet Sevinc, "Ajan məktəbləri," İstanbul 1975, s. 129.
83. "Erməni komitələrinin amal və ixtilal hərəkəti," İstanbul 1916.
84. Mine Zahər və H. Asadoryan, "Orta məktəbler üçün dil bilgisi," İstanbul 1914, s. 16.
85. Mine Zahər və H. Asadoryan, "Orta məktəbler üçün dil bilgisi," İstanbul 1914, s. 16.
86. Mine Zahər və H. Asadoryan, "Kitəbkhana," s. 40.
87. Mine Zahər və H. Asadoryan, "İkinç sinif dil həlqesi," s. 32.
88. K.N. Basmaciyan, "Rəsmli erməni tarixi," İstanbul 1910, s. 1.
89. K.N. Basmaciyan, "Rəsmli erməni tarixi," İstanbul 1910, s. 82.
90. K.N. Basmaciyan, "Rəsmli erməni tarixi," İstanbul 1910, s. 87.
91. K.N. Basmaciyan, "Rəsmli erməni tarixi," İstanbul 1910, s. 88.
92. "Erməni komitələrinin amal və ixtilal hərəkəti," İstanbul 1916, s. 115.
93. Təsəvir və Vesəik Albumündən Həklen Zəve, s. 5.
94. Təsəvir və Vesəik Albumündən Həklen Zəve, s. 5.
95. Rəşvəkələr arxiv, "Yıldız Evrakı," 1-ci qisim, № 35.
96. Rəşhəkanlıq arxiv, "Yıldız Evrakı," 35-ci qisim.

92. Bağvekalı arxiv, "Yıldız Evrakı," 18-ci qısim.
93. Bağbakarlıq arxiv, "Yıldız Evrakı," 18-ci qısim.
99. Başbakanlıq arxiv, "Yıldız Evrakı," 18-ci qısim.
100. Esat Uras, "Tariixe ermənilər və erməni məsələsi," Ankara 1950, s. 478.
101. Esat Uras, "Tariixe ermənilər və erməni məsələsi," Ankara 1950, s. 429.
102. "Erməni komitələrinin amal və ixtidəl hərakəti," İstanbul 1916, s. 14.
103. Esat Uras, "Tariixe ermənilər və erməni məsələsi," Ankara 1950, s. 44.
104. Esat Uras, "Tariixe ermənilər və erməni məsələsi," Ankara 1950, s. 447.
105. Esat Uras, "Tariixe ermənilər və erməni məsələsi," Ankara 1950, s. 447.
106. Esat Uras, "Tariixe ermənilər və erməni məsələsi," Ankara 1950, s. 448.
107. Avcıoğlu, "Milli qurtuluş tarixi," cild III, s. 1084.
108. Sarkis Atamyan, "The Armenian Community," Philosophical Library, New York 1955, s. 136-137.
109. A. J. Alberry, "Religion in the Middle East," vol. I, Cambridge University Press, Cambridge 1969, s. 498.
110. Avendis K. Koçan, "The Armenian in Syria Under Ottoman Dominion," Harvard University Press, Cambridge 1965, s. 31.
111. Richard Davey, "The Sultan and His Subjects," vol. II, Charman and Hall Ltd., London 1897, s. 205.
112. George H. Hepworth, "Through Armenia on Horseback," R.P. Dutton, New York 1898, s. 325.
113. General Mayevski, "Van və Bitlis vilayətləri asgari statistikası," Məlumat-i Asgeriye, İstanbul 1330, s. 134.
114. General Mayevski, "Van və Bitlis vilayəlləri asgari statistikası," Məlumat-i Asgeriye, İstanbul 1330, s. 137.
115. General Mayevski, "Van və Bitlis vilayətlərinə asgari statistikası," Məlumat-i Asgeriye, İstanbul 1330, s. 215.
116. Başbakanlıq arxiv, "Yıldız Evrakı," 35-ci və 36-ci qısimlar.
117. Mavi kitab, 1896, Nö 3, Türkiye s. 115.
118. Turquie İstiksal, "Ermeni fealiyyətləri ilə əlaqəli əraşdırışlarda Osmanlı sənədlərinin əhamiyəti və 1893 mərzifon hadisəsi," B.T.T. jurnalı, sayı 79-80-81, s. 50-52.
119. Barbara Jelavich, "The Ottoman Empire, The Great Powers and the Strait Question, P. IX A.MTK № 551, 18.05. 1893.

- 120 Barbara Jelavich, *The Ottoman Empire, The Great Powers and the Strait Question*, P. IX A MTK № 394, 22.04. 1893.
- 121 Barbara Jelavich, *The Ottoman Empire, The Great Powers and the Strait Question*, P. IX A MTK № 9541.
- 122 Barbara Jelavich, *The Ottoman Empire, The Great Powers and the Strait Question*, P. IX A MTK № 17370-17461-17469.
- 123 General Mayevski, "Van va Bitlis vilayətləri asgari statistikası," *Məhsə-i Asgeriye*, İstanbul 1930, s. 142.
- 124 Graves Robert, "Storm Centres of the Near East" Hutchinson and Co Ltd, London 1925, s. 124.
- 125 Graves Robert, "Storm Centres of the Near East," Hutchinson and Co Ltd, London 1925, s. 143.
- 126 Peake Edwin, "Turkey and Its People," Methuen and Co. Ltd, London 1911, s. 280-281.
- 127 Tahsin Paşa, "Abdülməmid və ildən zətilərləri," M. Ahmet Halim kitabxanası, İstanbul 1933, s. 174.
- 128 George Hepworth, "Through Armenia on Horseback," E.P. Dutton, New York 1898, s. 339-342.
- 129 İsmet Bozdağ, "II Abdülhamidin xəlifə dəftəri," Karvan yayınları, İstanbul 1975, s. 55.
- 130 İsmet Bozdağ, "II Abdülhamidin xəlifə dəftəri," Karvan yayınları, İstanbul 1975, s. 57.
- 131 General Mayevski, "Van va Bitlis vilayətləri asgari statistikası," *Məhsə-i Asgeriye*, İstanbul 1930, s. 136.
- 132 William L. Langer, "The Diplomacy of imperialism 1860-1902," Alfred A Knopf, New York 1972, s. 163.
- 133 Dr Fridtjof Nansen, "Armenia and the Near East," George Allen and Unwin Ltd, London 1928, 290.
- 134 Celal Bayar, "Mən da yazdım," cild V, Bahar matbaası, İstanbul 1967, s. 240.
- 135 Fakreddin Arıdoğan, "Türk əllərində xəlitalarım," Yeni matbaa, İstanbul 1954, s. 10.
- 136 Əhməd Rəşid Bay, "Gördüklerim, etdiklərim," Türkiya yayinevi, İstanbul 1955, s. 21.
- 137 "Müsəssəl Osmanlı tarixi," cild VI, s. 3367.
- 138 Hüsəməddin Artırık, "İki dövrdün parda arxası," Pınar yayinevi, İstanbul 1964, s. 41, 42.
- 139 Levon Dağayıar, "Sultan II. Abdülhamid və ermənilər," Son Həqiqət qazeti, 28 noyabr 1981, s. 6.

140. Tehsin Paşa, "Abdülhâmid ve ildürz xatiraları," M. Ahmet Halim kitâhxânası, İstanbul 1933, s. 114.
141. Camal Paşa, "Xatirâler," Çağdaş yayınları, İstanbul 1977, s. 211.
142. Hikmet Bayur, "Türk inqilâbinin tarixi," cild 11, k 4, s 125.
143. Ahmet Bedevî Kurân, "İnqilâb tariximiz ve jonturkâr," Tan matbaası, İstanbul 1946, s. 234-235.
144. Hikmet Bayur, "Türk inqilâbinin tarixi," cild 1, k 1, s 387, 388.
145. F. Ramseur, "Jön Türkler ve 1908 ixtîlah," Sander yayınları, İstanbul 1972, s. 144.
146. F. Ramseur, "Jön Türkler ve 1908 ixtîlah," Sander yayınları, İstanbul 1972, s. 156.
147. II. Abdülhamid'in xatîre defteri, s. 59.
148. Dağagyan, "Sultan II. Abdülhamid ve ermânîler," Son Hâvâdîs qâzeti, 12 ektyâbr 1981, s. 6.
149. "Ermânî komitelerinin amal ve ixtîlal harâkâtı," Matbaâ-i amire, İstanbul 1332, s. 231.
150. F. Mondel, "What Really Happened at the Conference," Hodder and Stoughton, London 1921, s. 180.
151. "Ermânî komitelerinin amal ve ixtîlal harâkâtı," Matbaâ-i amire, İstanbul 1332, s. 42.
152. Fazâreddin Ördoğan, "Türk elârindan xatîrelâtim," Yeni matbaâ, İstanbul 1954, s. 39.
153. İsmail Hakkı Danışmend, "21 mart hadîsâsi," İstanbul kitabevi, İstanbul 1961, s. 143.
154. "Ermânî komitelerinin amal ve ixtîlal harâkâtı," Matbaâ-i amire, İstanbul 1332, s. 48.
155. Yılmaz Öztuna, "Başlangıçından Zamanımıza qadar Türkiye tarixi," cild XII, Heyât yayınları, İstanbul 1967, s. 142.
156. İsmail Hamî Danışmend, "Osmanlı tarixî arançloqiyesi," Türkiye yayınları, İstanbul 1972, cild IV, s. 373.
157. Esat Uras, "Târîhâde ermânîler ve ermânî masâlesi," Balâgâ yayınları, İstanbul 1976, s. 55).
158. Damar Arkoğlu, "Xatîrelâtim," Tan matbaası, İstanbul 1961, s. 46-47.
159. Camal Paşa, "Xatîrelâter," Çağdaş yayınları, İstanbul 1977, s. 442.
160. Anvar Balayır, "Telâl paşâsının xatîrelâteri," Gâvan basım evi, İstanbul 1946, s. 16.
161. F. Hürşîd Günday, "Hayâhim ve xatîrelâtim," Çeltik matbaası, İstanbul 1960, s. 36.

- 162 Lütfi Bay, 'Osmanlı Sarayının son günleri,' *Hurriyyet* yayınları, İstanbul, s. 153.
- 163 M. Ali Avni, 'Milliyetçilik,' *Maarif* basımı, İstanbul 1943, s. 6.
- 164 Cemal Kutay, '11 mart 1911'de Sultan Hamid,' *Cemal Kutay* kitablığı, İstanbul 1977, s. 246.
- 165 Ahmet Bedevi Kur'an, 'İngilab tarihimiz ve jontürkler,' *Tan matbaası*, İstanbul 1946, s. 315.
- 166 İsmail Hâmi Dañışmend, 'Osmanlı tarihi kronolojisi,' *Türkiyâ* yayınları, İstanbul 1972, cild IV, s. 391.
- 167 Celal Bayar, 'Men de yazdım,' cild III, *Rahî matbaası*, İstanbul 1967, s. 758.
- 168 Ahmed Raşid Bey, 'Gördüklerim, gördüklerim,' *Türkiyâ* yayını, İstanbul 1964, s. 152.
169. Qalib Kemal Söylemezoglu, 'Hacıciyye hizmetinde otuz il,' *Sakart matbaası*, İstanbul 1949, cild I, s. 56.
- 170 'İnonunun xatireleri,' *Ulus* gazeti, 15 sentyabr 1968, s. 4.
171. 'Talal paşanın xatireleri,' *Güven* basımı, İstanbul 1946, s. 60.
- 172 'Talal paşanın xatireleri,' *Güven* basımı, İstanbul 1946, s. 45.
173. Ahmet Rza, 'Xatireler,' *Cumhuriyyat* gazeti, 10 fevral 1950, s. 2.
174. Esat Uras, 'Tariixe ermanilar ve ermeni masası,' *Bulga* yayını, İstanbul 1976, s. 453.
175. Vartanyan, 'Yeni doğulan vatan ve hizim enlomuz,' Cenevre 1910, 4, 113-115.
176. Altan Deliorman, 'Ermeni konuları,' s. 11.
177. 'Ermeni kahramı,' *Boston* 1916, s. 150-151.
178. Mavi kitab, No 6, *Türkiyâ* 1896, s. 38.
179. Esat Uras, 'Tariixe ermanilar ve ermeni masası,' *Bulga* yayını, İstanbul 1976, s. 455-456.
180. Esat Uras, 'Tariixe ermanilar ve ermeni masası,' *Bulga* yayını, İstanbul 1976, s. 540-542.
181. Mehmet Hacıoğlu, 'Arxiv vəsiqələrlə Türkiyədə ermeni mezalimi ve ermenilar,' *Qardaş* matbaası, İstanbul 1977, s.172.
182. Mihail Hovakimyan, 'Kafqaz Vanteasi,' Tiflis, ermanica.
183. Vartanyan, 'Daşnak sutyunur tarixi,' s. 252.
184. Vartanyan, 'Daşnak sutyunur tarixi,' s. 28.
185. Mihail Hovakimyan, 'Kafqaz Vanteasi,' Tiflis, ermanica.
186. 'Daşnak' No 4, 20.04.1914, s. 262.
187. K. Kudulyan, 'Andrienikin savaşları,' *Reyhan* 1929, ermanica.
188. Baş vekalet arxiv, 'Yıldız Eviakı,' 24-cü qism.

189. '5 mayis 1879 tarixi genelge.' Başbakanlıq dövlət arxiv, "Yıldız Evi rəsədi," 24-cü qism.
190. Abdullah Yaman, "Ermeni mənasası ve Türkiye," İstanbul 1973, s. 15.
191. Başbakanlıq arxiv, "Yıldız Evi rəsədi," 35-ci qism.
192. Mehmet Hocaoglu, "Tariixdə erməni məzalimi və ermənilər," İstanbul 1976, s. 192.
193. Başbakanlıq arxiv, "Yıldız Evi rəsədi," 35-ci qism.
194. Mehmet Hocaoglu, "Tariixdə erməni məzalimi və ermənilər," İstanbul 1976, s. 1C.
195. Esat Uras, "Tariixdə ermənilər və erməni mənasası," Ankara 1950, s. 458, 459.
196. Hayriyik qazeti, 1927, № 1.
197. Prof.Dr. Zeki Bağış, "Ermənilərdən gorduklərimiz," Ankara Universiteti yayınları, 354, 1974, s. 29.
198. Esat Uras, "Tariixdə ermənilər və erməni mənasası," İstanbul 1976, s. 134.
199. Esat Uras, "Tariixdə ermənilər və erməni mənasası," İstanbul 1976, s. 146.
200. Kemal Tarəz, "Erməni iddiaları təhlisizdir," İstanbul 1984, s. 26.
201. Prof.Dr. Zeki Bağış, "Ermənilərdən gorduklərimiz," Ankara Universiteti yayınları 354, 1974, s. 43.
202. "Erməni komitələrinin amal və ixtiləl hərakəti," İstanbul 1916.
203. M.Fərradın Kırzıoğlu, "Qarşı şəhəri ətrafında erməni məzalimi," s. 114.
204. Hikmat Bayır, "Türk inqilabının tarixi," Türk tarix qurumu yayınları, Ankara 1963, cild II, k. 2, s. 41.
205. "Teləl paşanın xətirələri," Givər basımevi, İstanbul 1946, s. 65.
206. Camal Paşa, "Xətirələr," Çağdaş yəşinləri, İstanbul 1977, s. 415.
207. "Teləl paşanın xətirələri," Givər basımevi, İstanbul 1946, s. 55.
208. Esat Uras, "Tariixdə erməni" və "erməni mənasası," Balqa yayını, İstanbul 1976, s. 487.
209. "Erməni komitələrinin amal və ixtiləl hərakəti," Matbaə-i amire, İstanbul 1332 (1916), s. 105.
210. "Erməni komitələrinin amal və ixtiləl hərakəti," Matbaə-i amire, İstanbul 1332 (1916), s. 201.
211. Hikmat Bayır, "Türk inqilabının tarixi," Türk tarix qurumu yayınları, Ankara 1963, cild III, k. 3, s. 55.
212. Esat Uras, "Tariixdə ermənilər və erməni mənasası," Balqa yayını, İstanbul 1976, s. 769.

213. Matthew Smith Anderson, "The Eastern Question 1774-1923," Macmillan Co., New York 1966, s. 340.
214. Hikmet Bayır, "Türk inqilabının tarixi," Türk tarix qurumu yayınları, Ankara 1963, cild III, k. 3, s. 31-66.
215. Prof Dr. Nîmel Akitçay Kural, "Türkiye va Rusiya," Ankara Ü D.T.C. fakultəsi, İstanbul 1946, s. 285.
216. M Phillips Price, "Türkiye tarixi," Cev. S Atalay, Ararat yayınları, İstanbul 1979, s. 153.
217. Hikmet Bayır, "Türk inqilabının tarixi," Türk tarix qurumu yayınları, Ankara 1963, cild III, k. 3, s. 7.
218. "Ermanı komitelerinin armal va ixtılal hərakəti," Mətbəə-i amire, İstanbul 1332 (1916), s. 237, 238.
219. Camal Paşa, "Xəziralar," Çağdaş yayınları, İstanbul 1977, s. 442-443.
220. F. Mondel, "What Really Happened of Paris the Conference," Hodder and Stoughton, London 1921, s. 182.
221. A.J. Alberry, "Religion in the Middle East," vol. I, Cambridge University Press, Cambridge 1969, s. 460.
222. Dr M Fazreddin Kırzıoğlu, "Qars şəhəri etrafında erməni məzalimi (1918-1920)," Qars turizm və tanıtma dərnəyi yayınları, Ankara 1970, s. 37.
223. Dr M Fazreddin Kırzıoğlu, "Qars şəhəri etrafında erməni məzalimi (1918-1920)," Qars turizm və tanıtma dərnəyi yayınları, Ankara 1970, s. 37, 38.
224. Cevdet Dursunoglu, "Milli mücadelələde Bitürüm," Təraətil bankası nü matbaası, Ankara 1966, s. 25-43.
225. Camal Paşa, "Xəziralar," Çağdaş yayınları, İstanbul 1977, s. 441.
226. A.D. Adamov, "Sovet dövləti arxivimiz əziz sənədlərinən Anadolu'nun hökünməsi planı," Beləqə yayınları, İstanbul 1972, s. 140, 141.
227. Esat Uras, "Tariwdxə ermenilər və erməni məsələsi," Beləqə yayınları, İstanbul 1976, s. 614.
228. Jean Leven, "Cərimə hiyələgar," Cəvirdən Ali Raşad, cild II, Qəndəl kütüphanəsi, İstanbul 1339 (1923), s. 181.
229. Frol Ulubelen, "İngilis əziz sənədlərinən Türkiyə," Yayılcıq matbaası, İstanbul 1967, s. 171.
230. Fazreddin Ərdəqər, "Türk əllerindən xəzirələrim," Yeni matbaa, İstanbul 1954, s. 125.
231. Fazreddin Ərdəqər, "Türk əllerindən xəzirələrim," Yeri matbaa, İstanbul 1954, s. 225.
232. İlçət, "Həyəl, tarix," Əktyabr 1975, s. 34.

233. Dr. İrem Gürsel, 'Kürdçülük gerçeyi,' Kumen yayınları, Ankara 1977, s. 52-53.
234. General Veysel Ünűvar, 'İstiklal mührerisinde bolşeviklerle sezdiz ay' Sivilleri Murettebiye basmevi, İstanbıl 1948, s. 4.
235. Mustafa Nuraddin, 'Hüthü İstiklalın abidesi Qaziantep'in müdafesi,' Mülbaş-ı Milli, İstanbul 1340 (1924), s. 25-28.
236. Hikmet Bayır, 'Türk inqilabının tarixi,' Türk tarix qurumu yayınları, Ankara 1963, cild 111, k. 4, s. 120.
237. Hikmet Bayır, 'Türk inqilabının tarixi,' Türk tarix qurumu yayınları, Ankara 1963, cild 111, k. 3, s. 120, 121.
238. Matthew Srich Anderson, 'The Eastern Question 1774-1923', Macmillan Co., New York 1966, s. 274.
239. Esat Uras, 'Tarihxda ermənilər və erməni masalası,' Balığa yayınları, İstanbul 1976, s. 634.
240. Gotthard Jaeschke, 'Qurtuluş mührerisi ilə əlaqəli ingilis sənədləri,' Türk tarix qurumu yayınları, Ankara 1971, s. 47.
241. Gotthard Jaeschke, 'Qurtuluş mührerisi ilə əlaqəli ingilis sənədləri,' Türk tarix qurumu yayınları, Ankara 1971, s. 47, 48.
242. Rize Mebusu Esat, 'Adananın qurtuluş mücadəlesi xəttaları,' Ülkü mətbəəsi, İstanbul 1934, s. 20.
243. Rize Mebusu Esat, 'Adananın qurtuluş mücadəlesi xəttaları,' Ülkü mətbəəsi, İstanbul 1934, s. 23.
244. Rize Mebusu Esat, 'Adananın qurtuluş mücadəlesi xəttaları,' Ülkü mətbəəsi, İstanbul 1934, s. 24.
245. Ali Saib, 'Urfa'nın kuruluşu ve Kılıkiya faciası,' Ankara 1340 (1921), s. 16-20.
246. Enn Ülubelen, 'İngilis gizli sənədlərinde Türkiye,' Yayılaceq mətbəəsi, İstanbul 1967, s. 229.
247. Doç. Dr. Yahya Akyüz, 'Qurtuluş savaşımız ve Fransada erməni propaganda,' Sənədli Türk tarixi jurnalı, sayı 66, s. 23.
248. 'Harb tarixi vəzifələri jurnalı,' sayı 13, sənəd 350.
249. Hikmet Bayır, 'Türk inqilabının tarixi,' Türk tarix qurumu yayınları, Ankara 1963, cild 111, k. 3, s. 87.
250. Bu zamanlarda Rusyanın ordusu qarargahı Erzincandən Erzuruma köşməldər.
251. Bu zamanda Brest-Litovsk müqaviləsi məzakirə edilməkdə idi. Bura görə Osmanlı ciddi tədbirlər almışdır.
252. Ayastefanos müqaviləsindən 40 il sonra Sovet Rusiyası ilə Osmanlı İmparatorluğu arasında Brest-Litovskda 03 mart 1918-ci il tarixin-

da imzalanan mifqavılıya göre Türkiye'nin serhaddi 1877-1878-ci ildeki serhaddi olacağdı, yani Qars, Ardahan ve Batumi İnkıbatı Türkiye serhaddini içerisine gitacakdı.

- 253 III Ordu mezalim dosyası.
254. Ahmet Refik, "İki komite, iki qırışın," İstanbul 1919, s.71.
255. Ahmet Refik, "İki komite, iki qırışın," İstanbul 1919, s. 21, 72.
256. M Fazreddin Kirzioğlu, "Qars şehrini atrafında ermanı mezalimi (1918-1920)," Ankara 1970, s. 83.
257. Ahmet Hulki Saralı, "Ermanı masalesi," Ankara 1970, s. 396-402.
258. Belgeler dosyası, belge No 20.
259. Belgeler dosyası, belge No 21-22.
260. Belgeler dosyası, belge No 23.
261. Bayburt dosyası, belge No 24.
262. III Ordu mezalim dosyası.
263. III Ordu mezalim dosyası.
264. Tariix Ahmet Refik (Altunay), "Qafqaz yollarında," adlı eserinde s. 45.
265. Tventic Xlebnov, "Xatira" Ermanlılar haqqında makaleler-macmualar, s. 273, 274; Memories of a Turkish Statesman, 1913-1919, By Djemal Pasha, New York 1922, s. 284.
266. III Ordu mezalim dosyası.
267. Belgeler dosyası, belge No 25. Ayrıca hz.: "Memories of a Turkish Statesman (1913-1919)," s. 285-298.
268. M Fazreddin Kirzioğlu, "Qars şehrini atrafında ermanı mezalimi (1918-1920)," Ankara 1970, s. 85.
269. III Ordu mezalim dosyası.
270. III Ordu mezalim dosyası.
271. III Ordu mezalim dosyası.
272. Belgeler dosyası, belge No 31.
273. M Fazreddin Kirzioğlu, "Âdâbiyyâtimizde Qars," - 2 ci kitab, İstanbul 1958, s. 123-124.
274. Belgeler dosyası, belge No 28.
275. Belgeler dosyası, belge No 29.
276. Belgeler dosyası, belge No 30.
277. Belgeler dosyası, belge No 32.
278. "Ermanıların Ahîkâlakîdakî Türklerle qarşı lücret dikleri vahşet ve qırışınlar." Ermanılar haqqında makaleler-macmuular, cild 11, s. 279-281; M Fazreddin Kirzioğlu, "Qars şehrini atrafında ermanı mezalimi (1918-1920)," Ankara 1970, s. 50, 51.

- 279 1919-1920-ci illarda Qafqazda müsulmanlara karşı işradılan erməni məzalimi T B M M. həkuməti, Şərqi cəbhəsi komandanlığında 10-cu şəhəsinin yayımı, 1 yanvar 1921, Qars
- 280 1919-1920-ci illarda Qafqazda müsulmanlara karşı işradılan erməni məzalimi T B M M. həkuməti, Şərqi cəbhəsi komandanlığında 10-cu şəhəsinin yayımı, 1 yanvar 1921, Qars
- 281 M Fazladdin Kırzıoğlu, "Qars şəhəri ətrafında erməni məzalimi (1918-1920)," Ankara 1970, s. 97-111
- 282 General Kazım Qarabekir, "İstiqlal hərbiniz," s. 282-294
- 283 Ahmet Refik, "İki komita, iki qırqın," İstanbul 1916, s. 43
- 284 Ahmet Refik, "İki komita, iki qırqın," İstanbul 1916, s. 68
- 285 Ahmet Refik, "İki komita, iki qırqın," İstanbul 1916, s. 71
- 286 Ahmet Refik, "İki komita, iki qırqın," İstanbul 1916, s. 74
- 287 Ahmet Refik, "İki komita, iki qırqın," İstanbul 1916, s. 75
- 288 Mehmet Hocaoglu, "Tariixdə erməni məzalimi və ermənilər," İstanbul 1976, s. 748-764.
- 289 Sadrettin İbrahim Hakkıoğlu, "Tariix yolunda Ərzurum," say: 11-12, s. 16
- 290 Prof Dr. Zeki Başar, "Ermənilərdən gördükklərimiz," Ankara Universiteti yayınları, 354, 1974, s. 29, 30
- 291 Şevket Süreyya Aydemir, "Ənvər Paşa," cild 1 s. 75
- 292 Sami Ömer, "Milli mücadilədə Oluş," Ankara 1968, s. 24, 25.
- 293 Prof Dr. Zeki Başar, "Ermənilərdən gördükklərimiz," Ankara Üniversitesi yayınları, 354, 1974, s. 43
- 294 Prof Dr. Zeki Başar, "Ermənilərdən gördükklərimiz," Ankara Üniversitesi yayınları, 354, 1974, s. 44
- 295 "Erməni komitələrinin sərəl və ixtilal hərnəkah," *Mathas-i amire*, İstanbul 1332 (1916), s. 194, 155
- 296 "Erməni komitələrinin amal və ixtilal hərnəkah," *Mathas-i amire*, İstanbul 1332 (1916), s. 277-290.
- 297 Muhsin Nurieddin, "Hubbi isliqlehnə abidəsi Qaziantepin müdafiəsi," *Mathas-i Milli*, İstanbul 1340 (1924) s. 26
- 298 Arnold J Toynbee, "The Western Question in Greece and Turkey," New York 1970, s. 312.
- 299 Kazım Qarabekir, "İstiqlal hərbiniz," İstanbul 1969, s. 549, 627, 727
- 300 Kazım Qarabekir, "İstiqlal hərbiniz," İstanbul 1969, s. 523
- 301 Kamal Kocer, "Qızılısuş savaşında İstanbul (İşgal illərində M. M. qruppasının gəzli fəaliyyətləri)," *Vakıt basimevi*, İstanbul 1946, s. 30, 31, 41, 195.

- 302 Kazım Otabakır, 'İstiklal harbiniz,' İstanbul 1969, s 523, 524.
- 303 Türkiye Rüyuk Millat Macisi, Şark Ceh. Küm. onuncu şöba, 1 yan-
var 1921, xulasa.
- 304 S Akgün, 'General Harbord'un Anadolu gazisi ve raporu: "Qurtuluş
mîthâribasi başlangıçında,"' İstanbul 1981, s 243. Rapor üçün bx
(American Military Mission to Amerika), Conditions in the Near East,
66 th Congress, 2 nd Session, Senat sanadı, No 266 (Washington 1920)
va Mandatory Over Armenia, report made to Major General Harbord
by brigadier General G Van, H Moseley, 66 th Congress, 2 nd Session,
Sanadı No 281, Washington 1920.
- 305 Türk istiklal harbi, cild III (Şərq cəbhəsi), s 308-311.
- 306 Esat Uzun, 'Tariixdə ermənilər və erməni məsələsi,' Balga yayınla-
ri, İstanbul 1976, s. 701, 702.
- 307 Beynəlxalq əlaqələr tarixi, Diplomatika tarixi, 3, may yayımı, İstan-
bul 1978, s. 236, 237.
- 308 The Londonne Conference 1922-1923] The mes and Congress in the
Archives of Great Britain.
- 309 S.L. Meray, Lozann konfransı protokollar, sanadlar, Ankara 1978,
cild I, s IX.
- 310 A Hadicyan, 'Ermenistan Respublikasının doğuğu ve irəlliləməsi,' s
335.
- 311 S.L. Meray, Lozann konfransı protokollar, sanadlar, A Ü.S.B.F
yayınları № 291, dəstə 1, cild 1, kitab 1, A Ü. Basımevi 1969, s 17.
- 312 S.L. Meray, Lozann konfransı protokollar, sanadlar, A Ü.S.B.F
yayınları № 291, dəstə 1, cild 1, kitab 1, A Ü. Basımevi 1969, s 1
186.
- 313 S.L. Meray, Lozann konfransı protokollar, sanadlar, A Ü.S.B.F
yayınları № 291, dəstə 1, cild 1, kitab 1, A Ü. Basımevi 1969, s 187.
- 314 S.L. Meray, Lozann konfransı protokollar, sanadlar, A Ü.S.B.F
yayınları № 291, dəstə 1, cild 1, kitab 1, A Ü. Basımevi 1969, s 200.
- 315 S.L. Meray, Lozann konfransı protokollar, sanadlar, A Ü.S.B.F
yayınları № 291, dəstə 1, cild 1, kitab 1, A Ü. Basımevi 1969, s 220.
- 316 Ali Naci Karacan, 'Lozann konfransı və İsmail paşa,' T.I.T.E. yayın-
lı, mənşə mat 1943, s 122-137.
- 317 PRO, FO, CP, Nr 12404, Fuller Correspondance Respektinq
Turkey, part V, April to June 1923.
- 318 PRO, FO 829 / 12, 20 01 1923.
- 319 PRO, FO 829 / 12, 25 01 1923.
- 320 PRO, FO 800 / 240 (Ryan papers), 15 01 1923.

- 321 PRO, FO 800 / 240 (Ryan papers), 09.01.1923.
- 322 PRO, FO 800 / 151, 06.12.1921.
- 323 PRO, FO 121 / 4954 E 2775, Wardropdan (Tiflis) Qurzona (London), 04.03.1920.
- 324 PRO, FO 371 / 4954 F 2775, Wardropdan (Tiflis) Qurzona (London), 04.03.1920.
- 325 R. H. Dekmenjiyan, 'Soviet - Turkish Relations and politics in the Armenian SSR.' Soviet studies, cild XIX / 4 (aprel 1968).
- 326 Esat Uras, 'Tariixa ermənilər və erməni məsəlesi,' Balqə yayınları, İstanbul 1976, s. 606-608.
- 327 Esat Uras, 'Tariixa ermənilər və erməni məsəlesi,' Balqə yayınları, İstanbul 1976, s. 608.
- 328 Esat Uras, 'Tariixa ermənilər və erməni məsəlesi,' Balqə yayınları, İstanbul 1976, s. 609.
- 329 Esat Uras, 'Tariixa ermənilər və erməni məsəlesi,' Balqə yayınları, İstanbul 1976, s. 626.
- 330 Esat Uras, 'Tariixa ermənilər və erməni məsəlesi,' Balqə yayınları, İstanbul 1976, s. 626, 627.
- 331 General Mayevsky, *Les Massacres d'Arménie*, St. Petersburg, 1916.
- 332 General Mayevsky, *Les Massacres d'Arménie*, St. Petersburg 1916, s. 43.
- 333 Len, "Keçmiş," s. 356.
- 334 Schemsi Kara, "Turcs et Arméniens devant l'Histoire," Genève, Imprimerie Nationale, 1919, s. 19.
- 335 Schemsi Kara, "Turcs et Arméniens devant l'Histoire," Genève, Imprimerie Nationale, 1919, s. 31-32.
- 336 Esat Uras, 'Tariixa ermənilər və erməni məsəlesi,' Balqə yayınları, İstanbul 1976, s. 149.
- 337 Louise Nalbandyan, 'Armenian Revolutionary Movement,' University of California Press, 1963, s. 110-111.
- 338 'Erməni komitələrinin zəmal və iştirak hərəkatı,' İstanbul 1912, s. 144-146.
- 339 Tchalkovchen Cc., 'Le Livre Rouge,' Paris 1919, s. 12.
- 340 Esat Uras, 'Tariixa ermənilər və erməni məsəlesi,' Balqə yayınları, İstanbul 1976, s. 594.
- 341 Mehmet Hoçaoğlu, 'Tariixa erməni məzalimi və ermənilər,' İstanbul 1976, s. 570-571.
- 342 Mehmet Hoçaoğlu, 'Tariixa erməni məzalimi və ermənilər,' İstanbul 1976, s. 570-572.

-
341. Esat Uras, 'Tariixda ermənilər və erməni məsələsi,' Bəlqə yayınları, İstanbul 1976, s. 596-600.
344. Məsalən, 'Jurnal de Guerre du Deuxieme Regiment d'Artillerie de Forteresse d'Erzurum, 1919.'
345. Schemsi Kərə, 'Turcs et Armeniens devant l'Histoire,' Genève, Imprimerie Nationale, 1919, s. 19.
346. Esat Uras, 'Tariixda ermənilər və erməni məsələsi,' Bəlqə yayınları, İstanbul 1976, s. 604.
347. 1915 may ayı tarixli, 'Bakanlar Kurulu Talimatı,' Başbakanlık arxiv, İstanbul Meclis-i Vukala Məzhalaları, c. 198, qərar № 1331 / 163.
348. İngiltərə Xarici İşlər arxiv, FO 321 / 4241 / 170751.
349. İngiltərə Xarici İşlər arxiv, FO 321 / 9158 / E 5523.
350. İngiltərə Xarici İşlər arxiv, FO 321 / 9158 / E 5524.

Prof Fazil QARAOĞLU

**FRMANILAR VƏ HƏQİQATLƏR
(RƏSMİ SƏNADIƏRLƏ)**

Təqdimatçıları: Rəsul KƏRİMOV
Rəsul recədləri: Elmar AHMADOV
Şəhitoleyici: Faiq VƏLİYEV
Komisör: Siyavuş CƏMİANOVA

Yüklərəqəm verilmişdir. 01.08.2007.

Çapın imzalanmışdır. 10.07.2007.

Nəşrin nüsxəsi: 841.08.1/32. Ofset çapı

Fiziki çap versiyası: 25.0

Sider q. 85. Sayı: 1000 maddə

Müəqavilə qıyməti: 70



NÜCLƏR

azərbaycanlı ədəbiyyatı

Bakı-Az1129, H. Zərdablı g. 7B Tel: 4977621, 4971362

Faks: 4971285 E-mail: office@nuclear.com